

MUSA URUD

ZƏNGƏZUR

**UZAQ KEÇMİŞDƏN
MÜASİR DÖVRƏ QƏDƏR**



NURLAR

BAKİ-2016

Tarix böyükdür. Bir əsrda olan hadisələr sonrakı əsrlərdə dəyişilə bilər. Biz sadəcə, bu həqiqətləri əsərlərdə əks etdirməliyik. Ancaq nə vaxt, nə mümkün olacaq, – bunu tarix göstərəcəkdir. Biz məhz bu tarixi torpaqlarımızın bizə mənsub olmasına daim sübut etməliyik. Bu bizim geniş miqyasda işimizdir. Bunun üçün də əsaslı sənədlər, fundamental elmi, populyar əsərlər yaranmalıdır.

A handwritten signature in cursive script, likely belonging to Hacı Zeynalabdin, positioned below the main text.

Türk dünyası büyük dünyadır. Vaxtilə türk dünyasının qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsinin Azərbaycandan qoparılib Ermənistana verilməsi nəticəsində türk dünyası arasında olan coğrafi bağlılıtı pozulubdur. Biz xəritəyə baxsaq görərik ki, əgər o tarixi ədalətsizlik törədilməsəydi, bu gün vahid türk dünyası coğrafi baxımdan da bir məkan kimi yaşayacaqdı.

A handwritten signature in black ink, appearing to read "Heydar Aliyev".

Elmu redaktor: İsmayıllı Hacıyev

*t.e.d., Azərbaycan Milli Elmlər
Akademiyasının akademiki*

Rəyçilər: **Tofiq Mustafazadə**

t.e.d., professor

Fəzail Ağamalı

t.e.d., professor

Musa Urud. Zəngəzur. Uzaq keçmişdən müasir dövrə qədər.

Bakı, “NURLAR” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2016, 480 s.

Monoqrafiyada Azərbaycanın ən qədim və zəngin tarixə malik bölgələrindən biri olan Zəngəzurun antik dövrlərdən son illərə qədərki tarixi, coğrafiyası, içimai-siyasi, sosial-iqtisadi həyatı, bölgədəki etnogenez prosesləri qədim və orta əsrlərə aid mənbələr, arxiv materialları əsasında ətraflı və obyektiv təhlil olunmuşdur. XIX əsrin əvvəllərindən başlayaraq Zəngəzurda xalqımıza qarşı törədilən tarixi ədalətsizliklər, deportasiya, soyqırım və etnik təmizləmə siyasetinin bölgənin siyasi, iqtisadi, etnoqrafik mənzərəsinə təsirinin araşdırılması və qiymətləndirilməsi, bölgə azərbaycanlılarının mübarizəsi və qəhrəmanlığı kitabı əsas leytmotivini təşkil edir.

Müəllifin Zəngəzur bölgəsi haqqında dördüncü tədqiqat işi olan bu əsər gərgin zəhmətin, dərin elmi axtarışların və araşdırımaların bəhrəsi olaraq Vətənimizin gözəl bir guşəsi haqqında ətraflı məlumat verən mənbə kimi çox əhəmiyyətlidir. Kitab Zəngəzurun tarixi, coğrafiyası, iqtisadi həyatı, tarixi-etnik xüsusiyyətləri ilə maraqlanan alımlar, tədqiqatçılar, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

*Azərbaycan xalqının
Ümummilli lideri Heydər Əliyevin
əziz xatirəsinə ithaf olunur*

KİTABIN İÇİNDƏKİLƏR

Giriş	9
I FƏSİL: Zəngəzur qədim dövrdə. Diyarın tarixi coğrafiyası.....	17
1.1. Zəngəzur sözü nə deməkdir?	19
1.2. Zəngəzurun tarixi coğrafiyası	28
1.3. Zəngəzur qədim dövrdə	77
1.4. Sünikdə xristianlığın yayılması.....	95
II FƏSİL: Zəngəzur orta əsrlərdə	103
2.1. Zəngəzur ərəb xilafəti tərkibində	105
2.2. Xürrəmiler hərəkatı və Zəngəzur	112
2.3. Zəngəzur Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövründə	131
2.4. Zəngəzur Osmanlı hakimiyyəti dövründə	160
III FƏSİL: Rusiya işgalı və ermənilərin Zəngəzura köçürülməb yerləşdirilməsi	167
3.1. Rusiya işgalində erməni faktoru	169
3.2. Ermənilərin Zəngəzura köçürülməsi	190
3.3. Zəngəzurda qaçaq hərəkatı	196
IV FƏSİL: Ermənilərin Zəngəzurda azərbaycanlılara qarşı törətdikləri soyqırım cinayətləri	203
4.1. 1905-1906-ci illər qırğınları	205
4.2. 1918-1920-ci illərdə azərbaycanlılara qarşı soyqırım siyaseti və onun acı nəticələri	221
V FƏSİL: Zəngəzur erməni əsarətində. Azərbaycanlıların Zəngəzurdan deportasiyası	245
5.1. Zəngəzurun qərb hissəsinin Ermənistən SSR-ə “bağışlanması”	247
5.2. XX əsrin 20-40-ci illərində Zəngəzurda azərbaycanlılara qarşı ayrı-seçkililik siyaseti	257

5.3. Zəngəzur 1955-1988-ci illərdə	268
5.4. Zəngəzurda təhsil	271
5.5. Zəngəzur türklərinin Ermənistən rəhbərliyinin antiazərbaycanlı siyasetinə qarşı dirənişi	278
5.6. Azərbaycanlıların Zəngəzurdan son deportasiyası	282
VI FƏSİL: Zəngəzur Azərbaycan mədəniyyətinin ocaqlarından biri kimi	303
6.1. Zəngəzur əhalisinin inanclar sistemi və qəbirüstü abidələri	305
6.2. Zəngəzurda mərasim adətləri	314
6.3. Zəngəzurun alban-oğuz abidələri	325
Əlavələr	350
1. Записка А.С. Грибоедова о переселении армян из Персии в наши области – 1828 г.	350
2. Доклад	355
3. “Urud və İsgəndər qalası livalarının müfəssəl” dəftərinə görə məskun və qeyri-məskun yerlərin adları	361
4. 1595-ci il tarixli “Irəvan vilayətinin icmal dəftəri”nə görə Zəngəzur nahiyələrində torpaq sahibliyi	380
5. 1593-cü il tarixli “Irəvan vilayətinin müfəssəl dəftəri”nə düşməmiş kəndlərin və məzrəələrin siyahısı	384
6. Акты собранные Кавказскою археографическою комиссиою. Том II. Изданъ под редакціей А.Д.Берже. Тифлісь, 1868.	385
7. 1918-1920-ci illərdə Zəngəzur azərbaycanlılarına qarşı törədilmiş vəhşilikləri əks etdirən arxiv sənədləri	404
8. Zəngəzurda adları dəyişdirilmiş yaşayış məntəqələri	454
9. Qərbi Zəngəzurun Azərbaycanlı əhalisi (1886-1986)	456
10. Zəngəzur inancları	461
Mənbələr və ədəbiyyat	465



ZƏNGƏZUR QƏZASI

*Azərbaycan Demokratik Respublikasının
siyasi-inzibati xəritəsi (1919-cu il)*

Bundan sonra da elə əsərlər yaranmalıdır ki, o əsərlər Ermənistanda yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daimi ardıcıl surətdə sübut etsin. Biz bunu etməliyik gələcək nəsillər üçün yol açmalıyıq.

HEYDƏR ƏLİYEV

GİRİŞ

Zəngəzur Azərbaycanın qədim torpağı olub, XX əsrдə xarici havadarlarının yardımı ilə erməni təcavüzkarları tərəfindən mərhələ-mərhələ zəbt olunaraq, tarixən Azərbaycan torpağı olan İrəvan xanlığının ərazisində yaradılmış Ermənistən dövlətinə birləşdirilmişdir. Hər hansı ərazinin yad qüvvələr tərəfindən işğalı hələ onun tam itirilməsi demək deyil. Yalnız həmin ərazinin vaxtilə bizim ərazimiz olduğu yaddaşlardan silinərsə və biz nə vaxtsa ora qayıdacağımıza inamı tamamilə itirəriksə onda o torpaq tamamilə itirilmiş sayılır.

Bu baxımdan da Zəngəzur tarixinin öyrənilməsi mühüm siyasi aktuallığı malikdir.

1920-ci il noyabrın 29-da Sovet Rusiyasının hərbi və siyasi dəstəyi ilə, sahəsi 9 min kv. km olan Ermənistən Sovet Sosialist Respublikası yaradıldı. Həmin il dekabr ayının 1-də Azərbaycanın Zəngəzur bölgəsinin böyük bir hissəsi – Qafan, Sisyan, Gorus və Mığrı “qonşu və qardaş” Sovet Ermənistənə pay verildi. Burada yaşayan Azərbaycan türkləri taleyin ümidiన buraxıldı.

Təəssüf ki, 1920-ci ildən 1988-ci ilə qədər Azərbaycan siyasəti, Azərbaycan elmi, Azərbaycan mədəniyyəti Zəngəzura, eləcə də bütün Qərbi Azərbaycan torpaqlarına lazımi diqqət yetirmədi. Zəngəzurun nə tarixi, nə etnoqrafiyası, nə gələcək taleyi heç kəsi, hətta ancaq

yaydan-yaya, dincəlməyə gələndən-gələnə buraya dönən Zəngəzur ziyalılarını da düşündürmədi, hər halda lazımı qədər düşündürmədi.

Yüz illərlə addım-addım məkrili niyyətlərini həyata keçirən erməni siyasəti isə fürsəti fövtə vermədi. Erməni tarixçiləri yeni bir tarix uydurdular. Zəngəzurun, İrəvanın yalançı, ermənipərəst “tarixini” yaratmağa cəhd göstərdilər və həmin cəhdlər bu gün də davam etməkdədir.

Qədim mixi və türk yazılarının güzgündə əksindən özlərinə əlisba düzəltildirdikləri kimi, qədim türk tarixini də güzgündə dünyaya göstərərək guya erməni “tarixi” yaratdılar.

Ölünün üzünə güzgü tutarlar. Türkün tarixi isə ölü tarix deyil, dinamikada, inkişafda olan tarixdir. Qılıncla yazılan tarixi qələmlə vərəqlərə köçürməyə uzun müddət vaxtimız olmayıb, son 200-250 ili isə biganəlik yuxusuna getmişik və çox şeyi itirmişik.

İtirilmiş torpaqların tarixinin öyrənilməsi həm də xalqımızın başına gətirilmiş müsibətlərin tarixini, miqyasını öyrənməyə kömək edir.

XX əsrдə xalqımızın başına gələn müsibətlər, xüsusilə ermənilər tərəfindən ölkəmizə qarşı əsassız olaraq sürülən torpaq iddiaları, törədilən soyqırıım və deportasiya aktları, bu hadisələrin ətraflı öyrənilməsi və onlara düzgün tarixi, hüquqi, siyasi qiymət verilməsi məsələləri Ümummilli lider Heydər Əliyevin daim önəm verdiyi məsələlərdəndir.

Xalqımıza qarşı edilən haqsızlıqlara, bir neçə dəfə törədilən soyqırıım aktlarına və deportasiyalara uzun müddət siyasi-hüquqi qiymət verilməmiş, hətta bu barədə danışmaq və yazmaq yasaq edilmişdir. Təəssüflər olsun ki, müstəqilliyimizi əldə etdikdən sonrakı ilk illərdə də bu sahəyə olan laqeydlik buzu əriməmişdir.

Problemi həll etmək üçün əvvəl onu bilmək, ətraflı öyrənmək, səbəblərini araşdırmaq, nəticəsini proqnozlaşdırmaq gərəkdir. Məhz ermənilər tərəfindən bizə qarşı 1905, 1918, 1948-52-ci illərdə törədilmiş soyqırıım və deportasiya aktları barədə bilgilərimizin kifayət qədər olmaması səbəbindən 1988-ci ildə Qarabağ separatizmi başlayanda erməni məkrinin miqyasını müəyyən edə bilmədik, mübari-

zəmizin düzgün taktikasını seçə bilmədik, informasiya müharibəsini uduzduq, Qərbi Azərbaycan torpaqlarını itirdik, 200 minə yaxın soydaşımız ata-baba torpaqlarından – İrəvandan, Zəngəzurdan, Dərələyəzdən, Vedibasardan, Göyçədən, Dağ Borçalıdan – Lori-Pəmbəkdən didərgin düşdülər, daha sonra 1990-cı ilin 20 Yanvar faciəsi, 1992-ci ilin Xocalı faciəsi, Şuşa itkisi ilə qarşılaştıq. Torpaqlarımız işgal olundu, bacı-qardaşlarımız öz Vətənimizdə məcburi köckünə çevrilidilər, qədim-qayım ellərimiz dağıdıldı, ilan mələyən çöllərdə çadır şəhərcikləri tikməli olduq.

Yenə də imdadımıza Böyük İnsan – Ümummilli lider Heydər Əliyev yetişdi. Çağırışımızı eşitdi, canından əziz bildiyi Vətənin naminə, çox sevdiyi xalqının xatirinə yenidən böyük siyasetə qayıtdı, yenidən ölkəyə rəhbərlik etmək yükünü öz polad çiyinlərinə götürdü.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda ikinci dəfə respublikaya rəhbərliyi öz üzərinə götürməsi bir xilaskarlıq missiyası idi.

Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Milli Məclisi 15 iyun gününü Milli Qurtuluş günü elan etmişdir.

Məhz 15 iyundan sonra ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, hakimiyyət böhranı aradan qaldırıldı, Azərbaycanın başı üstündən Domokl qılınıcı kimi asılmış separatizm və parçalanma təhlükəsi sovuşdu, müstəqil Azərbaycanın dövlətçiliyinin bünövrəsi qoyuldu, ölkədaxili sabitlik bərqərar oldu, müharibə dayandırıldı, münaqişə sülh danışçıları müstəvisinə keçirildi, sosial-ictimai, siyasi-iqtisadi həyatın bütün sahələrində təkamül başladı, ötən on ildə Azərbaycan yüz illik bir tarixi yol keçdi, dünya dövlətləri və millətləri sırasında öz inamlı imzasını qoydu, ən əsası isə odur ki, xalqın öz dövlətinə və rəhbərinə olan dönməz inamı nəinki sarsılmadı, dəfələrlə sınaqlardan çıxaraq daha da möhkəmləndi.

Ümummilli lider Heydər Əliyev Ermənistən və Azərbaycan arasında uzun müddətdən bəri davam edən qanlı müharibəni dayandırmağa, atəşkəs elan etməyə, münasibətləri aydınlaşdırmağı sülh danışçıları müstəvisinə keçirməyə nail oldu.

Qarabağ probleminin təkcə ölkədaxili məsələ olmadığını bir dövlətin – Ermənistən, digər dövlət – Azərbaycana ərazi iddiasından doğan bu silahlı münaqişənin geopolitik, dünyanın müxtəlif aparıcı dövlətlərinin, iqtisadi, siyasi və hərbi maraqlarının toqquşduğu və bu maraqlardan asılı bir problem olduğunu məhz Heydər Əliyev ilk dəfə dünyaya bəyan etdi, neçə illərdən bəri məruz qaldığımız informasiya blokadasını dağıtdı, Azərbaycan həqiqətlərini dünyaya çatdırıldı.

Neçə illərdi ki, üzləşdiyimiz və içərisində yaşadığımız Qarabağ probleminə konseptual baxımdan, sistemli şəkildə yanaşmağın gərək olduğunu bizə Heydər Əliyev öyrətdi. Heydər Əliyev öyrətdi ki, tarixi analogiyalar aparmadan, ötən dövrdəki hadisələrlə müqayisə etmədən, “erməni məsələsi”nin tarixi, siyasi, dini, etnik köklərini araşdırmadan bu məsələyə düzgün qiymət vermək, bu məsələni ədalətli həll etmək mümkün deyildir.

“Tarix hər şeyi öz yerinə qoyur”, “Tarix heç nəyi silmir” (66; 62, 74) deyən Heydər Əliyev xalqımızın və dövlətçiliyimizin tarixinə həmişə çox böyük həssaslıqla yanaşmışdır.

Ümummilli lider Heydər Əliyev hələ Sovet dönməndə Azərbaycana rəhbərlik etdiyi illərdə, respublikanın hüdudlarından kənarda qalan torpaqlarımızı, orada yaşayan azərbaycanlıları bir an da olsun unutmamış, onların maddi, mədəni, sosial şəraitlərinin yaxşılaşdırılması, həmin insanların içərisindəki Azərbaycan ruhunun yaşaması, mübarizə aparması və qalib gəlməsi üçün aşkar və gizli şəkildə, o dövrün imkanları daxilində əlindən gələni etmişdir.

Məhz Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə yetmişinci illərin əvvəllərindən Dağıstanda, Gürcüstanda və Ermənistanda tez-tez Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilməyə başladı.

Bu program çərçivəsində respublikanın tanınmış elm, mədəniyyət, incəsənət xadimləri “vətənin qırqaqla qalan yerləri”ndə yaşayan soydaşlarımızla görüşür, onların mənəvi tələbatlarının ödənilməsinə yardımçı olurdular. Bu mənada Zəngəzur da istisna deyildi. Bakıdan, Ağdamdan, Füzülidən, Naxçıvandan Zəngəzura tez-tez teatr, konsert qrupları gəlir, kənd-kənd gəzərək, konsertlər, tamaşalar verirdilər.

Azərbaycanda istehsal olunmuş kinofilmlerin Zəngəzurun azərbaycanlı kəndlərinə gətirilməsi ötən əsrin 70-80-cı illərində adı hala çevrilmişdi.

Bütün Zəngəzur camaatı bilirdi ki, onlara Azərbaycan tərəfindən göstərilən bu qayğı və diqqət bilavasitə Heydər Əliyevin qayğısı və diqqətidir. Bütün Zəngəzur camaatı bilirdi ki, Azərbaycan KP MK-nin birinci katibi Heydər Əliyev həm də Ermənistən SSR-də yaşayan azərbaycanlıların dayağıdır, arxasıdır.

Zəngəzur azərbaycanlıları Heydər Əliyevin diqqət və qayığısını həmişə yüksək qiymətləndirir, həmişə bu böyük insanın müqəddəs adı ilə öyünür, qürrələnir, ondan qürur duyurdular.

1974-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitesinin birinci katibi Heydər Əliyevin birbaşa göstərişi ilə Zəngəzuru Bakı ilə birləşdirən Sisyan-Bakı avtobus xətti açıldı. Sisyan rayonu ilə Bakı şəhəri arasında gündəlik avtobus marşrutunun açılması Sisyan və Gorus azərbaycanlılarının həyatında inqilaba bərabər bir hadisə idi. Çünkü o vaxta qədər Qafan və Meğri azərbaycanlıları Bakı və Azərbaycanın bir sıra digər rayonları ilə Qafan-Bakı və Culfa-Bakı dəmiryolu vasitəsilə birbaşa əlaqə saxlaya bilirdilərsə, Sisyan və Gorus azərbaycanlılarının belə bir imkanı yox idi.

Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Siyasi Büronun üzvü olarkən də Zəngəzuru unutmamış, bu bölgənin geosiyasi əhəmiyyətini, gələcəkdə Azərbaycanın həyatında mühüm rol oynaya biləcəyini nəzərə alaraq, Bakı ilə Naxçıvanı (gələcəkdə isə Türkiyəni) birləşdirəcək transregional avtomobil magistralının çəkilməsi barədə SSRİ Nazirlər Sovetinin qərarının verilməsinə nail oldu. Təəssüflər olsun ki, SSRİ-nin dağılması bu böyük strateji əhəmiyyətli qərarın icrasını yarımcıq qoydu.

Ümummilli lider Heydər Əliyev deyirdi: “Müstəqil dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi, tariximizin bir çox qaranlıq səhifələrini açmaqla kimliyimizi tam müəyyən etməyi, milli kökləri ilə bağlı yeni təfəkkürlü gənc nəsil yetişdirilməsini zəruri edir”.

Xalqımızın XX əsrдə məruz qaldığı deportasiya və genosid aktlarına hüquqi, siyasi qiymət verilməsi də ilk dəfə Prezident Heydər Əliyevin fərmanları ilə reallaşdı.

Heydər Əliyevin 18 dekabr 1997-ci il tarixdə imzaladığı “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistən SSR ərazisindəki tarixi-etnik torpaqlardan kütləvi surətdə deportasiya haqqında” Fərmanı ilə ermənilərin fitnəsi və Sovet hökuməti tərəfindən xalqımıza qarşı törədilmiş kütləvi deportasiya aktı dünyaya bəyan edildi, Azərbaycan xalqının milli, tarixi hüququnun pozulması pislənildi, bu akt cinayət kimi, ən adı hüquq normalarına zidd olan, totalitar rejimin repressiya tədbiri kimi qiymətləndirildi.

Prezident Fərmanı ilə bu tarixi ədalətsizliyə siyasi qiymət verildi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə dövlət komissiyası yaradıldı.

Heydər Əlirza oğlunun 1993-cü ildə yenidən hakimiyyətə gəlişi ilə Azərbaycan dağılmaq və məhv olmaq təhlükəsindən xilas edilməklə bərabər, xalqımıza qarşı törədilən deportasiya və soyqırımı siyasetinin davamına son qoyuldu. Heydər Əlirza oğlunun 1998-ci ilin 26 martında imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə xalqımıza qarşı edilmiş bu tarixi cinayət bütün dünyaya bəyan edildi, ona siyasi qiymət verildi, işgalçı və cinayətkar öz adı ilə çağırıldı.

Ümummilli lider Heydər Əliyev öz ata-baba yurdlarından didərgin salınmış insanların hüquqi, mənəvi, maddi, sosial problemlərinə həmişə böyük həssaslıqla yanaşmış, bu insanların məskunlaşma, sosial müdafiə, adaptasiya və reinteqrasiya məsələlərinə daim qayğı və diqqət göstərmişdir.

Ümummilli liderin 22 avqust 2001-ci ildə imzaladığı “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistən ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması haqqında” Fərman qəçqın soydaşlarımıza Prezident qayğısının, dövlət qayğısının bariz nümunəsidir. Fərmanda göstərilir ki, XX əsrдə müxtəlif dövrlərdə 2 milyona yaxın soydaşımız öz tarixi

vətənindən zorla köçürülmüş, etnik təmizləmə siyasetinin qurbanına çevrilmişdir. Heydər Əliyevin bu fərmanı qaćqınların status, məskunlaşma, məşğulluq, hüquqi, sosial müdafiə problemlərinin həllində yeni addım, əsaslı dönüş nöqtəsi olmuşdur.

Ümummilli liderin siyasi kursunu ləyaqətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev torpaqlarımızın işgaldan azad olunması və ərazi bütövlüyüümüzün təmin olunması istiqamətdə apardığı uğurlu fəaliyyətində tarixi torpaqlarımızı da unutmur, ən uca kürsülərdən İrəvanın, Zəngəzurun, Göyçənin qədim Azərbaycan əraziləri olduğunu söyləyərək o yurd'lara dönüşümüzə tarixi və siyasi zəmin hazırlayıb. Cənab Prezident İlham Əliyev 1918-ci ildə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvanın ermənilərə paytaxt olaraq verilməsini tarixi səhv kimi qiymətləndirərək, bu kimi səhvlərin düzəldilməsi zərurətini də xalqımızın, xüsusilə ilə, gənc nəslin qarşısına yeni vəzifələr kimi qoyur. Cənab Prezident İlham Əliyev 1920-ci ildə Zəngəzurun Ermənistana veilməsini türk dünyasına qarşı bir bölgəcülük siyaseti olduğunu vurgulayaraq söyləmişdir: “Türk dünyası böyük dünyadır. Vaxtilə türk dünyasının qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsinin Azərbaycandan qoparılib Ermənistana verilməsi nəticəsində türk dünyası arasında olan coğtafi bağlılıq pozulubdur. Biz xəritəyə baxsaq görərik ki, əgər o tarixi ədalətsizlik törədilməsəydi, bu gün vahid türk dünyası coğrafi baxımdan da vahid bir məkan kimi yaşayacaqdı”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qarabağla bərabər Qərbi Azərbaycan torpaqlarına, o cümlədən, Zəngəzura böyük önəm verir, bu bölgənin tarixinin öyrənilməsi, unudulmaası, tarixi torpaqlarımız kimi yaşaması istiqamətdə siyaset aparır. Məhz cənab Prezidentin sərəncamları ilə “Zəngəzur” Milli Parkının yaradılması, Dövlət Xəzər Gəmiçiliyinin beynəlxalq sularda üzən ən böyük tankerlərindən birinə “Zəngəzur” adının verilməsi bu məqsədə xidmət edir.

Bu kitab müstəqil dövlətimizin banisi və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin ta-

riximizə düzgün qiymət verilməsinə, xalqımızın başına gələn müsibətlərin öyrənilməsinə və dünyaya bəyan edilməsinə çağırən tövsiyələri əsasında, onun bu məsələlərə aid fərman və sərəncamlarının icrasından irəli gələn bir tarixi, milli, dövlətçilik məsələsi olaraq yazılmışdır. Düşünürəm ki, Ümummilli liderimiz Heydər Əliyevin tariximizin öyrənilməsi, tariximizin faciəli və təntənəli səhifələrinin (65, 67) obyektiv araşdırılması istiqamətində ziyalılarımız qarşısında qoyduğu şərəfli vəzifənin böyük məsuliyyətini hər sətrində hiss etdim bu kitab Azərbaycanımızın ən qədim, ən gözəl torpaqlarından biri olan Zəngəzur haqqında ensiklopedik xarakterli tarixi etnoqrafik araştırma kimi oxucuların diqqətini özünə cəlb edəcəkdir.

I FƏSİL

ZƏNGƏZUR QƏDİM DÖVRDƏ
DİYARIN TARİXİ ÇOĞRAFIYASI



*Kiçik Qafqaz sıra dağlarının davamı və ən hündür
dağ silsiləsi sayılan, daş zəncir kimi ta Qarabağ
yaylasına qədər uzanan, dar dərələri, keçilməz
yamacları, qorxunc sildirimləri, sərt qayaları ilə
təbii bir istehkamı, qala divarlarını xatırladan,
Zəngi türklərinin at oynatdığı bu dağlıq mahalın
Zəngəzur – Zəngilərin qalası adlandırılması həm
tarixi-coğrafi, həm etnoqrafik, həm də məntiqi
mənada tamamilə başa düşüləndir.*

1.1. Zəngəzur sözü nə deməkdir?

Yerin, ərazinin adı onun tarixi, kimə məxsusluğu haqqında çox şey deyir. Adları, təbii ki, insanlar verirlər və öz dillərinə, xarakterlərinə, tayfalarına, yaşıdlıqları yerin təbiətinə uyğun adlar düşünüb tapırlar. Azərbaycanda (eləcə də Qafqazda) yapon mənşəli yer-yurd adlarına rast gəlmək mümkün deyildir. Ən azı ona görə ki, burada heç zaman yaponlar yaşamamışlar və heç bir azərbaycanlı da (erməni, yaxud gürcü də eləcə) öz kəndinə qeyri-millətin dilində ad qoyası deyildir.

Bu mənada Azərbaycanın ən qədim və ən şöhrətli bölgələrindən biri olan Zəngəzurun da adının mənasını Azərbaycan türkçəsində və Azərbaycanın tarixi keçmişində axtarmaq lazımdır.

Tarixi Zəngəzur ərazisi ayrı-ayrı dövrlərdə müxtəlif adlarla təninizib. Bölgənin ən qədim adlarından biri Sünik olub. Sünik Albaniyanın dörd böyük vilayətindən biri olmuşdur. Sünik bəzi dövrlərdə müstəqil knyazlıqla çevrilsə də, bəzən Atropatena, əksər dövrlərdə isə Albaniya dövlətinin tərkibində olmuşdur. Sünik adını “su ətrafi ərazi” kimi də yozurlar (112, 89). E.ə. III minilliklərdə regionda türk su, (suv) tayfalarının məskunlaşması həmin ərazidə türk (suv) tayfalarının yaşaması ehtimalını gücləndirir. Sünik adının fars variantı sayılan Sisakin adına ilk dəfə VI əsr Suriya salnaməçisi Zaxari Ritorun əsərində rast gəlinir. Müəllif 555-ci il hadisələrini təsvir edərkən Sisakanı Ərməniyyə ilə heç bir əlaqəsi olmayan, Arran və Qurzan (Gürcüstan) kimi müstəqil ölkə kimi xarakterizə etmişdir. Alban tarixçisi Musa Kalankatlı Alban tarixi əsərində Zəngəzur ərazisini “Sisakan”, “Sünik”, eləcə də “Sünestan” adlandırmışdır (112, 89-90).

“Erməni alimləri” “Zəngəzur” sözünün mənasını iki anlamda izah etməyə çalışırlar. “Zanqe”, yaxud “Zanqa” – “mağara” və “Zur” – “bərk səslənən” (ermənilər özlərinin sevimli alətləri olan zurnanı da bu anlamda başa düşürlər, ancaq zurna aləti və sözü də ermənilərə məxsus deyildir, ərəblərdən gəlmədir: “sur” – tütək sözündəndir. Məsələn: İsrafilin suru). Guya ki, Zəngəzurda çoxlu kahalar

və mağaralar vardır və bu mağaralar çox bərk əks-səda verir. Əslində bu cür “izah” erməni yalanının əks-sədasından başqa, bir şey deyildir. Əvvəla ona görə ki, dünyanın hansı dağlıq ərazisində mağara, yaxud kaha yoxdur, o mağara və kahalar səsə əks-səda vermir? Bəs niyə dünyanın hər hansı bir ölkəsində, eləcə də ermənilər yaşayan başqa yerlərdə böyük bir regional “bərk səslənən mağara” adı vermirlər?

İkincisi, axı, Zəngəzurda o qədər də çox mağara yoxdur, əksinə, çoxlu sıldırımlı qayalı, başı qarlı dağlar, dərin dar dərələr, sıx meşələr, kollu yamaclar və çiçəkli alp çəmənlikləri vardır. Erməni alımları isə yalnız mağaraları görüblər?! İzahi çox sadədir: ermənicə nə dağ, nə dərə, nə də çəmən sözləri “Zanqe”, yaxud “Zanqa” kimi səslənmir.

Nisbətən abırlı erməni alımları bir qədər həqiqətə yaxın gələrək “Zəngəzur” sözünü “Zanqe+dzor”, yəni Zəngi dərəsi anlamında izah etməyə çalışırlar. Bu izahın birinci hissəsi həqiqətə yaxındır. Lakin erməni mənbələrində erməni mənşəli termin (“dzor” – ermənicə “dərə” deməkdir) kimi vurgulamağa cəhd göstərildiyinə baxmayaraq, əslində “Zəngəzur” toponiminin nə ermənilərə, nə də onların “dzor” sözünə heç bir dəxli yoxdur. Ermənilər özləri də heç vaxt “Zəngəzur” sözünü Zanqədzor şəklində işlətməyiblər.

Fikrimizcə, “Zəngəzur” toponimi bu ərazilərdə yaşayan, öz igidliyi və cəngavərliyi ilə seçilən Zəngi tayfalarının adı və ərəblərin bu ərazilərə gəlişi ilə bağlıdır. Ərəbcə “sur” daş-divar, qala, bürc deməkdir. Çox döyüşkən və azadlıq sevən bu tayfa ərəblərə qarşı axıradək mübarizə aparmış, şübhəsiz ki, bu illərdə onlarca qalalar, istehkamlar tikərək, eləcə də, bu yerlərə xas olan təbii istehkamlardan düşmənə qarşı mübarizə vasitəsi kimi istifadə etmişlər.

Ömrünün sonunadək ərəb xilafətinə qarşı ardıcıl, amansız mübarizə aparmış Babəkin Bəzz qalası yenilənəndən sonra Darvazatəpə dağında yerləşən Şəki qalasına gəlməsi və məhz Zəngəzurdakı Şəki qalasının hakimi Saklı Sumbat tərəfindən tutularaq ərəblərə təslim olunması epizodu da bu ərazilərin o dövrdə geniş döyüş meydani olduğunu və Zəngəzurun ən sonda, həm də Sumbat kimilərin xəyanəti nəticəsində yenildiyini təsdiq edən tarixi faktlardır.

Məlum olduğu kimi, Zəngi tayfaları tarixdə görkəmli qoşun başçıları və dövlət xadimləri ilə məşhur olan bir türk boyudur. Zəngi tayfalarının ən qədim yaşayış məskənlərindən biri Cənubi Azərbaycandakı Zəncan şəhəridir. Bu şəhərin adını farslar “Zənqən” (“ən” farsca çoxluq bildirən şəkilçidir.) kimi tələffüz edirlər. Ərəblərin bu ərazi-lərə gəlişi ilə bağlı “q” səsinin “c” səsi ilə əvəzlənməsi nəticəsində yazılı mənbələrdə şəhərin adı Zəncan kimi qeyd olunmağa başladı.

Zəngi tayfalarının ana vətəni Orta Asiya, daha konkret desək, indiki Özbəkistan əraziləridir. Zəngi tırəsi hal-hazırda da Özbəkistanda yaşayır və burada zəngi adı ilə bağlı çoxlu toponimlər indi də qalmaqdadır (Zəngi, Zəngitəpə, Zəngərik və s.).

Zəngilər bizim eranın əvvəllərində daha geniş areala səpələnmə-yə başladılar. Qazaxistana, Əfqanistana, İrana və Qafqaza gələn zəngilər məskunlaşdıqları yerlərdə öz adları ilə bağlı şəhərlər, kəndlər salmağa, öz adlarını çaylara, dağlara, dərələrə verməyə başladılar. Zəncan və Zəngəzur adından savayı, zəngilərlə bağlı onlarca toponim saymaq olar: Türkiyədə – Ərzincan, Gürcüstanda – Zəngişamlı, Zəngənə, Azərbaycanda – Zəngilan, Zəngəran (Yardımlı rayonu), Zəngənə (Sabirabad rayonu), Zəngişalı (Ağdam rayonu), Zəngidərə çayı (Qobustan rayonu), Zəngi çayı (İsmayıllı rayonu), İrəvan mahalında – Zəngibasar, Zəngilər, Zəngili, Zəngi çayı kimi “zəngi” komponenti ilə bağlı toponimlərin olması bu toponimin məhz geniş arealda yaşamış, bir yerdən başqa yerə köçmüş böyük və qüdrətli bir tayfanın adı ilə bağlılığından xəbər verir.

Bəzi irandilli və erməni “əsərlərində” zəngilərin guya kürd mənşəli tayfa olduqları iddia edilir. Bu fikrin heç bir elmi, tarixi və məntiqi əsası olmasa da, müəyyən ideoloji yükü – antitürk, antiazərbaycançıları olması gün kimi aydınlaşdır. Əvvəla, kürdlər heç bir zaman belə geniş bir arealda məskun olmamışlar, nəinki yaşamamış, heç bəlkə də adları çəkilən yerlərin bəzilərinə indiyə qədər belə kürd ayağı dəyməmişdir. İkinciisi, tarixdən məlumdur ki, Zəngi tayfaları orta əsr Azərbaycan Atabəylər dövlətində yuxarı zümrədə təmsil olunmuş, sonra isə Səfəvilər dövlətinin yaranmasında və inkişafında, eləcə də

bəzi kürd üsyانlarının yatırılmasında yaxından iştirak etmişlər. Məhz zəngilərin indiki Zəngəzur ərazilərinə köçü də Atabəylər dövründə başlamış, Səfəvilərin hərbi yürüşlərində isə daha da güclənmişdir.

Şah İsmayıл Xətainin yaratdığı qüdrətli Səfəvilər səltənətinin təkamülündə və güclənməsində qayı oğuzların bir boyu olan, igidliyi və cəsurluğu ilə seçilən zəngi tayfalarının böyük rolu olmuşdur. Əksinə, kürd tayfaları bu dövrdə Səfəvilərlə daim müharibə şəraitində yaşayan Osmanlı Türkiyəsinin təhribi və dəstəyi ilə dəfələrlə qızılbaşlara qarşı üsyən qaldırmış, qiyam etmişlər.

Orta əsr tarixi mənbələrinin (“Kitabi-Dədə Qorqud” (VII əsr) Mahmud Qaşgari (Divani Lügəti-it-Türk (XI əsr)), Rəşid əd Din (Oğuznamə (XIV əsr), Əbdülcəzədi (Şəcəreyi-Tərəkimə (XVII əsr) şəhadətinə görə oğuzlar 24 tayfaya bölünür ki, onların da ən məşhurlarından biri qayı (kayıq) boyudur (58, 17). Qayı türklərinin məşhur qəbilələri bunlardır: Qacar, avşar, zülqədər, zəngənə, çoban, baharlı, padar, ustachi, lək, xəlli, sorsor, şəfəq və s. Bu qəbilələrin çoxusu səfəvilər dövlətinin yaranmasında yaxından iştirak etmiş, qəbilə başçıları isə qızılbaşların hərbi və inzibati rəhbərliyində geniş təmsil olunmuşlar.

A.A.Bakıxanov zəngənə, xəlli, ustachi, qacar, kəngərli, xələc, qaramanlı, çıraqlı, təkəli, şamlı tayfalarının adlarını çəkmiş, onların türk tayfaları olduğunu və Azərbaycanın müxtəlif bölgələrində məskunlaşdığını göstermişdir (164, 22).

Məhz Azərbaycan Atabəylər dövlətinin və daha sonra Səfəvilər xanədanının dövründə İrəvan, Çuxursəd, Ərzincan, Sisakan ərazilərində zəngənə oğuzlarının ictimai-siyasi fəallığının yüksəlməsi müşahidə edilməyə başladı. Bu dövrdən etibarən “zəngi(ə)” kökü ilə bağlı müxtəlif toponimlər və oronimlər bu arealda yayılmağa başladı.

Babək Xürrəmdinin ərəb xilafəti ilə mübarizəsi illərindən ərəblərə yaxşı tanış olan Sisakan mahalı, bu ərazinin dağlıq, qayalıq, təbii qala, divarı xatırladan silsilə daşlardan ibarət landşaftı ərəb səyyahlarının və alımlarının diqqətində müdafiə istehkamı – qala kimi qalmışdır. Eyni zamanda yaşayış məntəqələrinin demək olar ki, hamısı qalalar şəklində tikildiyindən zəngi tayfalarının geniş arealda yayıl-

dıqları bu dağlıq ərazini ərəb səyyahları “Zəngisur – zəngilərin qalası” adlandırmaqda tamamilə haqlı idilər. “Sur, sür” sözü (eləcə də sürü, sürəkli, sürüşmək sözlərinin kökündəki “sür”) ərəb dilində silsilə divar, daş hasar, qala mənasını daşıyır.

Kiçik Qafqaz sıra dağlarının davamı və ən hündür dağ silsiləsi sayılan, daş zəncir kimi ta Qarabağ yaylasına qədər uzanan, dar dərələri, keçilməz yamacları, qorxunc sildirimləri, sərt qayaları ilə təbii bir istehkamı, qala divarlarını xatırladan, Zəngi türklərinin at oynatdığı bu dağlıq mahalın Zəngəzur – Zəngilərin qalası adlandırılması həm tarixi-coğrafi, həm etnoqrafik, həm də məntiqi mənada tamam-ılı başa düşüləndir.

Məlum olduğu kimi, “Zəngəzur” termini bir toponim kimi yazılı mənbələrdə XIV əsrənə məlumdur (33, 17). Bu dövrdə isə təkcə Zəngəzurda deyil, eləcə də bütün Qafqazda qüdrətli türk-müsəlman ruhu hakim idi. Əmir Teymur, Qaraqoyunlu, Ağqoyunlu və nəhayət, Səfəvilər dövlətlərinin tərkibində olan bir müsəlman vilayətinə orada yalnız bir neçə kənddə yaşayan ermənilərin ad (Zanqedzor şəklində) verməsi qeyri-mümkün, qeyri-məntiqi və qeyri-inandırıcıdır. Bu elə bir dövr idi ki, əksinə, ermənilər kütləvi surətdə türk dilini öyrənir, türk və fars tarixini, mədəniyyətini, mətbəxini mənimşəyirdilər, bir sözlə, məğlub və kiçik xalqların özünü qoruma instiktinə uyğun olaraq, yalnız öz dinlərini və əlifbalarını qorumaq hayında idilər.

Zəngəzur ərazisində xeyli sayıda sur (zür) topomorfanti ilə bitən digər toponimlərin də olması və bu kəndlərin demək olar ki, hamısının dağlarda və sildirim qayalıqlarda yerləşməsi (Təkəzür, Ərcəzür, Gecəzür, Dərməzür, Astazur, Əynəzür, Goranzur və s.) faktı da Zəngəzur adının məhz dərə ilə deyil, dağla, divarla, qala ilə bağlılığını bir daha sübut edir (110, 13).

Bütün tarixi mübarizələrlə, yerli və gəlmə hakimlərin aqalıq iddialarından yaranan irili-xirdalı döyüş sahnələri ilə zəngin olan dağlıq bir ərazidə yaşayış məntəqələrinin dərədə deyil, dağlarda, özü də təbii istehkamlara yaxın yerlərdə salınması məqsədə uyğun idi və yuxarıda adlarını sadaladığımız kəndlərin demək olar ki, hamısı be-

lə bir landşaftı olan ərazidədir. Digər tərəfdən, Zəngəzurun təbiəti – qarlı, sərt şaxtalı qışı və kifayət qədər günəşli yayı tələb edir ki, yaşayış məntəqələri dərədə deyil, dağ döşündə, qar uçqunu basma-yan, sel, tufan tutmayan yerlərdə, digər kəndlərlə nəqliyyat, səs və görüntü əlaqəsi yaratmaq üçün həyatı və strateji baxımdan əlverişli olan yerlərdə salınsın.

Bu toponimin “Səngi-Sur” formasında izahı da maraq doğurur. Belə ki, fars dilində “səng – daş, qaya, ərəbcə isə “sur” sözü silsilə divar, qala mənasındadır. Zəngəzur sözü bu anlamda başdan-başa, daşlı, qayalı yer, daşların qala divarları kimi düzüldüyü ölkə mənasını verir.

Zəngəzurda türk mənşəli toponimlər

Zəngəzurdakı toponimlərdən danışarkən, qeyd etmək yerinə düşərdi ki, bu bölgədəki yer-yurd adlannın 90%-ə qədəri türk-müsəlman mənşəlidir (31, 17). Tarixdən məlumdur ki, Zəngəzurun ərazisi qədim oğuzların məskənidir. Qalın İç Oğuz tayfaları bu dağlarda məskən salmış, yaşamış, mübarizə aparmışdır. Bütün türk xalqlarının qəhrəmanlıq eposu sayılan “Kitabi Dədə Qorqud”dakı hadisələrin çoxu bu ərazilərdə baş vermiş və tarixinin daş yaddaşında, insanların qan və gen yaddaşında bu günə qədər öz əks-sədasını qoruyub saxlamışdır. “Kitabi Dədə Qorqud”un onuncu boyunda deyilir: “Əkrək dədə-baba, el yolu, yəni Gorus-Əngələyüz-Dərəşam yolu ilə üç gün-üç gecə yortaraq Əlincə qalaya çatdı” (91, 263).

Moisey Kalankatlı “Alban tarixi” əsərində yazırıdı:

– V əsrin əvvəllərində Qor və Qazan adlı iki qardaş böyük ordu ilə gəlib hərəsi Süninin bir kəndində məskən salıdlar.

...Bir dəfə Babik hakimiyyətinin birinci ilində ova çıxır və öz viranə qalmış torpağını seyr edir. Şalata çatanda o, bir təpəyə qalxır, həmin vaxt haradansa bir ceyran çıxır və qaçıb torpaqla örtülmüş kilsənin üstündə durur. Babik həmin təpəyə çatanda onun atının ayaqla-

rı torpağa girir. Babik atını düşdürüyü dəlikdən zorla çıkarır. Orada olanların hamısı vahiməyə düşürlər və torpağı qazaraq daş-qasha dolu qəşəng bir kilsə görürələr. Həmin gün böyük bayrama çevrildi. Buraya çoxlu adamlar gəlməyə başladı. Burada olanların çoxu xəstəliklərdən sağaldı. Babiki müşayiət edən Qor və Qazan adlı iki doğma qardaş dinlərini atıb xaçpərəst oldular. Babik püşk atdı və Qorun baxtına Hot kəndi, Qazanın baxtına isə Şalat çıxdı (106, 31).

Hot (Xot) indi də Gorus rayonunda kənd adıdır, Şələt isə çox güman ki, Sisyan rayonundakı Şağat kəndidir.

Qədim erməni dilində və əlifbasında “l” hərfi olmadığından, onlar “l” səsini “q”, “ğ” kimi yazır və tələffüz edirdilər. Onu da qeyd etmək yerinə düşərdi ki, Sisyan rayonunda 1918-ci ilə qədər Şələk və Bələk adlı azərbaycanlı kəndləri də mövcud olmuşdur. Şağat adlı erməni kəndi indi də qalmaqdadır.

Qazan – “Kitabi-Dədə Qorqud” dastanının məşhur qəhrəmanı Salur Qazan xandır. Onun nə dilinin, nə milli mənsubiyyətinin heç bir araşdırılmaya və əlavə izahata ehtiyacı yoxdur. Bunun üçün bir dəha “Kitabi-Dədə Qorqud”u oxumaq kifayətdir.

Çox güman ki, Qorun qardaşı Qazanın məskən saldığı kənd hal-hazırda Qafan şəhəridir.

Qorun (qor – türk sözüdür, “ığid”, “cəsur” deməkdir, rus dilindəki “qordiy – məğrur” sözü də qor sözündən yaranmışdır – M.U.) məskən saldığı kəndin indiki Gorus (Qoroz, Qoris) şəhərinin olduğu ehtimalı tutarlı əsaslardan məhrum deyildir.

“Kitabi-Dədə Qorqud”da mənfi personaj kimi verilən Şöklü Məlik də özgə birisi deyil, Qazan xanla bir kökdən olan qıpçaq – Şəkili, Saklı Məlikdir. Şöklü (saklı) Məliyin kafir kimi verilməsi də başa düşüləndir. Məlum olduğu kimi, xristianlıq III əsrin sonlarında Qaf-qazda yayılmağa başlamış, IV-V əsrlərdə isə Zəngəzura (Sünikə) gəlib çıxmış, lakin burada yaşayan atəşpərəstlər tərəfindən o qədər də həvəslə qarşılanmamışdır.

VI əsr Suriya tarixçisi Zaxari Ritor yazdı: “Sisqan özünə məxsus dili və dindar xalqı olan bir diyardır. Sisqan əhalisi başda hökm-

dar Vasak olmaqla V əsrin ortalarında xristianlığın yayılmasına müqavimət göstərirdi” (29, 220).

Albanların bir hissəsi (Şöklü Məlik, Saklı Sumbat) xristianlığı qəbul etmiş, Bizansın maddi, mənəvi və hərbi dəstəyini qazanaraq regionda hökmran mövqe tutmağa nail olmuşlar. Xristianlığı qəbul etməyən tayfalar isə VII və VIII əsrlərdə islami qəbul edərək tədricən müsəlmanlaşmış, öz xristian yurddalarını münaqişə zamanı “kafir”, sülh, əmin-amənlilik dövründə isə “din ayrı qardaş” adlandırmağa başlamışlar.

Zəngəzurda oğuzların bayandur, qayı, xələc, çəpni tayfaları, xüsusi silə qayı türklərin qacar, baharlı, zəngənə, zülqədər, padar, çoban qəbilələrinin adı ilə bağlı yüzlərlə toponim vardır (33, 18). Sisyan, Qafan və Gorus rayonlarının da bir neçə Baharlı kəndinin olmasını məhz eyni adlı tayfanın bu ərazidə geniş yayılması ilə izah etmək mümkündür.

Qafan rayonundakı Qacaran, Avşarlı, Çullu, Xələc, Çobanlı; Gorus rayonundakı Bayandur, Sisyan rayonundakı Baharlı, Uz, Murxuz, Zabazadur kəndlərinin adları məhz 24 oğuz tayfaları ilə əlaqədar olan topomorfantlardır (110, 19).

Sisyana (eləcə də bütövlükdə Kür-Araz arasına) bu yerlərdə uzun illər bundan öncə həmişəlik möhkəmlənmiş və bəlkə, bu gün də mövcud olan eksər tayfa və törəmələrin (etnosun) təşəkkülündə əhəmiyyətli rol oynayan sakların və kimmerlərin (saqa və qəmərlər) gəlişi bizim eradan əvvəl VII əsrə təsadüf edir. Zamanın küləkləri həmişə xəzan yarpaqları kimi insan axınıını, ayrı-ayrı tayfa və qəbilələri, bütöv xalqları oradan-bura, buradan-ora qovmuşdur.

Məhz belə küləklərdən biri də 2700 il əvvəl Qara dənizin şimal sahillərində tufan qoparaq sak tayfalarını üzü cənuba istiqamətləndirmişdir (109, 19).

Türk dilli sak tayfaları başqa bir türk dilli tayfaları (kimmerləri) Cənubi Qafqaza, oradan da Ön və Cənubi Asiyaya qovdu. Saklar çox idilər və Tataristandan üzü Anadoluya səpələnmişdilər. Genişlik axtaran bu cəngavər tayfa öz qonşularını, nisbətən azsaylı kimmerləri

cənuba sıxışdıraraq öz mövcudiyyətlərinin hüdudlarını genişləndirməyə başladı.

Beləliklə, Cənubi Qafqaza, Ön və Cənubi Asiyaya gələn kimmlər və saklar burada möhkəmlənərək (digər tayfalarla birlikdə) azərbaycanlı-türk etnosunun formalaşmasında mühüm rol oynadılar.

Saqa və qəmərlərlə bağlı yer-yurd adları da Zəngəzurda kifayət qədərdir. Sisyan rayonunda Sisyan, Şəki, Şükər, Püsək, Gomur, Qafan rayonunda Gomaran yaşayış məntəqələri məhz sak və kimmerlərlə bağlı tarixi sirləri indiyədək gizləyib saxlamış, lakin bizim öz tariximizə qarşı olan ənənəvi biganəliyimiz ucbatından öyrənilməmiş, yad əlinə, yağı tapdağına keçmiş milli-mənəvi itkilərimizdəndir.

Zonada digər böyük türk tayfalarının (peçeneq, suvar, yayçı, sofulu, saral, qıqlı) adlarını daşıyan Piçənis (Şahbuzda Biçənək), Sofulu, Sarallı, Gığı, Suvarlı, Yayçı və s. yaşayış məntəqələrinin olması da buranın aborigen əhalisinin məhz Azərbaycan türklərinin olduğunu sübut edən danılmaz tarixi dəlillərdir.

Zəngəzurdakı yer-yurd adlarının bəziləri islamla bağlı və ərəbfars mənşəli adlardır: Şıxlар, Mollalı, Müsəlləm, Pirdovdan, Səncərli, Şəhərcik, Ərəbxana, Şam, Şamsız, Məzrə, Məliklər və s.

Zəngəzurdakı bəzi yaşayış məntəqələrinin tarixi isə çox qədimdir. Eramızın əvvəllərində, hətta, müasir eradan qabaqkı minilliliklərdə mövcud olmuş və öz tarixi keçmişini və mənsubluğununu adında yaşadan Urud, Vağudi, Ağudi, Dovrus, Şurnuxu, Şabadin, Qurdqalaq, Gorus və s. kimi toponimlərin izahını vermək xeyli çətindir.

Ümumiyyətlə, demək olar ki, apardığımız ətraflı tarixi, etnoqrafik, linqvistik, toponomik tədqiqatlar tam qətiyyətlə deməyə əsas verir ki, bir neçə kəndi çıxməqla, Zəngəzurda erməni mənşəli heç bir topomorfant yoxdur.

1.2. Zəngəzurun tarixi coğrafiyası

İnzibati-ərazi vahidi kimi Zəngəzur XIX əsrin birinci qərinəsinin sonunda meydana çıxb. Ruslar bu əraziləri işgal etdikdən sonra digər inzibati-ərazi vahidləri ilə yanaşı, Zəngəzur və Qarabağ dağ silsilələri ilə Araz və Həkəri çayının aşağı axarı arasındakı ərazini əhatə edən Zəngəzur nahiyyəsini yaratmışdır. Zəngəzurdakı dağ yamacları müxtəlif istiqamətlərdə uzandığından relyefi müxtəlifdir və üç rayon əmələ gətirir. Bir rayon Həkəri çayının yuxarı axarını, ikinci rayon Bazarçayın yuxarı axarını əhatə edir, üçüncü rayon isə Bərgüşəd silsiləsi ilə Araz çayı arasında yerləşir (214, 179).

Zəngəzur tarixən Azərbaycan Albaniya dövlətinin şərq hissəsini təşkil etmişdir. Sünikə Zəngəzur ərazisi ilə yanaşı Göyçə gölü ətrafindakı ərazilər və onlardan cənuba – Araza qədərki ərazilər daxil idi. Sünikə Albaniyanın dörd əyaləti: Zəngəzur, Naxçıvan, İrəvan və Göyçə daxil idi (214, 33-39).

Erkən orta əsrlər mənbəsi “XVIII əsr erməni coğrafiyası” və S.Orbelyan Sünikin 12 mahalının adını çəkirlər. Bu mənbələrə görə Zəngəzur Sünikin 7 mahalını əhatə edirdi (214, 179).

VII əsrin ikinci yarısında Zəngəzur Albaniya dövləti ilə birlikdə ərəblər tərəfindən işgal olunur. Ərəb xilafətinin zəifləməsi dövründə isə keçmiş Albaniya ərazisində xırda Azərbaycan feodal dövlətlərinin yaradığı məlumdur. IX əsrə yaranmış Dəbil (Dvin) əmirliyi Zəngəzur da daxil olmaqla Sünik vilayətinin bütün ərazisini əhatə edirdi.

Məhəmməd bin Əbu-s-Sacın dövründən başlayaraq Dəbilə Sacılər, Salarilər, Şəddadilər və digər Azərbaycan hökmdarlarının nəsillərindən olan əmirlər yiyələnilər (215, 180). 1130-cu ildə Bitlis əmiri Kurt Dəbili ələ keçirər də, Səlcuq sultanının göstərişi ilə Şəmsəddin Eldəniz 1146-1147-ci ildə Şimali Azərbaycanla birlikdə Dəbil əmirliyini də özünün Arrandakı mülklərinə birləşdirir. Dəbil əmirliyinin tərkibinə Naxçıvan, Dəbil və Zəngəzur daxil idi (215, 180).

Monqolların ağılığı dövründə Zəngəzur Azərbaycan vilayətinin Naxçıvan təməninin tərkibinə daxil idi. Belə vəziyyət Qaraqoyunlu və Ağqoyunlu dövrlərində, habelə ilk səfəvilər dövründə davam etmişdir (215, 180).

Son orta əsrlərdə, Sünikin parçalanması dövründə Zəngəzurun böyük hissəsi Qapanat və Naxçıvan əyalətlərinin tərkibinə düşür. Qapanat Zəngəzurun Bərgüşad silsiləsinə qədər olan cənub hissəsini əhatə edirdi. Sisyan isə Naxçıvan əyalətinə daxil idi. Zəngəzurun Gorus və Kaştaq (Laçın) mahalları isə Qarabağ vilayətinin bir hissəsi idi (215, 180).

1578-1590-cı illər Osmanlı-Səfəvi müharibəsi zamanı Azərbaycanın böyük hissəsini işgal edən osmanlılar Naxçıvan əyalətini Sisyan və Qapanat mahalları ilə birlikdə Azərbaycan vilayətinin tərkibindən çıxarıb, Çuxursəd vilayətinin tərkibinə keçirdilər. Qapanat mahalı Bərgüşad və Urud livalarına bölündü. Sisyan mahalından Kiçik Bazarçay nahiyyəsi ayrıldı. Qapanat və Zəngəzur əraziləri Çuxursədin Bayazid və Alaşkert vilayətləri ilə birlikdə ayrıca Bayazid livasını təşkil etdilər. Keştaq və Həkəri mahalları Qarabağ (Gəncə) əyalətinin tərkibinə daxil idi (215, 180).

I Şah Abbas XVIII əsrin əvvəllərində Azərbaycan torpaqlarını geri aldıqdan sonra Naxçıvan, Qapanat və Bərgüşadı yenidən Azərbaycan vilayətinin tərkibinə daxil etdi. Bazarçay nahiyyəsi Sisyana birləşdirildi. Ancaq, XVII əsrin 30-cu illərinin sonuna yaxın Naxçıvan və Sisyan mahalları Çuxursəd bəylərbəyinin tərkibinə qatıldı (215, 180-181).

Məlumdur ki, Səfəvi dövlətinin dağıılma mərhələsinə qədəm qoymasından istifadə edən osmanlılar XVIII əsrin 20-ci illərində yenidən Azərbaycanın çox hissəsini ələ keçirmişdilər. 20-30-cu illərin Osmanlı hakimiyyəti dövründə Zəngəzur torpaqlarının bir hissəsi – Sisyan və Meğri Çuxursəd vilayətinə, Bərgüşad, Həkəri, Keştaq, Güləndər nahiyyələri və Keştakın bir hissəsi Gəncə-Qarabağ əyalətinin tərkibində idi (215, 181).

1735-ci ilə kimi bütün Azərbaycan torpaqlarını osmanlılardan geri alan Nadir Əfşar, 1736-cı ildə Muğan qurultayında şah elan edildikdən sonra onun şah seçilməsinə qarşı çıxdığına görə Qarabağ bəy-

lərbəyləri Ziyadogullarının qüdrətini sarsıtmak üçün Qarabağın beş xristian məliyini Bərgüşad və Zəngəzur mahallarının bəylərbəyinin tabeçiliyindən çıxarıb, yaratdığı bütöv Azərbaycan bəylərbəyinin hakimiyyətinə keçirdi (215, 181).

1747-ci il iyunun 19-dan 20-nə keçən gecə Nadir şah sui-qəsd nəticəsində öldürdükdən və onun imperiyası coxsayılı xırda dövlətlərə – xanlıqlara parçalandıqdan sonra Qapanat ərazisini Təbriz və Qaradağ xanları öz aralarında bölüşdürüdlər. Qapan, Zəngəzur və ehtimal ki, həm də Bərgüşad Təbriz xanına, Mehri, Güney və ehtimal ki, həm də Çuldur Qaradağ xanına çatdı (214, 181). Lakin, 50-ci illərdə Pənahəli xan Qarabağlı Mehri və Güney mahallarını Qaradağ xanının əlindən, Tatev və Sisyan mahallarını Naxçıvan xanının əlindən, Zəngəzur və Qapanı isə Təbriz xanının əlindən aldı (215, 181). Beləliklə, bir neçə əsr əvvəl olduğu kimi, Zəngəzur yenidən bir inzibati vahidin tərkibində birləşdirildi.

1822-ci ildə ruslar Qarabağ xanlığını ləğv edib, onu Müsəlman əyalətləri hərbi dairəsinin tərkibində bir əyalətə çevirdikdən sonra, 30-cu illərin əvvəllərində bu əyalətin tərkibində 9 minbaşılığı birləşdirən iri Zəngəzur mahalı təşkil olundu. Bunlar keçmiş Sisyan, Tatev, Zəngəzur, Qaraçorlu, Püsyan, Bərgüşad, Qapan, Meğri-Güney və Çavundur (Çuldur) mahalları idi (210, 181).

1841-ci il yanvarın 1-dən tətbiq olunan yeni inzibati quruluşa görə Kaspi vilayətinin Qarabağ qəzasının tərkibində keçmiş Zəngəzur mahalı iki sahəyə – Zəngəzur və Meğri sahələrinə böldü. 1846-ci ilin yeni ərazi-inzibati bölgüsünə görə Qarabağ qəzası Şuşa qəzası, Kaspi vilayəti isə Şamaxı quberniyası adlandırıldı. İrəvan quberniyasının təşkil olunması ilə əlaqədar olaraq Zəngəzurun cənub hissəsi Meğri sahəsi (Qapan, Meğri-Güney, Çuldur və Püsyan mahalları ilə birlikdə keçmiş Qapanat əyaləti) 1850-1867-ci illərdə bu quberniyanın Ordubad qəzasının tərkibində oldu (215, 182).

1868-ci ildə yeni Yelizavetpol quberniyasının təşkil olunması ilə əlaqədar Şuşa qəzasının tərkibindən Zəngəzur qəzası ayrıldı və İrəvan quberniyasının tərkibində olan Meğri sahəsi də ona qaytarıldı.

Sonralar Zəngəzur qəzası sahələrə bölündü və sovetləşməyə qədər belə qaldı (215, 182).

Məlumdur ki, 1917-ci il Oktyabr çevrilişindən sonra, vaxtilə rusların köçürmə siyasəti sayəsində İrəvan quberniyasının ərazisində ermənilərin yiğcam yaşadıqları bir ərazi yaratmağa nail olmuş ermənilər 1918-ci il mayın 28-də ilk dəfə öz dövlətlərini elan etdilər. Təşkil olunan anda bu dövlətin ərazisi 9 min kv. km. olub, İrəvandan şimal və qərb əraziləri və Göyçə gölü ətrafinı əhatə edirdi (215, 182).

Buna qane olmayan ermənilər etnik təmizləmə yolu ilə azərbaycanlılar yaşayan digər rayonları da işgal etməyə çalışırdılar. 1919-cu ildə həyata keçirilmiş Ermənistən Respublikası əhalisinin siyahıya alınmasından görünür ki, bu ərazidə 1918-ci ildə müsəlman əhali 290 min nəfər təşkil etdikləri halda, onların sayıları 232 min azalıb (80 %) 58500 nəfərə düşürləndi (215, 183).

1920-ci ilin aprelində Azərbaycanda, noyabrında isə Ermənistanda sovetləşmə həyata keçirdikdən sonra Rusiya ərazilərin yenidən bölgüsünü həyata keçirdi. Moskvanın təzyiqi ilə Azərbaycan SSR Zəngəzurun qərb yarısını Ermənistən SSR-ə güzəştə getdi. Bu ərazidə etnik təmizləmə həyata keçirildi. Azərbaycan SSR-in tərkibində qalan Zəngəzurun Şərqi hissəsi Qubadlı qəzasına çevrildi. Ermənilərə verilən hissədə isə Zəngəzur və Meğri qəzaları təşkil olundu. Sonralar rayonların yaradılması ilə Zəngəzurun Azərbaycanda qalan hissəsində Zəngilan, Qubadlı və Laçın rayonları, Ermənistəndən keçən hissədə isə Meğri, Qafan, Gorus və Sisyan rayonları təşkil edildi.

XX əsrin əvvəllərində təxminən 7.892 kv. km ərazini əhatə edən (112, 67) və sonralar Qafan, Qubadlı, Laçın, Meğri, Gorus, Sisyan və Zəngilan rayonlarına ayrılan Zəngəzur dağlıq ölkədir. Zəngəzurun coğrafiyasından danışarkən qeyd etmək lazımdır ki, hələ XIV əsrдə coğrafi ərazi kimi mövcud olmuşdur (Sünik əyalətinin şərqi hissəsi olaraq). Orta əsrlər erməni tarixçisi Moisey Xorenski Sünikin hüdudlarını belə göstərirdi: Sünik Göyçə gölündən Araz çayının dar dərədən dəhşətli gurultu qopararaq sürətlə düzənliyə axdığı yerə qədər uzanan bir ərazidir (154, I kitab, 12).

Azərbaycan Rusiyaya ilhaq edilənə qədər Zəngəzur adı bir coğrafi məkan olaraq ara-sıra xatırlanırdı. Bu dövrə qədər Zəngəzur İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının tərkibində mahal kimi mövcud olmuşdur.

Çar Rusiyası öz sərhədlərini Cənuba və Şərqə doğru genişləndirə-genişləndirə, nəhayət, XVIII əsrin axırlarında Qafqaza gəlib çıxdı. Artıq çoxdan zəifləmiş İran şahənşahlığına qalib gəlmək cavan və Avropa üslubunda müharibə aparan rus ordusu üçün heç bir çətinlik törətmirdi. Qısa müddətli Rus-İran müharibəsində fars xanədanı Azərbaycanın bir hissəsini, o cümlədən, Qarabağ, Gəncə daha sonra isə Naxçıvan və İrəvan xanlıqlarını Rusiyaya güzəştə getdi. Bu güzəşt 1813-cü il oktyabrın 12-də Gülüstan müqaviləsi ilə tarixə düşdü ki, bu müqaviləyə əsasən Qarabağ vilayəti sərhəd Çaudur çayı olmaqla Rusyanın tabeliyinə verildi. Lakin müharibə davam etdirildi və İran yeni itkilərlə üzləşərək, 1828-ci ilin 10 fevralında imzalanın Türkmənçay müqaviləsinə görə Rusiya-İran sərhədi Zəngəzurda Araz çayına qədər cənuba sürüşdürüldü.

Şimali Azərbaycan Rusiya tərəfindən işgal edildiyi dövrdən Zəngəzur qəzasına Qafan, Gorus, Sisyan və Meğri rayonları ilə yanaşı Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisinin bir hissəsi də daxil idi.

1920-ci ildə Zəngəzurda 2233 təsərrüfatı birləşdirən 224.197 nəfər əhali var idi ki, (138, 48) bunun da 70 faizindən artığını azərbaycanlılar təşkil edirdi. Zəngəzurun ərazisi XIX əsrin 50-ci illərinə qədər Şamaxı quberniyasının, 60-ci illərdə isə Bakı və İrəvan quberniyalarının tabeliyində olmuşdur.

Cənubi Qafqazda yeni inzibati-ərazi bölgüsünü müəyyənləşdirən layihəyə uyğun olaraq, 1868-ci ilin 25 fevralında Bakı, İrəvan və Tiflis quberniyalarının bir hissəsi hesabına yeni bir quberniya – Yelizavetpol quberniyası yaradıldı. Bakı quberniyasının Şuşa qəzasından və İrəvan quberniyasının Ordubad qəzasından ayrılan hissələr hesabına indiyə qədər haqqında danışılan Zəngəzur qəzası mərkəzi Gorus şəhəri olmaqla inzibati, məhkəmə, ərazi vahidi olaraq formalasdırıldı və Gəncə quberniyasının tərkibinə qatıldı.

O vaxtkı Zəngəzur qəzasının hüdudları, coğrafi mövqeyi, təsərrüfat və məişət şəraiti, dini, etnik tərkibi rus tədqiqatçısı S.Zelinskinin 1886-cı ildə tərtib etdiyi “Экономический быт государственных крестьян в Зангезурском уезде Елизаветпольской губернии” (Yelizavetpol guberniyasının Zəngəzur qəzasında dövlət kəndlilərinin iqtisadi vəziyyəti) adlı tədqiqat əsərində (bir qədər ermənipərəst mövqedən olsa da) geniş və ətraflı təhlil edilmişdir. S.P.Zelinskiyə görə Zəngəzur qəzası Yelizavetpol guberniyasının ən böyük qəzalarından biri olaraq Cənubi Qafqazın cənubunda yerləşir və ərazisi 137 mil² təşkil edir. Zəngəzur qəzası şərqdən və şimal-şərqdən Cəbrayıl və Şuşa qəzaları ilə, şimaldan Cavanşir qəzası ilə, qərbdən və cənub-qərbdən İrəvan guberniyasının Şərur-Dərələyəz və Naxçıvan qəzaları ilə, cənubdan və cənub-şərqdən isə Araz çayı boyunca İranla həmsərhəddir.

Şuşa qəzası ilə Zəngəzur qəzasının sərhədini dəniz səviyyəsindən 7-9,5 min fut hündürlüyündə dağ və yaylalar silsiləsi müəyyən edir ki, onlardan ən əhəmiyyətliləri bunlardır: Kirs dağı, Sağsağan silsiləsi, Saribaba dağı, Qırıqxız yayası və s.

Şərur-Dərələyəz və Naxçıvan qəzalarını Zəngəzur qəzasından ayıran dağ və yaylalar silsiləsi bunlardır: Qısırdağ, Kəbirli, Ağdaban, Salvartı, İslıqlı, Ərzəzin, Dəvəboynu, Qapıcıq, Alagöz.

İşıqlı dağı –

Zəngəzurun ən hündür zirvələrinindən biridir. Bir neçə dağ zirvəsinindən ibarət bu silsilənin ətəyində dəniz səviyyəsindən 2700 m. hündürlükdə Qaragöl yerləşir. Qaragölün suyu gözyaşı kimi



dumduru və şəffafdır. Yayda günəş şüaları kifayət qədər qızdırıldığından Qaragöldə çimmək də mümkünündür.

İşıqlı dağın ən yüksək zirvəsi Böyük İşıqlı adlanır və dəniz səviyyəsindən 3550 m. hündürlükdədir.

Alagözdən Kirs dağına qədər uzanan silsilə dağlar və yaylalar Zəngəzur silsiləsini təşkil edir.

Zəngəzur silsiləsi Arpa çayından Araz çayı boyunca meridional istiqamətdə uzanaraq 130 km-lik bir məsafəni tutur. Silsilənin ən hündür zirvəsi dəniz səviyyəsindən 3904 m. yüksəkdə qərar tutan Qapıcıq dağıdır. Zəngəzur silsiləsi qranit və qranitə bənzər sükurlardan təşkil olunmuşdur. Silsilənin qərb yamacları otluq və kolluqlarla, şərqi yamacları isə enliyarpaqlı meşələr (palid, göyrüş, vələs, ağcaqayın) və subalp çəmənlikləri ilə örtülüdür.



Dəvəboynu dağı

Zəngəzurun dağ və yayla silsiləleri bu yerlərin təbiəti qədər sərt, gözəl və təkrar olunmazdır. Ucu göylərə dirənən şış qayalar, sildirim yarğanlar, dar çıçırlı, sərt yoxuşlu yamaclar, “qu” deyəndə qulaq tutulan dərin dərələr, keçilməz aşırımlar, zəncirbənd kimi bir-birinə keçən yallar və zirvələr, qarlı dağların ətəklərindən süzülüb şırıltı ilə

dərələrə axıb tökülən gümüşü çaylar, alp çəmənliliklərinə keçən sıx meşələr Zəngəzuru oxşarsız edən, Qafqazın digər dağlıq ərazilərindən köklü surətdə fərqləndirən cəhətlərdir.

1920-ci ilə qədər, yəni Zəngəzur ərazisinin böyük və əsas hissəsinin Ermənistan SSR-yə verilməsinə qədər Zəngəzur qəzası dörd müstəqil inzibati vahiddən – sahədən (uçastok) təşkil olunmuşdu:

Meğri, yaxud Meğri-güney sahəsi – bu sahə indiki Meğri və Zəngilan rayonlarının ərazisini əhatə etmişdir.

Meğri inzibati sahəsinin ərazisində 1930-cu ildə Ermənistan SSR-nin tərkibində Meğri rayonu və Azərbaycan SSR-nin tərkibində Zəngilan rayonu yaradılmışdır.

Zəngəzurun Meğri inzibati sahəsi dağlıq, dağətəyi, yamac və düzən landşafta malikdir. Ərazinin şimal hissəsində dağlarda meşə örtüyü diqqəti cəlb edir.

Zəngəzur qəzasının Qafan nahiyyəsi qəzanın, təxminən mərkəzinə yerləşmişdi. Bu nahiyyənin hesabına 1930-cu ildə Ermənistan SSR-nin tərkibində Qafan rayonu və 1933-cü ildə Azərbaycan SSR-nin tərkibində Qubadlı rayonu yaradılmışdır.

Bu nahiyyə 6 kiçik dairəyə bölünmüştür.

Qafan nahiyyəsi də digər nahiyyələr kimi dağlıqdır. Bəzi yerlərdə isə bu dağlar keçilməz sıldırımlar və yarğanlarla haşiyələnir. Bu nahiyyədə meşə örtüyü qalın və zəngindir.

Zəngəzur nahiyyəsi qəzanın şimal-şərq hissəsini təşkil edir. Cənubdan və cənub qərbdən (Bazarçayın axarı boyunca) Qafan nahiyyəsi ilə həmsərhəddir. Zəngəzur nahiyyəsi İlizin (Lçen) çayının axarı, İslıqlı dağı və Mıxtökən yaylası boyunca Sisyan nahiyyəsi ilə həmsərhəddir. Zəngəzur nahiyyəsi dörd dairəyə (okruq) bölünmüştü: Hacısamlı, Alyanlı, Bərguşad və Həkəri dairələri.

Bu nahiyyənin landşaftını orta hündürlüklü dağlar, sıx meşələr, bərəkətli qara və şabalıdı torpaqlar təşkil edir. Zəngəzurun qəza mərkəzi, Gorus şəhəri bu nahiyyədə yerləşirdi.

Zəngəzur qəzasının eyni adlı nahiyyəsinin ərazisi hesabına isə 1930-cu il sentyabrın 9-da Ermənistan SSR-nin tərkibində sahəsi 752 km^2

olan Gorus rayonu və 1930-cu il avqustun 8-də isə Azərbaycan SSR-nin tərkibində sahəsi 1883 kv.km olan Laçın rayonu təsis edilmişdir.

Sisyan nahiyyəsi Cavanşir, Şərur-Dərələyəz və Naxçıvan qəzaları ilə, həmçinin Zəngəzur və Qafan nahiyyələri ilə həmsərhəddir. Sisyan nahiyyəsində sərt sildirim qayalı dağlar və sıx meşələr demək olar ki, (İrmis, Bəhrülü, Ərəfsə meşələrini çıxmaq şərtilə) yoxdur. Burada otlaq və əkinə yararlı sahələr üstünlük təşkil edir. Sisyan nahiyyəsi də iki dairəyə (1-ci və 2-ci) bölünmüdü.

1. Meğri rayonu

Meğri inzibati sahəsinin ərazisində 1930-cu ildə Ermənistən SSR-nin tərkibində ərazisi 664 km^2 olan Meğri rayonu və Azərbaycan SSR-nin tərkibində sahəsi 707 km^2 olan Zəngilan rayonu yaradılmışdır.

Zəngəzurun Meğri inzibati sahəsi dağlıq (Alagöz, Xustup, Bərgüşad, Meğri – güney silsiləsi), dağətəyi, yamac (Araz və Həkəri çayları arasında) və düzən (Bazarçayla Oxçu çay arasında – Ağoyuq maili düzəni) landşafta malikdir. Ərazinin şimal hissəsində dağlarda meşə örtüyü diqqəti cəlb edir. Meşələr əsasən enliyarpaqlı (palid, vələs) ağaclarlardan ibarətdir. Bəsit çayın dərəsində isə çinar meşəsi vardır. Araz çayının yatağı boyunca cənuba doğru getdikcə ağaç örtüyü seyrək kollara, çöl bitkilərinə, nəhayət, çılpaq qayalıqlara keçir.

Zəngəzur Ermənistana verildikdən sonra, 1930-cu ildə təşkil olunmuş Meğri rayonunun ərazisi 664 km^2 , inzibati mərkəzi Meğri şəhər tipli qəsəbəsi olmuşdur.

Zəngəzurun cənub-şərqində, Meğri və Qafan rayonlarının sərhədini Meğri dağ silsiləsi təşkil edir. Bu silsilə dağlar Zəngəzur dağlarının cənub-şərqində başlayaraq, Araz çayı vadisində qurtarır. Dağ silsiləsinin uzunluğu 59 km, maksimum yüksəkliyi (3256 m.) Bəcassar zirvəsidir. Meğri dağları tektonik aşınmalara məruz qalmışdır, qeyri-mütənasib quruluşa malikdir. Cənuba doğru Meğri, Malev, Şvanizor, Nüvədi çayları ilə parçalanmışdır, şimal sinələri isə nisbətən qısa qollar və sildirim qayalar şəklində nəzərə çarpır.

Faydalı qazıntılarından, molibden, qızıl, gümüş və başqa mədən ya-taqları vardır.

Qonur meşə, meşə-səhra və alp çəmənlik torpaqları üstünlük təşkil edir. Dağətəyi yamaclar seyrək palid, vələs meşələri ilə örtülü-müşdür.

Bütün Zəngəzur mahalı kimi, Meğri rayonu da ən qədim yaşayış məskənlərindən sayılır. Aparılan qazıntı işləri zamanı Meğri rayonunun ərazisində eradan əvvəl VII əsrə aid olan döyüş və bəzək əşyaları tapılmışdır. Meğri rayonunun ərazisi Sünik knyazlığında mövcud olan 12 əyalətdən biri sayılan Arevik qəzasına uyğun gəlir (115, 173).

Müxtəlif fikirlər olsa da, “Meğri” sözünün mənası tam aydınlaşdırılmayıb. Ermənilər bu topomorfantin izahını erməni dilində olan “meğ” – “bal” sözü ilə əlaqələndirirək, guya buranın “Ballı dərə” adlandırıldığını söyləyirlər. Lakin bu izah inandırıcı görünmür. Ən azı ona görə ki, ciçəkli, güllü, dar, dərin, daşlı dərə olar, lakin “ballı dərə” olmaz.

Digər tərəfdən Meğri rayonunda insanların min illərlə yaşamasına baxmayaraq, Meğri adı mənbələrdə ilk dəfə 1676-cı ildə çəkilir. Bu dövr isə məlum olduğu kimi, Osmanlı imperiyası ilə İran şahlığı arasında Zəngəzur uğrunda gedən mübarizələrlə xarakterizə olunur. Heç şübhəsiz ki, Meğri sözü ya fars, ya da türk dilində olmalıdır.

Meğri adının Sasanilər dövlətinin hökmdarlarından olmuş Meh-ranilər sülaləsinin adı ilə əlaqələndirilməsi də inandırıcı görünmür. Akademik Budaq Budaqov və professor Qiyasəddin Qeybullayev “meğri” sözünü “miğri” – turkdilli xalqlarda “yarğan, uçurum” mə-nasını verən “migir” sözü ilə əlaqələndirirlər.

Tanınmış şair-publisist Hidayət öz ana yurdu Miğri rayonunun adını türk soylu “miğir” tayfalarının adı ilə əlaqələndirir.

Rayonda aparılan qazıntılar zamanı tapılmış bürüncü dövrünün yadigarları sayılan yarpaq şəkilli, dairəvi dəstəkli qılıncalar, e.ə. VII-VI əsrə aid zərgərlik əşyaları (bəzəkli qalxanlar, muncuqlar, ayşəkilli bəzəklər) və s. Meğrinin lap qədimdən inzibati mərkəz kimi forma-laşdığını sübut edən tutarlı dəlillərdir.

Xristianlıq Qafqaza yayıldıqdan çox sonra təxminən IX əsrin sonu, X əsrin əvvəllərində Meğridə ilk kilsə – Alban kilsəsi inşa edilmiş, bu şəhər isə Qarğavan adlandırılmışdır.

1105-ci ildə Səlcuq-türk qoşunları Meğri尼 ələ keçirmişlər. Erməni mənbələrində 1106-cı ildə Əmir Harunun qoşunlarının burada böyük qırğınlar törətdiyi qeyd olunur.

Meğri rayonunun orta əsrlərdəki tarixi Zəngəzurun digər torpaqlarının tarixi ilə eynidir. Yəni Səlcuqlardan sonra buraya moğol-tatar türkləri, daha sonra Qaraqoyunlular və Ağqoyunlular, Əmir Teymur, ondan sonra isə şəliyi dövlət dininə çevirmiş Səfəvilər Meğridə öz hakimiyyətlərini qurmuşlar. Tarixi mənbələrdə şəliyə etiraz edən Meğri əhalisinin İsfahana köçürülməsi və buraya Ərdəbil, İsfahan, Təbriz ətrafindən Qızılbaş tərəfdarlarının gətirilib yerləşdirilməsi qeyd olunur.

Meğri bölgəsi 1730-cu ildə yenidən Osmanlı Türkiyəsinin tabeliyinə keçmiş, lakin beş ildən sonra Nadir şah bu torpaqları geri almışdır.

Qarabağ xanlığının 1806-1813-cü illərdə ilhaq edilmiş digər torpaqlarından fərqli olaraq, Meğri rayonu yalnız 1828-ci ildə Rusiya ya birləşdirilmişdir. Çünkü o vaxtkı inzibati bölgüyü görə Meğri rayonunun torpaqları indiki Ordubad rayonu ilə birlikdə Naxçıvan xanlığının tabelciliyində idi.

1868-ci ildə Yelizavetpol quberniyası yaradılmış, Zəngəzur qəzasının tərkib hissəsi kimi, Meğri rayonu da bu quberniyanın tabelciliyinə keçirilmişdir. Ermənistanda Sovet hakimiyyəti qurulan ki mi, yəni 1920-ci ilin 1 dekabrında Zəngəzurun digər torpaqları kimi, Meğri rayonunun indiki ərazisinin çox hissəsi, 1929-cu ildə isə Nüvədi, Ernəzir və Tuğut kəndləri Ermənistana verilmişdir.

Meğri rayonunun ərazisində orta əsrlərə məxsus çoxsaylı memarlıq abidələri vardır: Alban memarlıq mədəniyyətinə xas olan dördkünc tavanlı, günbəzli, üçkünclü, örtüklü, daş naxışlı, taclı salonları olan kilsələr, qəbirüstü abidələr, məqbərələr, o cümlədən, məşhur Baba Hacı məqbərəsi, tağlı daş körpülər və s.

XX əsrin əvvəllərində Meğri rayonunda 23 azərbaycanlı kəndi olmuşdur. 1918-20-ci illərdə daşnak silahlı dəstələrinin hücumuna məruz qalmış azərbaycanlı kəndlərinin hamısı dağıdılmış, kənd əhalisi qəddarlıqla qətl yetirilmişdir. Meğri azərbaycanlılarının bir çoxu Araz çayını keçərək Cənubi Azərbaycana qaçmış, bir hissəsi isə Qarabağ və Cəbrayıł qəzalarına köçmüşlər.

Sovet hakimiyyəti illərində Meğri rayonundakı azərbaycanlı kəndlərindən doqquzu ləğv edilmiş, yaxud erməniləşmişdir (Buğakar, Vahravar, Düzqışlaq, Əmrəkar, Əynəzur, Mülk, Tağamir, Tey, Tuğut).

1918-ci ildə əhalinin 60%-ni azərbaycanlılar təşkil etdiyi halda, 1988-ci ildə Meğri rayonunda cəmisi 5 azərbaycanlı kəndi (Lök, Əldərə, Lehvaz, Maralzəmi, Nüvədi) mövcud olmuşdur. 1988-ci ildə bütün Qərbi Azərbaycan torpaqlarında yaşayan azərbaycanlılar kimi, Meğri rayonunun azərbaycanlı əhalisi də öz tarixi yurdlarından vəhşicəsinə qovulub çıxarılmışlar.

Yalnız Nüvədi kəndinin camaatı qəhrəmancasına mübarizə apararaq, 1991-ci ilin 8 avqustuna qədər öz kəndlərini qoruyub saxlaya bildilər. Ermənistən SSR-də 1988-ci ilə qədər mövcud olan kəndlərin arasında Nüvədi yeganə kənd idi ki, 3 ildən artıq bir müddətdə mühəsirə şəraitində qalmasına baxmayaraq, erməni-rus silahına qarşı mərdliklə mübarizə aparmışdır.

2. Sisyan rayonu

Zəngəzurun ərazisinin (4505.0 km^2) üçdə bir hissəsindən çoxu bu rayonun payına düşür. Sisyan rayonu Qərbi Azərbaycan torpaqlarında yaradılmış, indi Ermənistən Respublikası deyilən ölkənin ərazicə ən böyük rayonu olmaqla, sahəsi 1719 km^2 təşkil edir. Sisyan rayonu cənub-şərqdən Gorus rayonu ilə, cənubdan Qafan rayonu ilə, şimal-qərbdən Dərələyəzlə və Naxçıvan MR ilə həmsərhəddir. Zəngəzur və Bərgüşad silsilələri arasında yerləşən Sisyan rayonunun yaşayış məntəqələri dəniz səviyyəsindən 1400-2300 m. hündürlükdə yerləşir. Rayonun ən yüksək nöqtəsi dəniz səviyyəsindən 3552 m. hündürlükdə yerləşən İşıqlı zirvəsidir.

Zəngəzurun ən bol sulu çayı olan Bazarçay öz uzunluğunun 1/3-dən çoxunu Sisyan rayonunun ərazisi ilə axır. Bazarçay öz axarı boyunca dar dərələrdən terras şəkilli landşaft uzunu axaraq müxtəlif yerlərdə şəlalələr əmələ gətirir. Zaqqafqaziyənin ən gözəl şəlalələrin-dən biri, 18 metr hündürlükdən tökülən Şəki şəlaləsi də Bazarçayın üzərində Şəki kəndinin yaxınlığında yerləşir (51, 474).

Sisyan rayonunda havanın orta illik temperaturu 6°C, yanvarda -4, -12, iyulda +8, +17°C təşkil edir.

Sisyan rayonu Qafqazda ən qədim yaşayış məskənlərindən bıdır. Qafqaz Albaniyasının Sisakan mahalı və müxtəlif vaxtlarda yarım müstəqil knyazlıqlar kimi mövcud olmuş Sünik vilayətinin paytaxtlarından biri də Sisyan rayonundakı Şalat qəsəbəsi olmuşdur. Sisyan adı yazılı mənbələrdə ilk dəfə Moisey Kalankatuklunun “Alban tarixi” əsərində (106, III kitab, XVI fəsil) çəkilir. Bu ad ərəb, fars mənbələrində Sisəcan, Sisiyan, Sisakan şəklində çəkilmişdir. Toponim ilk dəfə “Sisian” formasında XIV əsrədə Kirakos Qanzaketsinin “Tarix”ində (187, 224) işlədilmişdir.

Sisyana, eləcə də bütövlükdə Kür-Araz arasına sakların gəlişi bizim eradan önce VII əsrədə başlamışdır. Əslində “Sisyan” sözü “Sisakan” sözünün təhrif edilmiş formasından başqa bir şey deyildir.

Məhz bu yerlərdə yaşayış məskənlərinin salınması, əksər tayfa və törəmələrin formalaşması sakların gəlişi ilə bağlı olmuşdur. Saklar ən böyük türk tayfalarından olub, eradan önce IV-III minilliklərdə, Tibet ətrafindan, Çinin şimalından qoparaq Volqa çayı boyunca səpələnərək, Qazaxistana, Krıma, Qara dəniz sahillərinə, eradan önce I minillikdə isə Qafqaza yayılmışlar. Ümumiyyətlə, saqlar (saklar) Xəzər dənizindən Altay dağlarına, Əfqanistandan Sibir tayqalarına qədər yayılmış (3, 77) böyük bir tayfa olmuşlar.

Çin qaynaqlarında sakların Syunnu boylarının adı çəkilir. Cox güman ki, Sisyan mahalının da daxil olduğu, Göyçə gölündən Qarabağa qədər böyük bir ərazini əhatə edən Sünik vilayətinin adı da bu tayfanın adı ilə bağlı olmuşdur. Sakların 5 böyük tayfasından (Si saklar, Ər saklar, Skitinlər – İskitlər, Pasianlar, Gökərlər) birinin Si sak-

ları, digərinin isə Ər sakları olması və onların bir arealda, qonşu ərazilərdə, indiki Zəngəzur (Sisakan) və Qarabağ (Arsak) torpaqlarında məskunlaşması da bizim ulu babalarımızın Sak tayfası ilə bağlılığını şəhadət verən tutarlı tarixi faktlardır (96, 63).

Arsakla Sisakanın dərin tarixi əlaqələrinin olması heç şübhəsiz ki, coğrafi yaxınlıqdan daha çox bölgə əhalisinin etnik köklərinin bir olması (ər saklar və si saklar) ilə bağlı idi. Heç də təsadüfi deyildir ki, qədim mənbələrdə, o cümlədən, erməni tarixşünaslığında Arsağı “Kiçik Sünik” və ya “Sisakan və Kotak” adlandırdılar (225, 168).

Sisyan rayonunda tarixi eradan öncəki II-III minilliyyə gedib çıxan qayaüstü rəsmlərin bir çox göstəriciləri ilə Krım və Qazaxıstan kurqanlarında tapılan rəsmlərə, Qobustan və Gəmiqaya abidələrinə oxşaması, həmin rəsmlərdəki maral, at, dəmir ucluqlu ox, kaman, ov səhnələrinin təsvirləri bu ərazilərin aborigen əhalisinin məhz türkdilli tayfalar, o cümlədən, saklar olduğunu göstərir.

Sisyan tarixin qədim dövrlərində Sünik vilayətinin tərkib hissəsi olaraq, ya müstəqil knyazlıq şəklində, ya da Albaniyanın tərkibində idarə olunmuşdur.

Tarixi mənbələrdə xristianlığın Qafqazda erkən təşəkkül tapdığı qədim yaşayış məntəqələrinindən biri kimi, Sisyanın Şəki, Urud, Şalat və Əngələvid kəndlərinin adı çəkilir.

İstər orta əsr, istərsə də son dövr erməni tarixşünaslığında Sünikin (Sisakanın) “böyük Ermənistanın” şərq vilayəti adlandırılması erməni tarixçilərinin uydurmalarından başqa bir şey deyildir. Məsələ burasındadır ki, X əsrə qədər Sisakanda, eləcə də Zəngəzurda bir nəfər də erməni olmamışdır. Buranın əhalisi xristian və büt pərəst albanlar və prototürklər – saklar və kimmerlər olmuşlar. VIII əsr erməni tarixçisi Stefan Sünikski qeyd edirdi ki, “onun zamanında Sünikdə və Arsakda sünik və arsak dilində danışırdılar” (194, 106).

Diqqət yetirin: erməni dilində yox, sünik və arsak dilində (özü də bu sözləri erməni tarixçisi söyləyir)! Sünik dili si saklarının, arsak dili ər saklarının dili deyilmə? Başqa bir tarixi mənbədə (187, 28-29) isə deyilir: “571-ci ildə Sünik hakimi üsyan edərək ermənilərdən ayrıldı

və İran şahı Xosrovdan xahiş etdi ki, Sünik torpağının arxivini Dvin-dən Bərdə şəhərinə köçürsün, onun ölkəsinin sərhədini Azərbaycana daxil etsin və ermənilərin adları onların üstündən götürülsün. Şahın əmri yerinə yetirildi”.

Bu nə deməkdir? Necə yəni ermənilərin adı süniklilərin üstündən götürülsün, necə yəni süniklilər üsyan edib ermənilərdən ayrıldılar? Bu sualların izahı çox sadədir. Yəni Sünik əhalisi erməni deyildi və üsyan edərək ermənilərdən ayrılmışdır. Görünür, Sünik nə vaxtsa zorla ermənilərin hakimiyyəti altına keçirilibmiş ki, indi onlar üsyan edərək ayrılib və şahdan Azərbaycanın tərkibinə qatılmağı xahiş etmişlər.

Sisyan rayonunun ərazisi erkən orta əsrlərdən başlayaraq müxtəlif mühəribələrin və mübarizələrin mərkəzində olmuşdur. Ərəb xilafətinin Qafqazda üzləşdiyi ən güclü müqavimət hərəkatından biri də Sisyan rayonu ilə bağlıdır. Babəkin son döyüşlərinin aparıldığı Urud qalası, Darabas kəndi (mənbələrdə Darvaz – M.U.) və Babəkin tutularaq xilafətə təhvil verildiyi Şəki qalası da Sisyan rayonunun ərazisindədir.

Sisyan rayonu da bütün Zəngəzur kimi, əvvəl Səlcuq türklərinin, sonra Moğol-tatarların (yeri gəlmişkən böyük türk sərkərdəsi Çingiz xanın da sakların Qara-tatar qoluna aid olduğu söylənilir) daha sonra Qaraqoyunlu və Ağqoyunluların hakimiyyəti altında olmuşdur.

Sisyanın sonrakı tarixi də bir neçə yüz il türk hökmranlığı (Əmir Teymur, Səfəvilər, Osmanlı imperiyası, Nadir şah, Qarabağ xanlığı) ilə bağlı olmuşdur. Bu dövrdə Sisyan rayonunun ayrı-ayrı kəndləri qala-şəhər tipli yaşayış və inzibati mərkəzlər kimi formalasmışdır. Bu inzibati mərkəzlərdə ya azərbaycanlılar, yaxud da islami qəbul etmiş Orbelian, Məlik Safrəz, Məlik Bağır və s. kimi alban, gürcü və ya erməni mənşəli feodallar və onların nəsilləri hakimiyyətdə olmuşlar.

1813-cü ildə Rusiya və İran arasında bağlanmış Gülüstan müqaviləsindən sonra Sisyan rayonu Rusyanın tabeçiliyinə keçmişdir. 1828-30-cu illərdə İranın Xoy, Salmas, Ərdəbil və s. əyalətlərindən

xeyli sayda erməni ailələri köçürülüb, Sisyan rayonunun müxtəlif kəndlərinə yerləşdirilmişdir.

1877-ci ildə Rusiyadan köçürülmüş yüzə yaxın malokan (duxborlar) ailəsi Sisyan rayonunun Bazarçay və Borisovka kəndlərinə yerləşdirilmişdir.

Sisyan rayonunda XX əsrin əvvəllərində 76 yaşayış məntəqəsi olmuşdur ki, onların 58-də azərbaycanlılar yaşamışdır. **1886-ci ildə Sisyan rayonunda yaşayan əhalinin 13145 nəfəri erməni, 8642 nəfəri isə azərbaycanlı olmuşdur, başqa sözlə, azərbaycanlılar əhalinin 40%-ə qədərini təşkil etmişlər.**

1918-ci ildə Andronik Ozanyanın talançı, qəddar qoşunu Sisyan rayonunun azərbaycanlı kəndlərində daşı-daş üstə qoymamışdır. Daşnak quldurları azərbaycanlı kəndlərinin demək olar ki, hamısını yandırıb dağıtmışlar. O dövrdə bu rayonda yaşayan 12 min azərbaycanlıdan 5 minə yaxını qətlə yetirilmiş, yaxud deportasiya zamanı acılıqdan, soyuqdan və yoluxucu xəstəliklərdən tələf olmuşdur. Sisyan rayonunun deportasiya olunmuş azərbaycanlılarının yalnız kiçik bir qismi (2800 nəfər) 1921-ci ildən başlayaraq, öz ata-baba yurdlarına qayıtsalar da, deportasiyaya və soyqırıma məruz qalan insanların böyük əksəriyyəti geriyə dönməmiş, Naxçıvan, Laçın, Qubadlı, Cəbrayıł, Füzuli, Ağdam, Bərdə, Tərtər və s. rayonlarda məskunlaşmışlar.

Sovet hakimiyyəti illərində rayonun bir sıra azərbaycanlı kəndləri (Ağkənd, Şam, Vağudi, Dərəkənd, Şəki, Qalacıq, Qıvrıq, Dəstəgert, Əlişar, Əlili, Püsək) ya ləğv edilmiş, yaxud erməniləşdirilmiş, ya da qarışq kəndlərə çevrilmişdir. Bu dövr ərzində Sisyan rayonunda 14 yaşayış məntəqəsinin adı erməniləşdirilmişdir.

1988-ci il qaçqınlığına qədər Sisyan rayonunun 38 yaşayış məntəqəsindən yalnız 11-də azərbaycanlılar yaşayırırdı (Urud, Vağədi, Ağdü, Qızılıcıq, Şəki, Dəstəgird, Qızılışəfəq (Şıxlar), Ərəfsə, Comərdli, Sofulu, Murxuz). Sisyan rayonunun əhalisinin 35%-ni təşkil edən azərbaycanlılar 1988-ci ilin sonlarında axırıncı nəfərinə kimi deportasiya olunaraq, əsasən Bakı və Sumqayıt şəhərlərində məskunlaşdılar.

3. Qafan rayonu

Zəngəzurda Azərbaycan türklərinin tarixən Ən çox məskunlaşdı-
ğı rayon Qafan (hazırda Kapan) rayonu sayılır. Zəngəzur Ermənistan
SSR-ə verildikdən sonra Qafan rayonu inzibati ərazi kimi 1930-cu il
sentyabrın 9-da təşkil olunmuşdur. Qafan nahiyyəsinin hesabına 1930-
cu ildə Ermənistan SSR-nin tərkibində ərazisi 1345 km^2 olan Qafan
rayonu və 1933-cü ildə Azərbaycan SSR-nin tərkibində sahəsi 802 km^2
olan Qubadlı rayonu yaradılmışdır.

Qafan (Kapan) nahiyyəsi Bərgüşəd (Bazarçay) çayının boyunca
Zəngəzur nahiyyəsi, cənubdan Meğri və qərbdən Sisyan nahiyyələri ilə
həmsərhəddir.

Bu nahiyyə 6 kiçik dairəyə (okruq) bölünmüştür: Oxçu dairəsi,
Gığı dərəsi dairəsi, Əcanan türk dairəsi, Kəpəz dairəsi, Bəsitçay dairə-
si və Çaudur-çay dairəsi.

Qafan rayonu Sisyan, Gorus, Meğri və Zəngilan rayonları ilə
həmsərhəddir. Əhalinin orta sıxlığı 1988-ci ildə hər kv. km^2 -ə 22 nəfər
təşkil etmişdir.

Qafan rayonu Zəngəzurun cənub hissəsində yerləşən, sıldırımlı
qayalar sərt uçurumlar, sıx meşələr, keçilməz çılpaq dağlar, bir-bi-
rini kəsib keçən dərin dərələr diyarıdır. Şimalda Bərgüşəd, cənubda
Meğri dağ silsiləsi, şərqdə Xüstub zirvəsi (3202 m.) ilə əhatə olun-
muşdur. Oxçu çayının orta axını və Xüstub zirvəsinin şərqi hissəsində
Qafan çökəkliyi yerləşir. Xüstub dağının hər tərəfində özünəməxsus
gözəl, dağətəyi çəmənliklər, meşəli yamaclar, güneyli-quzeyli otlaq-
lar, kolluqlar, gözoxşayan vadilər, vadilərdən qalxıb dikələn təpələr
bu dağlıq rayonun gözəlliyini daha da əsrarəngiz edir.

Qafanın təkrarsız təbiəti və bitkilər aləmi çox qədimlərdən səy-
yah və tədqiqatçıların diqqətini özünə cəlb etmişdir. Hələ XIV əsr-
də tanınmış İran alimi və salnaməcisi Fəzlullah Rəşidəddin özünün
“Asar və əhya” (“Təsir və dirçəliş”) əsərində yazırıdı: “Ərcəvan bəzək
ağacıdır, Naxçıvan vilayətinin Qafan dağlarında və İsfahanda çox-
dur” (213, 67). “Zoğal ağacı gavalı ağacına bənzərdir; Naxçıvan vil-

yətinə aid olan Qafanda, Gəncənin və Gürcüstanın bəzi vilayətlərində bitir” (213, 46). Bu yazıda iki fikir diqqəti cəlb edir: Qafanın orta əsr təbiətinə dair informasiya və Qafanın Naxçıvan vilayətinə aid olması.

Zəngəzurdakı ən uca dağ zirvəsi – Qapıcıq (3904 m) zirvəsi də Qafan rayonu ilə Ordubad rayonunun sərhəd ərazisindədir. Rayon ərazisinin 25%-dən çoxunu dağ aşırıları və qayalıqlar təşkil edir.

Qafan rayonu dağ-mədən rayonu kimi iki yüz əlli il bundan öncə-dən məşhur olmuşdur. Qacaran (əvvəllər Gecəlan) mis-molibden, Qafan (əvvəllər Qatar) mis və gümüş (polimetal) mədən yataqları, şist, bazalt layları ehtiyatı orta əsrlərdən məlum olsa da, bu yataqların əsaslı işlənməsinə XIX əsrin ikinci yarısından fransızlar tərəfindən başlanmışdır. Onlar bölgədə ilk müasir misəritmə zavodunu Qafanda tikmişlər.

Bütün Zəngəzur ərazisi kimi, Qafan rayonu da aktiv seysmiq zo-naya daxildir. 1931 və 1967-ci illərdəki zəlzələlər zamanı rayonda xeyli dağıntılar olmuşdur.

Qafan rayonunun dağətəyi yerlərində iqlim quru və qismən subtropik, dağlarda isə sərt soyuq havalarla şərtlənir. Vadilərdə illik orta temperatur 12°C təşkil etdiyi halda, dağlarda orta temperatur $0; -14^{\circ}\text{C}$ -ə çatır. Qafanda iyul ayında orta temperatur $+22^{\circ}\text{C}$ təşkil edir. Illik ya-ğıntıların miqdarı 500 mm, dağlarda 850 mm olur.

Oxçu, Gığçı, Şikahoğ, Sav, Çaudur çayları rayonun ərazisindən keçir. Oxçu çayı hövzəsinin yuxarı hissəsində “Turş su” deyilən məş-hur mineral bulaqlar vardır. Qazangöl və Yaşılgöl gölləri də bu əra-zidə, Zəngəzurun uca dağlarında yerləşir. Rayonun ərazisində dağ və meşə torpaqları, alp çəmənlikləri üstünlük təşkil edir.

Qafan rayonu Zəngəzurun ən “yaşıl” rayonu sayılır, belə ki, burada meşələr ərazinin 30%-ni təşkil edir (42034 hektar). Meşələrdə əsasən vələs, palid, vən (göyrüş), ağcaqayın, cəviz ağacıları bitir. Orta hesabla, Qafan meşələrində bitən hər yüz ağacdan biri cəviz ağacıdır. Dərin meşələrdə sərt şaxta olmadığı üçün cəviz ağacı bu meşələrdə uzun ömür sürür.

Kolluqlar və meşələr dadlı armud, əzgil, zoğal, yemişan, badam, itburnu, quş armudu, dağdağan, püstə ağacları ilə doludur. Meşələrdə

ayı, qaban, cüyür, dağ keçisi, vəhşi qoyun (muflon), canavar, bəbir, vaşaq, müxtəlif quş növləri vardır (102, 33-36).

Qafan rayonunun ərazisində insanlar hələ b.e.ə. VI əsrдə məs-kunlaşmışlar.

Albaniyanın Sünik (Sisakan) vilayətinin qədim alban və erməni mənbələrində adı çəkilən Baqx, Zork, Qovsak əyalətlərinin ərazisi indiki Kapan rayonunun ərazisinə uyğun gəlir.

Qafan rayonunun ərazisi qədim Qafqaz Albaniyasının bir bölgəsi kimi uzun illər onun təsiri altında olmuşdur. Bu bölgə VII əsrin ortalarına qədər Sasani imperiyasının, 740-cı ildən sonra isə bir neçə əsr Ərəb Xilafətinin tabeliyində yarımmüstəqil knyazlıq kimi mövcud olmuşdur.

Babəkin Xilafətə qarşı mübarizəsinin son dövrləri Zəngəzurla, o cümlədən, Qafan rayonu ilə bağlı olmuşdur. Qafan rayonunda son zamanlara qədər qalıqları saxlanılan Oxçu qalası, Qır qalası, Babək qalası və s. qədim istehkamlar, bu yerlərin Bəzzeyn dağları ilə yaxın ərazilər olması, Xürrəmilər hərəkatı ilə bağlı tarixi mənbələrdə tez-tez Qafan rayonunun ərazisindəki yerlərin adı çəkilir.

Qafan rayonunun adı tarixi mənbələrdə 1074-cü ildən başlayaraq Kapan şəklində çəkilir. Çox güman ki, bu ad qədim türk tayfalarından olan peçeneqlərin kapan tırəsinin adı ilə bağlıdır (172, 106-107).

Kapan, Qafan, Qapan adı ilə Türkiyədə, Azərbaycanda (Qapanlı), Gürcüstanda və Şimali Qafqazda yaşayış məntəqələri vardır. Bu da ki, toponimin tayfa adı ilə, etnosla bağlılığını göstərən əlamətdir. Peçeneqlərin bu yerlərə gəlişindən əvvəl Albaniyanın Sünik vilayətinin ərazisinə daxil olan Qafan mahalı Haband, yaxud Alband adlandırmışdır. Alband mahalının adı Moisey Kalankatuklunun “Alban tarixi” əsərində (106, I kitab, XIV fəsil) Arsağın bir əyaləti kimi qeyd olunur. Bu yerin adı Moisey Xorenskinin “Tarix”ində də, Sisakan vilayətinin Haband bölgəsi kimi qeyd olunur (154, III kitab, III fəsil).

Bu şəhərin adı Qafan şəklində ilk dəfə fars mənbələrində (Rəşidəddin) işlənmişdir.

Orta əsr İran tarixçisi və coğrafiyaşunası Həmdullah Qəzvininin 1345-ci ildə yazdığı “Zeyle-tarix-e qozide” (“Seçilmiş tarixə əlavə”) kitabında nəql edilir: “Əmir Hüseyn Çobanının oğlu Əmir Qoç Həsən, Əmir Şeyx Həsən Çobanidən daldalanıb Qafan yaxınlığında olan Qarakilsəyə qaçı və orada gizləndi (73, 54).

Qafan şəhəri XVIII əsrə qədər Kapan qalasından (erməni mənbələrində Baqaberd) ibarət olmuşdur. Kapan qalası Kapan-Qacaran (Oğuzların qacar tayfalarının adı ilə bağlıdır) şosse yolunun üstündə, Oxçu çayının sağ sahilində, indiki Kapan şəhərindən 10 km şimalda olmuşdur.

Kapan qalası 1103-cü ildə Səlcuq türkləri tərəfindən fəth edilmiş, Kapan əhalisinin müsəlmanlaşdırılması prosesi bu dövrdə demək olar ki, başa çatdırılmışdır. Erməni mənbələrində qeyd olunur ki, Səlcuq türkləri Sünik knyazlığının paytaxtı sayılan Baqaberd qalasını əl keçirmiş və orada olan 10 min dini mövzuda (xristian) əlyazmanı məhv etmişlər (50, 34).

Çingiz xanın Qərb yürüşünü davam etdirən moğol-tatarlar XIII əsrin 30-cu illərində Süniki, o cümlədən, Kapan rayonunun ərazisini işgal etmişlər (158, 47).

Qafan rayonu XV əsrə Qaraqoyunlular və Ağqoyunluların, 1510-cu ildən isə Səfəvi xənadadanının təsir dairəsində olmuş, 1578-ci ildə isə osmanlıların tabeçiliyinə keçmişdir.

Osmanlı Türkiyəsi ilə Səfəvilər dövləti arasında bağlanmış müqaviləyə əsasən bu ərazi 1639-cu ildə Zəngəzurun qalan əyalətləri ilə birlikdə İranın, daha sonra isə Türkiyənin hökmranlığı altına keçmişdir.

1722-26-cı illərdə gürcü mənşəli Davit Bek Qafanda Səfəvilərə qarşı üsyan qaldırmış, iki il ərzində isə Baqaberdi (Qapan, yaxud Oxçu qalasını) öz əlində saxlamışdır. 1730-cu ildə türk qoşunları Qafanı əl keçirmişlər, İran hökmdarı Nadir şah Əfşarın qoşunları 1735-ci ildə Qafana girmişdir. Qafanın ərazisi 1805-ci ildə Rusiyaya birləşənə qədər Qarabağ xanlığının tabeliyində olmuş və Qarabağ xanları tərəfindən idarə edilmişdir.

Qarabağ Rusiyaya birləşdiriləndən sonra xanlıq ləğv edilmiş və xanlığın ərazisində 1829-cu ildə Şuşa qəzası yaradılmışdır.

Orta əsrlərdən başlayaraq Qafanda mis-molibden mədənləri təpılmış və mis istehsalı geniş vüsət almışdır. XIX əsrin ortalarında fransızlar Qafan şəhərində o dövr üçün müasir sayılan avadanlıqlarla təchiz edilmiş mis istehsalı zavodu qurmuşlar. Fransızlarla yanaşı mis mədənlərinin bir hissəsi Zəngəzurda adlı-sanlı nəsil kimi tanınan Sultanovlara və aladinli Bəylər bəyə məxsus olmuşdur.

Tarixi mənbələrin verdiyi bilgilərə əsasən Kapan rayonu ərazi-sində mis yataqlarının olmasının XIII əsrdə kəşf edilməsi qənaətinə gəlmək olur. O vaxtlar Ecanan mis mədənləri mühüm əhəmiyyət kəsb etmişdir. Burada karxana adlı misəritmə sahəsi (qalıqları Qafan şəhərinin yaxınlığındadır) işləyirdi.

Qafan rayonunun ərazisi Zəngəzur qəzasının bir hissəsi kimi 1861-ci ildə Azərbaycanın Yelizavetpol quberniyasına daxil edilmiş, çar Rusiyası dağıldıqdan sonra, 1918-ci ildən 1920-ci ilin dekabr ayının 1-dək Demokratik Azərbaycan Cümhuriyyətinin tərkibində olmuşdur. Bu tarixdən sonra isə Sovet Rusiyasının hərbi-siyasi təzyiq-ləri altında Zəngəzurun böyük bir hissəsi kimi Qafan torpaqları da Er-mənistan Sovet Sosialist Respublikası deyilən, əslində, Azərbaycan torpaqları hesabına yaradılmış ölkənin tərkibinə qatılmışdır.

Qafan rayonunda bütün tarix boyu azərbaycanlılar ermənilərdən çox olmuşdular. 1831-ci ildə rayonun ərazisində yaşayan əhalinin 1940 nəfərini azərbaycanlılar, 1872 nəfərini isə ermənilər təşkil etmişlər. 1873-cü ildə azərbaycanlılar 6703 nəfər, ermənilər isə 3612 nəfər olmuşlar. 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım və deportasiya aktından sonra rayonda yaşayan iyirmi minə qədər azərbaycanlıların təxminən 30%-i qətlə yetirilmiş, qalanları isə öz doğma yurdlarından qovulub, çıxardılmışlar.

Sovet hakimiyyəti illərində Qafan azərbaycanlılarının yalnız kiçik bir hissəsi geriyə qayıtmışdır. 1931-ci ildə Qafan rayonunda yaşayan azərbaycanlılar cəmisi 5713 nəfər təşkil etmişlər (92, 136-137).

1918-ci ilə qədər Qafan rayonundakı 130 yaşayış məntəqəsinin 104-də azərbaycanlılar, yalnız 26-da ermənilər yaşamışlar.

Qafan rayonunun tanınmış ziyalılardan biri olan əməkdar müəllim Cəlal Zeynalovun elmi-tarixi mənbələrə əsaslanaraq verdiyi təsnifata görə, Qafan rayonunun azərbaycanlı kəndlərini 5 bölgəyə – Qafan dərəsi, Gıgı dərəsi, Ecanan mahalı, Oxçu dərəsi, Sünik bölgəsinə ayırmaq olar (103, 53).

1. Qafan dərəsi. Rayon mərkəzindən başlamış Qafan qalasına – Zeyvəyə qədər olan kəndlər: Şəhərcik, Açağı, Aşağı Girətağ, Yuxarı Girətağ, Davidbəy, Quşçulu, Arxüstü, Qala, Yamaxlı, Armıdlı, Köşək kənd qışlağı, Kənd Craxor, Aşağı Craxor, Baldırqanlı, Qatar, Bıx, Bıx bazarı, Qatar şamı.

2. Gıgı dərəsi. Gıgı yarımrayonu, Zeyvədən başlayaraq Acıbac və Kırsa qədər olan kəndlər: Qovşud, Qarabaşlar, Mollalı Baharlı, Daşbaşı, Kənd Pürülü, Pürülü, Gıgı, Səncərəli, Dərməzür, Pəyhan, Mahmudlu, Keypəşin, Acıbac, Kurud, Kırs, Çiris, Kərd, Yuxarı Kərd, Həcəti, Zeyvə.

3. Ecanan mahalı. Baydaqdən başlamış Dortnı, Şabadinədək olan kəndlər: Təcəddin, Almalıq, Yeməzli, Axtaxana, İncəvar, Paşa kəndi, Xələc, Molla Uruzbəy qışlağı, Taxta kənd, Turabxanlı, Noraşennik, Çobanlı, Oxdar, Hürmas, Qaradağ, Hünüt, Ağ göl, Dornı, Şabadin, Dorvus, Kisar, Giləmeşə, Kollu, Qışlaq.

4. Oxçu dərəsi. Qafan qalasından başlamış Oxçu-Şabadinədək olan kəndlər: Müsəlləm, Əfsərli, Əcilli, Şotalı, Boğazçıq, Oxçu, Aralıq, Pirdavdan, Atqız, Şabadin, Qapıcıq.

5. Sünik bölgəsinin kəndləri: Qafan şəhərindən cənuba doğru yerləşən kəndlər: Gomaran, Baydaq, Aşağı Gödəkli, Baharlı, Bəsid (Sav çayının yanında), Bəkdaş, Qaraçimən, Siznək, Yamaxlı, Yuxarı Gödəkli, Gödəkli Zciqan, Göllü zəmi, Sünik, Göllü, Cibilli.

Zəngəzur azərbaycanlılarının 1918-ci ildəki faciəsindən sonra Qafan rayonundakı azərbaycanlı kəndlərinin hamısı dağıdılmış, talan edilmiş, yandırılmışdır. Sovet hakimiyyəti illərində yalnız 48 kəndin camaatı geri qayıtmışdır ki, onlardan 11-i ermənilərin apardığı milli

ayrı-seçkilik siyaseti nəticəsində Sovet hakimiyyəti illərində müxtəlif bəhanələrlə ləğv edilmiş, 12 yaşayış məntəqəsinin isə adı erməniləşdirilmişdir.

1988-ci ilin əvvəllərində Qafan rayonunda azərbaycanlılar yaşayış 37 yaşayış məntəqəsi olmuşdur ki, həmin ilin sonunda bu kəndlərin hamısı ermənilər tərəfindən zorla boşaldılmış, azərbaycanlı əhalisi öz ata-baba yurdlarını tərk edərək Azərbaycanın müxtəlif rayonlarına, əsasən Bakı və Sumqayıt şəhərlərinə pənah gətirmişlər.

Ermənilər uzun illər bu və ya digər üsullarla həyata keçirdikləri türksüzləşdirmə, monoetnik dövlət yaratmaq siyasetinin nəticəsində, 1988-ci ilin sonunda bu respublikanın tərkibində olan digər bölgələrdə olduğu kimi Qafan rayonunda yaşayan aborigen sakinlər – azərbaycanlılar sonuncu nəfərinədək deportasiya olunmuşlar.

4. Qubadlı rayonu

Qubadlı rayonu – Azərbaycan Respublikasının cənub-qərbində, Zəngəzur bölgəsinin cənub-qərbində yerləşir. Zəngəzur qəzasının Qapan nahiyyəsinə daxil idi. Bu nahiyyənin hesabına 1930-cu ildə Qafan, 1933-cü ildə isə Qubadlı rayonları yaranmışdır. Dağlıq və dağ-ətəyi rayondur. Rayonun ən hündür yeri Topağac yüksəkliyidir (dəniz səviyyəsindən 2003 m. yüksəklikdə). İqlimi mülayim kontinentaldır. Ərazisindən daim axarlı Həkəri və Bərgüşad çayları keçir. Yazı düzü deyilən böyük əkin sahəsi var. Qubadlı rayonu qərbdən 120 km. məsafədə Ermənistən Respublikası ilə, şimaldan Laçın və Hadrət rayonları, şərqi Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Bakı şəhərindən 387 km məsafərə yerləşir.

Qubadlı rayonunun mərkəzi Bərgüşad (Bazarçay) çayının sahilində, Qarabağ yaylasının cənub-şərq qurtaracağında yerləşir. Toponim şahsevən tayfa birliyinə daxil olan bəydiililərin kobatlı (qubadlı) tırəsinin adındandır. 1823-cü ilə aid mənbəyə görə, Qarabağ xanı İbrahimxəlil xan kəndə məxsus torpaq sahəsini pulla satın almış və qardaşı Mehdiqulu xana bağışlamışdı. Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsindən sonra viranə qalmış kəndi general

P.S.Kotlyarevski xidməti müqabilində Hacı Ağalar bəy adlı birisinə vermişdi.


Qubadlı XVIII əsrдə Qarabağ xanlığının ərazisinə daxil idi. Sonralar o, Zəngəzur mahalının, daha sonra Yelizavetpol (Gəncə) quberniyasının tərkibində idi. Qubadlı rayonu 1933-cü ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilmiş, lakin 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur. Əhalisi azərbaycanlılardan ibarətdir. 93 kənddə və rayon mərkəzi olan Qubadlı şəhərində məskunlaşmışdır. Sahəsi 802 km^2 , 7860 şəxsi təsərrüfat var və əhalisi 40 min nəfərdir. Kəndlərin əksəriyyəti Həkəri və Bərgüşəd çayları ətrafında yerləşir. Dağlıq və dağətəyi, meşələrlə əhatə olunmuş ərazilərdə də kəndlər vardı. Qubadlı kənd təsərrüfatı rayonudur. Burada işgala qədər taxıl, üzüm, tütün, bostan məhsulları istehsal edilir, heyvandarlıqla məşğul olunurdu. Son illər sənaye sahələri də rayonun iqtisadiyyatında yer tutmağa başlamışdı.

Rayonda 111 mədəni-maarif müəssisəsi, 125 ticarət, 96 ictimai-işə, 25 məişət xidməti müəssisəsi, 81 məktəb, 86 səhiyyə müəssisəsi, 60 kitabxana, 28 klub və mədəniyyət evi, 32 rabitə müəssisəsi, ATS, tarix-diyarşunaslıq muzeyi, 31 süd-əmtəə ferması, üzümün ilkin emalı zavodu, quşçuluq fabriki, balıqyetişdirmə vətəgəsi, asphalt zavodu, tikiş fabriki, mərmər sexi, daş karxanası və Azərbaycan Neftqazavtomat təcrübə zavodunun filialı fəaliyyət göstərirdi.

Qubadlı qədim insan məskənlərindəndir. Bu ərazi arxeoloji cəhətdən kifayət qədər öyrənilməsə də buradakı təbii mağaralarda, sıgnacaqlarda insan fəaliyyətinin izləri qalmaqdadır. Keçilməz qayalar, sərt sıldırımlar üzərində ucaldılan müdafiə istehkamları və keşikçi qalalarının qalıqları müasir dövrə qədər gəlib çatmışdır.

Qədim pirlər, ibadətgahlar bu yerlərdə hələ islamdan çox-çox qabaq daimi məskunlaşma yerlərinin mövcudluğunu göstərir. Bunu həm də tarixi bilinməyən qədim qəbiristanlıqlar, ayrı-ayrı yaşayış məskənləri, yaxınlığından tapılmış maddi-məişət nümunələri, əmək alətləri də təsdiq edir. Tapılmış maddi-mədəniyyət nümunələri bu yerlərdə qədimdən əkinçilik və heyvandarlıqla məşğul olunduğunu göstərir.

QUBADLI RAYONU



ZENGILAN
RAYONU

ZƏNGİLƏN
RAYONU

A detailed map of the Bursa area, specifically focusing on the Üsküdar neighborhood. The Üsküdar Palace (Üsküdar Sarayı) is marked with a large green square. The map shows several streets and landmarks, including the Bursa Bay (Bursa Körfezi), the Bursa Dam (Bursa Barajı), and various districts like Yıldız, Taraklı, and Çelikhan. Other labeled locations include Merdanlı, Efendi, Hem, Çar, Qazan, Mirler, Dondarlı, Mehrili, Potadlı, Müşkenli, Asağı, Yoxamsaqlı, Zor, Agac, Xocamsaqlı, and Yuxarı Mollu. The map uses a color-coded legend for different types of terrain and features.

N *U*

G O R U S

Qubadlı şəhəri ərazisində aşkar olunmuş “Xırman yeri”, Əliqu-luuşağı kəndində aşkar olunmuş “Qalaca”, “Koroğlu qalası”, Murad-xanlı kəndi ərazisində “Mal təpə” abidələri mütəxəssislər tərəfindən son tunc, ilk dəmir dövrünə aid edilir.

Saray, Poladlı, Xocamusaxlı, Çardaxlı kəndləri ərazisində keçilməz sildirim qayalar üzərində son dövrə qədər qalan istehkam qalaçalar ayrı-ayrılıqlıda VII-IX əsrlərə aid edilsə də, əslində bu istehkam qalaçalar b.e.ə. I yüzillikdə Atropatena və Albaniya dövlətlərini ayıran sərhəd boyunca vahid keşikçi-gözətçi məntəqələri sisteminin tərkib hissəsidir.

1988-ci ildən başlayaraq Ermənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlamış, dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etdirilmişdir.

1993-cü ilin avqust ayının sonuna dək davam edən 5 illik mühabibə zamanı Qubadlı rayonundan 238 nəfər şəhid olmuşdur. Onlardan 9 nəfəri ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Laçın, Ağdam, Fizuli, Cəbrayıllı rayonları işgal olunduqdan sonra faktiki yarımmühasirə vəziyyətinə düşən Qubadlı rayonu 1993-cü il avqustun 30-31-də erməni təcavüzkar qüvvələrinin işgalinə məruz qalmışdır. Erməni işğali nəticəsində 30 min nəfərdən artıq Qubadlı sakini yurd-yuvasından didərgin düşmüş, respublikanın 28 şəhər və rayonunda məcburi köçkünlər kimi məskunlaşmışdır.

Rayonun 1,2 milyard ABŞ dolları dəyərində (1993-cü ilin qiymətləri ilə) şəxsi və ictimai mülkiyyəti erməni işgalçıları tərəfindən talan və məhv edilmişdir.

Qubadlı Azərbaycan tarixinə görkəmli şəxsiyyətlər vermişdir. Azərbaycanın xalq qəhrəmanlarından ikisi – Qaçaq Nəbi və Həcər Qubadlı rayonundandırlar.

Son əsrдə Azərbaycan elminə, hərb sənətinə, ədəbiyyatına sənballı töhfə vermiş, yüksək ad-sən qazanmış akademik Möhbəli Əmir-aslanov, general Valeh Bərşadlı, Sosialist Əməyi Qəhrəmanı, xalq yazıçısı Süleyman Rəhimov Qubadlı torpağının yetirmələridir.

Ümumiyyətlə, əslən Qubadlıdan olan 2 nəfər akademik, 24 elmlər doktoru, 6 nəfər Sosialist Əməyi Qəhrəmanı vardır.

Torpaqlarımızın erməni təcavüzündən qorunması uğrunda döyüşlərdə igitlik göstərən Qubadlı oğullarından 10 nəfəri – Əliyar Əliyev, Vasili Əliyev, Kərəm Mirzəyev, Ələkbər Əliyev, Aslan Atakişiyev, Bəylər Ağayev, Səfa Axundov, Kazımağa Kərimov, Aqil Məmmədov və Fəxrəddin Cəbrayılov Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşlər.

5. Laçın rayonu

Lacın rayonu Zəngəzurun ərazicə ən böyük inzibati vahididir. Bölğənin şərqində, Azərbaycan Respublikasının cənub-qərbində Bakı şəhərindən 450 km məsafədə dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər rayonu, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, cənubdan Qubadlı, qərbdən isə Dərələyəz mahalı, Sisyan və Gorus rayonları ilə həmsərhəddir.

Rayonun ərazisi XII əsrin sonu XIII əsrin əvvəllərində Qafqaz Albaniyasının Xaçın knyazlığının tədkibində olmuşdur. Ona görə də Qarabağın digər bölgələrində olduğu kimi, bu ərazilərdə çoxlu sayıda alban-oğuz abidələri, eləcə də, Xaçın adı ilə bağlı toponimlər vardır.

Pənahəli xan Cavanşir Qarabağ xanlığını yaradarkən xanlığın tərkibinə daxil olan 24 mahaldan biri indiki Laçının ərazisində yerləşən Qraçorlu mahalı olmuşdur. Azərbaycan Rusiyaya ilhaq ediləndən sonra xanlıqlar ləğv edildi və Laçın bölgəsi 1829-cu ildən yeni yaradılan Qarabağ əyalətinə qatılıb, 1868-ci ildən isə Yelizavetpol quberniyasının Zəngəzur qəzasının tərkibinə daxil olmuşdur.

1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə Zəngəzur bölgəsi 2 yerə bölündü və nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Laçın da daxil olmaqla Azərbaycan SSR tərkibində qaldı, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verildi. Azərbaycan SSR-in tərkibində qalan hissə Şuşa qəzasına daxil edildi. 1923-cü il iyulun 7-də DQMV-nin yaradılması nəticəsində Şuşa

LAÇIN RAYONU





qəzası 2 hissəyə bölündü – Şuşa şəhəri də daxil olmaqla Şuşa rayonu DQMV-nin tərkibinə keçdi. Artıq bu dövrdə Şuşa qəzasının DQMV-nə daxil edilməyən hissəsində də hansısa bir inzibati idarə mərkəzi yaradılması zərurəti meydana gəlib. İndiki Laçın, Qubadlı və Kəlbəcər rayonlarının ərazisini əhatə edən ərazidə Kürdüstan qəzası yaradıldı.

İnzibati mərkəz müvəqqəti olaraq Şuşa şəhərində sonra isə Pircahanda və Minkənddə yerləssə də, elə həmin il – 1923-cü ildə Laçın və Abdallar kəndləri arasında Laçın şəhəri salındı və qəza mərkəzi ora köçürüldü.

Qəza inzibati cəhətdən Kəlbəcər, Qoturlu, Kürdhacı, Qarıqışlaq, Həkəri (Muradxanlı) və Püsyan (Qubadlı) nahiyyələrinən ibarət idi. 1930-cu ildə Azərbaycan SSR-də qəza inzibati ərazi vahidləri ləğv edilərək onların ərazisində bir neçə rayonlar formalasdırıldı. Kürdüstan qəzası ərazisində yuxarıda qeyd edildiyi kimi 3 rayon – Laçın, Qubadlı və Kəlbəcər rayonları yaradıldı.

Laçın rayonunun səthi dağlıqdır və şimal hissəsi Qarabağ silsiləsinin cənub-qərb yamacında, şimalı Mixtökən silsiləsinin cənub-şərq yamacında, cənub-qərbi Qarabağ yaylasındadır. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594 m). Çayları Həkəri və onun qollarıdır.

Ərazinin çox yerində qışı quraq keçən müləyim isti və soyuq iqlim üstündür. Orta temperatur yanvarda -10°C -dən 0°C -yədək, iyulda $10-22^{\circ}\text{C}$ -dir. İllik yağıntı 600-900 mm-dir. Rayonun cəmi torpaq sahəsi 166488 hektardır. Ondan da 75781 hektarı kənd təsərrüfatına yararlı, 12102 hektarı isə əkin yeridir.

Laçın rayonunda çoxlu sayıda tarixi və memarlıq əhəmiyyətli abidələr var idi. Memarlıq abidələrinən Hocaz kəndində mağara – məbəd, Cicimli kəndində Məlikəjdər türbəsi, Zeyvə kəndində Kafir qalası, Sultan Baba türbəsi, Şeyx Əhməd türbəsi, Qırışqıraq kəndində məscid, Hüsrülü kəndində Həmzə Sultan sarayı, Həkəri çayı üzərində körpü, Ağaqlan çayı üzərində məbəd, Güləbird kəndində türbə qalmışdır.

Rayonda şəhər, qəsəbə və 125 kəndin bazasında 48 şəhər, qəsəbə və kənd inzibati-ərazi vahidləri üzrə nümayəndəliklər fəaliyyət göstərir.

1992-ci ilin mayın 18-də Laçın rayonu erməni silahlı qüvvələri tərəfindən işgal edilmişdir.

Laçının işgalı ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymışdır.

264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqtan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır.

Bütün var-dovlətlərimizi yeraltı və yerüstü sərvətlərimiz talan-qarət olmuş, torpaqlarımız hərraca qoyulmuş, ata-baba qəbiristanlıqlarımız düşmən tapdağında qalmış, rayonun 65507 nəfər əhalisi respublikanın 59 şəhər və rayonlarına, “Taxta-körpü” qışlaqlarındakı 84 obaya məcburi köçküň düşmüşdür.

6. Gorus rayonu

Azərbaycan Rusiyaya birləşdikdən sonra o dövrün ərazi inzibati bölgüsünə görə yaradılmış Yelizavetpol quberniyasının Zəngəzur qəzasının mərkəzi Gorus şəhəri olmuşdur. Zəngəzur Ermənistana vərildikdən sonra Ermənistən SSR-in tərkibində 1930-cu il sentyabrın 9-da Gorus rayonu yaradılmışdır. Rayonun ərazisi 752 km^2 , mərkəzi Gorus şəhəridir.

Gorus rayonu kəskin parçalanmış vulkanik dağlar, dağətəyi düzənliliklər, sıldırım qayalar və dərin dərələr diyarıdır. Rayonun şimalında bazalt sűxurlardan ibarət İşıqlı dağ silsiləsi uzanır (3548 m).

Üçtəpə yayLASI (1500-2300 m) Gorus və Sisyan rayonlarının hündüdлarında yerləşən gözəl subalp çəmənliyidir. Üçtəpədən başlayaraq dağlar tədricən aşağı meyillənir, Bazarçay dağ aşırımına (600-800 m) keçərək, Bazarçay üzərindəki yerli camaat arasında “Şeytan körpüsü” deyilən təbii daş tuneli yaradır.


Bu rayonun landşaftının özəlliklərindən biri də “Gorus piramidaları”dır. Bunlar Gorus şəhərinin şərq və cənub-qərbində qərar tutan, küləklərin təsiri altında torpağın qum qatının aşınması nəticəsində yaranmış konusvari daş sütunlardır. Vulkanik mənşəli piramida-

ların hündürlüyü 10-20 m, bəzən daha çoxdur. Xinzirək və Xnazax, Bayandur çaylarının hövzələrində də belə piramidalara rast gəlinir.

Gorus, Zoraşen, Xnzoresh, Ağsu, Dığ, Xoznavar, Xnazax çayları Gorus rayonunun əsas su hövzələridir.

Gorus çayının orta axarı boyunca yerləşən seyrək meşəliklər qaratikan, zoğal, böyürtkən kolları və cəviz ağacları ilə örtülmüşdür. Meşələrin sıx yerində vələs, palid, ağcaqayın, cir gilas və s. ağaclar üstünlük təşkil edir.

Su axarları əsasən Bazarçayı hövzəsinə məxsus olan kiçik dağ çaylarından ibarətdir. Yetmişinci illərdən başlayaraq, Bazarçayın üzərində tikilmiş SES-lər, suvarma sistemləri Gorusun iqtisadiyyatına böyük təsir göstərmişdir.



Bazarçay üzərində Şam SES-in görünüşü

Mineral sulardan “Turş su”, (Tatev, Karaşen, Gorus) daha məşhur və qədim zamanlardan təbabətdə (türkəçarə) istifadə olunan Şeytan körpüsünün yaxınlığında yerləşən mineral suların adını çəkmək olar.

Zəngəzurun ən gözəl və ən böyük su hövzəsi sayılan Qara gölün böyük bir hissəsi Gorus rayonunun ərazisindədir. Təəssüflə qeyd et-

mək lazımdır ki, Qara gölün Laçın ərazisinə düşən hissəsi də 1968-ci ildə Azərbaycandan alınaraq Ermənistən SSR-ə verilmişdir.

Gorusda qış Sisyan və Meğriyə nisbətən sərt və uzun olur. Havanın orta temperaturu yanvar ayında -2 (aşağı zona), -10°C arasında (İşıqlı dağ) olur.

İyul ayında temperatur müvafiq surətdə $+22^{\circ}\text{C}$ -dən $+10^{\circ}\text{C}$ -dək dəyişir. Yağının illik miqdarı 500-800 mm-ə çatır. May-iyun aylarında demək olar ki, günaşırı yağış yağır.

Gorus Qafqazda ən qədim yaşayış məskənlərindən biri olmuşdur. Moisey Kalankatuklunun “Alban tarixi” əsərində (3-cü kitab, 16-ci fəsil) bu yaşayış məntəqəsinin adı Qoroz qalası kimi çəkilir. Gorus toponimi Gürcüstanda Xorosdaq, Qoroz-Xaraba, Stavropol vilayətində Geros, Şimali Qafqazda Qroznı toponimləri ilə mənşəcə eyni olub, türk mənşəli Gorus tayfasının adı ilə bağlıdır (33, 213).

Gorus toponimini tədqiq edən əslən Gorusunu Şurnuxu kəndindən olan Əzəmət Rüstəmli Naxçıvandakı Xurs kəndinin, Qazax rayonundakı Xoros dağının, Qarabağdakı Kirs dağının, Türkiyədəki Qars şəhərinin adlarının Gorus toponimi ilə eyni mənşəli olduğunu qeyd edir (122, 90).

Gorus toponimini Qor sözü ilə əlaqələndirən fikir də maraqlıdır. “Alban tarixi” əsərində göstərilir: “Babiki müşayiət edən Qor və Qazan adlı iki doğma qardaş öz dinlərini atıb xaçpərəst oldular. Babik püşk atdı və Qorun bəxtinə Hot kəndi, Qazanın bəxtinə isə Salat kəndi çıxdı”.

Hot və Salat kəndlərinin Sisyan və Gorus rayonlarının ərazisində olması bu gümanı daha da qüvvətləndirir.

Gorus toponiminin İranın Həmədan şəhəri yaxınlığındakı Gorus mahalından olan tayfaların adı ilə bağlılığını göstərən Məhəmmədhəsən Baharlı bu tayfanın, eləcə də Azərbaycanın Cavad, Şamaxı və Göyçay qəzalarında məskunlaşdığını qeyd edir (133, 54). Lakin Məhəmmədhəsən Baharlinin gorusluları kürd tayfaları kimi göstərməsi fikri ilə razılışmaq mümkün deyildir. Bu tayfa türk mənşəli olmaqla, XV-XVI əsrlərdə Qızılbaşların tərkibində Səfəvilərin haki-

miyyətə gəlməsində mühüm rol oynamış və çox güman ki XVI əsrin əvvəllerində Şah İsmayıllı Xətaininin Zəngəzura yürüşü zamanı bu ərazi lərə gələrək yeni yurda məskunlaşmışlar.

Son dövrlərdə erməni tədqiqatçıları Gorus (Qoris) sözünü rus dilindəki “qora” – “dağ” sözü ilə əlaqələndirirlər ki, bu da etimoloji cəhətdən tam mənasız bir şeydir. Ən azı ona görə ki, ruslar Zəngəzura XIX əsrə gəlmişlər. Gorus adı ilə bundan ən azı 400 il öncə mövcud olmuşdur.

XIX əsrə aid mənbədə Gorusla bağlı yazılıb: kəndin şərq hissəsində yüksək yarğanlı dağlar var ki, onlar kəndin lap yanında çoxlu böyük və kiçik konuslar əmələ gətirirlər. Sakinlər bu konuslarda saman və alaf üçün tikintilər ayırmışlar (221, 16).

Gorusun bərkətli torpağı, çay boyu vadiləri, sıldırım qayaları, mağara və kahaları qədim minilliklərdə adamlar üçün sığınacaq olmuşdur. Orta əsrlərdə qədim İpək yolunun bir hissəsi sayılan, Naxçıvandan Xəzəryani şəhərlərə, Qarabağa və başqa yerlərə duz daşıyan karvanların yolu Gorusdan keçib gedərmiş. Orta əsr şərq-müsəlman memarlığının ən gözəl nümunələrinən biri olan Sınıq Karvansarının da Gorus rayonu ərazisində olması deyilənlərə sübutdur. Qaya-ların qoynundakı mağara və karvansaralar son illərə qədər qalmaqdır. Bu ekzotik evlər uzun illər Qarabağ xanlarının istirahət və əyləncə yeri olmuşdur.

Onu da qeyd etmək yerinə düşər ki, Qarabağ xanları Gorus ermənilərinə qarşı həmişə xoş münasibət bəsləmişlər. Pənahəli xan Qarabağ məliyi Şahnəzərin təqdimatı ilə Gorus erməni Ohana məlik rütbəsi vermiş və bu bölgənin idarəciliyini ona tapşırmışdır.

Qarabağ xanının icazəsi və dəstəyi ilə 1765-ci ildə Gorus kilsəsi tikilmişdir.

Gorus bölgəsini 200 ilə yaxın bir müddətdə (XVII-XVIII əsrlərdə) Məlik Hüseynlilər tayfası idarə etmiş və bu nəslin Qarabağ xanlığı ilə yaxın əlaqələri olmuşdur.

1805-ci ildə Qarabağ'a daxil olan rus qoşunları Gorus şəhərini Rusiyanın hərbi qərargahına çevirmişdir. 1826-ci ilin iyun ayında Ru-

siya-İran müharibəsi Zəngəzurda şiddətlənir və Q.Nazimkanın komandanlığı altında rus ordusu 42-ci polkunun üç alayı (2 topu) Gorusda yerləşdirilir (177).

Köhnə Gorus qəsəbəsi 1868-ci ildən Yelizavetpol quberniyasının Zəngəzur qəzasının mərkəzi olmuşdur.

Lakin qəsəbənin yerləşdiyi dərənin məhdud sahəsi onun geniş-lənməsinə imkan vermədiyinə görə məlik Hüseynin təklifi ilə 1870-ci ildə köhnə Gorusdan bir qədər qərbdə, kəndin qarşısındakı düzənlilikdə, çayın sağ sahilində Gorus şəhərinin əsası qoyulmuşdur. Bu şəhər 1868-1918-ci illərdə Yelizavetpol quberniyası Zəngəzur qəzasının mərkəzi, 1921-30-cu illərdə Ermənistən SSR Zəngəzur qəzasının, daha sonra isə Gorus rayonunun mərkəzi olmuşdur.

Gorusda 1823-cü ildə 119 ailə (azərbaycanlı və erməni) yaşayırıldı. Azərbaycan Rusiyaya birləşdirildikdən sonra 1829-31-ci illərdə İrandan və Türkiyədən xeyli sayıda erməni köçürülrək Zəngəzurda, o cümlədən, Gorus rayonunun ərazisində yerləşdirilmiş, gəlmə ermənilərin hesabına şəhərin əhalisi artmışdır.

Gorus şəhəri Zəngəzurun qəza mərkəzinə çevrildikdən sonra ardiçil aparılan erməniləşdirmə siyaseti nəticəsində buradan azərbaycanlılar tədriclə sixişdirilib çıxarılmışlar.

S.Zelinskinin 1886-ci il tədqiqatında Gorus şəhəri erməni yaşaşış məntəqəsi kimi göstərilir. Yalnız burada bir neçə azərbaycanlı ailəsinin yaşadığı qeyd edilir.

Gorus erməniləri istər xarakterinə, istərsə də ləhcələrinə görə Zəngəzurun digər ermənilərindən kəskin şəkildə fərqlənirdilər. Erməni dilçilik elmində “Gorus ləhcəsi” deyilən bir sahənin olması da təsadüfi deyildir. Müxtəlif zamanlarda dünyanın müxtəlif ölkələrindən indiki Ermənistən ərazisinə köçürürlən ermənilər müxtəlif ləhcələrlə danışırlar. Bu yiğma xalqın hər rayonda, hətta ayrı-ayrı kəndlərdə belə özlərinə məxsus ləhcələri mövcuddur. Belə ki, Zəngəzurun Meğri rayonundakı ermənilər bir ləhcə ilə danışdıqları halda, qonşu Qafanda başqa ləhcə ilə danışırlar. İrəvan ermənilərinin öz ləhcəsi, Gümrünün öz ləhcəsi vardır. Bir sözlə, Ermənistanda 40-a qədər ləhcə

vardır. Ancaq Gorus ləhcəsi bunların heç birinə bənzəmir. Bu ləhcə ilə Gorus rayonunda, Sisyanın və Qafanın bəzi erməni kəndlərində danışırlar. Gorus ləhcəsinin Qarabağ ləhcəsinə yaxın olması faktı da Zəngəzur və Arsağın qədim Albaniya dövlətinin qonşu vilayətləri olmasına təsdiq edən dəlillərdən biri kimi əhəmiyyətlidir.

Son əsrдə Gorus erməniləri öz kobudluqları, qəddarlıqları və azərbaycanlı əhaliyə qarşı daha sərt münasibətləri ilə seçilmişlər. Fikrimizcə bu, həm Gorusda güclü dayaqlara malik olan “Daşnaksüt-yun” partiyasının antitürk təbliğatı, həm də IX əsrin sonlarında Zəngəzurda Alban xristianlarının qriqorianlaşdırılmasında xüsusi rol oynamış Tatev kilsəsinin təsiri ilə əlaqədar idi.

Sonrakı dövrдə də Gorus rayonu Zəngəzurun erməni daşnak mərkəzi kimi tanınmışdır. 1905 və 1918-ci il Zəngəzurdakı erməni-müsəlman davaları zamanı Gorus erməniləri xüsusilə qəddarlıq göstərmişlər. 1918-ci ildə Andronikin Zəngəzurdakı azərbaycanlı kəndlərini talan edərək Gorusa gəlməsi və Gorusda öz dövlətini elan etməsi, Dro və Nijdenin daşnak dəstələrinin uzun müddət Gorusda və Tatevdə at oynatması, Zəngəzurda Sovet hakimiyyəti qurulduğdan sonra belə, iki ilə yaxın bir müddətdə Gorus ərazisində “Sünik respublikası” deyilən oyuncaq qurumun qalması Gorusda separatçı anti-türk daşnak ruhunun yüksək olduğunu sübut edən faktlardır.

1918-ci ilə qədər Gorus rayonunda 45 azərbaycanlı kəndi olmuşdur. Sovet hakimiyyəti illərində Gorus rayonundakı 8 azərbaycanlı kəndinin adı erməniləşdirilmiş, 6 kənd isə ləğv edilmişdir.

1988-ci ildə bu rayonda cəmisi 5 azərbaycanlı kəndi qalmışdır ki, onların da əhalisi ilin sonunda deportasiya edilmişdir.

7. Zəngilan rayonu

Zəngilan rayonu Azərbaycan Respublikasının cənub-qərb qurta-racağında, Araz çayının sahilində yerləşir. Sahəsi 707 km^2 təşkil edir. Zəngilan rayonun mərkəzi Bakı-İrəvan dəmir yolundan ayrılan Mincivan-Qafan xəttinin üstündə yerləşir. Oxçuçayın sağ sahilində dağ ətəyində, Bakıdan 377 km məsafədədir.

XVIII əsrin sonundan Zəngəzur mahalının tərkibində Qaradağ xanlığına tabe olmuşdur. 1868-ci ildən 1920-ci ilə qədər Yelizavetpol quberniyasının Zəngəzur qəzasının Meğri-güney sahəsinə daxil olmuş, Azərbaycanın 1920-ci il inzibati-ərazi bölgüsü xəritəsində Zəngilan Qubadlı qəzasının tərkibində göstərilmiş, 1925-ci ildə isə inzibati xəritədə Zəngilan Cəbrayıł qəzası tərkibində göstərilməklə Genlik, Zəngilan, Aladin, Qarabab, Dəlləklər kəndləri xəritəyə köçürülmüşdür. 1930-cu ildə isə mərkəzi Pirçivan olmaqla müstəqil rayon elan edilmişdir.

Zəngilan rayonu Kiçik Qafqaz dağlarının cənubunda, Araz çayıının sahilində yerləşir və şimaldan Qafan rayonu, cənub-qərb tərəfdən Meğri rayonu ilə həmsərhəddir. Bazarçay silsiləsinin Bartaz və Sələfir zirvələri (2.270 m) Zəngilan rayonunun ərazisindədir. Bu silsilə də Ağbənd, Vejnəli yaxınlığında Araz dərəsinə enir. Burada zəngin qızıl yataqları vardır.


Oxçu və Bərgüşad çayları arasında olan Süsən dağı silsiləsi cənub-şərqə doğru enərək Ağoyuq düzünü əmələ gətirir. Bura təbaşir çöküntülü sükurlardan ibarətdir. Oxçuçayın hər iki sahilində karst mağaraları vardır. Rayonun şimal-şərq hissəsində Qarabağ silsiləsi yerləşir. Bu silsilə getdikcə alçalaraq Gəyən çölünü əmələ gətirir.

Rayon ərazisində dağlıq hissələrdə sıx meşələr yayılmışdır. 1.800-2.000 metr hündürlükdə olan enliyarpaqlı meşələr getdikcə subalp və alp çəmənliklərinə keçir. Rayonun ərazisi müalicə əhəmiyyətli bitkilərlə və bulaqlarla zəngindir. Ərazidə zəngin tikinti daşı, gil, mərmər və s. materiallar vardır.

Rayonun təbii şəraiti, mürəkkəb relyefi onun özünəməxsus iqlimini yaratmışdır. Ərazidə Araz boyu yerlərdə qış quraq keçən yarımsəhra və qum çöl iqlimi, bir qədər yüksək hissələrdə isə quraq keçən müləyim isti iqlim vardır. Rayonun ərazisindən sürətli dağ çayları olan Həkəri, Oxçu, Bəsit və Araz axır. Mənbəyini dağ silsilələrindən alan bu çaylar Araza tökülr.

Zəngəzur bölgəsində Zəngilanın adına ilk dəfə “Zəngiyan” şəklində XIV əsr coğrafiyaşunas alimi, tarixçisi və dövlət xadimi Həm-

ZƏNGİLƏN RAYONU





dullah Müstövfi Qəzvininin “Nüzhət əl-qülub” (“Könül nəşəsi”) əsərində təsadüf olunur. Müəllif yazır: “Zəngiyən bir neçə kənddən ibarətdir və hazırda Mərdan Hakim ərazisinə daxildir. Araz çayı üzərindəki Xudafərin körpüsü həmin hüduddadır. Körpünü hicri 15-ci ildə (miladi 636) Məhəmməd peyğəmbərin tərəfdarlarından Bərk ibn Abdullah (Allah ona rəhmət etsin və nəvaziş göstərsin) tikdirmişdir”.

Həmdullah Qəzvinin Mərdan Hakim barədəki məlumatı da diqqəti cəld edir və Zəngilanın lokalizasiyasına yardım edir: “Mərdan Hakim vilayətdir. Kəvani, Kəlalə və Cirm onun böyük kəndlərindəndir. Məhsulu taxıl, üzüm və yaxşı meyvədən ibarətdir. Bəzi əraziləri Araz çayının sahilindədir. Divana çatacaq gəlirləri 8.700 dinardır”. Mərdan Hakim ərazisinin bir qisminin Araz çayı sahilində yerləşməsi faktı Zəngilanın həmin vilayətin tərkibinə daxil olması fikrinin həqiqətə uyğun olduğunu eks etdirir.

Rayonun qərb hissəsinin Qədim Azərbaycan torpağı Zəngəzur dağlarının şərqə uzanan qolları (Xustub, Böyük İşıqlı, Meğri, Güney silsilələri) tutur və tədricən alçalaraq Oxçuçay boyu düzənliyə keçir. Böyük İşıqlı (3.024 m) zirvəsindən başlanan yan sıralar şimal-şərqə uzanaraq Bəsütçayın yuxarı axımından tədricən enərək Müşlən düzünlə qovuşur. Digər qolları isə Rəzdərə-Sobu kəndləri istiqamətində maili yamaclarla Araz dərəsinə düşür.

Rayon ərazisində səciyyəvi relyef formalarından biri də Zəngilanın cənub-qərb kənarını hasiləyən müxtəlif istiqamətli Bartazdağ silsiləsidir. Silsilə iki zirvəli (Bartaz və Sələfir, 2.270 m) olub cənub-şərq istiqamətində Qırmızı Qatır qalası adıyla uzanaraq Ağbənd-Vejnəli yaxınlığında dik yamaclarla Araz dərəsinə enir. Təbaşir-yura, neogen çöküntülərindən ibarət bəzi sahələrdə karst mağaralarına rast gəlinir. Silsilənin Vejnəli kəndi yaxınlığındakı hissəsində yüksək keyfiyyətli qızıl yatağı aşkar edilib.

Oxçu və Bərgüşəd çayları arası ilə rayon ərazisində cənub-şərqə uzanan silsilə (Süsəndağ, 1.304 m) hündürlüyü 400-600 m. olan Ağoyuq düzünü (təbaşir çöküntülü) əmələ gətirmişdir. Bu ərazidə Oxçu-

çayın hər iki sahilində dərin karst mağaralarına (sağ sahili meşəlikdə) rast gəlinir.

Şimal-şərqedən rayon ərazisinə uzanan Qaradağ silsiləsinin cənub-qərb qolları Araz və Həkəri çaylarına tərəf alçalan Gəyən çölündə müasir dövr çöküntüləri ilə örtülmüşdür.

Zəngilan ərazisində aparılmış geoloji-kəşfiyyat işləri nəticəsində respublika əhəmiyyətli faydalı qazıntı yataqları aşkar edilmişdir. Vejnəli kəndində zəngin qızıl yatağı, kvars, gümüş təzahürləri, kükürdlü mineral sular və s. aşkar edilmişdir.

Zəngilanın Bəşitçay hövzəsində böyük bir ərazidə təbii çınar məşəsi mövcuddur. Yüzilliklərdən keçib gələn bu nadir çınarlıq dünyada ikinci yeri, Avropada birinci yeri tutur. Akademik Həsən Əliyevin təşəbbüsü ilə nadir təbii meşəliyi qorumaq məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 4 iyul 1974-cü il tarixli qərarı ilə Bəşitçay qoruğu yaradılmışdır.

Öz mənbəyini dəniz səviyyəsindən 2.400-2.600 m. yüksəklikdən (Zəngəzur dağ silsiləsi) götürən Bəşitçay 44 km-lik bir yol keçdikdən sonra Araza töküür. Çayın hər iki sahilində yerləşən çınar məşəsinin ümumi sahəsi 117 hektardır. Qoruğun əsas qismini təbii meşələr, az bir hissəsini isə qumluqlar və daşlı sahələr tutur. Onun uzunluğu 15 kilometrə yaxındır. Eni isə bəzi yerlərdə 100, bəzən isə 200 metrə çatır.

Qoruqda bitən çınarlar həm eninə, həm də dərininə yaxşı kök atlığı üçün çox güclü küləyə, dağ selinə davamlıdır. Bu çınar ağacları yaxşı tikinti və mebel materialı kimi çox qiymətlidir. Onun oduncağı möhkəm və yüngül olur, qonur rənglidir. Qoruq 1993-cü ilin oktyabrında erməni işgalçları tərəfindən zəbt olunub. Alınan məlumatlara görə, bu gözəl təbiət incisi vəhşicəsinə qırılıb Ermənistana daşınır.

Çox zəngin flora və faunaya malik olan Araz çayı hövzəsi rayonunun təbii sərvətləri sırasında özünəməxsus yer tutur. 70 il qapalı olan bu zonada İran-Azərbaycan sərhədində 1993-cü ilin ortalarında Bəşitçay qoruğunun tərkib hissəsi kimi Arazboyu qoruğu yaradılıb. Uzunluğu təqribən 50 km olan bu yaşıllığın eni Araz çayının axınına

uyğun olaraq 50 metrdən 250 metrə qədər dəyişir. Burada müxtəlif ağaclar, çöl heyvanları və quşlar vardır. Ərazinin əsas torpağı gildir. Burada əsasən suya tələbatı çox olan ağaclar bitir.

Rayonun mərkəzi olan Zəngilan şəhəri 1957-1967-ci illərdə şəhər tipli qəsəbə olub, 1967-ci ildə şəhər statusu almışdır.

1963-cü ildə Zəngilan rayonunun inzibati ərazisi yenidən dəyişdirilir. Həmin ildə Azərbaycan SSR Ali Sovetinin fərmanı ilə Zəngilan rayonu Zəngilan şəhəri mərkəz olmaqla Qubadlı rayonu ilə birləşdirilir. 17 iyul 1963-cü il tarixli fərmanla Zəngilan rayonu yenidən ayrıılır və müasir sərhədi bərpa olunur.

Zəngilan şəhərinin adı 1957-ci ilə kimi “Pirçivan” olmuş, həmin ildə ona “Zəngilan” adı verilmişdir və bu yaşayış məskəni 1957-67-ci illərdə şəhər tipli qəsəbə olmuşdur.

Zəngilan rayonunun əhalisi uzaq keçmişdən əkinçilik və heyvandarlıqla məşğul olmuşdur. Heyvandarlığın inkişafı ilə əlaqədar əhali əsasən yay vaxtı Zəngəzur-Xustub dağlarındakı (İşıqlı, Güman, Ovcu gölü, Tanrıqlular, Bəzz yurdu) yaylaqlara köçür, qışçı qışlaqda keçirirdi.

Zəngilan rayonunun düzənlik olan torpaq sahələri əkinçilik və bağçılıq üçün çox yararlıdır. İstər texniki bitkilər-pambıq, tütün, üzüm sahələri üçün, istərsə də meyvə-tərəvəz və bağçılığın inkişafı üçün əlverişlidir. Son dövrə üzümçüliik və baramaçılıq sahəsi əhalinin rifahının yaxşılaşmasında mühüm rol oynayırdı. Rayonun münbit və yararlı sahələri 72.550 hektar təşkil edirdi ki, bunun 7.204 hektarında taxıl, tütün, şəkər çuğunduru, kartof əkilir, üzüm-meyvə bağları kimi istifadə olunurdu. Rayonda 30 kolxoz və sovxozi, 3 fermər təsərrüfatı, 2 şərab, 1 konserv (ildə 400 min dekalitr ilkin şərab, 1 milyon şərti banka konserv istehsal edirdi), 1 çinqıl, 1 mərmər zavodu fəaliyyət göstərirdi. Əhalinin istifadəsində 12.864 hektar meşə fondu vardı.

Şəhərdə mərkəzi xəstəxana, poliklinika, 3 kitabxana, ümumtəhsil və musiqi məktəbləri, mədəniyyət evi, tarix-diyarşunaslıq muzeyi və digər mədəni-maarif müəssisələri vardı.

Zəngəzurun çayları

Zəngəzurun ərazisinin dağlıq və meşəlik olması burada iri, bol sulu, gur və iti axan dağ çaylarının, onlarla kiçik su axarlarının, yüzlərlə bulaq və çeşmələrin mövcudluğunu şərtləndirən təbii amildir. Zəngəzurdakı çaylar Araz hövzəsinə məxsus sulardır: Bazarçay (Bərgüşad), Həkəri çay, Oxçu çay (Çaundur çay), Bəsit çay, Meğri çay.

Bu çaylardan ən irisi və əhəmiyyətlisi **Bazarçaydır**. Bazarçayın üzərində 4 su elektrik stansiyası, 5 iri süni göl (dəryaça) yaradılmışdır. Bazarçay öz mənbəyini Zəngəzur və Şərur-Dərələyəz dağ silsiləsindən götürür.



Bazarçay üzərində tağlı köprü

Axarı boyu yüzlərlə bulaq və çeşməni (Əyri çay, Zor-zor, Qarasu, Ulu çay, Uz çay, İlizin çay, Gorus çay və s.) özünə qataraq dar, daşlı-qayalı yatağı ilə indiki Sisyan və Gorus rayonlarının demək olar ki, bütün uzunluğunu keçərək Gorus və Qubadlı rayonları ərazisində (Tatev kilsəsinin yaxınlığında) təbii daş tuneldən keçərək (bu tunelə el

arasında “Şeytan körpüsü” deyirlər) Qubadlı rayonunun Balahəsənli kəndinə burulur, bu ərazidən başlayaraq Bərguşad adı altında axaraq, Qaralar kəndinin cənubunda Həkəri çayı ilə birləşir və Həkəri adı ilə Araza töküür. Ümumi uzunluğu 179 km. olan Bazarçayın adı X-XI əsrlərdən bu bölgədə məskunlaşan türkmənşəli Bazar tayfasının adı ilə bağlıdır (33, 144).

Həkəri çayı – Hacisamlı dərəsində Şəlvə çayın və Hocazsu çayın birləşməsindən yaranır. Həkərinin hər iki mənbəyi öz başlangıcını Mixtökən silsiləsindən, dəniz səviyyəsindən 2580 m. hündürlükdən götürür. Öz axarı boyunca Hoçaz çayı və Zabux çayını qəbul edərək zənginləşir, Bərguşad çayı ilə birləşdikdən sonra, Araza töküür. Bəzi gümanlara görə, “Həkəri” sözü kürddilli Həkəri tayfasının adı ilə bağlıdır. Məşhur Sarı aşığıq qəbri Həkəri çayının sağ sahilində, onun sevgilisi Yaxşının qəbri isə sol sahilindədir (129, 72).

Çaundur çayı – öz mənbəyini Qapıcıq dağının zirvələrindən götürür. Oxçu dərəsi və Süsən dağın vadisi boyunca axaraq Mincivan yaxınlığında Araza töküür. Oxçu dərəsi axarında Oxçu çay, Qatar, Qavarat və Qalizur mis mədənlərinin yanından keçərkən isə Mədən çay adlanır. Büyük qolları Gığçı çay və Əcənan çaydır. Hal-hazırda Oxçu çayı olduqca artıq çirkənmişdir. Qafan mis zavodlarının bütün çirkək suları, ağır metallar və ola bilsin ki, radioaktiv maddələr ermənilər tərəfindən bilərəkdən (Araz hövzəsinin çirkəndirmək məqsədilə) Çaundur çaya axıdır. Çaundur sözünün mənası çox güman ki, bu ərazilərdə XII əsrənən başlayaraq, məskunlaşan çavındır türklərinin (səlcuqlar) adı ilə bağlıdır.

Bəsit çay – Zəngilan rayonu ərazisindədir. Bartaz yaylasından başlayaraq axarı boyunca Şixovuz, Şükrətaz, Sobusu çaylarını özünə birləşdirir. Baharlı kəndindən keçərkən Baharlı, Rəzdərə kəndində isə Rəzdərə çay adlanır.

Ağoğlan çayı – Həkəri çayının sağ qolu. Laçın rayonunun ərazisindən axır, dağ çayıdır. Mənbəyini Minkənd dağlarından axan bulaqların birləşməsindən götürür. Yuxarı axarında Minkənd çayı və ya Əhmədli çayı adlanır. Ağoğlan kəndinin ərazisində Ağoğlan çayı,

aşağı axarında isə Zabux çayı adlanır və bu adla Həkəri çayına töküür.

Meğri çayı – Oxçu və Meğri dərələrini ayıran Cibənd dağ silsiləsindən başlayır, Lehvaz dərəsindən keçərək Meğri çökəyinə, oradan isə Araz çayına töküür: Vartanizor çay, Lehvaz çay, Lişk çay kimi qolları vardır.

Zəngəzurun su hövzələri şəffaflığı, duruluğu və iti axarı ilə seçilir. Bu çaylarda dağ çaylarına məxsus çox dadlı və ləzzətli forel, bığlı balıq, göy balıq, daban balığı, Həkəri və Bərguşadın bol sularında isə iri qızıl balıq (losos) olur.

Zəngəzurun iqlimi, fauna və florası

Zəngəzurun ab-havasından danışarkən istər-istəməz bu torpaq haqqında qədim zamanlarda deyilmiş bir aforizmi xatırlamalı olursan: “Zəngəzur elə bir diyardır ki, onun ərazisində eyni gündə həm qarpız, həm də qar-buz tapa bilərsən”. Doğrudan da, Zəngəzurun təbii-coğraf i mövqeyi elədir ki, burada Araz qıraqı düzənlikdəki və uca dağ silsiləsindəki iqlim şəraiti tamamilə bir-birinin əksinədir.

Dağ silsilələri, keçilməz dərin dərələr çox yerdə böyük əraziləri bir-birindən ayırir, iki dağ arasındaki böyük çökəkliliklər dağların zirvələri ilə tam kontrast təşkil edir.

Ümumiyyətlə götürdükdə isə, Zəngəzurun çox hissəsi dağlıq olduğundan burada ən uzunömürlü və “yaddaqalan”, insanları qayğılandıran, sanki insanlarla mübarizə üçün gələn fəsil qışdır. Zəngəzurun ərazisinin 2/3 hissəsində qış çox sərt, soyuq və qarlı keçir. Dəniz seviyyəsindən 1800 metr və daha yüksək olan ərazilərdə qış fəslə oktyabrın sonlarından başlayır və martin ortalarına qədər, bəzən yerlərdə isə aprel ayına qədər davam edir. Qış çox sərt, şaxtalı, bəzən çovğunlu keçir, xüsusilə dağlarda bir neçə ay davamlı olaraq 0°C-dən aşağı olan temperatur şəraiti, sırsıra buzlaqlar, bir metr və daha çox hündürlükdə qar örtüyü, qılınc kimi kəsən çovğun bu yerlərdə yaşayışı mümkünüsüz edir.

Zəngəzurun əsas nəqliyyat arteriyası sayılan Şuşa-Gorus-Sisyan-İrəvan (və Naxçıvan) şose yolu (bu yola Zəngəzurda el arasında cadda yolu, yaxud poçt yolu da deyirdilər) oktyabrın sonlarından başlayaraq, ta yaz gələnə qədər qalın qarla və sırsıra buzla örtülü olur. Tarixi bilinməyən qədim zamanlardan bu yolda, eləcə də Zəngəzurun böyük yaşayış məntəqələrini birləşdirən digər uzun yollarda 1,5-2 m. hündürlükdə biri-birindən 200-300 m. aralı daş qalaqları var idi. Bu daş qalaqları (yerli əhali “kələk” deyirdi) qalın qar altında görünməz olan, tez-tez çovğunun püskürüb doldurduğu yolu itirməmək üçün yolçulara nişangah rolü oynayırırdı. Dağ aşırımlarında “yol ev”ləri, karvansaralar, yaxud yolçu damları son zamanlara qədər qalmadı idi.

Zəngəzurun dağlıq ərazilərində qışda havanın orta temperaturu $0-5^{\circ}\text{C}$ bəzi vaxtlarda isə mənfi $20-30^{\circ}\text{C}$ -yə qədər aşağı düşürdü.

Zəngəzur dağlarına yaz tədriclə gəlir, havalar yavaş-yavaş isinməyə başlayır, qarlı çovğunlu günləri çıskinli-dumanlı, yağışlı havalər əvəz edir, torpağın donu açılır, buzlar əriyir, yal-yamacdan ərinti suları xirdaca çəsmələr kimi səs-səsə verərək günəşin zərif şüaları altında gümüşü parıltı ilə üzü aşağı-dərələrə, oradan isə çaylara axıb töküldərdi. Torpaq sanki yumşalır, nəfəs almağa başlayırdı, torpaq nəfəs aldıqca onun sinəsindəki cürbəcür otlar, çiçəklər, güllər də işıqlı dünyaya boy göstərməyə başlayır.

...Zəngəzurun yayı da müxtəlif yerlərdə bir-birindən fərqlənirdi. Meşə zolağından hündürdə yerləşən dağ zirvələrində yay qısa müdətli (2-3 ay), çox zaman yağışlı və buludlu keçirdi. Bu zirvələrdə demək olar ki, qar ərimirdi. Otlqlar və meşə zolağı ərazilərdə, eləcə də dağ ətəyi zonalarda yay quru isti (günortalar), nisbətən uzun müdətli (4-5 ay) keçirdi. Zəngəzurun yaşayış məntəqələrinin çoxu bu zolaqda yerləşdiyindən yay ayları burada həyat qaynayırdı; yaylaqlara, örüşlərə çıxan kim, ot biçən, taxıl yiğan, qısa tədarük görən kim, bağ-bostan suvaran kim, eləcə istirahətə gələn kim!

Payız Zəngəzurda adətən, yağışlı keçir və ən qısa fəsil sayılır, oktyabrda öz yerini qısa verir.

Eyni zamanda qeyd etməliyik ki, Zəngəzurun heç də hər yerində iqlim şəraiti yuxarıda qeyd etdiyimiz kimi deyildir. Belə ki, Araz çayı boyunca, Həkəri və Bərguşad dərələrində yay uzun və yandırıcı isti, çox zaman isə bürkü keçir.

Zəngəzurun təbiəti və iqlim şəraiti, zəncirvari sıra dağlar, dağlar arasındaki ormanlar, sıldırımlar qayalıqlar, keçilməz aşırımlar, gursulu, sürətli dağ çayları bu ölkənin bitki örtüyünün və heyvanlar aləminin müxtəlifliyini şərtləndirən başlıca amildir.

Zəngəzurun landşaftı dəniz səviyyəsindən 450 m. (Yazı düzü) hündürlükdən 4000 m. (Qapıcıq dağı) hündürlüyü qədər dəyişir və hər hündürlük zolağı öz bitki aləmini bu torpağa bəxş etmişdir. Düzən və dağətəyi ərazilərdə biçənəklər, otlaqlar, əkin yerləri bir-birini əvəz edir.

Əkin sahələrində bugda, arpa, vələmir, pərinc, qismən çəltik (Qubadlıda), texniki bitkilərdən tütün, kartof, bağ-bostan bitkilərindən kələm, pomidor, xiyar, bibər, qarpız-qovun (Meğri, Zəngilan və Qubadlıda) əkilir. Bağlarda cəviz, alma, armud, şaftalı, ərik, alça, gilas, gilənar, tut, gavalı, heyva, nar və s. meyvələr əkilib, becərilir, bol və dadlı məhsul verirdi.

Zəngəzurun meşələri əsasən Qubadlı, Qafan və Gorus rayonlarının, qismən də Laçın, Sisyan və Meğri rayonlarının payına düşür.

Meşələrdə palid (qara palid və qırmızı palid), vələs, fisdiq, ağca-qayın, ardıc, qarağac və s. ağaclar üstünlük təşkil edir. Meşələrdə və meşətrafi yamaclarda saysız-hesabsız cir alma, cir armud, itburnu, yemişan, qarağat, böyürtkən, moruq kolları bitir.

Zəngəzurun heyvanlar aləmi də zəngin və rəngarəngdir. Düzən, dağətəyi və dağlıq ərazilərdə olan irili-xirdalı bütün canlılar Zəngəzurda yaşayırlar. Onlardan ayı, canavar, tülkü, porsuq, süleysin, çaq-qal, dovşan, vaşaq, kirpi, qaban, cüyür, qırqovul, kəklik, çöl göyərçi-ni, bildirçin, qara toyuq, qartal, sərçə, qarğı, sağsağan (qəcələ), gürzə, kərtənkələ və sairənin adlarını çəkmək olar. Səməd Qarayevin “Qazangöl həsrəti” kitabında bu barədə yazılmışdır:

“Dağlarda dağ keçisi, təkə, dağ qoyunu (arqalı), çox olurdu. 1940-50-ci illərdə sürünlərlə olurdular. Arqalı dağın düzənlik hissəsində,

qoçlar qar olan yerlərdə, qarın üstündə olurdular. Dağ keçiləri balaları ilə dağın ətəyində, təkələr isə gündüz dağın zirvələrində, gecə isə aşağırlara enib otlayırdılar. Günəş ilk dəfə dağın zirvələrinə vuranda heyvanlar yüksəkliklərə qalxır, təkələr isə zirvəyə çıxıb yatıldılar. Arqalılar oktyabr ayından sonra Qarovun dərədən Naxçıvan MR-nin ərazilərinə keçir, orada qalıb qışlayardılar. Ordubad və Culfa dağları güneydir, otu da çox olur, ona görə də qışı orada keçirib, aprel-may aylarını Qarovun dərənin yaşıllıq əməkliklərinə qayıdır və orada balaşayırdılar. Hər bir dağ qoyunu və keçisi 2 bala doğur, onu diqqətlə bəsləyir, 2-3 aydan sonra balaları da anaları boyda olur.

Ovçular deyirdilər ki, payızdan 18 gün qalanda “ülkər” axşamdan doğur, elə o vaxtda da təkələr keçilərinin içində qarışırlar, ona görə də belə bir məsəl var: “Təkə gözünü ülkərə tikən kimi” – deyirlər. Döl almış keçilər yay girəndə doğurlar, o vaxt hava isti, ot çox olur, körpə balanı saxlamaq imkanı çıxalır.

Dağ təkələri çox yaşayırlar, onların yaşını buynuzlarındakı illik düyünlərlə hesablayırlar, buynuzunda 12-14 illik düyün olan təkələrin buynuzları arxadan onbasına söykənir” (94, 54).

Müəllif davam edir: “Yüksək dağlarda vəhşi hinduşkalar yaşayır, qışda sürü ilə, yazda iki-bir. Bu quşlara geygidər də deyirlər, rəngləri bozdur, böyüklüyü də hinduşka qədərdir. Çox ürkəkdirlər, onlara yanın düşmək çətindir. Geygidərlər uçanda çox uzağa gedirlər, bu dağdan uçub qarşidakı ən uca dağa düşürlər, uçarkən gözəl səs çıxarırlar, onları ovlamaq çətindir. Ətinin tayı bərabəri yoxdur, yazda-yayda vuranda ətindən soğan iyi gəlir, dağların döşündə ancaq soğan bitir, başqa ot tapmaq olmaz, onlar da məcbur olub soğan yeyirlər. Dağ döşündə bitən soğan mədəni əkilən soğanla eynidir, kök yumrusu isə çoxillikdir, çürümür, hər il həmin kökdən soğan bitir. Ovçular, çobanlar o soğandan istədikləri qədər yiğib gətirir, qurudub qışa saxlayırlar” (94, 54).

1.3. Zəngəzur qədim dövrdə

Qafqazın dünyada ən qədim insan məskənlərindən biri olması elmi fakt kimi çoxdan təsdiq olunmuş tarixi həqiqətdir.

Təbii ki, sürü icma halından qəbilə icmasına, yəni cəmiyyətə keçənə qədər insan aləmi uzun bir tarixi dövr – evolyusiya prosesi yaşamışdır və Qafqazın da hər yerində insan populyasiyası eyni vaxtda məskunlaşmamışdır. İnsan özünü dərk edəndən və ətrafdakı digər canlılardan özünün keyfiyyət fərqini, yəni nitq və şüur fərqini anlayandan, canlı aləmin ən elitar nümayəndəsi *Homo sapiens* mərhələsinə qədəm qoyandan sonra təbiətə uyğunlaşmaqla yanaşı, ətraf mühiti özünün maraqlarına uyğunlaşdırmağa, təbii seçmə yolu ilə gedən mübarizədə şürurun və təcrübənin verdiyi üstünlükdən istifadə edərək öz həyatı üçün daha əlverişli mövqelər əldə etməyə başladı. İbtidai insanlar yaşayış yerləri seçərkən qida və su mənbələrinin bolluğu, həyatın təhlükəsizliyini, xüsusilə, digər icmaların hücumlarından müdafiə imkanlarının genişliyini, yayın istisindən, qışın soyuğundan, yazın və payızın şiddetli yağışlarından qorunmayı mümkün edən təbii şəraititə nəzərə alırlılar.

Belə şərait üçün isə ən əlverişli yer dağlıq və dağətəyi ərazilər sayılır. Təbii istehkamların – kaha və mağaraların, gizlənməyə və daldalanmağa etibarlı səngər rolu oynayan nəhəng qayaların, yağış suyunu dolça kimi yığış saxlayan iri çalaların sal daşların, keçilməz sıx meşələrin, gur bulaqların və dumdurucayların bol olduğu Zəngəzur ərazisi bu mənada ilk insanların məskunlaşması üçün ən əlverişli regionlardandır. Ona görə də, bütün kiçik Qafqaz sıra dağlarının ətəkləri kimi Zəngəzur silsiləsi də ilk insan məskənlərindən sayılır. Zəngəzurun ilk insan məskənlərindən olmasını sübut edən tarixi abidələr, arxeoloji tapıntılar kifayət qədərdir. Bunların bəziləri haqqında ətraflı danışmayı lazım bilirik. Çünkü, Azərbaycan oxucusunun Zəngəzurun qədim tarixi haqqında bilgiləri ya çox cüzi, ya da yox dərəcəsindədir.

Sisyan rayonunun Şəki kəndinin iki min ilə yaxın və bəlkə də daha çox yaşı vardır. Şəki sözü eramızdan əvvəl VII əsrə Qafqaza gəlmiş saka (saqat) türk boyunun adı ilə bağlıdır (33, 439). Ötən əsrin 40-50-ci illərində Şəki kəndində tapılan qayaüstü şəkil abidələri Zəngəzurun qədim tarixinə bir daha işiq saldı (101, 112).

Şəki qayaüstü təsvirləri. Sisyan rayonunun Şəki və Sarnaqunk (1946-cı ilədək Saybalı) kəndlərinin yaylaq yerləri sayılan (dəniz səviyyəsindən 3000-3300 m. hündürlükdə yerləşən) Dəvəboynu (ermənicə Uxtasar) və Təgəzür dağlarında iri sal qayalar üzərində müxtəlif quş, heyvan, ox, kaman şəkilləri çizilmiş bu qayaüstü rəsmlər eyni ilə Qobustan və Gəmiqaya abidələrinin oxşarıdır. Bu abidələrin təxminən eradan əvvəl IV-V minilliyyə aid olması güman edilir (81).



Şəki qayaüstü təsvirləri.

Qeyd etmək lazımdır ki, Şəki kəndindəki qayaüstü şəkillər Naxçıvandakı Gəmiqaya təsvirləri ilə, Kerç yaxınlığında Kül oba kurqanındaki qayaüstü şəkillərlə, Qazaxıstan, Sibir-Altay, Urmiya, Volqa ətrafi və s. yerlərdə tapılmış, türk soyu, türk kökəni, türk totemi ilə bağlı abidələrlə oxşardır.

Məlumudur ki, dünyada atın əhliləşdirilməsi, atın minik, nəqliyyat, yük daşima, qida vasitəsi kimi geniş istifadəsi türk tayfalarının adı ilə bağlıdır. At südündən hazırlanan sərinləşdirici içkini – qımızı türk xalqlarından başqa heç bir xalq içmir. Məhz buna görə qədim tarixi mənbələrdə hər hansı türk dilli tayfanı xarakterizə edəndə, digər əlamətlərlə yanaşı “qımız içənlər” ifadəsi də işlənirdi. Qədim yunan tarixçisi Strabon yazırıdı: “Köçəri Skitlər içinde kumis içən boyalar var ki, onlar öz ədaləti ilə başqalarından yüksəkdirlər” (224, 6, 3, 9).

Şəki abidələrinin yarandığı yerlər də (Zəngəzur və Şəki), Qobustan abidələrinin ətrafları da (Pirsaat və Sanqaçal) qədim türk boyları Saqatların (sakların) və Zəngilərin adı ilə bağlıdır.


Türk tayfalarının ən qədim inanclarından biri (onqon) tibet öküzdür və həmin şəkil Şəki qayaüstü təsvirlərində öz əksini tapmışdır. Eradan əvvəl IV-III minilliklərdə tunc dövründən dəmir dövrünə keçid türkdilli xalqlardan başlayıb və onların ilk dəmir aləti kimi işlətdikləri ox ucluqları olubdur ki, həmin dəmir uclu oxların qayaüstü təsvirləri Şəki abidələrində bu günümüzə gəlib çıxmışdır.

Təəssüflər olsun ki, Pavel Safoyan adlı erməni “alimi” hələ Sovet hakimiyyəti vaxtında 15-20 qayaüstü təsvirlərə dair 3 cild foto-albom düzəltmiş, onları bir neçə dilə tərcümə edib və belə bir cəfəng iddia irəli sürüb ki, Şəki qayaüstü abidələri erməni xalqına məxsusdur, həm də bütün Qafqazdakı qayaüstü təsvirlər məhz Şəki abidələrinin təsiri altında yaranmışdır.

Ancaq qeyd olunan zamanlarda bu ərazidə heç bir erməni yaşamayıb. IV əsrən başlayaraq ta islamın gəlisinə qədər Sisakan (Sünik) bölgəsi Alban knyazlığına daxil olub ki, bunun da ermənilərə dəxli yoxdur. Şəki qayaüstü təsvirlərindən danışarkən qeyd etmək lazımdır ki, həmin dövrə aid petroqliflərə Zəngəzurda çox yerdə rast gəlinir. Urud kəndində Giği dərə deyilən yerdə 4-5 iri sal qaya üzərində eyni ilə belə öküz və at təsvirləri var idi. Eyni zamanda Qafan və Meğri rayonlarında da tədqiq edilməmiş qədim dövrə aid qaya üstü təsvirlərin olması barədə məlumatlar vardır.

Nüvədi kitabələri. Zəngəzurun qədim insan məskəni olmasını, bu insanların mənşəcə kimliyini bir daha təsdiq edən qiymətli maddi abidələrdən biri də Nüvədi kitabəlidir. Bu kitabələri aşkar edən, onları işığa çıxardan, vətəni tərk etmək məcburiyyətində qalandan həmin daş kitabəni də kürəyində Bakıya gətirən, elmi diskusiyaların mövzusuna çevirən qeyrətli vətən oğlu, cəfəkeş ziyalı və qələm sahibi Həmzə Vəlinin “Nüvədi kitabələri” kitabından bəzi parçaları burada verməyi gərəkli sayırıq:

“1985-ci ildə Nüvədi kəndinin Qarqadaşı adlı dağında bir naməlum yazı həkk olunmuş daş parçasına rast gəldim. Daşın bir hissəsinin sindığını təyin edib itmiş parçanı axtarmağa başladım. Bu axtarışla altı belə yazılı kitabəni də tapdım. Yazı eyni rəngdə olan olduqca möhkəm bazalt daşlara həkk olunmuşdur. Təəssüf ki, bu qədim kitabələrin daş səhifələri uçub dağılmış, eksəriyyəti itib-batmışdır. Yazılardan üzərində heç bir iş aparılmamış adı daşlarda həkk edilmişdir. Kitabələrin ən böyüyünün uzunluğu 1 m, eni 70 sm, kiçiyinin uzunluğu 40 sm, eni 32 sm-ə çatır.



Nüvədi kitabələri

İndiyədək məlum olan Şumer, Sinay, Xannaney-Frikya, Hörmüz, Ərrindi, Diskoridos, Kəsəc, Aramey, Qədim Yunan, Pəhləvi, Filados, Uyğur, Soqd, Monqol və Alban (Arran) əlifбалarı ilə müqayisəli aşş-dirmalar göstərir ki, Nüvədi Qarqadaşı kitabələrindəki yazı bunların heç birinə oxşamır. Eyni bir işaretin bir neçə daşda təkrarı və bir daşdan digərinə adlayan yazı güman etməyə əsas verir ki, vaxtilə divar kimi düzülmüş üzü hamar daşların hamısında yazı varmış. Yan-yanı divar kimi təbii hörülmüş daşların tədricən uçub-dağıldığı və ya qəsdən dağıldığı bu kitabələrin bəzilərinin dığırılanıb uzaqlara düşdüyü məlum olur. Kitabələrin yazılarından təyin etmək olur ki, bəzilərindəki yazılar sağdan sola, bəzilərində yuxarıdan aşağıya, bəzilərdə yuxarıdan sağa və təkrarən sola yazılmışdır.

Daşların oyuma texnikası barədə söz söyləmək çətindir. Çox güman ki, yazılar biz şəkilli metal alətlə oyulmuşdur. Diqqətlə baxanda oyuqların içində alətin biz şəkilli ucunun yerləri bilinir. Yazıların hər yerində eni 0,2-0,3 sm, dərinliyi isə 3-4 mm-ə çatır.

Nüvədi “Qarqadaşı abidəsi” Azərbaycan xalqının (türkdilli xalqının) ən qədim yerli əcdadlarından olan, Cənubi Zaqafqaz və Orta Asiya ərazilərində məskunlaşmış qarqarlara məxsusdur. Kitabənin dili türk mənşəlidir. Yazılarda Şumer sözü də işlənmişdir. Bu da kitabənin qədimliyinə dəlalət edir (75, 13-15, 18).

Qoşundaş abidəsi. Zəngəzurun qədim tarixindən və mədəniyyətindən xəbər verən dəyərli abidələrdən biri də Qoşundaş abidə-məzar kompleksidir. Qoşundaş abidəsi eramızdan öncə ikinci minilliyyə aid olub Sisyan rayonunda, köhnə Qarakilsə kəndi (indiki Sisyan) ilə Qızılıçq kəndinin arasındakı yasti təpəlikdə yerləşir. Qoşundaş abidəsi çoxlu sayıda yerə bitili və dik dayanmış nəhəng daşlardan ibarətdir. Daşlar dairəvi formada sanki iki min il öncə nəhəng insanların fövqəl-insan qüvvəsi ilə yerə “sancılmışdır”.



Qoşundaş abidəsi (e.ə. III-II minillik)

Daşların hündürlüyü təxminən 1,5-2,2 m, eni 60-80 sm-dir. Bəzi daşların üzərində bir, ya bir neçə dəlik açılmışdır. Çox güman ki, bu dəliklər həddindən artıq ağır olan daşların qoşqu qüvvəsi ilə dərtılma-sı üçün nəzərdə tutulmuşdur.

Daş dairənin içərisində alçaq kurqan vardır. Bu ərazidə bir neçə yerdə qazma damların qalıqları indi də qalmaqdadır. Damların divar-

ları iri ağır qayalarla kifayət qədər səliqəli hörülmüş, üstü nəhəng sal daşlarla örtülmüşdür.

Sisyan azərbaycanlıları arasında yayılmış bir rəvayətə görə bu yerlərdə vaxtilə çox nəhəng və güclü insanlar yaşamışlar. Bu insanlar oğuzların ulu babaları imişlər. Qoşundaş bir döyüsdə həlak olmuş oğuz əsgərlərinin qəbirləridir. Daş dairənin içərisindəki kurqanlar isə qoşun başçılarına məxsusdur. Qoşundaş abidəsinin ətrafında aparılan qazıntı zamanı burada müxtəlif insan sümükləri, məişət və döyüş alətləri tapılmışdır (247).

Bir sıra erməni “alımları” isə Qoşundaşı qədim rəsədxana hesab edirlər. Guya ki, 2000 il önce burada qeyd olunan daşların köməkliyi ilə (!?) ayı və günəşini müşahidə edirlərmiş.

Ancaq Qoşundaşın hansısa astronomik məqsədlərlə yaradılması fikri ağıla batan deyildir. Ən azı ona görə ki, bu yer çox vaxt dumanla örtülü olur, həm də o qədər də hündürlükdə deyildir və ayın, yaxud günəşin daşlar vasitəsilə müşahidəsi barədə hələlik elmə məlum olan təcrübə yoxdur. Digər tərəfdən əgər bu daşlar astronomik rəsədxana məqsədi daşıyırdısa, onda kurqanlar qəbirlər və yaşayış məntəqələrinin qalıqları və s. elmi faktlar bu fikri nəinki təsdiq etmir, əksinə belə gümanları daha da zəiflədir.

Qoşundaş abidələri barəsində daha bir hekayət də vardır:

Deyilənlərə görə çox qədim zamanlarda Sisyanda həddindən artıq zalim bir padşah yaşayırı. Bu zalimin zülmündən cana doyan rəiyyət Tanrıya üz tutub yalvarır ki, “bizi ya quş elə, ya daş elə, təki bu əzabdan qurtar”. Tanrıdan səda gəlir ki, quş olmaq istəyənlər gərək bir-dəfəlik üçub getsinlər və bir daha bu torpağa qayıtmassisınlar. İnsanların bir hissəsində vətən məhəbbəti üstün gəlir. Onlar quş olub vətənsiz yaşamaqdansa, daş olub Ana yurdda qalmağı üstün tuturlar və halay vurub Tanrıya dua etdikləri yerdəcə daş surətində əbədiyyətə qovuşurlar”.

Öz soy-kökü ilə Sisyan torpağına bağlı olan xalq şairi Məmməd Araz “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”, – deyərkən yəqin ki, gözlərinin önündən qədim Zəngəzurun Qoşundaş abidələri gəlib keçmişdir.

İşıqlı qağ əfsanəsi. Zəngəzurda naməlum tarixlərdən bəri dillərdə dolaşan bir əfsanə də olduqca məşhurdur. Bu Zəngəzur silsiləsinin Sisyan ərazisindəki ən yüksək zirvəsi, başı buludlardan yuxarı dayanan İşıqlı dağı, Nuh tufanı və Nuhun gəmisi haqqında əfsanədir.

Yerin üzünü su alanda Nuh peyğəmbər hər canlıdan bir cütünü götürüb özünün düzəltdiyi tufanlara sinə gərmək qüdrətində olan sehrli gəmisinə minir. Dalğalar gəmini batırı bilmir və Nuhun gəmisi günlərin birində bir dağ zirvəsinə toxunur. Qəfil zərbədən sarsılan Nuh peyğəmbər deyir:

– Nə ağır dağdır!

O gündən bu dağın adı Ağrı dağ qalır.

Bir az keçmiş, gəmi başqa bir dağla toqquşur. Nuh bu dəfə belə deyir:

– İnan ki, dağdır. Türklər bu dağı “İlanlı dağ” adlandırırlar.

Nəhayət, gəmi işıqlı bir dağın zirvəsində dayanır. Nuh peyğəmbər ilk dəfə burada işıqlı dünyaya çıxaraq, torpağa qədəm basır və deyir:

– Nə işıqlı dağdır!

Türklər bu dağın adını İşıqlı dağ qoyurlar.

İşıqlı dağı buludlardan yuxarı olduğundan onun zirvəsində həmisi şə günəş parıldayıır. Çox güman ki, “İşıqlı” adı da elə buradan götürüldür (144).

Bu əfsanənin min illərlə yaşı var və bu əfsanədəki dağ adlarının hamısı təmiz Azərbaycan türkcəsindədir. Bu əfsanə min illərcə burada yaşamış Azərbaycan türkünün dünyaya mifik-fəlsəfi baxışının məhsuludur.

Bizim eradan əvvəl VII əsrдə türk dilli (prototürklər) sakların, kimmerlərin Cənubi Qafqaza, o cümlədən, indiki Zəngəzurun ərazisində axını başladı. Sakların, kimmerlərin, yerli uti, ud, sod, mar, qar-qar, leq, qel, uz və s. tayfalarla qaynayıb qarışmasından e.ə. IV əsrдə Alban dövləti yarandı (194, 42).

Albanianın ərazisi qərbdə İberiya (Gürzan) və Ərməniyyə ilə, Şimalda Sarmatiya (Dağıstan) ilə, Şərqdə və Cənubda Atropatena ilə həmsərhəd idi. Paytaxtı əvvəl Qəbələ, sonra isə Bərdə şəhəri olan Al-

baniya dövlətinin ən böyük vilayətlərindən biri Süni, yaxud Sisakan idi. Bəzən deyirlər ki, Süni (Sünik) bu ərazinin erməni mənbələrin-dəki adı, Sisakan isə farsca adını bildirən sözdür. Elə buradaca qeyd edək ki, həm Süni, həm də Sisakan sözü türk sözdür.

Eradan əvvəl IV minillikdə Çində, indiki uyğurların yaşadığı əra-zidə Syunnu adlanan türk tayfaları yaşamış, sonra bu tayfalar Orta Asiyaya, Qara dəniz sahillərinə və Qafqaza yayılmışlar (3, 77). Bunalar sak, iskit, yaxud skif adlandırılaraq Saqa (Saqat) boyuna qohum tayfalar idilər. Saqaların e.ə. VII əsrə məskunlaşlığı və uzun əsrlər hökmran olduğu bir ərazinin Sünik (sünilərin məskəni) adlandırılması, bu yerlərin Sis (qədim türkçə: – yaşıl meşəli dağlıq yaşayış yeri) + Sak (TÜRK tayfaları) + An (məkan bildirən şəkilçi) sakların yaşadıqları, yaşıllı, meşəli ərazi adlandırılması qədər təbii və məntiqi idi (26, 220).

Məlumdur ki, e.ə. VII əsrə Azərbaycan ərazisində sak şahlığı yaranmışdı. Sakların bir hissəsi tarixi Zəngəzur ərazisində məskunlaşdıından bu bölgə Syuni, Sisakan, Sisacan adlanmışdır. Antik dövrdə Sisakan vilayətinin hakim sülaləsi də Sisak adlanmışdır. Tədqiqatçı de Laqardenin fikrincə, tarixi Zəngəzurun əsl adı Si olmuş, saklar burada məskunlaşdıqdan sonra həmin ərazi Si-sakan adlanmışdır (Bax: 112, 124).

Sonralar Sisakan (Zəngəzur) ərazisinə peçeneq tayfaları da köçüb yerleşmişlər. X əsr Bizans salnaməcisi Konstantin Baqranoordnı Cənubi Rusiya çöllərində yaşayan peçeneq boyları içərisində kapan, karabay, Konstantin Parfirogenet isə kəngər boylarının da olduqlarını yazmışdır (112, 127). Kapan boyunun adı Qapan toponimində, Karabay adı isə Qarabağ toponimində əks olunmuşdur.

Zəngəzurda oğuzların bayandur, kayı, xələc tayfaları yaşayırı. Kayı tayfalarının qacar, baharlı, zəngənə, zülqədər, padar, çoban qəbilələrinin adı ilə bağlı yüzlərlə toponim vardır. Qafan rayonundakı Qacaran, Afşarlı, Çullu, Xələc, Baharlı, Çobanlı, Gorus rayonundakı Bayandur, Zəngilan rayonundakı Baharlı, Sisyan rayonundakı Baharlı, Uz, Murxuz, Zabazadur kəndlərinin adları məhz 24 oğuz tayfası ilə bağlı olan adlardır (112, 111-113).

Zəngəzurdakı Qazangöl gölünün adını da Salur Qazanın adı ilə bağlayırlar.

Sisakan nəinki erməni torpağı olmayıb, əksinə, həmişə erməni çarlığı ilə münaqışə vəziyyətində olan, onunla mübarizə aparan bir Alban vilayəti olmuşdur.

E.ə. 675-550-ci illər – Midiya (Maday) dövləti mövcud olmuş, Göyçə gölü də daxil olmaqla Kür-Araz aralığı bu dövlətin tərkibində olmuşdur.

E.ə. 550-330-cu illərdə isə Əhəmənilər imperiyası Cənubi Qafqazı özünə tabe etmişdir. Bisütun kitabələrində Əhəməni hökmdarı I Daranın adından belə bir məlumat yazılmışdır:

“Mən ordu ilə Sak ölkəsinə, ucu şış papaq qoyan saklara qarşı getdim. Çaya çatdım, onu ordu ilə keçdim. Bundan sonra, sakları darmadağın etdim, qalanını əsir tutdum. Skunxa adlı başçılarını tutub mənim yanına gətirdilər. Mən başqasını onlara başçı təyin etdim, öz bildiyim kimi. Bundan sonra ölkə mənim oldu” .

Əhəmənilərin hakimiyətinin son dövrlərində Albaniyadakı xırda tayfa ittifaqları birləşərək Albaniya dövlətini yaratdılar. Bu dövlət Əhəmənilərin hakimiyətindən qismən asılı idi, ona xərac verirdi və müharibə zamanı Əhəməni ordusunu hərbi dəstələrlə təchiz edirdi. Yarım müstəqil Alban dövləti gah tərəqqi – gah tənəzzül edərək bizim eranın VIII əsrinə qədər (705-ci il) – Ərəb xilafətinin Qafqaza gəlişinə qədər mövcud olmuşdur.

E.ə. III əsr – b.e. 226-ci ilinədək Qafqazın bir çox əraziləri, o cümlədən, indiki Zəngəzurun ərazisi Parfiya padşahlığının tabeliyində olmuşdur.

226-651-ci illərdə fars xanədanının Sasaniłər sülaləsi hakimiyətdə olmuşdur.

656-889-cu illər – Ərəb xilafətinin hökmranlığı dövrüdür. Bu dövrdə Qafqazda İslam dövləti yarandı, İslam dini yayıldı. Qafqaz Albaniyasının bütün vilayətləri kimi, Sünik də xilafətin tabeliyinə keçdi. Albaniya-Arran, Sünik isə Sisəcan (Sisakan) adlandırılmağa başladı.

Sünik IX-XI əsrlərdə Sacilər (889-942-ci illər), Salarilər (941-981-ci illər), Şəddadilər (971-1088-ci illər) dövlətlərinin tabeliyində olmuşdur. Bu dövrlərdə Ərməniyyənin böyük bir hissəsi yuxarıda adları çəkilən dövlətlərin tabeliyinə keçmişdi.

XIII əsrдə Moğol-tatarlar Qafqaza gəldilər. Qafqazı və Cənubi Azərbaycanı tutdular. Öz hakimiyyətlərini (hülakılər, elxanilər) yaratdılar. 1385-ci ildə Əmir Teymurun ordusunun Qafqazı işgal etməsi ilə bu ərazilərdə uzun illər davam edən türk hökmranlığı dövrü başladı, Qafqaz, İranın çox hissəsi, Şərqi Anadolu bir-birini əvəz edən Cəlairilər (1385- 1410), Qaraqoyunlular (1410-1467), Ağqoyunlular (1468-1501) hakimiyyətinin təsiri altına düşdü.

1501-1590 – Səfəvilər dövləti – Büyük Azərbaycan yarandı.

1590-1748 – Qafqazın, Anadolunun və İranın bir çox əraziləri kimi, Zəngəzur mahalı da Osmanlı və Cənubi Azərbaycan (Səfəvilər, Nadir şah) türklərinin hakimiyyəti altında oldular.

1748-ci ildə Qarabağ xanlığı yarandı. Pənahəli xan Qarabağ xanı elan olundu. Sisyan, Qafan, Tatev, Meğri, Güney, Çəlbair, Hacisamlı, Kolair mahalları Qarabağ xanlığına daxil oldular.

1805, 1813 və 1828-ci illərdə Kürəkçay, Gülüstan və Türkmençay müqavilələri ilə Qarabağ, Naxçıvan və İrəvan xanlıqları Rusiyaya ilhaq edildi.

1868-ci il – Yelizavetpol quberniyası təsis edildi və bu quberniyaın ən böyük ərazi-inzibati vahidi olan Zəngəzur qəzası yaradıldı.

1920-ci il 1 dekabr – Zəngəzur Sovet Ermənistana bağışlandı.

Yuxarıda göstərilən qısa tarixi ekskurs da bir daha sübut edir ki, “Sünik qədim erməni torpağıdır” – fikri, “böyük Ermənistən”, “dəniz-dən dənizə Ermənistən” müddəəsi qədər əsəssiz və cəfəng bir şeydir.

İndi isə baxaq görək ki, tarixdə Erməni dövlətinin yeri və mövqeyi necə olmuşdur?

Erməni tarixçiləri öz ölkələrinin tarixini öz soy-kökləri kimi o qədər qatıb-qarışdırılmışlar, o qədər dolaşığa salmışlar ki, erməni xalqının və dövlətinin tarixi haqqında o qədər mistik, illüziyalı təsəvvür yaranan məqamlar düşünüb tapmışlar ki, öz dövlətlərini və milli var-

lıqlarını o qədər dövlət və millətlərə calamışlar ki, onların tarixi keçmiş haqqında birmənalı söz demək müşkül bir işə çevrilmişdir.

Əvvəla qeyd edək ki, ermənilərin mənşəyi haqqında birmənalı fikir yoxdur.

Özləri özlərini hay adlandıran bu milləti hər qonşusu bir adla çağırır: Gürcülər – soməxi, Kürdlər – filə, azərbaycanlılar – erməni, ruslar – armyani adlandırırlar. Buradan görünür ki, bu millətin əsl adı “hay” olsa da, digər adlar ona kənardan veriləndir və həmin xalqa mənsubluqdan çox onlara qonşularının münasibətini ifadə edir.


Onu da qeyd etmək lazımdır ki, “haylar” və “ermənilər” (əslində “ərmənlər”) kökü tamamilə ayrı olan etnoslardır və ərmənlərdən fərqli olaraq, hayların tarixi e.ə IV əsrənə o yana keçmir. Baxmayaraq ki, ermənilər özlərini Nuh peyğəmbərin nəslindən sayırlar və bu fikrin isbatı üçün Bibliyanı şəhadət gətirirlər, əsl həqiqət isə bir az başqa cürdür.

İlk hay salnaməcisi Moisey Xorenski (V əsrə yaşamışdır, ancaq bəzi mənbələr onun V əsrə deyil, VII əsrə yaşadığını bildirirlər) “Erməni coğrafiyası” əsərində (154, I kitab, XII fəsil) ermənilərin soy şəcərəsini Bibliyaya əsasən belə göstərir:

Nuh – Yafet – Qamer – Tiras – Torqom – Hayk. Guya ki, Haykdan törəyənlər hay adlanmış və bir millət kimi sonradan formalaşmışdır.

Əslində bu şəcərədə bir “balaca” yanlışlıq, yaxud başqa sözlə desək, erməni saxtakarlığı vardır. Məsələ burasındadır ki, IV əsrə ermənilər xristianlığın qriqorian məzhəbini qəbul etdikdən sonra Bibliyanı erməni dilinə tərcümə edərkən oraya Torqom sözündən sonra hayk sözünü əlavə etmişlər. Çünkü, Bibliyanın yəhudü və yunan dilindəki nüsxələrində nə hayk adı, nə də hay sözü yoxdur.

Təsdiq olunmuş tarixi faktdır ki, Fərat çayının mənbəyində və Van gölü ətrafında yaşayan ərmənlər (türk boylu – arme – mitan, subar, qəmərlərə qohum tayfadır) və e.ə. VII-VI əsrlərdə Balkan yarımadasından Suriyanın şimalına və Urartuya (Van gölü ətrafına) köçmüş friqlərin bir qolu sayılan protohayalar etnogenez baxımından tamamilə başqa-başqa etnoslardır.



Ermənilərin tarixi migrasiyasının sxemi

Herodot və Strabon kimi qədim tarixçilərin məlumatlarına əsaslanan prof. F. Ağasıoğlu erməni adının mənşəyini və hay erməni münasibətlərini belə izah edir:

“Manna və Mada ərazilərindən əli çıxan asurlar darmadağın etdikləri Subar ölkəsini möhkəmlətmək üçün Arme bölgəsini də bura qatıb iki böyük əyalət düzəldilər, əhalinin etnik tərkibini dəyişmə siyaseti aparıb, quzey-batı Suriya və güney Friqiya bölgələrindən gətirdikləri aramey, muşk və s. tayfaları burada yerləşdirildilər. Bu əsirlərin içində hay tayfaları da ola bilərdi, çünkü, sonrakı hay-erməni mənbələri buradakı yerləşmə barədə məlumat verir. Buradan quzeyə çəkilən subar, mitan-armi və urmə tayfaları isə saqa-qamərlərlə qovuşub yeni qüvvəyə çevrildi və əvvəllər Urartu əyaləti olan bu ərazi-də, Fərat çayının yuxarı axarında e.ə. VII əsrin sonunda yeni kiçik Ermən (tarixi Ərməniyə) bölgəsi yarandı. Bu bölgənin döyüşçüləri Asur dövlətinə qarşı 615-ci ildə başlanan böyük müharibədə Mada ordusuna qoşuldu və Mada çarı Kiaksar Asur dövlətini dağıdandan sonra Ermən bölgəsini müttəfiq ölkə kimi nisbətən müstəqil bəylik statusunda Mada vilayətinə əvvəllər Urartu əyaləti olan bu ərazi-də əhalisi əsasən türk (armi-mitan, urmu, qaşqay, subar, saqa-qas-

mər) və hurri-urartu boylarından ibarət olan bu Mada əyalətində yarandı. Xristianlığın yayıldığı çaglarda bu bölgəyə sızan azsaylı haytayfaları da sonralar burannın əhalisinə çevrildi” (53, 333).

Qədim yunan tarixçisi və salnaməcisi, “tarixin atası” sayılan Herodota görə Böyük Ermənistan uzunluğu 310 km olan bir ölkədir ki, hətta onun şərq qonşusu olan Matien ölkəsi ərazisinin uzunluğuna görə (750 km) ondan ikiqat böyükdür (173, V, 52).

Erməni dövlətinin varlığı haqqında isə e.ə III əsrə qədər heç bir məlumat yoxdur. Yalnız e.ə III əsrə Kiçik Asiyada, Van gölü hövzəsində yerləşən Armini dövləti haqqında məlumat verilir. Bu ölkədə yaşayanlar isə friqlər və haylarla yanaşı, arme – subarlar, kimmerlər, saqatlar və s. türk boyları idilər.

Haylar tədricən digər tayfaları assimillyasiyaya məruz qoydular. Xristianlığın yaranmasından sonra isə haylar Suriyadan və Bizansdan dəstək alaraq öz hakim mövqelərini möhkəmləndirirdilər. Bu vaxta kimi hett, urartu, hurri, subar dilləri ilə yanaşı işlənən erməni (hay) dili digər dillərdən xeyli elementlər mənimsəyərək onları sıxışdırıb aradan çıxardı. Beləliklə, qədim erməni dili – qrabar yarandı.

Bu tarixi ekskursiyani etməkdə məqsədimiz onu göstərməkdir ki, hazırkı erməni xalqının dilində, mədəniyyətində, mətbəxində olduğu kimi, etnogenezində də, türk xalqının yeri və rolü dənilməzdır. Bu, bir tarixi proses, ermənilərin taleyi ilə bağlı bir məsələdir.

Bir neçə kəlmə də erməni dövlətçiliyi haqqında.

Erməni tarixçilərinin və digər ermənipərəst alimlərin uydurmalarının əksinə olaraq, tarixdə yalnız iki dəfə müstəqil erməni dövləti olmuşdur.

İlk müstəqil erməni dövləti haqqında Amerika şərqşünasları Castin və Karolin Makkartilər belə yazırıldılar: “Müstəqil erməni dövləti Böyük Tiqrənin dövründə (m.ö. 95-56-ci illər) yaradılmışdır. Tiqrəndən sonrakı uzun əsrlər boyu ermənilər digər dövlətlərin, o cümlədən Roma, İran, Sasani və Bizansın vassalları olmuşlar” (178, 13).

İkinci müstəqil erməni dövləti 1918-ci ildə – qədim Azərbaycan torpağı, keçmiş İrəvan xanlığının ərazisində yaradılmış və 1920-ci

ilin oktyabrında süqut etmiş Ararat respublikası olmuş, nəhayət 1991-ci ildə SSRİ dağlıqlıdan sonra üçüncü erməni dövləti-Ermənistən Respublikası yaranmışdır.

Hazırkı Ermənistən siyasi, iqtisadi və hərbi “müstəqilliyi” hamiya aydın olduğundan, hətta İrəvanın özündə belə Ermənistəni Rusiya Federasiyasının bir vilayəti adlandırdıqlarından ermənilərin indiki “müstəqilliyindən” danışmayacağıq. Hələ isə gəlin qədim Yunan salnaməcisi Strabonun bələdçiliyi ilə tarixə ekskursiyamızı davam edək:

II Tiqrən Parf hökmədarının (Arşakilər) sarayında girov saxlanıldı (Arşakilər türkmən mənşəli ərsaq tayfalarından idilər – M.U.). O Parf hökmədarı II Mitridata söz verdi ki, əgər Ərməniyyə taxtına çıxmasına köməklik göstərsə, onda Tiqrən Parfiyaya 70 vadi bağışlayar. Beləliklə, II Mitridatın köməkliyi və hərbi dəstəyi ilə Tiqrən e.ə 95-ci ildə Ərməniyyənin hökmədarı oldu. Van gölü yaxınlığında Tiqrənakert şəhərini saldı və buranı Ərməniyyənin paytaxtı elan etdi. Qısa müddət ərzində işgalçı mühəribəyə başladı və Atropatenanın böyük bir hissəsini, Finikiyanı, Şimali Mesopatomiyani, Kordienanı, Suriyanı, Şərqi Kilikiyanı özünə tabe etdi. Buradaca qeyd etməliyik ki, Albaniyanın bir hissəsi II Tiqrən hakimiyyəti altına düşsə də, mənbələrdə Sünikin, Arsağın və Utinin “böyük Ermənistana” qatılmağı barədə bir əsaslı elmi məlumat yoxdur (194, 118).

II Tiqrən öz gücünü artırdığını və nəzarətdən çıxdığını görən Roma imperiyası e.ə. 66-ci ildə sərkərdə Lüküll və Pompeyi Tiqrənən üzərinə göndərdi və Tiqrənakert (indiki Türkiyənin Diyarbəkir bölgəsində yerləşdiyi güman edilir – M.U.) yaxınlığındakı döyüşdə erməni sərkərdəsi ağır möglubiyətə uğradı (224, XI, 14-15).

66-ci il müqaviləsinə görə Tiqrən işgal etdiyi bütün ərazilər Romanın tabeçiliyinə keçdi, II Tiqrən isə Romanın müəyyən şərtləri daxilində (erməni yayları ərazisində) erməni tacını özündə saxladı.

Bu da cəmi 29 il müstəqil olan “böyük” Ermənistən tarixi!

Cəmisi 29 il müstəqil dövləti olan bir xalq necə ola bilər ki, Zəngəzuru (Süniki), Arsağı, Naxçıvanı öz tabeliyində, təsir dairəsində saxlasın?

Sünikin qədim tarixindən danışarkən bir məsələyə də aydınlıq gətirmək gərəkdir. İki min ilə yaxın bir müddətdə Roma, Bizans, Parfiya, İran imperiyalarının və Ərəb xilafətinin tabeliyində yaşayan yarım müstəqil vilayətləri məhdud səlahiyyətli yerli hakimlər idarə etmişlər. Bu yerli hakimlərin hərbi dəstələri, bəzi hallarda kifayət qədər yaxşı silahlanmış qoşunları var idi. Büyük imperiya zəiflədiyində, adətən, yerli hakimlər baş qaldırır, özlərini müstəqil elan edir və qonşu ərazilərə dağıdıcı, işgalçı hücumlar edirdilər. Bu mənada Ərməniyyə nəinki istisna deyildi, bəlkə də “nümunə” idi. Altı aydan bir neçə ilə qədər hökm sürən belə “müstəqillik” və “zəfər yürüşləri” mərkəzi hökumət tərəfindən yatırılır, əyalət başçısı öldürülür, həbs edilir, yaxşı halda isə taxt-tacdan kənarlaşdırılırdı.

Sünik əyaləti Albaniyanın cənubunda böyük bir ərazini tuturdu və Goyçə gölünün qərb kənarı boyuna çatırdı. Sisakan adı ilk dəfə VI əsr Suriya tarixçisi Zəkəriyyə Ritorun əsərində çəkilir. Ermənistanın təsvirini verən Ritor “Sisaqan, Aran, Gürzan kimi Ermənistandan ayrı bir ölkədir” – yazır (194, 105).

Moisey Kalankatuklu özünün “Alban tarixi” əsərində Sisakan, Sünik, Sünestan terminlərini işlədir (194, 17).

Sünik salnaməçisi Stefanos Orbelian “Sisakan vilayətinin tarixi” (XIII əsr) əsərində yazırkı, onun zamanında Sünikdə və Arsaqda Sünik və Arsaq dilində danışırdılar (127, 187).

Erməni tarixçisi N. Adons Süniki Erməni vilayəti adlandırsa da, belə bir haşıyə çıxmaga məcbur olmuşdur: “Sünik özünün mülki və kilsə həyatında mərkəzi Ermənistandan müstəqil və öz xüsusi mövqeyi ilə seçilən vilayət idi ki, bunun da başlıca səbəbi Sünikin etnik özəlliyi ilə bağlıdır” (137, 421).

Sünikin özəlliyi barədə belə fikirlərə tarixi mənbələrdə çox rast gəlmək olur. Onların hamısını sadalayıb oxucularımızın vaxtını almaq istəmədiyimizdən, belə bir ümumi nəticəyə gəlirik ki, Sünik adı yerlə deyil, etnik mənşə ilə, tayfa adı ilə bağlıdır və bir daha əvvəl qeyd etdiyimiz o fikrə qayıdırıq ki, eradan əvvəl III minillikdə Çinin şimalında saklara qohum olan Syünni tayfaları yaşamış və II minil-

liyin sonlarında bu tayfalar (iskit və qəmərlərlə birlikdə) Xəzərin cənubundan keçərək Cənubi Qafqaza gəlmış, oradan Qara dənizin şimal sahillərinə çekilmiş, e.ə VII əsrə isə yenidən Qafqaza, o cümlədən Kür-Araz aralığına qayıtmışlar (3, 77).

Sünik də, Sisakan da eyni mənşəli adlardır, Sak və Sunni tayflarının – prototürklərin adı ilə bağlı yerlərdir, babalarımızın babalarının torpaqlarıdır.

Müxtəlif dövrlərdə siyasi cəhətdən gah Ərməniyyəyə, gah Albaniyaya, gah da Atropatenaya müəyyən tabeliyi olan Sünik vilayəti çox zaman müstəqil (təbii ki, İran, Parfiya yaxud Roma imperiyasının icazə verdiyi dərəcədə) çarlıq kimi fəaliyyət göstərmişdir. Etnik, iqtisadi və kulturoloji baxımdan isə daha çox Albaniya və Atropatena ilə bağlı olmuşdur (194, 106).

Sünik iqtisadi, siyasi və hərbi baxımdan güclü vilayət olmuşdur. 20 minə yaxın süvari qoşunu olan Sünik knyazlığı uzun illər fars (Aşakılər dövründə) və Parfiya (Valarşakın çarlığı zamanı) imperiyalarının həmin dövrdə “Sisan qapıları” adlandırılın Şimali Qafqaz qapılarını qorumuşdur.

Bunu da qeyd etmək lazımdır ki, əgər VI əsrə qədər Sünikin Ərməniyyə ilə hər hansı siyasi və dini əlaqəsi var idisə belə, bu vaxt baş verən İran-Bizans müharibəsi zamanı Ərməniyyə Bizansı, Sünik isə İranı müdafiə etdiyindən bu əlaqə tamamilə kəsildi.

“571-ci ildə Sünikin hökmdarı üsyan etdi, ermənilərdən ayrıldı, Sünik arxivinin Dvindən ayrılib Paytarakana verilməsi, onların Atropatenaya qatılması və adlarının ermənilərlə bir çəkilməməsi üçün İran şahı Xosrova müraciət etdi. Onun müraciəti qəbul olundu və şahın əmri yerinə yetirildi” (186, 28).

Bütün VIII əsr ərzində Sünik Albaniyanın müstəqil vilayəti olaraq fəaliyyət göstərir və Kilsə ierarxiyasına görə Mitropolit rütbəsin-də Alban katolikosluğuna tabe olur. Bu dövrdə yüksək nüfuz sahibi olan Albaniyanın knyazı Cavanşir “Sünik vilayəti knyazının Aruncan nəslindən özünə qız seçib onunla evləndi” (106, II kitab, XIX fəsil). Bu izdivac Sünik-Alban ittifaqını daha da möhkəmləndirdi.

O dövrdə Sünikin ən böyük yaşayış məntəqələri Naxçıvan (Vaspurakan), Ordubad (Qoxtan), Şəki qalası, Şalat, Çquq, Qoroz, Kapanan və s. olmuşdur (127, II, 12).

Qədim mənbələrdə Qafqaz Albaniyasının və Sünik (Sisakan) knyazlığının əhalisindən danışarkən, adətən, “alban xalqı”, “sünik xalqı” ifadəsi işlədir. Bu ifadə Albaniyanın və Sünikin əhalisini qonşu dövlətlərdən fərqləndirir, yəni fars, yunan, erməni, yaxud gürçü olmadığını göstərsə də, əslində, Albaniyada, yaxud Sünikdə yaşayan insanların (etnosların) kimliyi barədə heç nə demir. Nə qədim keçmişdə, nə sonralar, nə də müasir dövrdə heç bir dövlətin əhalisi yalnız bir millətdən, yaxud bir etnosdan ibarət olmamışdır. İndiki Ermənistən respublikasından başqa belə bir dövlət, yəqin ki, dünyada yoxdur. Bu isə milli şikəstlik, başqa xalqlara inamsızlıq və nifrətdən doğan erməni evoizmi, özünü tədric və özünü məhvə aparan milli məhdudluqdan yaranan siyasi korluqdur.

Təbii ki, nə Alban xalqı, nə Sünik xalqı monoetnos olmamışlar. “Alban xalqı” və “Sünik xalqı” ifadələri isə sadəcə həmin ərazidə yaşayan insanlar mənasındadır; indiki azərbaycanlı, amerikalı, iranlı, suriyalı və s. mənalarda olduğu kimi.

Sünik salnaməcisi Stefan Orbeliyan yazırıdı: “Onun zamanında Sünikdə və Arsaqda sünik və arsaq dilində danışırdılar”. Erməni tərixçiləri Stefanın erməni olduğunu iddia edirlər. Hərçənd ki, bu fikir çox şübhəlidir, amma, gəlin bunu bir həqiqət kimi qəbul edərək Stefanın məntiqini izləyək: Sünikdə yaşayan erməni müəllifi öz əsərində aydın yazar ki, Sünikdə onun yaşadığı zaman Sünik dilində danışıdlar. Diqqət edin: erməni dilində yox, sünik dilində!

Sünikin, eləcə də, bütövlükdə Albaniyanın erməni torpağı olduğunu sübut etmək üçün dəridən-qabıqdan çıxan erməni alimləri N.Adons və S.Malxasyans tarixi və elmi dəlillər qarşısında aciz qalaraq, belə bir yarımdən etiraf etməyə məcbur olmuşlar: “Bu şübhəsizdir ki, Ermənistən Albən əyaləti Sünik əhalisinə görə Mərkəzi Ermənistəndən fərqlənirdi. Sünikin tayfa xüsusiyyətləri həmsərhəd dağlıq ölkələrindən bura olan ardıcıl köç axını ilə müəyyənləşirdi” (194, 106).

Son vaxtlara qədər Zəngəzur – xüsusilə, Sisyan və Qafan ermənilərinin nitqi İrəvan ermənilərindən xeyli fərqlənirdi. Hətta Sisyanın dağ kəndlərindən olan yaşılı ermənilər danışırıldılar ki, onların danışığını İrəvan və Leninakan (indi Gümrü) erməniləri başa düşmür. Həmsərhəd dağlıq ölkələrdən Sünikə köç axını barədə də Adons və Malxasyans haqlıdırlar, yalnız “kiçik” bir istisna ilə: dağlardan Böyük Qafqazın o üzündən Cənubi Qafqaza, o cümlədən Sünikə köç VIII əsrə deyil, eradan önce VII əsrə gəlməyə başlamış və zaman-zaman, ta səlcuqlara və monqollara qədər davam etmişdir. Bu isə təriddə “böyük köç” adlanan türk axınının Altaydan və Tibetdən Avropanın o başına kimi gedib çıxan, dünyanın mənzərəsini, xasiyyətini və qanını dəyişən Atilladan Teymuradək davam edən türk epoxasının balaca Zəngəzurda əks-sədası idi.

Sisyan azərbaycanlılarının belə bir sözü var: “Qəməranlı görmüşük, beləsini yox”. İnsan haqqında mənfi mənada deyilmiş bu ifadə, həmin şəxsin keyfiyyət xüsusiyyətləri ilə yanaşı, qeyri-ordinar xüsusiyyətə malik tayfanın – qəmərlilərin – kimmerlərin haqqında, sisyanlıların onlara ta qədimdən bələdliyi barədə dolğun informasiya verir.

Zəngəzurda tez inciyən, küsəyən, qaynayıb-qarışmayan adam haqqında belə deyirlər:

– “Filankəs çox dudurqayı adamdır”.

Nədir bu dudurqayı sözü? “Dudurqayı” – sifətdir. İsimdən düzəldilmiş sıfət. Özü də xüsusi isimdən – Dudurqa tayfasının adından. Dudurqa 24 oğuz tayfasından biridir. Bunu Mahmud Qaşgarlı (XI əsr) yazır, Rəşid Əd-din (XIV əsr), Əbülgazi (XVII əsr), bütün oğuz tarixi, bütün “Oğuznamə”lər deyir. Amma nə Zəngəzur erməniləri, nə İrəvan, nə Gümrü, nə Türkiyə, nə Suriya erməniləri “dudurqa” sözünü anlamazlar, ən azı ona görə ki, Zəngəzurun qədim sakinlərindən olan dudurqa oğuzlarının ermənilərə aiddiyəti yoxdur.

Sünikdə Ptolomeyin əsərlərində adı çəkilən mard (Türkçə mərdigid, cəsur, ədalətli anlamındaki söz ermənilərdə “mart” – adam, kişi anlamındaki söz, çox güman ki, mard tayfaları ilə bağlıdır), uz (Sis-yandakı Uz və Murxuz kəndləri, Qarabağda Çiraquz, Maqavuz), Ud

(Urud, Vaqud, Ağud, Kurud və s. kəndlər), Hun (Qafan rayonunda Hünnüd, Qubadlıda Qunnalı, Gorusda Hunzirək kəndləri) tayfa və qəbilələri ta bineyi-qədimdən yaşamış, zaman-zaman bir-biri ilə həmçinin eradan öncə buraya gəlmiş türk tayfaları (prototürklər) və bizim era-nın XI əsrində, o cümlədən, Qafqazı da əhatə edən böyük bir imperiya yaratmış Səlcuq türkləri (oğuzlar) ilə qaynayıb-qarşışaraq şübhəsiz ki, islam dininin, ərəb və fars mədəniyyətinin təsiri altında keyfiyyətcə yeni bir etnosu – müasir Azərbaycan türkünü formalaşdırmışlar.

1.4. Sünikdə xristianlığın yayılması


Dördüncü əsrin əvvəllərində xristianlıq Qafqaza gəlib çıxdı. Təkal-lahlılıq artıq bir sıra ölkələrdə qəbul edilir, hakim dinə və güclü ideoloji amilə çevrilirdi. Qafqazda xristianlıq ilk olaraq Albaniyada özünə kök saldı, yalnız xeyli müddətdən sonra İberiyaya da nüfuz etməyə başladı.

Xristianlıq Albaniyada iki mərhələdə təşəkkül tapdı. Birinci mərhələ sirofil (yəni Suriyapərəst), yaxud apostol mərhəlesi, ikinci isə qrekofil (yəni yunanpərəst), yaxud Müqəddəs Qriqorinin fəaliyyəti ilə bağlı mərhələ.

Qeyd etmək lazımdır ki, monofizit təriqətli (yəni Xristosu bir mahiyyətli-ilahi mahiyyətli qəbul edən) erməni qriqorian məhzəbindən fərqli olaraq, alban xristianları diofizit (yəni İsa Məsihin ikili-insan və ilahi mahiyyətli olmasını qəbul edən) məhzəbli idilər və Roma ilə yaxın münasibət saxlayırdılar (194, 217).

Qədim tarixi mənbələrdə Sünikdə xristianlığın Ermənistandan əvvəl yarandığı, 72 müqəddəs apostoldan ikisi – Faddey və Varfolomeyin missioner fəaliyyəti nəticəsində burada müxtəlif xristian məbədlərinin tikildiyi qeyd edilir.

XIII əsr Sünik salnaməçisi Stepanos Orbelyan yazırı: “Bunu hər şeydən əvvəl söyləmək lazımdır ki, Ermənistən əhalisindən əvvəl sü-niklilər xristianlığa inam göttidilər və müqəddəs Apostol Varfolomey vasitəsilə müqəddəs Bibliyanın təliminə tabe oldular (127, V fəsil).



Qafqaz Albaniyası e.ə. III əsr. (F.Məmmədovaya görə)

Varfolomey İrandan qayıdarkən öz şagirdləri ilə Atrapatkandan keçib, Araz çayını adlayaraq Sisakana gəldi və Ordubad kəndində, Arevik vilayətində, Baqk və Qoxtan mülkində moizə oxudu, xristian təbliğatı apardı, nəticədə əhali Bibliya təlimini qəbul edərək xristian oldu. Müqəddəs Apostol (elçi) buradan sonra Ermənistanın paytaxtı Dvin şəhərinə getdi” (127, V fəsil). Suriya müəllifi Zaxari Ritor 555-ci ildə yazırıdı:

“...Aran (Albaniya) diyarının öz dili, dindar və xaç suyuna salınmış xalqı, fars şahının tabeliyində olan hökmdarı vardır. Sisqan (Süni) həmçinin özünəməxsus dili və dindar xalqı olan diyardır, lakin orada bütperəstlər də yaşayır” (27, 220). Qaynağın müəllifi müəyyən dərəcədə erməni xristian ənənəsinə meyil göstərmişdir. Birincisi, Aran (Albaniya) Armeniyanın tərkibinə daxil deyildi. İkincisi, VI əsrin ortalarında artıq müstəqil alban hakimiyyəti ləğv edilmişdi və ölkə Sasani şahlarının təyin etdiyi mərzbanlar tərəfindən idarə olunurdu (59, 38). Üçüncüüsü də, Albaniyada bu zaman xaçperəstlər azlıq təşkil edirdi, əhalinin əsas qismi köhnə dini etiqadlarını saxlayırdı. Qaynağın məlumatına görə Aranın öz dili və xalqı var idi. Belə nəticəyə gəlmək olur ki, Aranda artıq vahid dili olan xalq yaşayırıdı. Bu ərəblər tərəfindən arran dili adlandırılan alban dili idi.

Zaxari Ritorun məlumatına görə Sünik (Sisqan) xalqının da özü-nəməxsus dili, xaçperəst və bütperəst əhalisi vardı. Sünik əhalisi başda hökmdar Vasak olmaqla V əsrin ortalarında xristianlığın yayılmasına müqavimət göstərirdi. Eyni zamanda Vasak hunlarla gizli ittifaqa girmişdi. Hun məskənlərindən biri də Balasakan vilayəti idi. Sünik isə Balasakanın təsiri altına düşmüdü. Sünik etnik və dil cəhətdən albanlara yaxın idi.

Qaynaqda deyilir ki, X əsrin əvvəlində bu vilayətdə Qor və Qazan qardaşları böyük ordu ilə gəlib məskunlaşdırılar (106, 31). Bunlar da türk etnoslarına mənsub idilər. Lakin Moisey Kalankatuklu onların etnik mənsubiyyətini göstərmir. Ancaq onu bildirir ki, Qor və Qazan möcüzələrdən heyrətlənərək xristian dinini qəbul etdilər və hərəsi öz adamları ilə Sünidən bir kəndində məskən saldılar. Qaynaq digər

xristian mənbələri kimi, türk etnoslarının dili barədə heç bir məlumat vermir. Lakin bu məlumat öz-özlüyündə onu göstərir ki, Sünik vilayətində türk etnik birliyi üstünlük təşkil edirdi və eyni mənşəli etnoslar gəlib burada məskunlaşmışdır. Məhz buna görə IX-X əsr ərəb müəllifləri yazırdılar ki, Aran və Sisəkan (Sünik) Xəzər-türk padşahlığına daxildir.

Xristianlığın Apostol mərhələsi Sünikdə (eləcə də Albaniyada) Ərməniyyə və İberiyaya nisbətən daha uğurla həyata keçdi.

Murat Adıcı “Avropa, türklər və böyük çöl” əsərində yazar:

“IV əsrdə Atilla Avropanın o başına qədər gedib çıxdı, Bizansı və Romanı titrətdi. Bu zaman xristianlıq Fələstində, Suriyada, Romada və Yunanıstanda özünün ilk addımlarını atırdı. Xristianlıq İsanı Məsih kimi göstərirdi, vəssalam.”

IV əsrə qədər xristianlığın Götən Tanrısi, İlahi haqqında bir kəlmə də anlayışı yox idi. Türklərdə isə tanrıçılıq müqəddəs inam kimi mövcud idi və onlar Götən Tanrisinin yeganə ulu varlıq, hər şeyin yaradıcısı və hakimi olduğuna inanırdılar. M. Adıcıının şəhadətinə görə ilk dəfə Avropada Səma Allahının adına dua 312-ci ildə Türk dilində oxunub (198, 146). Dörd tərəfli xaç isə xristianlıqda yalnız V əsrin əvvəllərində qəbul edilib. O vaxta qədər isə xristianlıq İsanın edam olunduğu T şəkilli 3 tərəfli kresti qəbul edirdilər. Dörd tərəfli xaç isə Qədim türklərin, qıpçaqların döyüş bayrağında uğur rəmzi idi. Bu xaç (haça sözündəndir) dörd tərəfi də biri-birinə bərabər taxta rəmz idi. Qədim türklərdə baş barmaqla şəhadət barmağı birləşdirib alına və sinəyə aparmaq sülh, əminamanlıq rəmzi idi (198, 147). Erməni və Alban (o cümlədən Sünik) xristianları da eyni ilə dörd tərəfi də bərabər xaçı qəbul etdilər və xaç çevirəndə eynən tanrıçı türklər kimi edirdilər.


Xristianlıqda Troitsa – üç ünqum, yəni İsus Xristosun üç mahiyyəti (İsa – Allahdır, İsa – Allahın oğludur, İsa – insandır) deyilən inam var.

Bu inam da türklərin tanrıçılıq inamından gəlmədir. Tanrıçılığın əsas müddəası budur: Tanrı əbədidir. O dünyani yaradandır. O dünyanın özüdür (198, 150).

Albanlar və süniklər diofizit idilər – yəni İsanı həm Allah, həm də Allahın oğlu kimi qəbul edirdilər. Qədim türklər də Tanrıni həm yaradan, həm də dünyanın özü kimi başa düşürdülər.

Albaniya və Sünik xalqı (Türklər) məhz bu genetik yaxınlığa görə xristian dinini 4 tərəfi bərabər xaçla qəbul etdilər. Qısa müddət ərzində Sünikdə bir-birindən əzəmətli məbədlər, kilsələr tikilməyə başladı. Bu məbədlərin çoxu Roma, Yunan memarlığı üslubunda tikilsə də, hamısında qədim türklərin damğaları, işarələri və Türk rumi əlifbasında yazılar qalmaqdadır. M. Adçı yazır ki, Ermənistandakı qədim məbədlərin divarlarında türklərə məxsus 23 işaret və ornament vardır (198, 168). İrəvanda Matenadaran arxivlərində erməni, bəlkə də alban əlifbası ilə lakin qədim türk dilində yazılmış V-VII əsrlərə məxsus kitablar indi də gizli saxlanılmaqdadır.

Sisyanda rayon mərkəzindəki təpənin üstündə VII əsr də tikilmiş böyük bir məbədgah vardır. Azərbaycanlılar qədim zamanlardan bu məbədgahı Qarakilsə adlandırırlar.



Sisyan rayonunda Qarakilsə

Erməni mənbələrinə görə bu məbədi VII əsr Sünik knyazı Koazat (adından və kilsə divarına həkk olunmuş şəkildəki qıpçaq gözlərindən görünür ki, erməni deyildir – M.U.) tikdirmişdir (218, 114). Kilsə yonulmuş qara daşlardan tikilib, memarlıq baxımından Xotavəng və Qandzasar kilsələri ilə bir üslubdadır.

Türklər xristian məbədlərinə kəlisa, kilsə deyirlər. “Kilsə” sözü qədim Tibetdəki Müqəddəs Kaylisa dağının adı ilə bağlıdır (198, 167). Tanrıçılıq kultuna pərəstiş edən türklər bu dağın ətəklərinə yaxınlaşışib dua edər, qurban kəsərmişlər, lakin dağa çıxmağa heç kəsə icazə verilməzdi, çünki dağ müqəddəs idi və oraya insan ayağı dəyə bilməzdi.



Qədim türklərin Tibetdəki ibadətgahları olan müqəddəs Kaylisa dağı (Tanrı dağı)

Maraqlıdır ki, VII-VIII əsrlərə qədər xristianlar, o cümlədən süniklilər də, məbədin (kilsənin) içərisinə girməzdilər. Onun çölündə dua edib, xaç çevirərdilər (198, 167). Sonrakı dövrlərdə isə ayaqqabilarını çıxarmaq şərtilə əvvəl kahinlər, onların ardınca da adı möminlər kilsəyə daxil olmağa başladılar. Kilsələrin təpələrdə, hündür yerlərdə tikilməsi də Kaylisa dağının rəmzi idi.

Sünikdəki alban kilsə abidələrinin təsvirinə geniş yer ayırmaga imkan olmadığından yalnız onu deyə bilərik ki, xristianlığın erkən dövrlərinə (IV-IX əsr) aid abidələrdə türk ornamentləri üstünlük təşkil edirsə, artıq sonrakı dövrlərə məxsus abidələrdə erməni-qriqorian simvolikası özünü göstərməkdədir. Bu da bir daha sübut edir ki, VIII-IX əsrlərdən başlayaraq, bütün Albaniyada olduğu kimi, Sünikdə də erməni qriqorian kilsəsi alban kilsəsini sıxışdırmağa, onun fəaliyyətini məhdudlaşdırmağa və xristian əhalisini sürətlə qriqorianlaşdırmağa başladı.

Bu mübarizədə erməni kilsəsinə ərəb xilafəti həm hərbi, həm maddi, həm də siyasi-mənəvi dəstək vermişdir (168, 95).

Dvində yerləşən erməni qriqorian kilsəsi Bərdədəki alban kilsəsinə (və onun nəzdində olan Sünik kilsəsini) özündən asılı vəziyyətə salandan sonra ermənilər tərəfindən albanlara qarşı əsl mənəvi genosid başlandı. Alban dilində və alban əlifbası ilə yazılan bütün kitablar ermənicəyə, erməni kilsəsinə sərf edən şəkildə köçürüldükdən sonra yandırıldı, Tərtər çayına atıldı, məhv edildi (106, 177).

լ	alt	բ	şa	Ճ	ci	Ճ	pen
է	odet	գ	lan	չ	cay	Ծ	pes
Հ	zim	դ	ina	զ	mak	Ճ	kat
Ղ	qat	դ	xen	Ղ	karr	Ն	sek
Ճ	eb	բ	dan	՚	nuts	Խ	vez
Ճ	zarl	Ճ	car	Ճ	cay	Շ	tiur
Հ	en	Է	zox	Շ	şak	Ց	soy
Ֆ	dil	Հ	kar	Շ	zayn	Շ	ron
Թ	tas	Մ	lit	Մ	up	Մ	can
Վ	ca	Ա	het	Հ	tay	Տ	tsayn
՚	yud	Փ	hay	Ճ	xam	Ռ	yayd
Շ	za	Ն	ar	Շ	zay	Փ	piur
Կ	irb	Ա	tsoy	Ծ	çat	Փ	kiu

Alban əlifbası (10 sait, 42 samit)

Alban tarixinin yazılı abidələrindən dövrümüzə gəlib çıxan yeganə əsər alban salnaməçisi Moisey Kalankatuklunun “Alban tarixi” kitabıdır. Düzdür, bu kitab da bizim zəmanəmizə orijinalında deyil, qrabarcaya tərcümə şəklində gəlmışdır. Lakin erməni tarixçilərinin bütün cidd-cəhdinə baxmayaraq, əsərin müəllifinin erməni olmadığı və əsərin ermənicə yazılmadığı kitabın öz mətnindən bəlli olur.

Həm də o bəlli olur ki, ermənilər sonradan üzünü köçürərkən bu kitaba özlərinə lazım olan bəzi əlavələr etmişlər. Kitabda olduqca iibrətamız bir səhnə vardır: “Alban tarixi” kitabı erməni katolikosu Ananiyanın əlinə düşəndə o tələb edir ki, albanların xristianlıq qəbul olunması haqqında kitabdan bizə lazım olan, yəni bizim görmək istədiyimiz məlumatı tapsınlar.

Belə (yəni ermənilərə lazım olan) məlumat olmadıqda isə kitabın sonrakı nüsxəsinə həmin məlumat əlavə edilmişdir.

II FƏSİL

ZƏNGƏZUR ORTA ƏSRLƏRDƏ



XIII-XIV əsrlərdə Zəngəzur torpaqları coğrafi baxımdan Azərbaycan əyalətinin Naxçıvan türməninə və Arran əyalətinə daxil olmuşdur. Qaynaqlarda Zəngəzurun hansı mahallarının hansı türmənin tərkibinə daxil olması haqqında məlumat yoxdur. Bu dövrdə Sünik anlayışı bir siyasi termin kimi öz yerini Zəngəzur anlayışına verir. XVII əsrдə Sünik adına rast gəlinsə də, artıq rəsmi ərazi-inzibati vahidi anlamında işlədilmirdi.

2.1. Zəngəzur ərəb xilafəti tərkibində

VII əsrin ortalarında (642-ci il) ərəb xilafəti Sasani ordusunu darmadağın edərək, bir-birinin ardınca İranı və onun tabeliyində olan yarımmüstəqil ölkələri – Atropateni, Albaniyanı, o cümlədən, Süniki və İberiyani işgal etdi. Ərəb xilafətinin ordularına qarşı İran qoşunlarının tərkibində vuruşan yarımmüstəqil dövlətlərin döyüşçüləri bu müharibədə misilsiz şücaət göstərdilər.

Bu döyüşdə böyük qəhrəmanlıqlar göstərən Alban hökmərə Cavanşir üç yerdən ağır yara aldı, İran qoşununun sərkərdəsi Rüstəm, Sünik sərkərdəsi Qriqori isə həlak oldular.

641-ci ildə Albaniyaya qayıdan Cavanşir Sünik knyazlığının Aruncan nəslindən özünə qız seçərək evləndi və bununla da Sünik knyazları ilə mehranilər arasında qohumluq münasibətləri yarandı. Ərəblər tərəfindən darmadağın edilən sasanilər Sünik knyazının vəsitəciliyi ilə Cavanşirlə ittifaq bağladılar, sonra isə xəyanət edərək, onun atasını girov götürmiş, Arran torpaqlarını qarət etməyə başlamışdır (112, 130).

Burada haşiyə çıxaraq qeyd etmək istəyirik ki, bir çox ərəb və fars mənbələri Süniki (Sisakanı) ayrıca dövlət kimi göstərir, onun Ərməniyyə, İberiya və Albaniya ilə bir səviyyədə olduğunu qeyd edirlər.

Ərəblərin Qafqaza gəlişi bir tərəfdən yeni ideologiya, yeni qaydalar götirərək, sasanı zülmü altında var-yoxdan çıxan əhalinin maddi vəziyyətinə, qısa müddətə olsa da, müsbət təsir göstərsə də, digər tərəfdən Albaniyanın və Sünik knyazlığının süqutuna səbəb oldu. Məsələ burasındadır ki, ərəblər islam dininin təkallahlılığı qəbul etməyən, zərdüştiliyə, atəşpərəstliyə, buddizmə sitaşış edən əhali arasında məcburi qaydada, qılınc gücünə yayıldılarsa (“qılınc müsəlmani” ifadəsi də buradan götürülmüşdür), təkallahlılığı qəbul etmiş xristianlar və yəhudilər üçün belə bir məcburiyyət yox idi. Ərəblər onları “əhli əl-kitab” adlandırır və bu dinlərə hörmətlə yanaşırdılar. Qeyri-müsəlman dindarlardan əlavə olaraq din vergisi – cizyə alırdılar (225, 196).

Bütün dövrlərdə asanlıqla şəraitə uyğunlaşa bilən və ən ağır və ziyyətdən belə öz xeyri üçün istifadə etməyi bacaran ermənilər ərəb xilafətinin Qafqaza gəlişindən də olduqca məharətlə istifadə etdilər.

Uzun müddət (dörd yüz ilə yaxın) nüfuz uğrunda alban kilsəsi (və ona tabe olan Sünik kilsəsi) ilə mübarizə aparan erməni qriqorian kilsəsi, nəhayət, ərəb xilafətinin köməyilə alban katolikosluğuna qurşaqdan aşağı zərbə endirə bildi.

Qriqorian keşisləri Dvindən xilafətin paytaxtına dalbadal müxtəlif danoslar, alban kilsəsinə qarşı böhtan dolu məktublar göndərərək, diofizit məhzəbli albanların guya Bizansla gizli əlaqələr quraraq xilafət qarşı üsyana hazırlaşmaları barədə yalan məlumatlar yaymağa, alban katolikosluğunu ərəb xilafətinə və islama düşmən kimi qələmə verməyə başladılar. Özlərini xilafətin ən sədaqətli müttəfiqləri kimi qələmə verməyə müvəffəq olan erməni qriqorian kilsəsi alban katolikosluğunun məhv edilməsi və erməni kilsəsinə qatılması, yaxud tamam onun tabeliyinə verilməsi barədə xəlifəyə müraciət etdilər.

Həmin dövrdəki erməni katolikosu İlyanın Xəlifə Əbd ül-Malik ilə yazışması erməni məkrinin, erməni xəyanətinin, erməni hiylə-gərliyinin və alçaqlığının bariz nümunəsi kimi bu gün də maraq kəsb edir.

Həmin məktublaşmanın bəzi fraqmentlərini Akademik Ziya Bünyadova istinadən bu kitaba daxil etməyi gərəkli sayırıq (168, 94);

“Hökmdar Əbd ül-Malik Əmir Mömininə erməni katalikosu İl-yadan:

Qadir Allahın iradəsi ilə bizim tabe ölkəmiz sizə qulluq edir. Biz və Alban kilsəsi bir ilahi İsa dininə etiqad edirik. Partav taxtında oturan indiki Alban katolikosu yunan imperatoru ilə sazişə girib, öz ibadətlərində onun adını çəkir və ölkəni məcbur edir ki, hamı dini etiqadda ona qoşulsun və onun himayəsini qəbul etsin.

İndi qoy bu sizə məlum olsun, ta bu barədə qərar qəbul edəsiniz, çünki bu bədəfkarlıqdə onun bir əyan qadın həmfikri də vardır. Büyük hökmdar, siz öz hakimiyyətinizlə əmr buyurun, onlar Allaha qarşı işlədikləri günah üstündə müstəhəqq olduqları cəzaya çatsınlar”.

Erməni katolikosu İlyanın məktubuna Əbd ül-Malik Əmir Mömininin cavabı:

“Ey Allahın xadimi və erməni xalqının katolikosu İlya, sənin səmimi məktubunu oxudum və sənə mərhəmətim olduğuna görə öz sədaqətli bəndəmi çoxlu qoşunla göndərdim. Əmr etdik ki, bizim hökmranlığımıza qarşı qiyam edən albanlarda sizin dininizə uyğun dəyişiklik edilsin. Bizim hökmü bəndəmiz Partavda, sənin hüzurunda icra edəcəkdir: Nersesi və bədəfkarlıqda onun həmfikri olan qadını bir zəncirə bağlayacaq və elə şahanə mühakimə edəcəkdir ki, onlar bütün qiyamçıların yanında rüsvay olsunlar” (168, 94).

Mənbədə yazıldığına görə erməni katolikosu İlya Bərdəyə gəlib alban katolikosu Nersesi cəzalandırılmışdır.

Böyük erməni patriarxı Albaniya paytaxtı Partava gəlib, böyük kilsədə oturdu və əmr etdi ki, Nersesi onun hüzuruna gətirsinlər. Lakin Nerses gizlənmişdi və onu tapa bilmirdilər. Onda böyük din xadimi, Alban knyazı Şeroy onun yaxın adamlarını tutub əmr etdi ki, Nersesi gətirsinlər. Sonra onu böyük yığıncağın ortasında İlyanın qarşısına gətirdilər. Lakin bu aciz adam cavab verə bilmədiyi üçün padşahın əmri ilə dəhşətli əzab çekdi, həmin qadınla bir zəncirə bağlanaraq addım-addım gəzdirildi və onların sürgün edilməsi qərara alındı. Nerses buna dözə bilmədi, 8 gün heç bir şey yemədi və öldü (688-704-cü illər).

Bütün bunlardan sonra dini yığıncaq həlim adam Simeonu seçdi və onu Albaniyanın katolikosu etdi. O, özünün Berdakor adlanan yay iqamətgahında əmr etdi ki, Nersesin bidət dolu bütün kitablarını sandıqlara doldurub Trtu (Tərtər) çayına atsınlar.

Bu əhvalatı IX əsrin başqa (erməni) mənbəyi də təsdiq edir. “Böyük Yegiya öz hikmət və mərdiliyi ilə ismaililərin amirapeti (xəlifəsi – Z.B.) Ömərə məktub yazüb ərz etdi ki, “bizim ölkədə bir yepiskop və onun kimi bir qadın (I Varaz Trdatın arvadı Sprama – Z.B.) vardır; bunlar sizin böyük dövlətinizə tabe olmaqdan boyun qaçırib, oxuduğumuz dualarda sizin adınızı çəkmək məsələsində bizimlə (erməni kilsəsi ilə – Z.B.) bir deyildirlər, əksinə, yunan padşahının adını çəkib

ölkəmizi onlara vermək fikrindədirlər. Əgər, təcili surətdə onları aramızdan götürüb məhv etməsəniz, onlar vergi məsələsində və digər işlərdə tez bir zamanda böyük imarətə (Bizansa) tərəf keçərlər”.

Ərəb xilafətinin dəstəyi ilə erməni kilsəsi 705-ci ildə Alban kilsəsini monofizitləşdirdi və özündən asılı vəziyyətə saldı. Alban katalikosluğu Bərdədən Amarasa köçürüldü, əhalinin tədricən qriqoriyanlaşdırılması prosesi başlandı (36, 16).

Sonralar erməni kilsəsi Alban ruhanilərini tutduqları mövqelərdən sixışdırıb çıxarmış və ölkədə ərəblərin əlləri çatmayan dağlıq yerlərdə yaşayan albanları qriqoriyanlaşdırmağa başlamışdı. Erməni ruhaniləri Arran kilsəsinin nüfuzunu yerli əhali arasında tədricən heç çıxarmış və ərəb hakimlərinin əli ilə albanların bütün ədəbi abidələrini dağıdırıb Alban mədəniyyətini, heç olmazsa, azacıq xatırlada biləcək hər şeyi məhv etmişlər. Bütün bu işlər, təkrar edirik, əvvəlcə xilafətin köməyi ilə, sonralar isə digər istilaçıların icazəsi və dəstəyi ilə görülmüşdür.

Xilafətin Bizans imperiyası kimi qüdrətli bir rəqibi var idi və bu rəqibə qalib gəlmək üçün Xəlifə Müaviyyənin erməni naxararlarının və katolikosatının köməyinə ehtiyacı var idi.

Məhz buna görə də VII əsrдə ərəb xəlifələri erməni knyazlığına yumşaq, belə demək mümkündürsə, dostcasına münasibət bəsləyirdi (225, 48).

661-ci ildə erməni katolikosu Nersesin iştirakı ilə naxararların yiğincığı çağırıldı və həmin iclasda ermənilər ərəblərin xeyrinə fəaliyyət göstərəcəklərini qərara aldılar (225, 48).

Xəlifə Əbd ül-Malikin fərmanı ilə VII əsrin sonunda Alban (və Sünik) kilsəsi erməni Qriqorian kilsəsindən asılı vəziyyətə düşdü və Alban (eləcə də Sünik) katolikoslarının təyinatı hüququ Dvin Qriqorian kilsəsinə verildi.

Qriqorianlığın nüfuzunu artırmaq adı ilə xilafətin razılığı əsasında Qərbi Ərməniyyədən indiki Göyçə, Zəngəzur və Qarabağ torpaqlarına ermənilər köçürülməyə başladı. Bu ərazilərdə nəinki kilsədə, hətta məişətdə belə albanca danışmaq yasaq edildi. Alban yazılışı

unutduruldu. Albanların müsəlmanlığı qəbul etməyən hissəsi qriqorianlaşdıqca erməniləşməyə başladı. Müsəlmanlığı qəbul edən albanlar isə bölgənin digər müsəlmanları ilə yanaşı, səlcuq oğuzlarına qaynayıb-qarışaraq türkləşdilər, daha doğrusu, türklüyün yeni son mərhələsinə qədəm qoydular.

Alban ədəbi abidələrinin yox olmasını heç də bununla əsaslaşdırmaq olmaz ki, “Alban dili daha dini ibadət dili deyildi” və yaxud “Alban kilsəsi dini cəhətdən erməni kilsəsinə mənsub idi”. Alban dili ərəb istilası dövründə ərəblərin nüfuz dairəsindən kənarda qalan vilayətlərin əhalisinin qriqoriyanlaşdırılması nəticəsində yox olmuşdur. Bu hal ermənilərin kütləvi surətdə yuxarıda göstərilən bölgələrə köçürülməsindən sonra baş vermişdi.

Lakin qriqoriyanlaşdırma prosesi albanların kəskin müqavimətinə rast gəldi, buna görə də bu, çox uzun sürdü. XIII əsrə Gəncədə yaşamış Kirakos Qandzaketsi yazır ki, “...erməni dilini yalnız Alban “rəislərinin” əksəriyyəti, yəni zadəganlar bilir və bu dildə danışırlar” (187). Deməli, hətta XIII əsrə Arran əhalisinin əksər hissəsi erməni dilini bilmir və öz ana dilində danışırı. Bunu S.T.Yeremyan da təsdiq edir və nəticəyə gəlir ki, “Alban ədəbiyyatı” yenə də (!) yaşıyırırdı”.

İ.P.Petușevski haqlı olaraq göstərir ki, erməni kilsəsi Albaniyada “ölkəni erməniləşdirmək aləti olmuşdur. Onun bu rolu VIII əsrin başlanğıcından etibarən, xüsusilə nəzərə çarpir, yəni o zamandan sonrakı erməni monofizit katolikosu Yegi xalkedonçuluq edən Alban katolikosu Nersesi (Bakuru) ərəb xəlifəsinin köməyi ilə devirmişdi və Albaniyada ruhanilər və knyzaların bir hissəsinin, Alban kilsəsinin erməni kilsəsindən müstəqilliyini qorumaq cəhdini əks etdirən xalkedonçuluq (pravoslav, yunanpərəst, gürcüpərəst) monofizitlər tərəfindən yatırılmışdır” (210, 168).

N.Y.Marr da vaxtilə göstərmüşdür ki, Albaniya ərəb xəlifələrinin köməyi ilə “Ermənistən antixalkedon kilsəsinin əlinə keçmişdir”. Ruhanilərin başına əl qoyub onları keşşəliyə keçirmək hüququ Alban katolikoslarından erməni katolikoslarına keçdi və bundan sonra

Arranda xalkedonçuluğa rəğbət bəsləyənlər “qılıncla və əsarətdə məhv edilməli” idi. Tədqiqatçıların bir hissəsi arasında geniş yayılan “erməni Albaniyası”, “erməni albanları” kimi adlar elə buradan törəmişdir.

Beləliklə, aydın olur ki, nə Arsax və nə də əhalisi erməniləşdirilmiş albanlardan, hazırda isə ermənilərdən ibarət olan digər vilayət və rayonlar heç bir zaman erməni mədəniyyəti mərkəzlərinə mənsub olmamışdır.

Beləliklə, erməni katolikosluğu və naxararlarının mənafeyi hər dəfə tələb etdikdə erməni kilsəsi həmişə yadelli işgalçıların köməyi-nə əl atır, “xaç bayrağı ilə öz yolu üzərində tarixi Aqvaniya və onun bir hissəsi olan Qarabağ (Arsax) xalqlarını” yox edirdi.

N.Vartapetov qeyd etdiyi kimi, erməni kilsəsi “həmişə özü üçün yeni şəraitə bacarıqla uyğunlaşırırdı və siyasi vəziyyətdən asılı olaraq, Səfəvilərə, sonra da rus çarına qulluq göstərirdi; necə ki, vaxtilə həmin qaydada hərəkət edib Bizans imperatorları, İranın Sasani şahları, ərəb xəlifələri, monqollar və digərləri qarşısında baş əymişdi” (168, 100).

Hamiya məlumdur ki, xalçalardan tutmuş, xörəklərə qədər ermənilər türk-Azərbaycan mədəniyyətini mənimseyib, öz adlarına çıxarıblar, ancaq xörəklərin adını belə dəyişməyiblər: aşa – caş deyiblər, dolmaya – dolma, şışliyə – şaşlık, lüləyə – lülə, bozartmaya – bozartma, xaşa – xaş.

Ermənilərin tikili, təsərrüfat və məişət əşyalarının da çoxusu Azərbaycan türkcəsindədir: tun(tan)-dam, eyvan-eyvan, otax-otaq, tavla-tövlə, xot-ot, tondır (tundır, tandır)-təndir, külxan-külçixardan, buxerik-buxarı, zəmbil-zəmbil, çraq-çıraq, nafti lamp-neft lampası, xəsir-həsir, mutaka-mütəkkə, naxşun-taxt-naxışlı taxt, kotuk-kötük, dovlat-var-dövlət və s. (157, 137).

Musiqimiz də beləcə, nağıllarımız, bayatılarımız da eyni ilə hətta erməni “xalq” nağıllarının qəhrəmanları da azərbaycanlılardır, türklərdir: Şah Abbası, Allahverdi xan vəzirdi, keçəldi, molladı, qazıdı, Əhməddi, Məhəmməddi, Təpəgözdü.

Niyə belədir? Niyə başqa xalqlar öz qonşularından bu qədər “plagiatlıq” etməyiblər, yalnız ermənilərə məxsusdur bu açıq-aşkar oğurluqlar? Cavab çox sadədir: erməninin özünkü yoxdur, qonşuları – türklər isə həddən artıq səxavətlidir, bəlkə də öz sərvətinə qarşı etinasızdır, zənginlikdən doğan biganəliyə mübtəladır.

Ermənilərin başqa xalqların mədəniyyətini xəcalət çəkmədən özünkü ləşdirmək adətlərinin digər səbəbi də odur ki, bu millət son dərəcə qarışq qanlı millətdir. Bu barədə görkəmli rus publisisti V.Veličko özünün “Кавказ. Русское дело и международные вопросы” əsərində (1904) yazırıdı: Hazırkı dövrdə bir zamanlar ağıvan katolikosunun pastvasının üzvü olanlar ermənilər sayılırlar və albanlara qarışib onların xarakterini götürmişlər. Ermənilərin arasında digər xalqlarla zorakı qoşlaşma nəticəsində doğulanlar da var idi. İran işgalçılari və Azərbaycan tatarları türklər, gürcüler və dağlılar coxdan dövlətçiliyi və onunla bağlı olan qırurlu kişi özünümüdafiəsini itirmiş xalqın qadınlarının nazi ilə çox da oynamırdılar (169, 66-67).

Erməni kilsəsi və erməni siyasətçiləri də təxminən belə bir mövqe tutublar və zaman-zaman erməni xalqının qulağını doldurur, beynini zəhərləyir, məfkurəsini, həyat ritmini harmoniyadan çıxarırlar. Guya ki, erməni xalqı dünyada ən qədim, ən müqəddəs, ən ali xalqdır.

Rəvayətə görə Nuhun gəmisi Ağrı dağda (bəzi mənbələrdə “İşiqlı dağ”da qeyd olunur) dayanıb və Nuh peyğəmbər ilk dəfə buradan torpağa qədəm basıb.

Təsəvvür edin: bu ətrafda türklər, farslar, gürcülər, azərbaycanlılar, kürdlər, Şimali Qafqaz xalqları və ermənilər yaşadığı halda, ermənilər-dən savayı, bu millətlərin heç biri Nuhdan törəndiklərini iddia etmir-lər. Çünkü əvvəla, bu millətlərin hər biri öz soy-köklərini kifayət qədər yaxşı tanıırlar və onların mifik ataya ehtiyacları yoxdur. İkincisi, bu millətlərin heç birinin peyğəmbərlik (“böyüklük”) iddiası yoxdur.

Ancaq qriqoriyan kilsəsi iki min ilə yaxındır ki, erməni xalqına təlqin edir ki, onlar Nuh peyğəmbərdən törəyiblər, hətta Bibliyanın ermənicəsinə də Nuhun övladlarının sırasında Haykın adını əlavə ediblər.

Erməni kilsəsi, erməni tarixçiləri və erməni siyasətçiləri yüz ilərdir ki, erməni xalqına mifik “dənizdən-dənizə Ermənistən” barədə moizə oxuyurlar, mifik düşmənlər uydururlar və erməni xalqını müqəddəs müharibəyə çağırırlar.

Ancaq, həqiqət odur ki, nəinki dənizdən-dənizə “Böyük Ermənistən”, heç II Tigranın dövründəki 30-40 ili nəzərə almasaq, müstəqil “kiçik Ermənistən” da olmayıb. Böyük dövləti olan xalqın bu cürə bərbad tarixi olmaz! Böyük dövləti olan xalq ən azı böyük xalq olmalıdır!

Həqiqət odur ki, erməni xalqı iki min ildən çoxdur ki, Bizans, Parfiya, İran, Osmanlı və rus imperiyasının təbəələri olublar və indi də Rusiyanın bir muxtar vilayəti kimi yaşamaqdadırlar.

Həqiqət odur ki, əsl erməni xalqı həyatının ən varlı, ən dinc, ən xoşbəxt dövrünü böyük türk və Azərbaycan xalqı ilə dostluq şəraitində olduğu vaxtlarda yaşayıbdır.

2.2. Xürrəmilər hərəkatı və Zəngəzur

*Cavanşir və Babək kimi sərkərdələrin qəhrəmanlıqları
böyük vətənpərvərlik məktəbinə çevrilmiş, Vətənin
bütövlüyü, xalqın birliyinin təcəssümü olmuşdur.
HEYDƏR ƏLİYEV*

Zəngəzur bütün tarixi boyu irili-xirdalı müharibələr, mübarizələr, qəhrəmanlıqlar və uğursuzluqlar meydani olmuşdur.

Zəngəzurun coğrafi mövqeyi və relyef şəraiti buranın təbii istehkama – özü boyda qalaya və müdafiə üçün çox əlverişli bölgəyə çevrilməsini şərtləndirmiştir. Zəngəzurun tarixini ardıcılıqla izləyərkən bu torpaqlarda gedən döyuşlərin əsasən hakimiyyət uğrunda, dini və milli zəmində baş verdiyinin şahidi oluruq. Hakimiyyət uğrunda müharibələr bu ərazilərdə insanlar məskunlaşandan, yəni eradan əvvəl VII əsrədə sakların və kimmerlərin (qəmərlərin) buraya

gelişindən başlayaraq, XX əsrə qədər davam etmişdir. Zəngəzurda hökmranlıq etmiş dövlətlərin adlarını əvvəldə xronoloji ardıcılıqla çəkdiyimizdən burada bir daha bu məsələyə qayıtmadan onu qeyd etmək istəyirəm ki, bu bölgədə uzun illər türk və müsəlman imperiya-ları hökmran olmuşdur.

Zəngəzurda milli zəmində mübarizələr yalnız son dövrə – bu əra-zilərin Rusiyaya ilhaq edilməsindən sonra İrandan və Türkiyədən ermənilərin köçürürlüb, Zəngəzurda yerləşdirilməsi dövrünə təsadüf edir.

XVIII əsrin əvvəllərindən başlayaraq, Zəngəzura köçürürlən ermənilər həmişə milli azlıqda olmalarına baxmayaraq, Rusiya imperiyasının təhribi və dəstəyi ilə burada yaşayan aborigen əhali – Azərbaycan türklərinə qarşı milli zəmində silahlı çıxışlar etmişlər. Bu çıxışlar çox vaxt şiddətli və uzun süren qanlı qırğınlara çevrilmişlər (milli zəmində müharibələr barədə sonrakı fəsillərdə ətraflı məlumat verəcəyik – M.U.).

Zəngəzurda dini etiqad, inamlı bağlı mübarizələr islamın bu əra-zilərə gəlməsi ilə bağlıdır.

Səkkizinci yüz ilin ortalarında Əməvilər sülaləsinin siyasetinə qarşı həm Xilafət sarayında, həm də onlara tabe olan asılı ölkələrdə kəskin mübarizə gedirdi. Xəlifə sülalənin taleyi üçün yaranmış siyasi böhranı və təhlükəni aradan qaldırmaq iqtidarında deyildi. Xilafətə qarşı Azərbaycanda çıxışlar 748-752-ci illərdə geniş vüsət aldı. Üşyanda əhalinin bütün təbəqələri iştirak edirdi və onlara yerli feodal əyanlar başçılıq edirdilər. Bu səbəbsiz deyildi. Ərəblər Azərbaycanda möhkəmləndikcə feodalları dövlət aparatından uzaqlaşdırır, onların torpağını, kəndlilər üzərindəki hüququnu və digər imtiyazlarını məhdudlaşdırırırdı. Ona görə də feodallar Xilafətdən daha çox narazı idilər. Azərbaycanda olan ərəb mənsəb sahiblərinin xeyli hissəsi də Əməvilərin siyasetindən razı deyildi. Onlar da üsyancılarla həmrəy idilər.

748-ci ildə Beyləqanda başlanmış üsyana tezliklə digər vilayətləri, xüsusilə Bərdəni və Ərdəbili əhatə etdi (Akademik Z.Bünyadov Xilafətə qarşı bu çıxışları Pavlikanların təsiri ilə əlaqələndirir). Beyləqandakı üsyana yerli hökmdar Vard ibn Səfvan başçılıq edirdi.



On beş aşırımlı Xudafərin körpüsü

VII əsrдə meydana gəlmiş və tarixdə Pavlikian hərəkatı adı ilə tanınmış antifeodal hərəkatı bütün Cənubi Qafqazda, o cümlədən, Zəngəzurda da geniş yayılmışdı (27, 256). Pavlikian hərəkatı bəzi mənbələrin göstərdiyinə görə Arranda, Beyləqanda daha geniş vüsət almışdı. O dövrdə gedən antifeodal hərəkatı Pavlikian bidətçi təliminin təsiri altında yaransa da, daha çox milli azadlıq xarakteri daşıyirdı.

M.Kalankatuklu bildirir ki, 830-831-ci illərdən bir az əvvəl balasakanlılar Bercor mahalına və Arsax əyalətinin Ureas, Karnakaş, Xakari və Tapat kəndlərinə hücum etdilər, lakin Babəkin köməyi ilə Stepannos Ablasad tərəfindən darmadağın edildilər.

Tarixi mənbələrdən məlumdur ki, Zəngəzurun əhalisinin bir hissəsi xristianlığın alban qanadını qəbul etsə də, bir hissəsi (xüsusilə Araz boyu, Zəngəzur və Bərguşad silsiləsi üzrə yerləşən yaşayış məntəqələri) özlərinin əvvəlki dinlərində – atəşpərəstlikdə qalmaqdə davam edirdilər.

Ərəb xilafətinin işgal etdiyi ərazilərdə möhkəmlənməsi üçün güc faktoru ilə yanaşı, dini zəmində dəstəyə çox güclü ehtiyacı var idi. Buna görə də VII əsrin sonlarından başlayaraq, xilafət atəşpərəstliyə qarşı müharibəyə başladı. Atəşpərəstlərin məbədgaşları dağıdıldı, özləri kafir və Allahın düşmənləri elan edildi, bu dİNə sitayış edənlər cinsindən, millətindən və yaşıdan asılı olmayaraq iki yoldan birini seçməli oldular: ya ölüm, yaxud İslami qəbul edərək müsəlman olmaq. Belə bir şəraitdə Azərbaycanda – Təbriz və Ərdəbil yaxınlığında Əbu İmran və Səkrək oğlu Cavidan öz dinlərinin – xürrəmiliyin müdafiəsinə qalxdılar.



Bəzz qalası

Onlar qısa müddət ərzində öz ətraflarına çoxlu tərəfdarlar topla-ya bildilər və ərəb xilafətinə qarşı mübarizənin iki müstəqil mərkəzi yarandı. Təəssüf ki, bu iki qəhrəman sərkərdə dil tapıb birləşmək əvəzinə, liderlik üstündə biri-birinə qənim kəsildilər.

Səid Nəfisinin yazdığını görə Bəzz dağlarında və ona yaxın ərazilərdə yaşayan xürrəmilərə rəhbərlik etmək üstündə Cavidan və

Əbu İmran deyilən iki feodal arasında kəskin mübarizə gedirdi. Onlar yazda və yayda bir-biri ilə vuruşar, qışda, qar yolları bağlayan zaman döyüşü dayandırıb təsərrüfatları ilə məşğul olardılar (126, 4).

Cavidan Bəzz qalasının sahibi və xürrəmilər icmasının başçısı idi. Onun çoxlu qoyun sürüləri vardı. O, hər il qış vaxtı Zəncan bazarında qoyun satardı. Gələcək şagirdi Babəklə tanışlığı da belə səfərlərin birində baş verdi. O apardığı iki min qoyunu satıb geri qayıdarkən Babəkgildə gecələməli oldu. Cavidan söhbət zamanı yəqin etdi ki, Babəkin güclü mühakiməsi və idrakı var. Ona görə də anasının razılığı ilə Babəki Bəzz qalasına apardı. Babək tezliklə xürrəmilərin təlimini qəbul etdi. Cavidanın yaxın köməkçisi və məslək-dası oldu.

816-cı ildə döyüşlərin birində Cavidan Əbu İmrani öldürdü və bundan üç gün sonra aldığı yaradan özü də öldü. Bu zaman Babəkin 18 yaşı vardı. Cavidanın dul qalmış gənc və gözəl qadını Babəkə vurulmuşdu. O, ərinin adından uydurduğu saxta vəsiyyətlə xürrəmiləri aldada bildi. Guya, həmin gün öləcəyini əvvəlcədən hiss edən Cavidan vəsiyyət edərək bildirib ki, öləndən sonra onun ruhu Babəkin ruhu ilə birləşəcək. Deməli, Cavidan Babəkin şəxsində yaşayacaqdı. Ona görə də o, Babəki xürrəmilər icmasına rəhbər təyin edir. Hər kəs etiraz edib vəsiyyətə əməl etməsə, böyük günah etmiş olur. Xürrəmilər qadının dediyinə inanıb rəhbərləri Babəkə sadıq qalacaqlarına and içdilər.


Beləliklə, Babək Cavidan mülkünün sahibi və xürrəmilər icmasının rəhbəri oldu.

Əsrlərdən bəri adı qəhrəmanlıq rəmzinə çevrilmiş Babək öz zəmanəsinin cəsur sərkərdəsi və görkəmli siyasi xadimi idi.

Xürrəmilərin ərəb xilafətinə qarşı mübarizəsi 61 il davam etmişdir ki, onun da 22 ilinə Babək rəhbərlik etmişdir (816-837). Xürrəmilər hərəkatı ərəb xilafətinin bütün tarixi boyu üzləşdiyi ən dəhşətli, ağır və üzücü müharibə olmuşdur. Bu kitabda xürrəmilik, onun məqsədləri, mahiyyəti, mübarizəsi və süqutunun səbəbləri barədə geniş danışmağı qarşıya məqsəd qoymadığımızdan, yalnız Babəkin

və onun silahdaşlarının Zəngəzurla bağlı mübarizəsi haqqında tarixi mənbələrə söykənərək mümkün qədər geniş məlumatlar vermək isteyirik.

İlk əvvəl onu qeyd etmək gərəkdir ki, xürrəmilik hərəkatına və Babəkə münasibət heç vaxt birmənalı olmamışdır.



Bu regionun o dövrü ilə bağlı yazıya malik xalqlar – ərəblər, farslar, albanlar, ermənilər və gürcüler idilər. Gürcü və erməni mənbələri Babək və onun mübarizəsi haqqında demək olar ki, susurlar. Ən azı ona görə ki, Babəkin nə millətinin, nə dininin, nə də mübarizə apardığı ərazilərin gürcü və ermənilərə aidiyyəti yoxdur.

Alban mənbələrindən dövrümüzə gəlib çatan tək-tük kitablarda, xüsusilə Moisey Kalankatuklunun “Alban tarixi” əsərində Babək və xürrəmilər hərəkatı haqqında cüzi, lakin obyektiv məlumatlar var, lakin bu o dövrdəki prosesləri hərtərəfli ümumiləşdirmək və sonsuz sayda suallara cavab vermək üçün yetərli deyildir.

Babək və onun mübarizəsi haqqında ərəb və fars mənbələrində olduqca çoxlu, lakin biri-birini inkar edən məlumatlar vardır. Bu da başa düşüləndir: çünkü Babək islam dininə qarşı mübarizə aparmış, ərəblərlə düşməncilik etmişdir. Konyuktura isə hər zaman və hər yerdə vardır. Buna görə də ərəb və fars mənbələri özlerinin din düşməni Babəkə qarşı nəinki kifayət qədər obyektiv ola bilməmiş, hətta ona nifrətlərini də bəzən gizlətməmişdir.

Bu qeyd olunan səbəblərdən Xürrəmi hərəkatı, Babək və onun mübarizəsinin coğrafiyası haqqında yüz faizli dəqiq fikir söyləmək mümkün deyildir. Lakin bu məsələ gün kimi aydınlaşdır ki, Babəkin və onun mübarizəsinin sıx bağlı olduğu yerlərdən biri və bəlkə də birincisi Zəngəzur torpağı olmuşdur. Onu da qeyd edək ki, Xürrəmilər hərəkatı özünün elmi və obyektiv qiymətini akademik Z.Bünyadovun çoxillik zəhmətinin bəhrəsi olan “Azərbaycan VII-IX əsrlərdə” adlı fundamental monoqrafiyasında və bu problemlə əlaqədar məqalələrində, mötəbər elmi konfranslardakı çıxışlarında tapa bilmışdır. Müəllif yüzlərlə mənbələri araşdıraraq mübahisəli məsələləri tarixşünaslıq baxımından və elmi cəhətdən düzgün dəqiqləşdirmişdir.

Yazılı mənbələrə müraciət edək:

Orta əsr mənbələrində bildirildiyi kimi, əvvəlcə Cavidanın, sonra isə iyirmi ildən artıq Babəkin başçılıq etdiyi xürrəmilərin Azərbaycandakı mərkəzi və ya paytaxtı qala şəhəri olan Bəzz idi. Təbəri göstərir ki, Bəzz “Babəkin vilayəti və şəhəri idi” (168, 229). Məsudi

yazır ki, Babək “Azərbaycan ölkəsində olan Bəzzəyn dağlarında” üsyan qaldırmışdı. Onun əsərində deyilir ki, “Babəkin ölkəsi Bəzzəyn Azərbaycan, Arran və Beyləqandadır”, Bəzzəyn Arranda, “Babəkin ölkəsində” olan dağdır (168, 225).

Yaquta görə “Bəzz – Azərbaycanla Arran arasında bir vilayətdir” (168, 230). Biruni yazır ki, “Bəzz, Babək əl-Xürrəminin ölkəsidir” (168, 230).

Adı çəkilən Bəzzeyn dağları çox güman ki, Qaradağ silsiləsi, Zəngəzur silsiləsi və onun davamı Bərguşad sıra dağlarıdır. Çünkü Məsudi “Bəzzeyn dağında”, – (yəni bir dağda) yazmir, “Bəzzeyn dağlarında” – yazır. Və bu dağlar o dövrün bölgüsü ilə Azərbaycan (Burada Arazın cənub üzü nəzərdə tutulur), Arran (bu Zəngəzurun da daxil olduğu Albaniya dövlətidir) və Beyləqan (bu Bərguşad silsiləsi qurtardıqdan sonra başlanan düzəngahın sərhədidir) bölgələrini əhatə edən dağlar indiki Zəngəzurun ərazisindən kənardı ola bilməz və yoxdur.

Məsudi başqa bir əsərində (“Kitabi Muruğ əz-Zəhəb”) Bəzzeyn dağlarının yerini daha da konkret göstərərək yazır: “O Ər-Ran ölkəsində Əl-Bəzzeyn adı ilə məşhur olan dağlarda gizləndi: bu da Babəkin ölkəsidir ki, indiyədək onun adı ilə məşhurdur” (168, 305).

Türkiyədə nəşr olunan, “İslam ensiklopedisi”ndə Babəklə əlaqədar olan səhifədə deyilir: “Babek kardeşi Abd Allah ilə, dağlık mintakalarda dolaşarkən, nihayet bir köylü tarafından tanınarak, keyfiyet Aran hakimi Sahl b. Sumbata bildirildi” (87, 172).

Gün kimi aydınlaşdır ki, Ər-Rən – Aran ölkəsi Alban dövlətinin digər adıdır və bu dövlətin cənub sərhədi Ər-Ras – Araz çayı ilə hüdüdlanırdı. Deməli, Məsudiyə inansaq, onda Bəzzeyni Arazın cənubunda Ərdəbil ətrafında deyil, Arazdan şimalda, daha konkret desək, Qarabağ yaylası və Zəngəzur silsiləsində axtarmaq lazımdır. Çox güman ki, bu dağlar (Bəzzeyn) Albaniyanın Sünik ucqarında idi. Bu fikrə dəstək olaraq Dinəvəridən sitat gətirmək yerinə düşərdi: “O zaman (837-ci ildə) Araz boyunca uzanan torpaqlara Səhl İbn Sumbat sahib idi”.

Təbii ki, Səhl İbn Sumbat Sünikin hakimi olaraq Albaniyanın qərb torpaqlarına sahiblik edirdi və Araz boyunca uzanan dağlar Qarabağ yaylası deyil, Zəngəzur silsiləsi olmalıdır. Deməli, Bəzzeyni Zəngəzur dağlarında axtaranlar müəyyən əsaslardan məhrum deyilərlər. Digər faktlara keçməzdən əvvəl qeyd etmək istəyirik ki, Bəzzeyn dağlarının bir yerdə deyil, bir neçə yerdə olması da istisna edilməməlidir. Bu kontekstdə “Bəzzeyn dağları”, fikrimizcə, coğrafi anlamdan daha çox hərbi-istehkam mənasında işlədilmişdir.

Qafanda, Meğridə, Zəngilanda, Sisyanda və Ordubadda “Babək qalası” deyilən qalalar vardır. Bu qalaları ya Xürrəmilər tikdirmiş, ya da əvvəldən mövcud olan qalalardan Xürrəmilər uzun illər istehkam, sığınacaq kimi istifadə etmişlər. Ola bilsin ki, bu qalaların, eləcə də Cənubi Azərbaycanda Qaradağ silsiləsi üzərində yerləşən qalaların hamısı “Babək qalası” adlandırıldığı kimi, həm Qaradağ silsiləsi, həm də Zəngəzur silsiləsi Bəzzeyn dağları adlandırılmışdır. Başqa sözlə, Babəkin qoşunu olan dağlar Bəzzeyn dağları, buradakı qalalar isə Bəzzeyn qalası, yaxud Babək qalası adlandırılmışdır.



Oxçu qalası – Zəngəzurdakı beş Babək qalasından biri

Ancaq Babəkin Bazarçayın hövzəsində, Darvazatəpə dağı ətrafında tutulması, Sünik hakimi Səhl-Sumbatın iqamətgahı olan Şəki qalasına aparıllaraq əsil edilməsi bir fakt olaraq təsdiqlənmişdir, həzirdə heç bir şübhə doğurmur və müzakirə mövzusu da deyildir.

Əhməd ibn Əsəm əl-Küfi “Kitab əl-Fütuh” əsərində yazır: “Babək Ərməniyyə tərəfə qaçıdı. Əl-Əfşin ətrafdakı hakim və patriklərə məktublar göndərib əmr etdi ki, öz vilayətlərində yollara nəzər salıb, heç kəsi buraxmayıb, müayinə edilmək üçün yoldan keçən şəxsləri tutsunlar. Əl-Əfşinin yanına gələn casuslar xəbər verdilər ki, Babək bir dərədə filan yerdədir. Bu, böyük, içərisi qalın yaşıllığı və ağacları çox olan dərə idi. Dərənin bir ucu Ərməniyyəyə, digəri isə Azərbaycana çıxırırdı. Atlı bu dərədən keçə bilməzdi və Babək qalın meşədə bataqlığın içinde gizlənmişdi” (168, 315).

Gəlin birlikdə düşünək: Afşinin adamları Babəki böyük, içərisi yaşlılıqla, ağaclarla dolu, bir ucu Ərməniyyəyə, bir ucu Azərbaycana çıxan bir dərədə görürələr.

O dövrün inzibati xəritəsini gözümüzün önünə gətirək: Azərbaycan Araz çayının sağ sahili boyunca Urmiya gölündən Xəzər dənizinə qədər olan bir ərazini əhatə edir. Ərməniyyə isə Van gölü hövzəsi və indiki Türkiyənin Ərzurum vilayətinin şərq hissəsini tuturdu. Deməli, bir ucu Ərməniyyəyə, bir ucu Azərbaycana çıxan dərə (əgər belə bir dərə varsa) yalnız Araz çayının, yaxud Bazarçayın axarı boyunca olmalıdır. “Kitab əl-Fütuh” u oxumaqda davam edək: “Babək həmin qalın meşədə ərzağı qurtaran vaxta qədər gizləndi. Əl-Əfşinin silahlı adamları isə ətraf yolları kəsdirməkdə idilər. Babəki acliq taqətdən saldı və o, ətrafları seyr etməyə başladı. Birdən bir çəməndə bir cüt öküzlü kəndlə görüldü. Babək öz qulamına dedi: “Özünlə bir neçə dinar götürüb, düş bu kəndlinin yanına. Əgər onun çörəyi varsa, al!”



Babək

Kəndlinin bir şəriki də var idi. O, uzaqdan gördü ki, Babəkin adamı kəndlidən çörək alır və düşündü ki, həmin adam çörəyi güclə alır. Şərik gedir pusquda duranların yanına və onlara xəbər verir ki, bəs bizim yanımıza bir silahlı adam gəlib. Pusquda duranlar dəstəsinin başçısı atlanır və hadisə Səhl ibn Sumbatın dağlarında baş verdiyi üçün gedir Səhlin yanına. Səhl və onun adamları atlanıb Babək tərəfə yönəldilər. Səhl ibn Sumbat atdan düşüb Babəkin qarşısında yeri öpüb, dedi: “Ey mənim ağam! Yolun harayadır?” Babək dedi: “Ruma!” Səhl ibn Sumbat dedi: “Səni mənim kimi başa düşən heç yerdə tapmazsan. Bizim münasibətlərin xəlifəyə heç bir dəxli yoxdur. Yanıma da heç kəs gəlmir. Sən mənim vəziyyətimdən xəbərdarsan. Bu qışı mənim qalanda keçir, sonra da nə lazım gələcək baxarıq. Axı, mən sənin qulunam!”.

Babək Səhlin dediklərinə inanıb onun qalasında qaldı (168, 315).

Babəkin dövrünü və mübarizəsini qələmə alan müəlliflərin coxu Afşinlə Xürrəmdinlər arasındaki həllədici döyüşlərin aparıldığı ərazilərdən bəhs edərkən Kəlanrud çayı, Rud-ər-Rud qalası, Davalrud və Darvaz Sadarabsa kəndlərinin adlarını çəkirlər.

Babəkin sonuncu döyüşünü və Bəzz qalasının süqutunu olduqca geniş və dəqiqliklə qələmə alan Ət-Təbəri “Tarix ər-Rüsül və-l-Mülük” əsərində yazır: “Afşin səfərə çıxdı və Kəlanrud adlı yerə gəlib burada səngər tutdu”...

Afşin Əbu Səidin iki komandiri olan Zəfər ibn əl-Əla əs-Sədini və əl-Hüseyn ibn Xalid əl-Mədainini bir dəstə atlı və dağlı ilə göndərdi. Onlar gecə Kəlanruddan çıxb getdilər və nəhayət, elə bir dar dərəyə düşdülər ki, bir nəfər atlı güclə keçə bilirdi. Adamların coxu öz atlarını yedəkləyib bir-birinin ardınca gedirdilər, çünkü o (Afşin), onlara əmr etmişdi ki, səhər açılanadək Rud ər-Ruda çatsınlar. Dağlılar sıraya düzülüb, piyada gedirdilər, çünkü atlılar oradan keçə bilmirdilər. Onlar dağa dırmaşıb (əmr edildiyi kimi) səhər açılanadək Rud ər-Ruda çatdılar. Bundan sonra o (Zəfər) özü ilə gedən atlılara əmr etdi, yaxınlaşıb atdan düşsünlər və öz paltarlarını çıxartsınlar, buna görə onların hamısı atdan düşüb çayı keçdilər, dağlılar da onlarla birlikdə

çayı keçib dağa qalxdılar. Onlar Adinin ailəsini və bəzi oğlanlarını tutub, onlarla birlikdə geri qayıtdılar (168, 322).

Babək və onun mübarizəsi, döyüş yolu haqqında dəyərli tədqiqatlar aparan, ən dolğun və əsaslı məlumatların ortaya çıxarılmasında misilsiz xidmətləri olan mərhum akademik Ziya Bünyadov bir sıra ərəb, fars, ingilis, erməni və s. dilli mənbələri araşdırıldıqdan sonra belə bir nəticəyə gəlmışdır ki, Bəzz qalası Ərdəbil yaxınlığındadır. Kalanrud Bəzzin yaxınlığından axan gur sulu (“Kalanrud” sözünün farscadan tərcüməsi “böyük çay” deməkdir) bir çay, Rud-ər-Rud isə Kalanruddan bir gecəlik yol məsafəsində yerləşən qala və dağdır.

Rud-ər-Rud qalası ilə Rud-ər-Rud dağı arasındakı Sədarabsa məntəqəsinin indiki Urud kəndindən 10-12 km aralıda dağın döşündə yerləşən 1918-ci ilə qədər azərbaycanlılar yaşamış Darabas kəndi olduğunu da söyləmək olar.

Axi, Darabas kəndi

Urud kəndi ilə Urud dağının (Qafan rayonu ərazisindəki Kuhrud kəndi) arasında yerləşir və Urud qədər qədim bir kənddir! Qafan rayonunda uca dağ kəndi olan Kurud kəndinin və kəndin yerləşdiyi dağın adı – Urud dağıdır və həmin dağın şimal üzündə



Zəngəzurdakı Urud qalası ilə Kuhrud dağı arasında yerləşən Darabas kəndi

Sisyanın Darabas, daha aşağıda isə Urud qalası və Urud kəndi yerləşir.

“Kurud” toponiminin izahını Q.Qeybullayev və B.Budaqov “Ermenistanda Azərbaycan mənşəli toponimlərin izahlı lügəti”ndə belə göstərirler: Kurud sözü ehtimal ki, fars dilində kuh – “dağ” və Urud toponimindən ibarətdir. “Urud dağı” mənasındadır (33, 309).

Mənbədə deyilir: "...Onlar gecə Kalanruddan çıxıb getdilər və nəhayət, elə bir dar dərəyə düşdülər ki, bir nəfər atlı güclə keçə bilirdi. Adamların çoxu öz atlarını yedəkləyib bir-birinin ardınca gedirdilər, çünkü Afşin onlara əmr etmişdi ki, səhər açılanadək Rud-ər-Ruda çat-sınlar" (168, 322).

Bəlkə ərəblər Kalanrud deyəndə Bazarçayın aşağı axarını, onun Həkəriyə qarışan yerini nəzərdə tuturlar. Oradan çay boyu üzü yuxarı – Tatev kəndi ilə Şam kəndi arasındaki məsafəni piyada bir gecəyə ancaq gəlmək olar. Bu hissədə Bazarçayın yatağı dar, qamışlı ("Şam" toponimi də buradandır) bir dərədən keçir. Bu dərənin elə yerləri var ki, doğrudan da, bir adam ancaq keçə bilər.

Qəribəsi budur ki, Tatev və Şam arasındaki bu dərənin də adı Gığı dərəsidir və bu dərədən dağa qalxıb 2-3 km gedəndən sonra Urud qalasına yetişmək olur. Maraqlı cəhətin biri də budur ki, Urud dağının həm Qafan üzündəki, həm Sisyan üzündəki dərə – Gığı dərəsi adlanır, bu dağın Qafan üzündəki kənd Kurud, Sisyan üzündəki kənd və qala isə Urud adlanır. Digər bir maraqlı məsələ də budur ki, həm Uruddakı, həm Qafandakı (Xusdub), həm Ordubaddakı (Biləv kəndi), həm də Qubadlıdakı qalaların hamısına el arasında Babək qalası deyirlər.

Həmzə Vəli Nüvədilinin "Babəkin son taleyi" adlı olduqca orijinal və maraqlı bir kitabı vardır. Həmzə Vəli Bəzz qalasının yeri, Babəkin son döyüşləri, ölümü, Səhl Sumbat və s. haqqında müxtəlif mənbələrə istinad edərək öz xüsusi mülahizələrini irəli sürür.

Həmzə Vəli yazır:

"Rud-ər-Rud adlı yer haqqında axtarışlarımızın nəticəsi aşağıdakı kimidir; Rud-ər-Rud sözündə "rud" iki dəfə təkrarlanır, bu da ikiilik bildirir. Burada Rud-Rud eyni sözün təkrarıdır. Ərəblər "Arras", "Ar-Ran" və s. adlarında "r" səsini təkrarladıqları kimi Rud-Rudu da "Rud-ar-Rud" yazmışlar. Əslində isə Rud-Rud iki yerin adını bildirir. Hər iki Rud biri-digərinə yaxın olan çay olmayıb, biri dağ, digəri qaladır – Urud dağı və Urud qalası. Urud dağında yerləşən eyni adlı Urud qalası Bazarçayın üstündə yerləşmişdir. Bu qala haqqında Z.Bünyadov belə yazır:

“Bazarçay üzərində orta əsr abidələrinə aid bir abidə də var ki, bu da dəniz səviyyəsindən 1,5 km yüksək olan Rud dağı üstündə xarabalığı qalmış Urud qalasıdır. Bu qala da Şahı qalası kimi çay üstündə müdafiə mövqeyinə malik olan möhtəşəm qalalardan biridir. Bu qalanın qalıqlarından arxeoloq R.M.Vahidov təyin edir ki, qala VII-IX əsrlərə məxsusdur” (74, 52).

Buradan məlum olur ki, Arazi keçən ərəblər Həkəri-Bərguşad çaylarının birləşdiyi ərazini babəkilərdən təmizləyərək, Bazarçay boyu hərəkət edərək Dəmirçi-Dundarlı kəndlərinin yaxınlığındakı Babək qalasını ələ keçirmişlər (Xarabalığı qalan bu qalaya yerli sakinlər indi də Babək qalası deyirlər). Qalanı fəth edən ərəblər Bazarçay boyunca irəliləyərək Urud qalası uğrunda döyüşə girmişlər. Mənbələrdə Rud-ar-Rud həmin bu qaladır. “U” səsinin artırılması Azərbaycanın dil xüsusiyyətindəndir, məsələn: Rüstəm-Urüstəm, Rus-Urus, Ruqiyə-Uruqiyə və s. kimi Rud da Urud kimi deyilir (74, 52).

Bazarçay boyunca xürrəmdinlərlə vuruşan Xilafətin ordusu Urud qalasını da ələ keçirəndən sonra Babəkin sərkərdəsi İsma əl-Kürdü nün əl-Əfşinə verdiyi məlumatların izi ilə Bəzzeynə tərəf irəlilməyə başlayır. Onlar İsmadan Bəzzeynə gedən bütün yolları, hətta balaca keçidləri də öyrənmişdilər. Ona görə də Urud qalasından cənuba tərəf hərəkət edən ərəblər Əfşinin rəhbərliyi altında Gığı dərəsinə tərəf yüksəklikləri ələ keçirərək babəkiləri sıxışdırmağa başladılar. Urud ilə Bəzzeyn arasında olan yol – Uruddan Darabsa kəndinə, Darabsa kəndindən Kuhrud kəndinə Kuhrud kəndindən Kuhrud çayının axarınca Gığı dərəsinə və Gığı kəndinə, Xoş Pürülüyə, nəhayət, Bəzzeynədir (74, 53).

...Xəlifə Möhtəsim ibn Harun ər-Rəşid 221-ci (835) ildə özünün yaxın adamı, Türküstan əmiri Afşini sərkərdə təyin edərək böyük bir hərbi qüvvə ilə Babəkin üstünə göndərdi. İki il davam edən qanlı döyüslərdən sonra Babək məğlub olaraq Arrana, Səhl ibn Sumbatın yanına qaçıdı. Afşin 4 min döyüşü göndərərək Babəkin təslim edilməsini tələb etdi. Səhl Babəki qandallayaraq özü şəxsən Afşinə təslim etdi... (A.A.Bakıxanov, “Gülüstani-İrəm”).

Xürrəmdin hərəkatı və Babəkin mübarizəsi bəzi Sovet dövrü mətbuatında, xüsusiylə erməni mənbələrində göstərildiyi kimi, körəkli kəndlili üsyani deyildi, adı bir çobanın dünyani lərzəyə gətirən, İspaniyaya qədər böyük bir ərazini qılincının kölgəsində saxlayan Xilafətə 22 il qan uddurması ağılabatan iş deyildir. Görün xürrəmi hərəkatı ərəb xilafətini nə qədər narahat edirdi ki, Xəlifə Məmun öz vəliəhdid Mötəsimə vəsiyyətnaməsində xürrəmilərlə müharibəyə xüsusi yer ayırırdı:

“Xürrəmilərə gəlincə, onlara qarşı müharibəyə qətiyyətli və rəhməsiz bir adam göndər, ona səbirlə, pul, silah, atlı və piyada qoşunla kömək et. Əgər xürrəmilərlə müharibə uzun çəksə, sən özün öz tərəfdarların və yaxın adamlarınla onların üstünə get!” (35, 216).

Azərbaycan xalqının bu möhtəşəm mübarizəsində Zəngəzur elinin, Zəngəzur azərbaycanlılarının da xüsusi yeri və rolu olmuşdur.

Heç də təsadüfi deyildir ki, Babəkin son döyüsləri Zəngəzurda – Qafan, Meğri, Sisyan qalalarında olmuşdur. Bəzz qalası süqut edəndən sonra hərbi və siyasi müttəfiq olan Bizansa getməyi qərara alan Babəkin öz yolunu Araz çayı boyunca Sünik ölkəsinin ərazisindən salması da təsadüfi deyildir.

Bir sıra mötəbər tarixi mənbələrdə Babəkin Sünik knyazlığı ilə, Sünik xalqı ilə sıx müttəfiqlik, dostluq və qohumluq əlaqələri barədə təkzibedilməz məlumatlar, faktlar vardır.

Məlum olduğu kimi, Arranda əhalisi xristian olan Sünik, Şəki, Beyləqan, Arsax və digər vilayətlərin ərazisində xürrəmilərin hərəkətləri bir qədər fərqli idi. Görünür, bu vilayətlərə Xürrəmi qoşunu təqribən 820-ci ildə, yəni ərəb canişinləri və vergi yiğanlarının sıxışdırıldığı yerli məliklər kömək üçün Babəkə müraciət etməyə məcbur olandan sonra gəlmişdi. Bu zaman, Arrana köçüb burada möhkəm məskən salan bir çox ərəb feodalları Xilafət taxtı üstündə gedən daxili müharibədən və Xilafətin paytaxtından ucqarlara gedən yolları geniş əməliyyat nəticəsində kəsmiş olan xürrəmi üsyəninin olduqca böyük müvəffəqiyyətlərindən istifadə edərək, ayrılma meyilləri gös-

tərməyə başlamışdılar. Xilafətdən ayrılib mərkəzi hakimiyyətin sərəncamlarına etinə etməyən bu feodallar Arran vilayətlərində özbaşınalıq etməyə və özlərinə tabe olan tayfa dəstələri vasitəsilə qoşu xristian knyazlıqlara basqınlar edirdilər.

Belə mütəğəlliblər sırasında Sevada ibn Əbd ül-Həmid əl-Cəh-hafi də var idi. M.Kalankatuklunun verdiyi məlumatə görə “həmin (821/2) ildə dağıdıcı tacik (ərəb) Sevada, Ermənistanda Avaranşah (“qarətçi”) adı ilə məşhur olan bu adam, basqınlar edərək bütün ölkəni qarət etdi, qayıdır Sünikə getdi və Squk (indiki Sisyan rayonu ərazisində Qarakilsə kəndinin yerində bölgə) vilayətindəki Şalatu (kəndi) qalasında möhkəmləndi. Sünik nəslinin böyüyü hökmədar Vasak Babanı yanına çağırıldı, “o da gəlib (Sevadanı) əzdi, qaçqın saldı” (106, III kitab, X fəsil).

Vasak həmin il oldu. Babək onun qızı ilə evləndi və həmin ildən Sünik xürrəmilərin hakimiyyəti altına keçdi. Babəkin qoşunu Sünikdən sonra Beyləqan, Arsax və Uti vilayətlərini tutdu (106, 194).

Qeyd etdiyimiz kimi, beyləqanlılar və ya pavlikianlar Babəkin hökmərliliğinə tabe olmadılar, ya da ola bilər, öz üzərlərinə qoyulan bacın ağırlığına tab gətirməyib, 826-cı ildə Babəkin əleyhinə üsyən qaldırdılar. Albaniya knyazı Stepannos Ablasad Babəki Azərbaycandan çağırıldı, o da Beyləqan vilayətinə girib üsyəni yatırtdı. Babəkin qoşunu 827-ci ildə Gegarkuni (Qərbi Sünik) vilayətini tutdu. Həm də 15 min adam qırıldı. Lakin beyləqanlılar 830-cu ildən bir az əvvəl, yenidən üsyən qaldırıb, Bercor vilayətinə hücum etdirilər. Ureas, Karnaş, Xakari və Tapat kəndlərini tutdular. Stepannos Ablasad təkrar Babəkə müraciət edib kömək istədi, xürrəmilər də gəlib üsyənciləri darmadağın etdirilər. 830-831-ci illərdə beyləqanlıların rəhbərləri olan Davon və Şapux Babəkin müttəfiqi knyaz Ablasadı öldürdülər. Beyləqanlılar üçüncü dəfə üsyən qaldırdılar və bir mənbəyin dediyinə görə Qoroz qalasında möhkəmləndilər. Üsyəncilər Arranın Yuxarı Vaykunik, Bercor, Sisakan (və Kotak), (Mivs) Xaband, Amaras, Paz-kank, Arsaxda Mxank və Utidə Tri vilayətlərini bir il ərzində öz əllərində saxladılar (106, 195).

Qoroz qalası üsyan etmiş beyləqanlıların əlində qalmışdı. Babəkin ordusu bu qalanı almaq üçün Arazdan keçib Amaras vilayətində düşərgə saldı. Qalanın alınmaz olduğunu və üsyançıların qətiyyətini görən Babək, üsyanı yatrımaq üçün əvvəlcə işlətdiyi fənddən fərqli olaraq, üsyançıları təslim olmaq üçün dilə tutmağa başladı. “O, sülhdən danışmağa başlayıb çalışırdı ki, onları öz hakimiyyətinə tabe etsin. Bir çoxları bir müddət üçün tövbə edib ona tabe oldular, lakin sonradan aldadılmış olduğunu görərək yenidən qiyam qaldırdılar”.

Babək şəhərin təslim olmasına müvəffəq olmadığından öz paytaxtına qayıtdı, qalanın yanında isə öz sərkərdələrindən Rostomu qoyub “ona əmr etdi ki, qaladakılarla vuruşmasın, onları xoşluqla itaətə cəlb etsin. Lakin Rostom Babəkin tapşırığına fikir verməyib, qalada möhkəm yer tutanlarla müharibə etməyə başladı. O zaman qalanın kılıqları İsanın gücünə pənah gətirərək, xaç və müqəddəslərin qurmuş sümüklərini qabaqlarında tutaraq Babəkin ordusunu məğlubiyyətə uğratdılar” (106, 195).

Görünür, Babək Arran vilayətlərində qan tökülməsini davam etdirmək istəmirdi, çünki o öz arxasını təmin etmək fikrində idi. Məhz buna görə o “sülhdən danışmağa başlamışdı”. Yəqin məhz bu zaman Səhl ibn Sumbat və Yesai Əbu Musa ilə Babək arasında əlaqə pozuldu. Nəticədə Babək Arran vilayətlərində öz keçmiş müttəfiqləri içərisindəki dayağını və atlı qoşununun istifadə etdiyi gözəl qışlaqları itirdi.

S.T.Yeremyan öz məqalələrində birində yazır ki, zadəganların Babəkə qarşı münasibətinin dəyişilməsində başlıca rolu “Sünik və Arsax kəndlilərinin narazılığı oynamışdır, çünki onlar Babəki ərzaqla və birinci növbədə taxıl ilə təchiz etməli idilər. Kəndlilərin ehtiyatı qurtaranda Babək taxılı feodallardan zorla aldı. Ermənilərdən və erməniləşmiş albanlardan ibarət iri zadəganlar Babəkin hərəkətlərindən qəzəblənərək ona qarşı üsyan qaldırdılar... Babəkin arxasında gedən bu mübarizələr nəticəsində onun qüvvəsi zəiflədi ki, bu da 837-ci ildə ərəblərin onu qəti məğlub etməsinə imkan verdi”.

Babəkin döyüşlərinin bir çoxu qalalar və istehkamlar, keçilməz sıldırımlı dağlar və dərin dar dərələr ölkəsi kimi tanınan Sünikdə –

Zəngəzurda getmişdi. Qəhrəman sərkərdənin son günləri də Zəngəzurla – Qədim Sisakanın Şəki qalası ilə bağlıdır.

6 ərəb ordusunu məğlub edən Babək sonda məğlub oldu. Babəki Afşin məğlub etdi.

Afşin Heydər ibn Kavus – islami qəbul etmiş türk, ərəb xilafətinin ən qüdrətli və yenilməz sərkərdələrindən biri idi. Bəzi tarixi mənbələrə görə Afşin ərəb xilafətinin işgalçılıq siyasetini bəyənməmiş, Babəklə birləşərək xilafətə qarşı çıxmaq və Azərbaycanla Albaniyanı, həmçinin bütün Qafqazı xilafətin təsir dairəsindən çıxararaq öz dövlətini qurmaq fikrində olmuşdur. Buna görə də o, Babəklə müharibəni 2 ildən çox uzatmış, lakin Babəklə razılığa gələ bilməmişdir. Babək Afşinə inanmamışdı! (35, 224).

Beləcə, 837-ci ilin sentyabrının ilk günlərində Babək Zəngəzur dərələrinin birində Səhl Sumbatla – Şəki qalasının hakimi, Babəkin vaxtilə müttəfiqi olmuş xristian albanla rastlaşdı. Babək tək idi. Babək döyüşmək halında deyildi, ac və yorğun idi. Minlərlə döyüşçüsünü, qardaşını və anasını itirmişdi. Əldən getmiş şəhərini və vətənini qaytarmaq üçün son ümid yeri bildiyi, neçə illərdi ki, ciyin-ciyinə ərəb xilafətinə qarşı vuruşduğu Bizans imperatorunun yanına gedirdi. Getməkdə məqsədi dincəlmək, qüvvə toplamaq və yenidən mübarizəyə başlamaq idi.

Səhl ibn Sumbat Babəki öz qalasına dəvət etmişdi: “Bu sənin öz qalandır, mən də sənin qulun. Bu qış burada qal, sonra nə edəcəyini qət edərsən”.

Səhl Sumbat haqqında müxtəlif fikirlər mövcuddur. Bəzi mənbələrdə onu Sünikin qüdrətli hakimi, “mərd və gözəl knyaz”, “əsirləri aslan ağızından xilas edən igid” adlandırırlar (106, 197).

Həqiqətdə isə Səhl Sumbat Sünikin hakimi deyil, onlarla Sünik feodallarından biri və Şəki qalasının hakimi olmuşdur. Səhl Sumbatın xüsusi igidiyi və qəhrəmanlığı da olmamışdır. Düzdür, 820-30-cu illərdə digər Alban feodalları kimi, o da ərəb xilafətinə qarşı mübarizədə Babəklə müttəfiqlik etmişdir. Lakin bu “müttəfiqliyi” bərabər səviyyəli güclərin müttəfiqliyi kimi başa düşmək lazımdır. Sa-

dəcə, o zaman bu feodallar öz mövqelərini müəyyən etməli idilər; ya Babəkin tərəfində dayanmalı, ya da ona qarşı çıxmalı idilər. Xürəmdin hərəkatının zirvədə olduğu illərdə bir çox Alban knyazları kimi, Səhl Sumbat da Babəkə ərzaq və hərbi dəstəklərlə vaxtaşırı olaraq köməklik edirdi.

Səhl ibn Sumbat indiki Sisyanla (orta əsr mənbələrində Sisakan, Sisavan, yaxud Sisan) Əngələvid (erməni mənbələrində Ankağeqot, "Kitabi-Dədə Qorqud"da – "Əngəlöyük") kəndlərinin arasında, Bazarçayın sol sahilində yerləşən Şəki qalasının hakimi idi. Səhl ibn Sumbat yalnız Babəki öz evində əsir edib xilafətə satandan sonra məşhurlaşdı: Xəlifədən fəxri xələt, patriklik tacı və bir milyon dirhəm qızıl pul mükafatı aldı, xəracdan azad olundu (168, 180).

Səhl Sumbat haqqında yazılan bəzi ədəbiyyatlarda onun erməni olduğu iddia edilsə də, bu fikir əsassızdır.

Səhl ibn Sumbat erməni deyildir. O xristian dinli albandır. Uzun illər Qafqaz Albaniyasına rəhbərlik etmiş Mehranilər nəslindəndir, Zamirxaqan padşahın törəməsidir.

Səhl Babəki Afşinin sərkərdələri Əbu Səidə və Buzbaraya təhvil verərkən Babək ona söyləmişdi:

“Ol Maya sən məni ərəblərə cüzi bir pula satıbsan? Əgər sən pul istəyirdinsə, məndən istəyəydin, mən sənə onlardan çox pul verədim” (168, 296).

Qəribədir ki, bəzi orta əsr ərəb salnaməçiləri (Əbu-l-Fərəc ibn Əhrun, Məsudi, Əbu Tahir Əl-Məqdisi) Səhl ibn Sumbatı erməni patriki kimi təqdim etsələr də, əksər erməni mənbələri bu barədə sursular. Hətta Ermənistən SSR-in Ensiklopediyasında (45, 192-194) və “Erməni xalqının tarixi”ndə (185, 113) Babək və Babək üsyəni haqqında kifayət qədər ətraflı məlumat verilsə də, burada Səhl Sumbatın adı belə çəkilmir. Buradaca qeyd etmək lazımdır ki, Səhl ibn Sumbatı onunla təxminən eyni dövrdə yaşamış, 890-914-cü illərdə Vənənd knyazı olaraq Qars şəhərini özünə iqamətgah etmiş, sonra isə Azərbaycan hökmərdarı Əmir Yusif tərəfindən əsir edilərək, edam olunan Sumbat Baqratuni ilə qarışdırmaq lazımdır.

Bütün satqınlar kimi, Səhl ibn Sumbatın da aqibəti acınacaqlı olmuşdur. Babək kimi dəyanətli müttəfiqi satan bir feodala ərəb xilafəti heç vaxt etibar edə bilməzdı. Babəkin ölümündən sonra, 854-cü ildə Səhl Sumbat xəlifəyə xəyanət etməkdə təqsirləndirilərək sərkərdə Buğa əl-Kəbir tərəfindən həbs edilib Samirəyə aparıldı və bir daha geriyə qayıtmadı.

2.3. Zəngəzur Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövründə

*Tariximiz zəngindir, eyni zamanda əzab-əziyyətli tarixdir.
Xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş,
ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir.*
HEYDƏR ƏLİYEV.

Xürrəmilər hərəkatının fəal iştirakçısı olan Zəngəzur əhalisi üçün Babəkin süqutu çox acınacaqlı oldu. Məhz Babəkin süqutundan sonra Zəngəzurun (eləcə də bütünlükdə Sünikin və Arsağın) milli-etnik tərkibi və dini zorla dəyişdirilməyə başladı. Bu proses iki istiqamətdə aparılırdı. Zəngəzurda (və Arsaqda) yaşayan aborigen əhalinin (prototürklərin) hər bir hissəsinin başqa yerlərə (xüsusilə, xilafətə daha da yaxın ərazilərə) köçürülməsi bununla da, inqilabi ruhlu insanların gələcək üsyənlarının qarşısının alınması ərəblərin Babəkdən sonraki siyasetinin bir istiqaməti idisə, ikinci istiqamət oda və günəşə sitayış edən insanların, eləcə də onlara qoşulmuş tək-allahlılığı – xristianlığın diofizit məhzəbini (alban kilsəsi) qəbul edən din ayrı qardaşların köhnə əlaqələrini qırmaq və onları yadlaşdırmaq siyasəti idi.

Bu siyasetin həyata keçirilməsi üçün ərəblər xilafətə loyal, bəzi hallarda isə isti münasibət göstərən ermənilərdən və onların ibadət etdikləri qriqorian kilsəsinin xidmətlərindən olduqca səmərəli istifadə etdilər. Minlərlə erməni ailəsi Ərməniyyədən (indiki Şərqi Anadolu

və Kilikiya ərazilərindən) Sünikə, yəni Göyçə gölü ətrafına və Zəngəzura köçürüldü (185, 110).

Bu proses Arsaqdan da yan keçmədi. Qədim alban kilsələrinin eksəriyyəti qriqorianlaşdırıldı, bununla yanaşı, yeni qriqorian kilsələri də tikilməyə başladı. Alban yazılısı məhv edildi və qadağan olundu. Kilsədə, dövlət idarəciliyində və məişətdə albanca danışanlar təqib edildi.

Zəngəzurun qeyri-müsəlman əhalisinin bir hissəsi isə ərəb zülmündən və getdikcə fəallaşmaqdə olan erməni qriqorian kilsələrinin təqibindən baş götürərək Bizansa qaçdilar, xristianlığı qəbul edərək orada yaşamağa başladılar.


Boşalan münbit torpaqlarda və yaşayış üçün əlverişli ərazilərdə isə ermənilərin məskunlaşdırılması davam edirdi. Məskunlaşmanın təxmini mexanizmi belə idi: Alban kilsəsi yaxınlığında, ərəb xilafətinin razılığı və dəstəyi ilə erməni qriqorian kilsəsi tikilir, bu kilsəyə çoxlu imtiyazlar və üstünlükler verilirdi (217, X fəsil).

Ətrafdakı kəndlər qriqorian kilsəsinə bağışlanır, onların vergisi azaldılır, yaxud bu kəndlər müəyyən müddətə vergidən tamamilə azad olunurdular.

Bu üstünlükler fonunda isə erməni din xadimləri kənd-kənd gəzərək xristian albanları diofizit məzhəbdən imtina edərək qriqorianlığı qəbul etməyə sövq edirdilər.

Əvvəl alban kilsəsi kimi nəzərdə tutulan və bir məbədi də bu cür tikilən Tatev kilsəsi 909-cu ildə erməni-qriqorian kilsəsinə çevrildi. Dvində yerləşən erməni-qriqorian kilsəsinin baş məbədinin güclü ideoloji və maliyyə, ərəb xilafətinin isə siyasi dəstəyi ilə Tatev kilsəsi qısa müddət ərzində bölgədə böyük güc və nüfuz mərkəzinə çevrildi (185, 137). Yeri gəlmişkən, “Tatev” sözü türk mənşəli sözdür. Qədim türklər başqa dinə mənsub olan gəlmə əhalini “tat” adlandırdılar (Sonradan bu ifadə müsəlman gəlmələrə də aid edilmişdir) (164, 21). Yeri gəlmişkən, qeyd edək ki, “monastır” sözü də qədim türklərdən gəlmədir: “Manas” və “tir” sözlərindən ibarət olub, “Manas” ibadət edən şəxs, “tir” isə cəm, toplum deməkdir.

Xəlifənin xeyir-duası ilə Sünik knyazı Vasak ətrafdakı bütün kəndləri Tatev monastırına bağışladı. Erməni mənbələrində (225, 539) belə kəndlərin sayı 1000-ə yaxın göstərilir, lakin bu rəqəm inandırıcı deyildir, çünki o dövrdə həmin bölgədə bu qədər kəndin olması mümkün deyildi. Çox güman ki, Tatev monastırına 1000-ə yaxın ev, mülk sahibliyi bağışlanıb.



Tatev kilsəsi

Tatev kilsəsi onun tabeliyinə verilən kəndlərin əhalisinin qriqorianlığı qəbul etməklə yanaşı, kilsəyə müxtəlif adda vergilər verməsi tələbi ilə çıxış edir. Kilsənin bu haqsız və ədalətsiz tələbi Sünikin yerli sakinlərinin güclü etirazına səbəb olur. İlk öncə Qalacıq və Qaladərəsi (erməni mənbələrində Tsuraberd), Taməlik, Aveldaş kəndləri üsyan etdirilər. Üsyançılar qısa müddət ərzində Tatev kilsəsinin torpaqlarını zəbt edərək, kilsəni ələ keçirdilər. Az sonra Tatev kilsəsinin yaxınlığındakı Qoroz qalasını (indiki Gorus) tutdular. Bir neçə il Tatevi və Qorozu öz əllərində saxlayan üsyançı türkləri Sünik hökmdarı Vasak böyük çətinliklə məğlub edərək Qaladərəsi kəndini bünövrəsinə qədər dağıdır. Qaladərəlilərin Tatev kilsəsinə qarşı mübarizəsi əlli ildən artıq davam etmişdir (185, 137).

IX əsrin ortalarından xilafətə tabe edilmiş xalqların üsyانları, iri feodalların separatçılıq meyilləri nəticəsində imperiya parçalanmağa başlayır. IX əsrin II yarısında Azərbaycanda yaranmış əvvəlcə yarımmüstəqil, X əsrin əvvəlində isə tam müstəqil dövlət türkmənşəli Sacilər dövləti olmuşdur. Bu sülalənin banisi Əbu Sac Divdad idi. Onun oğlu Məhəmməd 889-cu ildə Ərməniyyəyə hakim təyin olunmuş, hakimiyyətini möhkəmləndirdikdən sonra xəlifəyə tabe olmaqdan imtina etmişdi.

Sünik də Sacilər dövlətinin tərkibinə daxil idi. X əsrin əvvəllərində Sacilər dövlətində baş verən daxili çəkişmələrdən istifadə edən arsurinlər qısa müddətə Naxçıvanı Sünik knyazının əlindən qopara bilmisdilər (112, 149).

941-981-ci illərdə bir çox digər Azərbaycan torpaqları kimi Sünik də Salarilər dövlətinin tərkibinə daxil edilmişdi.

X əsrin 70-ci illərində Azərbaycanın şimal hissəsində mərkəzi Gəncə şəhəri olan Şəddadilər dövləti yaranmışdı. Zəngəzur ərazisi də bu dövlətin tərkibinə daxil edilmişdi.

Erməni tarixçisi Vardanın məlumatına əsasən erməni hökmdarı Aşotun Sünik vilayətini Şəddadilərdən qoparmaq cəhdinin iflasa uğramışdı (112, 151). Yenə Vardanın yazdığını görə 985-ci ildə hakimiyyətə gəlmüş digər erməni hökmdarı Qagik Sünik çarı Saakın qızına evlənmişdi (112, 152).

XI əsr Azərbaycan xalqının tarixində ən mühüm mərhələlərdən biridir. Məhz XI-XII əsrlərdə Qafqaza şimaldan hun və qıpçaqların, cənubdan isə Səlcuq türklərinin axını başladı, daha sonra isə bu türk yürüşü Çingiz xanın və əmir Teymurun basqları ilə davam etdi. Bu dövr min ildən artıq bir zaman kəsiyində Qafqazda yaşayan prototürklərin böyük türk axını (səlcuqlar, qıpçaqlar, tatar-moğollar, hunlar, oguzlar və s.) ilə qaynayıb qarışaraq müasir Azərbaycan türkü etnosunun formallaşmış qurtardığı tarixi dövrdür. Zəngəzur əhalisi, əski Zəngəzur türkləri də bu prosesdən kənardı qalmamışlar.

Böyük səlcuq hökmdarlarından biri Sultan Alp-Arslan 1065-ci ildə Qapan şəhərini tutaraq Süniki öz hökmranlığı altına aldı. Bu

dövrdən sonra Zəngəzurda uzun illər davam edən türk hökmranlığı başladı (52, 33-36).

Səlcuqlar Zəngəzurda təxminən 150 il hökmranlıq etdilər. Zəngəzurda yaşayan xristian dinli məliklərin (albanlar) bir hissəsi öz həkim mövqelərini saxlamaq naminə islami qəbul etdilər. Bu faktın baş verməsi həm də onunla əlaqədar idi ki, həmin dövrdə Zəngəzurda alban kilsələri ermənilər tərəfindən artıq qapadılmışdı, qriqorian kilsələri isə o qədər nüfuz qazanmamışdı.

1136-cı ildə Azərbaycan Eldənizlər dövləti yarandıqdan sonra Zəngəzur ərazisi bu dövlətin tərkibinə daxil edilir. Zəngəzur vilayəti paytaxt Naxçıvanın yaxınlığında yerləşdiyindən Atabəylər burada möhkəmlənməyə və buranın abadlaşdırılmasına xüsusi diqqət yetirildilər.




Məlik Əjdər türbəsi və kar künbəz (XI-XII əsr)

1200-ci ilin əvvəllərində iqtisadi və hərbi qüdrəti ilə Qafqazda yeni bir güc mərkəzi kimi özünü göstərməyə başlayan Gürcü çarlığı qonşu Azərbaycan torpaqları hesabına öz sərhədlərini genişləndirməyə çalışırdı. Gürcü çarı Tamaranın hakimiyyəti illəri (1184-1213)

Gürcüstanın ən işıqlı dövrlərindən biridir. Bu zaman gürcü qoşunlarının böyük bir hissəsinə əslən yezidi kürdü olan iki qardaş Zaxare və İvane sərkərdəlik edirdilər.

1203-cü ildə bu qardaşların başçılıq etdiyi gürcü ordusu Ərməniyyənin və Azərbaycanın bir çox torpaqlarını, o cümlədən Dərələyəzi, Zəngəzuru və Qarabağı ələ keçirdilər. Qeqarkuni, Bjni, İrəvan, Göyçə, Dərələyəz, Zəngəzur və Qarabağın dağlıq hissəsi (Arsaq) İvane Zəkəriyyənin tabeçiliyinə keçdi.



Şix Babalı türbəsi (XIII əsr)


Gürcü mənşəli bir çox knyaz ailələri (Donianilər, Proşianilər, Orbelianilər və s.) gürcü çarının iradəsini yerlərdə ifadə etmək üçün bu vilayətlərə köçürüldülər (185, 142-143). Zəngəzurda adlı-sanlı knyaz sülaləsi kimi tanınan və bu diyarın tarixində əhəmiyyətli rolü olan Orbeliani (erməni qaynaqlarında Orbeliyan) nəslidə bu dövrədə Gürcüstandan köçürünlənlərdən idilər.

Əslində araşdırmaclar sübut edir ki, Orbelianilər türk mənşəlidirlər. Türk tədqiqatçı alimi Fəxrəddin Kırzioğlu “Dədə-Qorqud oğuz-namələri” kitabında orbelyanların parfiyalılarının aşagünik sülaləsindən – şamsuldin (3 oxlu mənasındadır) xanədanından olduğunu və eradan öncə Türküstandan Qafqaza gələn İç Oğuz elbəyilərindən törendiklərini qeyd edir (89, 5).

XIII əsr Sünik salnaməçisi Stepanos Orbelian “Sisakan ölkəsinin tarixi” əsərində öz sülaləsi haqqında belə yazmışdır: “Toqqormanın ikinci oğlu Kartlos (Türk sözüdür, “qartal” anlamındadır – M.U.) Orta Kür boyunda yerləşib, bir qala qurdu və qalaya Orpet – qartal yurdu

adı verdi. Gürcülərin milli adları da – Kartvel – qartal sözündən götürülmədir” (90, 27).

S.Orbelianın şəhadətinə görə e.ə. IV əsr də Şərqi Türkmənistanından və Çin ətrafindan hakimiyyət uğrunda mübarizədə məğlub olmuş bir türk soyu Dəryal (TÜRK sözdür – Daryal, dar boğaz mənasındadır – M.U.) keçidini aşib, Qafqaza – Kür çayı sahillərinə gələrək burada məskunlaşdı. Təbiətcə döyüşkən olan bu tayfa yerli gürcü knyazları ilə ittifaqa girərək onları İran tərəfindən olan quldur basqınlarından qorumağı öhdəsinə götürdü. Əvəzində isə gürcülər



Əhmədalılar türbəsi (XIII əsr)

Orbet qalasını və onun ətrafındakı əraziləri Çinistandan gəlmış türklərə bağışladılar. Orbet qalasında məskunlaşan bu tayfanı orbetlilər – orbellilər adlandırmaya başladılar. Orbetlilər gürcü deyilişində “orbelianılər”, ermənicə isə “orbelyanlar” adlanmağa başladı (90, 217).

Orbelyanlar on altı əsr ərzində Gürcüstanda hakim sülalə olmuşlar. Xristianlığın Pravoslav məzhəbini qəbul etmişlər. 1177-ci ildə isə Gürcü çarı III Georgi Baqratiyə qarşı çıxaraq onu devirməyə cəhd göstərmişlər. Lakin qıpçaqlarla birləşən III Georgi orbelianları məğlub edərək demək olar ki, bu böyük sülalənin axırına çıxmışdır. Böyük qardaş İvane Orbelianının gözləri çıxarılmış, orbelianların bir hissəsi qılıncdan keçirilmiş, bir hissəsi Lori qalasında dustaq edilmiş, bir hissəsi isə Gürcüstandan qaçaraq, Şəmsəddin Eldənizin himayəsinə sığınaraq Gəncə və Qarabağ torpaqlarına – indiki Qafan və Sisyan rayonlarının ərazisinə pənah gətirmişlər.

1236-cı ildə Zəngəzurda gürcülerin cəmi 33 il davam edən hakimiyyətinə son qoyuldu. Moğol süvariləri Zəngəzura daxil oldu və moğol-tatarların Zəngəzurda düz yüz il davam edən hakimiyyəti başladı.

Burada Çingiz xanın və ümmümiyyətlə, moğolların mənşəyi barədə izahat vermək yerinə düşərdi.

Moğollar bütün əski türklər kimi Altay və Tibet dağlarının ətəklərində Şərqi Sibir düzlərində məskunlaşmış qədim türk tayfalarından biridir. Onların rus (və oradan da Qərb) ədəbiyyatında monqol adlandırılmasının və indiki Monqolustan ərazisində yaşayan xalqla eyniləşdirilməsi tamamilə səhvdir.



Çingiz xan

Çingiz xanın soy-kökü etibarilə tanrıçı – türk olduğu onun bir nitqində bəyan edilir, 1196-cı ildə Çingiz xan Tibeti və Qara-Tibetin üç əyalətini özünə tabe etdirdikdən sonra böyük şənlik törəni düzəltmiş, döyüşdə şücaət göstərən sərkərdələrinə mükafatlar vermiş, xalqa xəzinədən bəxşişlər paylamışdır.

Çingiz xanın salnaməcisi Sanan-Seçenin şəhadətinə görə həmin tərəndə xalq qarşısında çıxış edən Çingiz xan demişdir:

– “Ən böyük yaradının – Tenqri Hörmüzdün – mənim atamın buyruğu ilə, yer üzərində 12 ölkəni özümə tabe etdirdim, kiçik hakimlərin özbaşinalığına son qoydum, ehtiyac və zülm içərisində çabalanıyan xalqları birləşdirdim, etməli olduğum işlərin böyük bir hissəsini yerinə yetirdim. İndi isə mən cismimə və ruhuma dinclik vermək istəyirəm” (“Ümum dünya tarixi”).

Məşhur orta əsr salnaməcisi Rəşid-əd-Din tatarları və moğolları qohum tayfalar adlandırır və onları köçəri türk xalqlarının sırasına aid edir. Rəşid-əd-Dinə görə oğuz türklərinin əcdadi Oğuzun atası Qaraxan Nuh peyğəmbərin bir oğlu, tatar və moğolların babası Dib-Yakuy (Bakuy) isə digər oğludur (213, 76).

XVII əsrдə yaşamış görkəmli özbək-türkmən salnaməçisi Əbdüлqazi Bahadır xanın “Şəcəreyi-Tərakimə” – “Türkmənlərin soy kitabı” adlı o dövrə qədərki tarixi qaynaqlara və şifahi söyləmələrə əsaslanaraq yazdığı kitab türk xalqlarının soy-kökünün öyrənilməsində xüsusi əhəmiyyətə malikdir. Əbdüлqaziyə görə Nuh peyğəmbərin üç oğlundan biri Yafəsin törəmələri məhz türkdilli xalqlardır. Yafəsin şəcərəsi isə belədir.

Yafəs – Türk – Tütək – Amulca xan – Dib Bakuy – Gök xan – Alınca xan.

Alınca xanın iki oğlu olmuşdur: Tatar və Moğol. İndiki oğuzlar məhz Moğol xanın törəmələridirlər (58, 50-51).

Moğollar Qafqaza gələn zaman bütperəstliyə sitayış edirdilər və öz hakimiyyətlərinin təxminən 30-40 ili ərzində onlar tutduqları ərazilərdə bütperəstliyi yaymağa çalışdılar. Bu məqsədlə birinci növbədə, hakim din olan islam dinini sixışdırmağa başladılar. Bizans, gürcü və xüsusilə erməni kilsəsi islama qarşı təbliğatda moğol hakimlərinin fəal məsləhətçilərinə və köməkçilərinə çevrildilər. Bu proses Zəngəzur türklərinin taleyindən də yan keçmədi. İslamin sixışdırılmasından istifadə edən ermənilər Tatev kilsəsinin fəaliyyətini gücləndirməyə başladılar.

Elxanilərin dini siyasəti yerli əhali ilə gəlmələrin arasında ziddiyətin artmasına, son nəticədə, başqa amillərlə yanaşı, ölkənin daxili və xarici siyasətinin gərginləşməsinə gətirib çıxarırdı. Moğol şahzadələri taxt-tac uğrunda apardıqları mübarizələrində bu və ya digər dindən istifadə edir və bu vəsitə ilə öz məqsədlərinə nail olmağa çalışırlılar. Məhz bu baxımdan, ciddi addım atan Qazan xan (1295-1304) hakimiyyətə yiylənmək naminə, uşaqlıqdan itaət etdiyi bütperəstlikdən üz döndərib islami qəbul etdi və onu yenidən dövlət dini elan etdi (27, 339).

Bu islahat moğol-erməni münasibətlərinə ciddi zərbə vurdu. İslam dini böyük türk ailəsini – moğol-tatar türklərini oğuz türkləri ilə bir daha birləşdirdi, yerli türklərlə gəlmə türklər qaynayıb qovuşaraq, yenidən Qara dənizlə Xəzər dənizi arasındaki ərazilərin tam səlahiy-


yətli hökmranlarına çevrildilər. İslamın yüksəlişi ilə 30 ilə qədər bir müddətdə yarımmüstəqil knyazlıq kimi mövcud olan Kilikiya erməni çarlığı da süqut etdi (158, 49). Bu knyazlıq tarixdə sonuncu erməni dövləti olmuşdur (1991-ci ildə yaranmış Ermənistan Respublikası istisna olmaqla).

XIII-XIV əsrlərdə Zəngəzur torpaqları coğrafi baxımdan Azərbaycan əyalətinin Naxçıvan tüməninə və Arran əyalətinə daxil olmuşdur. Qaynaqlarda Zəngəzurun hansı mahallarının hansı tümənin tərkibinə daxil olması haqqında məlumat yoxdur. Bu dövrdə Sünik anlayışı bir siyasi termin kimi öz yerini Zəngəzur anlayışına verir. XVII əsrədə Sünik adına rast gəlinsə də, artıq rəsmi ərazi-inzibati vahidi anlamında işlədilmirdi.

Qeyd edək ki, Çobanilər Cəlairilər qarşı mübarizədə Zəngəzur ərazisindən bir istinad kimi istifadə edirdilər. Tarixi qaynaqların məlumatına görə 1359-cu ildə Cəlairi əmiri Məhəmməd ibn Müzəffər tərəfindən məğlub edilən çobani əmiri Əxicuq Qafana qaçmışdı.

XIV əsrin sonlarına yaxın digər Azərbaycan torpaqları kimi Zəngəzur da Toxtamışın və Teymurun dağıdıcı yürüşlərinə məruz qalır. Erməni tarixçisi Foma Metsopskinin yazdığını görə 1386-cı ildə Qızıl Orda xanı Toxtamış Təbrizi alıb dağıdandan sonra Naxçıvana və Sünikə hücum etdi, Sünikin 12 vilayəti talan edildi, əhalisinin çox hissəsi qılıncdan keçirildi və əsir götürüldü (112, 164).

Elə həmin il, Toxtamış Azərbaycanı tərk etdikdən sonra ölkə Teymurun hücumuna məruz qalır. Bu hücumlar zamanı Zəngəzur böyük dağıntılarla üzləşir. Toma Metsopski yazar ki, Teymura ciddi müqavimət göstərdiklərinə görə Zəngəzur və Qarabağ mahallarının əhalisi Fatehin qəzəbinə tuş gəlmış, yaşayış məskənləri yerlə yeksan edilmişdi. Teymurun əmri ilə Qarabağ və Zəngəzur əhalisinin bir qismi indiki Əfqanistan ərazisinə köçürülmüşdü (112, 165). Yesai Həsən Cəlal Qəndəhara köçürülmüş həmin albanları ağvan adlandırır və XVII əsrədə dörd min ailədən ibarət bu albanların hələ də Qəndəhar qalası yanında məskunlaşdığını qeyd edir (179).



Zəngəzur XV-XVIII əsrin əvvəllərində Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin mühüm bölgələrində biri olmuşdur. Qaraqoyunlu və Ağqoyunlu dövrlərində qaynaqlarda siyasi proseslərlə əla-qədar olaraq tez-tez Zəngəzur və onun mahallalarının adları xatırlanır.

1431-ci ildə Qaraqoyunlu hökmdarı Qara İskəndər Çuxursəd vilayəti, Naxçıvan tüməni ilə birlikdə Qafanı Əmir Rüstəmə soyur-qala vermişdi (112, 168). Bu faktı şərh edən erməni alimi A.Papazyan Qara İsgəndərin Sebastiya, Xarberd və Tərcandan xeyli ermənini Ararat və Sünikdə gətirib yerləşdiriyini qeyd edir (112, 168).

Ümumiyyətlə, Qaraqoyunlu hökmdarı ermənilərə nəvazişli mü-nasibətləri ilə fərqlənirdi. 1441-ci ildə Qaraqoyunlu Cahanşah erməni katolikosluğunu İrəvanın yaxınlığındakı Valarşabad kəndinə kö-cürmüş, bundan sonra həmin yer Üçmiədzin (Üçmüəzzin – Üçkilsə) adını almışdı (83, 39).

Məlumdur ki, 1468-ci ildə Ağqoyunlu Uzun Həsən Cahanşahı darmadağın edib Qaraqoyunlu dövlətini məhv etdikdən sonra mərkəzi Təbriz şəhəri olan geniş əraziyə malik Ağqoyunlu imperiyası ya-ranmışdı. Zəngəzur çox ehtimal ki, Naxçıvan tüməninin tərkibində bu dövlətin ərazisinə qatılmışdı.

1501-ci ildə Səfəvilər dövlətinin yaradılması ilə bütün Azərbay-can torpaqları bir dövlətin ərazisində birləşdirilir. 1502-ci ildə I Şah İsmayııl Zəngəzur istiqamətində yürüşə başlayıb burada möhkəmləndi (112, 169).

XV-XVIII əsrlərin sənədlərində Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi hökmdarlarının Zəngəzurun xristian əhalisinə və kilsələrinə verdikləri imtiyazlar haqqında geniş məlumatlar var. Məsələn, Ca-hanşahın 1449-cu il tarixli fərmanı ilə Tatev və Vagədi monastırları vergilərdən azad olunmuş, ətraf kəndlərdə istehsal edilən məhsullar-dan monastırlara xüsusi pay aparılması əmr olunmuşdu. Urud nahi-yəsinin darğa, məlik və kəndxudalarına monastırların işinə qarışmaq qadağan olunmuşdu (112, 170).

1450-ci ilə aid bir qəbalə sənədində göstərilir ki, Tatev monastı-rının Vardapeti (baş keşişi) Smavan Anqexatotlu (Əngələvidli) Svari,

Tandzatap, Toşu və Aqans kəndlərini Əmir Rüstəmdən, Kosmakat kəndini Qəzənfər Cahan oğlundan satın alaraq Tatev monastırına bağışlayıb (112, 171).

1468-ci ildə isə Qaraqoyunlu hökmdarı Həsən Əli daha on kəndin Tatev monastırının sərəncamına verilməsi haqqında fərman vermişdi. Eyni zamanda Sünik knyazı Əmir Rüstəmin kəndlərinin Tatev kilsəsinə satılması və həmin kəndlərin kilsənin vəqf torpaqları siyahısına salınması təsdiq edilirdi (112, 171). I Şah İsmayılin fərمانları ilə Tatev monastırının vəqf torpaqları daha da genişləndirilmişdir. Bir neçə kənd bu kilsəyə bağışlanmışdı (112, 171).

8 noyabr 1508-ci il tarixində Sisəcan qazisi Sükrullah Ənsari tərəfindən imzalanmış qəbalə sənədində, Azərbaycan ölkəsinin Qapanat vilayətinin Urud nahiyəsində yerləşən Tatev monastırına məxsus Tatev, Svari, Taşu, Ağakənd, Tanzatap, Xotanan, Xalidzor, Şinher, Xot, Kits, Bordı, Dəstəkert, Gölyazı, Bnunis, Qarakilsə kəndlərinin və bağ yerlərinin əvvəllər Vardapet Şmavona məxsus olması və onun tərəfindən monastırbağışlanması təsdiq olunmuşdur. Bu sənəddə Sisəcanın Naxçıvan təməninə mənsub olması öz əksni tapmışdır (112, 172).

I Təhmasibin dövründə Tatev kilsəsinə mənsub torpaqlar daha da artırıldı, monastır bütün vergi və rüsumlardan azad edilib divanın tabeçiliyindən çıxarıldı. Səfəvi şahlarının xristian ruhanilərə qarşı yeritdikləri bu cür havadarlıq siyaseti nəticəsində Tatev monastırı dövlət içində dövlət halına gəldi, xaricdə yaşayan ermənilər üçün də bir cazibə mərkəzinə çevrildi və onlar bu əraziyə köçüb gəlməyə başladılar.

Gorus rayonu ərazisindəki erməni kəndlərinin əksəriyyəti məhz bu dövrdə köçüb gəlmış ermənilər tərəfindən salınan kəndlərdir. Beləliklə, bölgənin erməniləşməsi prosesi güclənir. Lakin albanlar hələ də özlərinin etnik mənsubiyətlərini qoruyub saxlayırdılar. Sisyan rayonunun Urud kəndindəki 1478-ci ilə aid qəbirüstü epiqrafik yazı da bunu təsdiq edir. Həmin yazıda həkk olunmuşdur: "Ağvan nəslindən kəndxuda oğlu Arusanın məzəri" sözləri yazılmışdır. 1578-ci ilə aid

digər bir baş daşında “ağvan nəslindən, övladı-ağvan İftixar” sözləri yazılmışdır (112, 173).

1576-cı ilə aid bir fərmandan aydın olur ki, əslən Cuğa kəndindən olan Muradbəy adlı bir müsəlman Meğri kəndini I Şah Təhmasibdən satın almış, sonra isə II Şah İsmayılin dövründə bu kəndi məhəllələr üzrə ermənilərə və Azərbaycan türklərinə satmışdır. Kəndin bütün ərazisi dörd hissəyə bölünmiş, bir hissəsi azərbaycanlı kəndxuda Allahqulu Babaqulu ogluna, qalan üç hissəsi isə ermənilərə satılmış və onların tayfa mülkiyyətinə çevrilmişdir (112, 173).

A.Papazyanın nəşr etdirdiyi 15 sayılı sənəddən aydın olur ki, 1520-ci ildə yazılmışdır ki, I Şah Abbas Məlik Haykazın Azərbaycan əyalətinin tərkibində olan Tuşfast və Qafan vilayətlərində yerləşən torpaqların bir hissəsinin qanuni sahibidir (112, 198).

Məlumdur ki, hərbi-strateji maraqların, iqtisadi mənafelərin toqquşması, məzhəb ziddiyətləri üzündən XVII əsrin ilk onilliklərindən fasılərlə 1639-cu ilə kimi davam etmiş səfəvi-osmanlı müharibələri başlayır. 1590-cı il də bağlanmış İstanbul müqaviləsinə görə səfəvilər Zəngəzur da daxil olmaqla Azərbaycanın böyük hissəsini itirdilər.

Bu dövrə aid osmanlı sənədlərində Zəngəzurla bağlı məlumatlara rast gəlmək mümkündür. Məsələn, məmurların verdiyi əziyyətə görə kəndlilərin doğma yurdlarını tərk edib getmələri üzündən kəndlərin boşalması, xəbəri osmanlı hökumətinə çatdıqdan sonra Zəngəzur və Naxçıvan hakimlərinə öz yerlərini tərk etmiş insanların geri qaytarılması üçün lazımı tədbirlərin görülməsi, o cümlədən məhsulunu satmayış vəziyyətdən nağd pula vergi ödəməyi tələb edən məmurların müəyyənləşdirilib cəzalandırılması, sultan torpaqlarını əkib-becərən rəiyətə bu torpaqların idarəsi ilə məşğul olan məmurlar tərəfindən zülm edilib-edilməməsinin aydınlaşdırılması buyurulmuşdu (112, 205).

1593-cü ildə tərtib olunmuş İrəvan əyalətinin Müfəssəl dəftərinə və XVI əsrin sonlarında tərtib olunmuş “İrəvan əyalətinin icmal dəftəri”nə görə Zəngəzur torpaqları Naxçıvan qəzasına tabe olan Sisyan və Bazarçay, İrəvan livasına tabe olan Zar və Zəbil nahiylərinə, ta-

beçiliyi məlum olmayan Urut və İsgəndər qalası livalarına bölünmüştü. Urut livası öz növbəsində Urut, Gığı, Muğancıq, Zəngəzur nahiyələrindən, İsgəndər qalası livasına tabe olan Qapan qəzası isə Kəkberd, Kəhrami-Əyiricə, Kəhrami-saçlı, Masırı, Bagaberd, Mədəni-mis, Gelaberd, Çavandur, Əmlaki-Xənazır, Mincivan, Bərgüşad, Əcənan və Kəhparə nahiyələrindən ibarət olmuşdur. Təbriz livasına tabe olan bu qəzada cəmi 385 kənd və 43 məzrə vardı (112, 206).

Fəxrəddin Kırzioğlu görə isə XVI əsrin sonu – XVII əsrin əvvəlləri osmanlı hakimiyyəti dövründə Qapanat və Zəngəzur Çuxursəd əyalətləri Bayazid və Alaşkertlə birlikdə ayrıca Bayazid livasını təşkil etmişdilər (215, 319).

Mühəribənin gedişində Zəngəzur diyarının şələrdən ibarət müsəlman əhalisi yaşayış yerlərini tərk edib, getdikləri halda osmanlı hökumətinin xeyirxah münasibətini görən ermənilər öz yerlərində qalmışdır. Belə ki, 1593-cü il “Irəvan əyalətinin müfəssəl dəftəri”nə Sisyan, Bazarçay, Zar və Zəbil nahiyələrində qeydə alınmış 94 kənddən yalnız ermənilər yaşayan və əhalisi azərbaycanlılardan və ermənilərdən ibarət bir kəndin sakinləri öz evlərində qalmışdır. İstisna kimi bir türk kəndində (Qarakilsə) də əhali öz kəndində qalmışdı (112, 206).

Beləliklə, göstərilən dövrdə Zəngəzurun adları çəkilən nahiyələrində 94 kənddən yalnız dördünün erməni kəndi olduğunu nəzərə alsaq, əhalinin böyük əksəriyyətinin türk-müsəlmanlardan ibarət olduğunu söyləyə bilərik.

XVIII əsrin ortalarından isə ermənilərin kütləvi köçü ilə əlaqədar bölgədə ermənilərin sayı artmağa başlayır. Məlumdur ki, I Şah Abbas XVII əsrin əvvəllərində osmanlılarla mühəribələri yenidən başlamış, 1603-1612-ci il mühəribəsində qalib gəlib Azərbaycanın bir çox yerlərini, o cümlədən Zəngəzuru geri almışdır. Bundan sonra gələcək mühəribələrdə osmanlılar yenidən bu əraziləri alarsa, möhkəmlənə bilməsinlər deyə əhalini Səfəvi dövlətinin iç ərazilərinə köçürmüştü. 1639-cu ildə mühəribələr bitdikdən sonra köçürülmüş əhali – həm müsəlmanlar, həm də ermənilər öz yerlərinə qayıtmağa başlayırlar.

Bu zaman Zəngəzura yalnız buradan köçürülmüş ermənilər qayıtmadı, həm də Şərqi Anadoluya yaxın ərazilərdən köçürülmüş ermənilər bura gəlib məskunlaşdırılar (112, 207). Belə ki, 1727-ci ildə tərtib olunmuş “Naxçıvan sancığının müfəssəl dəftəri”nə görə ermənilər artıq Zəngəzurun 14 kəndində yaşayırıdlar. XVI əsrin sonlarında Qapan qəzasına daxil olan Bərgüşəd nahiyyəsində erməni yaşamadığı halda 1777-ci ilə Gəncə-Qarabağ əyalətinə daxil olan bu nahiyyədə artıq 52 erməni kəndinin adına rast gəlirik (112, 207).

On dördüncü əsrin sonlarına yaxın böyük fateh Əmir Teymur Qafqaza gəldi. Bu böyük türk sərkərdəsi 1395-ci ildə Süniki tutdu (53, 473).

Öz müstəqilliyini və azadlığını həmişə qoruyub saxlamaq əzmi ilə seçilən Sünik və Albaniya xalqları Əmir Teymur kimi qüdrətli bir cahangirə də müqavimət göstərməyə, vaxtaşırı üsyən qaldırmağa başladılar. Əmir Teymurun göstərişi ilə Sünikdən və Qarabağdan xeyli insan indiki Əfqanistan ərazisinə köçürüldü. “Əfqan tarixi” əsərində deyilir ki, Əğfan tayfası Xəzər dənizi sahilində, Dağıstan yaxınlığındağı Şirvan ölkəsində, yaxud qərbi Babül-Ərbabin (Dərbənd) kənarında yaşayan xəzər və yalanlardan ibarət bir tayfadır. Əfqan (puştu) tayfasının adını albanlar (ağvanlar) ilə əlaqələndirən digər mənbələr də vardır (57, 23).

Albanların Əmir Teymur tərəfindən indiki Əfqanistan ərazisinə köçürülməsi faktı Yesai Həsən Cəlalın “Alban ölkəsinin qısa tarixi” əsərində də qeyd olunur. Müəllif Xorasan və Qəndaharda əfqan tayfalarının yaşadığını və onların xristian albanları olduğunu, Albaniyadan Əmir Teymur tərəfindən bu ərazilərə köçürüldükərlərini vurgulayır (135, 21-22).

Zəngəzurun orta əsrlərdə sonrakı taleyi də türklərlə bağlı olmuşdur. Bu qədim diyar 1410-1468-ci illərdə Qaraqoyunluların, 1468-1502-ci illərdə Ağqoyunluların hakimiyyəti altında olmuşdur. Bu dövrün yadigarları kimi, Zəngəzurda onlarla qəbiristanlıqlar son dövrlərə qədər qalmaqdır idi. Məhz qoç heykəli abidələri, öz bayraqlarında qara (Qaraqoyunlu) və ağ (Ağqoyunlu) qoçları simvol kimi

qəbul edən bu türk dövlətlərinin sitayış və inam simvolu idi. Zəngəzurda üstü ərəb əlifbası ilə türk dilində yazılmış yüzlərlə qoç heykəlli qəbir daşları ulu babalarımızdan bizə qalan çox qiymətli yadigarlar idi, lakin təəssüflər olsun ki, bu abidələri qoruyub saxlaya bilmədik.

1502-ci ildə Şah İsmayııl Xətai öz qızılbaş qoşunları ilə Zəngəzuru fəth etdi, Zəngəzurun iri şəhər və qalalarında Səfəvi Azərbaycan dövlətinin yerli nümayəndəlikləri təsis edildi.

1512-ci ildə isə Osmanlı imperiyası ilə Səfəvi xanədanı arasında uzun sürən qanlı müharibə başlandı. İki qardaş xalq, iki din bir, dil bir, soy-kökü bir olan millət biri-birinə düşmən kəsildi. Vətən torpağı dəfələrlə əldən-ələ keçdi. Bu barədə çox kiçicik, lakin ibrətamız bir sənədin surətini – Urud qalası haqqında Sultan fərmanından çıxarışı hörmətli oxucularımızın diqqətinə çatdırmağı gərəkli hesab edirik:

Bitlis hakimi Şərəf xan ilə Maku sancaqbəyisi Əvəz bəy Sultana məktub göndərib, bildirdilər ki, Naxçıvan əyanından Əmir Ziyaülmüllükün övladlarından olan mövlana Məhəmməd bəd əməlli qızılbaşlardan üz döndərib, öz adamları ilə gəlib Urud qalasına yerləşmişdir. Urud qalasında olduğu müddət ərzində qızılbaşlarla dəfələrlə vuruşmuş və onları məhv etmişdir. Qalanın hakimi Urud qalasını zəbt etmək məqsədilə üzərinə hücum etmişdir sə də, döyüşləri uduzub geri çəkilmişdir. Urud qalasını lazıminca müdafiə etmiş mövlana Məhəmməd sultan üçün də böyük xidmətlər göstərmişdir. Deyilənləri nəzərə alaraq, mövlana Məhəmmədə məxsus və Naxçıvanın Cəhrik, Qıvrəq adlı kəndlərindən və Türküt adlı məzrədən ibarət övlad vəqfinin yenə də onun istifadəsində qalması üçün Sultandan xahiş olunmuş, Sultanın cümadüləvvəl ayı 995-ci il tarixində bu barədə fərmani (əmri-şərif) verilmişdir (109, 51-52).

Nəhayət, Osmanlı Türkiyəsi ilə İran arasında 1639-cu ildə sülh sazişi imzalandı və bu sülh müqaviləsinə görə bir çox Azərbaycan torpaqları kimi, Zəngəzur da Səfəvilərin hakimiyyəti altına keçdi.

Burada ermənilərin böyük hay-küylə təbliğ etdikləri və milli-azadlıq hərəkatı adlandırdıqları bir üsyan haqqında – 1722-1728-ci

illərdə Zəngəzurda baş verən üsyan haqqında danışmaq yerinə düşərdi.

Qeyd etdiyimiz kimi, Qafqazı öz nüfuz dairəsində saxlamaq uğrunda Osmanlı və İran dövlətləri arasında uzun illər mübarizə getmişdir. Bu mübarizədə gah bir tərəf, gah da digər tərəf üstünlük qazanmışdır.

1720-ci ilin əvvəllərində I Təhmasibin şahlığı dövründə İran dövləti tənəzzül keçirirdi. Büyyük dövlətin zəifliyini görən ermənilər həmişə olduğu kimi, yenə də baş qaldırmışdır. Tiflis ermənisi David bəy 1722-ci ildə Qapana gələrək orada hərbiləşdirilmiş dəstə yaratdı. İran xanədanının yerli canişinlərini qovan ermənilər 1723-cü ildə Qapanda “müstəqil” erməni knyazlığının yarandığını elan etdilər. David bəy Kapandakı Babək qalasını istehkama çevirərək orada möhkəmləndi (135, 167).

1726-ci ildə Zəngəzurda osmanlılara qarşı üsyan başladı. Üsyançılar Qafanda sultanın vergi toplayanın idarəsini ələ keçirib, orada Səfəvi dövründən qalmış 32 min vergi sənədini yandırmışdır (101, 187).

Üsyançılar bir neçə il müqavimət göstərdikdən sonra darmadağın edilmişdilər. Avan yüzbaşının Xəzəryani ərazilərdəki rus qoşunlarının komandanı general-feldmarşal V.Dolgorukiyə göndərdiyi 10 noyabr 1729-cu il tarixli məktubdan aydınlaşır ki, onlar I Pyotrun göstərişi və təhrika ilə osmanlılara qarşı mübarizə aparırlarmış. Üsyançılar Tarxan yüzbaşını, Ohan yüzbaşını, Baqqı yüzbaşını və bir neçə başqa nəfəri Bakıdakı rus komandirinin yanına göndərərək yardım diləyirdilər (153, II his., s. 319-320).

Səfəvi dövlətinin zəifləməsindən istifadə edən bəzi ermənilər Azərbaycan torpaqlarını ələ keçirmək üçün coşqun fəaliyyətə keçirlər. Qafandan olan Stepanos adlı birisi 50 tanuferin (kəndxuda) adından bir saxta müraciət tərtib edərək gürcü şahzadəsi VI Vaxtanqa verir və yardım göstərməsini xahiş edir. Vaxtanq Qafan ermənisi kimi qələmə verilən, əslində isə Tiflis ermənisinin oğlu olan, onun yanında xidmət edən David bəyi 300-400 nəfərlik dəstə ilə Qafana göndərir (112, 243-296). Yerli ermənilərdən bir qismini öz tərəfinə çəkməyə

nail olan David bəy öz tərəfdarlarını dağlıq siğnaqlara toplayaraq bölgənin mülki azərbaycanlı əhalisini talan edib öldürməyə, onları bölgədən qovmağa başladı. Bəzi məlumatlara görə David bəyin başçılıq etdiyi erməni qiyamçılarının sayı 7 min nəfər təşkil edirdi (112, 248).

Elə bu zaman – 1724-cü ildə osmanlı qoşunları Zəngəzura yaxınlaşdırılar və 1725-ci ilin fevral-mart aylarında osmanlı qoşunlarının bəzi dəstələri bölgəyə daxil oldular, lakin güclü müqavimətlə üzləşib geri çəkilməli oldular. Qafandakı erməni üsyancıları da Qarabağdakı xristian üsyancıları kimi rus hakimiyyət orqanlarından dəstək alırdılar.

1723-25-ci illərdə İran tərəfindən müqavimət görməyən David-bəy yerli hakimləri özünə tabe etdirərək, Zəngəzurun bir çox məntəqələrini, o cümlədən Urud qalasını ələ keçirir (51, 650-651).

İran ordusunu Cənubi Qafqazdan sıxışdırıb çıxaran osmanlı qoşunları 1725-ci ildə Zəngəzura daxil olaraq David bəyi Urud qalasından vurub çıxarırlar. 1726-cı ildə isə David bəy Qafandakı iqamətgahından qovularaq Meğri rayonu ərazisindəki Əlidərə qalasına sığınır (185, 168).

Osmanlı ordusunun qarşısında davam gətirə bilməyən David bəy yenidən şah Təhmasibə üz tutaraq onun hakimiyyətini qəbul etdiyini bildirir və müttəfiqlik təklif edir. Lakin bu müttəfiqlik bir nəticə vermir və David bəy 1728-ci ildə xəstəlikdən ölürlər. Onun başladığı hərəkatı davam etdirən ermənilərin daha bir “milli qəhrəmanı” Mxitar Sparapet isə daha iki il osmanlı qoşunlarına qarşı partizan mühabibəsi aparır və 1730-cu ildə öz silahdaşlarının biri tərəfindən öldürülür.

Sonrakı 20 ilə yaxın bir müddətdə Zəngəzur ərazisi Naxçıvan bəylərbəyinin tabeliyində oldu. 1748-ci ildə Pənahəli xan Qarabağ xanlığının yaradılmasını elan etdi. Xanlığın hüdudlarını genişləndirən Pənahəli xan Bayat 1750-ci ildə Bərguşada qədər uzanan torpaqları – Tatev, Sisyan, Qafan, Meğri, Güney mahallərini Naxçıvan hakimlərindən aldı (27, 536).

Əgər Bizans və İran imperiyalarının hakimiyyəti dövründə ermənilər Qafqazda az da olsa söz sahibi idilərsə, Səlcuq türklərinin Qafqaza gəlişindən sonra bu yerlərdə uzun müddət davam edən türk dövlətlərinin heç birinin dövründə ermənilər ərazi və milli muxtarıyyət əldə edə bilmədilər. Həmişə olduğu kimi, bu dəfə də erməni qriqorian kilsəsi bütün ermənilərin baş məbədi olmaqla yanaşı, həm də onların siyasi idarəetmə mərkəzi, milli ideologiyani qoruyub saxlayan bir mərkəz rolunu oynadı.

Ermənilərin dövlətçiliyi olmadıqından, etnokulturoloji və dini tərəfdaşları olmadıqından bu kiçik xalq həmişə özünü təcrid vəziyyətində yaşamış, öz mövcudluğunu qorumaq üçün, ətrafindakılara həmişə düşmən kimi baxmış, kilsəni qalaya çevirərək mifik düşmənə qarşı daim səngər dalında birləşmişdir. Orta əsrlərdə də ermənilər belə bir siyasi-ideoloji tənəzzül dövrü keçirmişlər.

Bu illərdə ermənilərin siyasi və mənəvi həyatları kilsə ilə bağlı olmuşdur. Kilsələr müxtəlif din xadimləri vasitəsilə saraylara yol tapmış, müxtəlif bəxşışlərlə, qulluq göstərmək, donoslar yığmaq, şayıələr yaymaq və s. xidmətlərini təklif etməklə hakimlərin etimadını qazanmağa çalışmış və ədalət naminə demək lazımdır ki, çox zaman da istədiyinə nail olmuşdur.

Elxanilərin hakimiyyəti dövründən başlayaraq, qriqorian kilsələri xəzinəyə müəyyən məbləğdə vəsait ödəməklə və xaqana (hakimə) bəxşışlər verməklə ətrafdakı torpaqları, yaxud bütöv kəndləri almış, yaxud kilsənin sərəncamına keçirmişlər. Belə torpaqlar vəqf torpaqları adlanırdı. Onların kilsəyə verilməsi ilə bağlı (satılması, yaxud bağışlanması) yüzlərlə şah fərmanları, alqı-satqı sənədləri (qəbalə) vardır. Bu sənədlərin bir çoxu İrəvanda Matenadaran arxivlərində bu gün də saxlanılmaqdadır. Matenadarandakı bu tipli sənədlər bütöv bir dövrü – XII-XVIII əsrləri əhatə edir.


Elxanilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər dövründə türk-müsəlman şahları öz fərmanları ilə yüzlərlə azərbaycanlı kəndini qriqorian kilsəsinin tabeliyinə vermişlər. O kəndlər də qısa müddət ərzində erməniləşdirilmişdir.

Bir çox vaxtlarda isə varlı ermənilər torpaqları, kəndləri pulla alaraq kilsəyə bağışlamışlar.

İran əsilli erməni alimi A.D.Papazyan Matenadaran-dakı sənədlərin bir çoxunu (alqı-satqı vəkalətnamələri, qəbalələr, fərmanlar, şəhadətnamələr və s.) toplamış və nəşr etdirmişdir. Təbii ki, bütün erməni alimləri kimi, A.Papazyan da öz əsərlərində bir çox hallarda elmi həqiqətin, tarixi ədalətin mövqeyindən deyil, erməni-daşnak siyasəti, şovinist millətçi mövqedən çıxış etmişdir. Ancaq necə deyərlər, “həqiqət gün işığı kimidir, nə qədər basdır-salar, yenə də üstdə qalır”.

Cahan şahın 1449-cu il tarixli fərmanla Matenadaran sənədlərindəki bir həqiqət budur ki, burada bütün satılan Tatev və Vağadi monastır torpaqları ermənilər alırlar; ya kilsə üçün, ya erməni icması üçün, ya da şah fərmanı ilə torpaqlar ya ermənilərə bağışlanır, ya da kilsəyə uzun müddətə icarəyə verilir.

Matenadaran sənədlərindəki ən böyük həqiqət isə bu torpaqların azərbaycanlılara məxsus olmasınaidir. Bu yerlərin Azərbaycan mənşəli olmasınaidir.



*Tatev və Vağadi monastır
torpaqlarının vergidən azad edilməsi
barədə Qaraqoyunlu Cahan şahın
1449-cu il tarixli Fərmani*

Papazyanın aşkara çıxardığı Matenadaran sənədləri içərisindəki 27 qəbalənin 7-si (3-cü, 7-ci, 14-cü, 18-ci, 19-cu, 24-cü və 26-cı sənədlər) Zəngəzurla, Zəngəzur torpaqları ilə bağlıdır.

Həmin sənədlərin qısa məzmununu verməklə, o dövrün Zəngəzuru barəsində, hörmətli oxucularımıza müəyyən əyani məlumat çatdırmaq, fikrimizcə, yerinə düşərdi:

Sənəd 3. Bu sənəd Tatev monastırına mənsub olan Xot, Şinher və Xalidzor kəndlərinin sərhədlərinin dəqiqləşdirilməsi barədə 1400-cü ilə aid qəbalədir.

Qəbalədə qeyd olunur ki, “Azərbaycan ölkəsinin Kapanat və Sisəcan əyalətinin, Naxçıvan tüməninin vicdanlı adamlarının şəhadəti ilə qazı məhkəmə keçirdi və bu məhkəmənin qərarı ilə Urud nahiyyəsinin Xot, Şinher və Xalidzor kəndlərinin hüdudları dəqiqləşdirildi”.

Bəs kəndlərin hüdudlarını müəyyənləşdirən yerlər necə adlanır?
– Təmiz Azərbaycan türkcəsində! Təsəvvür edin ki, bu sənəddə bir dənə də erməni mənşəli yer adı yoxdur: Urud dərəsi, Urud çayı, Zogallı dərə, Ayı dərəsi, Həmid gölü, Beş təpə, Daşxırman, Dəmirçi təpəsi, Çala, Molla Həsən karvansarası, Gədik, İmranlı qəbiristanlığı, Çaxırçımən, Kor çeşmə, Qızıl qaya, Börklü qaya, Qara çinqıllı, Uzun qaya, Keçi qayası və s.

Bəs sənədi kim doldurub? – Naxçıvanlı Qəzi oğlu Əhməd, İnayətulla oğlu Rəhmətulla, Uruddan Söhrab (207, 251).

Sənəd 7. 1450-ci ildə tərtib olunmuşdur. Tatev monastırının baş keşişi (Vardabet) Şimavon Anqexakotski (Əngələvidli – M.U) tərəfin-dən Svari, Tandzatap, Taşu və Aqans kəndlərinin Əmir Rüstəmdən, Kosmakot kəndinin Qəzənfər Cahan oğlundan və bir bağın Pirqulu-dan satın alınıb Tatev monastırına bağışlaması haqqında bu qəbalənin Seyyid Rumi Məhəmməd, habelə Urud kəndindən Söhrab və Rüstəm adlı şəxslər yazmış, Naxçıvan qazısı Zaməddin imzalayaraq möhürlə təsdiq etmişdir (207, 275).


Bu qəbalə tərtib edildikdən bir neçə il sonra, 1468-ci ildə Həsən Əli Qaraqoyunlunun Tatev monastırına vəqf torpaqları ayrılması ba-

rədə fərmanı olmuşdur. Həmin fərmana görə, yuxarıda adaları çəkilən kəndlərlə yanaşı, daha on kənd Tatev monastırının tabeçiliyinə verilmişdir.

Sənəd 14. Azərbaycan ölkəsinin Qapanat vilayətinin Urud nahiyyəsində yerləşən Tatev monastırına məxsus Tatev, Svari, Taşu, Ağakəndi, Tanzatap, Xotanan, Xalidzor, Şinher, Xot, Kits, Bordi, Dəstəgerd, Gölyazı, Bnunis, Qarakilsə kəndlərinin və bağ yerlərinin əvvəllər vardaped Şimavona məxsus olması və onun tərəfindən monastırbağışlanması barədə qəbalə 1508-ci il 8 noyabr tarixdə tərtib edilmiş və Sisəcan qazisi Şükrulla Ənsari tərəfin-dən imzalanaraq möhürlə təsdiq edilmişdir (207, 297).

Bu sənəddə düz beş yerdə “Azərbaycan ölkəsinin Urut-Kapanat nahiyyəsi” ifadəsi işlənmiş, 2 yerdə isə Sisəcanın Azərbaycan ölkəsinin Naxçıvan tüməninə aid olduğu vurğulanmışdır.

Bu sənədi də Zəngəzura aid digər qəbalələr kimi Urudlu Söhrab yazmışdır. Çox güman ki, Söhrab sonradan bu qəbalələrin surətini çıxarıb arxivə qaydaya salan şəxsdir. Çünkü qəbalələrin verilmə tarixləri arasında 150 ilə qədər fərq vardır və təbii ki, bu müddət orta insan



*Qaraqoyunlu hökmdarı Həsən Əlinin
Tatev və Vağadi kilsələri barədə
1468-ci il tarixli Fərmani*

ömründən iki dəfə uzun olduğundan Söhrab bu sənədlərin orijinalinin tərtibində heç cür iştirak edə bilməzdi.

Sənəd 18. Tatev monastırına məxsus torpaqlar və digər əkin yerləri haqqında qəbalədir. Qəbalədə Azərbaycan ölkəsinin Naxçıvan tüməninin Qapanat və Urut nahiyyələrində yerləşən Tatev monastırının torpaqlarının dəqiqləşdirilmiş sərhədləri göstərilmişdir (207, 309). Qəbalə Bürhanəddin oğlu Nəsir, Urudlu Söhrab və Məhəmməd Kazım tərəfindən yazılmış, vəzir Mirzə Ataullanın möhürü ilə təsdiq edilmişdir.

Sənəddə 9 avqust, 1556-ci il (hicri tarixi ilə şəvvəl ayının 12-si, 964-cü il) tarixi göstərilmişdir.

Sənəd 19. Bu Tatev monastırına məxsus olan kəndlərin vəqf mülkiyyətində olduğunu təsdiq edən 1558-ci il tarixli aktdır. Aktda Sisəcan və Urut nahiyyələrinin bir neçə kəndinin ərazisi, əkin yerləri, gəlirləri və gəlirlərinin paylanması yoxlanılması nəticələri göstərilmişdir.

Akt hicri tarixi ilə 965-ci ilin şaban ayında (19 may – 16 iyun 1558-ci il) tərtib edilmiş və vəzir Mirzə Ataullanın möhürü ilə təsdiq olunmuşdur (207, 312).

Sənəd 24. Bu 1576-ci il tarixli qəbalədir. Ermənilərin Zəngəzurda məskunlaşması və torpaq sahibinə çevrilməsi prosesini əyani surətdə izah edən çox əhəmiyyətli bir tarixi sənəddir. Bu qəbalədən aydın olur ki, əslən Cuğa kəndindən olan, müsəlmanlığı qəbul etmiş Murad bəy adında bir erməni Səfəvi hökmdarı şah Təhmasibdən Meğri kəndini satın almış, sonra isə II Şah İsmayılin dövründə bu kəndi məhəllələr üzrə kənd sakinlərinə (ermənilərə və azərbaycanlılara) satmışdır. Alqı-satqı Murad bəylə Meğri kəndinin yuxarı məhəlləsinin sakını kəndxuda Allahqulu Babaqulu oğlu, Meğri kəndinin orta məhəllə sakinləri Əlvənd oğlu Qriqor və İsfəndiyar oğlu Axpercan, Meğri kəndinin aşağı məhlə sakını keşiş Novşiraz oğlu Zəkəriyyə arasında olmuşdur (207, 325). Göründüyü kimi, Meğri kəndinin bütün ərazisi dörd paya bölünmüş, onun bir payı azərbaycanlıya (kəndxuda Allahqulu Babaqulu oğluna) qalan 3 hissə isə ermənilərə satılmışdır və onların tayfa mülkiyyətinə çevrilmişdir. Diqqət yetirin:

Erməni Murad bəy azərbaycanlılar yaşayış Meğri kəndini Azərbaycanın hökmdarı II Şah Təhmasibdən alır. Müəyyən vaxt ərzində orada ermənilər məskunlaşır və axırdı kənd orada yaşayış ermənilər arasında bölüşdürürlür. Bu yolla da bütün orta əsrlər boyu ermənilərin Zəngəzurda (eləcə də Qarabağda) məskunlaşması davam edir. Ermənilər hər vəchlə, müxtəlif üsullarla Azərbaycan torpaqlarına yiye-lənməyə can atmışlar, təəssüflər olsun ki, çox zaman da istədiklərinə nail olmuşlar.

Sənəd 26. Bu sənəd Sevadan kəndinin otlaq sahəsinin bir hissəsinin Meğri kəndinin icmasına satılması barədə 1587-ci il tarixli qəbalədir. Əvvəlki qəbalədə olduğu kimi, burada da torpağı alanlar hamısı (7 nəfər) milliyətcə ermənilərdir. Sənəddə satılan ərazinin sərhədləri (türk adlarıdır) və qiyməti göstərilmişdir. Qəbalə 28 fevral 1587-ci il tarixdə Ordubadda tərtib edilmişdir (207, 333).

Matenadarandakı şah fərmanları. Matenadaranda saxlanılan orta əsrlərə aid şah fərmanlarını, hökmləri, qərarları, fətvaları, alqisatçı sənədlərini (qəbalə, vəqfnamə, icranamə), müqavilələrini aşdırarkən bir daha bu qənaətə gəlirsən ki, uzun əsrlər boyu dövlətçiliyi olmayan erməni xalqı öz milli varlıqlarını qoruyub saxladıqlarına görə erməni kilsəsinə və tabeçiliyində yaşadıqları türk-müsəlman şahlarına ömür boyu minnətdar olmalıdırlar.

Məlumdur ki, XII əsrənən XIX əsrə qədər bütün Qafqaz kimi, Zəngəzur (Sisakan) ölkəsi də türk (istər Osmanlı, istərsə də İran) sultanlarının və şahlarının himayəsində yaşamışdır. Bütün dövrlərdə həm islam dini, həm də türk hakimləri erməni-qriqorian kilsəsinə nəinki döyümlü münasibət göstərmiş, hətta bu kilsəni daima himayə etmişdir.

İstər Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin zamanında, istərsə də Səfəvilər xanədanının hakimiyyəti dövründə erməni kilsə və monastırları nəinki vergidən azad olunmuş, hətta onlara müsəlmanlara verilməyən bir sıra imtiyazlar verilmişdir.

Qaraqoyunlu Cahan şahın 1449-cu il tarixli fərmanı ilə Tatev və Vağədi monastırları vergilərdən azad edilmiş, onların tabeliyində olan kəndlərin məhsullarından monastıra xüsusi pay ayrılması göstərilmiş,


monastırların hər hansı fəaliyyətinə qarışmaq Urut nahiyyəsinin darğası, məlik və kəndxudalarına qəti surətdə qadağan edilmişdir. Qaraqoyunlu Cahan şahın digər bir fərmanı ilə (tarixi oxunmur) Vağədi və Tatev monastırlarının vergi immuniteti bir daha təsdiq edilir və Göycə vilayətinin erməni ruhanilərinin tabeçiliyi Tatev monastırına aid olunur (206, 163).



*Şah İsmayıllı Xətainin
Tatev monastırını bir sırə
vergilərdən azad edən
1503-cü il tarixli Fərmani*

Qaraqoyunlu hökmdarı Həsən Əlinin 1468-ci il tarixli fərmani ilə Tatev və Vağədi kilsələri daha bir sırə vergilərdən (mal, ixracat, torpaq rentası), bu kilsələrin vəqf torpaqlarında yaşayış kəndlilər biyar ödəmələrindən azad olunurlar. Bu fərmanla Əmir Rüstəm adlı bir Sünik knyazı tərəfindən 14 kəndin Tatev kilsəsinə satılması və həmin kəndlərin vəqf torpaqları siyahısına salınması bir daha təsdiq edilir (206, 167).

Şah İsmayıllı Səfəvinin 1503, 1506, 1510-cu il tarixdə Tatev kilsəsi ilə bağlı üç fərmani olmuşdur. Həmin fərmanlarda Azərbaycanın padşahı Tatev kilsəsinin vəqf torpaqlarının hüdudlarını dəqiqləşdirir, bu ərazilərin daha da genişləndiyini, əlavə bir neçə kəndin, o cümlədən Göycə vilayətindəki bir sıra erməni kəndlərinin Tatevin vəqf torpaqlarına aid edilməsini təsdiq edir (206, 173-176).



*Şah İsmayıllı Xətainin
Tatev monastrının hüquqlarının
artırılması barədə
1506-ci il tarixli Fərmani*



*Sisəcan, Urut və Giği
nahiyələrindəki kəndlərin
Tatev monastırının
mülkiyyətinə verilməsi barədə
Şah İsmayıllı Xətainin
1510-cu il tarixli Fərmani*

I Şah İsmayılin bu fərmanları ilə Tatev kilsəsi o dövrdə mövcud olan çoxsaylı vergilərinin (ixracat, avarizat, savari, peşkəş, salami, novruzi və s.) demək olar ki, hamısından azad edilmişdir.

Bu o demək idi ki, Tatev kilsəsinin vəqf torpaqları sayılan 100-dən artıq kəndin bütün gəlirlərinin bölüşdürülməsinə kilsə özü nəzarət edirdi, başqa sözlə, bu ərazilərin hakimi-mütləqi kilsənin baş ke-

şishi idi. Bu fermanın başqa bir müddəası ilə Arran, Arazbar, Sisəcan, Qapanat və Urut hakimlərinə kilsəyə hər hansı cür təsir göstərmək qəti surətdə qadağan edilirdi.



*Tatev monastrının tabeliyindəki
kəndlər barədə I Şah Təhmasibin
1557-ci il tarixli Fərmanı*

ermənilər əvvəl balaca erməni kəndlərinin ətrafında məskən salaraq, onları böyüdürlər, sonra isə yeni erməni kəndləri salmağa başladılar, Gorus rayonu ərazisindəki erməni kəndlərinin çoxu bu dövrdə gəlmə ermənilər tərəfindən salınan kəndlərdir. Bu illərdə Zəngəzurda ermənilərin sayının artması, onların varlanması və nüfuz sahibinə çevril-

Şah İsmayılin xələfi I Şah Təhmasibin 1557-ci il və 1562-ci il tarixli fermanları ilə Tatev kilsəsinin tabeliyindəki vəqf torpaqları da-ha da genişləndi, kilsə bütövlükdə vergi və rüsumlardan azad edildi və ümumiyyətlə, divanın tabeliyindən çıxarıldı (207, 180). Başqa sözlə, Tatev kilsəsi ərazidə müstəqil dini və idarəetmə hüququ əldə etdi.

Bu fermanlar əslində Zəngəzurdakı qeyri-müsəlman əhalinin yaşadığı bütün torpaqların Səfəvilərin nəzarətindən çıxarılması demək idi. Məhz Səfəvi xanədanının bu cür siyasətinin nəticəsi idi ki, bir çox yerlərdən ermənilər kütłəvi surətdə Tatev kilsəsinin nəzarəti altında olan torpaqlara köçməyə başladılar. Gələn

məsi Tatev kilsəsinin din pərdəsi altında apardığı siyasi fəaliyyətin nəticəsi idi.

Şah sələflərinin siyasetini davam etdirən II Şah Abbas ermənilərə daha da diqqət və qayğı ilə yanaşmış, Səfəvilər səltənətinin xristian təbəələrinə mehriban münasibətini bir sıra fərman və göstərişləri ilə maddiləşdirmişdir. Şah Abbasın 1644-cü il və 1645-ci il tarixli fərmanları Səfəvilər dövlətinin ərazisindəki mövcud erməni kilsələrinin təmiri, bərpası və yeni kilsələrin tikilməsi üçün möhkəm hüquqi baza yaratdı. Bu fərmanlarda göstərilirdi ki, yerli müsəlman hakimlər ermənilərin dini ayinlərini yerinə yetirmələrinə, erməni kilsələrinin bərpasına və yeni kilsələrin tikintisinə qətiyyən mane olmamalı, əksinə, hər cür köməklik göstərməlidirlər. Şah Abbasın bu fərmanları, Səfəvilər dövlətinin erməni kilsələrini himaya etdiyini və ona daim yardım göstərəcəyini bir daha təsdiq edirdi. Bu fərmanlardan sonra ermənilər yaşayan bir çox ərazilərdə yeni kilsələr tikilməyə başladı, mövcud kilsələr genişləndirildi, o cümlədən, Tatev kilsəsi demək olar ki, yenidən tikildi və iki dəfədən çox genişləndirildi (208, 342-348).

Şah Abbas özünün 1650-ci il fərmanı ilə erməni kilsələrinə bir sıra özünüidarə və məhkəmə imtiyazları verdi. Bu fərmana görə ermənilərin öz aralarındaki istənilən mübahisələr erməni-qriqorian kilsəsi tərəfindən həll edilə bilərdi. Baş keşisin qərarı əyalət hakiminin qərarı dərəcəsində hüquqi qüvvəyə malik idi.

Matenadaranın Zəngəzurla bağlı sənədlərinin Tatev monastırının tabeliyindəki kəndlər üzrə öyrənilməsi və təhlili onu göstərir ki, orta əsrlərdə ermənilərin bu bölgədə yerləşməsi, möhkəmlənməsi və yayılması Tatev kilsəsinin din pərdəsi altında aparılan ardıcıl siyasi fəaliyyəti və ayrı-ayrı erməni mənsəb sahiblərinin adı ilə bağlıdır.

Torpaqlar ilk əvvəl erməni kilsələri tərəfindən, monastırın vəqf torpaqları adı altında satın alınmış, sonra bu alqı-satqı qəbalələri şah fərmanları ilə təsdiq olunmuşdur. Beləliklə, kilsə ətraflarındakı böyük ərazilər bir növ kilsənin xüsusi mülkiyyətinə çevrilmişdir.

Növbəti mərhələdə erməni din xadimləri tez-tez şah dərgahına müraciət edərək, saraya nümayəndələr göndərərək, müxtəlif hədiyyə

və bəxşislər apararaq, kilsə və monastırlara bir sıra iqtisadi və vergi güzəşt'ləri verən fərmanların qəbul edilməsinə nail olmuşlar. Bundan sonra vəqf torpaqlarında yeni erməni kəndləri salınmış, ermənilərin bu kəndlərdə kompakt yaşayışı təmin olunmuşdur.

Üçüncü mərhələdə isə kilsə II Şah Abbasın fərmanları ilə Səfəvi xanədanından bir sıra hüquqi və təşkilati imtiyazlar alaraq erməni icmasının idarəetmə mərkəzinə çevrildi.

2.4. Zəngəzur Osmanlı hakimiyyəti dövründə

XVI əsrin sonlarında Səfəvi dövlətində yaranmış qeyri-sabit vəziyyətdən istifadə edən Osmanlı imperiyası yenidən dağidıcı mühəribəyə başlayaraq, Səfəvilər dövlətinin bir sıra ərazilərini işğal etmişdir. 1578-ci ildə başlayan və bir neçə mərhələdə davam edən Osmanlı-Səfəvi müharibəsi əsasən Azərbaycan torpaqlarında aparılmışdır. Bu müharibədə ilk hücuma məruz qalan Qərbi Azərbaycan torpaqları olmuşdur. 1578-1586-ci illərdə aparılmış müharibələr nəticəsində Qərbi Azərbaycanın tərkib hissəsi olmuş Zəngəzur osmanlılarının əlinə keçir.

Zəngəzuru ələ keçirmiş osmanlılar bu bölgəni idarə etmək məqsədilə xüsusi hesabat dəftərləri tərtib edirlər. Zəngəzura aid məlumatlar ayrı-ayrı dövrlərdə bu yerlərin inzibati tabeçiliyində olduğu İrəvan, Naxçıvan, həmçinin Urut və İskəndər qalası livaları ilə bağlı dəftərlərdə eks olunmuşdur.

Bunlardan biri 1593-cü ildə hazırlanmış “İrəvan vilayətinin müfəssəl dəftəri”, digəri – təxminən 1593-cü ildə hazırlanmış və şərti olaraq “Urut və İskəndər qalası livalarının müfəssəl dəftəri” adlanan dəftər, üçüncüüsü, 1595-ci ildə hazırlanmış “İrəvan vilayətinin icmal dəftəri”dir. Bundan əlavə 1603-cü il tarixli “İrəvan əyalətinin sicil dəftəri”, 1727-ci ildə hazırlanmış “Naxçıvan sancağının müfəssəl dəftəri” və 1728-ci ildə tərtib olunmuş “İrəvan əyalətinin icmal dəftəri”ndə Zəngəzur diyarının inzibati bölgüsü, yaşayış məskənlə-

ri, əhalisi, əhalinin məşğulliyəti və torpaq sahibkarlığı barədə geniş məlumatlar verirlər. Naxçıvan və İrəvan sancaqlarının sicil dəftərləri mərhum akademik Ziya Bünyadov və tarixçi alim Hüsaməddin Məmmədov tərəfindən ətraflı araşdırılmış, tərcümə edilmiş, şərhlər və qeydlərlə çap olunmuşdur.



Urud qəbiristanlığında sənduqə

XVI əsrin sonlarında hazırlanmış “İrəvan vilayətinin müfəssəl dəftəri”nə və “İrəvan vilayətinin icmal dəftəri”nə görə Zəngəzur torpaqları Naxçıvan qəzasına tabe olan Sisyan, Bazarçayı, İrəvan livasına tabe olan Zar və Zəbil nahiyyələrinə (40, 156, 324-328, 330-333, 360-365; 37, 259-272, 310-323), tabeçiliyi məlum olmayan Urut və İskəndər qalası livalarına bölünmüdüdür. Öz növbəsində Urut livası Urut, Gığı, Muğancıq, Zəngəzur nahiyyələrindən (130, 113b-128a), İskəndər qalası livasına tabe olan Qapan qəzası isə Kekeberd, Kəhrəmi-əyrinci, Kəhrəmi-saçlı, Masırı, Bağaberd, Mədəni-mis, Gelaberd, Çavundur, Əmlaki-xənazır, Mincivan, Bərgüşad, Əcənan və Kəhpərə nahiyyələrindən ibarət olmuşdur (130, 128b-191b).

Bu dəftərlərin hazırlandığı XVI əsrin sonlarında Naxçıvan qəzasına tabe olan Sisyan nahiyyəsində 32 kənd və 5 məzrəə (vaxtilə yaşayış məskəni olmuş, lakin sonralar əhalisi köcdüyünə görə əkin yeri kimi istifadə olunan yerlər), Bazarçayı nahiyyəsində 13 kənd və

1 mərzəə, Zar nahiyyəsində 25 kənd və 1 mərzəə, Zəbil nahiyyəsində isə 24 kənd olmuşdur.

Bunlardan əlavə Zəbil nahiyyəsində 18 yaylaq da qeydə alınmışdır (41, 156, 324-328, 330-333, 360-365).

Urut livasına tabe olan nahiyyələrdə 104 kənd və 5 mərzəə, o cümlədən Urut nahiyyəsində 33 kənd və 3 mərzəə, Gığı nahiyyəsində 12 kənd, Muğancık nahiyyəsində 41 kənd və 1 mərzəə, Zəngəzur nahiyyəsində isə 18 kənd və 1 mərzəə qeydə alınmışdır (130, 113b-128a).

İskəndər qalası livasına tabe olan Qapan qəzasının nahiyyələrində 385 kənd və 43 mərzəə olmuşdur. Bunlardan 21 kənd və 1 mərzəə Kekeberd nahiyyəsində, 22 kənd və 3 mərzəə Kəhrami-Əyrinci nahiyyəsində, 20 kənd və 13 mərzəə Kəhramı-saçlı nahiyyəsində, 23 kənd və 2 mərzəə Masırı nahiyyəsində, 28 kənd Bağaberd nahiyyəsində, 4 kənd və 1 mərzəə Mədəni-mis nahiyyəsində, 36 kənd Əcənan nahiyyəsində, 15 kənd və 2 mərzəə Gelaberd nahiyyəsində, 45 kənd və 10 mərzəə Çavundur nahiyyəsində, 6 kənd Mincivan nahiyyəsində, 58 kənd Bərgüşad nahiyyəsində, 93 kənd və 5 mərzəə Kəhparə nahiyyəsində idi (130, 128b-191b).

1578-ci ildə osmanlılarla səfəvilər arasında başlamış müharibənin acı nəticələrindən biri də Azərbaycan torpaqlarında, o cümlədən Zəngəzur diyarının türk-müsəlman əhalisinin yaşadığı kəndlərini tərk etmələri olmuşdur. 1590-ci il “Irəvan vilayətinin müfəssəl dəftəri”nə görə Sisyan, Bazarçayı, Zar və Zəbil nahiyyələrində qeydə alınmış 94 kənddən yalnız beşinin – ermənilər yaşayan Tulus (Dulus), Ənkləberd, Pirnəqut kəndlərinin, əhalisi qarşıq, yəni türklərdən və ermənilərdən ibarət olan Əxlətiyan kəndinin və türklərin yaşadığı Qarakilsə kəndinin əhalisi öz yerlərini tərk etməmişdilər.

Ermənilərin bu müharibə illərində öz yerlərini tərk etməmələrini təbii qəbul etmək lazımdır, çünkü müharibə ərəfəsində osmanlı sultanı III Muradın (1574-1595) 28 aprel 1578-ci (20 səfər 986) ildə verdiyi fərmana əsasən ermənilərə heç bir zərərin vurulmaması xüsusi olaraq tapşırılmışdır. Ələ keçiriləcək torpaqlarda yerli əhali ilə necə rəftar olunması ilə əlaqədar verilmiş bu fərmandada müsəlman və xris-

tian (erməni) əhaliyə fərqli münasibət göstərilməsi cidd-cəhdə vurgulanan məqamlardan ən başlıcası idi. Müqayisə edək; müsəlman əhalisi ilə bağlı fərmandada deyilirdi ki, “*nizə və qılincın hədəfi olduqlarına (yəni kişilərin məhv edilmələri ilə bağlı qərar verildiyinə – M.U.) görə onların övladları və zövçələri əsir götürülməli, məmləkət və vilayətləri istila olunmalı... malları qazi qullarının qəniməti olmalı...*”. Halbuki elə həmin fərmandada ermənilərlə bağlı olaraq, “...rəayadan xarac-güzər erməni tayfasının isə mallarına ziyan vurmayanın, canlarına xəsarət yetirməyəsən”, deyə yazılmışdır (132).

Göründüyü kimi, Azərbaycanın digər diyarları kimi, Zəngəzurun türk-müsəlman əhalisi, onların osmanlılar üçün Səfəvi şahının təbəəsi, qızılbaş (şıə) olmalarına görə osmanlıların daima hədəfində olmuşdular. Məhz ehtimal olunan təqiblərdən qurtulmaq üçün Zəngəzurun türk-müsəlman əhalisi yeganə çıxış yolu kimi öz yerlərini tərk etməkdə görmüş və buna görə də Zəngəzurun nahiyələrinin təsviri hazırlanarkən, bu diyarın azərbaycanlı kəndləri heç kimin yaşamadığı yerlər kimi qeydə alınmışdır.

Əgər Zəngəzur nahiyələrinin 94 kəndindən yalnız dördündə ermənilərin yaşadığını nəzərə alsaq, XVI əsrə bu diyarın əhalisinin demək olar ki, əksəriyyəti türk-müsəlman əhalisindən ibarət olmuş, ermənilər isə XVII əsrin ortalarından etibarən bu yerlərə kütləvi şəkildə köç etməyə və yayılmağa başlamışlar. Söylədiklərimizi belə bir fakt da təsdiq edir: 1593-cü ildə dörd kənddə qeydə alınmış ermənilər, 1727-ci ildə tərtib olunmuş “Naxçıvan sancağının müfəssəl dəftəri”nə görə artıq Zəngəzurun 18 kəndində yaşayırdılar. Adlarını yuxarıda qeyd etdiyimiz kəndlərlə yanaşı, 1727-ci ildə ermənilər Zəngəzurun daha 14 kəndinə – Uz, Qızılca, Talibabad, Ərikli, Pul, Qalacıq, Ortagir, Benis, Dəsdgird, Şəki, Kivas, Şələt, Sükar və



Sultan III Murad

Berdi kəndlərinə yerləşmişdilər (116, 253-287). Daha bir misal. XVI əsrin sonlarında Qapan qəzasına tabe olan Bərgüşad nahiyəsində ermənilər yaşamadığı halda, 1727-ci ildə Gəncə-Qarabağ əyalətinin tərkibində olan bu nahiyəyə artıq 52 erməni ailəsi köçüb yerləşmişdir (116, 489-530).

Fikrimizcə, burada yerləşmiş ermənilər yerli əhalidir, vaxtilə I Şah Abbasın İranın iç əyalətlərinə köçürüyü ermənilərin təkrar geri qayıtmalarına icazə verilərkən, onlar öz yerlərinə, yəni Şərqi Anadolu ilə həmsərhəd olan nahiyələrə deyil, Naxçıvan və Zəngəzur nahiyələrinə yerləşmiş ermənilər olmuşlar. Aydınlıq üçün onu da qeyd etmək lazımdır ki, o dövrün hadisələrini şərh edən erməni tarixçilərinin çığır-bağırına rəğmən I Şah Abbas Anadolu, Qars, Naxçıvan və qismən Zəngəzur ərazilərindən yalnız erməniləri deyil, orada yaşayan bütün əhalini İranın içərilərinə köçürmüdü. Belə köçürülmə siyasəti o dövrün mühəribələrində döyük taktikası kimi həyata keçirilirdi. Belə ki, hücum edən Osmanlı əsgərləri tutduqları ərazini bomboş görüb, orada möhkəmlənməyin ərzaq, qida, yem təminatının mümkün-süzlüyünü görərək geriyə qayıdırıldılar. Məhz I Şah Abbas torpaqları Osmanlı işğalına verməməkdən ötrü bu ərazilərdəki əhalini Ərdəbil ətrafına köçürmüş, yaşayış evlərini, bağları və əkin sahələrini yandırılmışdır. Bir balaca ictimai-siyasi sakitlik yaranan kimi Zəngəzurun azərbaycanlı əhalisi yenidən öz yerlərinə qayıtmışlar.

1595-ci il tarixli “Irəvan vilayətinin icmal dəftəri” Zəngəzur di-yarında osmanlıların tətbiq etdiyi torpaq sahibliyi və torpaq sahib-lərinin etnik mənsubiyəti haqqında geniş məlumat verir. Osmanlı torpaq sahibliyi ilə bağlı qaydalara görə dövlətin maliyyə idarəsi hər bir kəndi, həmçinin vaxtilə yaşayış məskəni olmuş və sonradan heç kimin yaşamamasına baxmayaraq, əkin yerləri əkinçilik üçün istifa-də olunan kəndləri (məzrəələri) gəlir mənbəyi kimi icmal dəftərlərinə salmışdır. İllik gəlirin həcmindən asılı olaraq, torpaq sahibliyi, xas, timar və zəmat kimi bölünmüdüllər. İllik gəliri 3 mindən 20 min ağaçaya qədər olan gəlir mənbəyi timar, 20 mindən 100 minə qədər olan gəlir mənbəyi isə zəmat adlanırdı. Əgər illik gəlir 100 min a-

çadan artıq olurdusa, bu torpaq sahibliyinə xas deyilir və əsasən sultan və onun ailə üzvlərinə, bəylərbəylərə, sancaqbəylərinə və yüksək vəzifəli və rütbəli şəxslərə verilirdi. Nəzərdən keçirdiyimiz 1595-ci il tarixli “Irəvan vilayətinin icmal dəftəri”nə görə, Sisyan nahiyyəsində 12 zəamət və 32 timar, Bazarçayı nahiyyəsində 13 timar, Zar və Zəbil nahiyyələrində isə, 5 zəamət və 46 timar mövcud olmuşdur (40, 259-272, 310-323).

Adını yuxarıda qeyd etdiyimiz icmal dəftərinə görə, zəamətlərə və timarlara adətən bir və ya bir neçə kəndin gəliri aid edilmişdir. Bundan əlavə, bir neçə torpaq sahibi bir və ya bir neçə kəndin gəlirini bölüşdürüdürlər. Beləliklə də, Zəngəzurun osmanlı dövrü tarixində bir kəndin idarə edilməsində bir neçə torpaq sahibinin iştirak etdiyinin şahidi oluruq. Heç şübhəsiz ki, bu keçici xarakter daşımış və sırf osmanlılar dövrü ilə əlaqədar olmuşdur. Lakin bizim üçün daha maraqlısı, Zəngəzur diyarının kəndlərinin torpaq sahiblərinin hamısının türk-müsəlman əhalisindən ibarət olmalarıdır (bax: 40, Əlavə 2).

1728-ci ildə tərtib olunmuş “Irəvan əyalətinin icmal dəftəri”nə görə isə, Zəngəzur diyarının kəndlərinin torpaq sahibliyində ciddi dəyişikliklər baş vermiş və onların hamısı sultan xaslarına aid edilmişdilər (81, 120-124, 150-152).

Şübhəsiz ki, Osmanlı idarəciliyi dövründə də, Zəngəzurun yerli hakimləri müsəlmanlar olmuş, ərazinin həm azərbaycanlı, həm də qeyri-azərbaycanlı kəndlərinin idarə edilməsi bu hakimlər tərəfindən həyata keçirilmişdir. Zəngəzur diyarının yerli idarəciliyinin hansı



*Sarı Aşığın (XVIII əsr) abidəsi.
Qubadlı rayonunun Güləbird kəndi*

illərdə kimlərə tapşırıldığı barədə mənbələrdə geniş məlumatlar olmasa da, bəzi faktlar bu məsələyə də aydınlıq gətirir. Misal üçün, Səfəvilər dövlətinin tarixi ilə bağlı əvəzsiz mənbə olan İskəndər bəy Münşinin (Türkman) “Tarixi-aləm-arayı – Abbasi” əsərində 1628-ci ilə aid hadisələrdən bəhs edərkən, müəllif Səfəvi əmirləri arasında Naxçıvan təməninə tabe olan Qapan ölkəsinin hakimi kimi türkmən camaatının Ördəkli oymağından olmuş Həsən sultanın, Bərgüşad hakimi kimi isə Maqsud sultanın adlarını qeyd etmişdir (84, 762).

XVIII əsrin 20-ci illərinə, yəni osmanlı dövrünə aid həmin məsələ ilə bağlı məlumatlar, İstanbuldakı Başbakanlık Osmanlı Arxivində saxlanılan və 1730-cu ildə tərtib olunmuş “Sancaq tevcih dəftəri”ndə də vardır. Bu dəftərin məlumatlarına görə Qapan sancaqbəyisi vəzifəsinə 14 oktyabr 1724-cü (hicri 25 məhərrəm 1137-ci) ildə Bayəzid sancaqbəyisi Mahmud paşanın təqdimati ilə osmanlıların Naxçıvan uğrunda apardıqları döyüslərdə şücaət göstərmiş əylisli Musaxan oğlu Əhməd bəy təyin olunmuşdur.

1727-ci ilin iyun ayının sonlarında (zülqəddə 1139-cu hicri ilində) Təbriz sərəsgəri Əli paşanın təqdimati ilə Qapan sancağı Qoca Əli paşa adlı bir şəxsə maaş kimi əvvəlcə arpalıq, 19 mart 1729-cu (hicri 18 şaban 1141-ci) ildə isə, yurdluq şəklində verilmişdir. 1730-cu ildə Əli paşanın vəfatından sonra, 5 mart 1730-cu (hicri 15 şaban 1142-ci) ildə Təbriz sərəsgəri Mustafa paşa Qapan sancağının idarəsini İrəvan valisi İbrahim paşaya tapşırılmışdır.

XVIII əsrin 20-30-cu illərində İrəvan livasına tabe olan Zar-Zəbil bölgəsi İrəvan livasının dəftəri tərtib olunana qədər, yəni müvəqqəti olaraq sancaq kimi qəbul edilmiş və 1724-cü ilin noyabr ayının sonlarında (hicri rəbiüləvvəl 1137-ci il) Maraş alaybəyisi Zülqədər oğlu Seyid Mustafa Zar-Zəbil sancağının sancaqbəyisi vəzifəsinə təyin olunmuşdur. Lakin 2 yanvar 1725-ci (hicri 16 rəbiülaxır 1138-ci) ildə İrəvan valisi Rəcəb paşa və baş dəftərdar İbrahim Əfəndinin birgə qərarı ilə Zar-Zəbil sancaqlıqdan çıxarıllaraq, nahiyyə statusuna keçirilmiş və buradan əldə olunan gəlirin hamisinin İrəvan qalası qarnizonunun əsgərlərinin maaşı kimi müəyyən edilmişdir (124, 113-114).

III FƏSİL

RUSİYA İŞGALİ VƏ ERMƏNİLƏRİN ZƏNGƏZURA KÖÇÜRÜLÜB YERLƏŞDİRİLMƏSİ



Tarix boyu özgə torpaqlarında gözü olan ermənilərin “Böyük Ermənistən” dövləti yaratmaq ideyaları “xristian himayəçiliyi” pərdəsi altında müstəmləkəçilik siyasəti yeridən Rusyanın da mənafeyinə uyğun gəlirdi. Hindistanı və Yaxın Şərqi işğal etmək arzusunda olan Rusiya imperiyasına Türkiyə, İran və Azərbaycan sərhədləri kəsiyində etibarlı dayaq lazımdı ki, əlverişli şərait yetişən kimi həmin etibarlı ərazidən hərbi meydança kimi istifadə edə bilsin.

3.1. Rusiya işgalində erməni faktoru

XIV əsrin sonlarında öz dövlətini quran çar Rusiyası yarandığı gündən işgalçı, imperiyapərəst mövqedə olmuşdur. İvan Qroznının ekspansionist siyaseti ondan sonrakı rus çarları, xüsusilə, I Pyotr tərəfindən daha geniş miqyasda davam etdirilmişdir.

Əgər İvan Qroznı Kazanı və Həştərxanı tutmaqla burada yaşayan turkdilli xalqları – tatarları və qismən qazaxları rus təbəələrinə çevirmişdisə, I Pyotr bu işi daha da genişləndirərək, Ukrayna çöllərində, Krımda və Şimali Qafqazda yaşayan turkdilli və müsəlman xalqları öz əsarəti altına almaq siyaseti yürütmüşdür. I Pyotrun dövründə (1682-1725) Çar Rusiyası bir tərəfdən öz sərhədlərini qərbə və şimala doğru genişləndirmək istiqamətində müharibə aparırdısa, digər tərəfdən isə isti dənizlərə çıxış barəsində düşünürdü.

Şərqdən-Qərbə uzanan Böyük İpək yolu üzərində yerləşən əsas məntəqələrə sahib olmaq, Qafqaz, Orta Asiya kimi böyük xammal ehtiyatına və Rusiyada olmayan isti iqlimə malik əraziləri ələ keçirmək, daha sonra isə İran və Hindistan kimi qədim və varlı ölkələri öz təsir dairəsinə salmaq Çar Rusiyasının strateji planlarına daxil olan məsələlərdən idi. Bu planı həyata keçirmək üçün Rusiyaya müttəfiqlər, xüsusilə, bu ərazilərdə yaşayan əhalisi arasında tərəfkeşlər lazımdı.

Qafqazda belə “müttəfiq” rolunu bu bölgənin xristian əhalisi – gürcülər və xüsusilə, ermənilər lazımlıca oynaya bilərdilər. Rusiyanın cənub siyasetində ermənilərin rolü kifayət qədər yüksək olmuşdur. Rusiya işgal etdiyi şimal ölkələrində (Finlandiya, Polşa, İsveç və s.) mərkəzi rayonlarda yaşayan rusları köçürüb məskunlaşdırıldı, cənubda belə xristian buferi vəzifəsini ermənilər icra edirdilər.

Ermənilər Rusiyaya lap qədimlərdən sədaqət göstərirdilər. Lakin bu sədaqət Böyük Pyotrun çarlığı dövründə daha çox iranlılara qarşı ümumi qüvvələrlə vuruşmaq üçün ruslarla birləşən vaxt üzə çıxdı.

Şərqdə öz ticarətini genişləndirmək istəyən Pyotr erməniləri nəzərindən qaçıra bilməzdı. O, həm Rusyanın xeyri üçün, həm də er-

mənilərin şəxsi güzaranı üçün onları özünə cəlb eləməyə çalışırıdı. Büyük rus islahatçısı kimi tanınan I Pyotr ermənilərin ona olan sədaqətini görüb minnətdarlıq göstərmək üçün bir dəstə ermənini hərbi igidliklərinə və mühüm xidmətlərinə görə əlahəzərətin fərmanı ilə təltif etmiş, onlara əlavə hüquqlar və üstünlüklər vermişdi.

O, faydalı həmvətəndaşlar kimi erməniləri Rusiyaya dəvət etmiş və bir dindəş kimi onları himayə edəcəyinə və qoruyacağına inandırmışdı. Bu münasibətin ifadəsi olaraq rus çarı İrandan o dövrə ümumi hörmət və etibar sahibi olan bir çox erməni ailəsini, o cümlədən Lazarevlər ailəsini də Rusiyaya dəvət etmiş, onlara Rusiya vətəndaşlığı və bəzi imtiyazlar verərək erməni-rus münasibətlərinin formalaşması üçün bu insanlardan lazıminca istifadə etmişdir (175, 8).

Rus publisisti S.N.Qlinka rus çarının erməni ailələrinə münasibətini belə təsvir edirdi:

“Bu ailə rus hökumətinin qədim Ermənistən övladlarına diqqətinin canlı nümunəsidir. Rus silahının Ermənistən vilayətinə gəti-rilməsindən xeyli əvvəl, yəni, bütöv yüz il ərzində Lazarevlər ailəsi qismən qədim paytaxt Moskva şəhərinin daxilində, sonra isə Sankt-Peterburqda ermənilərə müəyyən qədər sahə əldə etmişdi. Onlar Asiyalı adı ilə Avropa təhsilini birləşdirmişdi. Hər iki paytaxtda və başqa yerlərdə erməni kilsələri tikmişdilər. Onların xeyli xərc və çoxlu əmək sərf olunan və banilərinin səyi ilə ümumi mənafeyə kömək etməyə yönəldilən mətbəələri var idi. Bütiin bunlar yerləşən kiçə Lazarevlərin adı şərəfinə “Erməni döngəsi” adlanırdı. Beləliklə də, Ermənistən obrazı Rusiyada artıq çoxdan yaranmışdı, Rusiya isə öz içərisindən ona dostluq əlini uzadırdı” (175, 9).

Ruslar Krımı işğal edən kimi (1783) bu torpaqlarda 500 ildən artıq müddətdə yaşayan Krım türklərini Osmanlı imperiyasına qovdular, onların yerinə Türkiyə ərazisində yaşayan yunanları və erməniləri köçürməyə başladılar. Köçürürlən xristianlara Krımda xüsusi şərait yaradıldı, məhsuldar torpaqlar paylanıldı, onlar bir neçə illiyə bütün vergilərdən azad olundular. Beləliklə, ermənilərin Krımda koloniya halında məskunlaşmasının əsası qoyuldu (178, 28).

XVIII əsrin əvvəllərində Rusiya Şimali Qafqaza doğru öz nüfuz dairəsini genişləndirməyə başladı.

Çar Rusyası özünün gələcək işgalçılıq planlarına dəstək olmaq üçün Şimali Qafqazda – Qızlıyar, Mozdok şəhərlərində, habelə Həştorxanda erməni koloniyaları yaradılmasına xeyir-dua verdi. İrandan və Türkiyədən ermənilər köçürülrək bu şəhərlərdə məskunlaşdırıldı. Ekspansionist siyasetin davamı kimi, çar Rusiyasının böyük siyasi və maddi dəstəyi ilə 1778-ci



I Pyotr

ildə Rostov yaxınlığında təzə bir erməni şəhəri – Yeni Naxçıvan sahələndi (177, 45).

Şəhərin Yeni Naxçıvan (Nor-Naxçıvan) adlandırılması da məkrili siyaset güdürdü; bir tərəfdən ermənilərin guya “öz qədim şəhərləri”ndən müsəlmanlar tərəfindən qovulması və digər tərəfdən Rusiyanın öz “xristian qardaşlarını” himayə edərək onlara yaşamaq üçün yer və dəstək verməsi diqqət mərkəzinə gətirilirdi.

Tarixi ədalət naminə, onu da qeyd etməliyik ki, Rusyanın bu “xristian humanistliyi” Qafqazda yaşayan müsəlman xalqlarının məhrumiyyəti, əzabı və fiziki məhvə hesabına başa gəlirdi. XIX əsrдə 1,2 milyon çerkəz və abxaz öz dədə-baba yurdlarından ruslar tərəfindən deportasiya edilərək Osmanlı imperiyasına qovuldular. Bu insanların təxminən 1/3-ü deportasiya nəticəsində yollarda həlak oldu (178, 30).

Çarizmin öz cənub siyasetində ermənilərlə iş birliyi qurmaq mərağı Cənubi Qafqazda, İranda və Şərqi Anadoluda yaşayan ermənilərə yeni bir ideya verdi; ermənilərin köhnə xəstəliyi – “dənizdən-dənizə Ermənistən” yaratmaq paranoyası yenidən baş qaldırdı. Erməni kilsəsi və erməni iş adamları Rusyanın xristian himayəsindən istifadə edərək Anadolu, İran və Qafqaz torpaqları hesabına Ermənistən dövləti yaradılması ideyasını həyata keçirmək məqsədilə XVIII əsrin or-

talarından başlayaraq ardıcıl fəaliyyətə keçdilər. Bu fəaliyyətlə təkcə Qafqazda, yaxud İranda yaşayan ermənilər deyil, eləcə də dünyanın hər yerinə səpələnmiş erməni koloniyaları aktiv surətdə məşğul olurdular (185, 171).

Tarix boyu özgə torpaqlarında gözü olan ermənilərin “Böyük Ermənistən” dövləti yaratmaq ideyaları “xristian himayəciliyi” pərdəsi altında müstəmləkəcilik siyasəti yeridən Rusyanın da mənafeyinə uyğun gəlirdi. Hindistanı və Yaxın Şərqi işgal etmək arzusunda olan Rusiya imperiyasına Türkiyə, İran və Azərbaycan sərhədləri kəsiyində etibarlı dayaq lazımdı ki, əlverişli şərait yetişən kimi həmin etibarlı ərazidən hərbi meydanca kimi istifadə edə bilsin.

İndiki Ermənistanda və ona bitişik ərazilərdə olduqca seyrək və pərakəndə halında yaşayan ermənilərin öz müstəqil dövlətlərini yaratmaq arzusuna təkan verən amillərdən ən başlıcası XVI-XVII əsrlərdə Səfəvilərlə Osmanlı imperiyası arasında uzun sürən müharibələr olmuşdur. Səfəvi hökmdarları Türkiyə ilə mübarizədə bir sıra Avropa ölkələrinin köməyinə arxalanmaq üçün xristian agentlərdən – erməni tacirləri və din xadimlərindən istifadə etmişlər.

Ermənilərin xəyanətkar mövqe tutacağını irəlicədən hiss edən Səfəvi hökmdarı I Şah Abbas Türkiyə ilə sərhəd bölgələrdə yaşayan bəzi erməni ailələrini imperiyanın içərilərinə köçürmüştür. Bu hadisə barədə rus və erməni müəllifləri böyük hay-küylə bəhs etsələr də, əslində, Şah Abbas köçürüлən ailələrə hər cür təminatlar yaratmışdı.

“Böyük Pyotrun erməni xalqı ilə münasibətləri” adlı qatı erməni-pərəst və qərəzli bir əsərin müəllifi Q.A.Ezov Şah Abbas dövründən bəhs edərək yazırıdı: “O, (Şah Abbas – M.U.) müsəlmanlığı qəbul etmiş gürcü Əmir Günsə xana üç gün ərzində erməniləri Şiraza, Xorasan, Xəzərsahili vilayətlərə sürgün etməyi əmr etdi (226, bəl. I, səh. 4)”.

Müəllif XVII əsrin I rübündə Səfəvi – Osmanlı müharibələri zamanı Şah Abbasın Naxçıvan və Qarabağ bölgəsindən İranın içərilərinə köçürdüyü əhalini daha çox erməni əhalisi kimi qələmə verməyə çalışmış və öz fikrini əsaslandırmış üçün Arakel Təbrizlinin məlumatlarına üstünlük vermişdir (231, bəl. I, səh. 4).

Erməni xadimlərinin məlumatlarına əsaslanan müəllif I Şah Abbas haqqında nə qədər hədyanlar yaqdırsa da, (231, böл. I, səh. 5-6) fakt budur ki, 1605-ci ildə I Şah Abbasın fərmanı ilə şahlığın ərazi-sində pərakəndə yaşayan ermənilərin yiğcam halda yaşamaları məqsədi ilə İsfahana yaxın ərazidə Yeni Culfa şəhəri salınmış, ermənilər üçün kilsə və monastır inşa edilmiş, onların xarici ticarətlə məşğul olmaları üçün geniş imtiyazlar verilmişdir. Hətta I Şah Abbas bu tikiililər üçün xəzinədən pul ayırmış və bu işi mükafatlaşdırılmışdır (165, 21).

Əsl həqiqət budur ki, Şah Abbas tərəfindən Ərdəbil və İsfahan ətrafına köçürürlən əhalinin böyük əksəriyyəti Qarabağın və Zəngəzurun sonradan şəliyi qəbul etmiş azərbaycanlı əhalisi idi. Səfəvi xanədanı bu insanların Osmanlı dövlətinin tərəfini saxlayacağından ehtiyat edərək onları imperiyanın içərisinə, daha çox nəzarət olunan ərazilərə köçürmüştür.

Erməni tacirləri Səfəvilər dövlətinin xarici ticarət əlaqələrinin genişlənməsində xüsusi rol oynayırdılar. Şahlığın ərazisində olan erməni kilsələrinə xüsusi güzəştər verilmişdi. Onlar vergiləri yerli həkimlərə deyil, birbaşa şah xəzinəsinə verirdilər (210, 181).

Erməni tacirləri varlandıqca erməni kilsələrinin var-dövləti aşıb-daşır, nəticədə onların dövlət yaratmaq üçün iştahaları daha da güclənirdi. Bu işi həyata keçirmək üçün erməni kilsəsi gizli olaraq Avro-pa ölkələrində özünə himayəçi axtarırdı. “1678-ci ildə Eçmiədzində (Üçmüədzin kilsəsi) keçirilmiş gizli yiğincaq Avropaya 3 dünyəvi və 3 din xadimindən ibarət nümayəndə heyəti göndərməyi qərara alır. Onların məqsədi erməniləri İran zülmündən azad etmək idi... Yolda nümayəndələrdən Yakov öldüyü üçün onlar geri qayıdlılar, yalnız Yakovun oğlu Ori erməni tacirləri ilə birgə Venetsiyaya gəlir. Üç ay orada qaldıqdan sonra Fransaya... Oradan isə Reyn knyazı Platin Vil-helimin yanına gələrək vətəninin himayə və azad edilməsi məqsədilə orada 4 il hərbi qulluq edir (231, böл. I, səh. 20-21).

20 il Avropanı gəzib dolaşan İsrail Ori Fransanın yüksək dairələri ilə əlaqəyə girərək, ermənilərin himayə edilməsi məsələsini qaldırır, lakin soyuq münasibətlə qarşılaşır.

1699-cu il aprelin 4-də Eçmiədzinə (Üçmüədzin), oradan isə Qanzasara gələn Ori şura çağıraraq Avropanın nəhəng, qüdrətli bir hökmədarının yanından göldiyini söyləsə də, əsas məqsədini açıqlamır, həmin hökmədarın xristianlar üçün kilsə, xəstəxana və digər zəruri müəssisələr tikdirməyə köməklik göstərəcəyini bildirir (231, böl. III, səh. 22). Bu məlumatdan bəlli olur ki, Ori hakimiyyət dairələrindən çəkindiyi üçün bütün bu işləri gizli görmüşdür.

Qanzasarda müvəffəqiyyət qazana bilməyən Ori məliklərin məsləhəti ilə aprelin 9-da Zəngəzura gedir, indiki Sisyan rayonunun Əngələvid kəndində Məlik Safrazın yanında məlikləri yığaraq knyazın məktubunu öz şəxsi izah və əlavələri ilə onlara oxuyur. Elə burada da məliklərin knyaza cavab məktubu yazılır. Məliklər məktubda öz sevinc və təşəkkürlərini bildirərək, köləlik və təfriqədən çıxməq üçün yenidən ümidləndiklərini və Orini özlərinin rəisi, vardapet Minası isə ona köməkçi təyin etdiklərini bildirirlər. Məktubun sonunda Zəngəzur məlikləri yazırıqlar:

“Bizim hər şeyimiz – pulumuz, əmlakımız, silah daşımağa qadir adamlarımız var. Yalnız ölkəmizə rəhbərlik edəniz yoxdur. Allah-dan çox arzu edirik ki, bu arzumuz da yerinə yetirilsin. Sizin gəlişiniz naminə əmlakımızla, qanımızla və canımızla sizə xidmət etməyə hazırlıq” (231, böl. II, səh. 22-23).

Bundan başqa, məliklər özləri tərəfindən inanılmış şəxslərdən ibarət nümayəndə heyətini Roma papasının və Pyotrun yanına göndərmişdilər.

Avropaya tələsən Ori Bavariya knyazının yanına gələrək öz xahişlərini ona çatdırır. Knyaz xəstə olduğundan Ori 6 ay orada gözləməli olur. Knyaz sağaldıqdan sonra Rusiya çarına məktub yazaraq onu da bu işdə iştiraka çağırır. O, həmin məktubu və məliklərə yazdığı cavab məktubunu Oriyə verərək ermənilərin müsəlmanlarının zülmündən azad olunmasına kömək etməyə hazır olduğunu bildirir. Lakin əlavə edir ki, “Moskva çarının (I Pyotr) iştirakı olmadan bu işin müvəffəqiyyətlə başa çatması mümkün deyil” (231, böl. II, səh. 24).

Avropanın real köməklik göstərməyəcəyinə əmin olan İsrail Ori bu işdə yalnız Rusiyaya arxalanmaq qənaətinə gəlir. Ona görə ki, həm məkan, həm də Yaxın Şərqi maraq dairəsi baxımından onlara ən əlverişli dövlət məhz Rusiya idi. Rus çarlarının xarakterini öyrənən ermənilər yəqin etmişdilər ki, hədiyyə adı altında rüşvət verməklə onları öz tərəflərinə çəkə və nəticədə öz istəklərinə nail ola bilərlər. Bu zaman İranla Rusya arasında ticarət əlaqələri əsasən erməni tacirləri vasitəsilə həyata keçirildiyindən əlverişli möqam yetişmişdi. Q.Ezovun yazdığını görə: “*İsrail Ori 1701-ci il oktyabrin 28-də arximandrit vardaped Minasla birgə Bavariya knyazının elçisi kimi Pyotrun qəbuluna gəlir. Onlar erməni məlikləri adından çara aşağıdakı hədiyyələri gətirmişdilər:*

- qırmızı məxmərlə örtülmüş, qızıl məftilla tikilmiş, kənarları qızıl və gümüşlə haşiyələnmiş türk yəhəri;
- qızılı türk çulu;
- qızılı çəkilmiş gümüş türk yüyəni;
- misdən düzəldilmiş, qızılı çəkilmiş iki türk üzəngisi;
- tiyəsi poladdan, qırmızı dəstəkli, qızılı çəkilmiş gümüş qablı türk qılıncı və s. (231, böл. IV, səh. 30-31).

İsrail Orinin və vardaped Minasin çara gözqamaşdırın əntiq türk mallarını hədiyyə gətirməklə Pyotrun isti boğazlara çıxmaq və İstanbullu ələ keçirmək üçün yanışını daha da qızışdırıb alovlandırməq istayırdılar. Erməni siyasətçiləri də məhz bu məqsədi həyata keçirmək sahəsində fəallıq göstərməyə başladılar.

Həmin dövrdə İsrail Ori və onun katibi Minas Tiqranyans faydasız olaraq Avropanı xeyli gəzib dolaşdılar, öz siyasi mənafelərini təmin etmək üçün müxtəlif dövrlərə üz tutdular. Lakin başlıca çıxış yollarının yalnız Rusiyada olduğunu dərk edərək 1701-ci ildə Moskvaya qayıtlılar” (191, 201).

XVIII əsrdən başlayaraq, Rusyanın xarici siyasətində Qafqaz mühüm rol oynamağa başladı. Rusiya bu dövrdən etibarən cənubda öz strateji mövqelərini möhkəmləndirməyə, Orta Asiyaya və Yaxın Şərqi gedən ticarət yolunu tutmağa çalışırı. “I Pyotr ilk dəfə olaraq

dərk etmişdi ki, Rusiya Avropa və Asiyanın qovuşوغunda yerləşir, o bunun əhəmiyyətini dərk edərək bütün qüvvəsini İsveçlə müharibəni uğurla qurtarmağa sərf edərək Rusiyani Avropa dövlətləri sisteminə çıxarmağa çalışır və həmçinin də Rusyanın Şərqlə münasibətini diqqət mərkəzində saxlayırdı ki, özünün oraya olan gələcək planlarını həyata keçirə bilsin. Çin, Hindistan, Xivə, Buxara, İran və Türkiyə məsələsi I Pyotru bütün ömrü boyu düşündürmüştü” (231, böl. I, səh. 1-2).

Erməni tacirləri, din xadimləri Rusiya hakimiyyət dairələri ilə yaxınlıqdan ilk növbədə öz milli mənafeləri üçün istifadə etməyə çalışırdılar. Buna görə də tarixi sənədlərdə, məktublarda Qafqaz, onun xalqları, iqtisadiyyatı, yolları, becərilən məhsullar və s. məlumatlarla yanaşı, xüsusilə müxtəlif regionlarda məskunlaşmış ermənilərin sayını çoxaldaraq, guya məhz xristian olması səbəbindən müsəlmanlar tərəfindən incidilməsi barədə uydurma məlumatlar yazırdılar. Təsədüfi deyildir ki, “Pyotr Şərq səfərinin planını hazırlayarkən məhz erməni xadimlərindən, tacirlərindən geniş istifadə etməyi nəzərdə tutmuşdu” (191, 22-49).

Buna görə də hələ XVIII əsrin əvvəllərindən etibarən ermənilər Rusiya imperatorunun rəğbətini qazanmış və özlərini daima diqqət mərkəzində saxlamağa çalışmışdılar.

İsrael Ori 1701-ci ilin iyul ayında Pyotra üç məktubla müraciət etmişdi. İyulun 14-də göndərdiyi məktubda rus imperatoruna ermənilərin ümumi vəziyyəti barədə məlumat verərək, Pyotra onun işgalçılıq yürüşlərində ermənilərin yaxından kömək göstərəcəklərini vəd etmiş, hətta müsəlmanların Qafqazda yerləşən hərbi qüvvələri barədə məlumatlar verməklə yanaşı, göstərirdi ki, məktubda yazılanlardan əlavə, sizinlə görüşməyi və bəzi məsələləri şifahi şəkildə çatdırmağı özümə borc bilirəm (231, böl. IV, səh. 27).

İsrael Orinin rus çarına yazdığı birinci məktubdan aydın olur ki, həmin dövrdə ermənilər Qafqazın ruslar tərəfindən işğalına çalışır, onları bu addımı atmağa təhrik edirlər. Erməni başbilənləri Qafqaz işgal olunduqdan sonra öz vəziyyətlərinin xeyli yaxşılaşacağına, hət-

ta arzuladıqları Ermənistən dövlətini quracaqlarına böyük ümid bəsləyirdilər. Müəllifin həmin sənədlərə verdiyi şərhlərdə də məhz bu baxış əks olunmuşdur.

Həmin il iyul ayının 22-də yazılmış ikinci məktubda isə Ori başda olmaqla digər erməni siyasətbazları rus qoşunlarının Qafqaz yüksələrinin bütün hərəkət yollarını qabaqcadan düşünmiş, hətta konkret plan belə tərtib etmişdilər. Məktubda göstərilir ki, Qafqazda yaşayan erməni icması rus qoşunlarının gəlişini səbirsizliklə gözləyir. Ori bu icmanın fikrini ifadə edərək yazırkı ki, Qafqaz rus qoşunları tərəfindən işğal olunduqdan və hərbi yürüş başa çatdıqdan sonra əlahəzrət və onun qoşunu məhz rusların köməyi sayəsində yaradılacaq erməni krallığında qışlaya bilərlər (231, böl. IV, səh. 28).

Ori üçüncü məktubunda rus imperatorunu və onun əhatəsindəki əyanları şirnikləndirmək məqsədilə qeyd edirdi ki, Qafqaz zəngin sərvət mənbəyidir. Burada sizin əyanlar da var-dövlət sahibi olacaq, dövlət üçün xeyli varidat yiğacaq, qoşunun ərzaq ehtiyatı tam ödəni ləcəkdir. Məktubda rus çarına çoxlu qoşun götürmək məsləhət görülürdü. Orinin fikrincə, Qafqazı işğal etmək və “erməniləri müsəlman zülmündən qurtarmaq üçün cəmi 10-20 min nəfərlik hərbi qüvvə və kifayət edər. Əgər rus qoşunları kafirlərin torpağına daxil olsa, on gün ərzində 100 min nəfərdən çox erməni silahlısı sizin hakimiyyətiniz altına keçərək ümumi düşmənə qarşı birgə vuruşacaqdır” (231, böl. IV, səh. 28).

Bundan əlavə, məktubda çarın diqqətinə çatdırılırdı ki, əgər əlahəzrət imperator ermənilərin bu təklifini qəbul edərsə,... onda ermənilər rus qoşunlarını təhlükəsiz yollarla aparmağı öz öhdəsinə götürəcəkdir.

Erməni xadimlərinin Pyotra göndərdiyi məktublardan bəlli olur ki, onlar başlıca məqsədlərinə çatmaq üçün xristian-müsəlman qarşıdurması ideyasını irəli sürürlər və Rusiyadan xeyli uzaqda yerləşən kənar vilayətlərdə xristianların müsəlmanlar tərəfindən güclü zülmə məruz qaldığını göstərməklə gələcək strateji planlarının həyata keçirilməsi üçün müəyyən zəmin hazırlamışlar.

Orinin təqdim etdiyi plana əsasən əvvəlcə 10 minlik rus qoşunu dəniz yolu ilə gəlib quruya çıxmali, sonra isə Şamaxını tutmalı idi. Məktubu şərh edən Q. Ezov yazır: “Şamaxıya daxil olan 10 min nəfərlik qoşun sonra 4 alaya bölünməli, 1-cisi Gəncə, 2-cisi Lori, 3-cüsü Qafan, 4-cüsü isə Naxçıvan üzərinə getməli və Naxçıvanda erməni məliklərinin hərbi hissələri ilə birləşməli idilər. Erməni məliklərinin çara yazdığını kimi, burada dövlət gerbi və bayrağını qəbul edib böyük nifrətlə düşmən üzərinə gedəcəklər (231, böl. IV, səh. 30-39)”.

Daha sonra Ori həmin məktubda yazır ki,... “*Irəvan alındıqdan sonra qoşunlar varlı və böyük şəhər olan Təbrizə yürüş etsin... Bu şəhər alındıqdan sonra ordunu dörd bir tərəfə boşlayın ki, ətrafdakı varlı kəndləri soyub-talasın. Mənim fikrimcə, kazaklar bu yürüşə gedəcəklər, çünki orada onlar Stepan Razin kimi çoxlu var dövlət əldə edəcəklər* (231, böl. IV, səh. 30-39)”.

Göründüyü kimi, Pyotrun Şərq siyasetinin hazırlanmasında və həyata keçirilməsində ermənilərin böyük rolü olmuşdur. Rus müəllifi Solovyovun fikrincə ermənilərin Cənubi Qafqaz və Yaxın Şərq ölkələri barədə Rusiya imperatoruna verdiyi lazımı məlumatlar bütövlük-də gələcəkdə I Pyotrun Şərq siyasetinin tərkib hissəsini təşkil edirdi (222, 718). Bundan başqa, Ori məktublarında Cənubi Qafqazın işgalından sonra İran ərazisinə keçməyi Pyotra tövsiyə edir, buranın var-dövlət içərisində olduğunu göstərməklə onu şirnikləndirməyə çalışır və ən əvvəl Azərbaycanın qədim və zəngin şəhəri olan Təbrizi işğal etməyi vacib sayırı. Erməni intiriqantı bu fikri əsaslandırmaq üçün vaxtilə Stepan Razinin İранa yürüşünün bəzi məqamlarını şisirdərək rus imperatorunun kazakları səfərbər edib yenidən bu ərazilərə göndərməsi üçün zəmin hazırlayırdı.

I.Ori 1703-cü il 15 noyabr tarixdə Qolovinə və çara göndərmiş olduğu məktubunda yenidən Rusiya imperatorunun diqqətini İrəvanın işgalına yönəltmək məqsədilə bu ərazinin hətta xəritəsini də tərtib etmişdir. O, çara yazırı: “Bu xəritədən aydın görünür ki, bütün dövlət ərazisində İrəvan qalasından başqa qala yoxdur. Buranı aldıq-

dan sonra İstanbula və Anadoluya yol açılır. Bundan əlavə Ori yürüş zamanı Anadolu ərazisində yaşayan ermənilərin və gürcülərin də Rusiyaya kömək edəcəyini bildirirdi. Rusyanın mənafeyinə xidmət etmək üçün Pyotrdan ona polkovnik rütbəsinin verilməsini də xahiş etmişdir” (175 böл. IV, səh 37-38).

Göründüyü kimi, Ori yenidən öz məktubunda Rusyanı təkcə Cənubi Qafqaz üzərinə hücuma deyil, həm də o dövrdə Yaxın Şərqi güclü dövlətlərindən hesab olunan Osmanlı imperiyasının da işgalına təhrik edirdi. O, Rusyanın digər dövlətlər, ilk növbədə, ermənilərin maraq dairəsinə daxil olan dövlətlər hesabına öz ərazisini genişləndirmək siyasetini təqdir edirdi. Lakin bu siyasetin həyata keçirilməsində Rusiyaya kömək lazımdı. Məhz bu səbəbdən, Orinin rus imператорuna və Rusyanın hökumət dairələrindəki digər şəxslərə yazdığı məktublarında ermənilərin Rusiyaya yaxından kömək göstərmək arzusunda olduqları dəfələrlə xatırlanırı.


Rusya imператорu Orinin xahişini yerinə yetirərək ona polkovnik rütbəsi, daha sonra isə 1707-ci ildə səfir səlahiyyəti verib 50 nəfərlik nümayəndə heyətinin başçısı kimi İrana göndərmişdi. Həm də onun Rusiya təbəəsi kimi Moskvadan Həştərxana və Şamaxıya qədər gəmi ilə ticarətlə məşğul olması, eyni zamanda gizli bir agent kimi məlumatlar toplayıb çar sarayına verməsi barədə fərman da imzalanmışdır. Lakin, qeyd edək ki, bu fərman 1707-ci il fevralın 1-də imzalansa da, əslində Ori belə bir missiyani çıxdan öz üzərinə götürmüştü.

İrana yola düşən Oriyə orada vəziyyəti öyrənmək, xristian əhalisi arasında təbliğat aparmaq, müdafiə qalaları, ölkənin yolları haqqında məlumat toplamaq tapşırılmışdı. Şübhə oyatmamaq üçün Israel Orini Şah Hüseynə Roma papasının nümayəndəsi kimi təqdim etmək qərara alınmışdı. 1709-cu ildə o, İsfahana gəlir və 1711-ci ildə Həştərxana qayıdarkən orada ölürlər (231, böл. IV, V, səh. XLII-LX). Sonra ki dövrdə onun işini köməkçisi vardapet Minas və Alban katolikosu Yesai davam etdirmişdilər.

Erməni din və ictimai xadimlərinin Cənubi Qafqazı işgal etmək sahəsində apardıqları ardıcıl, məqsədyönlü təhrikçilik siyaseti, nəhayət, öz “bəhrəsini” verməyə başladı.

İsveçlə müharibə qurtaran kimi Pyotr böyük bir enerji ilə çarlığının sonuncu böyük işinə – İran yürüşünə hazırlaşmağa başladı və 1721-ci ilin axırlarında A.Volinskyiə Qafqaz yürüşə hazırlaşmaq haqqda xüsusi göstəriş verdi. Yürüşün başlanması üçün bəhanə Volinskyinin Pyotra göndərdiyi donoslar – yəni Davud bəylə Qazıqumuk həkimi Surxayın Şamaxıda törətdiyi hadisələr olmuşdu (231, bölüm V, səh. LII).

Rusiya imperatoru bu bəhanəni əsas tutaraq, Xəzər dənizinin qərb və cənub sahilərini ələ keçirməyə tələsirdi. Hacı Davud Türkiyəyə himayə haqqında müraciət etdiyi üçün Pyotr həmin vilayətlərin Türkiyənin təsiri altına düşəcəyindən ehtiyat edirdi. Türkiyənin regionda nüfuzunun güclənməsi Rusyanın Xəzərsahili vilayətləri ələ keçirməsi üçün başlıca manəə olardı.



Ermənilər vardapet Minasın da iştirak etdiyi Pyotrun Xəzərsahili vilayətlərə yürüşünü eşidib daha fəal səfərbərlik keçirməyə başladılar. Həmin ərəfədə Qanzasar katalikosu Yesai Pyotra müraciət edərək yazır ki, erməni məliklərinin rəhbərlik etdiyi 12 min nəfərə yaxın hərbi birləşməsi Gəncə yaxınlığında gürcü qüvvələri ilə birləşərək rus çarının Şamaxıya gəlişini gözləyirlər (231, böl. V, səh. LIV-LV).

Əslində 12 min rəqəmi olduqca şisirdilmiş bir saydır, çünkü o dövrdə Qarabağda yaşayan erməni məliklərinin tabeliyində, ümumiyətlə, bu qədər erməni yox idi. Məlikliklərin əhalisi haqda ilk tutarlı statistik məlumat Qarabağ xanlığının ləğv edilməsi ilə bağlı 1823-cü ildə keçirilən kameral sayimdə verilmişdir. Həmin sayım üzrə bütün Qarabağ əyalətində 18563 ailə qeydə alınmışdı, onlardan beş erməni məliyinin payına yalnız 1559 ailə və ya bütün ailələrin 8,4%-i düşürdü (29, 263).

XVIII əsrin əvvəlləri üçün Azərbaycanın Qərbi Avropa ilə ticarətində vasitəcilik edən erməni tacirlərini çıxmaq şərtilə ermənilərin Azərbaycanda kompakt halında yaşadığını dövrün heç bir mənbəsi təsdiq etmir. Azərbaycanda yaşayan bütün xristian əhalisi çox zaman erməni əhalisi kimi qələmə verilmişdir.

I Pyotrun göstərişi ilə aldadılaraq Peterburqa gətirilmiş və bundan bir qədər əvvəl şah II Təhmasib tərəfindən səlahiyyətdən məhrum edilmiş İsmayııl bəylə 1723-cü il sentyabrın 12-də bağlanmış müqaviləyə əsasən Gilan, Mazandaran, Astrabad əyalətləri, Bakı və Dərbənd şəhərləri Rusyanın tabeliyinə keçmişdi. 1724-cü il noyabrın 10-da Pyotr həmin ərazilərdə ermənilərin köçürüllüb gətirilməsi üçün yer ayrılması haqqında fərman vermişdi. Fərmandan Bakını tutduqdan sonra general-leytenant rütbəsi almış Matyuşkinə tapşırıldı ki:

“...ruslar tərəfindən işgal olunan İran əyalətlərində – Gilan, Mazandaran, Bakı, Dərbənd və başqa əyalətlərdə ermənilərin yerləşdirilməsinə çalışmaq lazımdır. Onlara mehribanlıq göstərmək, mühafizələrini yaxşı təşkil etmək, boşalmış evləri, münbət torpaqları onlara vermək lazımdır. Şübhələndiyiniz müsəlmanları dərhal bu

yerlərdən çıxarmalı və orada xristianlar yerləşdirilməlidir. ...Erməniləri hər vasitə ilə dəvət etməyə çalışın, müsəlmanların isə mümkün qədər sayını azaldın. Lakin bunu elə edin ki, onlar heç nə başa düşməsinlər”.

Pyotrun verdiyi bu fərmandan aydın olur ki, o yalnız Rusyanın mənafeyi naminə ermənilərə belə diqqət göstərir və himayədarlıq edirdi. Xəzərsahili əyalətlərdə, xüsusilə müsəlmanlar yaşayan regionlarda ermənilərin məskunlaşmasına razılıq verməsi onun gələcəkdə həyata keçirmək üçün nəzərdə tutduğu Şərq siyasetinin tərkib hissəsi idi.

Rusya hökumət dairələri erməniləri Azərbaycan torpaqlarına, o cümlədən Xəzərətrafi vilayətlərə köçürərkən bu regionda təkcə xristian dayaq mərkəzləri yaradılması məqsədi güdmür, həm də onlardan Osmanlı imperiyasına qarşı mübarizədə istifadə etməyi nəzərdə tuturdu. Elə buna görə də Pyotrun ölümündən sonra işğal olunmuş Xəzərsahili vilayətləri idarə edən və ordunun baş komandanı təyin olunan general V.V.Dolgorukovun 1727-ci il sərəncamına əsasən ermənilərə silah paylanması (151, XCI-XCII).

1726-cı ildə məhz Rusyanın bu siyasetindən ruhlanan ermənilər tərəfindən Zəngəzurda osmanlılara qarşı üsyən başladı. Üsyənçilər Qafanda sultanın vergi toplayanın idarəsini ələ keçirib, orada Səfəvi dövründən qalmış 32 min vergi sənədini yandırdılar (104, 187).

II Yekaterinanın hakimiyyətə gəlməsi ilə ermənilərə olan münasibət daha da istiləşdi. Erməni başbilənlərinin uzun illər boyu məqsədyönlü şəkildə apardıqları iş öz səmərəsini verirdi.

I Pyotr tərəfindən həyata keçirilməyən ideya onun davamçısı və varisi II Yekaterina dövründə yenidən canlanmışdı. Pyotrdan nümunə götürən II Yekaterina Türkiyə ilə müharibə zamanı (1768-1774-cü illər müharibəsi nəzərdə tutulur – M.U.) Türkiyənin tabeliyində olan bütün xristian əhalisinə manifestlə müraciət etmişdi. Manifestdə bütün xristianlara məsləhət görüldürdü ki, əvvəlki müstəqilliklərini bərpa etmək və zülmdən azad olmaq istəyirlərsə, hazırkı əlverişli şəraitdən istifadə etsinlər (231, böл. XII, səh. LXXXVII).

II Yekaterina dövründə imperator sarayında xüsusi mənsəb və hörmət sahibi olan knyaz Patyomkinin Rusiyada yaşayan ermənilərin arxiyepiskopu İosif Arqutinski Dolqorukov, onun mülkü müşaviri Lazarev (əsl adı Hovhannes Lazaryan idi – M.U.) və Ararat elçisi adını daşıyan mayor Stepan Davídov kimi ermənilərlə xüsusilə yaxşı münasibətdə və dostluq əlaqəsində olması ermənilərin çar sarayına təsir imkanlarını genişləndirirdi.

Bu dövrdə erməni dövləti yaratmaq üçün dəridən-qabıqdan çıxanlardan biri də arxiyepiskop İosif Arqutinski Dolqoruki (əsl adı Hovsep Arqutyan – M.U.). olmuşdur. Familiyasını ruslaşdırarkən da ha bıc davranışmış, özünü Argıştilərin xələfi kimi qələmə vermişdir.

Rusiyada olduğu dövrdə Arqutinski çarıcanın və knyaz Patyomkinin diqqətini cəlb edə bilmişdi. O, Gürcüstanın tabeçilik danışıqlarında (1783-cü il Georgiyevsk danışıqları nəzərdə tutulur – M.U.) iştirak edir və rus qoşunlarının tərkibində Tiflisə gəlir. ...O, başlıca diqqətini Tiflis əhalisinin əsas hissəsini təşkil edən ermənilərə verərək, ordunun ərzaqla təmin edilməsində və bir sıra danışıqlarda iştirak etmişdir (231, bölüm XII, səh. XCV).

Arqutinskinin 1777-ci ildə Türkiyəyə qarşı fəaliyyət göstərən orduya çağırılması, 1796-cı ildə isə rus qoşunlarının Cənubi Qafqaza yürüşündə iştirak etməsi, yerli şəraitə bələd olması, yerli əhalinin dili ni və s. xüsusiyyətlərini bildiyi üçün baş komandanın danışıqlarında aparıcı rol oynaması, ordunun ərzaqla təmin edilməsində, düşmən qüvvələrinin hərəkəti və yeri ilə bağlı məlumatların əldə olunmasında, Şuşa, Şəki və Şamaxı xanlarını Rusiyaya qarşı düşməncilikdən çəkin-dirməkdə öz təsirini göstərməsi, onların Rusiya himayəsinə girməyə yollar aramağa vadə etməsi və s. xidmətləri müqabilində II Yekaterina tərəfindən bahalı manto, brilliant xaçlı klobuk (rahib papağı) və baha qaslı üzükə mükafatlandırılması faktı da erməni din xadimlərinin Rusyanın Qafqaza gəlişində necə böyük canfəşanlıq göstərdiklərini sübut edir (231, bölüm XII, səh. XCV-XCVII).

Göründüyü kimi, ermənilər Azərbaycan torpaqlarında öz dövlətlərini qurmaq üçün hər cür vasitələrə əl ataraq saray əyanlarının

etimadını qazanmağa çalışırdılar. Hökumətin müxtəlif strukturlarında, xüsusən də, hərbi sahədə öz nümayəndələrini yerləşdirməyə nail olurdular.

Qafqazşunas V.Veličko Arqutinski haqqında yazırıdı: “Arqutinski Rusiya hökumət dairələrində böyük nüfuzlu malik idi. Qısa müddət ərzində öz səxavəti, alicənablılığı, sədaqəti ilə Rusyanın nüfuzlu şəxslərinin dərin rəğbətinə nail olmuşdu (169, 77). Buradan aydın görünür ki, erməni intriqantı qarşısına qoyduğu məqsədə çatmaq üçün xeyli vəsait sərf etmiş, məhz bu vəsait hesabına da ruslar arasında özünə müəyyən nüfuz qazanmışdı.

Rusiya ərazisində ermənilər üçün şəhər salınması və ona Azərbaycanın qədim şəhəri Naxçıvanın adının verilməsi heç də təsadüfi deyildi. I Pyotrun ermənilərlə bağlı siyasetini davam etdirən Rusiya hakim dairələri Yeni Naxçıvan şəhərini saldırmaqla gələcəkdə Qafqaz yaxınlığında məskunlaşan erməni sakinlərindən öz işgalçılıq məqsədləri üçün istifadə etməyi nəzərdə tuturdular.

Nor-Naxçıvan şəhərinin inşasına başlanan kimi Krimdan və Türkiyənin müxtəlif regionlarından ermənilərin kütləvi şəkildə bura ya köçürülməsi başlandı. Qısa müddət ərzində 15 min nəfər erməni bu şəhərdə yerləşdirilmiş, hər köçən ailəyə ev tikmək üçün pulsuz taxta-şalban və digər tikinti materialları verilmişdi. Bundan əlavə, bu şəhərdə yaşayan ermənilərə 10 il müddətinə qaytarmaq şərtilə toxum, bir çox avadanlıq, kənd təsərrüfatı alətləri də verilmişdi” (169, 78).

Göründüyü kimi, gələcək məqsədləri üçün ermənilərdən istifadə etməyi nəzərdə tutan Rusiya hökuməti heç bir tərəddüdə yol vermədən erməniləri öz ərazisində məskunlaşdırır, onlar üçün lazımı şəraitin yaradılmasına xüsusi diqqət yetirirdi. Belə ki, Rusiya-Türkiyə müharibəsi zamanı (1787-1791) rus qoşunlarının keçdiyi ərazilərdə erməni qüvvələrindən istifadə edilmiş, işgalçılıq planları məhz ermənilərin mənafeyinə uyğun həyata keçirilmişdi. Bu ərazilər – ermənilərin təhlükəsizliyi qayğısına qalındığı üçün müharibə zonasında yaşayan ermənilər təhlükəsiz yerlərə köçürülmüş və onların Rusiyada məskunlaşması təmin edilmişdi.

Knyaz Patyomkin İosif Arqutinskini məliklərlə əlaqə yaratmaq üçün vasitəçi seçmiş və məliklərin arzularını həyata keçirəcəyinə söz vermişdi. Məhz Arqutinskinin məsləhəti ilə Qarabağ məlikləri gizlincə yiğincaq keçirərək İbrahim xanın hakimiyyətdən uzaqlaşdırılması, Rusyanın nəzarəti altında Qaradağda müstəqil erməni vilayətləri yaradılması, onun idarəsinin isə daha hörmətli məliklərdən birinə tapşırılması üçün general-paruçık Patyomkinə müraciət qəbul etmiş və bu məqsədlə ona bəxşış adı altında xeyli miqdarda pul göndərmişlər (231, bölüm. XVIII, səh. XCIX-C). Potyomkin isə 1783-cü il mayın 19-da II Yekaterinaya müraciətlə yazmışdı ki, sizin mənim vasitəmlə erməni məliklərinə vəd etdiyiniz Asiyada xristian dövləti bərqərar olunacaqdır. Bu məqsədlə Həştərxanda ərzaq ehtiyatı da hazırlanmışdır. Ancaq Krım və Kubandakı bütün işlər başa çatana kimi, yəni 1784-cü ilin yayına kimi bu işlər təxirə salılmışdır (231, bölüm. XVIII, səh. CI).

1796-cı ildə Dərbəndi ələ keçirən Rus qoşunları bir neçə istiqamətdə Cənubi Qafqaza hərəkətə başladılar. 1801-ci ildə Gürcüstan Rusyanın tabeliyini qəbul etdi.

Təəssüf ki, o dövrdə kifayət qədər güclü olan Azərbaycan xanlıqları birləşmədilər, “mənəmlik” iddiası yurdu yağıya qurban etdi. Bir də çox təəssüf ki, “mənəm-mənəm” deyən xanlardan yalnız ikisi – Gəncə xanı Cavad xan və İrəvan xanı Hüseynqulu xan və onun qardaşı Həsən xan axıra qədər ruslara müqavimət göstərdilər, mərdliklə vuruşdular. Gürcü əsilli rus generalı Sisianovla Cavad xanın məktublaşması bu baxımdan çox iibrətamızdır (bax: əlavə 6).

Gəncədə yaşayan ermənilər bu dəfə də xəyanətkar mövqe tutdular. Onlar erməni əsilli rus zabiti Lazarevə məktub yazaraq bütün Gəncə ermənilərinin rusların yolunu səbirsizliklə gözlədiklərini bildirdilər və hər cür casusluq fəaliyyətləri ilə rus qoşunlarının hücumuna yardımçı oldular (bax: əlavə 6).

1805-ci ildə Gəncə yaxınlığında Kürəkçay müqaviləsi imzalandı. Bu müqaviləyə görə Qarabağ xanlığının Rusyanın tabeçiliyinə keçməsi ilə əlaqədar olaraq, xanlığın qərb hündürlərini təşkil edən

Zəngəzurun böyük bir hissəsi (yalnız Meğri rayonu istisna olmaqla, çünkü Meğri rayonu Naxçıvan xanlığının tərkibində idi) 1805-ci ildə Rusyanın tabeliyinə verildi.

...1805-ci ilin 15 mayında Rusiya ordusunun baş komandani Qarabağlı İbrahim xan ilə görüşərək müqavilə imzaladılar. Həmin müqaviləyə görə Qarabağ xanlığı ildə 10 min qızıl onluq xərac verməklə Rusyanın təbəəciliyini qəbul etdi. 500 rus əsgəri Şuşa qalasında yerləşdirildi... (A.A.Bakixanov, “Gülüstanı-İrəm”).

Lakin bölgədə sülh yaranmadı. O dövrdə Qarabağda baş verən hadisələri Mirzə Camal Qarabağlı, “Qarabağ tarixi” əsərində çox ətraflı təsvir etmişdir:

...Qızılbaşlar gəlib Araz çayından keçdikləri zaman (15 iyun 1826) çayda çımən bir neçə qazağı öldürdülər. Qarabağlıların məsləhət və məşvərəti ilə, oradan Gorusdakı batalyonun üzərinə yeri dilər. Batalyona da hökm olunmuşdu ki, durmadan və ləngimədən Qalaya (Şuşaya) hərəkət etsinlər. Gorunzur yaxınlığında qızılbaş qoşununa rast gəldilər. Orada müharibə oldu. Soldatlara macal vermədilər. Bəzisini iti qılıncdan keçirdilər, bəzisini də əsirlik kəməndinə saldılar.


...Polkovnik Nazimkani və mayor Kovalenskini, sair zabit və əsir edilən soldatlarla Fətəli şahin hüzuruna göndərdilər.

1806-cı ildən başlayaraq, Rusiya-İran müharibəsi yenidən qızışdı. Rus generalı P.Kotlyarevskinin qoşunları İran şahzadəsi Abbas-Mirzəni bir neçə cinahda məğlub edərək Şəki, Şirvan və Talyış xanlıqlarını tutdu, 1813-cü il yanvarın 1-də Lənkəran qalası süqut etdi.

1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində Rusiya və İran arasında ikinci sülh müqaviləsi – Azərbaycanın iki imperiya arasında bölünməsinin əsasını qoyan, tarixə “Gülüstan müqaviləsi” kimi daxil olan sənəd imzalandı.




Rusiya və İran arasında Cavan bulaq döyüşü



Rus qoşunları tərəfindən Gəncənin alınması

Lakin yenə də sülh olmadı. Rusyanın ələ keçirdiyi Cənubi Qafqaz ərazilərini almaq, keçmiş Səfəvi imperiyası sərhədlərini bərpa etmək üçün 1726-cı ildə Qacarlar İranı müharibəni yenidən qızışdırıldı, Gəncəni, Lənkərəni, Şirvanın bir hissəsini, Qarabağı tutaraq Şuşa qalasını mühəsirəyə aldı. Elə həmin ilin yayında kömək alan rus qoşunları həllədici hücumu keçərək İran qoşunlarını geriyə oturtdular. Bu müharibə zamanı ən qanlı döyuşlər İrəvan xanlığı ərazisində getmişdir. Qüvvələr nisbətinin qeyri-bərabərliyinə baxmayaraq İrəvan sərdarı Məmmədqulu xan və onun qardaşı Həsən xan qəhrəmanlıqla müqavimət göstərirdilər.




Sərdarabad qalasının alınması (1827-ci il)

Lakin İrəvanda, xüsusilə, Eçmiədzində yaşayan ermənilər xəyanətkar mövqe tutaraq rusların xeyrinə casusluq etməyə, yol və keçidləri onlara göstərməyə, İrəvan qalasının daxilindəki hərbi sirri öyrənib çuğullamağa, eləcə də qala müdafiəçiləri arasında ruh düşkünlüyü yaratmağa başladılar (177, 95). 1827-ci il martın 13-də rus qoşunları Eçmiədzinə daxil oldular. General Paskeviçin komandan-

lıq etdiyi çar ordusunun hissələrini Eçmiədzin başda arxipast Nerses olmaqla, şadyanalıqla qarşılıdı, onların ayaqları altında qurban kəsildi.

“Yaşasın Ermənistanın hökmdarı və padşahı I Nikolay!” şuarları səsləndi (175, 10).

Paskeviçin qoşunları iyunun 26-da Naxçıvanı tutdular, iyulun 7-də isə Abbasabad qalası süqut etdi. Bundan sonra Paskeviç Sərdarabad qapılarını mühasirəyə aldı. İrəvan sərdarı Hüseynqulu xanın müdafiə etdiyi Sərdarabad qalası 6 ay müqavimət göstərsə də, rus toplarının və erməni xəyanətinin qarşısında davam gətirməyərək 1827-ci il sentyabrın 20-də süqut etdi, oktyabrın 1-də isə İrəvan qalası xaç yürüşünün sonuncu qurbanlığı oldu.



İrəvan qalasının süqutu (1 oktyabr 1828-ci il)

Rus ordusunun bu qalibiyətli yürüşündə xüsusi xidmətlərinə görə Eçmiədzin arxiyepiskopu Nerses “Müqəddəs Aleksandr Nevski” ordeni ilə təltif olundu (175, 16). Ordeni keşşə təqdim edərkən general Paskeviçin ona dediyi sözlər erməni kilsəsinin və xristian

həmrəyliyinin təsdiqi kimi səslənmişdir: “Nerses həzrətləri, erməni arxiyepiskopu! Lap çoxdan bəri və bir çox hallarda siz Rusiyaya, xüsusilə də, iranlılarla indiki müharibədə özünüzün çox gözəl sədaqətinizi göstərmisiniz” (175, 16).

3.2. Ermənilərin Zəngəzura köçürülməsi

1828-ci il fevral ayının 10-da Türkmençay müqaviləsi bağlandı, Rusiya və İran arasındaki yeni sərhədlər müəyyənləşdi, Azərbaycan torpaqlarının Arazdan şimalda yerləşən əraziləri Rusiya imperiyasına qatıldı.



Türkmençay sülh müqaviləsinin imzalanması (10 fevral 1828-ci il)

Rusiya ilə Türkiyə arasında 1829-cu ildə Ədirnə sülh müqaviləsi imzalandı. Rusiya Türkiyənin şərqindəki ərazilərə sahib oldu. Bu nunla da Rusyanın Qafqazın işgalinə yönəlmış yüz ildən artıq davam edən işgalçılıq siyasəti imperiyanın yeni torpaqlar əldə etməsi

ilə tamamlandı. Ancaq, çox təəssüflər olsun ki, Rusyanın Qafqaz xalqlarına vurduğu zərbə onların torpaqlarını qəsb etməklə tamamlandı.

Məhz ruslar İrandan və Türkiyədən erməniləri köçürüb Qafqaza gətirməklə xalqlar arasına nifaq toxumu səpdilər. Bu siyaset Rusiya imperiyasının “parçala və hökm sür” ideyasının təzahürü, xalqları parçalamaqla, onları qarşı-qarşıya qoymaqla əyalətlərdə idarəciliyi asanlaşdırmaq, ekspansionist dövlətin nüfuzunu qoruyub-saxlamaq siyaseti idi. Məhz ermənilər bu siyaset üçün çar Rusiyasına çox lazım idilər. İndinin özündə də, Qafqaz xalqları ermənilərin səmimiyyətinə inanırlar, ermənilərin də Qafqazda yaşayan heç bir xalqla, istər müsəlman, istərsə də xristianlarla mehriban münasibəti yoxdur. Çünkü ermənilər etibarlı tərəfdəş sayılmırlar, onlar Qafqaza gələndən, fitnə-fəsad salmaqla, qırğın törətməklə, terror etməklə, yerli əhalinin rahatlığını əlindən alıblar.

Ermənilər həmişə gah Azərbaycana, gah Gürcüstana torpaq iddiası irəli sürüblər. Gah Şimali Qafqazı, gah da Krımı erməni torpaqları elan etmək fikrində olublar. İndi də bu iddialar davam etməkdədir.

Rusiya imperiyasına isə sərhəddə belə xristian əhalisinin olması əlverişli idi. Lakin Qafqazın rus ekspansiyası başa çatanda burada yaşayan ermənilərin sayı olduqca az idi. Buna görə də Qafqazda parçalayıcı faktor kimi, ermənilərin çoxalması lazım idi.


Bu ideya uzun əsrlər boyu öz dövlətçiliyini itirmiş erməni siyasetçilərinə Qafqazda erməni dövləti yaratmaq üçün müəyyən ümidlər verirdi. Ona görə də erməni zabitləri, din və siyaset xadimləri Qafqazın işğalında Rusiya dövlətinə hər cür yardımalar göstərmişdilər. Heç təsadüfi deyildir ki, Rusiya-İran müharibəsində çar qoşunlarının tərkibində erməni əsilli zabitlər – Lazarev, Arqutinski, Melikyan, Hamazyan, Korqanyan və s. çox fəal şəkildə iştirak etmişlər.

Bu da təsadüfi deyildir ki, İrandan ermənilərin Qafqaza köçürülməsinə rəhbərlik etmək erməni əsilli çar zabiti İvan Lazarevə tapşırılmışdı (175, 18).

Rusiya və İran arasında bağlanmış Türkmençay sülh müqaviləsinin 15-ci bəndinə uyğun olaraq, müqavilə bağlanandan 15 gün sonra İranın Xoy, Salmas, Marağa, Ərdəbil, Təbriz və s. xanlıqlarından ermənilər Azərbaycan torpaqlarına, əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarının ərazilərinə köçürülməyə başladılar. Təkcə 1828-ci il ərzində İrandan Azərbaycan xanlıqlarına 35.566 nəfər erməni köçürülmüşdür (177, 160).

Əgər köçürülməyə qədər İrəvan və Naxçıvan xanlıqlarının ərazisində 25.151 nəfər erməni yaşayırırsa, köçürülmənin ikinci ilində bu rəqəm 82.377-yə qədər yüksəldi. 1830-cu ildə isə artıq 100.000 nəfər erməni Türkiyənin, Van, Bitlis, Muş, Ərdahan, Qars, Ərzurum, Bəyazit vilayətlərindən Gəncə, İrəvan və Qarabağ xanlıqlarının ərazilərinə köçürüldü.

Bu köçürülmələrin nəticəsində Qafqazda ermənilərin sayı 10 dəfədən artıq yüksəldi. 1831-ci ildə Qafqazda yaşayan 161 min ermənidən 125 mini 1828-31-ci illər İrandan və Türkiyədən köçürünlənlər idi.



Təzminat pullarının Rusiyaya daşınması (10 fevral 1828-ci il)

İrandan və Türkiyədən ermənilərin axını XIX əsrin sonuna qədər davam etdi, bu axın 1853-1856, 1877-1878-ci illərdə və 1894, 1896-ci ildə daha da gücləndi. Əgər 1831-ci ildə Qafqazda cəmi 161 min erməni var idisə, 1897-ci ildə artıq Qafqazda 1.148.673 nəfər erməni yaşayırıdı (177, 160).

Rus tədqiqatçısı N.İ.Şavrov 1911-ci ildə nəşr etdirdiyi “Zaqafqaziyada rus işinə yeni təhlükə” adlı kitabında yazırıdı: “1826-1828-ci illər müharibəsindən sonrakı iki ildə, 1828-ci ildən 1830-cu ilədək Zaqafqaziyaya 40 min İran erməni, 84.600 Türkiyə erməni köçürülmüşdür və onlar erməni millətinin cüzi olduğu Yelizavetpol və İrəvan quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirilmişdir. İndi Qafqazda yaşayan 1.300 min ermənidən bir milyonu yerli deyildir, bizim tərəfimizdən bu yerlərə gətirilmələrdir” (228, 59).

Köçürülən ermənilərin məskunlaşması, yeni ərazilərdə kök salması və icmaya çevriləməsi üçün istər Rusiya çar hökuməti, istərsə də erməni kilsəsi tərəfindən lazımı şərait yaradılırdı. Bütün köçürülmə xərcləri Rusiya tərəfindən ödənilir, köçürülən ermənilərə ən münbit, bərəkətli və suvarılan torpaqlar ayrılır, onlar 6 il müddətinə bütün vergilərdən azad olunurdular. Kənd əhalisinə pulsuz toxum, mal-qoyun, kənd təsərrüfatı alətləri verilirdi. Sənətkarlar və tacirlər əsasən şəhərlərdə yerləşdirilir, işlə təmin olunur, onlara özəl fəaliyyətlərini qurmaq üçün faizsiz kreditlər verilirdi.

İrandan və Türkiyədən gələn ermənilər əsasən İrəvan və Naxçıvan xanlıqlarının Rusiya-İran müharibəsi zamanı dağıdılmış müsəlman kəndlərində yerləşdirilirdilər. Belə kəndlərin sayı 500-dən çox idi (101, 255).

Bəzi hallarda isə gəlmə ermənilər yerli ermənilərin yaşadığı balaça kəndlərdə yerləşdirilərək əlavə evlər tikməklə həmin kəndlərin böyüdülməsini və bölgədə nüfuzlu yaşayış məntəqələrinə çevriləməsini təmin edirdilər.

Üçüncü halda isə, ermənilərin məskunlaşması yeni yaşayış məntəqələrinin salınması ilə müşahidə olunurdu.

Qarabağ xanlığına köçürülən ermənilərin bir hissəsi Zəngəzurda məskunlaşdı.

Rusyanın İrandakı səfiri tanınmış yazıçı-publisist A.Qriboyedov İrandan Azərbaycana köçürülən ermənilər haqqında belə yazdı: “*Köçürülən ermənilərin çox hissəsi müsəlman mülkədarların torpaqlarında yerləşdirilir ki, bu da müsəlmanların haqlı narazılığına səbab olur. Müsəlmanlar qorxurlar ki, ermənilər bu torpaqlarda möhkəmləndikdən sonra onların özlərini çıxardacaqlar*” (bax: Əlavə 1).

Təəssüf ki, Qriboyedovun bu sözləri sonradan həqiqətə çevrildi.

Zəngəzurun Sisyan və Meğri rayonlarında əsasən İrandan, Qafan və Gorus rayonlarında isə Türkiyədən gəlmış ermənilər yerləşdirilirdilər.

Zəngəzura köçürülən ermənilər Sisyan rayonunda Əlili, Şəki, Əngələvid, Bələk, Şağat, Təzəkənd, Uz, İlizin, Ağkənd, Məzrə, Qarakilsə kəndlərində yerləşdirildi (218, 89). Bu kəndlərdən Şağat istisna olmaqla, hamısı azərbaycanlı kəndləri idi. Sonralar bu kəndlərin taleyi çox acınacaqlı oldu. 1905-ci ildə ermənilərin xəyanətkar hückumlarına məruz qalan bu qarışq kəndlərin azərbaycanlı əhalisinin hamısı 1918-ci ildə deportasiya olundu. Sovet hakimiyyəti qurulduqdan sonra yalnız Şəki kəndinin camaati öz dədə-baba yurdlarına qayıda bildilər. Qalan kəndlər isə tamamilə erməniləşdirildər, sonralar isə bu kəndlərin hamısının adları dəyişdirildi: Əlili – Salvard, Təzəkənd – Tasik, İlizin – Lçen, Ağkənd – Aşotavan, Qarakilsə – Hatsavan adlandırıldı.

Qafan rayonuna köçürülən ermənilərin bir hissəsi azərbaycanlılar yaşayan kəndlərə (Kilsəkənd, Maqauz, Baydax, Sirkətas, Zeyvə, Aşağı Dortnu, Bıx), bir hissəsi erməni kəndlərinə (Aqarak, Ağvani, Aşağı Hand, Aracazor, Arsevanik, Lernazor, Bağaburc, Sevakar və s.), bir hissəsi isə Qafan və Qacaran qəsəbələrində yerləşdirilmişlər. Qafan rayonunun ermənilər köçürülən azərbaycanlı kəndlərinin də son taleyi Sisyan rayonundakı kimi olmuşdur. Bu kəndlərin azərbaycanlı əhalisi 1905 və 1918-ci ildə soyqırıma və deportasiyaya məruz qalmış, kəndlərin adları isə aşağıdakı kimi erməniləşdirilmişdir:

Kilsəkənd – Sraşen, Maqauz – Kaxnut, Gitqum – Geğanuş, Zeyvə – Davit bek, Aşağı Dortnu – Antraşad, Sirkətas – Xıdrants, Axtaxana – Xiataq.

İrandan və Türkiyədən köçürürlən ermənilər Meğri rayonunun Meğri qəsəbəsinə, azərbaycanlılar yaşayan Astazur və Vahravar kəndlərinə, ermənilər yaşayan Qarçevan, Quris, Qudemins kəndlərinə köçürülmüşlər. XX əsrin əvvəllerində Astazur kəndi (1935-ci ildə adı dəyişdirilib Şvanidzor qoyulmuşdur), 30-cu illərdə isə Varhavar kəndi tamamilə erməniləşdirilmişdir.

Gorus rayonuna köçürürlən ermənilər köhnə Gorusda (azərbaycanlılar və ermənilər qarışq yaşamışlar), azərbaycanlı kəndləri olan Xanazax, Yayıcı, Xonzavar, Mağ və Şahverdilər kəndlərinə köçürülmüşlər. Sonralar bu kəndlərdən Xanazax kəndi məhv edilmiş, qalan kəndlər isə erməniləşdirilmişdir. Yayıcı kəndi Qarjis, Qaladərəsi – Qalidzor, Şahverdilər – Başaracur adlandırılmış, Mağ kəndi isə Yerisatum erməni kəndi ilə birləşdirilmişdir.

Bu qədər ermənilərin köçürüllüb götürülməsinə baxmayaraq, XIX əsrin sonlarına qədər bölgədə erməni azərbaycanlı nisbəti yenə də azərbaycanlıların xeyrinə olmuşdur.

1886-ci ildəki statistik məlumatlara görə Zəngəzurdakı 326 kənddən yalnız 81-i erməni kəndi olmuşdur.

1908-ci ildə Yelizavetpol quberniyası üzrə əhalinin siyahıya alınması sənədlərində Zəngəzur qəzasının əhalisi 294753 nəfər olduğu göstərilir. Bunlardan 197066 nəfəri (67%) müsəlman, 97204 nəfəri (32,9%) erməni-qriqorian, 483 nəfəri (0,1%) isə digər dinə mənsub insanlar olmuşlar (209).

İrəvan quberniyasının İrəvan, Eçmiədzin, Yeni Bəyazid, Aleksandropol qəzalarındakı, Gəncə quberniyasının Zəngəzur və Qazax-Dilican qəzalarındakı 2310 yaşayış məntəqəsindən 2000-i azərbaycanlılara mənsub olmuşdur (92, 162).

1986-ci ildəki məlumatata görə Ermənistandakı erməni kəndlərinin 70%-dən çoxu 1828-ci ildən sonra salınmış, yaxud bərpa edilmiş kəndlərdir.

3.3. Zəngəzurda qaçaq hərəkatı

Zəngəzurda qaçaq hərəkatı XIX əsrin ikinci yarısında genişlənən Azərbaycan kəndli üsyانlarının tərkib hissəsi olub çar Rusiyasının ədalətsiz işgalçılıq siyasetinə qarşı yönəlmış silahlı etiraz mübarizəsi idi. Qaçaq hərəkatı XIX əsrin ikinci yarısında Azərbaycanın eksər bölgələrində geniş yayılmışdı. Bu hərəkat Quba, Gəncə, Qarabağ və Zəngəzurda xüsusi ilə kəskin şəkil almış, çar məmurlarını, eləcə də, yerli feodalları əməlli-başlı qorxuya salmışdı. 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra Azərbaycanın Araz çayından şimalda yerləşən əraziləri, o cümlədən, Lənkəran, Bakı, Gəncə, Qarabağ, Şəki, Naxçıvan və İrəvan xanlıqları tamamilə Rusyanın nəzarəti altına keçdi və çar Rusiyasının işgalçi-müstəmləkəçilik siyasetinin uyğun idarəetmə üsulları tətbiq olunmağa başladı ki, bunlar da yerli əhalinin, xüsusi ilə yoxsul təbəqənin ciddi narazılığına səbəb oldu.

İlk kəndli etirazlarına səbəb olan faktor İrandan və Türkiyədən yüz minlərlə ermənin köçürüлüb azərbaycanlı kəndlilərə məxsus torpaqlarda yerləşdirilməsi oldu. Torpaqlarının bir hissəsi gəlmə ermənilərə verilən, onsuz da yoxsul olan azərbaycanlı kəndlilər məhsuldar əkin yerlərindən və yaxın örüş sahələrindən məhrum olduqlarından daha da müflisləşdilər və bu bəlaların kökündə işgalçi rus hökumətini görən insanların yeni rejimə nifratları getdikcə artmaqdı idi. İrandan erməniləri Qafqaza köçürülməsi siyasetini təsvir edən U.Yenikolopov “Qribayedov və Şərq” əsərində göstərir ki, “Xüsusi torpaq fondu ayrılmadığından yeni əhalinin eksəriyyəti yaylaqda olan kəndlilərin evlərində yerləşdirilirdi” (183, 135).

Kəndlilərin yoxsullaşmasına digər səbəb isə çar məmurlarının yeni dövlət vergi rejimi idi. Belə ki, yeni hökumət bir çox vergiləri kənd təsərrüfatı məhsulları ilə deyil, nəğd pula alırkı, bu azmiş kimi, yeni vergilər də tətbiq etmişdi: “qızıl pulu”, “soldat pulu”, “çütçü pulu”, “atlı pulu” və s. kimi vergiləri ödəməyə kəndlinin nəğd pulu yox idi. Vergi vaxtında ödənilməyəndə isə üstünə əlavə cərimə pulu

gəlirdi. Kəndlının öz məhsulunu topladıqdan sonra bazarlara aparmaga nəqliyyat vasitəsi olmadıqından o min bir zəhmətlə topladığı məhsulunu çox ucuz qiymətə qapı-qapı gəzən erməni çərçilərinə satmağa məcbur idi.

Bu məbləğ vergi borcunu ödəmədikdə isə kəndli mülkədarlardan və sələmçi tacirlərdən sələmə borc götürməli olurdular. Sələmi qaytara bilməyəndə isə var-yox mülkünü satıb bəylərin qapısında hüquqsuz nökərə çevrilirdilər.

Kəndli narazılığını törədən digər mühüm bir səbəb isə çar Rusiyasında mövcud olan təhkimçi kəndli-mülkədar münasibətlərinin Azərbaycanda tətbiqi idi. Təhkimli rus mujikindən fərqli olaraq, azərbaycanlı kəndli heç zaman bəydən hüquqi cəhətdən asılı olmamışdı. Əgər rus mülkədarı istədiyi vaxt öz təhkimlisini döyə, bağışlaya, sata, hətta öldürə bilərdisə, onun kiminlə evlənib, kimə ərə getməsinə qərar verə bilərdisə, azərbaycanlı mülk sahibi yalnız iqtisadi münasibətlərdə kəndlinin ağası idi.

Digər tərəfdən çar Rusiyası və Azərbaycanda torpaq münasibətləri fərqli idi. Əgər çar Rusiyasında torpaq və o torpaqda yaşayan kəndli mülkədarın xüsusi mülkiyyəti idisə, Azərbaycanda bu münasibət rus işgalinə qədər fərqli idi. Belə ki, müsəlman ölkəsində torpaq dövlətə (şaha, xəlifəyə) məxsus idi və yalnız dövlət başçısı torpaq üzərində sərəncam hüququna malik idi. Dövlət başçısı istədiyi adama istədiyi qədər torpaq bağışlaya bilərdi. Məs.: Nadir şah Əfşar öz sərkərdələrindən biri olan Fətəli xan Çərxçıbaşıya Zəngəzur qəzasının Sisyan, Püsyan, Bərgüşəd və Qapanat nayihələrini “at arpası” olaraq bağışlamışdı. (31, 29)

Lakin belə bağışlamalar çar üsul-idarəciliyindəki torpaq mülkiyyətçiliyindən fərqlənirdi. Dövlət başçısı istədiyi vaxt torpağı bağışlaşlığı adamdan geri ala və başqasına dövr etdirə bilərdi. Ona görə də müsəlman kəndlisi rus təhkimçisinə nisbətən bəzi hüquqlara münasibətdə azad idi. Lakin çar üsul idarəsi Azərbaycanda öz qaydalarını tətbiq etdikcə yeni mülkədar-kəndli münasibətləri yaranmağa başladı. Bu münasibət Azərbaycan kəndlisini daha çox yerli bəylərdən ası-

lı vəziyyətə saldı, vergi verilmədiyinə görə bəy kəndlini döydürə bilərdi, var yoxunu əlindən alar, övladlarını ömürlük nökər edə bilərdi. Bu faktorlar kəndli hərəkatını gücləndirir, daha çox hallarda silah və güc tətbiqi ilə nəticələnirdi. Müstəmləkəçi çar rejimi yerli bəylərə, məmurlara, tacirlərə və digər mülk sahiblərinə arxalandığından onlara daha çox səlahiyyət verir, qanunsuzluqlara göz yummaqla onları daha çox azğınlaşdırırırdı.

Yerli bəylərin azğınlığı, o həddə çatmışdı ki, onlar hətta öz rəiyətinin namusuna təcavüz etməkdən çəkinmirdilər. Qaçaq hərəkatının ilk tətqiqatçılarından olan, əsrin əvvəllərində Zəngəzur qazisi kimi böyük nüfuz qazanmış məşhur din alimi Bəhlul Behcət bu məsələ ilə əlaqədar yazırırdı: “Məşhur Kurd Hacı Samlu bəylərindən biri (İskəndər bəy Soltanov) öz qonşu rəiyiyət kəndlərindən yenice evlənmiş bir oğlanın evinə “qonaq” gəlir (təzə gəlinin gözəlliyi kənd arasında danişılmışdır). Ev sahibi olan oğlanı bir sıfariş bəhanəsi ilə uzaq bir kəndə göndərir və özü gəlinlə tək qalır. Oğlan öz evinin xəlvət bir yerində baxaraq evdə nə olduğunu bilmək istəyir, bəy bundan xəbər tutur və “mənim göndərdiyim yerdən qayıdır məni pusursan” – deyərək tüsəngi götürüb oğlanı öldürür.” (31, 135)

“Azərbaycanda kəndli hərəkatı” əsərində Məmmədəmin Rəsulzadə yazırırdı: “Çar idarəsinin qaçaqların ailəsinə etdiyi zülm heç bir insanlığa, heç bir ədalət qanunlarına sığmırıldı. Şair Zakiri təhqir etmək üçün Şuşanın komendantı Tarxanovun onun arvadını bir rus kəndlisinə əra verməsi Azərbaycan tarixində yaddan çıxmayan hadisələrdəndir. Bəzi qaçaq arvadlarının rus əsgərlərinin təcavüzündə məruz qalması hələ də yaddan çıxmamışdır.”

Zəngəzurda və Qarabağda qaçaqcılığa təkan verən amillərdən biri də İrandan qaçaqmalçılıq yolu ilə ticarət mallarının gətirilməsi idi. Azərbaycanın şimalı Rusiyaya ilhaq ediləndən sonra Araz çayı boyunca sərhəd getdikcə möhkəmlənməyə, gömrük rejimi tətbiq olunmağa başlamışdı. Rusiyada istehsal olunan, (keyfiyyətcə İrandan gətirilən mallardan geri qalan) malların imperiyanın ucqarlarında baha qiymətə satılması imperiya dövlətin müstəmləkə hesabına var-

lanması siyasetinin tərkib hissəsi idi. İrandan tacirlərin rus istilasına qədər Azərbaycanın arazboyu yaşayış məntəqələrinə gətirib satdığı mallar isə Avropa, əsasən Fransa istehsallı, keyfiyyətcə yüksək olduğundan, gömrük rejiminin tətbiqindən sonra da həmin mallara təlabat yüksək olaraq qalırdı.

Rus sərhəd-gömrük rejiminin qadağasına baxmayaraq tacirlər müxtəlif vasitələrdən istifadə edərək İrandan qaçaqcılıq yolu ilə lazımi malları gətirib satırdılar. Bu işdə əsas rolü özünə güvənən qaçaq gənc adamlar oynayırdı. Onlar 8-10 nəfərlik dəstə düzəldib İrandan gələn yükü sərhədin o tayında təhvıl götürüb, xəlvət yollarla sərhədi keçərək bu tayda mal sahibinə təhvıl verərək öz haqlarını alırdılar. Belə işlərdə tez-tez sərhədçilərlə atışmalar olurdu və bu atışmada sərhədçini öldürən qaçaqmalçı ya tutularaq Sibirə katorqaya sürgün edilir, ya da dağlara qaçaraq qaçaqcılıq həyatı keçirirdi. XIX əsrдə Qarabağda və Zəngəzurda məşhur olan Şuşa əsilzadəsi Məhəmməd bəy Kavaler məhz İrandan qaçaq malı gətirərkən rus zabitini öldürdükdən sonra qaçaq düşmüdü. Bəhlul Behcət 1934-cü ildə qələmə aldığı “Qaçaq Nəbinin tarixi” əsərində Nəbinin Şuşada 10 il ərzində Xoca Hovanesə (və onun oğlu Boqdan), David və Xudan qardaşlarına, daha sonra isə Kərbəlayı Fərhad Yüzbaşova nökərçilik edərkən dəfələrlə öz ağaları ilə birlikdə qaçaq malı gətirmək üçün İrana gedib gəlmişdir. Lakin Nəbinin qaçaq düşməsi tamamilə başqa səbəblərdən olmuşdur.

Müstəmləkəcilik istibdadına və yerli bəylərin zülmünə qarşı çıxan və əzilən kəndlilərin hüquqlarını qorumaqla ədaləti bərpa etmək istəyən qaçaqlar arasında Gəncəbasarda Dəli Alı, Qaçaq Kərəm, Qaçaq Qəmbər, Qandal Nağı, Qarabağda Məhəmməd bəy Kavaler, Qaçaq Süleyman, Qaçaq Murtuza, Zaqtalada Qaçaq Yusif, Qubada Qaçaq Mayıl, Şəkidə Qutqaşenli Kərim Əfəndi, Zəngəzurda Qaçaq Nəbi xüsusi şöhrət qazanmışdılar.

XIX əsr Azərbaycanda qaçaq hərəkatının lideri şübhəsiz ki, Qaçaq Nəbi sayılır. Nəbi Alı oğlu 1854-cü ildə Zəngəzurun Aşağı Mollu kəndində anadan olmuşdur. Ailə çox kasib həyat sürdüyündən atası

15 yaşlı Nəbini öz kəndlərində Kərbəlayı Cəfər ağaya nökər vermişdir.

Kərbəlayı Cəfər Nəbinin atası Alı kişini biyara getmək üstündə döydürərkən 16 yaşlı Nəbi ağasının üstünə atılıb yumruqlamış və ilk dəfə narahat adam kimi çar məmurlarının diqqətini cəlb etmişdir. Bundan sonra Nəbi daha 10 il Şuşada müxtəlif ağalara (erməni və müsəlman) nökərçilik etmişdir.

Qaçaq Nəbi haqqında ilk sanballı tədqiqat əsərinin müəllifi Bəhlul Əfəndi Behcətin yazdığına görə Mollu camaatı ilə Mahruzlı camaatı arasında çar məmurları tərəfindən qızışdırılan “sünni-şιء” davasında ölü adamın qanını Nəbinin üstünə ataraq onu 8 il katorqa cəzasına məhkum edirlər. Nəbi Şuşa qalasına aparılarkən əli-ayağı qandallı halda sıldırıım bir qayadan atılıraq qaçıր və o gündən onun qaçaqcılıq həyatı başlayır (31, 149). Qaçaqcılığın ilk günündən Nəbinin həyat yoldaşı Həcər və qardaşı Mehdi də onunla birlikdə olurlar. Çar üsul idarəsindən və yerli bəylərdən rəncidə düşən adamlar tezliklə Qaçaq Nəbinin ətrafına toplaşırlar. Nəbi əsasən Zəngəzur və Naxçıvanda, qismən də Qarabağ və İranda 15 il qaçaqcılıq etmiş, sosial ədalətsizliyə qarşı mübarizə aparmışdır. Nəbinin qaçaq yoldaşlarından Sofulu Balakişi və Atakişi qardaşlarını, Dağtumaslı Allahverdini, Şahbuzlu Şahhüseyni, Naxçıvandan Tuzvəlini, Zəngəzurun və Qarabağın kəndlərindən olan Telli Qaranı, Xıdırı, Mahmudu, Lətifi, Qocanı, Mollu Kərimi qeyd etmək olar.

Xalq kütłələri Qaçaq Nəbiyə böyük rəğbət bəsləyir və daim ona dəstək vermişdir.

Bəzi müəlliflərin Nəbini erməni qənimi kimi qələmə vermələri (31, 11) fikri ilə razılaşmayaraq bildiririk ki, qaçaq Nəbinin mübarizəsi sinfi xarakter daşıyırıldı, milliyətindən və dinindən asılı olmayaq Nəbi yoxsulların tərəfində olmuş, tacirlərin, xocaların, hampaların, bəylərin var-dövlətini alıb yoxsul kəndlilərə paylayırdı.

Qaçaq Nəbinin dəstəsində adətən 70-80 nəfər qaçaq olardı. Qaçaqların dəstəyə qoşulması və dəstədən ayrılması könüllü idi. Nəbinin fəaliyyəti əslində Cənubi Qafqazda ilk partizan müharibəsi idi.

O əvvəlcədən haraya hücum edəcəyini planlaşdırır, 20-30 atlı ilə hücum edir, sonra uzaq dağlara çökilir. Yaxud başqa mahala keçirdi.

Bir-çox müəlliflər Nəbinin qaçaqlıq müddətinin 20 ilə yaxın olduğunu söyləsələr də (238), Bəhlul Behcət Nəbinin 1881-1896-ci illərdə, yəni 15 il qaçaq olduğunu yazır. Bizcə bu məlumat daha dəqikdir.

Qaçaq Nəbi çar və İran məmurlarının birgə hazırladığı fitnəkar xəyanət nəticəsində 1896-ci il martın 12-də Kərbəla ziyarətindən qayıdarkən İranın Türkiyə ilə sərhədində yerləşən Larni kəndi yaxınlığında qaçaq yoldaşı Şah Hüseyin tərəfindən öldürülür. Qaçaq Nəbinin ölümündən 120 ildən çox keçməsinə baxmayaraq o, hələ də xalqın yaddaşında igidlik, ədalət, kişilik, düzgünlük simvolu kimi yaşayır. Təsadüfi deyildir ki, Azərbaycan xalqının yaratdığı 3 ən məşhur qəhrəmanlıq dastanlarından (“Kitabi Dədə Qorqud”, “Koroğlu”, “Qaçaq Nəbi”) biri məhz bu yenilməz xalq qəhrəmanı haqqındadır.

Qaçaq Nəbi öldürüldükdən sonra onun dəstəsi dağıldı. Yalnız Yağlıvənd camaatından olan Qaçaq Süleyman başına dəstə yiğib öz mübarizəsini davam etdi. Qaçaq Süleyman Qarabağın Əhmədalılar kəndində anadan olmuş, bir müddət Qaçaq Nəbinin dəstəsində vuруşmuşdur. Nəbi öldürüləndən sonra öz dəstəsini yaratmış, ədaləti və xeyirxahlığı ilə bölgədə böyük nüfuz sahibinə çevrilən Qaçaq Süleyman ətrafına 2000-ədək qaçaq yiğə bilmişdi. Qarabağda, Zəngəzurda qaçaqlıq eləyib, eyni zamanda 1906-1907-ci illərdə Təbrizdə Səttər-xan hərəkatına fəal dəstək vermişdir.

Zəngəzurda qaçaq hərəkatı Qaçaq Nəbinin ölümündən sonra səngisə də, qaçaqcılıq ötən əsrin 40-cı illərinə qədər davam etmişdir. Bu qaçaqlar adətən fərdi zəmində, yaxud qan intiqamı səbəbindən dağlara çökilmiş, əsasən təkbaşına mübarizə aparmışdılar. XX əsrin əvvəllərində Zəngəzurda tanınmış qaçaqlardan olan Qaçaq Qəbil (1930-cu ildə Bakıda güllələnib), Kişi Tavat (Alxaslı kəndi), Qaçaq Fərzalı (Qaradərə kəndi), Baba Məmmədov erməni quydurlarına qarşı mətanətlə vuruşmuşlar.

Qaçaq Fərzalı (1878-1928) Zəngilanın Qaradərə (Taydolaq Baharlı) kəndində anadan olub. Baharlı tayfasındandır. Araz çayı üzə-


rindəki körpüdə kazakları gülləyə tutandan sonra qaçaq düşüb. 1918-20-ci illərdə daşnaklara qarşı vuruşmuşdur. Zəngilanda özünü müdafiə dəstəsi yaratmış və bir qaçaq komandir kimi Nuru paşanın ordusunda döyüşmüştür. Sovet hakimiyyətini tanıtmamışdır. 1927-ci ildə Zəngəzura gələn Mircəfər Bağırov Bartaz meşəsində Qaçaq Fərzalı ilə görüşmüş, silahı yerə qoyub Sovet hökumətinə təslim olarsa bağışlanacağı və vəzifə alacağını vəd etmişdir. Lakin bu vəd yerinə yetirilməmiş, təslim olan Qaçaq Fərzəlini 1928-ci ildə Nargin adasında güllələmisişlər. (237)

Zəngəzurda qaçaqların sonuncu nəсли XX əsrin 30-cu illərinə təsadüf edir. Bu insanlar kolxoz quruculuğu zamanı bolşeviklərin ədalətsizliyinə üsyən edərək dağlara çəkilmiş, çar rus rejiminin yeni forması olan bolşevik müstəmləkəciliyinə qarşı mübarizə aparmışdılar. Belə qaçaqlardan ən parlağı Sisyanın Şəki kəndindən olan qaçaq Qardaşxan idi.

Qafan rayonunda ötən əsrin 30-cu illərində həyata keçirilən küt-ləvi kollektivləşdirmə siyasətinə etiraz edən kəndlilərin bir qismi öz təsərrüfat heyvanlarını, bağ və əkin sahələrini kolxoza verməkdən imtina edərək qaçaq düşmüştülər. Bunlardan Acıbac kəndindən Qu-lamalı Məmmədov, Küründ kəndindən Şahverdi, Xudaverdi, Murad-verdi qardaşları NKVD əməkdaşları tərəfindən güllələnmişlər.

IV FƏSİL

ERMƏNİLƏRİN ZƏNGƏZURDA AZƏRBAYCANLILARA QARŞI TÖRƏTDİKLƏRİ SOYQIRIM CİNAYƏTLƏRİ



Hər hansı ərazidə, hər hansı bir millətin dövlətinin yaranması üçün əsas şərtlərdən biri həmin etnosun o bölgədə mütləq üstünlük təşkil etməsidir. Lakin ermənilər Qərbi Azərbaycanın bütün bölgələrində azərbaycanlılara nisbətən bir neçə dəfə az idilər. Buna görə də “daşnak” partiyasının qan içəri liderləri, eləcə də, bolşevik qiyafəli cəllad Stepan Şaumyan azərbaycanlıları bir etnos kimi soyqırıma məruz qoyaraq məhv etmək və nəticədə ermənilərin süni surətdə Azərbaycan torpaqlarında milli çoxluğa nail olmasını təmin etmək, Bakı da daxil olmaqla Xəzərdən Qara dənizə qədər Erməni dövləti yaratmaq planının qanlı səhifələrini yazmağa başladılar.

4.1. 1905-1906-cı illər qırğınları

Rusyanın Qafqazda möhkəmlənməsi, köhnəlmış Osmanlı və İran imperiyalarının tənəzzülü XIX əsrin sonlarında ermənilərin separatçılıq meyillərinin daha da güclənməsinə səbəb oldu. Mifik “Böyük Ermənistən” ideyasından bir an da olsun əl çəkməyən avantürist erməni siyasetçiləri Şərqi Anadolu və Qafqaz torpaqlarında erməni dövləti yaratmaq planlarını reallaşdırmaq məqsədilə siyasi təşkilatlar yaratmağa başladılar.

Təxminən bu dövrlərdə bir sıra Avropa ölkələrinin və Rusiyanın ideoloji silah kimi işləyib hazırladığı “erməni məsələsi” deyi-lən bir siyasi avantüra ortaya çıxdı. Guya ki, Türkiyə ərazisində yaşıyan ermənilərin hüquqi təminatlarının yaradılması məqsədi daşıyan “erməni məsələsi” əslində Osmanlı imperiyasını dağıtmak üçün düşünülmüşdü. Türk tədqiqatçısı və tarixçisi İsmət Binark yazırıdı: “Erməni məsələsi” “Şərqi məsələsi”nin tərkib hissəsi olaraq XIX əsrin ikinci yarısında ortaya atılmış və 13 iyun 1878-ci il tarixli Berlin konfransında rəsmiləşmişdir. ...Bu konfransın qətnaməsi, əslində, osmanlı Türkiyəsini içəridən dağıtmak məqsədi güdürdü (86, 6; 7).

1885-ci ildə İstanbulda “Armenakan” adlı inqilabçı-separatist təmayüllü erməni partiyası yaradıldı. Onun ardınca eyni məqsədə xidmət etmək üçün 1887-ci ildə Cenevrədə “Hnçak”, 1890-ci ildə isə Tiflisdə “Daşnakşütun” partiyaları fəaliyyətə başladı.

Hər üç erməni partiyasının nizamnamə və program sənədlərində ali məqsəd olaraq “Böyük Ermənistən” dövlətini qurmaq məsələsi qarşıya qoyulmuş, bu məqsədə çatmaq üçün isə bütün vasitələrdən, o cümlədən, inqilab, silahlı üsyən və terror üsullarından istifadə etməyin mümkünluğu qeyd olunmuşdu (178, 48; 49).

Həmin partiyaların proqramları indiyədək arxivlərdə qalır, “Daşnakşütun” partiyası isə hələ də fəaliyyət göstərməkdədir. Min təəssüf olsun ki, mələk donu geymiş qərb dünyası indinin-indisində belə həmin partiyaları terrorçu elan etmir, həmin qeyri-humanist ideya-

ların daşıyıcıları olan bugünkü terrorçu erməni qüvvələri “görmür”, nə Əfqanıstan dağlarındakı kaha və mağaralarda mikroskopla terrorçu axtaranlar, nə də Çeçenistan meşələrində “mücahid” ovuna çıxanlar, Yaxın Şərqdə “Ərəb baharı” yaradanlar Azərbaycanda 20 min dinc əhalini qətlə yetirən, 1 milyon adamı soyqırıma və deportasiya-yaya məruz qoyan, faktla sübuta yetirilmiş 40-a yaxın terror əməliyyatı həyata keçirmiş və Azərbaycan torpaqlarının 20%-ni işgal etmiş Ermənistən respublikasını terrorçu dövlət kimi tanımaq istəmirlər.

Ancaq ötən 100-150 ilin acı təcrübəsi göstərmişdir ki, dünyada ermənilər qədər separatçı, dağıdıcı və məkrli niyyətlərə xidmət edən ikinci bir ictimai-siyasi etnik qüvvə yoxdur.

Yenə də tarixə qayıdaq və milli faciələrimizin xronologiyasına Zəngəzur torpaqlarının acınacaqlı taleyinin nümunəsində bir daha nəzər salaq.

Türkiyədə XIX əsrin sonlarında ermənilərin separatçılıq meyillərinin artmasına baxmayaraq, Osmanlı dövləti bu ideyanın genişlənməsinə imkan vermədi. Türkiyədə erməni dövlətini yaratmaq ideyasının baş tutmayacağına dərk edən erməni siyasetçiləri çar Rusiyaşının xristian təəssübkeşliyinə arxalanaraq bu separatçı, şovinist ideyanı Qafqaza transformasiya etdilər.

21 fevral 1914-cü il. Türkiyə. Qarsda və Ərdahanda erməni quldur birləşmələri 30.000 insanı – etnik türkləri öldürmüslər. Onlar körpələri analarının əlindən alıb tonqala atırdılar. İnsanlar qətlə yetirilməzdən əvvəl onlara vəhşicəsinə işgəncə verirdilər. Bu qətlla-rin bilavasitə təşkilatçılarından biri kölgəyə çəkilən “Hnçak” erməni terror təşkilatının ideoloqu, Türkiyə parlamentinin deputati Stepan Ter-Danielyan olmuşdur (211, 46).

XX əsrin əvvəllərində “Daşnaksütun” partiyası öz terrorçu şəbəkəsini genişləndirməyə və fəaliyyətini gücləndirməyə başladı. Ermənilər açıq-aydın başa düşürdülər ki, istənilən halda ermənilərin azlıq təşkil etdiyi bir bölgədə erməni dövləti yaratmaq mümkün olmaya-cqadır (178, 51). 1828-ci ildən sonra Qafqaza İrandan, Türkiyədən, Suriyadan, Livandan bir milyona qədər erməni köçürülüb gətirilmə-

sinə baxmayaraq (228, 64), Qafqazda erməni-azərbaycanlı nisbəti 1:10-a nisbətində idi.

XX əsrin əvvəllərində İrəvan və Yelizavetpol quberniyalarında, Tiflis quberniyasının Lori-Pəmbək qəzasında mövcud olan 2310 yaşış məntəqəsindən 2000-i azərbaycanlılara məxsus idi (93, 162).

17 may 1915-ci il. Van. Türkiyə. Erməni terror və quldur birləşmələri Türkiyənin qədim Van şəhərini yandırmışlar. Dinc əhali arasında çoxlu tələfat olmuşdur. C. və K. Makkartılərin tədqiqatına görə, XX əsrin əvvəllərində törədilən qanlı hadisələr zamanı 2,5 milyon müsəlman öldürülmüşdür (211, 50).

Bir an da olsun, “Böyük Ermənistən” paranoyasından əl çəkmək istəməyən ermənilər öz məqsədlərinə çatmaq üçün, dünya tarixində misli görünməmiş məkrli bir niyyəti – yerli aborigen əhalini, yəni Azərbaycan türklərini kütləvi surətdə məhv etməklə və yaşıdlıları yurdlarından qovub çıxarmaqla həmin ərazidə ermənilərin sayıca üstünlüyünə nail olmaq və beləliklə, “milli coxluğun” dövlətini yaratmaq ideyasını reallaşdırmağa başladılar.

“Daşnaksütun” partiyası siyasi təbliğat, təşkilatlanma və hərbi hazırlıq işlərini görüb qurtardıqdan sonra, 1905-ci ilin əvvəllərində milli qırğına zəmin yaradan terror və təxribatlara rəvac verdi.

Ermənilər 1905-ci il fevralın ilk günlərindən başlayaraq, Bakıda qırğın törətməyə başladılar, çox keçmədən İrəvanda iğtişaşlar kütləvi xarakter aldı, Naxçıvan və Zəngəzur erməni silahlı dəstələrinin hücumlarına məruz qaldı. Erməni quldur dəstələri kəndləri dağıdır, yandırır, günahsız insanları qılıncdan keçirirdilər. Şəhərdə, kənddə yerli əhali-azərbaycanlılar ata-baba yurdunu tərk etməyə, qaçqınlıq yolunu tutmağa məcbur oldu.

İrəvandan göndərilən bir xəbərdə deyilirdi: “Hər tərəfdən qəbiristanlığa cənazələr gətirilir. Çoxu müsəlmandır. Ölənlər və yaralananların sayı artmaqdadır. Bütün günü atəş səsləri eşidilməkdədir. Bir tatarın evinə bomba atıblar, 24 nəfər ölüb və yaralanıb. Təpəbaşı məhəlləsində tatarların evlərini bombalayıblar, çoxlu adam tələf olub. Zəngi dərəsində də öldürülənlər çoxdur. Azərbay-

canlılar küçəyə çıxmaqdan qorxurlar. Çoxları şəhəri tərk edib" (101, 289).

1905-ci il mayın 22-də Daşnakşütun partiyasının Qafqaz Komitəsi adından verilmiş bir əmr daşnakların secdikləri yolu mənzərəsini çox aşkar göstərir. Əmrədə deyilir ki, erməninin silahını əlindən almağa, evində axtarış aparmağa, onu həbs etməyə cəhd göstərən hər kəs amansızlıqla öldürüləcək. Bu fikrə düşən hər kəs qoy Bakı qubernatoru Nakaşidzenin, Yelizavetpol qubernatorunun müavini Andreyevin, qəza rəisləri Boquslavskinin, Şmerlinqin, Naşşanskinin, Pavlovun taleyinin nə ilə başa çatdığını xatırlasın... (108, 285).

1905-ci il. Zəngəzur. Azərbaycan. Erməni quldur birləşmələri şəhərin dinc əhalisinə qanlı divan tutmuşlar. Onlarca adam öldürülmüşdür.

Şahidlərin dediklərinə görə, erməni cəlladlar təsəvvürolunmaz ətürpədici edam üsulları tətbiq etmişlər. Məsələn, adamları əl-ayaqlarından nəhəng ağacların əyilmiş budaqlarına bağlayırdılar. Sonra kəndiri kəsərək budaqları buraxırdılar... Erməni quldurlar sakinləri yalnız ona görə öldürürdülər ki, onlar islam dininə etiqad edirdilər (211, 36).

Daşnak partiyası orduya rəhbərlik etmək üçün 7 nəfərdən ibarət Baş Hərbi Şura yaratmışdı. Şuranın nəzdində 35 nəfərdən ibarət baş qərargah fəaliyyət göstərirdi. Partiyanın Qafqazın müxtəlif şəhərlərində, Rusiya ərazisində, Avropada komitələri, qrupları, mətbu orqanları da “erməni məsəlesi”nin həlli, “dənizdən-dənizə Ermənistən” yaratmaq, Naxçıvandan Zəngəzura kimi yol boyunda olan kəndləri dağdırıb Zəngəzur könüllüləri ilə Naxçıvandakı əsgəri qüvvəni birləşdirmək kimi alçaq xəyalları reallaşdırmağa başlamışdılar.

1905-1906-cı illərdə ermənilər təkcə İrəvan və Yelizavetpol quberniyalarında 200-dən çox müsəlman kəndini dağdırıb yerlə yeksan etmiş, əhalisini soyqırımına məruz qoymuşdular. Şuşa qəzasında 12, Cavanşir qəzasında 15, Cəbrayıł qəzasında 5, Zəngəzur qəzasında 43 müsəlman kəndi dağdırılmış, əhalisi qılıncdan keçirilmiş və didərgin salınmışdı. Təkcə İrəvan quberniyasında 1905-1906-cı illərdə on min nəfərdən çox azərbaycanlı soyqırımının qurbanı olmuşdu (101, 288).

Cəmi bir ayda (1906-cı ilin avqustu) daşnak mauzerçiləri Zəngəzur mahalında Şəki, Qarakilsə, Ağdüzü, Urud, Qatar, Xələc, İncəvar, Karxana, Yeməzli, Daşnov, Çöllü, Lök, Saldaşlı, Mollalar, Oxçu-Şəbədin, Atqız, Pirdovdan, Zürül, Fərcan, Sənanlı, Cullan və s. kəndləri dağdırıb yandırdılar, silahsız əhalini soyqırıma məruz qoydular.

Ümumiyyətlə, 1905-1906-cı illərdəki erməni-müsəlman davasında İrəvan və Yelizavetpol quberniyasında 200-dən artıq kəndi ermənilər yerlə yeksan etmiş və əhalisini soyqırıma məruz qoymuşdular. “Daşnaksütun” partiyasının liderləri “erməni məsələsi”ni həll etmək, “Böyük Ermənistən” xülyasını reallaşdırmaq üçün bütün yerli təşkilatlara göstəriş göndərərək tələb etmişdilər ki, İrəvan, Gəncə, Qarabağ mahallarında olan bütün türk kəndlərini viran qoysunlar, bu kəndləri yerli əhalidən, yəni azərbaycanlılardan birdəfəlik təmizləsinlər (211, 290).

“1 yanvar 1906-ci il. Papravənd. Azərbaycan. Erməni quldur birləşmələri azərbaycanlıların Papravənd kəndinə basqın etmişlər. Sakinlər ciddi cəhdə müqavimət göstərsələr də, kənd işğal olunmuşdur. Kişiərin başlarını kəsir, hamilə qadınların isə qarnını qılıncla yarır və hələ dünyaya gəlməmiş uşaqların... başlarını vururdular. Qırğına erməni quldur Andronik rəhbərlik edirdi” (211, 43).

Onu da qeyd etmək lazımdır ki, 1905-1907-ci illərdə Zəngəzurda ermənilər tərəfindən törədilən soyqırım siyasetindən ən çox Qafanın azərbaycanlı əhalisi əziyyət çəkmişdir. Bölğənin ən böyük və azəri türklərinin daha çox sayıda yaşıdlıları Qafan rayonu həm tarixi, həm də strateji baxımdan Zəngəzurda xüsuslu çəkiyə malik olduğundan ermənilər daha qüvvətli zərbəni vurmaq üçün məhz bu bölgəni hədəf götürmüşdülər. Digər tərəfdən, o dövrdə Qafan artıq bir sənaye mərkəzi kimi formalışmış, fəhlələrin, xüsusilə daşnak millətçiliyi ideyası ilə siyasiləşmiş erməni fəhlələrinin inqilabçı-dağdırıcı yönümlü dərnəklərin fəaliyyət göstərdiyi iri dağ-mədən şəhəri kimi tanınmışdı.

Çar Rusiyası isə inqilabi əhval-ruhiyyəli insanların dağdırıcı enerjisini milli zəmində mübarizə və qırğınlardan törədilməsinə yönəltmək,

bununla da hökumətə qarşı olan etirazların yönünü dəyişmək, insanları sinfi mübarizədən ayırmaq, onların başını qatmaq, son nəticədə isə hər iki millətdən olanları yenə özündən asılı vəziyyətdə saxlamaq üçün “Daşnaksütun” partiyasının terrorçu-separatçı planlarını aşkarda olmasa da, dəstəkləyir, dolayısı ilə, milli zəmində qarşılurma yaradılmasına və qırğınlar törədilməsinə rəvac verirdi.

Ötən əsrin əvvəllərində Azərbaycanın müxtəlif bölgələrində baş vermiş erməni-müsəlman qırğınlarının şahidi olmuş, xalqımıza qarşı törədilən bu qırğınlar barədə ilk mənbələrdən müfəssəl məlumatlar toplamış böyük ədibimiz, Azərbaycanın görkəmli yazılıcısı Məmməd Səid Ordubadi 1911-ci ildə çap etdirdiyi “Qanlı sənələr” kitabında o dövrün həqiqi, real mənzərəsini vermiş, xalqımızın düçar olduğu müsibətləri böyük üzək ağrısı ilə təsvir etmiş, bütöv bir xalqa qarşı yönəlmış erməni terrorunun məqsəd və nəticələrini çox böyük bir dəqiqliklə göstərmişdir.

Zəngəzurun Qafan bölgəsində, xüsusilə, bölgənin ən böyük azərbaycanlı kəndlərindən olan Oxçu və Şabadin kəndlərində ermənilər tərəfindən xüsusi qəddarlıqla törədilmiş soyqırım aksiyasını kiçik detallarına qədər dəqiqliklə, o dövrün rəsmi məlumatlarına və həmin hadisələrin canlı şahidlərinin ifadələrinə əsaslanaraq tarixə köçürmiş böyük yazıçıya saygı və ehtiramızı bildirərək bu kitabda M.S.Ordubadinin “Qanlı sənələr” əsərindən müəyyən parçalar verməyi gərəkli hesab edirik.

M.S.Ordubadinin “Qanlı illər” kitabından Oxucu-Şəbadək vuruşları, yaxud hərb meydani haqqında bir parçası:

“1906-cı il avqust ayının 9-da dörd islam köyüün camaati öz kənd təsərrüfat işləri ilə məşğul olduqları vaxt dağların tə-pəsində istehkamlar qurmaqla məşğul olan əsgərləri görürələr, ancaq onların erməni olduqlarını bilmirlər. Camaat arasında cürbəcür fikirlər yarandığından məsələni öyrənmək üçün bir neçə yerə adamlar göndərilir. Nümayəndələr qaraltnın qarşısında yüksək təpələr başına hərbi bayraqlar sancıldığını görüb “hökü-mət qoşunudur” – deyib ehtiyatsız halda yollarına davam edir-

lər. Bir güllə məsafəsinə yaxınlaşar-yaxınlaşmaz ermənilərin qabaq qurğularından üstlərinə atəş açılır. Atəş əsnasında istehkam quranların erməni olduğunu bilib hər kəs öz evinə qaçır, ən köhnə üsuldan olan silahlarıyla silahlanıb düşməni qarşılıamağa çıxırlar.

Ermənilər isə ən müasir silahlarla silahlandıqlarından, bir də müsəlmanlar; əsasən meşəlikdə əkinçiliklə məşğul olduğudan, kəndi yaxşı mühafizəyə qadir deyildilər. Buna görə də ən əhəmiyyətli mövqeləri düşmən tutur. Az-çox kənddə hazır olan kişi tayfalarını isə qadınların nalə və fəryadı çəşbaş qoyurdu. Digər tərəfdən, heyvan bağışlılarından başqa bir səs eşitməyən balalar, xırda cocuqlar müharibənin ən şiddətli vaxtında düşmən mövqelərindən çalınan şeypurların ürək parçalayan sədasından vali-dələrinin məməsindən dartinib beşiklərdən qiyamət gününü xatırladan bir səda ilə aləmi doldururdular. Yağmur kimi hər iki tərəfdən açılan güllələrin şiriltisindən, hərbi musiqinin canalan sədasından köylərin cocuqları və heyvanatı bir-birinə dəymişdi, sanki bu zavallı göylərdə İsrafil şeypuru çalınmış kimi insanlar bir-birinə qarışmışdılar.

Erməni mauzerlərindən çıxan atəşlərin şaqqultısı, müsəlman könüllülərinin ayaq üstü erməni səngərlərinə qışqıra-qışqıra hücum etmək sədaları Oxçu-Şəbadək dağlar silsiləsinə əks edərək yüksək qayaların zirvələrindən gurultudan başqa bir səda eşidilməzdi. Bu halda ümumerməni səngərlərindən aramsız atəş açıldı. Bundan əlavə, müsəlmanlar tərəfindən açılan güllələrin hədəfə dəymədiyindən ermənilər cürətli halda ara-sıra qurğularından xuruc halına girişməkdə idilər. Müsəlman könüllüləri isə ermənilərin şiddətli atəşinin təsirinə baxmayaraq, hər halda irəliyə yürüş etməkdə idilər.

İslamların bu igidlik və mətanətini görünçə erməni səngərlərindən bir neçə cəhənnəm makinası buraxılb dörd köyün müsəlmanlarını son dərəcə sarsıtsalar da, əsgərə komanda edən möh-

tərəm kəslərin nəsihətləri, ruhverən təşviqatı sayəsində islam əsgərlərinin ara-sıra ziyan dəymış mənəvi qüvvələri gücləndirilib anbaan düşmən qarşısına irəli aparılırdı. Böyük və dəhşətli hadisə əsnasında müsəlmanlar ətraf köylərə kömək üçün adamlar göndərsələr də, bütün keçidlər erməni əlində olduğundan bir nəfər də olsa, kömək üçün hərəkət edə bilməmişdir. O səbəbdəndir ki, Oxçuislamları tək tənha dörd gün tam müqavimətlə müharibə etdikdən sonra ermənilər məğlub olub o ətrafda yerləşən Gicəlan adlı erməni köyünə çəkilib istehkam qurmaqla hərbə girişirdilər. Müsəlmanlar ermənilərin qaçıqlarını duyub təqib halında Gicəlan kəndində qanlı bir müharibə başlanır. Bir gün axşama qədər qalan müharibədə ermənilər məğlub edilib hərb meydani – Gicəlan kəndi dağdırılır.

M.S.Ordubadi sözünə davam edərək yazar:

“1906-ci il 13 avqustda xitam bulmuş Gicəlan müharibəsində ermənilər çox pis vəziyyətə düşmüşdülər. Erməni komandanları müharibənin ikinci günü, yəni həmin ayın 11-də təhlükəni görünə, Qatarda buraxılmış ehtiyat əsgərlərini hərb meydanına apararaq, bunlardan əlavə ətraf erməni köylərinə adamlar gəndərib imkan olduğu qədər könüllü əsgər tələb etməkdə idilər. Buna görə ayın on dördündə adları aşağıda qeyd edilmiş köylər dən ermənilərə kömək gəlməkdə idi: Ləyc, Təşqin, Vəng, Karlur, Meğri, Əsədazur, Qırçıvan, Əkərək, Bəhrvar, Ucanabus, Qurasən, hamısı beşinci sahədən Ğabürc, Çəmən, Bux köylərindən. Üçüncü sahədən – Oxadüz, Raxdaxana, Noraşen, Xotanan, Üsərəng, Sahadur, Çin, Mələk, Çit köylərindən. Ermənilərin bu toplu qüvvəsi ayın on dördündə Panuslu, Girdəkan və bir də Gicəlan köyünün ətrafında mövqe tutaraq gecəynən Oxçu-Şəbadək dağlarını işgal edirlər. Dörd gün ərzində baş verən döyüşlərdə son dərəcədə yorğun düşən islam könüllüləri Molla Həsən Əfəndinin evinə yığılıb hərbi, yaxud hərbə başlamamış geri çəkilməni müzakirəyə qoydular. Camaat tərəfindən bir çox nitqlər söyləndi.

Hətta övrət tayfalarından pərdə dalında oturmuş olduqları halda bir çox yanğılı sözlər deyilirdi. Bir çox adamlar hərbə üstünlük verib, bir çoxu müharibəsiz geri çəkilməni məsləhət sanırdılar. Ən axırda kəndlərin imamı olan şəhidi – səid Molla Həsən Əfəndi əsasına söykənərək nitq söylədi. Biz isə həmin nitqi islahən tariximizin üslubuna müvafiq bir dilə çevirdik.

– Camaat! Dörd tərəfimizdə vaqe olan yüksək qayalara on dörd gecəlik nurlu ayın ən sevimli, ən dilruba ziyası sərilmişdir.

Bu ziyaların qarşısında məşələrimizin ağacları kimi titrək və hərəkətdə olan qaraltıların hamısı ermənilərin müdafiə təpəsinə sancılmış hərbi bayraqlarıdır. Diqqət ilə baxınız!

Ətrafımızdan çəkilmiş, evlərimizi nişana da almış o hasara bənzəyən qaraltı erməni dəstələri və Hayistan vəhşiləridir ki, sabah bu vaxtda bizim evlərimizə od vuracaqlar. Oğlanlarım, müharibəni tərk etsək də, hərbə girişsək də, yenə fəlakətimiz dəqi-qədir. Bizim övrətlərimizin, cocuqlarımızın barəsində ermənilərin qəlbində zərrə qədər də mərhəmət yoxdur, zənnindəyəm. Bu gecə köylərin mühafizəsinə diqqət ediniz. Sabah olcaq ermənilər hücum edəcəklər. Siz isə hücuma qadir deyilsiniz, ancaq müdafiə halında qalarsınız. Son dərəcəyə qədər çalışınız, məglubiyyəti hiss edincə hamınız birdən qaçmayıasınız. Zira o halda düşmən sizi təqib edər. Bir çox tələfat verər. Əlbəttə, qaçış zamanı işə yarayan və bacarıqlı cavanlardan bir dəstə dumdar (quyruq) buraxaraq arxadan ailələrinizi götürüb meşəyə – dağ ətəklərinə pənah apararsınız.

Molla Həsən Əfəndinin müraciəti bu yerə yetişəndə camaat arasından və övrətlər içindən yanılı bir fəğan naləsi ucaldı. Yenə Molla Əfəndi sözünə davam etdi:

– Camaat! Ağlamaq, övrətlər ilə səs-səsə verib növhə və zarı başlamaq heç bir fayda verməz. Ancaq kişinin mənəvi qüvvəsini tükədib düşmənin qabağına əli-qolu qurumuş bir süstlük içində qoyar. İndi götürünüz silahlarınızı, nəzərdən keçiriniz! – deyib sözə fatihə çəkib yenə Quran oxumaqla məşğul oldu.

Bu sözlərdən sonra camaat tüfənglərini sayıb bir neçə berdanka tüfəng və kifayət qədər olmayan bir neçə yüz də patron qalmışdı. Yerdə qalan tüfənglərin çoxu dörd gün fasiləsiz davam edən atışmada sıradan çıxmışdı. Tədarükün tükəndiyini görən camaatın mənəvi qüvvələri bütünlüklə xarab olur, övladının əlin-dən tutan Pürdavud kəndinin yuxarı səmtində qiblə ilə qarşı olan Saqqarsuya daşınırlar. Saqqarsyun ətrafında daşların arxasını sığınacaq edirlər. Ağlaşma səsi daşların təpəsindən ermənilərin sığınacaqlarında – səngərlərində əks-səda verirdi. Molla Həsən Əfəndi də öz ailəsilə Saqqarsuya çəkilir. Kəndlərin içində qalanancaq dünya malına həris olanlar, bir də qaçmağa hah olmayan və sahibləri evdə olmayıb, yaxud qocalıqdan gözləri işiqdan məhrum qadın tayfaları idilər ki, sübh olacaq hamısı qətl olunub, kənd içində bir-birinin üstünə tökülmüşdülər.

M.S.Ordubadi Saqqarsu hadisələri haqqında yazırıdı:

Saqqarsuda sığınaq etmiş müsəlman camaatinin başı üstündən sübh çağrı bir dəstə “ya Əli, ya Əli” fəryadlarıyla müsəlmanlara sarı gəldiyindən avam və çəşmiş müsəlmanlar “bu gələn qoşun islam qoşunudur” deyə güman edib ağlaya-ağlaya onların qarşısına çıxırlar. Gələn dəstə isə ermənilər imiş, müsəlmanları qırıb kəsməyə başlayırlar. Bu vaxtda dörd islam köylərində də qırğın baş verdiyindən Saqqarsyun başına qədər fəryad, nalə sədasının müsibətli şəkildə əks etdiyini qaçıb Ordubada gəlmış kənd əhli olduğu kimi nağıl edirdi. Saqqarsuda sığınaq etmiş camaat qırılıb, qaçıb qurtardıqdan sonra Molla Həsən Əfəndinin başında, yanında bir çox övrət Quran əlində ermənilərin qabağına çıxb, Quran xatiri üçün rəhm istəyib ağlasalar da, Quranı, bəlkə İncili mübarəki də tanımayan qansızlar hamısını vəhşiliklə öldürürülər. Molla Həsən Əfəndinin yanından götürülmüş bir neçə müqəddəs kitabları və Quranları odlayıb məşəl kimi süngülər ucuna taxılmaq kimi bədayinliklər də ermənilərdən alçaq bir surətdə əncama yetmişdi. Sağ qalan islam və islamələr qarlar içində, xəstə-xəstə yolu-

nu itirmiş qoyun sürüsü kimi bir çox dolandıqdan sonra çırçıplaq Ordubada və mahal köylərinə pənah aparmışdır. Ordubad camaati isə son dərəcə qonaqpərvər olduqlarından, xüsusən başları belə müsibət çəkmiş bu adamlara xüsusi qayğı göstərdilər.

Ordubadlılar erməni vəhşiliklərini görüb dəstə yaradaraq Qapan dərəsinə əvvəlinci səfərləri 1906-ci il avqustun 17-də gündüz saat dörd radələrində Saqqarsuya yetişib, əvvəlcədən miniklər və bir dəstə mühafizəçiyələ göndərilmiş çadırları qurulmuş və isidilmiş görünçə dəstələr razılıq ilə bir neçə dəqiqə istirahətdən sonra, daha aram tutmayaraq ətrafi dolanıb o yaxınlıqda baş vermiş ümumi qətli mülahizə etməyə başladılar. Bu vaxt axşama saat yarım qalmışdı. Hər tərəfə baxırdın qar ilə yağış bərabərlikdə yağıb, hər tərəfdən yeyin bir hal ilə bir-birinə toxunan külkələr çadırların mixlərini yerdən qaldırıb insanların üzünə çırçırdı. Get-gedə şiddətlə yağan sulu qarı peydərpey əsən küləklər, tüfəng saçması kimi, adamın üzünə çırçırdı.

O elə şiddətli bir hal əmələ gətirmişdi ki, nə oturmaq, nə də bir yerə getmək mümkün deyildi. Qapan dərəsinin şiddətli küləkləri Şəbadək dağlarının zirvələrində toplar kimi guruldayıb hər saatda qarşımızda qardan yüksək təpələr ucaldırdı. Yarım saat içində hava dörd-beş rəngə düşürdü. Ordubaddan uca dağa qədər yaralıların sayı-hesabı yoxdusa da, yaraları bağlandıqdan sonra şəhərə göndərilirdi.

Havanın pisliyinə baxmayaraq, bir neçə bələdçi götürüb ətrafi öyrənmək üçün əzm edildi. Saqqarsuyun ətrafında bir qan çalası göründüyündən o tərəfə gedildi. Soyuğun şiddətindən qanın üzü buz bağlamışdı. Bununla belə daşın bir tərəfindən damcı-damcı qan sizirdi. Bu hali gördükdə camaati böyük bir təəccüb və heyrət içində buraxırdı. Daşın arasında 62 nəfər övrət və uşaq cənazəsi bir-biri üstə qalaq-qalaq tökülmüşdü.

Ayın 18-də sübh namazından sonra camaatın siğnaq etdiyi meşəyə girdik. Bir az getdikdən sonra 25 yaşlarında bir övrət,

bir də cavan oğlan cənazəsi göründü. Bələdçinin rəvayətindən, zövc və mövcəsi imiş ki, bir yerdə doğranmışlar. Buradan keçərək Molla Həsən Əfəndinin şəhadətgahına yaxınlaşdıq. Bədəni, canamazı və s. müqəddəs əşyaları yandırılmışdı. Həsən Əfəndinin qətl yerindən bir az şimala qarşı bir palaz parçası görünüşə də, camaati büsbütün ağlatdı. Zira, palazı kənar etdikdə 15 nəfər üzlərində çicək, yəni abilə əlaməti sönməmiş körpə coquqların kəsilmiş başları və bir para bir-birinə qarışmış bədənlər göründü. Küləyin şiddətindən yüksək təpələrdə olan qarlar yiğilib cənazələrin üstə tökülmüşdü. Amma, yenə bədənlərində son nəfəsi olan qətl olmuş bacıların qətrələnən məzəlum qanlarından qarlar uzaqdan bahar lalələri kimi qızarıb, insanı özünə cəlb edirdi. Bunları dəfn etmək üçün daş-torpaq mümkün olmadığından, meşənin yarpaqları və budaqları ilə dəfn edildilər. Sığınaqdan aşağı tərəfə gedib Pürdavud kəndinə daxil olduq. Ən əvvəl İmam Rza həzrətlərinin möhtərəm qardaşı Sultan Davud həzrətlərinin ziyarəti üçün rövzəsinə tərəf yollandıq. Rövzədən yalnız bir quru günbəzdən başqa heç nə qalmayıb. Bütün əşyası yandırılmışdı. Bələdçinin rəvayətinə görə, Quranları bir-bir odlayıb pəncərələrdən eşiyyə atırmışlar. Avropaya mədəniyyət dərsi vermək iddiasında olan ermənilər burada bir sıra təəssübələr də izhar etmişdilər. Belə ki, İstanbuldan 1901-ci ildə Molla Həsən Əfəndiyə hədiyyə göndərilmiş bir nüsxə, dünya məşhurlarının təsviri ki, var imiş, Həsən Əfəndi rövzəyə vəqf etmiş idi.

Ermənilər məhz o nüsxədə həzrəti-Məhəmməd Əleyhüssəlam və həzrəti-Ömər rəziyullah xatiri üçün həmən nüsxəni də yandırmışdılar. Müxtəsər, ziyarətdən sonra soyuğun şiddətindən Pürdavudda tab gətirə bilməyib Oxçu kəndinə keçdik. Üzümə açılan bu qəmli mənzərədən nə qədər yazılısa, yenə də qurtarmaz, zənnindəyəm.

Oxçu kəndini gəzdikdən sonra Şəbadək, Atqız köylərinə keçdik. Tələfatın çoxu Atqız kəndindədir. Camaatını dəfn etmək məsə yarpaqları ilə mümkün oldu.

Nədənsə ermənilərdən bizə qarşı bir əziyyət edilmədi. Məl zərəri bir milyon qədərindədir. Bu kəndlərin müharibəsi 1906-ci il 9 avqustda başlanıb, 15 avqustda başa çatmışdır.

Müsəlmanların tələfatı 200-ə qədərdir. Nüfuz dəftərləri olmadığından tələfat dürüst təyin edilmədi. İyun ayının əvvəlindən başlamış avqust ayının axırına qədər Zəngəzurda bu kəndlər dağıdılmışdır ki, hamısı və burada olan hadisələr haqqında, yeri düşdükə məlumat verilmişdir.

Xələc, Karxana, Qatar, İncəvar, Çöllü, Yeməzli, Saldaşlı, Mollalar, Batuman, Oxçu, Şəbadək, Atqız, Pürdavud, Zurul, Gümən, İyilli, Sənalı, Minənəvur, Fərcan, Qalaboynu, Əcəbli, Buğacıq – bunların hamısı islam köyləridir ki, ermənilər tərəfindən talan edilmişdir”.

Amerika türküşünasları Castin və Karolin Makkartilər “Türklər və ermənilər” kitabında erməni-azərbaycan münasibətlərinin də çar Rusyasının müstəmləkəçilik siyasetini xarakterizə edərək yazırlar ki, 1828 və 1854-cü illərdə ruslar iki dəfə Şərqi Anadoluuya hücum etmiş, hər iki dəfə yerli ermənilər onların tərəfini saxlamışdır. Hər iki halda ruslar çıxıb getməli olanda özləri ilə yüz min erməni tərəfdarını Qafqaza gətirmiş, onları qovulmuş müsəlmanların evlərində yerləşdirmişlər. Əlbəttə, gətirilən bu rəqəmlər dəqiq olmaya bilər və əlavə tədqiqat aparmaq lazımdır, lakin biz dəqiq bilirik ki, 1828-ci ildən 1920-ci ilədək təxminən 600 min erməni rus imperiyasının ərazisinə köçürülmüşdür, 2 milyon müsəlman isə Rusiyadan getmişdir...

1905-ci il erməni-müsəlman davası bu strategiyanın ilk taktiki addımı idi. Məqsəd, fikrimcə, buradakı müsəlmanlara ermənilərin də mövcudluğunu bildirmək, loru dildə desək, müsəlmanın yumurtasının bərkliyini-boşluğunu dişlərinə vurub yoxlamaq idi. Rusların bu siyasetini ölməz C.Cabbarlının “Atan kazaklardır” ifadəsindən gözəl heç nə ilə səciyyələndirmək olmaz. Doğrudan da, iki əsrə yaxındır ki, Qafqazda atan kazaklardır. Ermənilər isə həmişə kazak topuna gülə qoyan olmuşlar.

1905-ci ildə Sisyan rayonunda milli zəmində qırğın olsa da, erməni daşnakları və onların himayədarları istədiklərinə yetmədilər. Camaat öz dədə-baba yurdlarını tərk etmədi, erməni quldur dəstələrinə layiqli müqavimət göstərdi. Daşnak Styopanın (Stepan Stepanyan) Gorusdan və Qarabağdan başına topladığı quldur dəstəsi Sisyanda yerli azərbaycanlıların güclü müqavimətinə rast gəldi. İki aylıq atışma Ağdü kəndində el qəhrəmanı Eyvaz tərəfindən daşnak Styopanın başının kəsilməsi ilə nəticələndi. Daşnak quldurları darmadağın edildi (109, 284).

1905-ci il hadisələrinin canlı şahidi, el ağsaqqalı Əbdülmanaf Hacıyev “Mənim qeydlərim” adlı xatirələrində bu hadisələri belə təsvir edirdi:

“1905-ci ildə daşnakların başçısı Stepan Sisyan rayonunda ermənilər ilə müsəlmanlar arasında qırğın saldı. Stepan öz ordusunu cəmləşdirib Ağdü kəndinin üzərinə hücum etdi. Vağədi və Urud kəndlərinin şimal tərəfindəki Laçın qayanın üstünə toplaşan bir dəstə erməni oradan Vağədi və Urud kəndlərini atəşə tutdular ki, bu kəndlərdən Ağduya köməyə gedən olmasın. Ağdü kəndini yandırdılar, kəndin tüstüsü qonşu kəndləri də bürüdü. Həmin gün axşama qədər Ağdü kəndində ermənilərlə əlbəyaxa döyüş getdi. Axşamçağı Stepanı öldürdüler. Stepan ölündən sonra onun qoşunu məğlub olub qaçmağa başladı. Stepanın qoşunu Ağdü kəndindən çıxarılsa da, bir neçə ay kəndin əhalisinə dinclik vermədilər. Kəndin cənub tərəfində, Bazarçayın o tayında Anabat deyilən yerdə toplaşan Stepanın tör-töküntüləri kəndi daimi atəş altında saxlamışdır. Nəhayət, 6-7 aydan sonra çar hökumətinin hərbi hissəsi gəlib asayışı bərpa etdi”. (109, 284)

1905-1906-cı illərdə ermənilərin müsəlmanlara qarşı törətdikləri cinayətlər və deportasiya cəhdləri o dövrün tanınmış ziyalısı, məşhur şair və din xadimi Mir Möhsün Nəvvabın (1833-1918) “1905-1906-cı illərdə erməni-müsəlman davası” kitabında şahid ifadələrinə və faktlara əsaslanaraq olduqca əyani şəkildə təsvir olunmuşdur. Həmin

əsərdən Zəngəzurla bağlı iki hadisəni bu kitabda verməyi məqsədə müvafiq hesab edirik.

Mir Möhsün Nəvvab Sisyan kəndində baş vermiş faciəli hadisələr haqqında yazırıdı:

“Ermənilər böyük və qüvvətli dəstə yaradaraq müsəlmanların yaşadıqları Sisyan kəndinə hücum etdilər. Kənd sakinlərinin silahları və patronları az olduğuna görə döyüş onlar üçün ağır keçdi. Erməni quzdurları kənd əhalisindən 20 nəfərini öldürdü, xeyli insan isə yaralandı. Müsəlmanlar az olsa da, bu şəhidlərin əvəzini çıxdılar. Bir neçə saat atışmadan sonra ermənilər geri qayıtdılar. Həmin günün səhərisi Sisyan kəndinin əhalisindən bir neçə nəfər Qalaya gələrək imkanları daxilində tüfəng və patronlar alıb kəndə gətirdilər. Bununla yanaşı, onlar Sisyan kəndinin ətrafında yerləşən müsəlman kəndlərinə, o cümlədən kurd tayfasına müraciət edib kömək istədilər. Sisyana ətraf kəndlərdən kömək gəldikdən sonra ermənilər yaşıyan Darabas kəndinə hücum etdilər. Onlar kəndi hər tərəfdən mühasirəyə alaraq kəndin içində doldular. Kənd əhalisindən olan kişiləri qətlə yetirdilər. Müsəlmanlar kənddə olan övrət-uşaqlarla işləri olmayıb onları döyüş meydanından kənarə çıxarırdılar. Müsəlman igidləri Darabas kəndində öz əməliyyatlarını başa çatdırıldıqdan sonra geri qayıtdılar. Səhərisi gün isə Lori kəndinin üstünə yeridilər. Bu kənddə də ermənilərə qüvvətli zərbələr endirərək böyük qənimətlə Sisyana qayıtdılar” (105, 94).

Görkəmli yazıçı Vağadü kəndinə ermənilərin törətdikləri terror əməlləri və vəhşilikləri yazırıdı:

“Erməni tayfası yenə də toplaşaraq müsəlman kəndlərinə hücum etmək üçün bir dəstə yaradır. Yaxşı silahlanmış bu erməni dəstəsi Stepan Stepanyans adlı bir qımdatın rəhbərliyi altında atlanaraq Vağadü müsəlman kəndinə hücum etdilər. Vağadü kəndi Sisyan mahalında yerləşirdi. Orada yaşayanların hamısı müsəlman idi. Erməni dəstəsi kəndi mühasirəyə alırlar.

Qabaqcadan hazırlıq görərək silah və patron tədarük etmiş və gizli yerlərdə səngərlər düzəltmiş Vağadü kəndinin əhalisi tez bir zamanda silahlanaraq səngərlərə, damların, daşların dibində müdafiə üçün hazırlanmış mövqelərə girərək erməniləri hər tərəfdən atəşə tutmağa başladılar. Birinci atışmada müsəlman igidləri əlli nəfərdən çox ermənini vurub yıxıldılar. İkinci atışmada isə öلن ermənilərin sayı yetmişdən çox idi. Üçüncü dəfə onlar “Ya Allah”, “Ya Əli, səndən mədəd” deyib daha şiddətli atəş açmağa başladılar və yüz nəfərəcən erməni öldürdülər. Ermənilərə rəhbərlik edən Stepan Stepanyans adlı qımdat karıxbıb bilmirdi ki, nə etsin. Bu zaman müsəlmanların atəşindən üç güllə ona dəyib yerə sərdi. Ermənilər öz başçılarının yerə yıxılaraq çabaladığını görən kimi qaçmağa başladılar. Müsəlmanların təqib etdiyi ermənilərin bir hissəsi Stepanyans vurulan yerə gəldilər. Gördülər ki, hələ ölməyib. O, əlindəki tüfəngi götürüb daşa çırpdı ki, müsəlmanlara qismət olmasın. Tüfəngin qundağı sında da, özü salamat qaldı. Sonra da əli titrəyə-titrəyə qoynundan bir dəstə əskinas çıxarıb dişi ilə parça-parça etdikdən sonra yıxılıb oldu. İrəli gəlib gördülər ki, həmin əskinaslar yüz manatlıq pullar imiş. Təxmin etdilər ki, onun üstündə bir neçə min manat pul var imiş. Belində də bir onaçlan qəribə tapança var idi. Deyilənə görə, onun qoltuğundan bir kağız da çıxb. O kağızda bu sözlər yazılıbmış: “Qafqaz ermənilərinin qubernatoru Stepanyans”.

Xülasə, ermənilər öz yaralalarını da götürüb getdilər. Bu vuruşmada ermənilər tərəfdən 400 nəfərin öldürülüyü təxmin edildi” (105, 95).

1905-1906-cı illərdə ermənilərin Zəngəzur qəzasında cinayətkar əməllərinin qarşısının alınmasında qonşu Naxçıvandan gələn könüllülərin də böyük rolü olmuşdur. Ermənilər Qafan və Oxçu dərələrinin müsəlman kəndlərini ələ keçirmək üçün əvvəlcədən ciddi hazırlıq görmüş, İrəvan, Aleksandropol (Gümrü), Şuşadan və başqa

yerlərdən böyük hərbi qüvvələr toplamışdılar. 1906-ci ilin avqustunda hücum edən ermənilər dəqiq olmayan məlumatlara görə 200-ə qədər dinc müsəlman qətlə yetirmiş, sağ qalanlar isə canlarını qurtarmaq üçün Ordubad şəhərinə və ətraf kəndlərə pənah aparmışdılar (85, 249).

Erməni vəhşiliklərinə son qoymaq üçün ordubadlılar 1800 nəfərlik hərbi dəstə təşkil edərək 1905-ci ilin sentyabrında Oxçu dərəsinə yürüş edib erməniləri sarsıcı məğlubiyyətə uğradaraq müsəlman kəndlərini azad etmişdilər. Yalnız rus hərbi qüvvələrinin gəlməsi xəbəri erməniləri darmadağın olunmaqdan xilas etmişdi (85, 250).

4.2. 1918-1920-ci illərdə azərbaycanlılara qarşı soyqırım siyasəti və onun acı nəticələri

Qafqazda Birinci Dünya müharibəsinin sonrasında yaranmış hakimiyyətsizlik, siyasi, hərbi qarşıqlıq erməniləri Qərbi Azərbaycan torpaqlarında erməni dövləti yaratmağa daha da həvəsləndirmişdi. I Dünya müharibəsi zamanı rus-türk müharibəsində Türkiyə təbəələri olan ermənilər öz dövlətlərinə xain çıxmış, açıq və gizli şəkildə Rusiyanın tərəfinə keçərək, Türkiyəyə arxadan zərbə vurmağa cəhd göstərmiş, Türkiyənin Şərqi ərazilərində, xüsusilə, Ərzurum, Van, Bitlis, Xarput, Diyarbəkir, Sivas vilayətlərində “Qərbi Ermənistən” dövləti yaratmağa cəhd göstərmiş, bu məqsədə çatmaq üçün milli zəmində qırğınlar törətmışlər. Onların bu planları Osmanlı dövləti tərəfindən puça çıxarılmış, sərhəd bölgələrində yerləşən ermənilərin köçürülməsi barədə Türkiyə hökuməti qərar vermişdir. Deportasiya nəticəsində Şərqi Anadoluda yaşayan ermənilərin bir çoxu, o cümlədən də 10 minə yaxın silahlı keçmiş hərbi qulluqçular Qafqaza gələrək əsasən Qərbi Azərbaycan torpaqlarında məskunlaşdırılar.

Birinci Dünya müharibəsi ərəfəsində və ondan sonrakı dövrdə Qafqazda və Şərqi Anadoluda milli münasibətlərin gərginləşməsi şübhəsiz ki, Rusiyanın bu bölgəyə müdaxiləsi nəticəsində daha da kəs-

kinləşmişdir. Ümumiyyətlə, 1827-1927-ci illər ərzində Türkiyədən və İrandan 600 minə yaxın erməni Rusiyaya, Rusiya ərazisindən isə 2 milyon müsəlman Türkiyə ərazisinə köçürülmüşdür.


Tanınmış Amerika şərqşünası Castin Makkarti yazırıdı: “*Tarixi hə-qıqət bundan ibarətdir ki, Rusiya imperiyasının öz sərhədlərini genişləndirməsi Qafqazda və Şərqi Anadoluda yaşayan xalqların ənə-nəvi nisbətini pozmuşdur. Rəqəmlərin dili ilə desək, daha çox əziy-yət çəkənlər Krim və Qafqaz müsəlmanları olmuşlar. Əgər hər hansı bir xalq genosidə məruz qalmışdırsa, bu Krim tatarlarıdır. Onların I Yekaterina tərəfindən başlamış genosidi Stalin dövrünə qədər davam etmiş və Stalin tərəfindən bu xalq kütləvi deportasiyaya məruz qalmışdır*” (178, 205).

Görkəmli şərqşünasın bu doğru fikirlərinə Zəngəzur azərbaycanlılarının ağır taleyini əlavə etmək yerinə düşərdi.

Erməni millətinin milli və siyasi varlığının daşıyıcısı rolunda çıxış edən qriqorian kilsəsi bu dəfə də olduqca fəal siyasi mövqədə dayanmışdır. Hələ Birinci Dünya müharibəsi başlayarkən bütün ermənilərin katalikosu V Gevorq Qafqaz canişini Vorontsov-Daşkova müraciət edərək “erməni məsələsinin” həlli üçün əlverişli şərait yaradığını bildirmiş və bu işdə “məzлum erməni xalqına” kömək-lıq göstərilməsini xahiş etmişdir. Erməni kilsəsi bu istiqamətdə öz siyasi fəaliyyətini daha da genişləndirmiş, V Gevorq 1914-cü ilin dekabrın 20-də Rus çarı II Nikolayla görüşərək erməni dövlətinin yaradılmasında onlara kömək etmək barəsində imperatora müraciət etmişdir. II Nikolayın katalikosa cavabı da ermənilərə münasibətdə rus xanədanının mövqeyini müəyyənləşdirmək üçün xarakterikdir: “*Zati-müqəddəsləri, Sizi əmin edirəm ki, Siz nə arzu edirsinizsə, ye-rinə yetiriləcək, erməni xalqını yaxşı gələcək gözləyir*” (160, 345).

Ermənilərin Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq ideyalarının həyata keçməsi üçün siyasi məsələləri əsasən kilsə həll edirdisə, bu məqsədə çatmaq yolunda təşkilati və hərbi işləri isə erməni siyasi partiyaları və müxtəlif ictimai cəmiyyətlər yerinə yetirirdi. Beləliklə, həm kilsə, həm də “Armenakan”, “Qnçaq”, “Daşnak-

sütün” kimi partiyalar və müxtəlif “maarifçi”, “xeyriyyəçi” və s. adı altında fəaliyyət göstərən erməni ictimai təşkilatları bir cəbhədə bir-ləşərək Azərbaycan torpaqlarında nə vasitə ilə olursa-olsun, erməni dövləti yaratmaq kimi mürtəce bir fikri reallaşdırmağa başladılar.



*Azərbaycan torpaqlarında yaradılmış və
cəmi 12 il (1828-1840) mövcud olmuş erməni vilayəti*

Hər hansı ərazidə, hər hansı bir millətin dövlətinin yaranması üçün əsas şərtlərdən biri həmin etnosun o bölgədə mütləq üstünlük təşkil etməsidir. Lakin ermənilər Qərbi Azərbaycanın bütün bölgələrində azərbaycanlılara nisbətən bir neçə dəfə az idilər. Buna görə də “Daşnak” partiyasının qan içən liderləri, eləcə də, bolşevik qiyafəli cəllad Stepan Şaumyan azərbaycanlıları bir etnos kimi soyqırıma məruz qo-yaraq məhv etmək və nəticədə ermənilərin süni surətdə Azərbaycan torpaqlarında milli çoxluğa nail olmasını təmin etmək, Bakı da daxil olmaqla Xəzərdən Qara dənizə qədər Erməni dövləti yaratmaq planının qanlı səhifələrini yazmağa başladılar.

Statistik məlumatlar göstərir ki, XIX əsrдə Azərbaycanın başqa bölgələrinə nisbətən ermənilər Zəngəzurda daha kompakt halda məskunlaşmışdır.

İ.Şopenin məlumatına görə İrəvan vilayətində 1111 yaşayış məntəqəsi olmuşdur ki, bu məntəqələrin 90%-dən çoxu azərbaycanlılara məxsus olmuşdur. “Erməni vilayəti”ndə 81749 müsəlman və 25131 erməni yaşamışdır, başqa sözlə müsəlmanlar ermənilərdən 3 dəfədən çox üstün sayıda olmuşlar. 1840-ci ildə “erməni vilayəti” ləğv edilmiş, onun yerində İrəvan quberniyası təşkil olunmuşdur (230, 510).

S.Zelinskinin tədqiqatlarına görə 1886-ci ildə Zəngəzurdakı Xəzinə torpaqlarına aid olan 161 kəndin 64-ü azərbaycanlı (tatar), 49-u erməni, 47-si isə kurd kəndi olmuşdur.

Bu kəndlərdə 38712 müsəlman, 30850 nəfər isə erməni yaşamışdır (182, 31). Yeri gəlmışkən, onu da qeyd edək ki, bu əsərində S.Zelinski ya bilərəkdən, ya da ermənilər tərəfindən ona təhrif olunmuş məlumatlar təqdim edildiyindən bir çox azərbaycanlı kəndini kurd kəndi kimi qeyd etmişdir (Alpout, Bayandur, Vaqazin, Binəyeri, Hoçaz, Çağazür, Qarabəyli, Çaykənd, Gödəklər, Xələc, Sarıyataq və s.).

Gülüstan və Türkmənçay sülh müqavilələrindən sonra İran ərazisindən ermənilərlə yanaşı, xeyli sayda kurd məşəli əhali də köçüb Zəngəzurda məskunlaşmışdı. Lakin, kürdlərlə bağlı statistik məlumatlar ziddiyətlidir (37, 144), çünkü bu məlumatlar XIX əsrin sonlarında və XX əsrin əvvəllərində “Şərq siyasəti”nə xidmət edərək toplanmış və yayılmışdır. 1897-ci ildə əhalinin siyahıya alınması üzrə məlumatlardan bəlli olur ki, o zaman Zəngəzurda 137871 nəfər yaşamışdır. Bunlardan 63622 nəfəri (46,1%) erməni, 71206 nəfəri (51,6%) azərbaycanlılar, 1807 nəfəri (1,3%) kürdlər, 1236 nəfəri (0,8%) isə digər millətlərdən olmuşdur (209).

Lakin ermənilərin XVI əsrдən bəri davam edən dövlət yaratmaq uğrunda ardıcıl səyləri bir an da olsa səngiməmiş, nisbətən əlverişli tarixi şərait yarandıqda isə daha da yüksəlmışdır.

1886-ci ildə Zəngəzurda 326 kənddən 154-ü azərbaycanlı (45,7%), 91-i kurd (27,8%), 81-i erməni (24,7%) kəndi idi. 1897-ci ildə Zəngəzurda əhalinin 53,3 faizini müsəlmanlar, 46,3 faizini isə ermənilər təşkil edirdi.

1914-cü ildə aparılan siyahıya almada isə ermənilər müəyyən qədər saxtakarlıq etməyə nail olmuş, ermənilərin sayını 81604 nəfər (52%), azərbaycanlıların sayını isə 73156 nəfər (47,1%) göstərmişlər (200). Lakin bu “çoxluq” ermənilərə “etnoqrafik hüquq”larını təyin etmək üçün o qədər də əsas yaratdı. Buna görə də ermənilər 1917-ci ilin payızından başlayaraq bütün Azərbaycan torpaqlarında qanlı qırğınlardan törətməyə başladılar. 1917-ci ilin axırında artıq Qəribi Azərbaycanda 109 azərbaycanlı kəndi dağıdılmışdı.

Azərbaycanlılara qarşı törədilən soyqırımı və etnik təmizləmə əməliyyatı 1918-20-ci illərdə Zəngəzurda xüsusi qəddarlıqla həyata keçirilmişdir. Zəngəzurun mövcud olduğu bütün tarix ərzində 1918-20-ci illərdə azərbaycanlılara qarşı törədilmiş qanlı qırğınlardan öz qəddarlığı ilə bəlkə də anoloqu olmayan faciələrdəndir. Qəribə də olsa, ermənilər bu milli qırğını törədərkən azərbaycanlıları günahlandırmış, onların guya ki, ermənilərin yollarını, su xətlərini və s. kommunikasiyaları bağlamaq cəhdlərinə cavab olaraq ermənilər tərəfindən hərbi qüvvə tətbiq edilməsi barədə cəfəng bərəatlər söyləmişlər. Bu fikir Azərbaycan xalqının ən qəddar düşmənlərindən sayılan polkovnik Pirumov və komissar Dro tərəfindən 1918-ci ilin martında Transqafqaz komissarlığının seymində aparılan müzakirə zamanı söylənmişdir (113, 40). (Maraqlı burasıdır ki, 1988-1989-cu illərdə də ermənilər anoloji bəyanatlarla çıxış edərək, dünya ictimaiyyətini inandırmaga çalışmışlar ki, guya Azərbaycan Ermənistəni iqtisadi blokadaya salmışdır).

1918-20-ci illərdə Zəngəzurda azərbaycanlılara qarşı törədilən qırğınlardan əsas səbəbkarlarından biri erməni generalı Andronik Ozanyan – tayqulaq Andronik olmuşdur. 1918-ci ilin əvvəllərində 10 min nəfərlik hərbi bir dəstə ilə Türkiyədən Qafqaza keçən Andronik İrəvan, Naxçıvan, Dərələyəz mahallalarında bir sıra qırğın və talanlar

törədərək 1918-ci ilin ayında Zəngəzura daxil olmuş, avqust ayının sonlarına qədər Sisyan rayonunda azərbaycanlılara qarşı xüsusi bir qəddarlıqla soyqırım və etnik təmizləmə əməliyyatı həyata keçirmişdir. Həmin dövr ərzində Sisyan rayonunda olan bütün azərbaycanlı kəndləri dağdırılmış, azərbaycanlı əhalinin təxminən 30%-i öldürülmüş, qalan əhali isə qaçqın vəziyyətinə düşərək, bir hissəsi Naxçıvana, bir hissəsi isə quberniyanın Şuşa və Cəbrayıł qəzalarına pənah aparmışdır.

19 dekabr 1917-ci il. “Qanlı Andronik”in bəyanatı yayılmışdır. Bəyanatda deyilir: “Əgər məni Ermənistəninin oğlu bilirsinizsə, ...türkləri və azərbaycanlıları, kürdləri və yəhudiləri qırmaq üçün günü sabah Ərzuruma yollanıram və heç kim məni dayandırıra bilməz”. (211, 56).

Naxçıvan və Dərələyəzdə qanlı qırğınlardan törədən Andronik Ərikli dağını aşaraq 1918-ci ilin yayında Sisyanın qərbində yerləşən azərbaycanlı kəndlərini – Comərdli, Ərəfsə, Murxuz, Şıxlар, Dəstəgird, Şələk, Pulkənd, Şəki, Qarakilsə, Almalıq, Ağyol, Armudlu, Arıqlı, Sofulu, Qıvrıq, Əlişar, Zabahadur, Məliklər, Püsək, Şükər kəndlərini dağdırıb yandırdı (8).

Nizamsız şəkildə müqavimət göstərən kənd əhalisi hərbi təlim görmüş, döyüslərdən çıxmış, toplu-tüfəngli ordunun qabağında heç bir şey edə bilmədi, qırılan qırıldı, qalanlar isə birtəhər Ərikli dağını aşıb Naxçıvana, Şahbuza, Culfaya, Ordubada pənah apardılar.

Azərbaycan milli torpaqşunaslıq və ekologiya elmlərinin banisi, Milli Akademiyamızın yaradıcılarından biri, görkəmli ictimai-siyasi xadim akademik Həsən Əlirza oğlu Əliyev bu qanlı qırğınların canlı şahidi kimi ömrünün son günlərinə qədər həmin hadisələri xatırlayıır, comərdlilərin qeyri-bərabər döyüşdə düşmənə qarşı necə fədakarlıqla döyüşməsini, kəndlərinin dağdırılıb yandırılmasını, bir əmisinin atın tərkinə aldığı 10 yaşlı oğlunun arxadan atılan erməni gülləsindən ölməsini, digər əmisinin isə arvadı və südəmər körpə qızı ilə kəndin kənarındaki bir mağarada gizlənməsini, ermənilərin mağaraya hücum zamanı isə son patrona kimi atışdığını, axırda daşnakların mağara-yə girərək əmisinin başını kəsdiyini, əmisi arvadını və südəmər uşağı

isə süngü ilə min bir əzab verərək öldürdüklərini, Comərdli camaatının çoxlu itkilər verdikdən sonra dağlarla qaçaraq, Naxçıvana pənah aparmasını yana-yana, erməni daşnaklarına qarşı sonsuz bir nifrət hissi ilə danişirdi (32, 43).

O dövrdə Zəngəzurun qəza rəisi Məlik Namazəliyev ADR-in daxili işlər nazirinə vurduğu teleqramda göstərirdi:

“Sisyan mahalının birinci inzibati sahəsinin bütün müsəlman kəndləri, 2-ci sahənin kəndlərinin böyük əksəriyyəti, 3-cü, 4-cü və 5-ci sahələrin kəndlərinin xeyli hissəsi tamamilə dağıdılmışdır. Bir çox kənd ermənilər tərəfindən tamamilə yerlə-yeksan edilmiş və 50000 müsəlman qaçqını Cəbrayıł qəzasında sığınacaq tapmışdır”.

Şahidlərin ifadəsinə və rəsmi sənədlərə əsasən Zəngəzur qəzasında 115 müsəlman kəndi dağıdılmışdır. Bu kəndlərdə 3257 kişi, 2276 qadın, 2196 uşaq öldürülmüş, 794 qadın, 1060 kişi, 426 uşaq yaralanmışdır. Bütün qəza üzrə 10068 nəfər müsəlman öldürülmüş və şikəst edilmişdir.

Zəngəzur qəzasında 100-dən artıq kəndin dağıdıılması, yüz minlərlə mal-qaranın oğurlanması, bağların, tarlaların məhv edilməsi müsəlman qəzasının iqtisadi vəziyyətini dilənci kökünə salmış, 50000-dən çox qaçqın Azərbaycanın kəndlərinə pənah gətirmişlər. Sadə hesablamlara görə qəzanın azərbaycanlılarına bir milyard manatdan artıq zərər vurulmuşdur (14, iş 65).

1918-ci ildə Sisyan rayonunda ermənilərin törətdikləri vəhşilikləri 9 noyabr 1918-ci il tarixli nömrəsində “Qruziya” qəzeti qəza rəisi Məlik Namazəliyevin raportuna əsasən aşağıdakı şəkildə şərh etmişdir.

1. Kürdlər kəndi dağıdılmış, 150000 manat zərər vurulmuşdur.
2. Ərəmis (İrmis kəndidir – M.U) dağıdılmış, 6 nəfər öldürülmüş, 180000 manat zərər vurulmuşdur.
3. Bəhrili kəndi dağıdılmış, 9 nəfər öldürülmüş, 100000 manat zərər vurulmuşdur.
4. Dulus kəndi dağıdılmış, 90000 manat zərər vurulmuşdur.
5. Qarakilsə yanvar ayında (1918) dağıdılmışdır, 165 nəfər öldürülmüş, 300000 manat zərər vurulmuşdur.

6. Pulkənd kəndi həmin dövrdə dağıdılmışdır, 19 nəfər öldürülmiş, 160000 manat zərər vurulmuşdur.

7. Arikli kəndi həmin ilin aprel ayında dağıdılmışdır, 25 nəfər öldürülmiş, 128000 manat zərər vurulmuşdur.

8. Dəstəgirt kəndi həmin ilin aprel ayında dağıdılmışdır.

9. Şıxlar kəndi həmin ilin iyun ayında dağıdılmışdır, 95 nəfər öldürülmiş, 500000 manat zərər vurulmuşdur.

10. Zabazadur kəndi həmin dövrdə dağıdılmışdır, 90000 manat zərər vurulmuşdur.

11. Şəki kəndi avqust ayında dağıdılmışdır, 95 nəfər öldürülmiş, 16 milyon manat zərər vurulmuşdur.

12. Yaqublu kəndi həmin il avqust ayında dağıdılmışdır, 28 nəfər öldürülmiş, 6 milyon manat zərər vurulmuşdur.

13. Qızılıcıq kəndi həmin ilin avqust ayında dağıdılmışdır, 27 nəfər öldürülmiş, 5 milyon manat zərər vurulmuşdur.

14. Vağudi kəndi həmin ilin avqust ayında dağıdılmış, 96 nəfər öldürülmiş, 5 milyon manat zərər vurulmuşdur.

15. Sisyan kəndi həmin ilin sentyabrında dağıdılmış, 60 adam öldürülmiş, 800000 manat zərər vurulmuşdur”.

Bu sənəddə adı çəkilən 1918-ci ildə Qarakilsədə mövcud olan 58 azərbaycanlı kəndindən 15-də 625 nəfər öldürülmiş, 51390000 manat zərər vurulmuşdur. Əlavə etsək ki, 1918-ci ilin axırına qədər Sisyanda bir dənə də olsun azərbaycanlı kəndi salamat qalmamışdı, onda bu bölgədə azərbaycanlılara qarşı genosidin mənzərəsi aydın olar (89, 298).

Başqa bir tarixi sənəd Andronikin və yerli ermənilərin 1918-ci ildə Sisyanda törətdikləri talan və qırğınları belə əks etdirir.

Zəngəzurun qəza rəisi N.Namazəliyev “Andronikin rəisliyi ilə ermənilərin azərbaycanlı kəndlərini dağıdıqları haqqında” 22 sentyabr 1918-ci il tarixli raportunda yazdı:

“Urud, Darabas, Ağudi, Vağudi kəndləri dağıdılmış, Arikli, Şükər, Məlikli, Pulkənd, Şəki, Qızılıcıq, Qarakilsənin müsəlman hissəsi, İrmis, Pəhlili, Kürdlər, Xotanan, Sisyan, Zabazadur kəndləri

yandırılmış və qaçmağa macal tapmayan 500 nəfər kişi, qadın və uşaq öldürülmüşdür. Əsir düşmüş qoca erməninin dediyinə görə Andronik o kəndləri Zəngəzur ermənilərinin xahişi ilə dağıtmışdır” (14. İş 65).

Daşnaklar tərəfindən milli hissələri qıcıqlandırılan, müxtəlif ekstremist və revanşist çağrışlarla beyini dumanlandırılan Zəngəzurun yerli erməni əhalisi də qonşu azərbaycanlı kəndlərinə aramsız hücumlar təşkil edir, kənd əhalisinin yaşına və cinsinə məhəl qoymadan qılıncdan keçirir, kəndləri yandırır, mal-qoyunu, ev əşyalarını daşıyıb aparırlıdalar. Yerli ermənilər tərəfindən Qarakilsə kəndində bir gecədə 300 nəfər azərbaycanlı öldürülmüş, meyitlər yandırılmışdır (7, 7).

Erməni silahlı qüvvələrinə daha çox müqavimət göstərən Ağdü və Vağədi kəndlərinin azərbaycanlılarının aqibəti son dərəcəli faciəli olmuşdur. 1918-ci ilin avqust ayında ermənilər bir neçə günlük mühasirədən sonra top atışlarının köməyiylə əvvəl Ağdü kəndinə, sonra isə Vağədiyə daxil olmuşlar. Azərbaycan Demokratik Respublikasının fövqəladə istintaq komissiyasının üzvü Mixaylovun 1919-cu ildə tərtib etdiyi məruzəsində (12, iş 791) göstərilir ki, Andronikin quldur dəstələri Vağədi kəndində 400 müsəlmani məscidə doldurmuş, əvvəl məscidin içərisinə qaz bombası atmış, sonra isə binaya od vuraraq həmin insanları diri-diriyə yandırmışdır. Həmin kənddə yaşayan Qədimə Tahir qızını xəncərlə doğramış, onun döşünü kəsərək, südəmər uşağının ağızına tixayıb sağa da öldürmişlər. Daşnaklar Vağədi kəndində 15 gözəl gənc qızı seçərək, erməni əsgərlərinə paylamış, əsgərlər tərəfindən ən alçaldıcı təhqirlərə və işgəncələrə məruz qalan qızlar fiziki və psixi mərhumiyətlərə dözməyərək intihar etmişlər. Həmin kənddə yaşayan Nisə Əmən qızı, Əcəb Nuhbala qızı, Sona Cəfər qızı və Şahnulə Cəlal qızı zorlanaraq öldürülmüşlər.

Vağədi kəndinin yaxınlığında Baharlı kəndində Gülməstə Qasım qızının döşləri kəsilmiş, onun kürəklərinə mixla at nalı vurulmuşdur.

Ermənilər Ağdü kəndində azərbaycanlılardan xristianlığı qəbul etməyi tələb etmiş, onların tələbini qəbul etməyən kəndlilərin hamısı-

nı qılıncañdan keçirərək öldürmüslər. Həmin kənddə Qulaməli Şəkər oğlunun diri-dirisi hər iki dabanını kəsmiş, sonra isə onu yeriməyə məcbur etmişlər. Həmin şəxs bütün qanı axıb qurtarana kimi nizə və süngülərlə deşilərək öldürülmüşdür.

Sisyan rayonunun Şəki kəndində körpə uşaqları nişangah kimi düzüb gülləbaran etmiş, xəncər və avtomat süngüləri ilə onları iki yərə şaqqalamiş, qadınların döşlərini kəsmiş, onları əllerindən və ayaqlarından döşəməyə mismarlamlışlar.



Sultan bay Sultanov

Sisyan rayonunda misli görünməmiş qəddarlıqlar törətdikdən sonra Andronik öz quldur dəstəsi ilə Üçtəpəni keçərək Gorusa daxil olmuş, Gorusu özünə iquamətgah etmişdir. 1918-ci ilin avqustun sonu, sentyabrın əvvəllərində Andronik bu vaxtlar “Qarabağ respublikası” adlanan (143) oyuncaq qurumla birləşmək üçün Şuşaya girmək üçün 3 dəfə cəhd göstərmişdir. Lakin Osmanlı hərbi hissələri Androniki qabaqlamış, ondan əvvəl Şuşaya daxil olaraq Şuşa şəhərinin müdafiəsini lazıminca təşkil edə bilmişdir (141).

Andronik və yerli erməni quldurlarının başçısı Şahnəzərov Zabix-Qaladərəsi istiqamətində hücum etsələr də, Şuşaya daxil ola bilmədilər. Laçınlı Sultan bəyin başçılıq etdiyi, əsasən Hacısamlı əhalisindən təşkil olunmuş azərbaycanlılar və kürdlər Andronikin dəstəsinə sarsıcı zərbə vuraraq onu yenidən geriyə – Gorusa qayıtmaga məcbur etmişlər (142).

Təəssüflər olsun ki, o dövr Türkiyə ətrafında və Qafqazda yaranmış ictimai-siyasi vəziyyət türk qoşunlarının tezliklə Azərbaycandan çəkilib getməsinə səbəb olmuşdur. 1918-ci ilin payızında Osmanlı qoşunları çəkilib getdikdən sonra Andronikin Gorusa məskunlaşmış quldur dəstəsi Sisyanda həyata keçirdiyi soyqırım və etnik təmizləmə əməliyyatını Gorusa və Meğridə də keçirməyə başlamışdır (14, iş 65).

1918-ci ilin noyabr-dekabr ayında Andronikin dəstəsi Zəngəzur qəzasındaki yerli ermənilərlə birlikdə azərbaycanlı kəndləri olan Kılıç, Lehvaz, Tey, Buğakar, Aşağı Vərtənəzur, Yuxarı Vərtənəzur, Əldərə, Nüvədi, Tuğut, Mülk, Güllə, Bənövşəpuş, Tağamir kəndlərini dağıtmış, bu kəndlərin sakinlərinin çoxusu həlak olmuş, bir hissəsi Arazi keçərək İrana qaçmış, Arazi keçə bilməyənlər isə çay boyu səpələnərək didərgin vəziyyətinə düşmüdü (139).

Gorusda möhkəmlənən Andronik Ozanyan “Zəngəzur qubernatorluğu” yaratdığını, Gorusu qubernatorluğun paytaxtı, özünü isə qubernator elan edərək, ərazidə yaşayan erməni və müsəlman əhalisinə yalançı barışqı təklifi ilə müraciət etmişdir (113).

14 dekabr 1918-ci il. Zəngəzur. Azərbaycan. Gəncə qubernatorunun 1918-ci il 14 dekabr tarixli 70 nömrəli telegramında deyilir ki, cəllad Andronik başda olmaqla erməni quldurlar “Kapan dərəsi yaxınlığında müsəlman kəndlərinə basqın etmiş, müsəlmanları qırmışlar və vəhşiliklər törətmışlar”. Tədqiqatçılar da təsdiqləyirlər: “A. Mikoyanın təhribi ilə məhz tayqulaq Andronikin və Hamazaspın daşnak quldur dəstələri Maku və Xoydan başlayaraq, Zəngəzurdan keçib, Qarabağa quldurcasına basqın etmiş, dinc azərbaycanlı əhalini qırmışlar” (211).

Onu da qeyd etmək yerinə düşərdi ki, 1918-20-ci illərdə Qarabağ, Zəngəzur və Naxçıvanda baş verən hadisələr Rusiya və Türkiyə ilə yanaşı, Amerika, Almaniya, Fransa və İngiltərə kimi dövlətlərin də nəzarəti altında idi. O vaxt Cənubi Qafqazdakı İngilis missiyasının başçısı general Tomson tərəfindən Zəngəzurda qırğını dayandırmaq sülh və milli barışqı əldə etmək üçün mayor Hibbonun başçılığı ilə İngilis-Fransız missiyasının 1918-ci ilin 2 dekabrında Şuşaya, sonra isə Gorusa göndərdi (14, v. 44).

Təəssüflər olsun ki, sonrakı hadisələr göstərir ki, bu İngilis-Fransız missiyası bölgədəki problemlərə birtərəfli yanaşmış, daha çox ermənipərəst mövqedən çıxış etmişdir.

General Tomsonun fikrinə görə, Yevlaxdan Həkəri çayına qədər olan ərazilər Azərbaycan hökumətinin, Həkəri çayından qərbdəki

bütün Zəngəzur ərazisi Andronikin idarəciliyinə verilməli idi (14, v. 46). Missiyanın gedişindən sonra Andronikin viranedici hücumları nəinki səngimədi, əksinə, 1918-ci ilin sonlarından başlayaraq, da-ha da gücləndi. Zəngəzur qəzasının rəisi Məlik Namazəliyev Azərbaycan Respublikasının Nazirlər Şurasına göndərdiyi 1919-cu il 10 yanvar tarixli teleqramında yazırıdı: “*General Tomsonun əmrinə əsasən müsəlmanlar və ermənilər arasında hər hansı düşməncilik hərəkətlərini dayandırmaq və normal həyatı bərpa etmək qərara alındı, bu barədə əhaliyə elan edildi. Ermənilər verdikləri vədə xilaf çıxaraq, Andronikin dəstəsi başda olmaqla otuzdan artıq müsəlman kəndinin əmlakını talan etmiş və yandırmışlar. Burada bir çox dövlətlərin nümayəndə heyətinin gözü qabağında müsəlmanlar belə bir vəhşiliklə məhv edilirlər və bu cəzasız qalır. Ermənilər bütün bu cinayətləri Andronikin dəstəsinin və Türkiyədən gələn qaçqınların adına çıxırlar. Xahiş edirəm, əhalinin istəyini nəzərə alıb, Andronikin dəstəsinin Zəngəzurun hüdudlarından qovulmasına yardım edəsiniz, normal həyatın bərpası üçün müqəssirlərin qarşısını alasınız*” (113, 108-109).

1919-cu ilin əvvəllərindən başlayaraq, ermənilərin Zəngəzurdakı fəaliyyəti daha məqsədyönlü şəkil almağa, Zəngəzurun Ermənistana birləşdirilməsi yönündə inkişaf etməyə başladı. Daşnak hərbi dəstələrinə, yerli qudlurlara, erməni icmalarının rəhbərlərinə hərbi, maddi və siyasi dəstək gücləndirildi. İrəvandan buraya müxtəlif məramlı emissarların axını artdı, Andronikin dəstəsinə pul, ərzaq və silah-sursat yardımı gücləndirildi. Avstriya əsirliyindən geriyə dönən əslən Zəngəzurdan olan yüzdən artıq erməni əsgəri və qonşu qəzalardan toplanmış 400 silahlı əsgər Zəngəzura göndərilərək Andronikin dəstəsinə qatıldı.

O zamankı aqvardiyaçıların komandanları general Biçeraxov və Denikinlə Andronikin müttəfiqliyi barədə məlumatlar da maraqlıdır (113, 110). Andronik general Biçeraxova 1918-ci il 10 dekabr tarixli məktubunda yazırıdı: “*Zəngəzur erməni milli şurasının üzvləri A.Şirinyan, N.Osipov Bakıdan gəlmış və 1 milyon manat gətirmişdilər ki,*

bu barədə bizdə iltizam qoymuşlar. Adları göstərilən şura üzvləri mənə məlumat vermişdir ki, bu pulu general Baqratuninin vəsatəti ilə Siz vermisiniz. Mənim dəstəmi və bədbəxt qaçqınları unutmadığınız üçün sizə dərin və səmimi minnətdarlığımı bildirirəm” (113, 111).

Ermənilər hərtərəfli siyasi, iqtisadi, maddi, hərbi dəstəyə və müxtəlif beynəlxalq səviyyəli əlaqələrə malik olduqları halda Zəngəzur müsəlmanlarının ümidi uzaq Bakıdakı Azərbaycan Demokratik Cumhuriyyətinə, Türkiyə ordusuna və bir də göydəki Allaha idi. Türkiyə ordusu beynəlxalq siyasi qüvvələrin təsiri altında 1918-ci ilin sonunda çəkilib getmiş, Azərbaycan Demokratik Cumhuriyyəti bir tərəfdən daşnakların, bir tərəfdən bolşeviklərin, bir tərəfdən isə rus, ingilis, iran hərbi-siyasi qüvvələrinin açıq və gizli hücumlarına qarşı mübarizə aparmaqda idi, ölkə kasib, xəzinə boş, ordu silahsız vəziyyətdə idi. Belə bir tarixi şərait Zəngəzurun azərbaycanlı əhalisini Allahın və taleyin ümidiñə arxasız və köməksiz qoymuşdur.

Şuşadan keçərək Bakıya getmək və Stepan Şaumyanla birləşmək niyyəti baş tutmadıqdan sonra Zəngəzurda azərbaycanlılara divan tutan, Andronik əldə edilmiş razılığa əsasən 1919-cu ilin martında 1300 nəfər piyadadan, 500 atlı və artilleriyadan ibarət dəstəsi ilə Yevlaxa getmiş, orada dəmir yolu ilə İrəvana yola düşmüşdür (113, 123). Ordusunu Eçmiədzin kilsəsinə təhvil verən Andronik Cənubi Qafqazı tərk edərək Fransaya getmişdir.

Lakin Andronikin Zəngəzurdan çıxıb getməsindən sonra da bu bölgədə hərbi-siyasi vəziyyət olduqca mürəkkəb və bölgə azərbaycanlıları üçün acınacaqlı olaraq qalmaqda idi. Andronikdən sonra bölgədəki erməni hərbi qüvvələrinə komandanlıq etməyə başlayan daşnak polkovniki Dro, onun köməkçisi Bakıda 1918-ci il mart qırğınlarının törədilməsinin ən qəddar iştirakçılarından olan general Qazarov və erməni könüllü hissələrinin təşkilatçısı Dəli Qəzər adlı bir yerli quldur, o cümlədən Sibirdən sürgündən qaçıb gəlmış Yapon ləqəbli erməni banditi Zəngəzurda yenidən qırğınlar törətməyə, xüsusilə, Qafan bölgəsinin azərbaycanlı kəndlərinə dağlıcı hücumlar etməyə başladılar (18, v. 25).

Qarabağın general qubernatoru Xosrov bəy Sultanovun Cümhuriyyətin Daxili İşlər Nazirliyinə göndərdiyi 1919-cu il 23 sentyabr və 2 oktyabr tarixli məlumatlarında deyilirdi: *Xozabürt erməniləri Müsəlmanlar kəndinin sakinlərini atəşə tutmuş, Sixauz, Tsav, Kilsə-kənd, Şışkərt erməniləri sentyabrın 7-də Şükiüratar yaylağındakı azərbaycanlı elatlardan 2 nəfəri öldürərək 2500 baş mal-heyvani ələ keçirmişlər, Muğanlı kəndində yaşayan ermənilər Davudlu müsəlman kəndini yandırmağa cəhd göstərmişlər, Zeyvə erməniləri Zor müsəlman kəndinə basqın etmişlər (113, 195).*

“Azərbaycan” qəzeti “Zəngəzur müsəlmanlarının hali” başlıqlı məqaləsində yazırı ki, Türkiyə hərbi hissələrinin bölgəni tərk etmələrindən keçən müddət ərzində bu mahalın 110 müsəlman kəndi dağıdılmış, onlardan 70-ə qədərinin əhalisi tamamilə qırılmış, sağ qalaraq qaçqın salınanların isə 85%-i ölümə məhkumdur (140).

3 dekabr 1919-cu il Zəngəzur. Azərbaycan. Deputat Mirzə Sadıq Axundzadəyə telegramdan: “Zəngəzurda qanlı hadisələr təkrarən başlanmışdır. Ermənilər Caylı və Oxcu kəndlərində 900 müsəlmani öldürmişlər. Adamlarla dolu olan məscid bombalarla dağıdılmışdır. 400 qadın və uşağı tikə-tikə etmişlər (211).

Onu da qeyd etmək yerinə düşərdi ki, Azərbaycan Cümhuriyyəti hökuməti Zəngəzur azərbaycanlılarını tamamilə məhv edilməkdən xilas etmək üçün 1919-cu ilin oktyabrında general-mayor C.Şıxlinski-nin komandanlığı altında Zəngəzura kiçik bir hərbi dəstə göndərmişdir. Azərbaycan ordusunun dəstələri Gorus yaxınlığındakı Diğ, Abdallar, Xoznavar və Xanavak kəndlərində ermənilərlə döyüşə girmiş, böyük hərbi qüvvəyə malik erməni silahlı qüvvələrini geri oturda bilmişdir (113, 196-198).

1918-ci il – 1919-cu ilin axırları. Arxiv materiallarına, habelə tarixçilərin yazıqlarına və şahidlərin ifadələrinin saxlandığı mətbuatın məlumatlarına görə, “Daşnaksüyün” terror təşkilatının göstərişini yerinə yetirən erməni quldur birləşmələri tərəfindən məhv edilmişdir:

İqdir və Eçmiədzin qəzalarında – 60 kənd və bütün kişi əhali;

Göyçə – 22 kənd və 22000 adam;
Bayazid – 84 kənd və 15000 ailə;
İrəvan quberniyası – bütün kəndlər;
Sürməli mahalı – 96 kənd;
Zəngəzur mahalı – 115 kənd və 10000 azərbaycanlı, o cümlədən 4472 qadın və uşaq (211).

Bu dövrdə Zəngəzurdakı bir çox erməni icmaları Azərbaycan hakimiyyətini tanımaq qərarına gəlmişlər. Lakin təəssüflər olsun ki, nəqliyyat, ərzaq, hərbi və canlı qüvvə təminatının olmaması səbəbindən, həmçinin beynəlxalq missiyaların Azərbaycan və Ermənistən hökumətlərinin hərbi əməliyyatları dayandırmaq, sülh sazişi imzalamaq təklifinə uyğun olaraq Azərbaycan Cümhuriyyətinin hərbi dəstələri Gorusa daxil ola bilməmiş və yenidən Şuşaya qayıtmışdır.

Amerika missiyasının vasitəciliyi ilə 1919-cu il noyabrın 23-də Tiflisdə Azərbaycanla Ermənistən arasında hərbi əməliyyatları da-yandırmaq, kommunikasiyaları açmaq, bütün mübahisələri danışıl-lar yolu ilə həll etmək barədə saziş imzalandı (21, v. 9). Saziş uyğun olaraq Azərbaycan tezliklə öz hərbi hissələrini Zəngəzurdan çıxartdı. Bundan istifadə edən Ermənistən 1919-cu il noyabrın 26-da Zəngəzur və Dərələyəz üzərinə hərbi hücumu başladılar. Zəngəzurda erməni silahlı qüvvələri yerli quldur dəstələri ilə birləşərək Qafan bölgəsinin Oxçu, Şabadin, Pirdavdan, Atqız, Gığlı kəndlərinin əhalisinə qarşı çox qəddar hərbi əməliyyatlara başladılar (3, v. 190).

Ermənilər danışılq aparmaq və sülh yaratmaq adı altında Oxçu, Şabadin, Pirdavadan, Atqız kəndlərinin nümayəndələrini erməni Panış kəndinə dəvət edərək həmin kənddə xəyanətkarcasına həbs edib, öz icmalarına zorla məktub yazdırıb azərbaycanlıları silahı yerə qoymağə və erməni hökumətini tanımağa məcbur etmişlər.

Noyabrın 19-da danışılq adı ilə Oxçu kəndinə gələn erməni icmasının başçısı Hamazaspı oxçular duz-çörəklə qarışlamış və barışığa hazır olduqlarını bildirmişlər. Ermənilər isə növbəti dəfə xəyanətkarlıq edərək hökumətə sədaqət andı içmək adı altında kənd camaatını karvansaranın həyatınə doldurmuş, sonra isə pusquda

durmuş 200 erməni qəfildən hücum edərək, əliyalın və köməksiz kənd adamlarını – qocaları, qadınları və uşaqları ağılagəlməz bir qəddarlıqla qılıncdan keçirmiş, yaralıları süngüləyərək qətlə yetirmişlər.

Bu qəddarlıqdan ağlıni itirmiş və namusa boğulmuş Pakızə adlı bir yerli sakin ermənilərin əlinə keçməsin deyə ailəsindəki və qohum-larındakı qadın və qızları güllələmişdir.

Ermənilər Şərabanı adlı bir qadının gözü qarşısında onun 2 az-yaşlı uşağıını gurhagurla yanmış təndirə atmışlar. Balalarını xilas etmək üçün həmin qadın da oraya tullanmış və uşaqları ilə birlikdə yanmışdır (17, iş 101).

Azərbaycan Gəncə quberniyası üzrə fövqəladə təhqiqat komisiyasının üzvü Mixaylov Cavanşir, Şuşa, Cəbrayıł və Zəngəzur qəzalarının müsəlman kəndlərinə baxış keçirərək ermənilərin talançı basqınları ayrı cür zorakılıq hərəkətləri nəticəsində zərərçəkənlər haqqında məruzə hazırlayıb göndərmişdi. Mixaylov yazırkı ki, Zəngəzur qəzası ermənilərin müsəlmanlara qarşı törətdiyi fasılısız zorakılıqlar üzündən çox ağır vəziyyətdədir.

Yüksək dağlıq ərazidə yerləşən bu qəzanın Şuşa qəzası ilə əlaqəsi tamamən, Cəbrayıł qəzası ilə isə əsasən kəsilmişdir. Müsəlman kəndlərinin ayrı-ayrı erməni kəndlərinin əhatəsində yerləşməsindən istifadə edən ermənilər öz üstünlük'lərini hiss edib dərhal hökmran mövqe tutmuşlar. Qəza müsəlmanlarının vəziyyəti Azərbaycanın digər əyalətləri ilə müqayisədə həm də ona görə mürəkkəb idi ki, bu qəzada erməni kəndlilərinin silahlı dəstələri ilə yanaşı general Andronikin başçılıq etdiyi yaxşı təşkil olunmuş iri hərbi hissə də vardi. Sərəncamında kifayət qədər əsgərdən ibarət olan qüvvə və silahlı erməni kəndliləri olan Andronik Azərbaycanın hüdudlarına soxularaq və ehtimal ki, Ermənistən Respublikası hökumətinin direktivi ilə hərəkət edərək, müsəlman əhalisinə ya ermənilərin həkimiyətinə tabe olmaq, yaxud da qəzani tərk etmək barədə ultimatum verdi. Bütün aləmdən təcrid olunmuş və heç yerdən yardım ala bilməyən, bəzi kəndlərdə nadir halda zəif silahlanmış qəza müsəlman-

ları buna baxmayaraq ermənilərin tələbləri ilə razılaşmaq istəmədi-lər. Ermənilər görünməmiş qəddarlıq törətdilər. Öz respublikalarının ərazisini genişləndirməyə can atan ermənilər müsəlmanlara rəhm et-mirdilər, hətta müsəlmanlar sığınacaq tapmaq üçün öz doğma yurd-larını könüllü tərk etdikləri halda belə ermənilər kəndləri tamamilə dağıdır, sakinləri vəhşicəsinə öldürür, mal-qaranı sürüb aparır, mü-səlmanların əmlakını aparır, onların əkin tarlalarını kotanda şumla-yırdılar. Hal-hazırda yalnız Oxçu dərəsinin sakinləri öz doğma ocaq-larını müdafiə edirlər .

Mixaylov daha sonra yazırkı ki, Sisyan mahalının birinci polis sahəsinin müsəlman kəndləri, 2-ci sahənin kəndlərin böyük hissəsi, 3 və 5-ci sahələrin əhəmiyyətli hissəsi tamamilə dağıdılmışdır. Bəzi kəndlər sözün əsl mənasında torpaqla bir olunmuşdur, hətta erməni kəndləri tərəfindən şumlanır, 50 minə qədər müsəlman qaçğını Cəb-rayıl qəzasının 4-cü sahəsində məskunlaşmışdır (12, iş 791).

Sakinlərin şəhadətinə və rəsmi sənədlərə görə qəzada aşağıdakı 115 kənd dağıdılmışdı: 1) Aqudi, 2) Dərəbas, 3) Dulus, 4) Qurdlar, 5) Şəki, 6) Urut, 7) Vaqudi, 8) İrmis, 9) Bəhrulu, 10) Qızıldik, 11) Dərəkənd, 12) Qarakilsə, 13) Məliklü, 14) Dortnu, 15) Dovruz, 16) Qaradiğa, 17) Oxtar, 18) Çobanlı, 19) Kadayulu, 20) Çullu, 21) Şabadin, 22) Almalux, 23) Çanaxçı, 24) Cibilu, 25) Ağkənd, 26) Turapxanlı, 27) Qulud, 28) Bekdaş, 29) İncevar, 30) Siznak, 31) Qaraçimən, 32) Qafar, 33) Seyidlər, 34) Xələc, 35) Daşnov, 36) Baydaq, 37) Noraşenik, 38) Cimcumlu, 39) Qədəlu, 40) Qomarat, 41) Dərzili, 42) Kazançı, 43) Şayuplu, 44) Taqamir, 45) Tey, 46) At-kis, 47) Sarikan, 48) Dolutlu, 49) Avqanlı, 50) Tanzaver, 51) Mads, 52) 1-ci Xocaqan, 53) Əmizlu, 54) Bukaqar, 55) Mülk, 56) Bənövşə-puş, 57) 1-ci Vartanazur, 58) 2-ci Vartanazur, 59) Leqvaz, 60) Əlidə-rə, 61) Mərziqit, 62) Taqut, 63) Puşanlu, 64) Rəzidərə, 65) Məmməd İsmayıllı, 66) Quman-Dadanlı, 67) Tatarkənd, 68) Kelu-Qışlaq, 69) Zamlar, 79) Əskərlər, 71) Qaragöl, 72) Çuxuryurd, 73) Nə-caflər, 74) Qarakəli, 75) Şərifli, 76) 1-ci Qəqəli, 77) 2-ci Qəqəli, 78) Burunlu, 79) Burcəlilər, 80) Gün Qışlaq, 81) Canlar, 82) Xırda-

kişlər, 83) Tuafşalu, 84) Şirikan, 85) Qazanşı, 86) Qaralar, 87) Qəməran, 88) Xotanan, 89) Oxtarlu, 90) Xudayarlı, 91) Şəkərlü, 92) Kliçli, 93) Tarnadu, 94) Nüvədi, 95) Tuqun, 96) Baharlu, 97) Somalu, 98) Səfiyurt, 99) Kurgilu, 100) Çatarist, 101) Pirivsli, 102) Məşədi İsmayıllar, 103) Burcalar-Dərzi, 104) Çubuklu, 105) Məzməzək, 106) Tazikarlalı, 107) Fərəcan, 108) Surası, 109) Bayramqızlaq, 110) Koknakənd, 111) Qışlaq, 112) Zabax, 113) Baylandur, 114) Bağırbaşlı, 115) Keravis-Abdalur (12, v. 95).

Siyahida adı göstərilənlərdən əlavə 2-5 evdən ibarət olub, öz ayrıca adı olmayan, sakinlərin müvəqqəti olaraq yeraltı qazmalarda yaşadığı daha 10 oba məhv edilmişdi (12, v. 95).

Yuxarıda adları qeyd olunmuş kəndlər yandırılmış, sakinlərin əmlakı aparılmış, kəndlərin torpaqları ermənilər tərəfindən zəbt edilmiş və məruzənin yazıldığı vaxta kimi müsəlmanlar həmin yerlərə gedib-gələ bilmirdilər.

Məruzəçi qeyd edirdi ki, yuxarıda adları qeyd olunan kəndlərdə 3.257 kişi, 2276 qadın və 1.196 uşaq öldürülümiş, 1006 kişi, 794 qadın və 485 uşaq yaralanmışdır. Bütövlükdə qəza üzrə 10.068 nəfər qətlə yetirilmiş və şikəst edilmişdi. Qeyd olunurdu ki, bu rəqəmlər əslində daha çox olmuş, sakinlər vahimə içərisində qaçıqlarından heç də qurbanların hamisini qeydə almaq mümkün olmamışdır.

Şahidlərin ifadələri əsasında ermənilərin törətdikləri aşağıdakı vəhşilik əməlləri müəyyənləşdirilmişdir:

1) Vaqudı kəndində erməni əsgərlərinə paylanmış 15 ən gözəl qız ismətlərinin alınması dərdinə dözməyərək və fiziki əzab-əziyyətdən ölmüşdür;

2) Həmin kənddə kənd ermənilər tərəfindən dağıdıllarkən 400 müsəlman məscidə toplanmış, ermənilər məsciddən çıxışları tutaraq əvvəlcə pəncərələrdən içəriyə əl bombaları atmış, sonra məscidi içindəki adamlarla birlikdə yandırmışlar;

3) Yenə Vaqudı kəndində müsəlman Qədəmə Tahir qızı xəncərlə qətlə yetirilmiş ermənilər qadının döşünü kəsərək onun öldürülümiş südəmər uşağının ağızına soxmuşlar;

- 4) Ermənilər həmin kənddə Yolçu Şıx Hüseyn oğlunu öldürüb cinsi orqanını kəsərək ağızına dürtmüsdürlər;
- 5) Yenə həmin kənddə ermənilər azyaşlı qızlar – Nissə Əmən qızını, Əcəb Nuhbala qızını, Sona Cəfər qızını və Şahnulu Cəlal qızını ölüənə kimi zorlamışdır;
- 6) Yenə həmin Vaqudi kəndinin yanında Gülməstə Qasım qızı qətlə yetirilmiş, döşləri kəsilmiş və onurğa sütununa nal vurulmuşdu.
- 7) Nüvədi kəndində ermənilər hərəkətsiz yataqda uzanmış 100 yaşlı qoca Əsəd bəy Məlik Abbasovu süngülərlə deşmişdir;
- 8) Həmin kənddə ermənilər küçədə qaçan qadınların və uşaqların başlarını kəsmişdir;
- 9) Şəki kəndində küçələrdə döşləri kəsilmiş qadın cəsədləri və ikiyə parçalanmış azyaşlı uşaq cəsədləri səpələnmişdi;
- 10) İrmişli kəndində ermənilər kəndi dağidakən südəmər uşaqları, süngüyə keçirib qaldırırdılar, parça-parça edilmiş adamların cəsədləri tapılmışdı;
- 11) Aqarı kəndində ermənilər müsəlmanlardan xristianlığı qəbul etmələrini tələb etmiş, qadınların döşlərini kəsərək körpələrin ağızına dürtmüsdürlər;
- 12) Yenə Aqarı kəndində ermənilər Qulaməli Şəkər oğlunun ayaqlarının aşağı hissəsini kəsmiş, sonra süngüləyərək və qamçılayaraq qanaxmadan ölümə qədər gəzməyə məcbur etmişdir;
- 13) Yenə Aqarı kəndində gəşəng qızları əvvəlcə zorlayıb sonra qətlə yetirmişdir;
- 14) Çullu kəndində ermənilər yataq xəstəsi olan 9 nəfəri xəncərlə qətlə yetirmişdir;
- 15) Bağırbəyli kəndində ermənilər 7 kişi və qadını bir evə toplayaraq onları diri-diri evlə bir yerdə yandırmışdır;
- 16) Müsəlmanlar kəndində cəsədlər o qədər eybəcər hala salınmışdı ki, əlləri, ayaqları, başları kəsilmiş cəsədlər tanınmaz hala düşmüşdü;
- 17) Qatar kəndində hörmətli ağısaqqal Məşədi Qələndər Məşədi Qulu oğlu qətlə yetirilmiş, üstünə kerosin tökülrək yandırılmışdı;

18) Yenə həmin Qatar kəndində ermənilər Kərbəlayı Allahverdi Hüseynəli oğlunun əlləri və ayaqlarını bağlayaraq boğazını kəşmişdilər;

19) 1-ci Vartanazur kəndində daha çox qadın və uşaq xəncərlə qətlə yetirilmişdi;

20) İrəvan quberniyasının Yenibəyazid qəzasının Rəhman Efendi kəndində qoca İbrahim Hədsi Hüseyn oğlunun gözləri çıxarılmış və meyidi yandırılmışdı (12, iş 791).

Məruzədə qeyd olunurdu ki, müsəlman kəndlərinin əksər hissəsi Andronikin qoşunları qəza ərazisinə daxil olarkən dağıdılmış və yanğırılmışdı. Hadisələr 1918-ci ilin yayın sonu və payızında törədilmişdi.

Gəncə qubernatorunun 14 dekabr 1918-ci il tarixli teleqramında deyilirdi ki, erməni başkəsənləri Zəngəzur qəzasında Qaladərisi yanında müsəlman kəndinə basqın etmiş müsəlmanları öldürür və vəhşiliklər edirlər (211, s. 103).

1919-cu il yanvarın 1-10-u arasında erməni quldur dəstələri Andronikin başçılığı ilə Quşçulu, Əcili, Atqız, Ovsarlı, Şəhərcik, Açaqu və Oxçu kəndlərini dağıtmışdılar. Kirədağ, Mollalı, Qovşud, Qarabağlı, Qavarlı, Başmaki, Mahmudlu, Keydaş, Kaqaç, Kuruqat, Kayçan, Kiği və Hacıbacı kəndlərini mühəsirədə saxlayırdılar.

Zəngəzur qəzasının Oxçu dərəsindəki müsəlmanlar da çox ağır duruma düşmüşdülər. Şahidlərin ifadələrinə görə ermənilərə əsir düşüb zoraklıqlara məruz qalmaların deyə özlərini öldüründülər (199, 109).

1919-cu ilin fevralı-martın əvvəllərində Artuçun başçılıq etdiyi quldur dəstəsi Seyid-Kotanlı, Xaraba-Kotanlı və Şəqaib adlı müsəlman kəndlərində əhalini məhv etmişdi. Şahidlərin ifadələrinə görə qırğının vəhşətləri ağlagelməz idi. Cəsədlər təhqir olunmuşdu: qarınları yırtılmış, gözləri oyulmuş, qulaqları kəsilmişdi. Bu kəndlərdə olan bir neçə yüz kurd qaçqın da erməni quldurları tərəfindən amansızlıqla qətlə yetirilmişdi (199, 113).

1919-cu ilin iyulunda Andronikin quldurları Gorusdan yuxarıda yerləşən kurd kəndlərini dağıtmışdılar. Yalnız dəyənəklərlə silahlananmış

kürdləri təpədən dırnağadək silahlanmış qatillərə mərdliklə müqavimət göstərsələr də demək olar ki, tamamilə məhv edilmişdilər (199, 129).

1919-cu ilin dekabrın 3-də Azərbaycan parlamentinin üzvü Mirzə Sadıq Axundzadənin teleqramında xəbər verilirdi ki, Zəngəzurda qanlı hadisələr təkrar başlamışdır, Çaylı və Oxçu kəndlərində 900 müsəlman qətlə yetirilmişdir, məscidə sığınmış 400 qadın və uşaq məscidin partladılması nəticəsində tikə-tikə olmuşdu (199, 131).

Şahidlərin ifadələrindən və sənədlərdən cinayət əməllərini törədən ermənilərin çoxunu müəyyənləşdirmək mümkün olmuşdu. Onlar yüzlərlə idi. Məruzəçi şahidlər tərəfindən adları tez-tez hallandıran Gorus şəhəri sakinləri Nikolay Osipov, Simon Mirumov, Darabas kənd sakini Şamir Şahnəzərov, Mehri kəndindən David Arşak, Vaçiants Matevesov və daha 40-dan çox erməni qatilin adını çəkir. Onların içərisində keşiş Ter-David, zabit Ovanes Petrosov, keşiş Ter-Qriror, Ter Minasov, polis pristavları İsaak Başintsev, Seratiakov da var idi.

Məruzədə qeyd olunurdu ki, Zəngəzur qəzasının yüzdən çox kəndinin dağıdılması, on minlərlə baş iri buynuzlu mal-qaranın və bir neçə yüz min qoyunun sürülbə aparılması, bağların, əkin sahələrinin məhv edilməsi qəza müsəlmanlarının iqtisadi vəziyyətini hədsiz pişləşdirmiş, 50 minə qədər adamın yoxsullaşmasına səbəb olmuş, 2 milyard manata qədər zərər yetirmişdi (12, v. 95).

Bu əməliyyatlar zamanı Oxçu, Pirdavdan, Şabadın və Atqız kəndinin 1200 nəfər əhalisindən cəmisi 216 nəfəri dağları aşaraq Ordubada gəlmmiş və orada məskunlaşmışlar. Kənd əhalisinin 167 nəfəri Ordubada çatanadək dağlarda soyuqdan donaraq ölmüş və itkin düşmüş, qalanları isə ermənilər tərəfindən qətlə yetirilmişdir (15, iş 119).

Oxçu dərəsi kəndlərini dağıdandan sonra ermənilər noyabrın 26-da Əliquluuşağı kəndinə, noyabrın 28-də Zeyvə kəndinə, dekabrın 1-də və 2-də isə bir ilə qədər mühasirədə saxladıqları Gığı dərəsinin Şəhərcik, Buğacıq, Mollalı, Sofulu kəndlərinə hücum edərək, həmin kəndləri dağıtmış, əhalini qırıb-çataraq kənddən çıxarmışlar.

Erməni silahlı qüvvələri 1919-cu ilin dekabrında və 1920-ci ilin əvvəllərində Zəngəzur qəzasının azərbaycanlılar qalmış sonun-

cu kəndlərinə – Hacılar, Zabıxçay, Muradlı dəyirmanı, Mirzə Cəlil, Abdallar və Əliqulu kəndlərinə basqın etdilər (15, v. 14). 1920-ci il yanvarın sonuna qədər ermənilər Zəngəzurun daha 50 kəndindən azərbaycanlıları qovub çıxartdılar (21, iş 200).

Cümhuriyyət dövründə Zəngəzur qəzasında polis pristavı olmuş xalqımızın cəsur oğlu Aslan bəy Sultanov vətənpərvər qüvvələri bir-ləşdirərək düşmənə qarşı qeyri-bərabər mübarizə aparırıdı (1, 8). Aslan bəyin əmisi oğlu – Azərbaycan Cumhuriyyəti parlamentinin üzvü Cəlil bəy Sultanov 1920-ci il yanvarın 21-də Karyagindən (indiki Füzuli – M.U.) parlament sədrinə göndərdiyi teleqramda həyə-canla xəbər verirdi: “*Dördüncü gündür ki, Zəngəzur qəzasında nizami qoşunlarla birlikdə erməni quldur dəstələri artilleriya və pulemyot atışından istifadə etməklə hücumdadırlar. Cəbhə Qubadlıdan Xocahana qədər 50 verst məsafəni əhatə edir. Qurbanlar hədsiz çoxdur. Əhali vahimə içərisində qaçır və əbəs yerə yardım xahiş edir. Təcili tədbirlər görülməsini, böyük miqdarda qoşun və patron göndərməsini hədsiz dərəcədə xahiş edirəm. Bədbəxt qəza əhalisinin adından yalvarıram, kağız üzərində etirazlardan fəal hərəkətlərə keçməyi və Azərbaycanın gözəl guşəsini tamamilə xilas etməyi xahiş edirəm. Zəngəzurdan sonra növbə Qarabağındır. Bunları itirməklə türk xalqının və Azərbaycanın qarşısında məsuliyyət daşıyacaqsınız.*

Cəlil bəy ürək ağrısı ilə bildirirdi ki, bütün bu itkilərə görə Azərbaycan xalqı qarşısında parlament məsuliyyət daşıyacaqdır (1, 12).

Qeyd edək ki, hələ bu hadisələrə qədər Andronik daşnak hökmətinin başçısı Njdeni daha da gücləndirmək üçün özünün sağ əli olan general Manuku güclü silahlanmış bir ordu ilə Zəngəzura göndərmişdi. Manukun ordusu Gorusa getmək üçün Laçının Zabux dərəsi deyilən yerə yaxınlaşan zaman laçınlı Sultan bəy təcili olaraq Aslan bəy Sultanovun yanına adamlarını göndərərək ona belə bir məktub yazır. “Sayca bizim qüvvələrdən xeyli üstün, təpədən dırnağadək silahlanmış Manuk öz ordusu ilə başımızın üstünü kəsdirib. Əmioğlu, bütün qüvvələrini yiğ özünü bizə çatdır. Yoxsa bu qeyri-bərabər döyüsdə hamımız məhv olarıq” (1, 14).

Xəbəri eşidən Aslan bəy vaxt itirmədən bütün qüvvələri ilə hərəkət edərək özünü Sultan bəyin harayına çatdırır. Deyildiyinə görə döyüş başlanan gün sübh tezdən Aslan bəy Manukun durbin ilə baxmağından düşən işqdan onun yerini müəyyənləşdirərək sərrast atəşlə vurub öldürübmiş (1, 16-17). Sərkərdələrinin həlak olmasından çəşbaş qalmış ermənilər vahiməyə düşərək döyüşü uduzmuşdular (1, 17). Ermənilərin məqsədi Naxçıvanla Şuşa arasındaki böyük bir ərazi də bir nəfər də olsun azərbaycanlı qoymamaq, bu bölgədə ermənilərin milli çoxluq olduğunu Paris konfransında bəyan etmək və bölgəni Ermənistana birləşdirmək üçün hüquqi əsas yaratmaq idi.

Ermənilərin Zəngəzurun azərbaycanlı kəndlərinə son hücumları nəticəsində 1920-ci ilin martın ikinci yarısında Əliyanlı, Müsəlmanlar, Muradxanlı və Qaraimanlı kəndləri, martın 31-də isə Qubadlı və Dondarlı kəndləri daşnaklar tərəfindən tutulmuşdu (16, iş 21).

Azərbaycan Demokratik Respublikası hökumətinin Zəngəzuru xilas etmək üçün 1920-ci ilin aprelin əvvəllərindən başlayaraq, polkovnik Qacarın rəhbərliyi altında apardığı uğurlu əməliyyatlar ermənilərin geriyə oturdulması və bölgənin bir neçə kəndinin azad edilməsi ilə nəticələndi. Aprelin ortalarından başlayaraq, erməni hərbi birləşmələri Zəngəzurda geriyə sıxışdırılmağa başladı (16, iş 22). Aprelin ikinci yarısından başlayaraq, Zəngəzurda proseslərin gedisi nə nəzarət ADR hökuməti tərəfindən tam bərpa olunsa da, təəssüflər olsun ki, aprelin 27-də demokratik respublikanın süqut etməsi, bölgədə yaranmış əlverişli şəraitdən istifadə olunmasına, itirilmiş ərazi-lərin geri qaytarılmasına imkan vermədi.

Ermənilər təkcə 1919-cu ilin oktyabr ayının əvvəllərində Zəngəzur qəzasında 110 müsəlman kəndini məhv etmiş, 60 mindən çox insan ermənilərin zorakılıqları nəticəsində qaçqına çevrilmişdi (93, 254).

Naxçıvan könüllüləri Zəngəzur soydaşlarına yardım üçün bir sıra hərbi əməliyyatlar həyata keçirmişlər. 1919-cu ilin noyabr ayının sonlarında Xəlil bəyin və Kəlbəli xanın başçılıq etdiyi hərbi dəstə erməni quydurlarının Zəngəzura gedən yolunu kəsmək üçün Bazar-

çay rayonuna yürüşü bir sıra səbəblər üzündən uğursuzluqla nəticələnsə də hər halda bir müddət ermənilərin diqqətini yayındırmağa kömək etmişdi. Sisyan istiqamətində hücuma keçən naxçıvanlılar bir neçə erməni kəndini ələ keçirmiş və şimaldan Zəngəzura doğru hərəkət edən Azərbaycan ordusu ilə birləşmək, Dərələyəz dəhlizi ilə Ermənistanın Zəngəzurla əlaqəsini kəsmək imkanı yaratmışdı. Ancaq, Azərbaycan Cümhuriyyəti ilə Ermənistən arasında bağlanmış 23 noyabr 1919-cu il tarixli sazişə əsasən Azərbaycan hökumətinin öz qoşunlarını Zəngəzurdan çıxarması və əksinə, Ermənistanın bölgəyə yeni qoşun hissələri göndərməsi ilə bu imkan əldən verilmiş oldu (85, 254-255).

Sazişə görə Azərbaycan və Ermənistən hökumətləri sərhəd haqqında məsələlər də daxil olmaqla, bütün mübahisəli məsələləri dinc yolla həll etməyi öhdələrinə götürürdülər. Tərəflər razılığa gələ bil-mədikləri halda polkovnik Rey münsif kimi qərar qəbul etməli idi. 1919-cu ilin noyabrında Bakıda Ermənistən-Azərbaycan konfransı açılmalı idi (113, 207). Azərbaycan hökuməti sazişə əməl edərək bir-tərəfli qaydada öz qoşunlarını Zəngəzurdan çıxardığı halda Ermənistən öz qoşunlarını bu bölgəyə yeritdi. Zəngəzurun Oxçu, Şabadin, Pirdavdan, Atqız, Oxçu dərə və b. kəndlərinin sakinlərinə amansız divan tutuldu (86, 112).

Zəngəzur müsəlmanları Naxçıvan liderlərinə göndərdikləri müraciətlərdə onları qorunmalarını, himayəyə götürmələrini xahiş edirdilər. Qeyd edək ki, o zaman elan olunmuş Araz-Türk Respublikasının ərazisi Zəngəzurun cənub hissəsini də əhatə etdiyindən bu ərazilərin ermənilərdən qorunması üçün cəhdlər edilmişdir (85, 256).

V FƏSİL

ZƏNGƏZUR ERMƏNİ ƏSARƏTİNDƏ.
AZƏRBAYCANLILARIN
ZƏNGƏZURDAN DEPORTASIYASI



Əgər Ermənistanda Sovet hökuməti qurulana qədər Stalin “Zəngəzur və Naxçıvanı Ermənistanın indiki hökumətinə vermək olmaz” tezisi ilə çıxış edirdisə, Ermənistanda Sovet hakimiyyəti qurulduqdan cəmi iki gün sonra həmin Stalin dekabrın 1-də Bakı Sovetində keçirilən iclasda N.Nərimanovu Zəngəzurun Sovet Ermənistana verilməsi barədə bəyanatla çıxış etməyə məcbur etmişdir.

5.1. Zəngəzurun qərb hissəsinin Ermənistan SSR-ə “bağışlanması”

1920-ci ilin aprel ayının 28-də Azərbaycan Cümhuriyyəti süqut etdi, XI Ordunun süngüləri üzərində Sovet hökuməti quruldu və bolşeviklər əvvəl Bakıda, sonra isə tədriclə respublikanın digər bölgələrində hakimiyyəti ələ keçirdilər. Azərbaycanda Sovet hökuməti quruldu və hər şey dəyişdi, milli siyaset sınıfı siyasetlə əvəzləndi. Hakimiyətə gəlmİŞ bolşeviklər, ilk növbədə ölkənin ərazi bütövlüyünü qorunmaqlı olduqları halda, sınıfı mübarizəyə, müxtəlif təbəqədən olan azərbaycanlılar arasındakı münasibətlərin aydınlaşdırılmasına başladılar.

O dövrдə Azərbaycanın ən çox diqqət tələb edən bölgələri – Qarabağ, Zəngəzur və Naxçıvan bir qədər unuduldu. Daha doğrusu, bu bölgələrə olan əvvəlki milli münasibət və bu ərazilərin taleyi Sovet Rusiyasının siyaseti ilə üst-üstə düşmürdü.


Sovet Rusiyası adından Qafqazda Leninin “Zaqafqaziyanın fəthi” adlandırdığı Serqo Orconikidze çıxış edirdi. Rusyanın mövqeyi isə ilk baxışda tərəfsiz və obyektiv görünüşə də, əslində ermənipərəst bir mövqə, çar Rusiyasının Qafqaz siyasetinin davamı idi.

Məlum olduğu kimi, Sovet hökuməti Azərbaycanda Ermənistandan əvvəl qurulmuşdur. Azərbaycanda Sovet hökuməti qurulması ərəfəsində S.Orconikidze Sovet Rusiyasının adından belə bir bəyanatla çıxış edirdi ki, “yalnız Sovet hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünü təmin edə bilər” (113, 265).

Zəngəzur azərbaycanlılarının Sovet hakimiyyətinə bəslədikləri ümidi lə özünü doğrultmadı. Azərbaycanda Sovet hökuməti qurulduğdan sonrakı ilk aylarda Zəngəzurla bağlı bir neçə bəyanat verilsə də, həmin bəyanatlar sərf deklarativ xarakter daşıyırıdı və o bəyanatların arxasında heç bir əməli tədbir və hərbi güc dayanmırıdı.

Azərbaycanda Sovet hakimiyyəti qurulduğdan sonra Görusda Zəngəzur qəza komitəsi yaradıldı və komitənin sədri azərbaycanlı

Sirvani, onun müavini isə milliyyətcə erməni olan Qaragözov təyin edildilər (23, v. 24). Ancaq təəssüf ki, Zəngəzura Sovet hakimiyyəti tərəfindən nə maddi, nə hərbi, nə də siyasi ideoloji cəhətdən heç bir yardım göstərilmirdi.



AK(b)P II qurultayında Zəngəzurdan seçilmiş nümayəndə, milliyyətcə erməni olan Tatyan öz məruzəsində iki il davam edən milli qırğın nəticəsində bölgənin 200 müsəlman kəndinin tamamilə dağıldığını bildirmiş, Zəngəzura maddi və hərbi baxımdan köməklik göstərilməsi barədə məsələ qaldırmışdı. O, çıxışında belə bir faktı vurğulamışdı ki, Sovet hakimiyyətinin qurulmasından keçən 4-5 ay müddətində Zəngəzur əməkçiləri nə bir qəpik maaş, kəndlilər isə nə bir funt kerosin belə almamışlar.

Şura hökumətinin Zəngəzura lazımı diqqət yetirməməsi, digər bir erməni kommunist – Zəngəzur fövqəladə komissarının müavini A.Qaragözov tərəfindən də söylənilmişdir. A.Qaragözov 1920-ci il-də yazdığı “Zəngəzur – Qarabağ məsələsinə dair” adlı məqaləsində

Qarabağın və Zəngəzurun iqtisadi-nəqliyyat və ərazi baxımından İrvandan çox Bakı ilə bağlılığını qeyd etmiş, bu ərazilərin Azərbaycanda qalmasının məqsədə uyğun olduğunu göstərmiş, eyni zamanda Zəngəzura və Qarabağa Azərbaycan hökuməti tərəfindən lazımı diqqət yetirilməməsini qeyd etmişdir (113, 280).

Bunu da söyləmək yerinə düşərdi ki, o vaxtkı Azərbaycan komunist hökuməti öz fəaliyyətində və qəbul etdiyi qərarlarda sərbəst deyildi və bütün addımlarını Moskva ilə razılaşaraq atırdı. Moskvanın isə siyaseti dəyişməz olaraq qalırıldı. Moskvaya Zəngəzurun və Qarabağın tarixən kimin torpağı olması o qədər də maraqlı deyildi. Moskvaya Ermənistanda Sovet hökumətini qurmaq maraqlı idi. Moskvaya Zəngəzur və Qarabağ əhalisinin dərd içərisində, ac-yalavac, ölümlə üz-üzə yaşaması maraqlı deyildi, Moskva üçün Zəngəzurda sabitlik yaradılması maraqlı deyildi, Moskva üçün Azərbaycanı və Ermənistani bir sapla barmağına bağlayıb, hər iki milləti, hər iki ölkəni özündən asılı etmək, özünün hər iki ölkənin hakim mütləqi olduğunu bu xalqlara hər an xatırlatmaq maraqlı idi. Buna görə də Sovet Rusiyası Azərbaycanda Sovet hökuməti qurulduqdan sonrakı 7 ay ərzində Zəngəzuru, Qarabağ və Naxçıvanı hər bəhanə ilə Azərbaycana qaytarmağın zəruriliyini qeyd edirdisə (113, 265), artıq Ermənistanda 1920-ci il noyabrın 29-da Sovet hökuməti qurulduqdan sonra Sovet rəhbərliyi başqa bir tezislə “yalnız Sovet hakimiyyəti Zəngəzuru Ermənistana birləşdirə bilər və Qarabağa muxtarİyyat hüququ verə bilər” tezisi ilə çıxış etməyə başladı.

Əgər Ermənistanda Sovet hökuməti qurulana qədər Stalin “Zəngəzur və Naxçıvanı Ermənistənin indiki hökumətinə vermək olmaz” tezisi ilə çıkış edirdisə, Ermənistanda Sovet hakimiyyəti qurulduqdan cəmi iki gün sonra həmin Stalin dekabrın 1-də Bakı Sovetində keçirilən iclasda N.Nərimanovu Zəngəzurun Sovet Ermənistənəna verilməsi barədə bəyanatla çıkış etməyə məcbur etmişdir.

Tarixə “Nərimanov bəyanatı” kimi daxil olmuş bu sənəd AK(b)P MK siyasi və təşkilat bürolarının 1920-ci il noyabrın 30-da keçirilən iclasında qəbul edilmiş və bəyanatın oxunması N.Nərimanova həvalə

edilmişdir (168). Həmin iclasda müzakirə olunan məsələlərdən biri də Ermənistanda Sovet hakimiyyətinin elan olunmasına münasibət bildirilməsi ilə bağlı olmuşdur. Həmin məsələ ilə əlaqədar qəbul olunmuş qərarda “Sovet Azərbaycanı ilə Sovet Ermənistəni biri-biri ilə qırılmaz tellərlə bağlıdır, bu iki ölkə arasında heç bir sərhəd mövcud deyildir, Zəngəzur və Naxçıvan Ermənistana verilir, Dağlıq Qarabağın əməkçi kəndlilərinə öz müqəddərətini təyin etmək hüququ verilir” kimi, Azərbaycan üçün zərərli müddəalar göstərilmişdi (24, iş 5 - v. 24).

Həmin qərar əsasında hazırlanmış N.Nərimanovun bəyanatında isə “bundan belə də heç bir ərazi məsələləri əsrlərdən bəri qonşu olan iki xalqın – ermənilərin və müsəlmanların bir-birinin qanını tökmək üçün səbəb ola bilməz, Zəngəzur və Naxçıvan qəzaları Sovet Ermənistənin ərazisidir, Dağlıq Qarabağın əməkçi kəndlilərinə isə öz müqəddərətini təyin etmək hüququ verilir, Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır, Sovet Azərbaycanının qoşunları buradan çıxarılır” kimi müddəalar öz əksini tapmışdır. Bu bəyanat Sovet Rusiyasının Azərbaycanda təmsilçiləri olan İ.Stalin (189, 14) və S.Orconikidze tərəfindən sevinclə qarşılanmış və “yüksek” qiymətləndirilmişdir. İ.Stalin “Nərimanovun bəyanatını” tamamilə bəyəndiyini bildirmiş və onun Ermənistənla müsəlman dünyası arasındakı çox əsrlik düşmənçilik və qanlı müharibələri birdəfəlik aradan qaldırmaqla güney Qafqaz və bütün Şərq xalqlarının tarixində yeni səhifə açdığını qeyd etmişdir.

Q.Orconikidze bu bəyanatı “bəşəriyyət tarixində nümunəsi olmayan mühüm əhəmiyyətli tarixi akt” kimi qiymətləndirmiş və hətta torpaqları əlindən alınmış Azərbaycana “Zəngəzur məhsulsuz dağlardır, taxılı yox, suyu yox, Naxçıvan bataqlıq və malyariyadan başqa bir şey deyildir, Qarabağda da heç nə yoxdur, sanki Sovet Azərbaycanı artıq yükdən xilas olur” – deyərək (203, 140) minnət də qoymuşdur.

Düzdür, N.Nərimanov sonradan Naxçıvan, Qarabağ və Zəngəzurla bağlı qərara etiraz etmiş, Leninə müxtəlif müraciət və teleqram-

lar göndərərək Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına müəyyən cəhdələr göstərmişdir, lakin necə deyərlər artıq qatar getmişdi, artıq Azərbaycanın ixtiyarı özündə deyil, Moskvada idi. Artıq Azərbaycanın taleyi özü deyil, Moskva həll edirdi.

O zaman regionda aparılan siyaset Azərbaycanın əleyhinə idi. O zaman Sovet Rusiyasının Xarici İşlər komissarının müavini milliyətcə erməni olan Qaraxan, Sovet Azərbaycanının Ermənistandakı fövqəladə nümayəndəsi isə erməni Dövlətov idi.

Bütün bunlarla yanaşı, təəssüflə olsa da, qeyd etməliyik ki, Azərbaycanın hökuməti də Zəngəzur və Qarabağ torpaqlarının qorunması və əldə edilməsi üçün lazım olan fəaliyyəti ya həyata keçirə bilməmiş, ya da həyata keçirmək istəməmişdir. Dağılıq Zəngəzurda məskən salaraq möhkəmlənən və vaxtaşırı öz təxribatçı fəaliyyətini davam etdirən, Azərbaycan kəndlərinə quldur basqınları edən, Gorusda və Qubadlıda yerləşən qəza şuralarını təhlükə altında saxlayan daşnak Njdenin silahlı qüvvələri, onun Tevan və Tarxan kimi əlaltıları Sovet İrəvanından daimi olaraq hərbi yardım, maddi və siyasi-ideoloji təminat aldıqları halda, Azərbaycan hökuməti Birinci Dünya müharibəsindən bu yana Zəngəzuru erməni basqınlarından qoruyub saxlayan Zəngəzur azərbaycanlılarını tamamilə məhv olmaqdan xilas edən, Andronik kimi təhlükəli bir canini Zabıx dərəsində darmadağın edərək qaçmağa məcbur edən, Zəngəzur müsəlmanları arasında böyük güc və nüfuz sahibi olan Sultanov qardaşlarının – Xosrov bəyin və Sultan bəyin imkanlarından nəinki istifadə etmədi, hətta öz yurdunu və millətini sevən bu iki qəhrəman qardaşa qarşı inamsızlıq nümayiş etdirərək onları və onların tərəfdarlarını özündən incik saldı, Zəngəzuru müdafiəsiz qoydu.

Sultanovlara münasibətdə bakılı kommunistlərlə İrəvandakıları fikirləri üst-üstə düşürdü. Hələ 1920-ci il mayın 12-də daşnak Ermənistəninin Xarici İşlər Nazirliyi Azərbaycan Şura hökumətinə Xosrov bəy Sultanovla bağlı göndərdiyi notada “erməni qırğınlarının təşkilatçısı Sultanov qırmızı lent taxaraq yenə də hakimiyyətdədir” – yazırıldı (9, iş 70).



*Qarabağın
general-qubernatoru
Xosrov bəy Sultanov*

Xosrov bəy üçünsə hansı hakimiyyətin olmasının o qədər də fərqi yox idi. O, ADR-in ilk hərbi naziri olanda da, Qarabağın general-qubernatoru olanda da (AXC hökuməti zamanı), Şuşa inqilab komitəsi sədri olanda da eyni şövqlə, eyni məsuliyyətlə, eyni cəsarətlə öz mübarizəsini davam etdirirdi. Xosrov bəyin mübarizəsi yurd uğrunda, torpaq uğrunda, Vətənin bütövlüyü uğrunda mübarizə idi – buna görə də müqəddəs mübarizə idi. Sultanov qardaşlarının mahalda hörməti böyük idi. Azərbaycan türkləri də, kürdlər də bu qardaşların mərdliyinə inanırdılar. Hər an onlara arxa, kömək olmağa hazır idilər. Hələ Azərbaycanda Demokratik Cümhuriyəti zamanı Xosrov bəy Sultanov Gorusa girmək, Zəngəzurun yuxarı hissələrinin daşnaklardan təmizlənməsi üçün icazə istəmişdi də, ona nə icazə, nə də lazımi köməklik verilməmişdi. Nəhayət, belə imkanı 1920-ci ilin martında əldə edən X.Sultanov Novruz bayramı qabağı ermənilərin Şuşada qaldırıldığı qiyamı müvəffəqiyyətlə dəf etdi, Qarabağdakı bütün daşnak təmayüllü qüvvələri zərərsizləşdirdi, erməni əməkçiləri ilə vətəndaş sülhünün əldə olunmasını təmin etdi. Qardaşı Sultan bəy Sultanovla birlikdə Zəngəzurun azad edilməsi planını işləyib hazırlayan Xosrov bəy lazımı əsgəri qüvvə toplayıb silahlandırdı. Təəssüf ki, böyük bir tarixi missiyani həyata keçirməyə ona zaman imkan vermədi. Aprelin sonlarına planlaşdırılmış azadlıq əməliyyatını həyata keçirmək nə Sultanov qardaşlarına, nə də, ümumiyyətlə, Azərbaycan xalqına qismət olmadı. Bakıda hakimiyyət çevrilişi baş verdi, X.Sultanovu general-qubernator edən milli hökumət çökdü...

Xosrov bəy Sultanov Zəngəzurda adlı-sanlı Sultanovlar süla-ləsinin ən layiqli davamçılarından biri olmuşdur. Onun ulu babası Hacı Sam Şadılı Qaraçorlu tayfasından olub Xorasan ətrafında yaşımış, XVIII əsrin əvvəllərində Hacı Samın nəvəsi Şirin öz tayfa-

sindan olan 10 ailə ilə Qarabağa gələrək indiki Laçın rayonunda yerləşmişdir. Qarabağ xanlığı yaranarkən bu tayfadan olan Qara Bayram bəy Pənahəli xanın yaxın silahdaşı kimi onun hərbi dəstələrinin birinə başçılıq etmişdir. Xanlıq yaranandan sonra Şirin bəy Qarabağ xanının Qaracorlu mahalı üzrə naibi olmuşdur. Onun nəvəsi Xanmurad bəy isə Qarabağ xanı İbrahim xan Cavanşirin qatırçısı olmuşdur. İgidliyinə və peşəkarlığına görə mahalda ad çıxarmış Xanmurad bəy haqqında o vaxt deyilən bir zərb-məsəl indi də atalar sözü kimi işlənir: “Hər oxuyan Molla Pənah, hər qatırçı Murad olmaz.” Xanlıq dağında İbrahim xan öz yaxın adamlarına “bəy” titulu verərək torpaq bağışlayır. Bu adamlardan biri də qatırçı Murad – Hacısamlı Xanmurad idi. Xanmurad bəy titulunu rəsmiləşdirməkdən ötrü Tiflis – Qafqaz canişini Vorontsovun yanına gedir, özünə və oğlu Paşa bəyə bəy titulu alaraq Sultanov soyadını qəbul edir. Paşa bəy 1872-ci ildə 35 yaşında Hacısamlı mahalının bəyi təyin olunur. Xosrov bəy Sultanov Paşa bəyin yeddi oğlundan üçüncüdür. (236)

Xosrov bəy Sultanov 1879-cu ildə anadan olmuş, Gəncə gimnaziyasını bitirdikdən sonra Odessa Tibb Universitetində N.Nərimanovla bir vaxtda təhsil almış, həmin vaxtdan da siyasi hərəkata qoşulmuşdur. 1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfər Milli Şura üzvlərindən biri, ADR-in 1-ci Hərbi naziri, 2-ci Əkinçilik və Əmək naziri, Qarabağın General Qubernatoru olmuşdur. 1919-cu ilin 21 martında qiyam qaldırıb Şuşa, Xankəndi və Əsgəranı zəbt edən daşnak generalı Dronun dəstələrinin Qarabağdan qovulub çıxarılmasında Xosrov bəy Sultanovun böyük əməyi olmuşdur. Məhz onun fəaliyyəti sayəsində 1919-cu ilin mayında Şuşa, Xankəndi və Əsgəran daşnak qudlurlarından təmizlənmiş və bölgənin erməni sakinləri ADR hökumətini tanıdıqları barədə bəyanat imzalamışlar. Xosrov bəy Sultanov qardaşı Sultan bəylə birlikdə Zəngəzurun qərb hissəsinin erməni qulduru Njdenin əsarətindən azad etmək üçün əməliyyat hazırlamış və 1920-ci ilin aprelin 21-də hərbi dəstəsi ilə Şuşadan Go-

rusa doğru hərəkət etmişdir. Lakin aprelin 27-sində hökumətin Bakıda bolşeviklərə təhvil verilməsi Sultanov qardaşlarına bu tarixi məsliyanı həyata keçirməyə imkan verməmişdir.

Şuşaya qayıdan Xosrov bəy özünü Qarabağ İnqilab Komitəsinin sədri elan edərək, Sovet hakimiyyətini tanıdığını N.Nərimanova teleqramla bildirirsə də, keçmiş tələbə yoldaşı N.Nərimanov Xosrov bəyə etimad göstərmir və onun yerinə Dadaş Bünyadzadəni təyin edir (237).

Sovet hökumətinin mənəvi və fiziki terror təhlükəsi ilə üzləşən Zəngəzurun qəhrəman oğlu 1923-cü ildə mühacirətə gedir. İran, Türkiyə, Fransa və Almaniyada yaşamalı olur, 1943-cü ildə İstanbulda vəfat edir.

Eyni aqibəti Xosrov bəyin böyük qardaşı Sultan bəy və əmisi oğlu Aslan bəy də yaşadı. Doğrudur, erməni qudlurlarına qarşı mübarizədə ad çıxarmış Aslan bəy Sultanov əvvəlcə Qarabağın və Zəngəzurun fövqəladə komissarı təyin olunmuş, sonra isə o, Qubadlı qəza milisinin rəisi təyin olunmuşdu, lakin 1921-ci ilin aprelində o bu vəzifədən də kənarlaşdırılmışdı (19, v. 74; 1, 63).

Erməni kommunistləri daşnak qoşununun komandiri, Zəngəzur azərbaycanlılarının qaniçəni general Dronu Ermənistən mənafeləri naminə, ermənilərin mövqelərini Zəngəzurda möhkəmlətmək üçün, Zəngəzur torpaqlarında erməni hakimiyyəti qurmaq üçün erməni Sovet qoşunlarının bölgədəki komandanı vəzifəsinə təyin etdikləri halda, azərbaycanlı kommunistlər Moskva və Ermənistən tərəfindən ortaya atılmış Qırmızı Kürdüstan avantürasını əlində bayraq edərək, Xosrov bəy Sultanovu millətçilikdə təqsirləndirib həbs etdirdilər, Sultan bəy Sultanovu isə qaçaq saldılar (113, 276). Erməni bolşeviklərində ermənilik hissi siyasi məfkurədən öndə dayanırdı. Onlar hətta Sovet Rusyasının qarşısında şərt də qoymuşdular: – Naxçıvanı, Zəngəzuru və Qarabağı Azərbaycandan alıb Ermənistana birləşdirdiyi təqdirdə biz Ermənistən Şura hökumətini yarandığını elan edəcəyik. Erməni kommunistləri milli məsələdə bizim kommunistləri qabaqladılar.

Zəngəzurun Ermənistana bağışlanmasında başqa bir diqqət çəkən məqam Azərbaycan Sovet hökumətinin rəhbərliyində N.Nərimanov istisna olmaqla milli və vətənpərvər ruhlu azərbaycanlıların, demək olar ki, olmaması idi.

N.Nərimanov o illərdə V.I.Leninə yana-yana yazırıdı: “*Həmişə Denikini müdafiə edən Ermənistən müstəqillik qazanır və əlavə olaraq da Azərbaycan torpaqlarını alır. Zaqafqaziya respublikaları arasında hamidən əvvəl özünü Sovet Rusiyasının ağuşuna atan Azərbaycan isə həm müstəqilliyyini, həm də ərazisini itirir. Azərbaycanın indiki vəziyyəti elədir ki, Mirzəyanlar heç bir maneəsiz onun taleyini həll edirlər*” (22, v. 42).

1920-21-ci illərin mürəkkəb siyasi tarixini araşdırıldıqda N.Nərimanovun Azərbaycanın müstəqilliyyinin və ərazi bütövlüyünün qorunmasında nə qədər cəhdlər göstərdiyi, mübarizə apardığı və sonralar həyatı bahasına başa gələn uğursuzluğa düçar olduğu bütün gərginliyi və ağrıları ilə göz önungdə canlanır.

1921-ci il iyulen 20-də Ermənistən SSR Xalq Komissarları Soveti respublikanın ərazi bölgüsünü 9 qəzadan ibarət olmaqla təsdiq etdi. Doqquzuncu qəza indiki Sisyan, Qafan, Gorus rayonları və Meğri rayonunun bir hissəsinin ərazisindən ibarət olan Zəngəzur qəzası elan olundu (220, 62).

Zəngəzurun böyük bir hissəsini ələ keçirən Ermənistən 1921-ci ilin yayına qədər bu ərazilərdə özünün yerli hakimiyyət orqanlarını yaratdı. Sisyan, Gorus və Qafan rayonlarından qaçqın düşmüş azərbaycanlıların geriyə qaytarılması barədə rəsmi razılışma olmasına baxmayaraq, Ermənistən hökuməti qaçqınların öz dədə-baba yurdlarına qaytarılması məsələsini hər vasitə ilə əngəlləməyə çalışırdı. Bu məqsədlə Ermənistən İnqilab komitəsi 1921-ci ildə qaçqınlar haqqında qərar qəbul etdi. Həmin qərarda Ermənistən hökuməti ərzaq, nəqliyyat və yer məsələləri həll olunana qədər Ermənistənə qaçqın axınının dayandırılmasını məqsədə uyğun sayıır, sərhəd məntəqələrinə isə geriyə qayıdan azərbaycanlı qaçqınları Ermənistən SSR ərazilərinə buraxmamağı tapşırırırdı (11, v. 11).

Məhz bu deportasiya siyasetinin nəticəsidir ki, 1918-20-ci illərdə Zəngəzurdan qovulmuş 60 mindən artıq azərbaycanlıının 1926-cı ildə yalnız 5 mini qayıdır, öz əvvəlki kəndlərində məskunlaşmışdı. Beləliklə, ermənilərin uzun illər düşündüyü və ardıcıl həyata keçirdiyi soyqırım və deportasiya siyasetinin nəticəsində azərbaycanlıların qədim torpaqlarından olan Zəngəzur demək olar ki, 1930-cu illərə qədər türksüzləşdirildi.

Zəngəzurun Ermənistana verilməsi prosesi, təəssüflər olsun ki, sonrakı illərdə də davam etdirildi. 1927-ci ildə Zaqqafqaziya MİK Rəyasət heyətinin qərarı ilə Azərbaycanın Mehri-Cəbrayıł qəzasının 27 kəndi, Zəngəzur-Kürdüstan qəzasının isə 10 min desyatindən çox yaylaq ərazisi Ermənistana peşkəş edildi. 1929-cu il fevralın 18-də isə Zaqqafqaziya MİK Rəyasət Heyətinin M.Sxakayanın sədrliyi, Azərbaycan nümayəndələrindən isə D.Bünyadzadə, M.Bağirov və S.Yaqubovun iştirakı ilə keçirilən iclasının qərarı ilə Zəngilan rayonunun daha 3 kəndi – Nüvədi, Ernəzir və Tuğut kəndləri Ermənistana verilməklə Zəngəzurda daha bir erməni rayonu – Meğri rayonu təsis edildi.

Onu da qeyd etmək lazımdır ki, bu 3 kəndin Ermənistana SSR-yə verilməsi barədə Zaqqafqaziya MİK Rəyasət Heyətinin qərarı yalnız 40 ildən sonra – 1969-cu il mayın 7-də Azərbaycan SSR Ali Soveti-nin Rəyasət Heyəti tərəfindən təsdiq olunmuşdur (113, 296).

Zəngəzurun qərb hissəsinin Ermənistana bağışlanması ilə Azərbaycanın ərazi bütövlüyü pozuldu, Naxçıvan kimi mühüm strateji əhəmiyyətə malik olan bir bölgə respublikadan aralı düşdü, Türkiyə kimi tarixi və strateji tərəfdən Azərbaycanın əlaqəsi xeyli zəiflədi.

Zəngəzura tədriclə qayıdaraq öz ata-baba yurdlarında məskunlaşan azərbaycanlıların da Ermənistana SSR-nin digər bölgələrində yaşayan azərbaycanlılar kimi Azərbaycan Respublikası ilə iqtisadi, mədəni, mənəvi, elmi və s. əlaqələri son dərəcə zəiflədi və bu insanların öz yurdlarında məskunlaşması və inkişafı prosesinə çox ciddi zərbələr vurdu.

5.2. XX əsrin 20-40-cı illərində Zəngəzurda azərbaycanlılara qarşı ayrı-seçkilik siyaseti

Zəngəzur Ermənistana verildikdən sonra bir il ərzində Zəngəzurdakı əksər yaşayış məntəqələrində sovet hökumətinin yerli strukturları formallaşmağa başladı. Zəngəzurda beş ilə yaxın bir müddətdə azərbaycanlıların qətlinə fərman vermiş, qanını tökmüş, sonradan Sovet ordusunun qırmızı şapkasını geymiş Dronun və Njdenin quldur dəstələri də tədriclə çəkilib getdilər. 1922-ci ilin əvvəllərindən başlayaraq, Zəngəzurda, eləcə də Ermənistən SSR-lə, Azərbaycan SSR-nin sərhədlərində əmin-amanlıq, sakitlik bərpa olunmağa və dinc həyat yavaş-yavaş öz axarına düşməyə başlamışdı. Bu sakitlikdən istifadə edən Zəngəzurun didərgin düşmüş azərbaycanlıları Ermənistən hökuməti tərəfindən göstərilən hər cür müşavimətə və maneçiliyə, qoyulan bəzi qadağalara baxmayaraq, tədriclə, hissə-hissə, yüz əzab-əziyyətlə öz doğma yer-yurdlarına dönənməyə başladılar.

Zəngəzur azərbaycanlılarının öz ata-baba yurdlarından deportasiyası, qaçqın düşmələri nə qədər çətin və ağırlı bir proses idisə, onların geriyə dönüsü də o qədər çətin və mürəkkəb, o qədər də ağırlı bir proses idi. Geriyə qayıdanlar üçün dövlət tərəfindən heç bir təminat və yardım yox idi. Qaçqınların geriyə dönəməsi prosesi pərakəndə şəkildə, nə Azərbaycan hökuməti tərəfindən, nə də Ermənistən hökuməti tərəfindən heç bir nəqliyyat vasitəsi, maddi köməklik, siyasi dəstək almadan həyata keçirilirdi. İnsanlar ailə-ailə, tayfa-tayfa, nəsil-nəsil hərə özünün imkanı daxilində əldə etdiyi nəqliyyat vasitəsinə (bu nəqliyyat vasitəsi adətən ailələrin malik olduğu – at, öküz, inək, ulaq kimi ev heyvanlarından ibarət idi) özlərinin az-çox qoruyub saxlaya bildikləri yataq, geyim və məişət əşyalarını yükləyərək Vətənə doğru gəlirdilər.

Ermənilərin Azərbaycana qarşı 1918-1920-ci illərdə həyata keçirdiyi işgalçılıq siyasetinin ən acı nəticələrindən biri də azərbaycan-

lıların kütləvi surətdə öz dədə-baba yurdlarını tərk etmələri olmuşdu. 45000 qaçqın Cənubi Azərbaycana, 400 min qaçqın Naxçıvana pənah aparmışdı. Tədqiqatçı K.İsmayılovun Rusiya Dövlət Hərbi Arxivində əldə etdiyi məlumatə görə 1920-ci ildə Araz çayı boyunca 500 min qaçqın toplanmışdı (85, 257). 1920-ci ilin sentyabrına aid məlumatə görə isə Naxçıvan diyarında bütövlükdə bir milyona yaxın qaçqın azərbaycanlı açıq səma altında dözlülməz şəraitdə yaşayırıdı (85, 257).

Naxçıvan Milli Şurası nəzdində B.Şaxtaxtinskinin sədrliyi ilə Qaçqınlar Komitəsi yaradılmışdı (85, 257). Ermənistan sovetləşəndən sonra qaçqınların çox az hissəsi geriyə dönə bildilər, Zəngəzurdan gələn qaçqınlar əsasən Şahbuz, Culfa və Ordubad rayonlarında məskunlaşdırıldılar. Qaçqınlar bir qayda olaraq ermənilərin tərk edib getdikləri kəndlərdə yerləşmişdilər (85, 257).

Azərbaycanlılar öz torpaqlarına, Zəngəzurdakı kəndlərinə qayıtdıqda bir sıra çətinliklərlə, problemlərlə üzləşdilər. Onların ilk üzləşdikləri çətinlik ondan ibarət idi ki, kəndlərdəki evlərinin əksəriyyəti yandırılmış, dağıdılmış, talan edilmişdi. Bağlar tar-mar olunmuş, meyvə ağacları kəsilib yandırılmış, qurudulmuşdu.

Bununla yanaşı, az-çox salamat qalmış evlər də, əsasən dağ kəndlərindən köçüb daha yaxşı şəraitdə yaşamaq arzusunda olan ermənilər tərəfindən tutulmuşdu. Həmin erməniləri kənddən çıxarmaq bir problem idi. Həmin ermənilərlə birgə həyat, yaşayış tərzi qurub, yəni yurdunu dağdan düşməni ilə yenidən bir kənddə, bir obada məskunlaşdırıb yaşamaq başqa bir problem idi. Dağıdılmış, evini-eşiyini təzədən tikmək və heç bir maddi vəsait olmadan tikmək, dövlət tərəfindən, o cümlədən, Azərbaycan hökuməti tərəfindən heç bir yardım görmədən bu şəraitdə məskunlaşmaq, doğrudan da, çox çətin, çox ağır bir problem idi. Məhz bu ağırlıq, bu çətinlik səbəbindən Zəngəzurdan deportasiya olunmuş, 1918-ci ildə Zəngəzurdan dədə-baba torpaqlarından qaçqın düşmüş insanların böyük əksəriyyəti, təxminən 4/5 hissəsi geriyə dönmədi. Müqayisə edək ki, əgər 1918-ci ildə Zəngəzurda 50 mindən çox azərbaycanlı yaşayırırsa, 1926-ci ildə aparılmış əhalinin

siyahıya alınması göstərdi ki, Zəngəzurda yaşayan azərbaycanlıların sayı heç beş minə də çatmirdı (200).

Deməli, didərgin salınmış azərbaycanlıların heç 1/10 hissəsi də 1926-cı ildə hələ geriyə dönməmişdi. Onu da deyək ki, bu 50 min insandan təxminən 30 mini 1918-ci illərdəki qanlı qırğınlarda zamanı həlak olmuşdu. Bu kütləvi insan qırğıının səbəbi bir tərəfdən erməni gülləsi, daşnak süngüsü idisə, digər tərəfdən dağda, daşda don vurma, eləcə də qaçqınlıq dövründə aran Zəngəzurunda və Qarabağ, Cəbrayıl bölgəsində tügyan edən taun idi ki, onun nəticəsində insanlar elə ailə-ailə, kənd-kənd məhv olub getdilər.

Geriyə dönən insanlar, tədriclə təxminən 1930-cu ilə qədər geriyə qayıtdılar, nəinki öz evlərini tikdilər, bərpa etdilər, onlar öz kəndlərində Sovet hökuməti qurdular, Sovet hökumətinin strukturlarını yaratdılar, həmin strukturlarda təmsil olundular. Qısa müddət ərzində ermənilər istəməsələr də belə, ibtidai məktəblər, 7-10 illik məktəblər açmağa başladılar və 1930-cu illərdə kolxoz quruculuğuna başladılar.

1921-ci ildə Sovet hökumətinin bu yerlərə gəlib çıxması ilə əla-qədar ermənilərin “əvvəlcədən icazə verilmiş” azığılığına son qoyulur və kənd camaatı yavaş-yavaş öz dədə-baba yurdlarına qayıdır. Yurddakı evlərin isə bir qismi sökülüb-yandırılmış, bir qismi isə vaxtilə İrandan köçürülrək Sisyanın dağ kəndlərində (İlizin, Lor, Ler-naşen) məskunlaşan ermənilər tərəfindən zəbt olunmuşdu.

Bir daha qeyd edirik ki, bu insanların kənddə məskunlaşması bir sıra problemlərlə bağlı idi. Bir tərəfdən ermənilərin həmin kəndləri tutması, bunun nəticəsində bir sıra kəndlərdə, məsələn: Sisyan rayonunun Vağədi, Şam, Darabas, Dəstəgird, Şəki, Qarakilsə kəndlərində ermənilər artıq azərbaycanlılarla qarşıq şəkildə yaşamağa başlamışdı. Çünkü 1918-20-ci illərdə bu azərbaycanlı kəndlərinə gəlib dolmuş erməniləri sonradan kənddən çıxarmaq mümkün olmadı.

Amma buna baxmayaraq, məsələn: Urud kəndində məskunlaşan erməniləri Urud camaatı müxtəlif vasitələrlə kənddən çıxarda bildilər (109, 301).

O ilin yazı çox yağıniq keçmişdi. Gurşad yağışların seli Urudun ətrafindakı dikdirlərdən – İlan qayasından, Ağ yastandan, Vəli qaya yasından, Şirvan əkəndən daş-qaya ilə yanaşı, bolluca ilan-çəyən də gətirib kəndə doldurmuşdu.

Urudlu cavanlar torbaların içərisinə qurbağa, siçan bağlayıb ilan qaynaşan daşlıqlara qoyurdular. Kisəyə girən ilanları tutub vaxtaşırı ermənilər yaşayan həyətlərə buraxır, onların mal-qoyunu-nu, atlarını ilana çaldırırdılar. Qorxuya düşən erməniləri də özləri “sakitləşdirirdilər” ki, hər iki-üç ildən bir Urudda belə ilanlıq olur, hər dəfə də 10-15 adam, 100-150 baş mal-davar ilan çıalmadan ölüür və buna görə də bu kənddə mal-heyvan saxlamağın lüzumu yoxdur.

Allahın istəyi ilə həmin ilin yayında Baldırğanlı bulağın altındakı çinqıllıqdə qara ilanların sürüsü (kürsayı) peyda oldu. Görənlərin şəhadətinə görə 500-ə yaxın ilan bir-birinə sarlaşış dəhşətli fışılı salaraq bir-birini al-qana bulmışdı. Urudlular bu fürsətdən də istifadə edərək erməniləri aldatdılar ki, ilanlar bir neçə günə kəndə hücum çəkəcəklər. Ermənilər isə ilanların “kəndə hücumunu” gözləməyib öz kəndlərinə çəkildilər, Urudda bircə nəfər də olsun erməni qalmadı (109, 200).

Elə kəndlər oldu ki, oranın camaati ya qayıdır gəlmədi, ya da qayıdır gələn insanlar həmin kəndi təzədən bərpa etmək imkanına malik olmadıqlarından digər kəndlərə köçüb yaşamağa başladılar. Məsələn: Sisyan rayonundakı Baharlı, İrmis, Darabas və Dərəkənd kəndlərinin camaatının bir hissəsi Vağədi kəndində, bir hissəsi isə Ağdü kəndində yerləşdi.

İlizin, Bəhluli, İrmis kəndlərinin, o cümlədən Şam kəndinin camaatının bir hissəsi Urud kəndində, bir hissəsi Vağədi və Ağdü kəndlərində yerləşdilər. Bu illərdə Sisyan rayonunun azərbaycanlı kəndləri olan Bozkənd Ağudi kəndinə, Püsək, Qıvraq, Əlişar kəndləri isə Sofulu kəndinə birləşdirildi.

1918-ci ilə qədər azərbaycanlı kəndləri olmuş Qafan rayonunun Aralıq, Axtaxana, Baydaq, Qatar, Oxçu, Paşakənd, Pirdavdan kəndləri Sovet hakimiyyəti qurulduqdan sonra ermənilər tərəfindən

zəbt edilmiş, sonradan dağıdılmış, yaxud erməni kəndinə çevrilmişdir.

Gorus rayonunun Şamsız kəndi Şirnuxu kəndi ilə birləşdirilmiş, azərbaycanlılar yaşayan Mac və Şahverdilər kəndləri isə erməni kəndləri olan Yerisatum və Başaracur kəndlərinə birləşdirilərək ləğv edilmişdir.

30-cu illərdə Meğri rayonunun Bənövşəpuşt kəndi dağıdılmış, Varhavar, Əmrakar, Düzqışlaq kəndləri ləğv edilmiş, kolxozların iri-ləşdirilməsi adı altında isə Eynəzur kəndi Nüvədi kəndinə, Tuğut kəndi Şivanidzor (erməni kəndi), Tağamir kəndi isə Liçk (erməni kəndi) kəndinə qatılmış, Tey kəndi Lehvaz kəndinə birləşdirilmişdir. Beləliklə, bu məskunlaşma prosesi ağırlı bir proses olsa da, davam edirdi.

Yeni həyat, yeni əngəllər, ermənilər tərəfindən qoyulan bütün qadağalara, göstərilən təzyiqlərə və məhrumiyyətlərə baxmayaraq, çox qoçaq və istedadlı bir camaat olan Zəngəzur camaatı özünə güzəran yarada bildi. Əvvəl kahalara, qazmalara sığınan insanlar artıq 1930-40-cı illərin birinci yarısında qara damlar tikərək, kürsülü, təndirli evlərdə məskunlaşmağa başladılar.

Yavaş-yavaş mal-qoyun alıb, saxlayıb, artırmağa nail olan kənd camaatı öz güzəranını yaxşılaşdırmağa, ata-babalarından qalmış köhnə əkin yerlərini əkməyə, taxıllarını biçməyə başladılar.

Təəssüflər olsun ki, Zəngəzur türkünün həyatı 1922-ci ildən sonra, öz dədə-baba torpaqlarında yenidən məskunlaşandan sonrakı bütün dövrlər 1988-ci ilə kimi daim artan təzyiq altında, daim artan problemlər altında, ermənilər tərəfindən daim törədilən əngəllər və narahatlıqlar altında keçmişdir. Ermənilər hər vəchlə çalışırdılar ki, Qərbi Azərbaycan torpaqlarından – hansı ki, onun yerində artıq Sovet Ermənistəni deyilən bir respublika yaratmışdılar – Azərbaycan türklərini hansı vasitə ilə olursa-olsun, çıxarsınlar.

Təkcə bir faktı söyləmək kifayətdir ki, 1931-1988-ci illər arasında Ermənistən SSR-də 61 azərbaycanlı kəndi erməni kəndlərinə birləşdirilmiş, yaxud ləğv edilmiş, 104 kənd isə tamamilə erməniləşdirilmişdir.

İlk kollektivləşmə dövrü başlayanda Zəngəzurda, Qərbi Azərbaycanın digər bölgələrində olduğu kimi az-çox diribaş olan, az-çox qoçaq olan, öz sözünü deyə bilən, öz mübarizəsini apara bilən azərbaycanlıları kulaq, qolçomaq adı ilə kütləvi şəkildə tutdular, həbs etdirilər, güllələdilər, sürgünə göndərdilər.

Zəngəzurdan bir çox ailələr həmin proseslər zamanı Orta Asiya-ya, Qazaxistana, Sibirə, Şimali Qafqaza sürgün olundular və bir daha geriyə dönmədilər. Əslində cəmisi 10-12 il öncə qaćqınlıqdan dönmüş, bütün varidatını, bütün mal-heyvani, əmlakını itirmiş insanlar necə qolçamaq ola bilərdilər, necə kulaq ola bilərdilər? Bu insanlar ola bilər ki, ancaq öz ailəsini minimum səviyyədə dolandırmaq üçün müəyyən nəqliyyat heyvanına – ata, ulağa, müəyyən sayıda qaramala və qoyuna sahib idilər. Erməni siyaseti artıq Sovet hakimiyyəti pərdəsi altında öz fəaliyyətini göstərməkdə idi.

Kulaq, kollektivləşmə söhbəti qurtardıqdan sonra 1937-38-ci illərin repressiya dövrü gəldi. Əgər kollektivləşmə dovründə kulaq, qolçomaq adı ilə Zəngəzurun qoçaq, mərd, vurub-tutan kişilərini köç etdirmək tutmaq siyaseti qarşıya qoyulmuşdusa, repressiya dövründə isə düşünən beyinləri, az-çox savadı, biliyi olan azərbaycanlıları “xalq düşməni” adı ilə məhv etməyə başladılar.

1918-ci ilə qədər Zəngəzurda yaşayan azərbaycanlıların dini və dünyəvi təhsil almaları üçün kifayət qədər şərait var idi. 1875-ci ildə Zəngəzurda 491 məscid və 21 ibtidai məktəb fəaliyyət göstərirdi. 1879-cu ildəki məlumatə görə Zəngəzurda 92 şagirdin dini təhsil aldığı 6 ruhani məktəbi fəaliyyət göstərirdi (190, 37, 39).

Bunu da qeyd etmək lazımdır ki, 1918-ci il hadisələrindən sonra Zəngəzurdakı bütün məscidlər, vandalcasına yandırılıb, dağıdılmış, məhv edilmiş və sonradan da ateizmi, Allahsızlığı özünə ideologiya kimi qəbul edən Sovet hakimiyyəti, xüsusilə, Ermənistanda, təbii ki, həmin məscidləri, həmin ibadətgah yerlərini bərpa etməyə imkan verməmişdir.

Buna baxmayaraq, Zəngəzur azərbaycanlıları öz dinini, öz inamını, əqidəsini həmişə qoruyub saxlamışdır və 1938-ci ilə qədər Zə-

gəzurdakı azərbaycanlılar arasında kifayət qədər dini təhsil görmüş, mədrəsələrdə oxumuş, ali ruhani məktəblərində təhsil almış insanlar var idi. Demək olar ki, onların hamisini bir nəfər kimi məhv etdilər, onların hamisini bir nəfər kimi xalq düşməni elan edərək tutdular, mühakimə etdilər, onlara iş kəsdilər və bu insanların da çox böyük əksəriyyəti geriyə qayıtmadı.

Təkcə Sisyan rayonunun timsalında söyləyə bilərik ki, həmin illərdə Urud kəndinin ən böyük ziyalı alımlarından biri Mirzə Hüseyin çox nadir kitablarla zəngin kitabxanası məhv edildi, Bazarçayına töküldü. Nə səbəbə ki, bu kitablar ərəb əlifbası ilə yazılmışdı (109, 176). Həmin kənddə çox savadlı və ali ruhani təhsil görmüş Cəbrayıl Gəncəliyev heç bir səbəb gətirilmədən, sadəcə, evində ərəb əlifbası ilə yazılmış kitablar olduğuna görə tutuldu, sürgün olundu və bir da-ha geriyə dönmədi (109, 354).

Zəngəzur azərbaycanlılarının başına gətirilmiş belə müsibətlərə aid misalları çox göstərmək olar.

Zəngəzurun sayılıb-seçilən ziyalalarından biri Həşim Hacıyev isə erməni terrorunun qurbanı olmuşdu. 1897-ci ildə Sisyan nahiyyəsinin Şıxlar kəndində anadan olan Həşim Hacıyev Kazan universitetini bitirmişdi. Sovet hakimiyyətinin ilk illərində H.Hacıyev doğma yurduna qayıtmışdı. O, Qafan nahiyyəsində İcraiyyə Komitəsinin sədri və maarif şöbəsinin müdürü olmuş, sonra isə Mincivan-Qafan dəmir yolu xəttinin çəkilişinə rəhbərlik etmişdi. H.Hacıyevin sayəsində onlarla zəngəzurlu gənc ali təhsil almışdı. Ermənilər 1931-ci ildə H.Hacıyevi zəhərləyib öldürdülər (116, 935).

Otuzuncu illərin repressiyası qurtardıqdan sonra İkinci Dünya müharibəsi başlandı. İkinci Dünya müharibəsində təbii ki, o dövrükü SSRİ-nin bütün vətəndaşları əziyyət çəkdilər, itkilər verdilər, məhrumiyyətlərlə üzləşdilər. Zəngəzur azərbaycanlıları da bu sıradan istis-na deyildilər. Nəinki istisna deyildilər, hətta müharibədə onlar ikiqat əziyyət çəkdilər.

Bir tərəfdən müharibənin gətirdiyi sərt qayda-qanunlar, müharibə dövrünün ağır şəraiti, ikinci tərəfdən də ermənilərin bu ayrı-seçkiliyi

bir daha qabarıq şəkildə azərbaycanlılara qarşı münasibətdə özünü göstərdi. Zəngəzurda yaşayan azərbaycanlılar o dövrdə ermənilərdən bir neçə dəfə az olmalarına baxmayaraq, Zəngəzurdan mühəribəyə çağırılan azərbaycanlılar ermənilərin sayındakı nisbət ümumi əhalinin sayındakı nisbətdən xeyli fərqli idi. Belə ki, azərbaycanlıları yaşı az və ya çox olmasından asılı olmayaraq hərbi xidmətə cəlb edirdilər. Azərbaycanlılar arasından səhhəti, sağlamlıq vəziyyəti yoxlanılmadan, bəzən yaxşı görməyən, yaxşı eşitməyən, daxili orqanlarında patologiyalar olan insanları da hərbi xidmətə cəlb etmişdilər və demək olar ki, onların çoxu geri dönmədi.

Bu zaman bir çox ermənilərlə alman faşistləri ilə sıx əməkdaşlıq edirdilər. Minlərlə dinc azərbaycanının qatili general Dro (Drastamat Kanayan), Qaregin Njde və yazıçı Qaro Gevorkyan 1942-ci ilin dekabrında Hitlerin ən yaxın adamlarından biri olan Himlerlə görüşmüdü. Dro və Himler erməniləri faşistlərə birləşməyə çağırmışdır. 40 min erməni bu çağırışa cavab vermişdi. E.Fayqlın fikrincə, ermənilərin nasist Almaniyasının tərəfində mühəribədə iştirak etməsi, həm də yəhudiləri məhv etmək məqsədi güdürdü (232, 151-152).

Zəngəzurun elə bir kəndi yoxdur ki, o kənddən 30-50 və daha çox insan Sovet-Alman mühəribəsinə çağırılmasın. Çağırılanların da tən yarısı mühəribə bölgələrindən, döyüş meydanlarından geriyə qayıtmadı. Qayıdanların bir hissəsi yaralı qayıtdı, bir hissəsi xəstə qayıtdı, əsir düşüb faşist Almaniyasının müxtəlif əsir düşərgələrinin müsibətini görüb qayıdanlar da var idi.

Dekabr 1942-ci il. Almaniya. Əli minlərlə insanın qanına batmış qatil, erməni terrorçu “general” Dro (Drastamat Kananyan) və yazıçı Qaro Gevorkyan “reyxaristokrati” Himmleri “ziyarət etmiş” və pastor Lepsiusun “Erməni xalqının ölüm yürüyü” kitabını ona bağışlamışlar (211, 146).

1942-ci ildə çoxsaylı erməni gənci səfərbər edilərək faşistlərin mühəribə cəhdlərinin fəal müdafiəçilərinə çevrildi. Suren Bezzadyan Paykar Hoassank (“işiqli” mənasını verir) adlanan Erməni Milli Sosialist Hərəkatını yaradaraq ona başçılıq etdi. Bu təşkilat bütün

Avropada və Türkiyədə yaşayan gənc ermənilər arasında məşhurlaşdı.

1942-ci ilin sonlarında bu təşkilat Erməni Milli Şurası ilə birləşdi. Yeni təşkilatı Erməni İinqilabçı Federasiyasının bir neçə lideri yaratdı.

Erməni generalı Qaregin Njde erməni Tseğaqron təşkilatını yaradı. Məhz bu təşkilat vəsítəsilə gənc ermənilər bədnam faşist SS-inə və digər elit alman hərbi qüvvələrinə axışdır.

Faşist Almaniyasının erməni müdafiəsi çox geniş yayılmışdı. Almaniyada və Fransada yaşayan çoxsaylı erməni 58-ci Panzer korpusuna və Vermaxtin Ostlegion 10-cu ordusuna daxil oldu.

Erməni İinqilabçı Federasiyasının liderləri Almaniya hərbi kəşfiyyatı ilə sıx əlaqədə işləyirdilər. Ermənilər I Dünya müharibəsində ruslar üçün əllərindən gələni etdiyi kimi, indi də Almaniya üçün edir-dilər – casusluq! 1941-ci ilin ortalarından 1944-cü ilin sentyabrına kimi ermənilər Türkiyədə və bütün Yaxın Şərqdə faşist kəşfiyyat idarələri ilə yaxın əməkdaşlıq edirdilər. Erməni “gizli” agentləri alman təbliğatını yayır və yəhudiləri qovub-tutmaqda faşistlərə kömək edirdilər (128, 349).

Dronun və Himmlerin faşistlərə qoşulmaq barədə birgə çağırışına təxminən 30000 erməni hay vermişdir. Dro cəza dəstələrində xidmət edən erməni əsgərlərə dəfələrlə baş çəkmiş, onların qarşısında çıxışlarında Hitlerin nasist ideyalarını təbliğ etmişdir. Tədqiqatçı E.Fayqlın fikrincə, “ermənilərin müharibədə nasional-sosialist Almaniyasının tərəfində iştirakında məqsəd, sözsüz, yəhudiləri də məhv etmək idi”.

Başqa bir tədqiqatçının, Samuel Uimsin yazdığını görə, üçüncü Reyxin qoşunlarının tərkibinə daxil olan 812-ci erməni legionu və 20 minlik erməni batalyonu yəhudilərin qırılmasında fəal şəkildə iştirak etmişlər (128, 347).

...Digər bir erməni faşisti – Balkan ölkələrində, Türkiyə və Azərbaycanda qanlı cinayətlər törətmüş Qaregin Njde vermaxtin Krımda apardığı döyüş əməliyyatlarında fəal iştirak etmiş, Hitler ordusunun generalı rütbəsi almışdır. 2001-ci ildə Ermənistanda buraxılmış no-

minal dəyəri 100 qram olan sikkənin tərs üzündə adı və soyadı yazılı-maqla faşist ordusunun generalı, erməni terrorçu Q.Njde təsvir edilmişdir (211).

Müharibədən sonrakı illərdə Zəngəzur azərbaycanlıları üçün hər mənada ağır oldu. Həm dağıdılmış təsərrüfatıbecərmək tələb olunurdu, həm yaraları sağalmayan insanların müalicəsi lazımdı, həm də ataları müharibədən qayıtmamış yetim uşaqları böyütmək lazımdı.

Müharibənin yaraları sağalmamış Ermənistən SSR-də yaşayın azərbaycanlılar yeni bir ciddi problemlə üzləşdilər. Erməni xəyanəti bu dəfə SSRİ rəhbərliyi səviyyəsində öz təsdiqini tapdı, Ermənistəndə yaşayın azərbaycanlıların deportasiyası barədə SSRİ Nazirlər Soveti Qərar verdi.

...Azərbaycanlıların yeni yaşayış yerinə köçmək istəmədikləri barədə bizim tərəfimizdən çoxlu faktlar əldə edilmişdir. Belə ki, onlar qəbiristanlığa gedərək əzizlərinin qəbirlərini ziyarət edirlər, ağlayıb Allaha yalvarırlar ki, onları doğma yurdlarından köçürməsinlər. Kolxozçuların tarla işlərinə çıxmamaları, meyvə bağlarının doğramaları, yaşayış evlərini və yardımçı tikililəri dağıtmaları haqqında faktlar da qeyd edilmişdir... (Ermənistən SSR Daxili İşlər Naziri Qriqoryanın Azərbaycan KP MK-nin birinci katibi Mir Cəfər Bağırova göndərdiyi 013745 №-li 3 may 1948-ci il tarixli arayışdan) (24, v 26).

...Sisyan rayonunun Comərdli kənd sakini, ÜK(b)P-nin üzvü Qurbanov Cəlal Azərbaycana köçməklə əlaqədar kolxozçuların yığıncağından sonra həmkəndlilərinə demişdir:

“...Çoxunuz bilmirsiniz ki, Azərbaycanda necə istilər olur. 1918-1919-cu illərdə biz – azərbaycanlılar Ermənistəndə Naxçıvana qaçdırıq. Onda bizim ailəmiz 14 nəfər idi, ancaq iki ildən sonra cəmi 3 nəfər sağ qaldıq. Digər 11 nəfər isə istidən və xəstəlikdən qırıldılar. Bu hələ Naxçıvanda belə idi, Mingəçevir isə daha pisdir. Çox, xeyli çox itkilərimiz olacaqdır”... (Ermənistən SSR Daxili İşlər Naziri Qriqoryanın Azərbaycan KP MK-nin birinci katibi Mir Cəfər Bağırova göndərdiyi 013745 №-li 3 may 1948-ci il tarixli arayışdan) (24, v. 24-29).

...Sisyan rayonunun Urut kənd sakini, ÜK(b)P üzvü Salman İskəndərov öz yoldaşları ilə səhbətində bildirmişdir:

– Bir Sovet vətəndaşı kimi, o, Sovet İttifaqının istənilən yerində yaşamaq hüququna malikdir. Heç bir vəchlə öz evini, mülkünü və Vətənini atıb getməyəcəkdir. Stalin Konstitusiyasına görə, heç kəs onu zorla başqa yerə köçməyə məcbur edə bilməz. Kolxozun mühabibi Fərzəliyev Qüvvət də eyni ruhda çıxış edərək bildirmişdir ki, o, Azərbaycana köçüb getməyəcəkdir və bu barədə yoldaş Stalinə məktub yazmışdır... (Ermənistən SSR Daxili İşlər Naziri Qriqoryanın Azərbaycan KP MK-nin birinci katibi Mir Cəfər Bağırova göndərdiyi 013745 №-li 3 may 1948-ci il tarixli arayışdan) (24, v. 27).

...Həmçinin Artaşat, Qarabağlar, Oktomberyan, Qafan, Meğri və Sisyan rayonlarının azərbaycanlı əhalisi arasında qeyri-sağlam çıxışlar müşahidə olunur. Belə ki, Meğri rayonunun Vartanizor kənd sovetinin sədri Həmidov Abdulla “Suvarma kanalını niyə çəkmirsiniz” sualına, “neynirik çəkib, onsuz da “axparlara” qalacaq”, cavabını vermişdir... (Ermənistən SSR Daxili İşlər Naziri Qriqoryanın Azərbaycan KP MK-nin birinci katibi Mir Cəfər Bağırova göndərdiyi 013745 №-li 3 may 1948-ci il tarixli arayışdan) (24, v. 28).

...Qafan rayonunun Sıznək kənd kolxozunun sədri Tağıyev Bəşir Azərbaycana köçmək istəmədiyini öz həmkəndliləri ilə səhbətində belə ifadə etmişdir:

– “Buradan heç yana getməyəcəyik, qoy bizi burada, yerimizdə cə öldürsünlər”... (Ermənistən SSR Daxili İşlər Naziri Qriqoryanın Azərbaycan KP MK-nin birinci katibi Mir Cəfər Bağırova göndərdiyi 013745 №-li 3 may 1948-ci il tarixli arayışdan) (24, v. 29).

5.3. Zəngəzur 1955-1988-ci illərdə

Təxminən 1950-ci illərin ortalarından başlayaraq, Zəngəzurda azərbaycanlılara qarşı deportasiya və mənəvi genosid siyasetinin növbəti dalğası başladı. O vaxtlar dağ kəndlərinin iqtisadiyyatını qaldırmaq, dağ kolxozlarının səmərəliliyini artırmaq adı ilə kolxozların birləşməsi siyaseti həyata keçirildi. Təbii ki, bu siyaset ucdantutma aparılmalı deyildi. Müəyyən regionun təbii iqlim şəraiti, iqtisadi vəziyyəti, insanların məskunlaşma dərəcəsi, sosial statusu və s. amillər nəzərə alınaraq kolxozların birləşdirilməsi həyata keçirilməli idi. Lakin o vaxtkı SSRİ hökumətinin müvafiq qərarından bir bəhanə kimi istifadə edən Ermənistən hökuməti bu qərarı da Ermənistən ərazisində yaşayan azərbaycanlılara qarşı, o cümlədən Zəngəzurun dağ kəndlərində yaşayan azərbaycanlılara qarşı bir repressiya aləti kimi istifadə etdi.

Bir çox azərbaycanlı kəndləri həmin siyaset nəticəsində dağıdıldı, boşaldıldı, başqa kolxozlarla birləşdirildi, bir çox kolxozlar isə heç bir əsası olmadan erməni kolxozlarına birləşdirildi və birləşmə aparılırkən, adətən, kolxozların inkişaf səviyyəsindən, onların böyük, kiçikliyindən asılı olmayaraq, bir qayda olaraq, azərbaycanlı kəndinin kolxozu erməni kolxozuna birləşdirildi və kolxozun bütün əmlakı erməni kolxozuna verilirdi. Bunun nəticəsində də Azərbaycan kəndlərinin bir hissəsi boşaldıldı, kolxozlar dağıdıldı və erməni kolxozuna, erməni kəndinə birləşən kolxozların da, təbii ki, rəhbər kadrları ya işsizlik səbəbindən respublikanı tərk edərək Azərbaycana gəldi, yaxud da özünə başqa sahədə iş tapmaq məcburiyyətində qaldı.

Beləliklə, 30 ilə yaxın bir müddətdə Zəngəzurda kolxoz təsərrüfatının rəhbər kadrları kimi yetişmiş azərbaycanlılara qarşı belə bir repressiya tədbiri görməklə kəndin və kolxozun rəhbəri statusuna yüksəlmiş insanlardan da, bir növ Zəngəzur erməniləri xilas oldular. Eldə-obada ağsaqqal, sözü keçən şəxs kimi tanınmış, ekstremal situasiyalarda camaatı birləşdirmək qabiliyyətində olan adamlar, tədriclə Vətəndən kənarlaşdırıldılar.

Onu da deyək ki, birləşdirilən kolxozların içərisində bəziləri sonradan apardıqları mübarizə nəticəsində ayrıldılar, həm kolxozi kimi, həm kənd kimi öz müstəqilliklərini saxlaya bildilər. Misal olaraq, Sisyan rayonunun Urud kolxozunu qeyd edə bilərik. Belə ki, 1960-cı ildə Urud kolxozu qonşu Vağədi kolxozuna, Sovetlik də Vağədi Sovetliyinə birləşdirildi. Urud camaatının apardığı ardıcıl mübarizə nəticəsində 1962-ci ildə Urud kolxozu Vağədi kolxozundan ayrıldı. Lakin kolxozi ayrılsa da, kənd sovetliyi ayrılmadı. Kənd sovetliyi ermənilərlə qarışq olan Vağədi kəndində qaldı ki, Sovet sədri də uzun illər bir qayda olaraq, ermənilərdən ibarət idi.

Kolxozların birləşdirilməsi nəticəsində Qafan rayonunun dağ kəndləri daha çox itkiyə məruz qaldı. 1950-ci illərdən başlayaraq, Qafan rayonundakı bir sıra azərbaycanlı kəndləri bir sovxoza birləşdirilmək adı altında ləğv edilərək, sıradan çıxarıldı. Belə ki, Açağın kəndi Şəhərcik kolxozuna, Aşağı Gödəkli kəndi Sünik sovxoza, Acıbac və Baharlı kəndləri Gığı sovxoza, Bəkdaş kəndi Gödəkli kəndinə, Qovuşud kəndi Kürdükan kəndinə birləşdirildi. Bu kəndlərin bütün əmlakı, bütün təsərrüfatı kollektivləşmə dövründə yarıxos-yarızor alınıb kolxoza verilmiş mal-heyvanı bütövlükdə alınıraq birləşdirdikləri erməni kolxozuna verildi və kənd camaatı da məcburiyyət qarşısında həmin kolxozda, həmin kənddə gedib işləməli, yaxud köçüb həmin kənddə yaşamalı oldu. Kolxozun rəhbər kadrları kimi yetişmiş insanlar isə (kolxozi sədri, mühasib, briqadirlər, ferma müdirləri) artıq həmin statusda erməni kolxozunda işə qəbul edilmədilər. Ona görə də bu kadrlar rayonun ərazisini tərk edərək, Azərbaycana pənah gətirməli oldular.

Zəngəzurda yaşayan azərbaycanlılara qarşı aparılan repressiyalar, xüsusilə, 1965-ci ildən sonra daha fəal, daha aktiv, daha ardıcıl və daha plana uyğun bir şəkil aldı. Bunun da səbəbi çox güman ki, 1965-ci il aprelin 24-də Yerevanda keçirilmiş, guya ki, Türkiyədə ermənilərə qarşı törədilmiş soyqırımın 50 illik yubileyi və o 50 illikdən sonrakı yaranan əhval-ruhiyyə idi ki, həmin əhval-ruhiyyə də xüsusilə, Xruşşovun dövründəki ab-havanın, milli, dini zəmində olan

münasibətlərə loyallığın nəticəsində özünü fəal surətdə göstərməyə başladı və 1965-ci ildən başlayaraq, azərbaycanlılara qarşı mənfi münasibət zaman-zaman davam etdi, müxtəlif şəkillərdə özünü göstərdi.

Təxminən bu illərdən sonra demək olar ki, o vaxta qədər az-çox rayon rəhbərliyində təmsil olunan azərbaycanlı kadrlar da sıxışdırılaraq, tamamilə sıradan çıxarıldılar. Hələ 1965-1970-ci illərə qədər rayonlarda bir neçə rəhbər vəzifədə azərbaycanlılardan ibarət kadrlar işləyirdilərsə, 65-ci ildən başlayaraq, həmin kadrlar da yavaş-yavaş “ixtisara düşdü”. Yalnız gözdən pərdə asmaq üçün rayonun katiblərindən birini, adətən əlində heç bir səlahiyyət olmayan 3-cü katibi azərbaycanlıdan ibarət təyin edirdilər (102, 51). Bir də ki, Ermənistən SSR Ali Sovetinə deputat seçkiləri vaxtı rayondan, adətən, bir nəfər azərbaycanlı, çox hallarda isə ya çoban, sağıcı, ya başqa bir sıravi kolxozçu, ümumiyyətlə, xalqın sözünü lazımı səviyyədə demək imkanına malik olmayan insanları deputat seçirdilər, bu da ki, o vaxtkı SSR-i hökumətinin tələbindən irəli gələn bir məsələ idi.

Bu dövrdən başlayaraq, demək olar ki, Zəngəzurda ali təhsilli kadrlar yalnız kənd müəllimlərindən ibarət idi. Nə həkimləri, nə müəhəndisləri, nə də kənd təsərrüfatı bölgəsi olmasına baxmayaraq, kənd təsərrüfatı mütəxəssislərini, nə iqtisadçıları, nə başqa sahənin ali təhsilli azərbaycanlı mütəxəssislərini, bir qayda olaraq, Zəngəzurun heç bir rayonunda işə götürmürdülər. Az-çox imkan tapıb işə qəbul olunan, rayon mərkəzində müəyyən işlə təmin olunan azərbaycanlılar isə qısa müddət ərzində müxtəlif şantajlara, hədə-qorxulara və təzyiqlərə məruz qalaraq işlərini, vəzifələrini təhvil verməli olurdular və bu səbəblərə görə Zəngəzur azərbaycanlıları içərisində ali təhsil-lilərinin sayının çox olmasına baxmayaraq, ali təhsil alanların demək olar ki, öz ata-baba yurdlarına qayıdır orada babalarının başlıqları həyatı davam etdirməyə, öz yurdlarının çıraqını yandırmağa imkanları yox idi.

Bu da repressiyanın bir növü idi, deportasiyanın xroniki bir forması idi və ermənilər də bilə-bilə bu şəraitü yaradaraq, azərbaycan-

liları orada bir el kimi, bir oba kimi, bir yurd kimi kök salmağa, genişlənməyə, təşkilatlanmağa qoymurdular.

Azərbaycanlılara qarşı aparılan digər mənəvi deportasiya amillərindən biri də Azərbaycan dilinin demək olar ki, yasaq olunması idi. Hələ 60-cı illərin ortalarına qədər Zəngəzurun hər 4 rayonunda, istər Sisyanda, istər Gorusda, istər Qafanda, istər Meğridə, erməni qəzeti ilə yanaşı, Azərbaycan dilində də qəzet çıxırı, sonra qəzeti bir səhifəsini Azərbaycan dilində nəşr etdirilər. 1965-ci ildən sonra isə yalnız Qafan rayonunda qəzeti bir səhifəsi Azərbaycan dilində çıxırı, qalan 3 rayonda Azərbaycan dilində qəzet buraxmadılar. Azərbaycan dilində verilən suallara ermənilər Azərbaycan dilini yaxşı bilsələr də, çünki onların çoxu Türkiyədən, İrandan köçüb gəlmış ermənilər idi, onların ailələri idi, cavab vermirdilər. Nəinki cavab vermirdilər, hətta təhqiramız, aqressiv ifadələrlə onları pisikdirirdilər. Azərbaycanlı xəstə erməni həkiminə öz dərdini, öz ağrısını ermənicə danışmağa məcbur idi. Hətta azərbaycanlılar bəzən onlara rusca da sual verəndə, müraciət edəndə belə, – “ermənicə danış, dövlətin dilində danış” –, cavabını alırdılar. Bu da insanları hər dəqiqə sıxırı, hər dəqiqə onları alçaldırı və onların öz vətənlərində, yaşadıqları rayonda ikinci növ insan olduqlarını onlara xatırladırı. Bu, mənəvi baxımdan, çox ağır keçirilən bir psixoloji hal idi və Zəngəzur azərbaycanlıları da 1988-ci illərin sonlarına kimi bu halı yaşamalı oldular.

5.4. Zəngəzurda təhsil

Sovet hakimiyyəti qurulana qədər azərbaycanlıların təhsili mollaxanalarda, mədrəsələrdə və rus-tatar məktəblərində həyata keçirilmişdir. Zəngəzurda hər üç-dörd kənddən birində mollaxanalar olmuşdur. Mollaxanalarda 6-8 uşaq 4-6 il, adətən bir molladan təhsil almışlar.

Rusiya işgalı dövründə də azərbaycanlılar öz etno-mənəvi kimliklərini qoruyub saxlaya bilmişdilər.

1875-ci ildə Zəngəzur qəzasında Seyidlər kəndində 9 oğlanın oxuduğu məktəb açılmışdı. Şəhərcik kəndində 12 oğlanın oxuduğu 2 məktəb, Bağırbəylər kəndində 14 şagirdi olan 5 məktəb fəaliyyət göstərirdi (190, 94).

1884-cü ildə Zəngəzurda 15 məscid və 17 müsəlman icması vardı (190, 52).

Ayri-ayrı şəxslər evlərdə şagirdlərə fərdi qaydada təhsil verməklə məşğul idilər. Məsələn, qəzanın Sarıcalı kəndinin sakini molla Hüseynəli, molla Məhəmmədoğlu həmkəndlisinə təhsil verməklə məşğul idi. Soltanlı kəndinin sakini molla Hüseyin Məşədi oğlu da usaşa savad verməklə məşğul idi. Bütövlükdə qəza üzrə bu illərdə 343 şəhər-müsəlman tədrislə məşğul idi (190, 94-95).

Zəngəzur qəzasında 6 müəllimin dərs dediyi şəhər ruhani mədrəsəsində 343 şagird təhsillə əhatə olunmuşdu (190, 95). XIX əsrin sonunda qəzada sünni ruhani məktəbi mövcud idi. Bu məktəblərdə 20 müəllim çalışır və 190 şagird təhsil alırdı (190, 95).

Zəngəzur qəzasında 1882-ci ildə məscidlərin nəzdində fəaliyyət göstərən 21 məktəb mövcud idi ki, onlarda 20 müəllim 190 sünni şagirdə dərs keçirdi (190, 97).

1889-cu ildə Zəngəzur qəzasında 30 axund, 25 əncalimat, 30 müəzzzin xidmət göstərdiyi məscid hücrələri var idi. 12 amalimovtun və 12 müəzzzinin xidmət göstərdiyi hücrəsi olmayan daha 12 məscid fəaliyyət göstərirdi (190, 182).

1897-ci ildə isə Zəngəzur qəzasında sünnlərin 17 icması, 9 məscidi, 17 mollası var idi (190, 182).

1880-1881-ci illərdə Zəngəzur qəzasında şəhərlərin 15 məscidi, 11 ştatda olan mollası, 4 rəsmən vəzifəsi olmayan mollası, 138 şagirdin təhsil aldığı 21 ruhani məktəbi vardi. Cicimli kəndində 14 şagirdin təhsil aldığı mədrəsə fəalliyət göstərirdi. 671 azərbaycanının yaşadığı Cicimli kəndində bir icma və bir məscid fəaliyyət göstərirdi. 850 nəfərin yaşadığı Şəki kəndində bir məscid, bir icma, 1383 nəfərin yaşadığı Sofulu kəndində 2 məscid, 3 icma və 3 molla, 395 nəfərin yaşadığı Seyidlər kəndində 1 məscid, bir icma, 601 nəfərin yaşadı-

ğı Dərzili kəndində 1 məscid, bir icma fəaliyyət göstərirdi. Müvafiq olaraq 197, 549, 446, 415, 291, 498, 461 və 473 nəfərin yaşadığı Hat, Dondarlı, Dərzililər, Kevdadlıq, Ulaçlı, Oxçu, Keçili-Sofulu, Sarallı kəndlərinin hər birində məscid, 1 icma və bir molla fəaliyyət göstərirdi (190, 182-183).

1915-ci ildə Zəngəzur qəzasında 38 şəhər məscidi vardı (75, 183).

Zəngəzurda təhsil, məktəb həyatı, pedaqoji fəaliyyəti əslən Zəngəzurun Gorus rayonunun Şurnuxu kəndindən olan tanınmış müəllim Əli Adığözəlovun 1986-cı ildə müdafiə etdiyi namizədlik disertasiyasında ətraflı göstərilmiş və kifayət qədər dərin təhlil edilmişdir. Gördüyü xeyirxah iş üçün Əli müəllimə təşəkkürümüzü bildirərək, onun tədqiqat işindən bəzi məqamları hörmətli oxucularımıza çatdırmaq yerinə düşərdi: "Zəngəzurun Sisyan rayonunun Şəki kəndində və Qafan rayonunun Kurud kəndində 9-10 il təhsil verən ibtidai mədrəsə olmuşdur. 1900-1917-ci illərdə Şəki məktəbində Qazi Məmməd Əfəndinin mədrəsəsində təhsil almış şagirdlər Nuxada təsdiq olunduqdan sonra sünni kəndlərində mollalıq etmək hüququ almışlar.

Kurud kəndindəki mollaxanada dərs deyən Axund Əbdürəhman Hacı oğlu Tehranda ali mədrəsə bitirmişdi.

Sisyan rayonunun Urud kəndindəki 9 illik mədrəsə tipli mollaxana daha mütərəqqi olub, dini ayinləri öyrətməkdən başqa, dünyəvi elmlərdən də məlumat verirdi. Həmin mollaxanada dərs deyən Mirzə Sadıq Axundzadə Təbrizdəki Ali mədrəsəni bitirmişdi (2, 18-19). Urud, Şəki və Kürdük mədrəsələri yerli xeyriyyəçilər tərəfindən maliyyələşdirildiyindən burada oxuyan şagirdlər təhsil haqqı verməkdən azad idilər.

XIX əsrin axırları, XX əsrin əvvəllərində Zəngəzurun bir çox kəndlərində molla məktəbləri ilə yanaşı, ibtidai təhsil verən dünyəvi məktəblər açılmağa başladı. Bu məktəblərdə təhsil adətən biri rus dili olmaqla iki dildə (kəndlərin əhali tərkibində asılı olaraq azərbaycan, yaxud erməni dilində) aparılırdı. Ötən əsrədə Zəngəzurun ilk ali təhsilli ziyanlılarından biri olan el ağsaqqalı Əbdülmənaf Hacıyev bu məsələni belə nəql edir:

“Urud kəndində ruhani ailəsi yaşayırıdı – Molla Bağıruşağı. (1980-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi olmuş Kamran Bağırov da bu tayfadandır – M.U.). Həmin ailə – yəni mollabağırlılar kəndin uşaqlarına dərs deyirdilər, cəmisi 10-12 nəfər tələbəyə dərs verərək ayda hər nəfərdən 50 qəpik pul alırdılar... (109, 191).

İlk təhsilini Urud kəndindəki mollaxanada alan Əbdülmanaf Hacıyev 1930-cu ildə Moskvada Ali Həmkarlar Məktəbini, 1934-cü ildə isə həmin şəhərdə Ümumittifaq Ali Hüquq Akademiyasını bitirmiş, 1934-36-ci illərdə Bakıda ədliyyə sistemində çalışmış, 1936-1949-cu illərdə isə Naxçıvan MSSR Ədliyyə Naziri vəzifəsində çalışmışdır. Ə.Hacıyev “Mənim qeydlərim” adlı xatirələrində yazır:

1906-ci ilin avvəllərindən başlayaraq Sisyan mahalının kəndlərində məktəblər açılmağa başladı. Şəki, Sisyan, Şixlar, Ağudi, Vağədi, Urud kəndlərində məktəblər açılmağa başladı. 1906-ci ildə bizim Urud kəndində açılan məktəbə daxil oldum, 1911-ci ildə həmin məktəbi bitirdikdən sonra Gorus şəhərindəki orta məktəbə daxil oldum (109, 192).

Qafan rayonunun Baharlı kəndində molla İsmayılov oğlu, Gığı kəndində molla Fərzəli Piriyev, Şəhərcik kəndində molla Tağı, Sisyan rayonunun Şixlar kəndində molla Ələsgər və molla Səməd, Dəstəgird kəndində molla Nuşirəvan, Vağədi kəndində molla İbrahim Xəlil ibtidai təhsil verən mollaxanalar açmış və ayda bir manat təhsil haqqı almaqla şagirdlərə oxumaq, yazmaq öyrətmişlər.

Bütün Yelizavetpol quberniyasında olduğu kimi, Zəngəzurda da, dünyəvi məktəblərin açılması 1875-ci ildən sonraya təsadüf edir. Yelizavetpol qubernatorunun qərarı ilə 1876-ci ildə quberniyanın üç əyalətində (Dağ Kəsəmən, Cəbrayıl və Gorus kəndlərində) rus-tatar məktəbi açıldı. 1882-ci ildə isə quberniya ərazisində daha beş dünyəvi məktəb açıldı ki, bunlardan üçü Zəngəzur qəzasının kəndlərində (Qubadlı, İrsevanik və Qarakilsə) təşkil edildi. Ümumiyyətlə, Yelizavetpol quberniyasında 1901-ci ildək 28 ibtidai rus-tatar məktəbi fəaliyyət göstərirdi ki, bunun da 12-si Zəngəzurda idi (2, 28).

Qeyd etmək yerinə düşərdi ki, Zəngəzurda təşkil edilmiş bu məktəblərdə təhsil almış şagirdlərin arasından çox görkəmli ədəbiyyat, elm və dövlət xadimləri çıxmışdır. Xalq yazıçısı Əli Vəliyev Urud mədrəsəsi haqqında yazırırdı: “Nəcəfdə ali təhsil alıb, mollalıq hüququna malik olan Fətullah, Gorusda iki dərəcəli rus məktəbini qurtarmış Sadıq, məşhur şair Ləlini bağlamış şair Mirzə Hüseyn Urudda yaşayırdılar. Urudda oxumuşlar, savadlılar, söz qoşanlar, təbi gələnlər bizim kənddən qat-qat çox idi.

Urud kəndində uzun illər (1918-ci ilə qədər) molla bağırılıar ailəsi, Molla Səmih bəy, Molla Fətullah mədrəsədə dərs demişlər (109, 164).

Yeri gəlmışkən, qeyd edək ki, Əli Vəliyev ilk təhsilini 1916-1918-ci illərdə Şəki kəndindəki rus-tatar məktəbində almışdır.

Qubadlıdakı beş siniflik ibtidai rus-tatar məktəbini bitirmiş xalq yazıçısı Süleyman Rəhimov həmin dövrü belə xatırlayır: “Mən bu kənddə bir neçə evdə qalmaqla, onların ev işlərini görməklə yanaşı, oxuyurdum. Ömrümün ən çətin illəri idi. Ancaq, ruhdan düşmürdüm, məktəbdən qaçmirdim. Bu məktəb Zəngəzur qəzasında yaxşı cəhətdən ad çıxarmışdı. Məktəbin müdürü Qori seminariyasını Üzeyir Hacıbəyovla birlikdə bitirmiş Həsən bəy Soltanov idi”.

Zəngəzurda Sovet hökuməti qurulduğdan sonra Zəngəzur azərbaycanlıları öz ata-baba yurdlarına qayıtdıqca məktəb-təhsil məsələsi də yavaş-yavaş qaydaya düşməyə başladı. Zəngəzurun azərbaycanlı kəndlərində ilk dəfə olaraq Qafanın Gığı və Şəhərcik, Sisyanın İslıqlar, Vağədi, Ərəfsə və Urud, Meğrinin Vartanizor və Aldərə kəndlərində ibtidai məktəblər açıldı.

1930-cu ildə isə artıq Zəngəzurda otuz məktəb fəaliyyət göstərirdi ki, onlardan 28-i birinci dərəcəli (dörd sinifli), 2-si isə ikinci dərəcəli (yeddi sinifli) məktəblər idi.

1941-ci ildə Zəngəzurdakı 42 Azərbaycan məktəbinin 23-ü ibtidai, 15-i yeddi illik, 4-ü isə orta (Vağədi, Şəhərcik, Meğri, Şəki) təhsil müəssisəsi idi (2, 107).

Ermənilərin hər cür müqavimət göstərmələrinə, açıq və gizli şəkildə maneçilik törətmələrinə baxmayaraq, Büyük Vətən müharibə-

sindən sonrakı illərdə də Zəngəzur azərbaycanlıları çox mütəşəkkil bir ardıcılıqla, davamlı bir səylə məktəb və tədris prosesini daim yüksəltmək üçün mübarizə aparmışlar və bir çox şeyə nail olmuşlar. Sonuncu deportasiya ərəfəsində Zəngəzurda 42 ümumtəhsil Azərbaycan məktəbi olmuşdur. Həmin məktəblərdə çalışan 500-dən çox müəllimin yarısından çoxu ali təhsilli idi, 13 müəllim isə əməkdar müəllim adına layiq görülmüşdür. Ermənistan SSR-nin əməkdar müəllimi adını almış Sisyan rayonundan Həbib Bayramov, Ağaqulu Nəcəfov, Qafan rayonundan Əliş Qarayev, Cəlal Zeynalov, Bəhlul İmaməliyev, Cahangir Rüstəmov, Qabil Həsənov, Səriyyə Həsənova, Həsən Şəkərəliyev, Nüsrət Şıxəliyev, Meğri rayonundan Həsən Məmmədov, Məmmədbağır İbrahimov, Həsənqulu Hacıyev respublikanın adlı-sanlı müəllimlərindən olmuşlar. Məhz bu müəllimlərin ardıcıl fəaliyyətinin nəticəsi idi ki, Sovet dönməmində Zəngəzurdan min-lərlə şagird müxtəlif istiqamətli ali təhsil ocaqlarına daxil olmuş və müvəffəqiyyətlə o institutları bitirmişdilər. Onu da qeyd etmək lazımdır ki, məhz Zəngəzurda aparılan uğurlu tədris prosesinin sayasında Zəngəzur torpağından 10-dan artıq yaxın akademik, 50-dən çox elmlər doktoru, professor, 200-dən çox elmlər namizədi yetişmişdir.

Zəngəzur azərbaycanlılarının, eləcə də Ermənistan SSR-də 23 rayonun 261 yaşayış məntəqəsində məskunlaşan azərbaycanlıların ictimai-siyasi, sosial, mədəni həyatında “Sovet Ermənistani” qəzetiinin çox böyük rolu olmuşdur. “Sovet Ermənistani” qəzeti Ermənistan KP MK-nin, respublika Ali Soveti və Nazirlər Sovetinin orqanı idi. 1921-ci ildən çıxırdı. Əvvəllər “Rəncbər” (1921-22), “Qızıl Şərq” (1929-1937), “Kommunist” (1937-1939) adları ilə çıxıb. 1960-1980-cı illərdə təxminən 18-20 min nüsxə olurdu (76, 141). Bu qəzetdə Zəngəzurdan olan görkəmli ziyalıların (Sabir Əsədov, İsrafil Məmmədov, Abdulla İbrahimov, Hidayət Orucov, Suren Şərifov və s.) bu qəzetdə işləmişlər, vaxtaşırı bölgəyə səfərləri azərbaycanlılar yaşayış kəndlərin problemlərini öyrənib qəzet səhifələrinə çıxarmaları, həllinə nail olmaları, azərbaycanlı əhalinin hüquqlarının rayon və

respublika səviyyəsində qorunmasına çalışması bu insanlara bir tərəfdən mənəvi dəstək olurdusa, digər tərəfdən onların ictimai-siyasi fəallığını artırırırdı. Kənd yerində yaşayan müəllimlər və digər ziyalılar vaxtaşırı bu qəzətdə təklif və məqalələrlə çıxış edir, öz bədii yaradıcılıq nümunələrini çap etdirirdilər. “Sovet Ermənistəni” qəzeti erməni senzorunun təsiri altında olsa da ümumi şəkildə, yerli azərbaycanlıların maraqlarını kifayət qədər geniş təmsil edə bilirdi.

Zəngəzur torpağından XX əsrдə Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycan cəmiyyətinin ictimai siyasi həyatında mühüm rol oynamış onlarca böyük şəxsiyyətlər yetişmişlər. SSRİ Elmlər Akademiyasının ilk azərbaycanlı müxbir üzvü akademik Əli Əmiraslanov (Qubadlı rayonu Balahəsənli kəndi), akademik Həsən Əliyev, akademik Cəlal Əliyev, akademik Həsən Əhmədov (Sisyan rayonu), akademik Ümnisə xanım Musabəyova (Gorus rayonu), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvləri Aqil Əliyev, Sabir Hacıyev, Vladimir Tahirov, Yaqub Yolçuyev, Vəli Əliyev, Telman Ağayev, Yusif Məmmədov, Elşad Qurbanov (Sisyan rayonu), Fikrət Əliyev, Faiq Cəfərov (Meğri rayonu); General-leytenant Vahid Əliyev, general-mayor Akim Abbasov, general-mayor Ədil Məhərrəmov, general-mayor Vidadi Əliyev, general-mayor Fizuli Əsədov (Sisyan rayonu), General-mayor Məhi Əlizadə, general-mayor Teymur Bünyadov, general-mayor Murad Hüseynov, polkovnik, Hərbi Əks-kəşfiyyat İdarəsinin rəisi Şəmsi Rəhimov (Qafan rayonu), general-mayor Tahir Əliyev, general-mayor, Milli Qəhrəman Fəxrəddin Cəbrayılov (Gorus rayonu), General-mayor Arif Heydərov, general-mayor Fəxrəddin Təhməzov, general-mayor Valeh Bərşadlı, general-mayor Nizaməddin Həmidov (Qubadlı rayonu), General-mayor Məhəmməd Əsədov (Zəngilan rayonu), xalq rəssamı Hüseyin Əliyev (Sisyan rayonu), xalq yazıçısı Süleyman Rəhimov, xalq yazıçısı Əli Vəliyev, xalq şairi Məmməd Araz və s. kimi böyük dühlər məhz Zəngəzur torpağında doğulub-böyümiş, təhsil almış, yaxud öz soy kökləri ilə Zəngəzura bağlı Azərbaycan xalqının həyatında mühüm xidmətləri olan dəyərli insanlardır.

5.5. Zəngəzur türklərinin Ermənistən rəhbərliyinin antiazərbaycanlı siyasetinə qarşı dirənişi

Zəngəzurun son 70 ildə, yəni Sovet dönməndə inkişafında, çıçıklanmamasındə, bir bölgə kimi tərəqqisində Zəngəzur azərbaycanlılarının əməyi danılmazdır. Zəngəzur azərbaycanlıları istər kənd təsərrüfatı sahəsində, istər dağ-mədən və şəhər sənayesi sahəsində, istər təlim-tərbiyə, təhsilin inkişafı sahəsində öz sözlərini demiş, öz xidmətlərini göstərmiş və bölgənin inkişafı üçün böyük əmək sərf etmişlər. Qafanda, Qacaran şəhərində mis-molibden kombinatının tikilməsində və o kombinatın məhsuldar işləməsində azərbaycanlıların olunduqca çox əməyi olmuşdur.

Sisyan rayonunun Dəstəkert qəsəbəsindəki mis-molibden kombinatında da ermənilərdən çox azərbaycanlılar işləyirdi və çox məraqlıdır ki, həmin kombinatın ərazisində uzun müddət ermənilər də, azərbaycanlılar da, orada işləyən rus mütəxəssisləri də Azərbaycan dilində danışırıldılar, bir-birinə Azərbaycan dilində müraciət edirdilər və iş prosesi də Azərbaycan dilində gedirdi. Çünkü oradakı fəhlə və mühəndis heyətinin eksəriyyəti azərbaycanlılar idi.

Bazarçayı boyunca bir-birinin ardından tikilmiş Şəki, Tatev, Şam, Spandaryan su elektrik stansiyalarının tikilib, araya-ərsəyə gəlməsində də, Zəngəzur azərbaycanlılarının böyük xidməti, böyük rolu olmuşdur.

Gorus-İrəvan yolunun çəkilişinin böyük bir hissəsi Zəngəzurdan keçirdi. Həmin yolun çəkilişi SSRİ Nazirlər Sovetinin qərarı əsasında, dövlət sifarişi olaraq həyata keçirilirdi ki, bu yolun da çəkilməsində Zəngəzur azərbaycanlılarının böyük rolu olmuşdur.

Zəngəzur ana vətəndən, Azərbaycan dövlətindən qoparıllaraq, Ermənistən SSR-nin tərkibinə qatıldıqdan sonra ötən 70 ilə yaxın müddət ərzində Zəngəzur azərbaycanlıları mənsub olduqları böyük xalqın adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə sadıq qalmış, bu dəyərləri qoruyub saxlamış, inkişaf etdirmişlər.

Bir faktı söyləmək kifayətdir ki, Zəngəzurun Ermənistanın tabelçiliyində olduğu 68 il ərzində, ən çoxu, 30 ya 40 nəfər Zəngəzur azərbaycanlısı erməni qadını ilə evlənmişdir. Erməniyə ərə gedən azərbaycanlı qadın isə yəqin ki, yoxdur. Bu faktın özü Zəngəzurdakı azərbaycanlıların nə qədər yüksək milli təəssübkeşliyə malik olduğunu, özlərinin mənsub olduqları xalqa, mənsub olduqları dinə və mədəniyyətə nə qədər möhkəm bağlı, sədaqətli olduqlarını sübut edən amillərdən biridir. Halbuki, erməni ilə evlənmək, yaxud erməniyə ərə getmək, necə deyərlər ermənilərlə qarışib, qovuşmaq hər halda oradakı insanlara həm siyasi, həm iqtisadi və həm də ümumi inkişafın digər sahələrində böyük üstünlük verə bilərdi. Lakin Zəngəzur azərbaycanlıları qanlarını qarışq bir millətin qanına qatmayı həmişə qeyrətsizlik hesab etmişlər və bu qeyrətsizliyi özlərinə rəva bilməmişdilər.

Zəngəzur azərbaycanlıları şənlik və yas mərasimlərini də milli adət-ənənəmizə uyğun, kamali-səliqə ilə, xalqımıza mənsub olan yüksək mədəni və mənəvi keyfiyyətlərə həyata keçirirdilər. Elçilik, nişan, toy mərasimləri, nikaha daxil olma və hətta rəsmi nikahdan başqa, – düzdür, bunu gizli edirdilər, – dini nikah kəsdirmə Zəngəzur azərbaycanlılarının min illərcə qoruyub saxladıqları adətlərindən biri idi.

Yas mərasimləri də bütün müsəlman xalqlarına məxsus olan bir şəkildə həyata keçirilirdi. Yas mərasimi bütün dini təmrinlər icra olunmaqla, dini ayınlər həyata keçirilməklə aparılırdı. Dəfndə mütləq molla iştirak edirdi. Adətən kəndlərdə olan seyidlər molla rolunu icra edirdilər. Onu da deyək ki, Zəngəzurda bir çox nüfuzlu seyidlər nəslə var idi. Sisyan rayonunun Urud kəndində Seyid Mirismayıł Ağanın ocağı, Şəki kəndində Seyid Mirhəbib ağanın ocağı, Qafan rayonunda Seyid Mirvəli ağa və Seyid Mirəyyub ağanın ocağı, Meğri rayonunda Seyid Mirhəbib ağanın ocağı Laçın, Zəngilan və Qubadlıdakı Seyidlər belə müqəddəs ocaqlardan idi. İnsanların bu ocaqlara inamı böyük idi. Müqəddəsliyə həmişə ibadət edirdilər, pənah gətirirdilər, arzularını, niyyətlərini tutub gəlirdilər. Qurbanlar gətirirdilər.

Zəngəzur azərbaycanlıları bütün Sovet dönməmində, yaşadıqları müddət ərzində Azərbaycanla sıx bağlı olmuşlar. Düzdür, bu bağlılıq Azərbaycanın dövlət siyaseti səviyyəsində həyata keçirilmirdi, bu bağlılıq qohumluq əlaqələri ilə bağlı idi, bu bağlılıq mənəvi ehtiyacdan doğan bir bağlılıq idi və buna görə də Azərbaycanda gedən mədəni, mənəvi inkişaf Zəngəzurda tez özünü bürüzə verirdi.

Zəngəzur azərbaycanlıları Azərbaycan dilinin ən təmiz, ləhcəsiz formasını işlədirildər, ən aydın, ən səlis bir dildə danışırlar. Bu məktəblərdə tədris prosesinin, xüsusilə dil və ədəbiyyat dərslərinin yüksək səviyyədə keçirilməsi ilə şərtlənirdi.

Yeri gəlmışkən, onu da qeyd etmək lazımdır ki, Zəngəzur azərbaycanlıları Ermənistan respublikasının tabeliyində yaşadıqları müddət ərzində ardıcıl repressiyalara, təqiblərə, təzyiqlərə, ayrı-seçkililiklərə məruz qalsalar da, öz qoçaqlığı ilə seçilən bu camaat 1970-ci illərdən başlayaraq, özlərinin şəraitlərini sürətlə yaxşılaşdırmağa başladılar.

Artıq camaatin gözəl bağ sahələri yaranmışdı, alma, cəviz, gilas, gilənar, armud, şaftalı, bir çox digər meyvələr əkilir, yaxşı məhsul verirdi. Xüsusilə, cəviz və almanın satışından kənd əhalisi yaxşı gəlir əldə edirdi.

70-ci illərdən sonra hökumətin qoyduğu bir sıra qadağalar aradan götürüldükcə, Zəngəzur azərbaycanlılarının mal-qoyun saxlamaq imkanları da genişləndi. Çox zəhmətkeş olan bu insanlar bütün yayı dağlarda, zahmanlarda, bağlarda işləyərək, biçin sahələrində çalışaraq ot yığırıldılar, qısa tədarük gördülər. Qışda da sərt iqlim şəraitinə baxmayaraq, öz mal-qaralarını, qoyun-quzularını, yemlə təmin edib saxlaya bilirdilər, böyüdüb artırı bilirdilər, sata bilirdilər və qazanc əldə edə bilirdilər.

Qeyd etməliyik ki, Zəngəzur azərbaycanlılarının qazancı əsasən iki şeydən idi: bağ məhsullarının satışından və mal-heyvanın, sağlamal heyvanların məhsullarını satmaqdan.

Zəngəzurda arıcılıq, balçılıq geniş yayılmışdı və yaxşı da məhsul verirdi. Bu səbəblərdən 70-ci illərdən sonra Zəngəzur kəndlərində

yüksək inkişaf başlamışdı, artıq bütün kəndlərin əhalisi ikimərtəbəli evlər tikirdilər və ikimərtəbəli evlərdə yaşamaqda idilər.

Kəndlilərin hamısı televizorla, radioqəbuledici ilə, müxtəlif məişət elektrik cihazları ilə təmin olunmuşdu, insanlar öz məişətini günü-gündən yaxşılaşdırırdı. Artıq kəndlərdə bütün məhəllələrə, bir çox hallarda isə fərdi evlərə su çəkilmişdi, telefonlaşma işi sürətlə gedirdi. Zəngəzurun azərbaycanlı kəndlərinin çoxu telefonlaşdırılmışdı.

Ümumiyyətlə, kolxozların gəliri artdıqca, kəndin də sosial problemlərinin həllinə yaxşı fikir verilirdi. Düzdür, müqayisə etdikdə, Azərbaycan kəndləri erməni kəndlərindən kəndin ümumi inkişaf səviyyəsinə görə geri qalırdı. Elə də olmalıdır idi. Yəni Ermənistən dövləti tərəfindən ayrılan büdcə vəsaiti, şübhəsiz ki, ilk növbədə, erməni kəndlərinin inkişafına yönəldilirdi. Azərbaycan kəndləri isə demək olar ki, kənd əhalisinin fərdi təşəbbüsü, çalışqanlığı və fərdi qazancı sayəsində inkişaf etməyə başlamışdı. Heç təsadüfi deyildi ki, 1988-ci il hadisələrindən sonra Zəngəzura gedən ermənilərin çoxu Bakıdan heç də dağ yerinə getdiklərini yox, əksinə, cənnətə düşdük'lərini söyləyirdilər.

Çox təəssüflər olsun ki, əli təzəcə çörəyə çatan, ocağı yenicə isinən, təzəcə gün-güzəran görməyə başlayan Zəngəzur azərbaycanlıları üçün 1988-ci il fəlakət ili kimi geldi, qırğın ili kimi geldi, həsrət və ayrılıq ili kimi geldi. Çox təəssüflər olsun ki, Zəngəzur azərbaycanlıları min müsibətlə, min əzab-əziyyətlə, neçə illərin zəhməti ilə qurub yaratdıqları ev-eşiklərini, əkin sahələrini, bağlarını, mal-qaralarını bir anın içində itirdilər, bir anın içində yağıya verib, öz doğma torpaqlarından, el-obalarından didərgin düşdülər.

5.6. Azərbaycanlıların Zəngəzurdan son deportasiyası

1920-ci ildə həm Zəngəzura, həm Naxçıvana, həm də Dağlıq Qarabağa iddiyalı olan ermənilər Sovet hökumətinin köməkliyinin və təəssübkeşliyinin olmasına baxmayaraq, yalnız Zəngəzurun dağlıq hissəsini, 4 rayonu Azərbaycandan qopara bildilər, bir də Dağlıq Qarabağa Muxtar Vilayət statusu ala bildilər. Ondan sonrakı vaxtlarda ermənilərin Azərbaycan torpaqlarını işgal etmək, Azərbaycan torpaqlarını özünə birləşdirmək üçün müxtəlif cəhdləri olmuşdur.

Belə cəhdlərdən biri də 1927-ci ildə Zəngilanın bir neçə kəndinin ayrılib Meğriyə verilməsi ilə nəticələnmişdir.

Digər bir cəhd 1943-cü ildə Tehran konfransı zamanı Molotova erməni diasporunun nümayəndəliyinin xahişi, bəlkə də təmənnalı xahişi nəticəsində Stalin 1947-ci ildə Ermənistana SSR-də yaşayan azərbaycanlıların Azərbaycan SSR-nin bəzi ərazilərinə köçürülməsi – deportasiyası barədə fərmanı oldu və deportasiya nəticəsində də ermənilər azərbaycanlılara məxsus olan çox böyük yaşayış sahələrini, əraziləri, xüsusiilə, İrəvan çuxurunu ələ keçirmişdilər.

Belə cəhdlərdən biri Xruşşovun hakimiyyəti dövründə olmuşdur və ermənilər İrəvana, oradan da Sevan gölünə getmiş Xruşşovu yaxşı yedirib-içirib, məst etdikdən sonra öz timsah göz yaşlarını tökərək, Dağlıq Qarabağ ermənilərinin vətənləri Ermənistandan aralıda, qürbətdə qaldıqlarını və onların mənəvi əzab çəkdiklərini bəhanə gətirərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini və beləliklə erməni xalqının guya ki, öz ana vətəninə qovuşmasını təmin etməyi xahiş etmişdilər. Sərxoş Xruşşov gözlərini ovuştura-ovuştura çox ciddi şəkildə – “nə qədəryük maşını lazımdırsa ayıram, bir həftə ərzində bütün Dağlıq Qarabağ ermənilərini daşıyıb İrəvana gətirə bilərsiniz” – demişdi və bununla da ermənilərin bütün söz-söhbəti kəsilmişdi (109, 307).

Brejnev'in hakimiyyəti vaxtında, ermənilər 1965-ci ildə guya ki, Türkiyədə həyata keçirilən yalançı soyqırımın 50 illiyini İrəvanda

Opera teatrının qarşısında böyük izdihamlı qeyd etdilər. Orada Sovet hakimiyyətinin tarixində ilk dəfə olaraq çox açıq şəkildə, antitürk, antiazərbaycan və millətçi xarakterli şüarlar səslənməyə başladı, “böyük Ermənistən”, Azərbaycandan Naxçıvanın və Dağlıq Qarabağın qoparılması iddiası şüarları səsləndi. Lakin o zaman da ermənilər istədiklərinə nail ola bilmədilər, çünki, Leonid Brejnev lazımı qədər ayıq adam idi.

Ondan sonrakı illərdə isə yəni, 70-ci illərdə, 80-ci illərin əvvəl-lərində Heydər Əliyevin Azərbaycan Respublikasına başçılıq etdiyi vaxtlarda ermənilər bir neçə dəfə belə terrorçu, separatçı hərəkətlərə cəhd göstərsələr də, istədiklərinə nail ola bilmədilər.

Nəhayət, Qorbaçovun hakimiyyətə gəlməsi, onun SSRİ-ni dağıtmaq istiqamətində başladığı fəaliyyət, Qorbaçovun erməni əhatəsin-də olması, xüsusilə, köməkçisi Şahnazaryanın iqtisadi məsələlər üzrə məsləhətçisi Aqanbekyanın və bir sıra başqa ermənilərin Qorbaçovla çox sıx temasda, qeyri-rəsmi, məişət səviyyəsində temasda olması, ermənilərə qol-qanad verdi.

Onlar artıq SSR-nin həyatında böyük bir dəyişikliyin başladığını görərək, özlərinin uzun illərdən bəri marağında yatdıqları arzularını həyata keçirmək – Dağlıq Qarabağın Azərbaycandan qoparılması və Ermənistana birləşdirilməsi məsələsini yenidən ortaya atdırılar. Şübhəsiz ki, bu hadisələrdə Qorbaçovun Amerikada ermənilərin dini mərkəzinin rəhbərləri, Amerikadakı erməni lobbisi və erməni diasporunun nümayəndələri ilə şübhəli görüşləri öz təsirini göstərdi. Bu görüşlər zamanı SSR-nin baş kommunistinin arvadı Raisa Maksi-movna Qorbaçovaya bir sıra bahalı hədiyyələr, o cümlədən, briliyant qaşlı üzük bağışlanaraq, Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsi guya ki, həll olundu.

O illərdə KİV-də açıq-aşkar işarələr vurulurdu ki, ölkənin “birinci xanımı” Parisdə antik əşyalar satan imkanlı ermənilərlə görüşmiş və hər şeydən hiss olunduğu kimi, onların diqqətindən məmnun qalmışdır. Elə onlar da “birinci xanım”ın xoş münasibətindən razı idilər. Lakin vaxt ötürdü, Parisdə artıq narahat olurdular ki, görüşdə vəd

olunan məsələlərlə bağlı elə bir nəticə hasil olmayıb. Bir müddətdən sonra, erməni əsilli məşhur fransız antikvarı Moskvaya gəlir və “yuxarılardan” kiminləsə görüşməyə cəhd göstərir. Bunun artdıncı isə qəribə bir hadisə baş verir: məlum olur ki, günlərin birində həmin şəxs “Jiquli” markalı bir maşına əyləşib harasa gedir. O gündən onu gördüm deyən olmur. Hay-küylü axtarışlar başlanır, təxminən bir həftədən sonra Moskva milisi paytaxtın yaxınlığından keçən çayda naməlum kişi meyiti tapır. Həmin antikvarın Parisdən çağırılan bacısı xalına görə öz qardaşının meyitini tanıyır. Elə həmin vaxtlarda Yerevanda hansısa bəxşişləri geri qaytarmaq tələbi ilə mitinqlər keçirilməyə başlayır. Ermənistandan olan deputat İgityan isə SSRİ Ali Sovetinin televiziya ilə translyasiya edilən sessiyasındaki çıxışında açıq-açığına Qorbaçova müraciət edərək deyir: “Axı siz söz vermiş diniz...” Qorbaçov kimə, nə vaxt və nə söz veribmiş – bu, açıqlanmasa da, hamiya aydın idi (111, 20-21).

Lakin ermənilər və Qorbaçov bir şeydə yanılmışdır, onlar Azərbaycan xalqının iradəsini, Azərbaycan xalqının gücünü və Azərbaycan xalqının müqavimətini nəzərə almamışdır. Ancaq əslində bunu da onlar kifayət qədər əvvəlcədən hiss eləmişdir və planlaşdırılmışdır, çox güman ki, 1988-ci ilin mayında Vəzirovun Azərbaycanın rəhbərliyinə gətirilməsi də bu məqsədə xidmət edirdi.

Heydər Əliyevin vaxtında rəhbər vəzifələrə gətirilmiş, səriştəli, təcrübəli, siyasi məktəb keçmiş və xalq arasında nüfuzu olan bir sıra dövlət, partiya, təşkilat rəhbərlərinin Vəzirov tərəfindən hakimiyyətdən uzaqlaşdırılması da Azərbaycanda hakimiyyətin xalqdan aralanması və müvafiq zamanda müqavimət hərəkatı yaranarsa, hakimiyyətlə xalq arasında uçurum yaranması məqsədi güdürdü.

Bilmirik, Vəzirov bunları bilərkəndən edirdi, yoxsa bilməyərəkdən, elə Qorbaçovun tapşırıqlarını yerinə yetirərək edirdi, amma, hər halda Vəzirovun Azərbaycan xalqına, Azərbaycan torpaqlarına etdiyi xəyanətlərdən biri də budur.

1988-ci ilin əvvəllərində Dağlıq Qarabağda “Krunk”, İrəvanda “Miatsum” təşkilatları yarandı və bu təşkilatlar, eyni vaxtda, eyni

taktika ilə, eyni metodlarla Qarabağın Azərbaycandan qoparılib Ermənistana birləşdirilməsi tələbi ilə öz fəaliyyətlərinə başladılar. Ermənistanda o vaxt bu separatçı, milli düşmənçiliyə aparan avantürist siyasetə heç bir hakimiyyət orqanı, heç bir təşkilat, heç bir qurum, bir erməni olaraq heç bir kəs etiraz etmədi, müqavimət göstərmədi, nəinki müqavimət göstərmədi, hətta, bu siyaseti açıq şəkildə dəstəkləməyə başladılar.

Ermənilər düşünürdülər ki, Xankəndində mitinqlər başlayar və 10-15 günə öz nəticəsini verər. Ancaq, onlar ilk addımlarında yanlışlıklarını gördülər və bir həftədən sonra başa düşdülər ki, hadisələri gərginləşdirməkdən ötrü, Azərbaycan respublikasının hakimiyyət və partiya orqanlarını, Azərbaycan xalqını çıxılmaz vəziyyətə salmaqdan ötrü əvvəlcədən nəzərdə tutduqları təxribat planlarından birini həyata keçirmək lazımdır. Elə bir təxribat planı həyata keçirmək lazımdır ki, iki xalq arasında milli ədavət yaransın, münasibətlər gərginləşsin və bu addım düşmənçiliyə çevrilsin.

Fevralın 26-da M.Qorbaçov Azərbaycan və Ermənistan xalqlarına müraciət edərək onları “şüurlu, məsuliyyətli və təmkinli olmağa çağırır və bu zaman məmənunluqla qeyd edir ki, Yerevanda onun çəğirişini eşidərək, fasiləsiz davam edən kütləvi mitinqi dayandırdılar: “Sakitləşmiş adamlar evlərinə dağlışdırılar”.

Ermənilərin “şüurluluğunu” vurgulamaqla M.Qorbaçov özünü elə göstərir ki, guya o, iki yüz mindən çox azərbaycanının əslər boyu yaşıdları dədə-baba torpaqlarından kütləvi surətdə zorakılıqla qovulmasının başlanmasından bixəbər olub. Bu proses stalinsayağı köçürmə deyildi, məhz qətl və qarətlərlə müşayiət olunan zorla qovulma idi. Adamlar ev-eşiklərini, əmlakını atıb qarlı dağ aşırımlarından keçərək canlarını qurtarmağa çalışırdılar və o zaman heç kəs bilmirdi ki, bu, Ermənistanda etnik təmizləmə və qonşu respublikanın ərazi-sinin bir hissəsini qoparmaq üçün həyata keçirilən yaxşıca düşünülmüş və ardıcılıqla gerçəkləşdirilən məkrli planın yalnız başlangıcıdır. Həmin plan Yerevanın Teatr meydanında əsəbi hayqırı sədaları altında xaricdəki erməni diasporunun və Moskvadakı yaxşı hazırlıqlı

erməni lobbisinin maliyyə və təbliğat dəstəyi ilə qızışdırılan Rusiya və xarici KIV-lərdə antiazərbaycan kampaniyasının köməyi ilə həyata keçirilirdi. Əslinə qalsa, bir nömrəli lobbiçi elə M.Qorbaçov özü idi (111, 16).

Qorbaçovun dəstəyinə arxalanan ermənilər çox məharətlə hazırlanıqları və 1988-ci il fevralın 27-28-də Sumqayıtda törətdikləri, guya ki, Sumqayıt talanları, Sumqayıt ermənilərinin qırğınları, yaxud da ki, Sumqayıt hadisələri adlandırılan diversiyani həyata keçirdilər.

Təəssüf ki, Azərbaycan ictimaiyyəti, Azərbaycan siyasetçiləri, xüsusilə, Azərbaycan dövlət təhlükəsizlik orqanları bu hadisəni nəinki gözləmirdilər, nəinki qabaqlamadılar, hətta, uzun müddət də bu hadisədən sonra hadisəni araşdırmaq, səbəblərini axtarmaq əvəzinə ermənilərin fitnə-fəsadlarının arxasında gedərək, bəraət qazanmağa çalışdılar. Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycan hökumətinin bəraət qazanmasına ehtiyac yox idi, çünki hadisəni törədən ermənilər özləri idilər.

Məhz Sumqayıt hadisələrindən sonra onların istədikləri həyata keçdi. Sumqayıt hadisələrindən sonra, Ermənistana SSR-nin bütün bölgələrində azərbaycanlılara qarşı çox dərin bir nifrət, çox dərin bir düşməncilik hissi formalasdırılmağa və gün-gündən qızışdırılmağa başladı. Bu hadisədən sonra Zəngəzurda 1988-ci ilin fevralın sonlarında o qədər hiss olunmayan, o qədər də ciddi qəbul olunmayan Qarabağın Ermənistana birləşdirilməsi tələbləri və Xankəndindəki mitinqlər birdən-birə çox ciddi qəbul edilməyə, çox ciddi müzakirə olunmağa başladı və “Sumqayıt sindromu” Zəngəzur erməniləri tərəfindən azərbaycanlılara qarşı bir aqressiya vasitəsinə çevrildi.

Qərbi Azərbaycandan ilk qaçqın dalğaları fevral ayının sonları və mart ayı ərzində məhz Zəngəzurdan başlandı. Qafanda, Meğridə, Gorusda, Sisyanda müxtəlif vaxtlarda azərbaycanlılara hücumlar edildi, onlar döyüldü, təhqir olundu, şantaj edildi. Artıq aprel ayından başlayaraq, büdcədən maliyyələşən təşkilatlarda işləyən azərbaycanlı işçilərin – müəllimlərin, sənaye sahəsində, mədəndə və digər ob-

yektlərdə çalışınan insanların maaşlarını açıq-aşkar şəkildə verməməyə, onları get-gələ salmağa başladılar.

Azərbaycanlıların evlərinə hədələyici zənglər edilməyə, gecələr azərbaycanlı kəndlərində silahlı ermənilər görünməyə başladılar. Saqqallı erməni dığaları gecələr göyə gullə atmağa, qabaqlarına keçənləri qorxutmağa başladılar. Ancaq insanları öldürməmək tapşırığı alıqlarından ilk vaxtlarda qatl hadisəsinə yol vermadılər.

Artıq mart ayından başlayaraq, Zəngəzura sistemli şəkildə İrvandan o vaxt saqqallılar adlandırılan “Qarabağ” təşkilatının fəal üzvləri gəlməyə və Zəngəzurun hər 4 rayonunda bu təşkilatın özəklərini yaratmağa başladılar. Bu özəklərin qarşısına bir məsələ qoymuşdu: ardıcıl olaraq mitinqlər təşkil etmək, ardıcıl olaraq tədbirlər keçirmək, ardıcıl olaraq Azərbaycan kəndlərinə hücumlar etmək, onları sıxışdırmaq, onları qorxutmaq, onların rayon mərkəzi ilə əla-qəsini kösmək, onları müxtəlif vasitələrlə köçüb getməyə məcbur etmək.

May ayından Zəngəzur azərbaycanlıları öz yurdlarında yaşamağın qeyri-mümkünlüyünü görərək, tək-tük olsa da, Azərbaycanın müxtəlif bölgələrinə, xüsusilə, Bakı və Sumqayıt şəhərlərinə üz tutular, özlərinə sığınacaq axtarmağa başladılar. Kimin imkanı var idi ev aldı, kimin imkanı yox idi, qohumlarının evinə sığındı. Zəngəzurun bütün rayonlarında tanış ermənilər azərbaycanlılara zəng vuraraq: – “Cavan qız, gəlinləri çıxardin, kənddə saxlamayın, başlayın mal-qaranızı, qoyunlarınızı satmağa, evlərinizi satmaq haqqında, bankda olan pullarınızı götürmək barəsində düşünün” – deyərək xəbərdarlıq edirdilər. Hansı məqsədlə edilməsindən asılı olmayaraq, bu zənglər istər-istəməz insanların narahatçılığına səbəb olurdu, azərbaycanlılar arasında panika, qorxunc şayiələr yayılırdı və artıq insanlar öz didərginliklərini, doğma yurdda son günlərini yaşadıqlarını hiss edirdilər.

1988-ci il may ayından başlayaraq, Bakı-Sisyan istiqamətin-də gündəlik işləyən avtobus marşrutu kəsildi, arada bir işləsə də, artıq ardıcıl şəkildə bu marşrut bərpa olunmadı və artıq iyun-iyul

aylarından sonra azərbaycanlılar hamısı getmək əhval-ruhiyyəsində idilər.

Elə bil ki, bu köç hər hansı bir mərkəzdən idarə olunaraq hazırlanır. Azərbaycan hökuməti tərəfindən aşkar bildirilməsə də, köç məqsədilə maşınlar ayrılmışdı. Ermənistən hökuməti isə hər vasitə ilə azərbaycanlıların köçüb getməsini sürətləndirməyə çalışırdı.

1988-ci ilin avqustunda və sentyabrında Bakıda başlayan mitinqlər dalğası İrəvanda öz əks-sədəsini verdi, bundan sonra Azərbaycan-erməni münasibəti daha da kəskinləşdi, daha təbliğatla, siyasetlə, “xoşla” köçüb getmək söhbəti yox, azərbaycanlıların öz ata-baba yurdlarından zorla çıxarıılması mərhələsi başlandı.

1988-ci ilin oktyabr-noyabr aylarında isə artıq Azərbaycan və Ermənistən hökumətləri arasında razılışma əldə olundu ki, Azərbaycandan Ermənistana, Ermənistəndən Azərbaycana köçən insanların evlərinin dəyişdirilməsinə rəsmi icazə verilsin. Bu razılışma köçmə prosesini bir daha sürətləndirdi və görünür daşnak liderləri Ermənistən hökuməti qarşısında belə bir tələb qoymuşdular ki, 1988-ci ilin sonuna qədər bir nəfər də olsun azərbaycanlı Ermənistənda qalmayaçaqdır və elə də oldu.

Artıq 1988-ci ilin dekabr ayının əvvəllərində demək olar ki, Zəngəzurda azərbaycanlılar qalmamışdır. Sonuncu həmlə isə noyabrin son günlərində başladı və bir həftə ərzində Zəngəzurdakı tək-tük qalan azərbaycanlı kəndlərinin hamısı çox vəhşicəsinə, çox qəddar casına boşaldıldı. İnsanlara var-mülküňü götürmək imkanı verilmədi, hətta, elə kəndlər olmuşdu ki, azərbaycanlılara öz paltarlarını belə götürməyə imkan verməmişdilər.

Dekabr ayı Zəngəzurun bütün bölgələrində çox sərt keçir, qarlı-çovğunlu, -20, -25°C-yə çatan soyuq havalarla müşayiət olunur. Məhz dekabrın ilk 3 günü ərzində bütün Zəngəzurda dövlət səviyyəsində təşkil olunmuş şəkildə yük maşınları Azərbaycan kəndlərinə sürüldü, onları müşayiət edən əli avtomatlı erməni yaraqlıları bir saat ərzində bütün kəndlilərin yığışmasını tələb etdilər. Hər adama bir əl çamadəni, yaxud bir əl zənbilindən savayı, evindən illər boyu yiğdiyi var-

dövlətindən heç nə götürməyə icazə vermədilər. Əl çamadanları özü boşaldan yük maşınlarına yükləndi, insanlar isə “PAZ” avtobuslara mindirilərək, əli silahlı ermənilərin müşayıti ilə kənddən çıxarıldı. Yalnız ağır xəstələr, qocalar, getməyə taqəti olmayanlar və bir də, bir neçə nəfər ki, göz görə-görə ölümə getməyə etiraz etdilər, onlar qaçıb gizləndilər, qaldılar.

Demək olar ki, bütün Zəngəzur camaatı avtobuslara yüklənib və təndən deportasiya edildilər. Avtobuslara yüklənib kənddən çıxarıldıqdan sonra, sonuncu erməni kəndində onların hamısı bir-bir yerə düşürdülüb, əyin başları axtarıldı. Üstlərindəki sonuncu manatları və zinət əşyaları zorla əllərindən alındı, əyin-başında təzə papağı, paltosu olanların geyimləri soyunduruldu, əl çantalarında götürdükləri əşyaları isə erməni kəndində yerə boşaldılıb, yerli ermənilər arasında bölüşdürüldü.


Sisyan azərbaycanlılarının bir hissəsi Ərikli dağının ətəyində, qarın-buzun içində, şiddətli çovğunun altında avtobuslardan yerə töküldülər və piyada Bazarçay aşırımını 12 saat ərzində aşaraq Şahbuza pənah gətirdilər. Gələn insanların demək olar ki, hamısı soyuqdayma və dondurma diaqnozu ilə xəstəxanaya götürüldülər. Bu insanlar arasında 4 nəfər xəstəlikdən dünyasını dəyişdi, 2 nəfər isə donurmadan Ərikli dağındaca vəfat etdi.

Sisyan azərbaycanlılarının bir hissəsi isə (Qızılıcığ və Şəki kəndinin camaatı) dekabr ayının 2-3-ü Üçtəpədən keçərək, Sariyal aşırımı pay-piyada aşış, Laçın rayonunun Minkənd kəndinə pənah gətirdilər. Onu da qeyd etmək lazımdır ki, dekabr ayında Üçtəpədə havanın temperaturu -25 -30 dərəcə, qarın qalınlığı isə 1 metrdən çox olur. Bu insanlar bəlkə də son yüz ildə dekabr ayının şaxtalı günündə Sariyal aşırımını aşış, Minkəndə gedən yeganə insanlar idilər.

Zəngəzur camaatının bir hissəsi isə (Qafan və Meğri rayonlarının azərbaycanlıları) dəmiryolu vasitəsilə Azərbaycana gəlib çıxdılar.

Bu insanlar da yollarda xeyli əzab-əziyyətlə üzləşdilər. Ermənistən SSR-dən azərbaycanlıların qovulub çıxardılması respublikanın hər yerində eyni bir ssenari üzrə həyata keçirilmişdir. İşin əsl təşki-

latçıları rayonların rəhbər orqanları olsa da, onlar əllərindən bir iş gəlmədiyini, qəzəblənmiş erməni gəncləri ilə bacara bilmədiklərini bəhanə gətirərək, əslində yaxalarını qıraqa çəkməklə, sonradan ola biləcək hər hansı məsuliyyətdən özlərini sığortalamaq isteyirdilər.



Zəngəzurun bütün azərbaycanlı kəndlərində noyabr ayının sonu, dekabr ayının əvvəllərində ermənilər sistemli şəkildə azərbaycanlıları kənddən çıxardılar. Hamının evi, mənzil əşyaları, mal-qoyunu, o cümlədən, kolxozun varidatı əlindən çıxdı. Ermənilərin quldur dəstələri kəndləri öz aralarında bölüşdürürlərək, Azərbaycandan gələn ermənilərə vermək adı altında azərbaycanlıların illərcə topladığı sərvəti əllərindən aldılar.

Bu çox ağrılı mövzu barəsində həmin ağrılı günləri yaşamış zəngəzurluların xatirələrini canlı şahid faktları kimi bu kitaba əlavə etməklə, soydaşlarımızın başına gələn faciələri daha əyani şəkildə tarix və gələcək nəsil üçün, eləcə də bu mövzunu araşdıracaq insanlar üçün çatdırmağı zəruri hesab edirik.

Coğrafiya elmləri namizədi Sahib Abdullayev yazır ki, 1988-ci ilin fevral ayından başlayaraq, bütün Ermənistəni mitinqlər bürüyən zaman həyasızlıq o həddə çatmışdı ki, bağça uşaqlarını və aşağı sinif şagirdlərini də qabaqlarına qatıb bütün günü “Qarabağ Merna” qışqırdırdılar.

Azərbaycanlı kəndlərin əhalisinin rayon mərkəzi ilə əlaqə saxlamasına imkan vermirdilər. Kənd əhalisi ərzaq cəhətdən korluq çəkirdi. Kənd mağazası isə tamamilə boşalmışdı. Urud kəndinin mağazasının satıcısı Səid Əkbər oğlunu rayon mərkəzinə buraxmıldılar ki, ərzaq gətirsin (109, 309).

Sahib Abdullayev iyul ayında Bakıda xəbər alır ki, atası ağır vəziyyətdədir və əmiləri Həbib və İsrafil ilə yol maşınları ilə özlərini Qubadlıya çatdırırlar. Qubadlıda onlara bildirdilər ki, Ermənistən ərazisinə keçmək qorxuludur. Əgər ermənilər sizi yolda görsələr, öldürəcəklər.

Ağdù kəndindən də iki nəfər – müəllim Baxşəliyev Məmməd Həşim oğlu və Moskva şəhərində təhsil alan Həmzəyev Müsayib Gülbala oğlu da Sisyana getmək isteyirdilər. Beş nəfər Qubadlıdan bir maşın tutub Qafan rayonu ilə Qubadlının sərhədində yerləşən şoseyə getdilər.

Nəhayət, bir “Jıquli” maşını onları Sisyan-Gorus yoluna çatdırmağa söz verdi. Müsafirlərin beşi də maşına əyləşdi. Sürücü onları Gorus rayonunun içərisindən aparmaq istədi.

Sahib Abdullayev xatirələrini davam edərək yazır ki, Xot kəndinin içərisindən keçdikdən sonra kənddən 80-100 metr aralananmışdılar ki, kəndin bütün cavanları maşının qarşısını kəsdilər. 100-120 nəfər əllərində armatur, ağaç və daş tutaraq bizi zor gücünə maşından düşürtdülər.

Onların heç bir yalvarışlarına əhəmiyyət verməyərək qəddarcasına döyməyə başladılar.

Bu zaman “Qaz-69” markalı bir maşın onlara yaxınlaşdı. Ermənilər bir-birinə dedilər ki, “naxaqa yeqav”. Gələn kolxoz sədri idi. İsrafil və Ağdù kəndindən olan iki nəfəri o qədər döymüşdülər ki, on-

lar yerdən qalxa bilmirdilər. Sahib kolxoz sədrinə yaxınlaşdı və dedi ki, Siz bir kəndin ağsaqqalısınız. Bizi öldürməyə qoymayın. O da öz növbəsində hirsləndi ki, sizə deməmişik ki, cavanları öldürün, niyə veteran öldürmüsünüz. O elə bu gün, sabah öləcəkdi. Sədr erməni gənclərinə dedi ki, daha bəsdirin, bu cavanlar da tezliknən öləcək, onların bədənində qan qalmayıb. Dağılın, qaçın.

Sahib kolxoz sədrinə dedi ki, mənə kömək edin, bu qocanın meyitini Sisyana – kəndlərinə çatdırıraq. O isə əvəzində bildirdi ki, ölsəniz dünya dağılmayacaq, mən kəndə tələsirəm. O bu sözləri Azərbaycan dilində dedi və maşını sürüüb getdi.

Sahibgili gətirən maşının sürücüsü bildirdi ki, o onları maşına mindirsə, maşın qan olacaq. Onları o yana aparmaqdan imtina etdi

Çox yalvarışdan və 300 rubl alandan sonra sürücü razılaşdı. Ancaq sərnişinləri Gorus-Sisyan yolunun kənarında maşından düşürdü. Sahibgil yolun kənarındaki bulaqda üst başlarını, bədənlərinin qanını yuduqdan sonra, magistral yolda maşın saxlatmaq istədilər. Heç bir sürücü onları rayon mərkəzinə və ya kəndə aparmadı. Əlacsız qalıb şose yolunun kənarı ilə irəliləməyə başladılar. Sahib qoca əmisinin qoltuğuna girib aparmaq istəyirdi. O, addım ata bilmirdi. Sahibə dedi – “qardaş balası, məni rahat burax burada ölüm. Onsuz da ölürem”.

Elə bu zaman su gətirmək istəyirdim ki, ortancıl əmim İsrafil Sahibin bibisinin həyat yoldaşının maşınla yoldan keçdyini görüb qışkırdı.

Sahibin əmisi İsrafil və Ağudi kəndindən olan 2 nəfər yoldaşları yola tərəf qaçdilar və “Musa-Musa” – qışkırmaga başladılar. Musa maşını çox sürətlə sürdüyündən xeyli qabaqda saxlaya bildi. Onları tələsik maşına otuzdurdu və bildirdi ki, arxadan onu üç maşın (“Niva”, “Jiquli” və “Qaz-51” markalı) qovub, arxaya baxdı, həmin maşınların onlara çatmasına 200-300 m. məsafə qalmışdı.

Sahibgilini Musa bu cür vəziyyətdə kəndə aparmaq istəmədi və xəstəxanaya qoymaq üçün maşını rayon mərkəzinə sürdü. Burada isə aləm bir-birinə qarışmışdı. Axşam saat 10-11 radələri idi. Rayon mərkəzində mitinq keçirilirdi.

Bütün cavanlar bir ağızdan qışqırışıldılar ki, “Qarabağ bizimdir”. Bəzi pəncərələrdən yaşlı arvadların səsi eşidilirdi: – “Azar Qarabağ, çor Qarabağ. Qarabağı türklər sizə verməzler”.

Rayon mərkəzində çoxlu hərbçi var idi. Onların köməyi ilə rayon milisinin yerləşdiyi binaya daxil oldular.

Burada Yerevandan çoxlu erməni milis işçiləri də var idi. Bir nəfər milis işçisi Sahibə yaxınlaşdı və təəccübə dedi ki, tapşırıq verilmişdi bir türk də Gorusdan salamat gəlməməlidir. Nə üçün sizi öldürməyiblər. Sahib müəllim daha sonra baş verənləri belə nəql edir: “Rus zabitinə yaxınlaşdım və bildirdim ki, bizim burada olmağımızı həm kənddə bilirlər və həm də dağda, Laçın rayonundan olan rastlaştığımız bir atıyla öz vəziyyətimiz və yerləri barədə Bakıya xəbər göndərmmişik. Bundan sonra o mənə dedi ki, mitinq qurtarandan sonra biz sizi kəndinizə çatdırarıq. Mitinq gecə saat 2-3 radələrində qurtardı. Bir neçə yerli milisin və hərbçilərin köməyi ilə bizi rayon mərkəzindən çıxardılar. Rayon mərkəzindən çıxan kimi qarşımızı 10-15 nəfər əli silahlı erməni kəsdi. Rus əsgəri və yerli milis işçiləri onları başa saldılar ki, bu döyülen türklər rayon komendanturasında qeydiyyatdan keçiblər. Sahibgili öldürsələr, onları kəndə aparanlara cəza verəcəklər. Yaxşısı budur buraxın getsinlər. Onsuz da bunlar kəndlərində öləcəklər”.

Gecə saat 4-də Sahibgil kəndə yaxınlaşırlar. Bütün kənd camaati səksəkə içində ayaq üstə idi. Hamının əli ağacli, yabali, baltalıdır. Kənd camaatının silahıancaq bunlardan ibarət idi. Sahibgili bu cür görən kənd camaatı daha da sarsıldı. Sahibgil onları sakitləşdirirdi ki, bizi döyməyiblər, yolda erməni maşını qəzaya uğrayıb. Heç kəs onların sözlərinə inanmadı.

Söylədilər ki, dünən, yəni iyulun 8-də Xot kəndində Paşayev İsanı və həyat yoldaşı Arifəni də bu günə salıblar. Maşınınisə yandırıblar. Əmirov Əhliman, Kərimov Seyran və Kərimov Hüseyn də bu vəziyyətdədir. Əmirov Əhlimanın maşınınyandırıb dağdan uçurublar. Sürücü Köçərinin “Niva” markalı maşınınyəzib, özünü isə o qədər döyüblər ki, ölümcul vəziyyətdədir.

Kəndə rayon mərkəzindən, azərbaycanlılar yaşayan kəndlərdən, Gorus rayonu ərazisindən bir-birindən ağır xəbərlər gəlirdi. Aclıqdan korluq çəkən azərbaycanlı əhali uşaqlarını aclıqdan xilas etmək üçün rayon dükən-bazarına getməli olurdular. Ən acı xəbərlər də oradan gəlirdi. İsmayılov Əsanı, həyat yoldaşını və oğlu Hüseyni rayon bazarında möhkəm döymüşdülər. Traktorçu Məhərrəm Əşrəf oğlu rayon partiya komitəsinin binası qarşısında döyülmüş və gecə səhərə qədər huşuz vəziyyətdə raykomun binasının səkisində qalmışdı. Kənd çobanları yaylaqlarda, kolxozçular kolxoz bağında, əkinçilər bostanda döyüldü.

İnformasiyalar bir-birindən dəhşətli olurdu. Kimsə köçüb getmək istəyərkən maşından bütün var-dövləti yerə tökülb yandırılır, özləri isə döyüldürdü.

Sahib kənddə 24-gün qaldı. İlk 10-15 gündə onun ağızını zorla aralayıb qaşıqla yemək-su verirdilər. Əmisi Həbibin başının yarası isə gün-gündən ağırlaşırdı. Çox böyük zəhmət bahasına onu Bakıya çatdırıa bildilər. Həkimlərin səyi və yüksək ustalığı nəticəsində əmi ilk əvvəl ölümün pəncəsindən xilas edilsə də, bu travmanın ağırlaşmasından sonra həyatını dəyişdi.

1988-ci ilin avqust ayının ortalarında Sahib xəstə atasını və yaşlı anasını Bakıya köçürmək istədi. Heç biri razı olmadı. Sahib avqust ayının 20-də Bakı-Sumqayıt və Azərbaycanın müxtəlif yerlərində yaşayan kəndin 10-15 nəfərə yaxın adamı ilə gecə saat 4-də dağ yolları ilə Urud-Gorus-Qubadlı yolu ilə səfərə çıxdı.

Səhər saat 8-də Gorus və Qubadlı rayonları arasında olan keşikçi məntəqəsinə çatdilar. Erməni milis işçiləri onları Qubadlıya buraxmırıldılar. Yaxınlıqda yerləşən Xinzirək kəndinə adam göndərdilər ki, Sisyan rayonundan olan türklər sərhədi keçmək üzrədirler. Tezliklə kənddən onlarca cavan adamlar gəldi. Sahibgilin apardıqlarını alıb yerə tökdülər. Axırda Sahibgil məcbur qalıb kəndlərindən olan sürücü Səlimlə məntəqədə olan milis gözətçisinin yanına girib ciblərində olan pulları verdikdən sonra onları Qubadlı postuna tərəf buraxdılar.

Sahibgil erməni cəlladlarının bizim xalqın başına götirdikləri müsibətlər barədə ölkənin o rəhbərinə qalmadı ki, teleqramlar gəndərməsinlər. Azərbaycanın o vaxtkı rəhbərliyi də heç bir kömək göstərmirdi. Ermənilərin Sahibi, əmilərinin və Ağudi kəndindən olan yoldaşlarının döyülməyi barədə SSRİ Müdafiə naziri Yazova, Dövlət Təhlükəsizlik Komitəsinin sədri Kruyuçkova, SSRİ-nin, Ermənistanın və Azərbaycanın bütün rəhbər işçilərinə vurduğu teleqramlar və ərizələrə yalnız o cavabı alınırdı ki, günahkarlar tapılmayıb. Sahibgil isə aydın bildirirdi ki, cinayətkar Xot kəndinin kolxoz sədri Arakelyan Henrik Qurgenoviçdir (109, 316).

Meğri rayonunun Lök kənd sakini Şamiran Abbasov başına gələnlər haqqında yazar ki, 36 il öz kəndlərində müxtəlif vəzifələrdə – təsərrüfat briqadırı, ferma müdürü, kolxoz partiya təşkilatının katibi, kolxoz sədri işlədiyindən vəzifəli ermənilərin demək olar ki, hamısı onu tanıydı. Çoxu onun evində qonaq olmuş, süfrəsindən çörək yemişdi.

Lakin 1988-ci ilin fevral ayından başlayaraq, ermənilərin azərbaycanlılara qarşı münasibəti kəskin şəkildə pisləşdi. Onları sıxışdırmağa, açıq aydın şəkildə köçüb Azərbaycana getmələrini təkid etməyə başladılar. Həmin ilin sentyabrında artıq rayonda yaşayış dözülməz hala çatmışdı.

Ş.Abbasov 1988-ci ilin noyabrında bir yas mərasimində iştirak etmək üçün Bakıya gəlmiş, Bakıya gələndən iki gün sonra eşitmışdı ki, ermənilər Lök kəndini dağıdıblar, kənd camaatı isə Mincivan stansiyasına yığışıblar. Şamiran noyabrin 22-də qatarla Bakıdan Akaraya, oradan avtobusla Mincivana, kənd camaatının yığışdığı yerə getdi. Ömründə elə dəhşətli mənzərə görməmişdi. Camaat əyni-başı çılpaq, ac-susuz dəstə-dəstə yığışıb yük vaqonlarının arasında küləkdən daldalanırdılar. Bir tərəfdə anasını itirmiş bir uşaq qışqırır, bir tərəfdə isə evi yandırılmış bir qadın nalə çəkirdi. Şamiran soraqlaya-soraqlaya əvvəl baclarını, sonra oğlu ilə gəlinini tapdı.

Şamiran ayaqları xəstə olduğundan kənddə qalmış həyat yoldaşını gətirmək üçün kəndlərinə getmək üçün piyada gəlib Zəngilanın

Bartaz stansiyasına çıxdı. Yük vaqonlarının yanında Lehvaz və Məralzəmi camaatının toplaşdığını gördü. Onlara yaxınlaşdı, kəndlərin-dən xəbərlərinin olub-olmamağını soruşdu. Ona dedilər ki, axırıncı yük vaqonunda sizin kənddən 3-4 ailə gəlib. Şamiran vaqona yaxınlaşanda kolxoz sədri Baba Babayevi gördü. Ermənilər onu o qədər döymüşdülər ki, ayaq üstə dayana bilmirdi.

Baba bəzi məişət əşyalarını “UAZ” markalı yük maşınınə yiğib gətirmək istəyirmiş ki, Meğridən keçəndə ermənilər onun qabağını kəsiblər. “Heç bir türk Ermənistandan heç bir şey aparmamalıdır” deyərək, onun əşyalarını yerə töküblər. Etiraz etdiyinə görə Baba Babayevi vəhşicəsinə döyüblər, sonra isə yarımcان vəziyyətdə gətirib dəmiryol platformasına atıblar.



Şamiran Zəngilandan Meğriyə qədər piyada getdi. Bərk soyuqlu, çovğunlu bir gün idi. Gecə qaranlıqda rayondan keçib getmək çox təhlükəli idi. Erməni cavanlar əllərində silah, armatur parçaları dəstə-

dəstə gəzərək, özləri demişkən “qurbanlıq türk” axtarırıdalar. Rayon mərkəzində isə 3-4 min erməni toplaşış mitinq keçirirdilər. Şamiran gecə qalmaq üçün rayon icraiyyə komitəsinə getdi ki, hər halda hökumət idarəsində ona bir köməklik göstərərlər. Növbətçi onu heç qapıdan da içəri buraxmadı: – “Biz türkə sığınacaq vermirik. Rədd ol, hara gedirsən get”, – deyərək qapıdan qovdu. Oradan Şamiran rayon milis idarəsinə getdi. Növbətçiye dedi ki, o Lök kəndinə getməlidir. Ya bir maşın verin, adam qoşun məni aparsın, ya da bir dustaq kimi kamerada səhərə kimi saxlayın. Növbətçi onu rəisin yanına apardı. Rəis isə – “yol açıqdır, hara istəsən gedə bilərsən. Kimsə sənə bir şey eləsə, müraciət edərsən, araşdırarıq” – deyərək Şamiranı idarədən qovdu.

Soyuq iliyinə işləyirdi. Bakıdan çıxandan artıq 2 gün keçsə də, dilinə bir parça çörək dəyməyən Şamiranın yeriməyə taqəti, qalmağa yeri yox idi. Çöldə qalsa ya şaxta dondurardı, ya da ermənilər görüb öldürərdilər.



Meğri rayon mərkəzindən sərhəd zastavasına 2-3 km yol idi. Şamiran zastavaya getdi. Ora təhlükəsiz idi. Gecəni orada qaldı. Səhər iki nəfər hərbçinin vəsítəsilə kəndlərinə getdi. Gördü ki, kənddə 10-15 yük maşını, yüzə qədər də mülki geyimdə erməni vardır. Onların içərisində Sovet sədri, rayon partiya komitəsinin, prokurorluğun, təhlükəsizlik idarəsinin və milis idarəsinin işçilərini tanıdı. Evləri gəzir, ev əşyalarını siyahıya alır, dediklərinə görə Azərbaycandan gəlməli olan ermənilər üçün hazırlayırdılar. Hələ dəstə onların məhəlləsinə gəlməmişdi. Şamiran evinə getdi, yoldaşı sağ-salamat idi.

Tövlədəki mal-heyvan acıdan və susuzluqdan mələşirdi. Heyvanları suvarıb yemlədi. Özü də bir tikə çörək yeyəndən sonra hərbçilərin müşayiəti ilə kəndə çıxıb, raykomun nümayəndəsindən ev əşyalarını və heyvanlarını aparmaq üçün maşın istədi. Katib ona dedi ki, heç nəyə əl vurmaq olmaz. Dövlət komissiyası icazə verəndən sonra hamınız qayıdır gələrsiniz və hərə öz əşyalarını aparar. İndi isə yalnız yataq dəsti apara bilərsən.

Şamiran yük maşınlarının birinin sürücüsünü yaxınlaşdı. Sürəcü onları dəmiryol stansiyasına aparmaq üçün 50 manat istədi. Əlacı yox idi, deyə razılışdı. Hansı ki, adı vaxtlar həmin yolu ən çoxu 10 manata aparardılar. Dörd dəst yorğan-döşək və iki xalça götürdü – bundan artıq bir şey götürməyə qoymadılar.

Şamiran maşına minəndə azərbaycanca yalvarış səsi eşitdi. Qonşuluqda hər iki gözündən kor bir kişi yaşayırıdı. Bu onun səsi idi. Sən demə camaat kənddən qovulanda bu adam evdə qalıbmış. Şamiran qayıtdı onu da götürdü, dalına alıb maşının kabinəsinə mindirdi. Özü isə həyat yoldaşı və hərbçilərlə kuzova mindi.

Dəmiryol stansiyasına üç kilometr qalmış erməni sürücüsü maşını saxladı ki, yüz manat verəcəksən. Şamiranın isə cəmisi səksən manatı var idi. Nə qədər dil tökdü, yalvardı, erməni razılaşmadı. Sürəcü çatmayan 20 manatın əvəzində əldə toxunmuş yun xalçalardan birini götürdü ki, onun qiyməti ən azı 500 manat olardı.

Meğri dəmiryol stansiyasında rayonun müxtəlif kəndlərindən gəlmiş 100-150 ailə ev-eşik əşyalarını da töküb, onları Azərbaycana

aparacaq yük qatarını gözləyirdi. Çox ürək ağrısından bir mənzərə var idi. Bərk qar yağırı, külək əsirdi. Uşaqlar, qocalar, qadınlar götürə bildikləri paltar-palaza bürünüb soyuqdan bir təhər qorunurdular. İnsanların qışkıraqı, ah-naləsi bir-birinə qarışmışdı.

Bu vaxt çiynində videokamera olan iki rus jurnalisti onlara yaxınlaşdı. Kimliyini, haradan gəlib, hara getdiyini, bu hadisələrə münasibətlərini soruşdu, camaati çəkib getdi. Dəhşətli bura-sıdır ki, iki gün ondan sonra Şamiran Mincivan stansiyasında təsadüfən televizorda gördü ki, Moskvadan göstərilən “Vrem-ya” programında Meğri stansiyasında onları qatar gözləyən vəziyyətdə göstərsələr də, tamam başqa adda təqdim etdilər. Guya ki, burada didərgin vəziyyətində, çıl-çılpaq, ac-susuz toplaşmış insanlar Sumqayıtdan, Bakıdan və Gəncədən qovulan ermənilərdi.

Şamirangil Mincivanda düz 10 gün stansiyada qaldılar. On gündən sonra kəndə qayıtmalarına icazə verdilər. Gedib kənddə evlərini tar-mar gördülər. Nə mal-heyvandan, nə ev əşyalarından, nə də məbellərdən əsər-əlamət qalmamışdı.

Qafan rayon sakini Fərzalı Bəhramov söyləyirdi ki, Qafan erməniləri 1988-ci ilin aprel ayından etibarən küçələrdə toplaşıb, mil-lətçi-daşnak şüarları səsləndirirdilər. Bir həftədən sonra Şəhər və Rayon Sovetləri binasının qarşısında Mədənçilərin mədəniyyət sarayıının yanında, böyük meydanda izdiham çalxalanırdı.

Əsas şüarları “Qarabağ bizimdir. Ermənistanda yaşayan azərbaycanlılar çıxıb getməlidirlər” idi.

Sentyabr ayında mitinqlər ardıcıl keçirilməyə başladı. O qədər adam gəlmüşdi ki, daha bu iri meydana sığışmındı. İzdiham şəhər stadionuna üz tutdu. Stadionun mərkəzində uca tribuna düzəldilər, mikrofon quraşdırıldılar. Şəhər və rayon fəalları, yüksək rütbəli məmurlar növbə ilə tribunaya qalxıb nitq söylədilər. “Qarabağ bizimdir”, “Bu yerlər və Naxçıvan bizim dədə-baba torpaqlarımızdır”, “Böyük Ermənistən torpaqları bizə verilməlidir”, “Verməsələr, müharibə yolu ilə alacaqıq” – deyə ucadan qışkırırdılar. Əllərində bayraqlar tutmuş

“Ermənistan milli hərəkatı”nın fəalları azərbaycanlılar yaşayan məhəllələrə gedir, bir neçə dəqiqə bədnam şuarları təkrar edir, yenə geri qayıdırıdalar.

Gördülər ki, azərbaycanlılar şüara, haray-qışqırığa məhəl qoymurlar. Gecələr “Pirişli”, “Transport”, “Sarı dərə” adlanan məhəllələrə mütəşəkkil hücumlar təşkil etdirilər. Şəhərin azərbaycanlı əhalisi vahiməyə düşüb, gecə yarısı, saat 2-də, 3-də piyada Zəngilan şəhərinə qaçırlar. Sabahı gün tezdən “Bakı-Zəngilan” qatarı və yük aparan qatarlarla yenə Qafana qayıtlardılar. İlk günlərdə “mədəni” davranan ermənilər tədricən azərbaycanlıları daşa basırdılar. Uşaqlar adamları söyürdülər. Bir gün danışdılar ki, sovxozenin baş mühasibi Süleymanı o ki, var döyüblər. Söz-söhbət gedirdi ki, Sünik sovxozenin “Krunk” təşkilatının qərargahı yerləşibdir və özü də bir neçə il əvvəl təşkil olunubdur. Şəhərin üç sayılı rus məktəbində, bir neçə ucqar kəndlərdə də bu “Krunk” təşkilatının şabları çoxdan işləyirmiş və heç kəs qorxudan onlar barədə heç kimə bir söz demirmiş.

1988-ci ilin yazında və yayında qorxudan gecələr Qafanda adam qalmırıldı. Azərbaycanlılar ya Qafanın kəndlərinə, ya da Mincivana, Zəngilanın kəndlərinə gedir, gecə yatıb səhər işə qayıdırıdalar. Bir çox iş yerlərindən azərbaycanlıları işdən qovdular. Mədənlərdə, tikintidə və başqa yerlərdə işləyən azərbaycanlıları daha işə buraxmırıldılar.

Camaatin çoxu Zəngilan Peşə-texniki məktəbinin binasına sığınmışdı. Yüzlərlə Qafan şəhər sakini olan azərbaycanlı nə evində qala bilirdi, nə də onu işə buraxmırıldılar. Bu ayaq altında qalan, təhqir edilmiş insanların halına heç kəs yanmırıldı. Onlar qohumlarının evində yemək yeyib, gəlib məktəbdə qalırdılar.

Evin kişişi Bakıda, Sumqayıtda, Gəncədə və s.-də ev və iş axtarır, evlərini dəyişirdilər. Ümumiyyətlə, hər 100 adamdan təxminən 5-i, 10-u evini dəyişə bildi.

Noyabr ayı vəziyyət son dərəcə dözlüməz oldu. Ermənilər azərbaycanlılar yaşayan kəndlərə silahlı adamlar göndərildilər. Kəndin rəhbərinə tapşırıldılar ki, sizə iki gün vaxt veririk, əgər çıxmasanız hamınızı qıracağıq. 1988-ci ilin dekabrın 10-da Qafan saqqallıları Şayif-

lı kəndlərinə silahlı hücum etdilər, əməlli-başlı vuruşma oldu, adam öldü, qan töküldü.

Cambor ətrafındaki bütün kəndlərin, bir sözlə, dağdan yuxarı kəndlərin hamısının sakinləri gecə yarı dağlarla, dərələrlə Pirçivana qaçıdlar. Həmin hücum zamanı ermənilər 6-7 nəfər adam öldürdülər. Şayifli stansiyasının rəisi Mamedin oğlu Bakıdan evə gəlmışdı, toyunu eləyirdilər. Toyun qızığın yerində ermənilər toy olan həyatə top atdırılar. Bəy tikə-tikə oldu, Mamedin qıçı dibindən qırıldı, gətirdilər Bakıya, o da Bakıda keçindi. Gəyəli sakini, mantyor Əvəzi güllə ilə vurdular, yerindəcə canını tapşırıdı.

İndi Qafan rayonunun azərbaycanlıları ən çox Bakı şəhərində, Sumqayıtda, Xızının özündə və kəndlərində, Gəncədə, bəlkə də köhnə İttifaqın bir çox şəhər və kəndlərində məskunlaşmışlar.

VI FƏSİL

ZƏNGƏZUR AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN OCAQLARINDAN BİRİ KİMİ



Zəngəzur maddi-mədəniyyət abidələri ilə zəngin bölgələrimizdən biridir. Zəngəzurda Qafqaz Al-baniyası dövrüñə və Səlcuq-Oğuz mədəniyyənə aid onlarca abidə son vaxtlara qədər qalmaqdır. Bu abidələr içərisində müdafiə qalaları, karvansaraylar, məbədlər, körpülər, məqbərə, türbə və qəbirüstü abidələr xüsusi memarlıq, etnoqrafik və tarixi əhəmiyyət kəsb edirdi. Zəngəzur bölgəsi Naxçıvan, Təbriz və Qarabağ vilayətləri ilə qonşu olduğundan buradakı tikililərin memarlıq xüsusiyyəti də Arran, Naxçıvan və Təbriz memarlıq məktəblərinin təsirini öz üzərində hiss etmişdir.

6.1. Zəngəzur əhalisinin inanclar sistemi və qəbirüstü abidələri


Qədim Sünik vilayətinin əhalisi təkallahlılığı qəbul edənədək müxtəlif dinlərə – bütürəstliyə (ata, tibet öküzünə, qurda, qartala, daşa, ağa-ca sitayış), atəşpərəstliyə (oda, işığa və günəşə sitayış) və Zərdüştiliyə etiqad edirdilər. Onu qeyd etmək lazımdır ki, zərdüştlik ilk tanrıçılıq dini kimi meydana çıxsa da, dünyəvi dinə çevrilə bilmədi, o cümlədən Zəngəzurda çoxsaylı tərəfdarlar toplaya bilmədi. Əksinə, xristianlığın və islamın gəlişinə qədər, bu yerlərdə atəşpərəstlik geniş yayılmışdı.

Atəşpərəstlik tək Qafqaz Albaniyasında, Sünikdə və Atropatena-da deyil, o cümlədən Ərməniyyə və İberiyada da yerli əhali arasında böyük nüfuza malik din sayılırdı. Atəşpərəstliyin nişanələri bütün Qafqazda olduğu kimi, Zəngəzurda da indiyədək qalmaqdadır. Zəngəzurda elə bir hündür dağ yoxdur ki, orada pir, ocaq olmasın. Sisyan rayonunun Murxuz kəndində Qırxlar piri, Qalapir, Ərəfsə kəndində Salvartı piri, Qafan rayonunda Pirhəmzə dağı, Pirdavidan dağı, Ciləxana piri, Körpü qayası piri müqəddəs ziyanətgah sayılırdı.

Laçın rayonunda Quşçu piri, Ağaqlan piri, Dəmirovlu piri, Seyidlər kəndində Ağababa piri, Hoçaz kəndi Əli bulağı piri, Xələf piri (Məlikpəyə kəndi), Sultan baba piri (Qanqışlaq kəndi), Yer daşı piri (Qarakeş kəndi), Güllü qəbir piri (Seyidlər kəndi), Niyyət piri kimi ziyanətgahlar işgala qədər əhalinin müqəddəs ibadət yeri kimi mövcud idi. Belə ziyanətgahlardan Qubadlı rayonunda Mir Sədi ağa ocağı, Ağ hasar piri (Mirlər kəndi), Mərdanlı piri (Mərdanlı kəndi), İmamzadə (Göyərçik kəndi) kimi pirlər var idi.

Onu da qeyd etmək lazımdır ki, Zəngəzurda pirləri müsəlmanlar-la yanaşı, ermənilər də ziyanətgahdan edər, nəzir qoyar, niyyət tutar, qurban kəsərdilər. Fikrimizcə, xristianların kilsədə şam yandırmaq adətləri də atəşpərəstlik kultu ilə bağlıdır. Zəngəzurda atəşpərəstliyin ən geniş yayılmış və artıq milli ənənəyə çevrilmiş atributu, şübhəsiz ki, Novruz və axır çərşənbə tonqallarının yandırılması idi.

Zəngəzurda mərhumu dəfn edən axşam qəbrinin üzərində od qala-yardılar. Bu da çox güman ki, atəşpərəstlikdən gələn bir ayin idi. “Od haqqı”, “Çırraq haqqı”, “Ocaq qənim olsun” deyimləri, günəşə, aya salavat çevirmək adəti və s. də Zəngəzurun əhalisinin atəşpərəstliklə bağlı genetik yaddaşında kodlaşmış inam və rituallar idi.



**Di gəl ki, yarı gördüm gözü yaşlı, sözü qanlı
Yoxdu bu dərdimə çarə..**

Ağvan nəslindən İftixar. 986-ci il. Urud kəndi

rilməsi səhnələrini özünün daş sinəsində həkk edərək, daş yaddaşında saxlayaraq bu günümüze gətirib çıxaran çox qiymətli tarixi abidə Sisyan rayonunun Urud kəndindəki orta əsr qəbiristanlığıdır.

XIV-XV əsrə aid olan, əsasən sənduqə və qoç heykəli şəklində 100-ə yaxın qəbir daşları təkcə öz dövrünü deyil, dövründən 1000-1500 il öncəni də zəmanəmizə gətirib çıxaran kitabədir.

Zəngəzur Azərbaycanın qədim mədəniyyət ocaqlarından biridir. Burada ölkəmizin digər bölgələrindəki mədəniyyət abidələri ilə ümumiyyi olan, eyni zamanda özünəməxsus əlamətləri olan çoxlu abidələr var.

Sisyan rayonunun Urud kəndinin qənşərində, qalanın qarşısında, Bədir qayasının yanında, Bazarçayın sol sahilində tarixi 500 ildən yuxarı sayılan Urud qəbiristanlığı yerləşirdi.

Zəngəzurda şaman kultu, tibet öküzünə, qurda, qartala, ata və s. onqonlarra sitayış buradakı insanların ulu əcdadlarının prototürklərlə bağlılığını göstərən birbaşa dəlillərdir. Çünkü at, tibet öküyü (yak), qurd və qartal Altay, Tibet türklərinin hələ eradan əvvəl sitayış etdiyi müqəddəs sayılan canlılar idi. Bütün bunları, eləcə də şamanizmlə bağlı ayinlərin həyata keçilişlər iddiyəti.

Bütün bunları, eləcə də şamanizmlə bağlı ayinlərin həyata keçilişlər iddiyəti.

Qəbiristanlıq hər yerdə və bütün zamanlarda müqəddəs yer sayılmışdır. Qəbiristanlıq dünyanın əbədiliyi qədər də vəfasızlığının, insanların qüdrətli olduqları qədər gücsüz və əlacsız olduqlarının ən əyani nümayiş yeridir.

Bəlkə də sənət və elm korifeylərinin, fatehlərin və hökmdarların məqbərələri buna görə möhtəşəm və əzəmətli tükilir, iibrət üçün qorunur ki, bu məbədləri ziyarət edən hər kəs özünü həmin dəhilərlə müqayisə edə bilsin, gedəriliyini hiss etsin, bir daşdan, bir ağacdən, bir qarışqadan və bir adamdan yuxarıda dayanmağın tam nisbiliyini dərk etsin.

Urud qəbiristanlığı isə tarixi-ethnoqrafik əhəmiyyəti baxımından təkcə bir kəndin deyil, bütöv mahalın keçmiş haqqında ən geniş məlumatı və tutarlı dəllilləri qoruyub-saxlamış bir məbədgah idi.

Urud qəbiristanlığında orta əsr və orta əsrə qədərki qəbir daşlarının tədqiqatı hələ bu əsrin iyirminci illərində Azərbaycan alimlərinin diqqətini cəlb etmişdi.

1926-cı ildə Urud kəndində olmuş etnoqraf alim Ə.Ələkbərov Urud qəbiristanlığını haqqında ilk elmi məlumat dərc etdirmişdir. 1959-cu ildə Urudda olan akademik Ziya Bünyadov Urud qəbiristanlığında qəbir daşlarının dini – milli mənsubiyyəti və tarixi əhəmiyyəti barədə dəyərli fikir söylemişdir.

Urud abidələrinə sözün əsl mənasında ikinci həyat verən, onları dünya epiqrafiya elminin dəyərli nümunələri səviyyəsində səciyyələndirən tarixçi – epiqraf alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Məşədixanım Nemətova olmuşdur. M.Nemətova 1961-ci ildə Urud kəndində uzunmüddətli ezamiyyətdə olmuş, XV-XVII əsrə məxsus 100-ə qədər qəbir daşının üzərindəki kitabəni tədqiq etmişdir.

M.Nemətovaya görə Urud qəbiristanlığında olan qəbir daşlarındakı kalloqrafik oymalarda ərəb qrafikasının kufi, nəsx, süls, nəstəliq şriftləri işlənmişdir. Urud abidələri yazı və bədii işləmələrin üslubuna görə orta əsr Azərbaycan daş üzərində oyma sənətinin Təbriz və Naxçıvan məktəbinin nümunələri sayılır.

Urud abidələrindəki sənduqələr, qoç və at fiqurları, fiqurlar üzərindəki şəkillər, yazılar türk xalqlarının islama qədərki mədəniyyətini, məişətini, adət-ənənələrini, ov, məclis, toy-yas mərasimlərini və s. səhnələri, onqonlar və şamanizm kultuna pərvəsti əks etdirən oymalar bu ərazinin köklü sakinlərinin məişəti haqqında əvəzsiz tarixi məlumat daşıyıcılarıdırıllar.

Urud qəbiristanlığındakı bir sıra qəbir daşlarında onqonlarla bağlı epiqrafika, əsasən, maralın, öküzün, yaxud qoçun üzərinə qonmuş qanadları geniş açılmış qartal rəmzlərindən ibarətdir. Bu cür onqonlar türk xalqlarının islamdan əvvəlki dövrü üçün əsas sitayış yerləri idi.

Başqa qrup qəbir daşlarında qarşı-qarşıya (baş-başa) dayanmış tibet öküzləri (yaklar), öküzlərin sağ tərəfində bir əlində balta, bir əlində xəncər tutmuş kişi təsviri olan səhnə təsvir olunur.

Məlum olduğu kimi, tibet öküzu bütün türk xalqlarının ümumi onqonu – sitayış heyvanı sayılmışdır.

Qədim türklərin inamına görə ildə bir dəfə bu heyvanı qurban kəsməkələ, tayfa gələcək qada-baladan hifz olunardı. Hər evə bu qurbanın müəyyən qədər pay verilərdi ki, qədim inama görə bu pay o evə ilboyu ruzi gətirəcəkdir.

Urud qəbiristanlığındakı bəzi qəbir daşlarında əllərini göyə qaldırmış adam – dua edən şaman təsvirinin həkk olunması, yazı olmasayı belə, bu daşların yalnız türk xalqlarına mənsub olmasını göstərən tutarlı dəlildir.

Qəbir daşlarında dəfn olunmuş şəxsin sənətini əks etdirən maraqlı işləmələr də vardır.

Bir qəbir daşında mərhumun (Xan Məhəmməd 983-cü il) zərgər olduğuna işarə edən üzük, boyunbağı, sırga, bilərzik şəkilləri həkk olunmuşdur.

Başqa bir qəbir daşında isə (Aysoltan 992-ci il) hana, həvə, bıçaq, əlində kirgit tutmuş qadın təsviri mərhumənin xalçaçı olduğunu göstərir.

Urud qəbiristanlığındakı qəbir daşlarında mərhumun məişətini, həyat fəaliyyətini əks etdirən zəngin ov səhnələrinin, ov heyvanları-

nın (maral, ceyran, dağ keçisi, cüyür), ov ləvazimatının (silah, nizə, balta, ox-kaman) təsviri o dövrdə Urudda yaşayan babalarımızın həyat tərzi, məişəti haqqında dəyərli məlumat verir.

Qəbir daşlarında həkk olunmuş şeir parçaları, dualar, islam dini hədislərindən və Qurani-Kərimdən sitatlar, bu ərazilərdə yaşayanların mənəvi mədəniyyəti haqqında kifayət qədər ətraflı məlumat verir.

Xarakterik haldır ki, bütün qəbir daşlarında mərhumun yalnız ölüm tarixi qeyd olunub.

Qəbir daşlarındakı yazıldan bir neçə nümunə vermək istərdik:

I Sənduqə

Allah, Məhəmməd, Əli. Kəndxuda oğlu Əmrusəl ramazan ayı, 883-cü il, ağvan nəslindən.

II Sənduqə

Bu məzarın sahibi mərhum oğul ibn Muraddır. 963-cü il.

III Sənduqə

Yuxarı hissədə: Allahdan başqa ilahi yoxdur. Məhəmməd Allahın rəsuludur. Əli Allahın köməkçisidir. Məhəmmədqulunun oğlu Əmirəmin gəlini Pəri xan. Taun xəstəliyindən vəfat etmişdir. 909-cu il.

Baş tərəfdə: Allah, Məhəmməd, Əli. Yan tərəflərində: Məhəmmədə Allahın daima salavatı olsun. İlahi, Məhəmmədə öz mərhəmətinlə daima rəhm et. İlahi, ruhlar içində Məhəmmədin ruhunu uğurlu et. Qəbirlərin içərisində Məhəmmədin qəbrini rahat et. Məhəmmədin əcdadına ehsan vaxtı salavat mərhəmət et. Məhəmmədi və Məhəmmədin qəbrini uğurlu et. Mərhəmətli Allah onlara rəhmət eləsin.

IV Sənduqə (0,93 x 0,27 x 0, 25 m.)

Üst tərəfində Allah, Ya Məhəmməd, Ya Əli (Xan Məhəmməd ibn Mənahid) 983-cü il.

V Sənduqə (0,76 x 0,32 x 0,30)

Sağ tərəfində: 986-cı il. Məhdiqar ibn Əmirəm

VI Sənduqə (1,42 x 0,80 x 0,28)

Allah, Məhəmməd, Əli. Nurunun oğlu Kədaxur. Yan tərəflərində III Sənduqədəki mətn təkrar olunur.

VII Sənduqə (0,97 x 0,21 x 0,33)

Sol tərəfində: İmamqulunun oğlu Bəhmən 936-ci il.

VIII Sənduqə (0,85 x 0,35)

Yuxarı hissədə: Allah, Aysoltan, 992-ci il. Sağ tərəfində III Sənduqədəki mətn təkrar olunur.

IX Sənduqə: III sənduqədəki dini mətn yazılmışdır. Daha sonra Məhəmmədqulunun oğlu Vəli bəyin oğlu İbrahim.

Bir cavan nazəninin məskənidir bu məzar, Eyləmiş nazik tənin xak ilə yeksan ruzigar. Daşı yazdı Vəli 989. – qeydi vardır.

X Sənduqə


Üst tərəfində: Allah. Kərəm oğlu Mahmud. Tərəflərində digər sənduqələrdəki dini mətn vardır.

XI Sənduqə (1,35 x 0,41 x 0,32 m.)

Sənduqənin üstündə yazı oxunmur. Tərəflərində digər Sənduqələrdəki dini mətn təkrar olunur.

XII Sənduqə

Nurunun oğlu Şahnəzər. Min yedinci il. Tərəflərində digər Sənduqələrdəki dini mətn təkrar olunur.



Urud qəbiristanlığında
I sənduqə (h. 883-cü il)



Urud qəbiristanlığında
II sənduqə (h. 963-cü il)



Urud qəbiristanlığında III sənduqə (h. 989-cü il)




Urud qəbiristanlığında IV sənduqə (h. 983-cü il)




Urud qəbiristanlığında V sənduqə (h. 986-ci il)



Urud qəbiristanlığında VI sənduqə (h. 909-cu il)



Urud qəbiristanlığında VII sənduqə (h. 936-ci il)



Urud qəbiristanlığında VIII sənduqə (h. 992-ci il)

I Qoç heykəlli abidə (1,12 x 0,67 m.)

Qoçun üstünə salınmış örtüyün haşiyəsində: Di gəl ki, yarı gör-düm gözü yaşlı, sözü qanlı. Yoxdu bu dərdimə çarə...

... oğlu İftixar. 986

Sağ tərəfdə: Allah, Məhəmməd, Əli. Ağvan nəslindəndir.

II Qoç heykəlli abidə (1,12 x 0,67 m.)

Bir cavan nazəninin məskənidir bu məzar, Eyləmiş nazik tənin xak ilə yeksan ruzigar. 986. İmamqulunun oğlu Çələbi

Sol tərəfdə ov səhnəsi təsvir olunmuşdur.

III Qoç heykəlli abidə (1,22 x 0,85 m.)

Sağ tərəfdə: Səfər Qulu 993.

Sol tərəfində xalçaçılıqla əlaqədar təsvirlər vardır.

IV Qoç heykəlli abidə

Sağ tərəfdə dini mətn. Üst tərəfdə: Allah, Məhəmməd, Əli.

Sol tərəfdə: Salavat. Dəri xəstəliyindən vəfat etmişdir. İsgəndərin oğlu Fəxr. 1019.



*Urud qəbiristanlığında
IV Qoç heykəlli abidə (h. 1019-cu il)*

6.2. Zəngəzurda mərasim adətləri

Zəngəzurun adət-ənənələrinin formalaşmasında yerləşdiyi bölgənin dağlıq və dağətəyi təbiəti, etnokulturoloji zənginliyi, qonşu Naxçıvan, Qarabağ və Təbriz-Qaradağ mahallarının təsiri böyük rol oynamışdır. Bölğənin azərbaycanlı əhalisinin mərasim tədbirləri, xeyir-şər adətləti təxminən oxşar olduğundan bu kitabda Zəngəzurun ən qədim kəndlərindən biri olan Urud kəndinin misalında bölgənin mərasim və adət-ənənə xüsusiyətlərinə nəzər yetirməyə çalışacaqıq. Urud kəndinin toy-yas mərasimləri regionun azərbaycanlı əhalisinin mərasimlərinin tərkib hissəsi olaraq Zəngəzurun, qismən də Qarabağ və Naxçıvan camaatının adət-ənənələrini özündə qoruyub saxlayırdı. Urud balaca bir kənd olduğundan camaatın xeyir-şəri bir idi. Toy bütün kəndin sevinci, yas bütün kəndin kədəri idi. Toyu da, yası da elliklə yola verirdilər.

Yas mərasimi

Yas mərasimi islam dininin qaydalarına mümkün qədər əməl edilməklə real şəraitə uyğunlaşdırılaraq nisbətən sadələşdirilmiş şəkildə keçirilirdi. Urudun yas məclislərini uzun illər Seyid Mirismayı ağa, Molla Tarış, Molla Məhəmməd, son 20 ildə isə Seyid Mirış ağsaqqal kimi qabağa düşərək islam dininin buyruğunca, milli adət-ənənələrimizə uyğun olaraq yola vermişlər. Urudluların Bakıda, Sumqayıtda və digər yerlərdə çoxlu qohum-əqrəbaları olduğundan dəfn adətən ölümdən bir gün, gün yarım sonra saat 13-15 radələrində keçirilərdi.

Son illərə qədər dəfn günündə qadınlar da kişilərlə bərabər qəbiristanlığa gedib öz əzizlərini son mənzilə yola salırdılar. Sonralar islam dininin yasaq buyurduğu bu adət Seyid Mirış ağa tərəfindən məqbul sayılmadı. Bir mühüm xüsusiyəti də qeyd etmək lazımdır ki, Urudda cənaza evdən qəbiristanlığa kimi ciyində aparılırdı. Dəfn

günü qəbiristandan qayıdanдан sonra ehsan (*bozbaş, bəzi hallarda isə plov*) verilərdi.

Mərhumun üçü, yeddisi, qırxi mütləq qeyd olunardı, cümə axşamlarının saxlanması mütləq sayılmırkı – yas sahibinin imkanından asılı olaraq fərdi qaydada müəyyən edilirdi. Ailəyə yaxın adamlar cümə axşamının saxlanılıb-saxlanılmamasından asılı olmayaraq mərhumun qırxi çıxana qədər növbə ilə hər axşam yas sahibinə baş çəkir, onunla birgə yatası vaxtına qədər oturaraq bu gəlimli-gedimli dünyadan, son ucu ölümlü dünyadan söhbət açaraq ev sahibinə həmdərd olurdular.

Mərhumun üçündə qəbirqazanlar, mərhumu yuyub-götürənlər xüsusi olaraq ehsana dəvət edilirdilər. Onu da qeyd etmək lazımdır ki, dəfn mərasimi ilə bağlı bütün xidmətlər – mollanın xidməti də daxil olmaqla – təmənnasız olaraq həyata keçirilərdi. Mərhumun yeddisi günü yaxın qohumlar və dəfnə, üçə çatmayanlar başsağlığına gələrlər. Mərhumun həm üçündə, həm də yeddisində qəbiristanlığa gedilib “Yasin” oxunardı.

Dəfn günü, yaxud mərhumun üçündə Molla tərəfindən dəfnin Qırxi günü elan edilərdi. Qırxa heç kəsi xüsusi olaraq çağırılmazdır.

Urudda “**Qara bayram**” “Novruz bayramı”ndan 10-15 gün əvvəl keçirilərdi. İl ərzində neçə adam vəfat ediblər bütün kənd camaati (*əsasən qadınlar*) növbə ilə həmin evləri gəzərdilər, ev sahibini yasdan çıxardılar. Qadınlar Qara bayrama gedəndə hər kəs öz imkanınca xonça düzəldib (*yumurta (boyanmamış), qənd, pesok, halva, alma, cəviz, konfet və s.*) yas sahibinə bayramlıq aparardı. Xonçalar qəbiristanda qəbir üzərinə qoyulub açılır, evdə xəstə yatanların, yetimi olan ailələrin payı çıxıldıldan sonra ev yiyəsi tərəfindən mərasim iştirakçılarına, ətrafda olanlara, yoldan keçənlərə paylanırırdı.

Vəfat edənin 3 yaşlı uşaq, 25 yaşlı gənc, yaxud 100 yaşlı ixtiyar qoca olmasından asılı olmayaraq, mərhumun qırxi çıxana qədər kənddə toy, nişan, yaxud digər şadýanalıq keçirməzdilər. Mərhumun ili çıxmayıbsa, xeyir iş yiyəsi bir neçə ağısqallala onun ailəsinə baş çəkər, quran oxutdurar, yalnız icazə aldıqdan sonra tədarükünü görərdi.

Toy mərasimi

Urudda gənc ailələr əsasən gənclərin qarşılıqlı sevgisi əsasında, qismən isə valideynlərin arzusu nəzərə alınmaqla qurulurdu. Oğlan qızın razılığını aldıqdan sonra öz “dərdini” ya özü birbaşa, ya da dostları vasitəsi ilə anasına çatdırardı (*Urudda atalar ailənin “ağır artilleriyası” sayılırdı və yalnız vəziyyət ciddi şəkil aldıqdan sonra işə qarışardılar*). Oğlanın anası, yaxud bacısı qız evinə “divardibi söhbəti”nə gedərdi. Oğlan tərəfin təklifi qız adamlarına çatdırıldından bir neçə gün sonra oğlanın anası gələcək gəlinin ata evinə, qız anasının “ağzını aramağa” yollanardı. Razılıq varsa, növbəti mərhələ – elçilik başlanardı.

Elçiliyə oğlanın atası və anası, əmi-dayısı və digər ağsaqqallar gedərdilər (*10 nəfərə qədər*). Təxminən o qədər də adam qız tərəfdən yiğişardı.

Əvvəllər elçiliyə bir yaylıq aparardılar, əgər razılıq əldə edildən disə, oğlanın anası yaylığı gələcək gəlinin başına örtərdi. Son illərdə də yaylıq, yaxud bir nazik üzük aparardılar.

Elçilikdə adətən obrazlı, bənzətmələrlə, yarızarafat-yarıcıiddi söhbət aparılırdı. Çox güman ki, razılıq əldə olunmayacağı halda pərtlik yaranmasın deyə söhbətin tonu əvvəlcədən bu cür seçilirdi.

Hər şey çaydan başlayardı. Ev yiyəsi süfrəyə çay gətirər, qonaqlar əllərini çaya uzatmazdılar. “Çayımıza – çörəyimizə nə gəlib, gəlinimizə məəttəlik” və s. bu yönədə söhbətlər məclisi şirinləşdirirdi.

Qız tərəfin ağsaqqalı “Allah xeyir versin, ağızınızı şirin eləyin” dedikdən sonra şirin çay içilərdi.

Çay süfrəsindən sonra stola yemək-içmək gətirilərdi.

Onu da qeyd eləmək lazımdır ki, əgər razılıq əldə edilmirdisə belə, qız evinin adamları qonaqları yemək-içməksiz yola salmazdı.

Elçiliyin bütün xərclərini qız evi çəkərdi.

Elçilikdən sonra **nişan mərasimi** gəlirdi.

Nişanın xərclərini oğlan evi, bir qayda olaraq natura şəklində çəkirdi. Qızıl nişan üzüyü, qızla lazım olacaq nə qədər geyim və bəzək

əşyaları var idisə, nişanda oğlan evi xüsusi dəm-dəsgahla qız evinə aparardı. Bircə ayaqqabı aparmazdı. Ayaqqabı sıxıntı, darisqallılıq rəmzi sayıldığı üçün. Əslində ayaqqabı aparmamağın qədim mənəsi bəlkə də, qızın geyinib qaçmaması ilə bağlı idi.

Nişana qonaqları qız evi dəvət edərdi. Qonaq deyəndə, əslində kəndin bütün qız-gəlini nişanın iştirakçısı olardı. Hər adam bir xonça gətirərdi. Xonçanın içində şirniyyat, parça, gəlin üçün yüngül paltar qoyulardı. Nişan musiqinin müşayıti ilə keçirilərdi. Musiqiçiləri dəvət etməyə imkan olmadıqda maqnitafon və patefon da yarayardı.

Nişanda oğlan öz yaxın dostları ilə birgə iştirak edərdi. Üzüyü qızın barmağına oğlan evindən olan qadınlardan biri taxardı.

Nişandan bir müddət sonra oğlan bir, ya iki yaxın dostu ilə birlikdə əvvəlcədən xəbərdarlıq edərək qız evinə tanışlığa gedərdi. Qız evi lazımı hazırlıq görüb qonaqları qəbul edərdi.

Toy ərəfəsində söz kəsdi və paltar biçdi mərasimləri olardı.

Oğlan evinin bir neçə ağsaqqalı toy ərəfəsində qız evinə söz kəsdiyə gedərdi. Söhbət əsnasında paltar biçdidi (qız toyunda) lazım olan xərclərin, yemək-içməyin qədəri müəyyən edilərdi. Adətən qız evi çox yuxarıdan, oğlan evi isə çox aşağıdan başlayar, yarızarafat-yariciddi tonda mübahisə edə-edə razılığa gələrdilər.

Paltar biçdi adətən toydan əvvəlki həftənin içində qız evi tərəfindən keçirilərdi və bu mərasim qız toyunu əvəz edirdi. Paltar biçdi güman ki, vaxtilə hazır pal-paltar olmayan dövrlərin adətidir. Oğlan evi tərəfindən göndərilən parça dərzi tərəfindən rəmzi olaraq mərasim iştirakçılarının qarşısında kəsilərdi (yəni ki, sizin parçanızı qəbul edib gəlin üçün tikirik). Paltar biçdi qız evinin toy mərasimi sayılırdı.

Paltar biçdinin ərzağı oğlan evi tərəfindən, mərasimdən bir gün qabaq göndərilirdi (*təxminən 2-4 qoyun, 1 kisə un, düyü, qənd, 1 qutu yağ, ədvayıyyat və s.*). Qoyunların boğazına qırmızı lent bağlanardı. Ərzağı aparanlara qız evi tərəfindən mütləq xələt verilərdi.

Toy

Urudda toyalar, adətən, ilin yay vaxtları olardı. Bunun başlıca iki səbəbi var idi:

– **Birincisi**, dağlıq yerin iqliminə, təbiətinə görə ilin ən gözəl, ən bərkətli, meyvə-tərəvəzin bol və ucuz olduğu fəsli sayıldılarından Urudda, eləcə də Zəngəzurun bütün kəndlərində toyları adətən yay aylarında, xüsusən iyunun ortalarından avqustun ortalarına qədər keçirirdilər.

– **İkincisi**, qeyd olunduğu kimi, Urud camaatının Bakıda, Sumqayıtda və Azərbaycanın digər yerlərində yaşayan xeyli övladları, qohumları var idi ki, bu “mövsümi” urudlular da adətən yay aylarında məzuniyyət götürərdilər və dincəlmək üçün Soçiya, Kislovodskiyə, Karlovi-Variya deyil, Uruda gələrdilər. Bu səbəbdən də yayda Urud toyları təkcə bir mərasim deyil, çal-çağırlı, əyləncəli kütləvi mədəniyyət hadisəsi kimi qiymətli və maraqlı idi.

Urudda hər yay 8-10, bəzi illərdə isə 15-dən yuxarı toy olardı. Toyalar yazın əvvəlindən planlaşdırılırlar, toy sahibləri öz aralarında hər həftə biri olmaq şərti ilə növbəliliyi razılaşdırardılar.

Toya 110 evin hamısı başdan-başa dəvət olunardı. Hətta toy yiyəsinin kiminləsə küsülülüyü, düşmənçiliyi var idisə də, buna baxma-yaraq, həmin adam da toya dəvət edilərdi. Dəvəti qəbul edib-etməmək isə qarşı tərəfin öz işi idi. Yəni, toya çağırılmamaq toya gəlməməkdən daha böyük qəbahət sayılardı.

Toy 2-3 gün davam edərdi (*adətən, cümə, şənbə və bazar günləri*). Toydan bir-iki gün qabaq çörək bişirmə mərasimi olardı.

Toy çörəyi

400-500 nəfərlik lavaş bişirilərdi. Elə toy məclisi də təxminən bu qədər qonağa hesablanırdı. Çörəyi toy sahibi tərəfindən əvvəlcədən dəvət (*urudlular “təlif” deyərdilər, yəni “təklif” sözünün təhrif olunmuş formasında*) edilən yaxın qohum və qonşu qadınlar 1-2 günə bişirib qurtarardılar. Çörəyi bişirənin hər birinə xələt verilərdi.

Yaxın qohumlar-dostlar (*adətən, qadınlar*) çörək üstə çağırıldılardı. Çörək üstə gələn hər kəs xələt (*son vaxtlar həm də pul*) gətirərdi. Yığılan xələt (*və pul*) çörəyi bişirənlərin arasında bərabər bölünərdi.

Bəyi də çörək üstünə dəvət edərdilər. Çörəyi yapan təndir şisinin ucunda, yaxud əppəkyapanın üstündə təzə bəyə çörək uzadırdı. Təzə bəy çörəyi götürüb çörək yapana nəmər (*pul*) verərdi. Nəmərin məbləği əsas deyildi.

Qız evindən çörək üstünə qonaq çağırardılar. Qız evindən 2-3 qadın bəy evinə çörək üstünə gələrdi və çörəkçilərə xələt gətirərdilər. Toy çörəyini bişirib qurtarandan sonra çörəkçilər həslə (yağlı, şirin) qalın bişirib evlərinə aparardılar.

Toy çadırı

Zəngəzur kəndlərində, adətən, üç gün üç gecə toy çalınardı. Toy çadırı toy evinin bağında, yaxud həyətində qurulardı. Cümə günü axşamüstü toy başlayar, gecə saat 1-2-yə kimi davam edərdi. Toya dəvətnamə ilə yalnız bazar gününə – yəni məclis gününə dəvət edərdilər. Qalan iki günün dəvətçisi isə gözünə döndüyüm qara zurna idi.

Elə ki, toy evində İrbahamin qara zurnası dillənirdi, uşaqtan-böyüyə hamı, – kənd camaatı da, qonaq urudlular da böyük məmənuniyyətlə bu dəvəti qəbul edərək toy evinə daşdanırdılar. Artıq axşam saat 7-də toy mağarında uşaq-böyük, qız-gəlin, ağsaqqal-ağbirçəklərin cəm olduğu çal-çağırlı, musiqili, nəgməli, rəqsli, keçəlli-kosalı bir məclis qızışmış olurdu.

Urud toylarında 70-ci illərin ortalarına qədər qara zurna, sonlardan isə gitara, qarmon, klarinet çalınardı. Toybəyi əlində söyündə yumşaq çubuq, qolunda qırmızı lent çal-çağır məclisini idarə edirdi: sıfarişləri qəbul edib növbə ilə məclis iştirakçlarını oynadır, “haşşabəş” çağıraraq toyu şirinləşdirir, özü də oynayanlara qoşularaq toyu qızışdırırırdı.

Şabas məsələsi Urudda bir qədər başqa cür idi; heç vaxt nə yerə, nə də oynayanın başına pul atılmazdı. Oynayanın yaxın adamları

halay vurub oturduqları (*yaxud dayandıqları*) yerə toybəyini çağırıb ona pul verirdilər (əvvəllər 15-20 qəpik, uzaq başı 1 manat, sonralar isə 1-3 manat). Toybəyi isə şabaşı başının üzərinə qaldırıb yelləyər, “haşşabaş, havadarı... (Filankəs)” – qışqıraraq məclisi qızışdırar, şabaşı musiqiçilərin nəmər sandıqçasına atardı.

Musiqi sıfariş verən adam ortaya düşüb oynayan və istədiyi adamları (*onlar da öz növbələrində öz istədikləri adamları*) rəqsə dəvət edərdi. Dəvətsiz heç kəs oynayanlara qoşulmazdı, heç kəs başqasının havasına oynamazdı. Beləcə şənlik məclisi gecə yarıya kimi davam edərdi.

Toy xınası

Toyun birinci axşamı həm də xınayaxdı ilə əlamətdar olardı. Oğlan evində xına hazırlanar, qız-gəlinlər əllərini xınalayardılar. Bəyi xınayaxdıya dəvət edib onun və sağdaş-solduşun çəçələ barmaqlarını xınaya batırardılar. Bəy xına paylayana nəmər verərdi.

Sonra bəyin bacısı bir neçə qız-gəlinlə qız evinə xına aparardılar. Gəlinin ayaq barmaqlarını, əllərini xınaladıqdan sonra qız evindəki bütün qadınları xınayaxdıya dəvət edirdilər. Qız evi xına gətirənlərə xələt verirdi.

Bəyin oğurlanması

Şənbə günü səhər saat 10-11-də yenə də toy çalınar və bütün günü davam edən çalıb-oynamamaq məclisi axşam daha da qızışardı. Bəy öz sağdaş-solduşu ilə birlikdə toy mağarında olurdu, dəfələrlə bəyi və sağdaş-solduşu oynadırdılar. Bəyin sağdaşı evli, solduşu isə subay olardı. Sağdaş-solduş:

- toy mərasiminin əvvəlindən axırınadək bəyi “qoruyurdular”;
- bəylə birlikdə “qazan ağızı açdı”da iştirak edirdilər və nəmər verirdilər;
- qız evindən xonça gətirənlərə nəmər verirdilər;

- bəy tərifində musiqiçilərə nəmər verirdilər;
- bəyin qapısını “gözləyirdilər”.

Şənbə günü toy məclisinin ən çal-çağırlı, məzəli-şənlikli günü olardı. Məhz bu gün bəyi qorumaq daha mühüm əhəmiyyət kəsb edirdi. Sağdıç-solduşun nəzərindən yayılan kimi, bəyi oğurlayıb gizlədirdilər. Adətə görə mühafizəsiz bəyə lap balaca bir uşaq da yaxınlaşa idi, onun dediyi yerə getməyə etiraz edə bilməzdi. Bəyi adətən bəy evindəki, ya-xud qonşudakı tikililərin birində gizlədib qapını bağlayırdılar. Sağdıç və solduşdan nəmər aldıqdan sonra özü də səhnələşdirilmiş bir ciddiy-yətlə danışib razılığa gəldikdən sonra, bəyi “azadlığa” buraxardılar.

Şənbə axşamı bəzi hallarda toyda at yarışması, güləş səhnələri təşkil olunar, kosa bəzəyirdilər. Ancaq şənbə toyunun ən əsas bəzəyi cavanların, qız-gəlinlərin müxtəlif havalarda lap yorulanın rəqs etmələri idi. Məhz bu şənliklərdə oğlanlar adaxlı, analar gəlin seçərdi.

Gəlinin gətirilməsi

Toyun sonuncu günü (*adətən bazar günü*), bəy evinin adamları, qohumlar və qonaqlardan bir dəstə çalğıçıların müşayiəti ilə qız evinə gəlin gətirməyə gedirdilər. Qız-gəlinlər əllərində xonça aparardılar. Xonçada gəlin üçün ayaqqabı və müxtəlif cür şirniyyatlar olurdu.

Qız evinə çatarkən mütləq “Vağzalı” havası çalınır. Oğlan evinin və qız evinin adamları birlikdə 5-10 dəqiqə rəqs etdikdən sonra, bəyin bacısı və digər yaxın qız-gəlinlər evə daxil olaraq gəlini geyindirirdilər. Gəlin geyindikdən sonra bəyin qardaşını, yaxud atasını otağa dəvət edirdilər. O gəlinə xeyir-dua verə-verə, bir qayda olaraq:

Anam-bacım, qız-gəlin,
Əl-ayağı düz gəlin.
Yeddi oğul istərəm,
Bircə dənə qız-gəlin!

Bayatisını oxuya-oxuya belini bağlayırdı.

Gəlinin belini bağlayan kəs gəlinin anasına rəmzi olaraq süd pulu (*100-200 rubl məbləğində*) verərək halalliq alırdı. Bundan sonra

gəlinin bir qoluna bəy, bir qoluna isə bəyin sağdışı girərək onu evdən çıxarardılar.

Gəlini evdən bayırə çıxaranda qız adamlarından biri qapını kəsərək rəmzi mükafat (*hədiyyə, yaxud 10-25 rubl pul*) aldıqdan sonra bəyi və gəlini bayırə buraxardı.

Yenə də “Vağzalı” havası çalınardı və “Vağzalı” sədaları altında gəlini ata evindən çıxarardılar. Toy evləri yaxın olduqda piyada, uzaq olduqda isə əvvəllər atla, 70-ci illərdən sonra isə maşınla bəy evinə yola düşərdilər. Gəlinin ata-anası bəy evinə getməzdi.

Yolboyu kənd uşaqları gəlinin qabağını kəsər, onun qarşısında oynayaraq bəydən nəmər istəyərdilər. Nəmər (*1-3 rubl*) aldıqdan sonra özləri də toy adamlarına qoşularaq bəy evinə gedərdilər.

Gəlin karvanının arxasında isə cehiz maşını gəlirdi. Cehiz yorğan-döşək, gəbə və möişət ləvazimatlarından ibarət olardı. Bəy evində cehiz gətirənlərə mütləq xələt verərdilər.

Bəy evinin həyət qapısında gəlinin ayağı altında qurbanlıq qoç kəsilərdi, evin ağsaqqalı gəlinin alnından öpüb xeyir-dua verirdi, xonçadakı konfetlər göyə atılıraq gəlinin başına səpələnirdi. Bəyin atanاسının üz-başını isə unlayardılar ki, siz daha qocaldınız, cavanlara meydan vermək lazımdır.

1960-65-ci ilə qədər (*yəni pul urudluların həyatının mühüm attributuna çevrilənə qədər*) gəlinin qurbanı kəsildikdən sonra, elə həyətdəcə gələn qonaqlar onun başına toy xələti (*parça, yaylıq, dəsmal, kiçik toxuma-işləmə parça, ev ləvazimatları və s.*) atardılar. Bəy evinin yaxın adamlarından biri uca səslə məclis əhlinə kimin nə nəmər gətirdiyini elan edərdi. Sonralar isə toya gələn ailə başçısı ziyafətin sonunda toy xələti olaraq pul yazdırardı.

Toy ziyafları

Gəlini gətirib bəy evinin həyətində oynadıqdan sonra məclisdə iştirak edənlərin hamısı toy süfrəsinin ətrafında otururdu. Bir çox yerlərdən fərqli olaraq bizim kəndlərimizdə toy ziyaflıtində elə əzəl-

dən ailəvi oturmaq dəb idi. Qadınlar və kişilər – arzu edənlər uşaqlarını da toy ziyaflətinə gətirərlər – eyni vaxtda süfrə arxasında (4-5 cərgə xeyir-şər üçün xiüsüsi düzəldilmiş uzun stolların arxasında) oturaraq məclisin tamadasının idarəsi ilə yeyib-içər, şənlənərdilər. Təxminən altmışinci illərin sonlarından başlayaraq Urud toylarında gəlin bəylə yanaşı məclisin sonuna qədər ziyaflətdə əyləşərdi. Ziyaflə zamanı musiqi çalınar, əsasən muğamat oxunardı, rəqs edilməzdi. Yalnız məclisin sonuna yaxın tamada “bəy oynayanda ucuzluq olar”, – deyərək bəyi və gəlini rəqsə dəvət edərdi. Bəy və gəlin rəqs etdikdə, demək olar ki, ziyaflətdə iştirak edənlərin hamısı bəyin və gəlinin əlinə pul verərdilər (5 manatdan 25 manata qədər) və hərə bir qol da olsa, təzə evlənənlərə oynamağı özünə şərəf bilərdi.

Toy süfrəsi o qədər də zəngin olmazdı və toy sahibinin maddi və ziyyətindən asılı olmayaraq bütün toylarda təxminən eyni xörək – bozbaş və kələm dolması verilərdi. İçkilər isə limonad, “Cermuk” mineral suyu və araq olardı (*təbii ki, araq yalnız kişilərin süfrəsinə verilərdi*).

Məclisin tamadası, adətən, sözü eşidilən ağsaqqallardan biri olardı. Toy ziyaftı 4-5 saat davam edərdi. Ev sahibinin dəvəti ilə hamı bir nəfər kimi süfrə arxasına əyləşər və məclisin sonunda tamada (*adətən tamada yemək-içməyi hazırlayanların və qulluq edənlərin sağlığını qeyd etdikdən sonra*) musiqiçilərdən “Marş” çalmağı xahiş edərdi və bu marşdan sonra bir daha məclis əhli adından toy yiyələrinə xeyir-dua verərək öz istefasını qəbul etməyi xahiş edərdi. Sonda isə yenə hamı bir nəfər kimi durub gedərdilər. Məclis bitməmiş stoldan durub getmək tamadaya və məclis əhlinə hörmətsizlik sayılardı.

Xonça axşamı

Xonça axşamı toyun son axşamı olmaqla bərabər, həm də bu mərasimin ən şüx, məzəli hissəsi sayılardı. Toy ziyaftindən sonra hava qaralana yaxın kənd cavanları məşəl (lopa) hazırlayardılar. Təxminən 25-30 adam (əsasən gənclər və cavan xanımlar) musiqiçilərin müşayiəti ilə piyada qız evinə yollanırlılar.

Alışdırılan məşəllərin şoləsi, gənclərin fit səsləri, “ura” nidaları oynaq musiqiyə xüsusi bir ton verirdi.

Qız evində çox ləngiməzdilər. Xonçaları götürüb kız evindən onlara qoşulan təzə qohumlarla birləşdirildi, bəy evinə qayıdırıldılar.

Ona qədər xonça olardı. Xonçada mütləq bir ədəd bütöv qızardılmış toyuq, bəyə və onun sağdış-solduşuna hədiyyələr və şirniyyat olardı.

Toyuq, özü də bişmiş, təbii ki, yeyilmək üçündür. Ancaq Urudda xonça axşamı ortaya qoyulan toyuğun məsələsi çox uzun olardı. Bu toyuğun ətrafında o qədər çək-çevir edərdilər ki, hərdən adama elə gəlirdi ki, onu ancaq lağ edib gülmək üçün diricə bisirib ortaya qoyublar.

Xonça axşamı bəy sağdış-solduşu ilə stolun baş tərəfində oturub hədiyyələri qəbul edirdi. Xonçaları isə gəlinin yengəsi tərif vura-vura, qiymətə mindirə-mindirə, hədiyyələri bir-bir nümayiş etdirərək məclisə təqdim edirdi. Bəyin sağdış-solduşu isə əsl ekspertlər kimi çıxış edərək, hər hədiyyədə bir nöqsan tapmağa və beləliklə də, qiyməti aşağı salmağa çalışırdılar. Sağdış-solduşun yengə ilə mübahisəsinə tədricən hər iki tərəfin adamları da qoşulurdular.

Bu mərəkədə ən böyük lağ və mübahisə obyekti isə, yuxarıda qeyd etdiyim kimi, toy toyuğu olurdu. Onun ətrafında o qədər çək-çevir salınırdı ki, az qala bişmiş toyuğun özünün də gülməyi gəlirdi.

Bəy tərəfdən biri qayıdırıcı ki, – “Bu toyuğun sağlamlıq arayışı varmı?”

Bir başqası arayışın hansı həkim tərəfindən verildiyini soruşturdu. Bir ayırsı deyirdi ki, bəs bu toyuğun əsli-nəcabəti bəlli deyil, onu toy axşamı yemək qətiyyən yaramaz.

Biri də qayıdırıcı ki, bu, ümumiyyətlə toyuq deyil, xoruzdu. Bütün bəyə arxayı olub, çox nahaq yerə xoruzunuzu kəsmisiniz. Onsuz da xoruzunuzu qoltuğunuza verib yola salacağıq və s.

Gəlin tərəfin adamları isə, başda yengə olmaqla, səbirlə bütün belə “ekspert rəyləri”ni dinləyib əks arqumentlərlə təkzib edirdilər.

Saat yarım, iki saatlıq məzhəkədən sonra, nəhayət ki, razılıq əldə olunurdu, qiymət kəsilirdi və bəy tərəf gəlin tərəfin xonçalarını qəbul edirdi.

Bəy və sağdış-solduş xonçalara görə yengəyə rəmzi pul (*hərəsi 25-30 rubl*) verirdilər.

Sonra xonçalar açılırdı, yeməliləri yeyirdilər, paylamalıları paylayırdılar. Bəy ilə sağdış-solduş isə yengənin təqdimatı ilə öz hədiyyələrini götürürdülər. Xonça axşamı adətən musiqinin müşayıti ilə keçirilər və xonçalar açıldan sonra bəy tərifi olardı.

6.3. Zəngəzurun alban-oğuz abidələri

Biz nadir bir ırsın varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu ırsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmiş, zəngin mədəniyyəti, yüksək mənəviyyati olan ölkəmizin həm dünənində, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır.

HEYDƏR ƏLİYEV

Zəngəzur maddi-mədəniyyət abidələri ilə zəngin bölgələrimizdən biridir. Zəngəzurda Qafqaz Albaniyası dövrünə və Səlcuq-Oğuz mədəniyyənə aid onlarca abidə son vaxtlara qədər qalmaqdır. Bu abidələr içərisində müdafiə qalaları, karvansaraylar, məbədlər, körpüllər, məqbərə, türbə və qəbirüstü abidələr xüsusi memarlıq, etnoqrafik və tarixi əhəmiyyət kəsb edirdi. Zəngəzur bölgəsi Naxçıvan, Təbriz və Qarabağ vilayətləri ilə qonşu olduğundan buradakı tikililərin memarlıq xüsusiyyəti də Arran, Naxçıvan və Təbriz memarlıq məktəblərinin təsirini öz üzərində hiss etmişdir. Əgər Qafqaz Albaniyası dövründə daha çox qalalar və xristian məbədləri inşa olunurdusa, Səlcuq oğuzlarının hakimiyyəti dövründə Zəngəzurda tikilən məscidlər, türbələr, karvansaraylar və körpülər maddi-mədəniyyət abidəsi kimi daha çox diqqəti cəlb edir. Zəngəzurda Qaraqoyunlu və Ağqoyunlu hakimiyyəti dövrünə aid yüzlərlə qoç heykəli qəbirüstü abidələri son dövrlərə qədər tədqiqatçıların diqqəti mərkəzində olmuşdur.

Zəngəzurun dağlıq – dərəli relyefi və iqlim xüsusiyyətləri burada inşa edilən abidələrin əsasən yerli materiallardan, qaya və çay daşlarından istifadə edilərək tikiliməsinə şərtləndirirdi. Bəzi orta əsr müsəlman mədəniyyətinə məxsus abidələrin tikintisində isə çay daşı və kərpicin kombinasiyası arxitektura elementləri kimi nəzərə çarpir. Çox təəssüf ki, Zəngəzurun alban-oğuz abidələri zamanında layiqincə tədqiq olunmamışdır.



Agoğlan məbədi –

Laçın rayonunu Kosalar kəndi ərazisində, Agoğlan çayının sahilində yerləşir. Agoğlan məbədi V-VI əsrlərə aid alban monastırıdır. Bu məbədə Agoğlan qəsri də deyilir.

Möhkəm bazalt daşdan tikilmiş bu möhtə-

şəm monastır məharətli konstruktiv həllinə görə alban xristian memarlığı abidələri içərisində xüsusi yer tutur. Monastır binasının daxili həcmi üç hissədən ibarətdir. Daşlardan hörülülmüş açıq dam örtüyünü saxlayan hündür daş sütunlar silindrik formalı tağbəndlərlə tamamlanır. Məbədin daxili sahəsini işıqlandırmaq üçün divarlarda ensiz və uzunsov pəncərələr vardır.

Abidə müxtəlif dövrlərdə uçqun və dağıntılara məruz qaldığından IX əsrə bu abidə təmir edilərkən özünün ilk bünövrələri olduğu kimi saxlanmış, köhnə divarlar üzərində yeni divarlar tikilmişdir.

Agoğlan məbədi plan baxımından üç nefli olan düzbucaqlı bazi-likə kifayət qədər böyük ölçülərə malikdir: onun uzunluğu 25, eni isə 12,5 metrdir. Kvadrat formalı səkkiz dayaq sütununun – pilonların iki sırası binanın daxili məkanını üç hissəyə bölür.


Agoğlan məbədinin tikilməsi barədə bir çox maraqlı rəvayətlər var. Deyilənə görə, qədim zamanlarda, bu ərazidən keçən gənc bir

səyyah bu yerlərin gözəl təbiətinə məftun olur və burada qəsr tikdirməyi qərara alır. O, ustalar toplayıb xalq könüllülərindən ibarət böyük bir dəstə düzəldib işə başlayır. Bu gənc çox gözəl olduğundan yerli əhalisi onu ağaqlan adlandırırlar. Günlərin bir günü, günorta yeməyinə toplaşan vaxt bir qaranquş (qarğı da deyirlər) aşpazın başına fırlanıb, onun camaata yemək verməsinə mane olmağa çalışır, quşun bu hərəkətinə hamı maraqla tamaşa edir, amma heç kim, heç nə başa düşmür. Birdən qaranquş özünü qaynar qazanın içində atıb öldürür. Bundan hiddətlənən aşpaz yeməyi kənara boşaldan vaxt, qazanın içərisində bir ilan ölüsünün də olduğunu görəndə hamı heyrətdən donub qalır. Qəsrin sahibi bu xilaskar quşun ölüsünü qəsrin yanında təntənəli surətdə basdırır və qəsri Qaranquş qəsri elan edir. Lakin sonralar xalq arasında qəsri tikdirənin xeyirxahlığı şərəfinə Ağaqlan adlandırırlar.

Ağudi qəbirüstü

abidəsi – Ağudi abidəsi Sisyan rayonunun Ağudi kəndində, Sisyan şəhərindən 5 km məsafədə, Ağudi-Sisyan yolunun kənarında yerləşir.

Sisyan rayonunun Ağudi kəndinin qədim tarixini sübut edən – qədim Alban qəbiristanlığının və kilsəsinin qalıqları olan bu yerə Anabat deyilirdi. Anabat – “ana beyit”



sözü qədim Sibir türklərində qəbiristanlıq mənasındadır. Bu kənddə tağlı körpü, qala yeri, alban memarlıq mədəniyyətinə məxsus məşhur “Ağudi qəbirüstü abidəsi” və s. vardır.

Ağudi qəbirüstü abidəsi VII əsr də tikilmişdir. 1400 ilə yaxın tarixi olan bu nəhəng qəbirüstü abidə indiyədək qalmaqdadır. Ağudi abidəsi üç pilləli, daha doğrusu, üç mərtəbəli quruluşa malikdir. Abidənin birinci mərtəbəsi geniş meydançanı xatırladır. Bu meydançanın altında iki giriş qapısı olan tağvari kiçik mağara diqqəti cəlb edir. Meydançanın ətrafında kiçik hasara alınmış, uçulub dağınışmış qəbir yerlərinin nişanələri son vaxtlara kimi saxlanılmışdı. İkinci mərtəbə yanlıarda dördbucaqlı şəkilli iki sütundan və ortada səkkizbucaqlı şəkilli bir sütundan ibarətdir. Hər iki kənar sütun tağvari hörgü vasitəsilə orta sütunla birləşmişdir. Abidənin üçüncü mərtəbəsi gözəl memarlıq quruluşuna malik üç sütundan ibarətdir.

Baba Haci məqbərəsi. Orta əsr Oğuz abidələrinə aid bir məqbərə Meğri rayonunun Nüvədi kəndi yaxınlığındadır. Baba Haci məqbərəsi Kamasi adlanan yaylaq yerində palid meşəliyinin geniş talaşında yerləşir (74, 75). Məqbərənin hündürlüyü 3,5 metr, çevrəsinin diametri 6 metrdir. Divarları yonulmamış vulkan daşlarından, gec məhlulla hörülümdür, qalınlığı 1,14 metrdir. Baba Haci məqbərəsi bayırdan dairəvi, daxildən isə 16 guşəli plandadır. Məqbərənin damında fərqli suvaq qalıqları binanın bir neçə dəfə təmir olunduğunu göstərir. Məqbərənin içərisində yan-yana üç qəbir vardır. Ortadakı qəbirlərin üzərində qoç heykəli qəbirüstü abidəsi vardır. Məqbərə divarları və qəbirlərin heç birinin üzərində yazı və tarix yoxdur. Xalq arasında yayılmış rəvayətə görə, bu məqbərə Babəkə məxsusdur.

Bartaz qız qalası – Orta əsrlərə məxsus olan bu qala Zəngilan rayonunun Bartaz kəndi ilə Vejnəli kəndi arasındaki yüksəklikdə inşa olunmuşdur. Qala əsasən müşahidə məntəqəsi rolunu oynamışdır. Çünkü, yoldan xeyli aralı və dağ yüksəkliyində tikilən və bir o qədər də böyük olmayan belə qala nə sığınacaq, nə də müdafiə istehkamı rolunu oynaya bilməzdi. Orta əsr müdafiə qalaları və sığınacaqlar hündür və geniş bir ərazidə inşa edilir və ətrafi ya təbii maneələrlə mühafizə edilir, ya da qalanın ətrafına hündür divar çəkilir, bürclər ucaldılırıldı. Burada biz onlara təsadüf etmirik. Bunlara əsasən Bartaz qız qalasının müşahidə məntəqəsi rolü oynaması öz təsdiqini tapır.

Buğakar piri – Mığrı rayonunda Ələngəz dağının ətəyində yerləşən bir məqbərədir. Yerli camaat bu məqbərənin Babəklə döyüşdə öldürülmiş ərəb sərkərdəsi Buğa Əl-Kəbirə məxsus olduğunu deyirlər. Ermənilər məqbərəni Buğakar (“kar” ermənicə daş deməkdir – M.U.), azərbaycanlılar, o cümlədən Ordubad camaati “Buğakəbir” adlandırırlar. Məqbərənin qapısında yazılıb: “Ziyarət edirəm Sultan Seyid Əhməd ağa imam Museyi Kazım oğlunu illəllah” (76, 17).



Cicimli qəbirüstü abidəsi – Laçın rayonunun Cicimli kəndində qədim kurqanlar, qədim qəbiristanlıqda olan çoban daşı. Yuxarı Cicimlidə Cicim ocağı adlı qəbir-pir mövcuddur.

Dəmirçilər türbəsi – Qubadlı rayonunun Dəmirçilər kəndində XIV əsrə aid iki türbə.

Onlardan birincisi Ağaçayın sağ sahilində yerləşir. Türbə planda səkkizbucaqlı formadadır (bir tərəfi 1,9 m). İçəridə qapı gözü qarşısındakı üzdə kiçik mehrab tağçası quraşdırılıb. İç divarlar yaxşı yonulmuş daşlarla üzlənib.

Türbənin bütün xarici üzləri Elxanilər dövrünün Arazboyu türbələri üçün səciyyəvi olan çıyinli dayaz tağlar şəklində işlənib. Şərq və qərb tağcalarının ortasında kiçik pəncərə gözləri qoyulub.

Türbənin iç hündürlüyü 4,5 metrdir. Qapı gözü yer səviyyəsin-dən 1,2 metr yüksəklikdədir. Türbənin 5 metrə yaxın olan prizmatik korpusu səkkizüzlü piramidalı günbəzlə örtülmüşdür. Bu günbəzlə iç sferik günbəzin arası boş küplərlə doldurulmuşdur.



İkinci türbə də Ağaçayın sağ sahil yamacının yanında, Dəmirçilər və Dondarlı kəndləri arasındadır. Əlverişli yerinə görə türbə hətta uzaq yerlərdən də yaxşı görünür. Onun da planı səkkizbucaqlı formadadır (bir tərəfi xaricdə 2,03 metr, daxildə 1,4 metrdir). Ti-kinti materialı, inşaat texnikası və memarlıq həllinə görə, bu abidə birinci türbə ilə eynidir. Yalnız ikinci türbənin ölçüləri bir qədər iri (üst kamerasının iç ölçüsü 6,2 metr, korpusun yerdən hündürlüyü 6,9 metrdir), xarici üzlərindəki ciyinli dayaz tağcaların forması isə bir qədər fərqlidir. Bu türbələrin hər ikisi XIII-XIV əsrlərin abidələri hesab edilir.

Dondarlı məscidi – Qubadlı rayonunun Dondarlı kəndində 1732-ci ildə Nadir şah tərəfindən inşa etdirilmişdir. Həmin vaxt Şirvandan Zəngəzura gələn Nadir şah tikdirdiyi bu məsciddə ibadət etmişdir. Nadir şahın ordusundan qalan bir şəcərə 1916-cı ilə kimi həmin məscidin fəaliyyətini davam etdirmişdir.

Sovet hökuməti tərəfindən repressiya olunmuş Azərbaycanın tanınmış ziyalısı Bəhlul Əfəndi (Bəhlul Behçət) bu nəsildəndir. Onun nəvəsi Həmidullah Əfəndiyev ruhani təhsili almışdır və indi də dini fəaliyyətlə məşğuldur.

Göy qala – Qubadlı rayonunun Əliquluuşağı-Davudlu yolunun 5 km-liyində Bərgüşad çayının sağ və sol sahillərində üz-üzə nəhəng qayalar üzərində iki istehkam abidə qalığı vardır.

Birincisi çayın sağ sahilində, çaydan min metr hündürlükdə, sənki Şuşa şəhərinin mövqeyi ilə eyni olan çox bərk əhəng daşlarının üzərindədir. Yalnız bir yerdən örtülü keçid yolu olan bu maili ərazidə su toplamaq üçün ovdan, tikilinin olduğu sahənin ən hündür zirvəsində isə betonlaşmış qayalar, insan qüvvəsinə uyğun olmayan böyük daşlardan tikilmiş divarlar hələ də qalmaqdadır. Ərazinin tək bir giriş yolu vardır ki, burada da yalnız tək-tək hərəkət mümkündür.

İkincisi çayın əks tərəfində, yüz metrdən hündür olan boz-yaşıl qranit təpənin üzərində olan tikili qalıqlarından ibarətdir. Qalaya yalnız tək-tək çıxmış mümkün ki, bu da xüsusi fiziki hazırlılıq tələb edir. Burada yalnız istehkam tikilinin qalığı vardır.

Hacallı dairəvi bürcü (XIV əsr) – Zəngilan rayonunun Hacallı kəndində orta əsrlərə məxsus abidə. Dairəvi bürc tarixi-memarlıq abidələri kimi qorunurdu. Abidə Məmmədbəyli və Şərifan türbələrindən fərqli olaraq səkkizgöşəli deyil, dairəvi formada idi. Bürcün dəqiqlik təkilmə tarixi məlum deyil. Onun XIV əsrədə inşa edildiyi ehtimal olunur. Burada orta əsrlərə aid kəhriz, karavansara qalığı və məscid də mövcud olmuşdur.

Hacı Bədəl körpüsü – Qubadlı rayonunun Dəmirçilər kəndində XIX əsrə məxsus bir tağlı köprü. Dəmirçilər kənd sakini, mömin və xeyriyyəçi insan olan Hacı Bədəl tərəfindən Ağa çayı üzərində tikdirilmişdir. Körpünün inşasında put daşdan (xüsusi bəzək vurmaqla), əhəng və yumurta sarısından istifadə olunmuşdur. Bu köprü 15 kəndin rayon mərkəzi ilə əlaqəsini bərpa etmişdir. Bu tarixi abidə də 31 avqust 1993-cü ilə qədər olduğu kimi qalırdı.



Həmzə Sultan Sarayı – Laçın rayonunun Hüsülü kəndində yerləşən qəsr-abidə. Bu kənd Qaraçorlu tayfasının başçısı Həmzə Sultana məxsus olmuşdur. Kəndin adı 1931-ci ildə dəyişdirilərək kommunist fəali Hüsü Hacıyevin şərəfinə Hüsülü adlandırılmışdır. Həmzə Sultan XX əsrin əvvəllərində Zəngəzurun və Qarabağın erməni daşnaklarından müdafiə

olunmasında böyük qəhrəmanlıqlar göstərmiş Sultan bəy və Xosrov bəy sultanovlarının ulu babasıdır.

Sarayın tikilmə tarixi 1761-ci ilə ehtimal edilir. Sarayın ümumi mənzərəsindən aydın olur ki, qəsrin hündür qülləsi olub. Qəsrin cənub tərəfinin küncündə giriş qapısı var idi. Gözəl tağlı tavanları qalın yan divarlara bərkidilən saray ikimərtəbəlidir. Saray geniş və böyük zala xeyli sayda yardımçı otaqlara və divanxanaya malikdir. Sarayın qapı və pəncərələri incə işləmələrlə qoz ağacından hazırlanıb. Bina-nın tikintisində şərq memarlıq ənənələrindən geniş istifadə edilib. Ehtimala görə burada sultanlıq 1700-cü ildə yaranıb və Zəngəzur vilayətinin böyük bir hissəsini idarə edib. Saray binası yerli daşlardan və gəc-əhəng qatışığından inşa edilib.

Xanazir piri – Zəngilan rayonunun Bartaz kəndində ziyarətgah. Yerli əhali bu ziyarətgahı pir kimi tanıyb oraya niyyətə gəlir, qurban kəsirdi. Yerli sakinlərin məlumatına görə ziyarətgahda uyuyan 8-ci imam Əliyyən Rzanın nəslindəndir.

Qafan qalası – Qafan rayonunda qədim müdafiə qalası, istehkam. Giğι və Oxçu çaylarının birləşdiyi Zeyvə kəndindən 2000 m. yüksəklikdə dağın üzərində və qarşidakı Quşçulu kəndində üzbəüz tikilmiş bu qalaların III-IV əsrlərdə tikildiyi güman olunur. İstehkam sildirrim qayaların üzərində üzbəüz tikilmiş iki qala kompleksindən ibarət olmuşdur. Yerli əhali bu qalanı Bəzz qalası, yaxud Babək qalası da adlandırır. Babəkin son döyüşlərinin birinin bu qalada aparıldığı ehtimal olunur (240).

Qarakilsə, yaxud müqəddəs Qriqori məbədi. Sisyan rayonu-nun mərkəzində hündür bir təpəlikdə salınmış bu monumental məbəd VI-VII əsrlərdə inşa edilmişdir. Xristianlığın diofizit məhzəbinə biət edən albanların yaratdığı ən gözəl dini abidələrdən sayılan bu məbəd qara, yonulmuş bazalt daşdan tikildiyinə görə Qarakilsə adlandırılmışdır. Maraqlıdır ki, son vaxtlara qədər Sisyan erməniləri də bu məbədə azəri türklərinin dili ilə “Qarakilsə” deyirdilər. Tarixi mənbələrə görə Qarakilsə məbədi xristianlıqdan əvvəl bu bölgədə mövcud olmuş, bütərəst məbədinin yerində tikilmişdir.

Kilsənin o vaxtkı Sünik knyazı Kaozatın sifarişi və vəsaiti ilə tikildiyi söylənilir. Binanın içərisində divarda Kaozatın daş üzərində şəkli həkk olunmuşdur. Kaozatın dar, badama bənzər qıpçaq gözü adamin diqqətini cəlb edir. Maraqlıdır ki, Müqəddəs Teodorosun və onun yanında o vaxtkı Sünik yepiskopu Hovsepin şəkillərindəki sifət və göz quruluşu da qıpçaq tiplidir. Bu ya doğrudan da, onların alban-türk mənşəli olduğunu, ya da memarın türk soylu olduğunu göstərən güclü bir detaldır (78).

Məlumdur ki, o dövrdə Sünik kilsələri diofizit alban kilsələri qrupuna daxil idi və iyerarxiya baxımından Albaniya katalikosluğuna tabe idi. Buna görə də Qarakilsənin arxitekturasında digər alban məbədlərində və bir çox Bizans kilsələrində işlənilən üslub və ornamentlər geniş yer tutur. Qarakilsənin səkkiz guşə şəklində tikilməsi və dam örtüyünün qübbə şəkilli olması isə, çox güman ki, qədim türklərin Tibetdən gətirdikləri tanrıçılıq kultu ilə bağlıdır.

Qarakilsə məbədinin cənubdan və qərbdən olmaqla iki qapısı, hər divarda üç pəncərəsi vardır. Yan divarlardakı pəncərələr üçbucaq formasındadır. Məbədin iç divarlarında “İncil”dən çoxlu təsvirlər öz əksini tapmışdır.

Qarakilsə məbədi 1931-ci ildə Sisyanda baş vermiş zəlzələ nəticəsində qismən dağılsa da, sonra bərpa edilmiş və 1961-ci ildən erməni-qriqorian kilsəsi kimi fəaliyyət göstərir (78).

Mahrizlı məscidi – Qubadlı rayonunun Mahruzlu kəndində X-XI əsrдə Kərbəlayi Mirəli və Kərbəlayi Səməd Kərbəlaya gedib gələndən sonra Mahruzlu kəndində inşa etdirmişlər.



İşgala qədər məscid yararlı vəziyyətdə qalırdı. Sovet hökuməti vaxtında anbar kimi istifadə olunan məscid yetmişinci illərdə camaat tərəfindən bərpa olunub.



Məlik Əjdər türbəsi –

Laçın rayonunun Cicimli kəndində, yüksək dağlıq ərazidə yerləşən türbə. Bu abidəyə Cicimli türbəsi də deyilir. XII-XIII əsrlərdə inşa edildiyi güman edilən bu türbənin digər Azərbaycan türbələrinindən fərqi onun məhz həcm quruluşundadır. Planda səkkizbucaqlı quruluşda olsa da, Məlik Əjdər türbəsi xaricdən həndəsi bir həcm kimi deyil, tamamilə başqa bir

plastik şəkildə qavranılır. Çünkü türbənin divarları şaquli xətlərlə həll edilməmiş, abidənin tilləri əyri xətlə işlənmiş, türbənin silueti yumşaq cizgilərlə çərçivələnmişdir. Məlik Əjdər türbəsinin ümumi şəkli parabolani xatırladır.

Xalq memarlığının folklor elementlərini daşıyan bu abidənin memarlıq səciyyəsində ənənəvi səkkizbucaqlı türbələrdən uzaqlaşaraq, tamamilə fərdi bir memarlıq surətinin yarandığı görünür. Heç də təəccübülu deyildir ki, bunun ümumi görünüşü, obrazı köçəri xalqların yurdunu xatırladır. Yaşayış tikintiləri ilə başqa tikintilər, xüsusilə xatırə tikintiləri arasında mənşə etibarilə əlaqə olması memarlıq tərəfində təsadüf olunan, daha doğrusu geniş yayılan bir hadisədir.

Məlik Əjdər türbəsinin daha bir maraqlı xüsusiyyəti onun giriş qapısından yuxarı və giriş qapısının sağ və sol tərəflərində yonulmuş daş oymalarıdır. Bu daş oymaları hər 3 halda öküzü təsvir etdiyi görünür. Son dərəcə ekspressiv vəziyyətdə rəsm edilmiş bu öküz təsvirləri

Azərbaycanda heyvan təsvirlərinin ehtimal ediləndən daha geniş yayıldığı göstərir.

Məlik Əjdər türbəsinin üzərində kitabə olmadığından, onun nə vaxt inşa edildiyini təyin etmək çətindir. Məlik Əjdər abidəsini görmüş və ilk dəfə nəşr etmiş İ.Şeblikin bu binanın Səlcuqlular dövrünə aid olduğunu qeyd edir. Bu da onun təxminən XII əsrə yaxud XIII əsrin əvvəllərində tikildiyini güman etməyə əsas verir.

Məmər məscidi –

Qubadlı rayonunun Məmər kəndində XVIII əsrə inşa edilmiş məscid var. Sovet dövrünə dək fəaliyyət göstərmişdir. Anbar binası ki mi istifadə olunan həmin məscid müstəqillik əldə edildikdən sonra yenidən ibadət yerinə çevrilmişdi.



Məmmədbəyli türbəsi – Zəngilan rayonunun Məmmədbəyli kəndində məşhur orta əsr Azərbaycan memarı Əli Məcməddin tərəfindən tikilmiş (1305) səkkiz güləşli türbə. Türbədə Yəhya ibn Məhəmməd əl-Hac adlı şəxs dəfn edilmişdir.

Türbə dövrümüzədək salamat gəlib çatan türk islam mədəniyyətinə məxsus abidələrdəndir. Tikili piramidal günbəzlərlə örtülmüş səkkizgüləşli prizmadan ibarətdir. Günbəzin yuxarı hissəsi azca dağlımışdır. Sadə işlənmiş əsas qapının üzü abidənin şimal-qərb tərəfindədir. Bina səkkiztillidir və səkkiztilli piramida çadırı ilə örtülmüşdür. Eni 76 santimetr, hündürlüyü 88 santimetr olan düzbucaqlı qapı yeri şimal-qərb tili üzərində olub yer səthindən xeyli hündürə qaldırılmışdır. Türbə yonulmuş ağ daşdan tikilmişdir, lakin pərvəz tünd rəngli daşdan hörülmüşdür. Orada yeraltı sərdabə də mövcuddur. Məmmədbəyli türbəsi Azərbaycanın bürcvari türbələrinə bənzəyir.

Abidənin karnizi qara rəngli daşdan işlənmişdir. Abidənin inşasında əsas tikinti materialı kimi çay daşından istifadə edilmişdir. Kərpic tikintilərdə olduğu kimi bu türbənin divarı yüksəkçi kütləyə və üzlüyə bölünmür. Üzlük, eyni zamanda divarın əsas hissəsini təşkil edir. Üst kamera divarının qalınlığı 86 santimetr olub, iki cərgədən ibarətdir. O, daxildən və xaricdən üzlük daşlarla hörülülmüşdür. Onların arası boş saxlanılmış, sonra məhlulla doldurulmuşdur. Bu cür tikintiyə Azərbaycanın başqa türbələrində də rast gəlinir. Türbənin üst günbəzini tikərkən də bu texnikadan istifadə olunmuşdur. Burada da günbəz iki qatdır. Daxili günbəz sferik, xarici günbəz isə piramidal formadadır. Onların da arası məhlulla doldurulmuşdur. Kəndin yaşlı adamlarının dediyinə görə, bu abidədən Həkəri çayının digər sahilində yerləşən Şərifan kəndinə yeraltı tunel var imiş.



Bu müqəddəs ocaq kəndin ən hündür yerində, yaşıllıqlar arasında yerləşir. Abidə haqqında ilkin məlumatı XX əsrin 40-ci illərin də rus tarixçisi İ.P.Şeblikin vermişdir. O, Araz və Həkəri çaylarının hövzəsindəki abidələrdən danışarkən, Füzuli rayonundakı Mir Əli, Qubadlı rayonundakı Dəmirçilər kəndi yaxınlığında küt türbəni və başqa abidələri təsvir etmişdir. Lakin Məmmədbəyli türbəsi memarlıq quruluşu cəhətdən həmin türbələrə bənzəmədiyi üçün

onun təsvirini olduğu kimi verməmişdi.

1975-ci ildə ilk dəfə yeraltı sahə təmizlənmiş və türbənin sərdabəsi üzə çıxarılmışdır. Sərdabə 2,95 m. x 3,30 m. ölçülü düzbucaq

şəkilli plana malikdir. O, 190 santimetr hündürlükdə tağla örtülmüşdür. Sərdabəyə giriş qərb tərəfdəndir.


Sərdabənin döşəməsi yaxşı cilalanmış daşlarla hörülmüşdür. Orta əsrlərdə belə türbələr adətən feodal əyanların, maddi durumu yaxşı olan və eyni zamanda tanınmış şəxslərin qəbri üstündə ucaldılmış.

Türbənin maraqlı və orijinal kitabəsi vardır. Adı sıradan çıxıb sətirdən yuxarı qaldırılmış kəlmələr, pozulub getmiş, lakin izi qalmış sözlər çətinliklə oxunur. Kitabə qapı yerindən yuxarı qövsvari çatılmış bütöv daş üzərində həkk olunmuşdur. Ölçüsü 1,45 m. x 0,90 m.-dir. Daşın yuxarı hissəsi 21 santimetr enində kitabə motivi ilə haşiyələnmişdir. Nəsx xətti ilə yazılmış altı sətirlik ərəbdilli kitabə oyma üsulunda yazılmışdır. Dörd sətirdə “Qurani-Kərim”dən ayələr verilir. İki sətirdə, türbənin Məhəmməd əl-Hacın oğlu Yəhyanın şərəfinə hicri tarixi ilə 704-cü ildə (miladi 1305-ci il) tikildiyi göstərilmişdir.

Binanın memarı və bənnası XIV əsrə İpək yolu üzərindəki bütün abidələri yaratmış Əli Məcdəddindir. Kitabədə göstərilən “Əl-Hac” ləqəbi bütün orta əsrlər dövründə dövlət xadimlərinə verilərmiş.

Mığrı qalası – Zəngəzurda analoqu olmayan müdafiə istehkam xarakterli qalalardan biri də Mığrı qalası idi. Meğri şəhərinin şimal hissəsində dağ təpələri üzərində nal formasında inşa edilmiş qalanın divarları yönülməmiş, hamarlanmamış qranit daşlarından və gil palçıqla hörülmüşdür. Qalanın bir hissəsini də sıldırımlı qalalar, dağlar, təbii hasar kimi qoruyurdu. Altıbürclü bu qala haqqında 1083-cü ildə ilk dəfə məlumat verilmişdir (244).

XVIII əsrə qala tamamilə yenidən bərpa olunmuşdur. Qalanın 6 bürcü (dördü dairəvi, ikisi düzbucaqlı) Meğri şəhərinin Böyük məhlə deyilən hissəsinin şimalında dağın təpələri üzərində nal formasında düzülərək, qəsəbəni dövrələmişdir.



Qalanın bayırdañ hasarı yoxdur, onun ətrafindakı sıldırıñ qayalı dağlar təbii hasar rolunu oynayır.

Qalanın ön divarları boyunca atəş açmaq üçün çoxlu sayıda mazqallar vardır. Öz quruluşu baxımına görə Zəngəzurda analoqu olmayan müdafiə-istehkam xarakterli tikilidir (47, 450).



dən ayıran hərbi-strateji baxımdan çox əhəmiyyətli bir mövqedə yerləşmişdir.

Qalanın inşa olunma tarixi VI-VII əsrlərə aid edilir. Oxçu qalası Zəngəzurdakı beş Babək qalasından biridir. Büyük Azərbaycan sərkərdəsinin son döyüşlərindən birinin bu qalada baş verdiyi güman edilir. Qalanın tədqiqi göstərir ki, bu, istehkam xarakterli tikili olmuşdur.

Son vaxtlara kimi Oxçu qalasının 17 bürcü qalmaqdır idi. Ümumiyyətlə, qalanın 26-27 bürcü olduğu güman edilir. Qalanın iki tərəfi sıldırıñ, digər iki tərəfi isə ikiqat hasar divarları vasitəsilə ətraf ərazilərdən ayrıılır. Oxçu qalası vulkanik yonulmamış daşlarla, əhəng məhlulu vasitəsilə tikilmişdir. Bu qala ilə üzvbəüz Oxçu çayının digər sahilində başqa bir (çox güman ki, keşikçi) qalanın qalıqları vardır.

Oxçu qalası uzun illər Sünikin mərkəzi kimi fəaliyyət göstəmişdir. Qala 1170-ci ildə Səlcuq türkləri tərəfindən alınan zaman dağıdılsa da, sonralar yenidən bərpa olunmuşdur.

Oğlan-qız daşı – Qubadlı rayonunun Dəmirçilər kəndində ziya-rətgah. İnsan figuruna bənzər qoşa daşdan ibarət təbiət abidəsi. Rəvayətə görə, tarixi bilinməyən bu abidə bir-birini sevən iki gəncin şər-

Oxçu qalası (erməni mənbələrində “Baqaberd”)

– Qafan rayonunda Oxçuçay və Kığı çaylarının qovuşan yerində Novruz-yurd adlı hündür bir təpəliyin üstündədir. Bu qala Zəngəzurun iki zirvəsini – Xustub və Gəzbel dağ zirvələrini bir-birin-

qüvvələrə qarşı mübarizəsi nəticəsində yaranmışdır. Məhəbbətlərinə sadıq qalmaq və şər qüvvələrdən xilas olmaq üçün öz istəkləri ilə Allah tərəfindən daşa döndərilmişlər.

Pir Davidan – Qafan rayonunun Pirdavidan kəndində ziyarətgah. Bəzi müəlliflərə görə, xürrəmilər hərəkatının başçısı (807-816-cı illər) Cavidanın qəbri orada yerləşirdi (74, 89). Görkəmli Azərbaycan ədi-bi Məmməd Səid Ordubadi “Qanlı sənələr” əsərində Pirdavidan kəndinin və məqbərəsinin İmam Rzanın qardaşı Davudla bağlı olduğunu qeyd edir. Müəllif adı çəkilən əsərdə yazır: “Sığınaqdan aşağı tərəfə gedib Pürdavud kəndinə daxil oldaq. Ən əvvəl İmam Rza həzrətlərinin möhtərəm qardaşı Sultan Davud həzrətlərinin ziyarəti üçün rövzəsinə tərəf yollandıq. Rövzədən yalnız bir quru günbəzdən başqa heç nə qalmayıb. Bütün əşyayı yandırılmışdı. Bələdçinin rəvayətinə görə, Quranları bir-bir odlayıb pəncərələrdən eşiyə atırmışlar. Avropaşa mədəniyyət dərsi vermək iddiasında olan ermənilər burada bir sıra təəssüblər də izhar etmişdilər. Belə ki, İstanbuldan 1901-ci ildə Molla Həsən Əfəndiyə hədiyyə göndərilmiş bir nüsxə, dünya məş-hurlarının təsviri ki, var imiş, Həsən Əfəndi rövzəyə vəqf etmiş idi.

Ermənilər məhz o nüsxədə həzrəti-Məhəmməd Əleyhüssəlam və həzrəti-Ömər rəziyullah xatiri üçün həmən nüsxəni də yandırmış-dilar. Müxtəsər, ziyarətdən sonra soyuğun şiddetindən Pürdavudda tab gətirə bilməyib Oxçu kəndinə keçdik”. Burada müəllifin molla Həsən Əfəndiyə İstanbuldan hədiyyə göndərilmiş qiymətli Quran nüsxəsinin Pir Davud ziyarətgahına bağışlaması barədə verdiyi infor-masiya həmin pirin zamanında həm də çox müqəddəs bir ibadətgah olması fikrini təsdiq edir.

Sultan Davud şıələrin 6-cı imamı Cəfər Sadıqin nəvəsidir. Mən-bələrdə göstərilir ki, Museyi-Kazımın 40 övladı – 23 oğlu, 17 qızı olmuşdur. İmam Əli Rza onun 1-ci oğlu, Davud isə 22-ci oğludur. Əli Rza şıələrin səkkizinci imamıdır. Onun qəbri indi Məşhəddə zi-yarətgahdır. İmam Rzanın kiçik qardaşı Davud isə Qafan ərazisində basdırılmış və məzarı pirə çevrilərək Pirdavudan – Davudun Piri ad-landırılmışdır.



Sadınlar məbədi – Laçın rayonunun Sadınlar kəndində erkən orta əsrlərə aid Alban kilsəsi. Kənd işğal olunana qədər məbəd və onun yaxınlığında yerləşdiyi qalanın qalıqları mədəniyyət abidəsi kimi qorunurdu.



Sarı Aşıq və Yaxşının qəbri – Məşhur Sarı Aşıqın qəbri Laçın, Qubadlı və Zəngilan rayonları ərazisindən keçən Həkəri çayının sağ sahilində, onun sevgilisi Yaxşının qəbri isə sol sahilindədir. Aşıq XVII əsrə Laçın rayonunun Gülbəird kəndində yaşamışdır. Kənddə onun abidəsi vardır.

Səlim karvansarası. Elxani hökmdarı Əbu Səidin dövründə Zəngəzur silsiləsinin Göycə yaylasına keçən yerində, Böyük İpək yolu üzərində tikilən karvansara o dövr Azərbaycan memarlıq sənətinin şah əsərlərindən biridir. Səlim keçidi deyilən dağ aşırımında tikilən bu karvansaranı tanınmış etnoqraf, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Məşədixanım Nemətova 1961-ci ildə ətraflı tədqiq etmiş, karvansaranın girişindəki və içərisindəki kitabələri oxuyaraq onların elmi-tarixi izahını vermişdir. Məşədixanım müəlliməyə böyük minnətdarlıq hissi ilə Səlim karvansarası barədə ona istinadən aşağıdakılari bildirməyi lazımlı bilirik.

Səlim karvansarası Zəngəzurda Avropa qapısı olan Anadolunu Çin ilə birləşdirən, Araz boyu keçən İpək yolunun üzərində, dəniz səthindən 2410 m. hündürlükdə yerləşdirilmişdir. Elxani hökmədəri Əbu Səid vaxtında (1316-1335) qeyd olunan yol abadlaşdırılmışdır. Yol üzərində bir sıra karvansara, körpü, xanəgahların kompleksində binalar tikilmişdir.

Çin-Türkistan-İran-Azərbaycandan keçən İpək yolunun Anatoliya giriş qapısında yerləşən Ərzurumun, Körpü kəndinin və Çoban körpüsünün böyük strateji mövqeyə malik olduğunu göstərən abidələrdən biri də 290 m. uzunluqda 7 aşırımlı Çoban körpüsüdür. Körpü Elxani hökmədəri Əbu Səidin vaxtında Əmir Çoban Salduz Noyon tərəfindən Ərzurum-Qars Qarayolunun 58 km-də Mingöl və Həsənqala çaylarının qovuşduğu nöqtədə Araz çayı üzərində tikilmişdir (118, 36).

Əmir Çoban Salduz Noyon tərəfindən Arpa çayın Araza töküldüyü yerdə bir aşırımlı Sal körpüsü tikilmişdir. Körpülər bu gün belə Sal (Salduz) və Çoban adını daşıyır.

Elxanilər vaxtı həmin İpək yolu üzərində karvansara və Xanəgah binaları tikilmişdir.

Səlim keçidindəki Səlim adlanan karvansara da Əbu Səid Elxani vaxtında bina olunmuşdur.



Karvansaranın giriş qapısı (1,80x1,13m) üzərində fars dilində daşa (1,87x0,86m) oyularaq, həkk olunmuş kitabədə deyilir: “Əbu Səid xan Bahadur – dünyanın sultani, insanların padşahı, ərəblərin və ərəb olmayanların hökmdarı, bütün xalqların çarı – Allah onun hökmranlığını və sultanlığını əbədi etsin – vaxtında bina olundu. Xeyrat sahibi Çuşkyab ibn Ləvənd ibn ...Şah Nur ibn ... 729-cu il tarixdə” h.729-1328-29 il (202, 58-59).

Səlim karvansarası XIII-XIV əsrin birinci yarısında yaşayib-yaratmış azərbaycanlı memar Əli Məcdəddinin məktəbinin əsərləridir. İl-xan Əbu-Səidin hakimiyyəti dövründə Səlim aşırımində 2410 m. hündürlükdə inşa olunan karvansaray bu ərazi yeni yaradılmış Ermənistən dövlətinin tərkibinə keçdikdə bu karvansaray dağıdılmışdı (202, 175).


VII əsrə Yəhya ibn Məhəmməd tərəfindən Zəngilan rayonu ərazisində məscid inşa olunmuşdu. Memarı Qarabağ memarlıq məktəbinin banisi Məcd-əd-Din olmuşdur (202, 176).

Memar Əli Məcdəddinin adı Zəngilan rayonunun Məmmədbəyli kəndindəki Yəhya ibn Məhəmməd türbəsinin kitabəsində yazılmışdır (202, 31-32).

Məqbərənin ətrafındakı köhnə qəbiristanlıqdakı ərəb əlifbası ilə yazılmış qəbir daşları buranın müsəlman qəbiristanlığı olduğunu və XV-XVI əsrlərə məxsusluğunu göstərir.

Qəbir daşlarını tədqiq edən professor Məşədixanım Nemətova bu qəbirlərin 1525-1586-ci illərə aid olduğunu qəbirüstü yazıların ərəb əlifbasının süls xətti ilə yazıldığını, daşların üzərində Qurani-Kərimdən surələrin epitafiyi kimi qeyd olunduğunu bildirir (202, 74).

Sınıq Karvansara. Zəngəzurda orta əsrlər islam-türk maddi mədəniyyətinin ən əhəmiyyətli nümunələrindən biri Gorus və Sisyan rayonlarının sərhədində, Yan təpədən bir qədər cənub-şərqə, qədim Urud-Şinher yolunun üstündə, Gorus rayonunun Yayçı (1968-ci ildən Qarjis) kəndinin yaxınlığında yerləşən 1319-cu ildə tikilmiş Sınıq Karvansaradır. Bu karvansara (eləcə də Səlim karvansarası) Elxani hökmdarı Əbu Səidin vaxtında tikildiyindən bəzən Əbu Səid karvansarası da adlanır. Bu abidəyə “Sınıq Karvansara” adı verilməsi



isə çox güman ki, bina-nın “T” şəkilli planda tikilməsi və onun eyvanının əzəmətli tağlarla qurulması, dəhlizin tunel formasında olması ilə bağlıdır (243).


Karvansaranın giriş qapısının üstündəki iri daşın üzərindəki ərəb

əlifbası ilə fars dilində yazılar və hicri ilə 698-ci il tarixi vardır. Tə-əssüf ki, bu Karvansara Azərbaycan alimləri tərəfindən tədqiq olun-mamışdır.

Karvansara “T” hərfi şəklində biri-biri ilə birləşmiş birmərtəbəli iki tikilidən ibarətdir. Divarlar çaylaq daşından, əhəng və qum qarışığılı bərkedici məhlulla hörülmüşdür. Tağların və sütunların yonulmuş bazalt daşdan qurulması diqqəti cəlb edir. Karvansaranın ətrafında çox qədim bir qəbiristanlığın qalıqları vardır. Qəbir daşlarında yazı və ornamentlərin olmaması diqqəti cəlb edir. Bu karvansara da Səlim karvansarası kimi qədim İpək yolunun üzərində tikilmişdir (243).

Sultan Bud türbəsi –

Laçın rayonunun Gülbird kəndində Sultan Bud türbəsi yerləşir. Kənddə orta əsrlərə aid qəbiristanlıq, XVII əsrə aid daş at, daş qoç, sujet xarakterli oyma, yazılı daş kitabələr, Govurlu qalası, qədim Qarağatlı kənd qəbiristanlığı, Aşığın yaylağı, Qız qəbiri, Şah taxtı kimi tarixi maddi-mədəniyyət nümunələri vardır.



Şəlvə Alban kilsəsi – Laçın rayonunun Şəlvə kəndində Alban kilsəsi.

Şərifan sərdabəsi (XII əsr) – 1974-cü ildə Azərbaycan MEA Tarix İnstitutunun arxeoloji şöbəsi burada tədqiqat işləri aparmış, “Şəhri-Şərifan”, yaxud “Şəhri-Xəlifan” adı ilə tanınan bir orta əsr şəhərinin xarabalıqları aşkar olunmuşdur. Məlum olmuşdur ki, bu şəhər Cənubi Qafqazdan keçən əsas ticarət yoluñun üzərində yerləşmiş.

İllkin qazıntılar burada ilk mədəni təbəqənin olduğunu aşkar etdi. Bu, həmin yerdə IX əsrdən insan yaşadığını söyləməyə əsas verir. Şəhərin də elə həmin dövrdə, yəni IX əsrdə formalasdığı, əsası qoyulduğu görünür. Şəhər XIV-XV əsrlərə kimi mövcud olmuşdur. Qazıntılar və tapılmış arxeoloji materiallar şəhərdə dulusçuluq və metalişləmə sənətinin inkişaf etdiyini göstərir. Şəhərin iqtisadiyyatında çəltikçilik xüsusi yer tuturdu. Bunu şəhərdə tapılan düyü anbarı sübut edir.

Diqqəti cəlb edən cəhətdən biri də şəhərin memarlıq abidəlidir. 3 metr dərinlikdə aşkar edilmiş hamam kompleksi çox maraq doğurur. Əsasən bişmiş kərpicdən, Naxçıvan-Təbriz memarlığı üslübündə inşa edilən bu kompleksin su qızdırılan qazanxanası, buxarxanası, yuyunmaq yeri və hovuzları salamat qalmışdır.



Azərbaycanın orta əsrlər memarlığında ən qiymətli abidələrdən olan bu kompleks XII-XIII əsrə aid edilir. Zəngilan rayonunda, Həkəri çayının sağ sahilində olan Şərifan kəndindəki türbənin ancaq sərdabə hissəsi bizə gəlib çatmışdır. Türbənin

üst hissəsi dağılmışdır. Onun yeraltı hissəsi plana görə çıxıntılarla malik kvadrat şəklindədir. Ölçüləri 5,4x5,4 m-dir. Onun 3 qolu çatmataqla, dördüncü tərəfi isə müstəvi tavanla örtülmüşdür. Sərdabənin cənub divarında dördbucaqlı formada taxçaya oxşar, çox da dərin olmayan mehrab vardır. Onun yan tərəfləri nazik tilli sütunlarla bəzədilmişdir.

Tağın arxivoltu prizmatik çıxıntılı formadadır. Onun üstü üçbücaq şəkilli xonçalarla bəzədilmişdir. Divarlar yaxşı cilalanmış daş plitələrdən hörülmüşdür. Onun şərq qolu çatmataqla örtülmüşdür. Həmin qolun qurtacağında üstü kəsilmiş taşşəkilli qapı yeri vardır. O, müstəvi tağtavanla örtülü dəhlizə açılır. Tikilinin mərkəzi hissəsi günbəzlə örtülmüşdür. Divarlar və tağlar yaxşı cilalanmış daş plitələrdən hörülmüşdür. Abidənin yerüstü qalıqları onun bürcvari türbələrə oxşarlığını sübut edir.

Tanaat məbədi –

Sisyan rayonunun Ərəfə kəndi ilə Təzəkənd kəndləri arasında, yüksək dağlıq ərazidə yerləşən qədim xristianlığın ilk dövrlərinə (IV-V əsrlərə) aid olan alban məbədi son vaxtlara qədər yarımdağlımış vəziyyətdə idi. Məbəd qırmızı daşdan inşa edildiyi üçün yerli azərbaycanlı əhali onu həm də Qırmızı kilsə adlandırmışdır. Tədqiqatçıların fikrinə görə bölgədə xristianlığın yayılmasına qədər abidə atəşpərvəstlik məbədi olmuşdur. “Sünik tarixi” əsərinin müəllifi Stepan Orbeliana görə isə məbəd 491-ci ildə tikilmişdir.

Məbədin ətrafında XIII-XVII əsrlərə aid xaçdaşlar, qəbiristanlıq, qala xarabalıqları və s. abidə qalıqları vardır.





Tatev məbədi – Gorus rayonunun Tatev kəndində monastır. Bu monastır XI əsrə Albani monastırı kimi tikilmiş, sonradan erməniləşdirilmişdir. Monastırın adı Musa Kalankatlıının “Alban tarixi” əsərində çəkilir. Albanlar xristianlığın diofizit məzhəbinə

mənsub olduğu üçün erməni kilsəsi tərəfindən sixışdırılmışdır. XVIII əsrin əvvəllərinə aid erməni mənbəsinə görə Tatev monastırı Eçmiadzin kilsəsinə qarşı mübarizə aparırdı.

Urud qalası. Qədim Zəngəzurun Urud kəndində Bazarçayın sağ sahilindəki təpəlikdə VI-VII əsrlərdə tikilmiş möhtəşəm bir qala ucaılır. Stepanos Orbelian XIII əsrə Urud qalasını Sünikin məşhur qalaları sırasına daxil etmişdir. Qala 1075-94-cü illərdə Sünikin hökmədarı I Senikərimə məxsus idi. Qalani 1104-cü ildə Səlcuq türkləri ələ keçirmişlər.

Gürcü çarı Tamara'nın qoşunları Süniki tutarkən 1219-cu ildə Urud qalasını almış və Liparit Orbelianiyyə təhvil vermişdir. Bununla da, Sünikdə gürcü mənşəli Orbeliani nəslinin hökmranlığı başlamışdır.

Əmir Teymurun qoşunları 1386-cı ildə Süniki işğal edərkən Urud qalasını da zəbt etmiş, qalanın hakimləri Burtelo və Sumbat Orbeliani qardaşlarını əsir alaraq Səmərqəndə aparmışdır.


Qaraqoyunlu hökmdarı Qara Yusif 1407-ci ildə Urud qalasını almış və yerli feodal məlik Bağırı qalanın hakimi təyin etmişdir (203, 651). Qeyd etmək yerinə düşərdi ki, Qaraqoyunlu feodallarından olan Məlik Bağırin tayfası üç yüz ilə yaxın bir müddətdə Urud qalasının hakimi olmuşlar. Məlikbağırlılar XX əsrin əvvəllərinə kimi Urudda yaşamış, yüksək dini təhsil görmüş, dini rütbə daşımış, savadlı, sayılıb seçilən bir nəsil kimi tanınmışlar. 1905-ci il erməni-müsəlman davası

zamanı Urud kəndindən bir neçə ailə o, cümlədən, Məlikbağırlılar köçüb Bakıya və Orta Asiyaya getmişlər. Vaxtilə, Azərbaycan SSR KP MK-nin birinci katibi işləmiş Kamran Bağırovun da həmin nəsildən olması ehtimalı müəyyən əsaslardan xali deyildir.

Urud qalası haqqında daha bir qiymətli məlumatı isə tarixçi alim, hörmətli Hüsaməddin Məmmədov Türkiyə arxivlərində işləyərkən əldə etmişdir. Həmin sənədi – 1590-ci il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”nin 124-cü səhifəsindən Urud qalası ilə bağlı Sultan fərmanının çıxarışını oxuculara təqdim edirik: “Bitlis hakimi Şərəf xan ilə Maku sancaqbəyisi Əvəz bəy Sultana məktub göndərib, bildirdilər ki, Naxçıvan əyanından Əmir Ziyaülmülkün övladlarından olan mövlna Məhəmməd bəd əməlli qızılbaşlardan üz döndərib, öz adamları ilə gəlib Urud qalasına yerləşmişdir. Urud qalasında olduğu müddət ərzində, qızılbaşlarla dəfələrlə vuruşmuş və onları məhv etmişdir. Qalanın hakimi Urud qalasını zəbt etmək məqsədilə üzərinə hücum etmişdir sə də, döyüşləri uduzub geri çəkilmişdir. Urud qalasını lazıminca müdafiə etmiş mövlna Məhəmməd sultan üçün də böyük xidmətlər göstərmişdir. Deyilənləri nəzərə alaraq, mövlna Məhəmmədə məxsus və Naxçıvanın Cəhrik, Qıvrıq adlı kəndlərindən və Türküt adlı məzrədən ibarət övlad vəqfinin yenə də onun istifadəsində qalması üçün Sultandan xahiş olunmuş, Sultanın cümadülvəvəl ayı 995-ci il tarixində bu barədə fərmani (əmri-şərif) verilmişdir.

Gürcü mənşəli knyaz Davit bek Sünikdə İran hakimiyyətinə qarşı üsyan qaldırarkən 1724-cü ildə Məlik Bağırı qətlə yetirmiş və Urud qalasını ələ keçirmişdir. Lakin 4 il sonra Osmanlı türkləri Sünniki, o cümlədən Urud qalasını Davit bekin üsyançı dəstələrindən təmizləmişdir.

Təxminən o vaxtlarda Urud qalasında taun infeksiyası yayılmış və qalanın demək olar ki, bütün sakinləri bu dəhşətli xəstəlikdən vəfat etmişlər. Urud qalasının taundan xilas olunmuş əhalisi öz ev-eşiklərini tərk edərək, qalanın qarşısında əvvəllər bostan sahəsi kimi istifadə etdikləri yerdə indiki Urud kəndini salmışlar.



Urud qalasının öndən görünüşü.

Urud qalasına yerli camaat həm də “Babək qalası” deyirlər. Nəsil-lərdən-nəsillərə keçən şifahi şəhadətlər böyük Azərbaycan sərkərdəsi Babəkin öz mübarizəsinin son mərhələsində bu qalada məskən salaraq ərəb işğalçılarına qarşı vuruşduğunu təsdiq edir. Eləcə də həmin dövrü təsvir edən bir sıra ərəb və fars salnaməçiləri də (Təbəri, Bələzuri) öz əsərlərində Rud-ər-rud qalasının adını çəkirlər. Azərbaycanın VII-IX əsrlərdəki tarixini böyük elmi dəqiqliklə şərh edən akademik Ziya Bünyadovun fikrincə, Babəkin son döyüşlərindən biri məhz Urud qalasında və onun ətrafındakı dağlarda baş vermişdir (168, 179).

Urud qalası indi uçulub-dağılmış haldadır, qalanın yuxarıdan görünüşü şimal-qərb və cənub-şərqə doğru uzanan yəhər formasındadır. Qala hər üç tərəfdən sıldırıım qayalarla əhatə olunmuşdur. Yalnız cənub-qərb tərəfdən qoşa hasar divarlarının qalıqları görünür. Hasar iri, yonulmamış bazalt daşlarla və gec məhlulla hörülmüşdür. Urud qalasının Bazarçayına baxan divarında çaya doğru gedən yeraltı yolun qalıqları indiyədək saxlanılmışdır. Qalanın səthi parçalanmış bazalt daşlardan ibarətdir. Palçıqsız hörülmüş düzbucaq, yaxud dairəvi kiçik həcmli yaşayış evlərinin divarları Urud qalasının cənub-qərb

tərəfində böyük bir sahəni tutur. Qalanın cənub-qərbində qoşa kvadrat qüllələrin qalıqları diqqəti cəlb edir.

Urud körpüsü –

Zəngəzur mahalının Sisyan rayonunun Urud kəndində XIX əsrə aid memarlıq abidəsi. Bazarçayıñ sağ və sol sahilini birləşdirən bu bir tağlı körpünün üzərindəki kitabədə 1849-cu ildə inşa olunması qeyd edilmişdir. Köprü hər iki tərəfdən möhkəm bazalt qayanın üzərində çay daşı və yonulmuş qayalarla əhəng və qumla tikilmişdi. Yerli sakinlərin söylədiyinə görə körpünün tikintisinə yüz min yumurta işlənmişdir.



Zəngilan məscidi – Rayon mərkəzində olan bu məscid XVII-XVIII əsrlərə aid edilir. Məscidin Səfəvilər dövründə tikilməsi güman edilir. Onun ölçüləri 12x20 m-dir. İçərisində mehrab və taxça vardi. Tikintidə əsasən yerli əhəng daşından istifadə edilmişdir. Divarlar üzlənməmişdir. Məscidin qapısı günçixana açılırdı. Qapı tağformalı olmuşdur. Onun üst tərəfində kitabəsi var.

Rayonun Bartaz, Sobi, Baharlı, Qıraq Müşlan, Malatkeşin-Səfi-bəyli kəndlərində, Mincivan qəsəbəsində də məscidlər var. Təəssüf ki, bu müqəddəs yerlərdən anbar kimi istifadə olunur, onların heç biri öz funksiyasını yerinə yetirmirdi.

Rayon ərazisində tapılmış qoç heykəlləri və at fiqurları da uzaq keçmişimizdən xəbər verirdi.

Ə L A V Ə 1

1828 г. – Записка А. С. Грибоедова о переселении армян из Персии в наши области

В. с. угодно было узнать достовернее чрез меня о способах, которые были приняты к переселению армян из Адербейджана, и о нынешнем их водворении в наших областях.

Вот истина по сему предмету, как она мне известна: полк. Л[азарев] почитал себя главным побудителем этой эмиграции, о чем, как вам известно, он изъяснялся довольно гласно, но не-основательно, потому что армяне никакого понятия не имели о нем, будучи единственны доверенностью к России и желанием быть под ее законами. Трактат давал им на сие полное право. Деятельными орудиями при переселении были: кн. Аргутинский, Гамазов, а другие подчиненные офицеры действовали уже по их влиянию. Полк. Л[азарев] помышлял только о сочинении прокламаций, довольно неуместных, между прочим, о формировании регулярного армянского ополчения, полагая даже включить в круг своих замыслов, хотя благонамеренно, но необдуманно, и самый Карабах и прочие области, имеющие свое начальство и где особенной власти от давно учрежденных не могло быть допущено. Кн. Аргутинский представлял ему несколько раз о его поведении как это все хвастливо, ветreno и бесполезно. Все прочие дела полк. Л[азарева] были такого же рода и не стоят того, чтобы о них распространяться. Должно только прибавить, что он человек пустой, но не безнравственный, не способен утаивать казенных денег и делать вред умышленно.

При раздаче денежного пособия выходцам из Урмии произошло много беспорядков, но не злоупотреблений; бедным не-

додано, богатым передано. Это произошло от поспешности, с которой сия провинция оставлена была нашими войсками. Второпях действовали без разбора, и потому деньги мало послужили в помощь, ибо дурно были розданы. Это, впрочем, единственный случай, мне известный.

Так было при переселении; но при помещении их у нас на новых местах все сделано бессмыслено, нерадиво и непростительно. Для заведования ими учрежден комитет, который ничего не ведал и тем более достоин осуждения, что от в. с. имел самое точное и подробное наставление, как ему в сем случае поступать:

1) Армяне большею частью поселены на землях помещичьих мусульманских. Летом это еще можно было допустить. Хозяева, мусульмане,- большею) частью находились на кочевьях и мало имели случаев сообщаться с иноверными пришельцами,

2) Не заготовлено ни леса и не отведено иных мест для прочного водворения переселенцев. Все сие в свое время было упущено. Поправить ошибку на нынешний год поздно. Переселенцы находятся сами в тесноте и теснят мусульман, которые все ропщут и основательно. В.С. известно, что вообще всех здешних жителей в сложности должно почитать переселенцами, ибо все они были выселены сардарем в военное время и находятся в самом скучном положении.

3) Денежное казенное пособие роздано без всякого толку: раздавали по рублю, по два, как нищим, без верных сведений, сколько нуждающихся и кому что нужно. 25 рублей, выданные единовременно, вдесятерь важнее той же суммы, отпущенной дробно, в разные времена. Не принято никакой общей меры, как например: покупки хлеба для содержания целого общества, также для посева на будущий год и пр.

Указав в. с. на жалкие акты комитета переселения, я должен также по справедливости заметить, что если бы в нем заседали и люди со способностями, которых вовсе там не было, то и

они нашлись бы в большом затруднении. В областном правлении нет еще вовсе даже поверхностной описи земель и селений за-Араксских; еще неизвестно число жителей и в округах по сю сторону Аракса. Об имениях и говорить нечего: никто не знает, кому что принадлежит. Таким образом, комитету негде было занять надлежащих сведений, которыми должен был пользоваться. Здешний областной начальник отзыается, что он хотел большое число новоприбывших армян переселить за Араке, но они просили у в. с. позволения остаться на тех местах, куда их на первый раз временно пристроили, на что и получили ваше согласие. Подполк. кн. Аргутинский не отчаивается однако же в возможности привести сию меру в исполнение. Чиновник этот заслуживает по своей распорядительности и честности полное доверие, начальства.

30 тысяч руб. серебром и 2 тысячи червонцев, вновь назначенные в пособие переселенцам, будут уже употреблены гораздо разборчивее. Если бы в. с. решились еще два раза столько в наискорейшем времени отпустить на тот же предмет, то совершенно упрочили бы благосостояние означенных выходцев. Извольте только принять в соображение число требующих помощи, которые все со временем будут платить подать казне; сравните с среднею оценкою в России такого же количества душ, и вся сумма, в. с. на сие выданная, не только покажется вам умеренною, но даже ничтожною по сравнению с пользою, которую она принести должна. Не знаю, представлялось ли в. с. сие дело с той именно точки зрения и будет ли она вами одобрена.

Еще один важный источник пособия и казне ничего не стоящий представляет сардарский скот, которого ныне открыто до 30-ти тысяч штук, розданный в свое время сардарем жителям на содержание, которое им вменялось в подать. Он от него, в свою очередь, как хозяин, получал масло, шерсть и самый приплод и пр. О существовании сего скота я от многих наслышан и ре-

шительно удостоверился от членов обласного правления Петрикова и Меддокса. Продолжать казне сие сардарское хозяйство неудобно и в нашей администрации просто невозможно, раздать же солдатам на порции значит израсходовать безвозвратно; но раздача сего скота переселенцам чувствительно пополнит и исправит их хозяйство.

Сколько я ни старался узнать стороною, и именно через моего переводчика Дадашева, для сего чрезвычайно способного, которого заставлял расспрашивать по деревням, где проезжал, в Эчмиадзине и здесь не происходили ли какие злоупотребления при раздаче денег, но никто на это не жалуется и сего точно не было.

У областного начальника переводчик Мирза-Татус известный .мошенник, но он по сему делу не имел никаких поручений; равномерно и брат его, начальник Сурмалинского магала, такой же общепризнанный негодяй, о котором я теперь упоминаю к слову, но при переселении он тоже ни во что не вмешан.

Много должно ожидать от старания тех, которые ныне запрещают водворением пришельцев, особенно от кн. Аргутиисского; он уже верно не впадет в ошибки своего предшественника, майора Владимирова.

Также мы с ним немало рассуждали о внушениях, которые должно делать мусульманам, чтобы помирить их с нынешним их отягощением, которое не будет долговременно, и искоренить из них опасение насчет того, что армяне завладеют навсегда землям, куда их на первый раз пустили. В том же смысле говорено мною и полицеймейстеру, членам правления и ханам, которые у меня здесь были.

В. с. сделали бы истинное благодеяние, если бы предписали Тифлисской казенной экспедиции, чтобы она отрядила сюда несколько чиновников. Здесь просто некому дела делать, даже писарей нет, переводчиков также. Я думаю, что можно было

бы выбрать для сего несколько учеников из армянской школы в Тифлисе.

Обращаясь опять к переселенцам, я нахожу, что они гораздо полезнее наших грузинских армян, вообще торговлей, не приносящих никакой пользы казне; а перешедшие из Персии большую частью-ремесленники и хлебопашцы.

А.С.Грибоедов, Сочинения в двух томах, т. 2, М. 1971. стр. 339-341

ӘЛАВӘ 2

Доклад

Члена Азербайджанской Чрезвычайной комиссии Михайлова по обследованию им мусульманских селений Джеванширского, Шушинского, Джебраильского и Зангезурского уездов Гянджинской губернии, пострадавших от погромов и других насильтственных действий со стороны армян.

Расположенный в высокогорной местности этот уезд совершенно отрезан со стороны Шушинского уезда и почти от Джебраильского. Пользуясь тем, что мусульманские селения единично находятся среди селений армянских, армяне, обычно, воспользовавшись этим обстоятельством и чувствуя свою силу большинства, сразу заняли господствующее положение. Состояние мусульман уезда по сравнению с другими провинциями Азербайджана ухудшилось еще тем, что помимо вооруженных банд армянских сельчан в этом уезде находилась хорошо организованная значительная воинская часть армянских солдат под предводительством генерала Андроника. Этот последний, имея таким образом в своих руках значительную боевую силу солдат и вооруженных армян-сельчан, вторгнувшись в пределы Азербайджана и очевидно имея директивы Правительства Армянской Республики, предъявили мусульманскому населению требование или подчиниться власти армян, или очистить территорию уезда, стремясь включить таковую в состав Армянской Республики. Мусульмане уезда, отрезанные в своих селениях от всего мира, не имея ниоткуда защиты и помощи и в редких селениях слабо вооруженные, тем не менее не пожелали подчиниться требованиям армян. Последние проявили чудовищную жестокость. Стремясь к расширению территории своей Республики,

они не щадили мусульман, даже и в том случае, если последние в поисках убежища добровольно покидали свои родные очаги армяне все-таки сжигали, разрушали селения до основания, зверски убивали жителей, угоняли скот, увозили имущество мусульман и распахивали их земельные участки. В настоящее время только мусульманские селения Охчинского ущелья продолжают мужественную защиту своих родных очагов.

Совершенно уничтожены мусульманские селения всего 1 -го полицейского участка Сисианского магала, большая часть 2-го участка, значительные -3-го, 4-го и 5-го участков. Некоторые селения буквально сравнены с землей, а последняя даже распахивается армянами, и до 50000 мусульманских беженцев расселились в 4-м участке и в Джебраильском уездах.

По показаниям свидетелей и официальным документам разрушены и уничтожены в уезде 115 следующих селений: 1) Агуды, 2) Дарабась, 3) Дулусь, 4) Куртлар, 5) Шеки, 6) Урут, 7) Вагуды, 8) Ирмис, 9) Бахрилу, 10) Кизильдик, 11) Даракенд, 12) Каракилиса, 13) Мелюклу, 14) Дортны, 15) Довруз, 16) Карадыга, 17) Охтар, 18) Чобанлу, 19) Кадаолу, 20) Чуллу, 21) Шабадин, 22) Алмалух, 23) Чанахчи, 24) Джилилу, 25) Агкенд, 26) Турапханлу, 27) Гулуд, 28) Бекдаш, 29) Инжевар, 30) Сизнак, 31) Каракиман, 32) Катар, 33) Сейдлар, 34) Халадс, 35) Дашибнов, 36) Байдаг, 37) Норашеник, 38) Дсидсумлу, 39) Гягялу, 40) Гомарат, 41) Дарзили, 42) Казанши, 43) Шаюплу, 44) Тагамир, 45) Тей, 46) Аткис, 47) Шарикан, 48) Долутлу, 49) Авганлу, 50) Танзавер, 51) Мадс, 52) Ходсаган 1-е, 53) Эмизлу, 54) Букагар, 55) Мульк, 56) Банавшапюш, 57) Вартаназур 1-е, 58) Вартаназур 2-е, 59) Легваз, 60) Алидара, 61) Марзигить, 62) Тугуть, 63) Пушанлу, 64) Разидара, 65) Мамед Исмаил, 66) Тумань-Даданлу, 67) Татаркенд, 68) Келу-Кишлаг, 69) Замлар, 70) Аскерлар, 71) Карагел, 72) Чухур-Юрт, 73) Надсафляр, 74) Каракелу, 75) Шаифлу, 76) Гягелу 1-е, 77) Гягелу 2-е, 78) Бурунлу, 79) Бурдсалилар, 80) Гюнь-Гишлагъ, 81) Дсанбар,

82) Хирдакишлар, 83) Туафшалу, 84) Ширикан, 85) Газанши, 86) Карапар, 87) Гемаран, 88) Хотанан, 89) Охтарлу, 90) Худаярлу, 91) Шакарлу, 92) Кличлу, 93) Тарналу, 94) Нювады, 95) Тугун, 96) Богарлу, 97) Саналу, 98) Сафи-Юрт, 99) Кюргилу, 100) Чатарист, 101) Привейслу, 102) Мешади-Исмаиллар, 103) Бурджалар-Дарзилы, 104) Субуклу, 105) Мазмазак, 106) Тазыкурдалы, 107) Фарадсан, 108) Суараси, 109) Байрамушаги, 110) Кокнакенд, 111) Кюшлаг, 112) Забух, 113) Байландур, 114) Багирбеклу, 115) Керавис-Абдалляр.

Вот перечень основных более или менее значительных селений уезда частично или совершенно разрушенных, сожженных армянами, затем уничтожено еще до 10 селений-отсельков, не имеющих самостоятельных названий и состоявших от 2 до 5 дымов, население которых проживало во временных подземных помещениях.

Перечисленные выше селения сожжены, имущество жителей увезено, скот угнан, а территории заняты армянами, и до настоящего времени мусульмане не имеют туда доступа.

В таком кратком докладе нет возможности перечислить по каждому селению случаи отдельных преступлений, совершенных армянами над мусульманами, невероятных жестокостей, зверских убийств и истязаний, равно как и количество жертв по каждому селению, все это достаточно подробно изложено в деле обследования уезда и в приложенных к нему актах и документах. Здесь же будут приведены только наиболее жестокие случаи, учиненные армянами над мирным мусульманским населением.

По всем перечисленным селениям убито мужчин 3257, женщин – 2276 и детей – 2196, ранено мужчин – 1060, женщин – 794 и детей – 485, итого во всем уезде убито и искалечено мусульманского населения обоего пола 10068 человек. Однако этот ужасный мартиролог армянских зверств едва ли отвечает действительности, и цифра эта должна быть значительно увеличена, так как при том ужасном хаосе, который охватил уезд и при па-

ническом бегстве мусульман многие жертвы осталось невыясненными.

По показаниями свидетелей установлены следующие случаи зверства, совершенные армянами. Так: 1) В селении Багуды 15 самых красивых девушек, розданных солдатам-армянам отряда, не вынеся горя бесчестья, умерли также и от физических страданий; 2) В том же селении, когда 400 мусульман в поисках убежища во время разгрома селения собирались в мечети, армяне, забаррикадировав выходы мечети, бросали вначале в окна ее ручные бомбы и затем сожгли мечеть со всеми людьми; 3) В том же селении мусульманка Кадама Таир гызы была зарезана кинжалом, ей срезали грудь и всунули таковую в рот ее же зарезанного грудного ребенка; 4) В том же селении, убив Иолчия Ших Гусейн оглу, армяне отрезали ему половой член и всунули его в рот убитого; 5) В том же селении были изнасилованы до смерти молоденькие девушки Нисса Аман гызы, Аджаб Нуhibали гызы, Сона Джифар гызы и Шахнули Джалал гызы; 6) Около того же селения была убита Гюльмиста Касум гызы, у нее срезаны груди и в спинной хребет вбита подкова; 7) В селении Нювада армяне закололи штыками столетнего старца Асад бека Мелик Аббасова, лежавшего без движения в постели; 8) В том же селении на улицах армяне шашками и кинжалами отрубали головы бежавшим женщинам и детям; 9) В селении Шеки по улицам лежали трупы женщин, с отрезанными грудями и пополам разрубленные трупы маленьких детей; 10) В селении Ирмишли во время разгрома армяне поднимали на штыки грудных младенцев, были найдены разрубленные на куски трупы убитых; 11) В селении Агуди армяне требовали от мусульман принятия христианства, отрезали груди женщин и всовывали их в рот младенцам; 12) В селении Агуди армяне отрубили конечности ног сивому Гулам-Апию Шакяр оглу и затем уколами штыков и плетью заставили его идти на ногах пока он не умер от потери крови; 13) В том же селении были изнасилованы и затем убиты

все красивые девушки; 14) В селении Чуллу армяне зарезали кинжалами 9 больных, лежавших в постели; 15) В селении Багирбеклу армяне собрали в один дом 7 мужчин и женщину и старшина Угурчальского заживо сожгли их вместе с домом; 16) В селении Мусульманлар трупы были настолько изуродованы и обезображенены, что невозможно было узнать их принадлежность – без рук, без ног, без голов; 17) В селении Катар почётный стариk Мешади Каландар Мешади Куди оглу был убит, облит керосином и сожжён; 18) В том же селении армяне связали по рукам и ногам Керабалая Аллахверди Гусейн Али оглу и перерезали ему горло; 19) В селении Вартаназур 1-е особенно много было перерезано кинжалами женщин и детей; 20) В селении Рахман Эфенди Новобоязетского уезда Эриванской губернии старику Ибрагиму Гадси Гусейн оглу сивому выкололи глаза и труп его сожгли.

Вот краткий и далеко не полный перечень зверств, учинённых армянами в мусульманских уездах. Случаи зверских убийств, истязаний, насилий женщин настолько многочисленны, что в настоящем докладе их не перечислить, свидетели уверяют, что такие преступления происходили почти в каждом разгромленном селении.

Подавляющее количество мусульманских селений разгромлено и сожжено при вторжении в пределы уезда генерала армянских войск Андроника, и по удостоверению многих свидетелей погромы происходили видимо под общим его руководством, от его имени предъявлялись требования покорности. События проходили в конце лета и осенью 1918 года.

Среди нападавших армян и руководителей армянскими бандами, как видно из показаний свидетелей и официальных документов, мусульмане опознали очень много лиц, их сотни, и они будут показаны в своё время в отдельных следственных производствах, здесь же приводятся нижеперечисленные лица с полными именами и фамилиями, наиболее часто упоминаемые

свидетелями виновные, руководившие непосредственно нападениями.

А именно: жители гор. Герюсы – Николай Осипов, Симон Мирумов, из сел. Дарабась – Шамир Шахназаров, из сел. Мигры – Давид Аршак, Матвесов Вачианцы, жит. сел. Ковар – Амазасп, из сел. Гялзорь – Агабек Мелик Оганджанов, из сел. Астазурь – прaporщик Агабек Мудуси Латваканов, того же селения – Николай Барсамов, беглый каторжник, армянин под кличкой “Японь”, Остазурский священник Терь-Давидъ, жит. сел. Дарабась – Давид и Каспар Кешишевы, из сел. Ахлатиан – Оваким Геворков и Ягуб Арутамов, жит. сел. Каладси – Иван Мартиросов, Манучар Погосов, Агало Огандсанов, из сел. Дулусь – Непогос Каприлов, Саркисдсань Тевосов, из сел. Дарабась – Степан Погосов, Александр Кукиев, из сел. Сиркатась – Мисроп Куниев, Ефрем Рустамов, из сел Курись – Лалазарь и Гарибъ Гарибевы, из сел. Савакар – Хуба Давидов, Давид Мнацаканов, Манучар Тюниев, из сел. Арчазурь – Костант Асриев, из сел. Хотанан – офицер Ованес Тер-Петросов, Хачатур Давидов, священник сел. Ахтакана – Терь-Грикор Тер-Минасов, инженер Сумбат Мелик Степанов, проживающие в г. Герюсах бывшие полицейские пристава – Исаак Бушинцев, Сератиков, из сел. Мугандсик – Дадаш и Хачатур Осипов, из сел. Гюльгюмь – Теви Мнацаканов, бывший сельского общества Николай Петросов, из сел. Быхъ-Самсань Мелик-Пирсаданов, из сел. Акарик-Иван Кадаров, Айранет Степанов, Ефрем Агаханов, Аршак Симонров, из сел. Аргазур-Серебат Мелик Степанов и из сел. Ковар-Агало Погосов.

Разгром свыше ира мусульманских селений Зангезурского уезда, угон нескольких десятков чысле крупного работого скора, нескольких тысяч баранов, уничтожение садов, полей-вие в корне подавало экономическое положение мусульман уезда, образов до 5000 пленах, бежавших в разные селения Азербайджана, и причинило по самая скромным медстетам около милмарда рублей убатков (2, в. 87, 95).

Ə L A V Ə 3

**“Urud və İsgəndər qalası livalarının müfəssəl”
dəftərinə görə məskun və qeyri-məskun yerlərin
ADLARI
(1593-cü il)**

XVI əsrin 90-cı illərində, yəni osmanlıların Zəngəzur diyarını ələ keçirdikləri dövrdə tərtib olunan bu dəftər Ankarada “Tapu ve Kadastro Kuyum-i Kadime Arşivi”nde saxlanılır (199, vərəq 111a – 191a).

Urud livası, Urud qəzası

Urud nahiyəsi

1. Urud	azərb. kəndi	(10 ailə)
2. Tatev	erm. kəndi	(12 ailə)
3. Tatev vəngi	erm. kəndi	(5 ailə)
4. Süvari	azərb. kəndi	(dağıdılib)
5. Ağakəndi	azərb. kəndi	(dağıdılib)
6. Şataq	azərb. kəndi	(dağıdılib)
7. Tasudər mərzəsi	azərb. kəndi	(dağıdılib)
8. Lor	erm. kəndi	(11 ailə)
9. Moris	azərb. kəndi	(dağıdılib)
10. Vəğadi	azərb. kəndi	(dağıdılib)
11. Vəğadi vəngi	erm. kəndi	(18 ailə)
12. Kərətaq	erm. kəndi	(12 ailə)
13. Şeşiyer	erm. kəndi	(13 ailə)
14. Xöd	azərb. kəndi	(dağıdılib)
15. Muradlı	azərb. kəndi	(dağıdılib)

16. Şənadiğ. Yayıçı kimi tanınır	azərb. kəndi	(dağıdırılıb)
17. Nurs. Kürdlər kimi tanınır	azərb. kəndi	(dağıdırılıb)
18. Şame-misir	azərb. kəndi	(dağıdırılıb)
19. Crsoton. Kürdək (Küzdək) kimi tanınır	azərb. kəndi	(dağıdırılıb)
20. Xoşənan məzrəəsi. Nurs kəndi yaxınlığındadır	azərb. kəndi	(dağıdırılıb)
21. Dərəbas	10 azər. ailəsi + 40 er. ailəsi	
22. Şame-altun	azərb. kəndi	(dağıdırılıb)
23. Xaçingah	azərb. kəndi	(dağıdırılıb)
24. Til	azərb. kəndi	(dağıdırılıb)
25. Danzətap	azərb. kəndi	(dağıdırılıb)
26. Çinaq	azərb. kəndi	(dağıdırılıb)
27. Halizor	azərb. kəndi	(dağıdırılıb)
28. Yəhərbəli	azərb. kəndi	(dağıdırılıb)
29. Tərin	3 azər. ailəsi + 8 er. ailəsi	
30. İrmis	azərb. kəndi	(dağıdırılıb)
31. Purpur	azərb. kəndi	(dağıdırılıb)
32. Ağacı	erm. kəndi	(15 ailə)
33. Qançı məzrəəsi. Üçtəpə yaxınlığındadır. Dərəbas kəndinin əhalisi burada əkinçiliklə məşğuldur.	azərb. kəndi	(dağıdırılıb)
34. Xorendus	azərb. kəndi	(dağıdırılıb)
35. Keşiş	azərb. kəndi	(dağıdırılıb)
36. Qutyal	azərb. kəndi	(dağıdırılıb)

Kığlı nahiyəsi

1. Açıtu	erm. kəndi	(4 ailə)
2. Yuxarı Kerd	erm. kəndi	(4 ailə)
3. Kes	erm. kəndi	(2 ailə)
4. Acbacı	erm. kəndi	(3 erməni)
5. Pakhan	azərb. kəndi	(dağıdırılıb)
6. Aşağı Kerd	azərb. kəndi	(dağıdırılıb)

7. Axuri	azərb. kəndi	(dağıdırılıb)
8. Kurud	azərb. kəndi	(dağıdırılıb)
9. Kiği	erm. kəndi	(2 ailə)
10. Səncərağıl	azərb. kəndi	(dağıdırılıb)
11. Surun Acbacı. Mahmudlu kimi tanınır	azərb. kəndi	(4 ailə)
12. Dərnacır. Kəndin başqa adı Kirmanlıdır	azərb. kəndi	(4 ailə)

Muğancıq nahiyyəsi

1. Tanzevir	erm. kəndi	(11 ailə)
2. Yuxarı və Aşağı Hacılı	azərb. kəndi	(dağıdırılıb)
3. Məfruqlu	azərb. kəndi	(dağıdırılıb)
4. Səhtarlı	azərb. kəndi	(dağıdırılıb)
5. Qarıqışlaq. Kəndin Evkanlar məzrəəsi	azərb. kəndi	(dağıdırılıb)
6. Kəhriz. Başqa adı Xacəlidir	azərb. kəndi	(dağıdırılıb)
7. Əfralı məzrəəsi	azərb. kəndi	(dağıdırılıb)
8. Çayqışlaq. Arifşahlı kimi	azərb. kəndi	(dağıdırılıb)
9. Gölcük məzrəəsi	azərb. kəndi	(dağıdırılıb)
10. Yuxarı Qonuratlı	azərb. kəndi	(dağıdırılıb)
11. Aşağı Qonuratlı	azərb. kəndi	(dağıdırılıb)
12. Kavlı. Vəli kəndi kimi tanınır	azərb. kəndi	(dağıdırılıb)
13. Davudlu	azərb. kəndi	(4 ailə)
14. Şahmahmudlu	azərb. kəndi	(dağıdırılıb)
15. Qazılı	azərb. kəndi	(dağıdırılıb)
16. Pürdavudan	azərb. kəndi	(dağıdırılıb)
17. Kənir. Başqa adı Şahilərdir	azərb. kəndi	(dağıdırılıb)
18. Şeyx Mahmudlu	azərb. kəndi	(dağıdırılıb)
19. Quşçu	azərb. kəndi	(dağıdırılıb)
20. İrəşcik	azərb. kəndi	(dağıdırılıb)
21. Kərətab. Başqa adı Dəlibağbanlardır	azərb. kəndi	(dağıdırılıb)

22. Yenicə məzrəəsi. Başqa adı Zuğudur	azərb. kəndi	(dağıdılib)
23. Xəlilabad	azərb. kəndi	(dağıdılib)
24. Başqa Yenicə. Sərt kimi tanınır	erm. kəndi	(1 ailə)
25. Kosakəran	erm. kəndi	(7 ailə)
26. Koğar Avanes	erm. kəndi	(2 ailə)
27. Tacikzor	erm. kəndi	(5 ailə)
28. Koğad	azərb. kəndi	(dağıdılib)
29. Şışanes	erm. kəndi	(3 ailə)
30. Altun məzrəəsi	erm. kəndi	(8 ailə)
31. Şornoxud	azərb. kəndi	(dağıdılib)
32. Huritab	erm. kəndi	(3 ailə)
33. Başıaçır	erm. kəndi	(2 ailə)
34. Göl. Başqa adı Səmadəndir	azərb. kəndi	(dağıdılib)
35. Mac	erm. kəndi	(10 ailə)
36. Qalacıq	erm. kəndi	(2 ailə)
37. Şahı	azərb. kəndi	(dağıdılib)
38. Mövses	azərb. kəndi	(dağıdılib)
39. Təkhədar	azərb. kəndi	(dağıdılib)
40. Gözgör	azərb. kəndi	(dağıdılib)
41. Arayazı məzrəəsi. Cavanşırılı (camaati) burada əkinçiliklə məşğuldur	azərb. kəndi	(dağıdılib)
42. Faxralı məzrəəsi	azərb. kəndi	(dağıdılib)
43. Şamlıxəlil məzrəəsi	azərb. kəndi	(dağıdılib)
44. Həsənxocalı camaati	azərb. kəndi	(dağıdılib)

Zəngəzur nahiyyəsi:

1. Xınzurək	erm. kəndi	(15 ailə)
2. Goris	erm. kəndi	(20 ailə)
3. Kiği. Başqa adı Əliquludur	2 azər. ailəsi + 1 er. ailəsi	
4. Kərəhinç	erm. kəndi	(10 ailə)
5. Daşkənd	erm. kəndi	(2 ailə)

6. Dığ	erm. kəndi	(3 ailə)
7. Həsənədərə	erm. kəndi	(3 ailə)
8. Məlik Əhmədli	azərb. kəndi	(dağıdılib)
9. Korad məzrəəsi	azərb. kəndi	(dağıdılib)
10. Yenicə məzrəəsi	azərb. kəndi	(dağıdılib)
11. Kürü	azərb. kəndi	(dağıdılib)
12. Şeyx Səbilli məzrəəsi	azərb. kəndi	(dağıdılib)
13. Həsənqusçu məzrəəsi	azərb. kəndi	(dağıdılib)
14. Yeməzli məzrəəsi. Boyacılı kəndi yaxınlığındadır	azərb. kəndi	(dağıdılib)
15. Keşış məzrəəsi		(dağıdılib)
16. Ağalı məzrəəsi	azərb. kəndi	(dağıdılib)
17. Boyacılı	azərb. kəndi	(dağıdılib)
18. İzzəddinli	azərb. kəndi	(dağıdılib)
19. Şixav kəndi. Obadaş və Bacyol məzrəələri	azərb. kəndi	(dağıdılib)

*Urud qəzasında qeydə alınmış Xancanlı camaati, Cavanşirli camaati,
İshaqlı camaati, Qovamilalı camaati, Həsənxocalı camaati*

İsgəndərqalası livası, Qapan qəzası *Kəkəberd nahiyəsi*

1. Qarçivan	erm. kəndi	(43 ailə)
2. Kar	erm. kəndi	(21 ailə)
3. Əyərək	erm. kəndi	(38 ailə)
4. Gorus	erm. kəndi	(16 ailə)
5. Qul. Başqa adı Qızıl Quşçudur	azərb. kəndi	(41 ailə)
6. Bənövşəpuç	erm. kəndi	(16 ailə)
7. Məlik	erm. kəndi	(4 ailə)
8. Boğakar	azərb. kəndi	(9 ailə)
9. Zaviyyə	azərb. kəndi	(4 ailə)
10. Düdəngə	erm. kəndi	(5 ailə)
11. Ləskivas	erm. kəndi	(15 ailə)

12. Həmzədar məzrəəsi	azərb. kəndi	(dağıdılib)
13. Pəşkühak	azərb. kəndi	(3 ailə)
14. Lehvas	azərb. kəndi	(10 ailə)
15. Təhab	azərb. kəndi	(11 ailə)
16. Cığak	azərb. kəndi	(5 ailə)
17. Zəvar	erm. kəndi	(20 ailə)
18. Badyak. Kəndin İbad məzrəəsi	azərb. kəndi	(12 ailə)
19. Piç	erm. kəndi	(32 ailə)
20. Yadigar məhəlləsi	erm. kəndi	(8 ailə)
21. Gödənüvas	erm. kəndi	(10 ailə)
22. Əmrəkar	azərb. kəndi	(dağıdılib)

Kəhram Əyrinci nahiyəsi

1. Meğri	erm. kəndi	(65 ailə)
2. Yenicə	erm. kəndi	(4 ailə)
3. Təştun	erm. kəndi	(43 ailə)
4. Sivədərə	7 azər. ailə + 14 er. ailəsi	
5. Pakahi	azərb. kəndi	(10 ailə)
6. Məlüşov. Kəndin Top məzrəəsi	azərb. kəndi	(16 ailə)
7. Yuxarı Vartanazor	azərb. kəndi	(16 ailə)
8. Yekdastan	erm. kəndi	(2 ailə)
9. Məhərqiyas məzrəəsi. Meğri tərəfdədir	azərb. kəndi	(dağıdılib)
10. İkis (?-Ənkis-?)	azərb. kəndi	(57 ailə)
11. Əlidərəsi məzrəəsi	azərb. kəndi	(dağıdılib)
12. Sivədan	erm. kəndi	(3 ailə)
13. Tuğud	erm. kəndi	(4 ailə)
14. Həməzan	erm. kəndi	(2 ailə)
15. Kaler	erm. kəndi	(22 ailə)
16. Alunan. Bu kəndin Ermənidirək, Gölcük yaylağı və Dikmədaş məzrəələri	azərb. kəndi	(12 ailə)
17. Nevşivan	erm. kəndi	(4 ailə)

18. Vənk. Kəndin Səçəriyal məzrəəsi	erm. kəndi	(14 ailə)
19. Kərəzor	erm. kəndi	(2 ailə)
20. Məlivanə	erm. kəndi	(23 ailə)
21. Əlivan	erm. kəndi	(3 ailə)
22. Qızılköşk. Başqa adı Yabızordur	erm. kəndi	(5 ailə)
23. Yuxarı və Aşağı Kəravi	azərb. kəndi	(dağıdıllıb)
24. Kəkberd məzrəəsi	azərb. kəndi	(dağıdıllıb)

Kəhram Sahibi nahiyəsi

1. Bəhrivar	erm. kəndi	(37 ailə)
2. Lök	erm. kəndi	(10 ailə)
3. Əştərək	azərb. kəndi	(6 ailə)
4. Aşağı Vartanazor. Kəndin Xəbir məzrəəsi	azərb. kəndi	(8 ailə)
5. Tağamiri	azərb. kəndi	(18 ailə)
6. Təmalı	azərb. kəndi	(4 ailə)
7. Zərdəyerinə	azərb. kəndi	(dağıdıllıb)
8. Ağavanir. Meğri kəndi yaxınlığındadır	azərb. kəndi	(dağıdıllıb)
9. Yekəxana məzrəəsi. Tuğud kəndinin əhalisi burada əkinçiliklə məşğuldur	azərb. kəndi	(dağıdıllıb)
10. Çəknəcur məzrəəsi. Məlivanə və İkis kəndinin əhalisi burada əkinçiliklə məşğuldur	azərb. kəndi	(dağıdıllıb)
11. Sonqıran məzrəəsi. İkis kəndinin əhalisi burada əkinçiliklə məşğuldur	azərb. kəndi	(dağıdıllıb)
12. Kələviran məzrəəsi. Yuxarı Vartanazor kəndinin əhalisi burada əkinçiliklə məşğuldur	azərb. kəndi	(dağıdıllıb)
13. Bazdaran məzrəəsi. Əmirqulu və Lala adlı şəxslər burada əkinçiliklə məşğuldurlar	azərb. kəndi	(dağıdıllıb)

14. Seyr, Bədlan və Mətiğ
məzrəələri. Kaler kəndinin
əhalisi burada əkinçiliklə
məşğuldur azərb. kəndi (dağıdırılıb)
15. Qətran məzrəəsi. Vənk kəndinin
əhalisi burada əkinçiliklə
məşğuldur azərb. kəndi (dağıdırılıb)
16. Ermənidirək məzrəəsi. Əlvan
kəndinin əhalisi burada
əkinçiliklə məşğuldur azərb. kəndi (dağıdırılıb)
17. Dəlikdaş məzrəəsi. İkis kəndinin
əhalisi burada əkinçiliklə
məşğuldur azərb. kəndi (dağıdırılıb)
18. Səngsəri məzrəəsi. Pakahi
kəndinin əhalisi burada
əkinçiliklə məşğuldur azərb. kəndi (dağıdırılıb)
19. Aşağı Kar məzrəəsi azərb. kəndi (dağıdırılıb)
20. Bamirək məzrəəsi azərb. kəndi (dağıdırılıb)

Masırı nahiyyəsi:

1. Kərdəzor azərb kəndi (20 ailə)
2. Yarıkətxuda. Başqa adı
Xətibandır azərb. kəndi (7 ailə)
3. Xəmasəri azərb. kəndi (6 ailə)
4. Tas 1 azər. ailəsi + 1 er. ailəsi
5. Kümran erm. kəndi (4 ailə)
6. İkiyas erm. kəndi (18 ailə)
7. Diristan azərb. kəndi (12 ailə)
8. Astazor erm. kəndi (22 ailə)
9. Makian azərb. kəndi (12 ailə)
10. Tıqut azərb. kəndi (11 ailə)
11. Mərzəgid azərb. kəndi (8 ailə)
12. Ernəzir azərb. kəndi (21 ailə)
13. Kərdətas. Başqa adı Qaycığaydır erm. kəndi (13 ailə)

14. Məzrəə	azərb. kəndi	(dağıdırılıb)
15. Nüvədi	azərb. kəndi	(25 ailə)
16. Daşt	azərb. kəndi	(9 ailə)
17. Şəhruz	azərb. kəndi	(5 ailə)
18. Qarçənük	azərb. kəndi	(5 ailə)
19. Dizgah	erm. kəndi	(2 ailə)
20. Əngizəgid	azərb. kəndi	(7 ailə)
21. Ataman	azərb. kəndi	(3 ailə)
22. Çavgird	azərb. kəndi	(5 ailə)
23. Daviş	erm. kəndi	(10 ailə)
24. Şivənzor	azərb. kəndi	(dağıdırılıb)
25. Kəhriz məzrəəsi	azərb. kəndi	(dağıdırılıb)

Bağaberd nahiyyəsi

1. Kürdəkan	erm. kəndi	(11 ailə)
2. Purxud	erm. kəndi	(6 ailə)
3. Ovxana məzrəəsi kəndi	erm. kəndi	(2 ailə)
4. Atçılar	azərb. kəndi	(6 ailə)
5. Puşan	azərb. kəndi	(2 ailə)
6. Baharlı	azərb. kəndi	(2 ailə)
7. Çobanpirili. Başqa adı Heydərandır	azərb. kəndi	(2 ailə)
8. Qayşud	azərb. kəndi	(2 ailə)
9. Məçəgid. Molla Musa kimi tanınır	azərb. kəndi	(3 ailə)
10. Yuxarı Kirətaq	azərb. kəndi	(4 ailə)
11. Şütülü	azərb. kəndi	(dağıdırılıb)
12. Sərxan	azərb. kəndi	(dağıdırılıb)
13. Mübarəvan Zaviyyəsi. Bəy qışlağı kimi tanınır	azərb. kəndi	(dağıdırılıb)
14. Oxçu	azərb. kəndi	(4 ailə)
15. Gəcənan	azərb. kəndi	(dağıdırılıb)
16. Pürdavudan	azərb. kəndi	(dağıdırılıb)

17. Panuslu	azərb. kəndi	(dağıdılib)
18. Yuculu	azərb. kəndi	(dağıdılib)
19. Dəlilər	azərb. kəndi	(dağıdılib)
20. Şənadiğ	azərb. kəndi	(dağıdılib)
21. Tutus	azərb. kəndi	(dağıdılib)
22. Anbaradığ	azərb. kəndi	(dağıdılib)
23. Aşağı Kərətaq	azərb. kəndi	(dağıdılib)
24. Əskişəhər. Başqa adı Vənətabdır	azərb. kəndi	(dağıdılib)
25. Vəçəkan	azərb. kəndi	(dağıdılib)
26. Külü	azərb. kəndi	(dağıdılib)
27. Vənk	azərb. kəndi	(dağıdılib)
28. Şəhabəddin	azərb. kəndi	(dağıdılib)

Mədəni-mis nahiyəsi

1. Qatar	azərb. kəndi	(dağıdılib)
2. Kavərd	azərb. kəndi	(dağıdılib)
3. Dəftər	azərb. kəndi	(dağıdılib)
4. Başkənd	azərb. kəndi	(dağıdılib)
5. Kələzor mərzəəsi	azərb. kəndi	(dağıdılib)

Əcənan nahiyəsi

1. Məragid	erm. kəndi	(12 ailə)
2. Sərhəng	erm. kəndi	(8 ailə)
3. Pərvətum	azərb. kəndi	(dağıdılib)
4. Kön	azərb. kəndi	(dağıdılib)
5. Küdkün	azərb. kəndi	(dağıdılib)
6. Bağavirçi	azərb. kəndi	(dağıdılib)
7. Umran	azərb. kəndi	(dağıdılib)
8. Qarakənd	azərb. kəndi	(dağıdılib)
9. Halızor	azərb. kəndi	(dağıdılib)
10. Pənc	azərb. kəndi	(dağıdılib)
11. Açağu	azərb. kəndi	(dağıdılib)

12. Vənk	azərb. kəndi	(dağıdırılıb)
13. Karxana kəndi. Kəndin Turğan məzrəəsi	azərb. kəndi	(dağıdırılıb)
14. Uğurbağı kimi tanınan Uğurdüzü və Hacılar	azərb. kəndi	(dağıdırılıb)
15. Qaramanlı. Başqa adı Qazançıdır	azərb. kəndi	(dağıdırılıb)
16. Yuxarı Tüfəng	azərb. kəndi	(dağıdırılıb)
17. Noreşəng	erm. kəndi	(7 ailə)
18. Dərtəni	erm. kəndi	(5 ailə)
19. Çanaqçı	azərb. kəndi	(dağıdırılıb)
20. Qaradığə. Başqa adı Hürünlərdir	azərb. kəndi	(dağıdırılıb)
21. Dovrus	azərb. kəndi	(dağıdırılıb)
22. Oxtarlı	azərb. kəndi	(dağıdırılıb)
23. Çobanbağı	azərb. kəndi	(dağıdırılıb)
24. Şeyxili	azərb. kəndi	(dağıdırılıb)
25. Külül	azərb. kəndi	(dağıdırılıb)
26. Şərvinlər	azərb. kəndi	(dağıdırılıb)
27. Hacətgah	azərb. kəndi	(dağıdırılıb)
28. Xotənan	erm. kəndi	(17 ailə)
29. Axıraxana	azərb. kəndi	(dağıdırılıb)
30. Arçezor	azərb. kəndi	(dağıdırılıb)
31. Zorur	azərb. kəndi	(dağıdırılıb)
32. Tacəddinli	azərb. kəndi	(dağıdırılıb)
33. Şeyxlər	azərb. kəndi	(dağıdırılıb)
34. İncəvar	azərb. kəndi	(dağıdırılıb)
35. Şəhərcik	azərb. kəndi	(dağıdırılıb)
36. Toğul	azərb. kəndi	(dağıdırılıb)

Kələberd nahiyəsi

1. Altun	erm. kəndi	(20 ailə)
2. Qırğıllı	erm. kəndi	(6 ailə)
3. Noxudlu	azərb. kəndi	(dağıdırılıb)
4. İrkis	erm. kəndi	(8 ailə)

5. Dəlilər və Rabat	azərb. kəndi	(2 ailə)
6. Canbaz	azərb. kəndi	(dağıdırılıb)
7. Çəkədin	erm. kəndi	(5 ailə)
8. Yuxarı Zargah	azərb. kəndi	(dağıdırılıb)
9. Aşağı Zargah	azərb. kəndi	(dağıdırılıb)
10. Köləmişə	azərb. kəndi	(dağıdırılıb)
11. Sipahilər. Ağqışlaq kimi tanınır	azərb. kəndi	(dağıdırılıb)
12. Şidzəban	azərb. kəndi	(dağıdırılıb)
13. Kəkəli	azərb. kəndi	(dağıdırılıb)
14. Keçibən	azərb. kəndi	(dağıdırılıb)
15. Qaraqayçı	azərb. kəndi	(3 ailə)
16. Anbaraxəzazor məzrəəsi	azərb. kəndi	(dağıdırılıb)
17. Çobanmahmudlu	azərb. kəndi	(dağıdırılıb)

Çavundur nahiyyəsi

1. Sinalı	erm. kəndi	(12 ailə)
2. Kərin	erm. kəndi	(16 ailə)
3. Xəstəbezor. Başqa adı Şixavuzdur	erm. kəndi	(8 ailə)
4. Şiskerd	erm. kəndi	(8 ailə)
5. Nanvadırək	azərb. kəndi	(dağıdırılıb)
6. Səngülan	azərb. kəndi	(dağıdırılıb)
7. Keyman	azərb. kəndi	(dağıdırılıb)
8. Kələvanış. Başqa adı Qayabaşıdır	azərb. kəndi	(dağıdırılıb)
9. Yerkəni	azərb. kəndi	(dağıdırılıb)
10. Sav	azərb. kəndi	(dağıdırılıb)
11. Qızlarağacı	azərb. kəndi	(dağıdırılıb)
12. Kilsə	azərb. kəndi	(dağıdırılıb)
13. Limkəhan	azərb. kəndi	(dağıdırılıb)
14. Doqquzxırman məzrəəsi	azərb. kəndi	(dağıdırılıb)
15. Çəmtus	azərb. kəndi	(dağıdırılıb)
16. Gicikan	azərb. kəndi	(dağıdırılıb)
17. Püraküm	azərb. kəndi	(dağıdırılıb)

18. Təri	azərb. kəndi	(dağıdılıb)
19. Kosa	azərb. kəndi	(14 ailə)
20. Aşağı Carutan və Mərəli	azərb. kəndi	(4 ailə)
21. Muşilan	azərb. kəndi	(5 ailə)
22. Aşağı Pürcavan kəndi və Sofilər məzrəəsi	azərb. kəndi	(4 ailə)
23. Kəklik	azərb. kəndi	(4 ailə)
24. Boyavar məzrəəsi	azərb. kəndi	(dağıdılıb)
25. Qərar məzrəəsi	azərb. kəndi	(dağıdılıb)
26. Buradərək. Nizaməddinli kimi tanınır	azərb. kəndi	(dağıdılıb)
27. Qapucuk	azərb. kəndi	(dağıdılıb)
28. Yuxarı Mirili	azərb. kəndi	(dağıdılıb)
29. Zaviyyə. Başqa adı Baba Qəni təkyəsi	azərb. kəndi	(dağıdılıb)
30. Yuxarı Carutan	azərb. kəndi	(dağıdılıb)
31. Pürəliyan	azərb. kəndi	(dağıdılıb)
32. Seyfullahlı	azərb. kəndi	(dağıdılıb)
33. Zərdiyas	azərb. kəndi	(dağıdılıb)
34. Hind	azərb. kəndi	(dağıdılıb)
35. Top	azərb. kəndi	(dağıdılıb)
36. Pürhəmzəli	azərb. kəndi	(dağıdılıb)
37. Sivəcur	azərb. kəndi	(dağıdılıb)
38. Sənuç	azərb. kəndi	(dağıdılıb)
39. Xənəzor	azərb. kəndi	(dağıdılıb)
40. Çəşmə	azərb. kəndi	(dağıdılıb)
41. Muafiyən. Qazılı kimi tanınır	azərb. kəndi	(dağıdılıb)
42. Tərünid	azərb. kəndi	(dağıdılıb)
43. Yuxarı Pürcavan	azərb. kəndi	(dağıdılıb)
44. Təklədərə	azərb. kəndi	(dağıdılıb)
45. Saritala	azərb. kəndi	(dağıdılıb)
46. Kurdəzor	azərb. kəndi	(dağıdılıb)
47. Yelik məzrəəsi	azərb. kəndi	(dağıdılıb)

48. Dəvəniş məzrəəsi	azərb. kəndi	(dağıdırılıb)
49. Axşaməhər və Ağaziran məzrəələri	azərb. kəndi	(dağıdırılıb)
50. Dərvişlər məzrəəsi	azərb. kəndi	(dağıdırılıb)
51. Haşımlı məzrəəsi	azərb. kəndi	(dağıdırılıb)
52. Kavkan	azərb. kəndi	(dağıdırılıb)
53. Şitaruz məzrəəsi	azərb. kəndi	(dağıdırılıb)
54. Alnıqolualçaq. Qafalı kimi tanınır	azərb. kəndi	(dağıdırılıb)
55. Bist məzrəəsi	azərb. kəndi	(dağıdırılıb)
56. Pürşəndul məzrəəsi	azərb. kəndi	(dağıdırılıb)
57. Seyfətas və Dəmirçi mülkü məzrəələri	azərb. kəndi	(dağıdırılıb)

Əmlaki-xanazor nahiyəsi

1. Sürtün	azərb. kəndi	(12 ailə)
2. Pürtas	azərb. kəndi	(8 ailə)
3. Qarahəsənlı	azərb. kəndi	(3 ailə)
4. Qaklıçı. Həsənlı kimi tanınır	azərb. kəndi	(dağıdırılıb)
5. Xanazor	azərb. kəndi	(dağıdırılıb)
6. Vəctəru	azərb. kəndi	(dağıdırılıb)
7. Pəripərtas	azərb. kəndi	(dağıdırılıb)
8. Kösəkan	azərb. kəndi	(dağıdırılıb)
9. Çinari	azərb. kəndi	(dağıdırılıb)
10. Zəngiqan	azərb. kəndi	(dağıdırılıb)
11. Tərnəgird	azərb. kəndi	(dağıdırılıb)
12. Çobanlar	azərb. kəndi	(dağıdırılıb)
13. Pəribad	azərb. kəndi	(dağıdırılıb)
14. Raza	azərb. kəndi	(dağıdırılıb)
15. Kavnahəniv məzrəəsi	azərb. kəndi	(dağıdırılıb)

Mincivan nahiyəsi

1	Bozartuq	azərb. kəndi	(8 ailə)
2	Əbdülsəməd	azərb. kəndi	(dağıdırılıb)
3	Keçlə mərzəə	azərb. kəndi	(dağıdırılıb)
4	Kis kəndi və Qafalı mərzəəsi	azərb. kəndi	(dağıdırılıb)
5	Xürrəmabad	azərb. kəndi	(dağıdırılıb)
6	Xatunabad	azərb. kəndi	(dağıdırılıb)

Bərgüşad nahiyəsi:

1.	Didəban	azərb. kəndi	(dağıdırılıb)
2.	Qarışdı	azərb. kəndi	(dağıdırılıb)
3.	Mumilan	azərb. kəndi	(dağıdırılıb)
4.	Atabəy. Ağalı kimi tanınır	azərb. kəndi	(dağıdırılıb)
5.	Bertə	azərb. kəndi	(dağıdırılıb)
6.	İbn İbrahim	azərb. kəndi	(dağıdırılıb)
7.	Kamalabad	azərb. kəndi	(dağıdırılıb)
8.	Qizoğlu	azərb. kəndi	(dağıdırılıb)
9.	Kəmazəki	azərb. kəndi	(dağıdırılıb)
10.	Balabüstən	azərb. kəndi	(dağıdırılıb)
11.	Ənnəciyad	azərb. kəndi	(dağıdırılıb)
12.	Aşağı Torbacı	azərb. kəndi	(dağıdırılıb)
13.	Yuxarı Torbacı	azərb. kəndi	(dağıdırılıb)
14.	Yuxarı Çabik	azərb. kəndi	(dağıdırılıb)
15.	Aşağı Çabik	azərb. kəndi	(dağıdırılıb)
16.	Kürdüzən	azərb. kəndi	(dağıdırılıb)
17.	Rəşid	azərb. kəndi	(dağıdırılıb)
18.	Hacı vəqfi	azərb. kəndi	(dağıdırılıb)
19.	Şeyx vəqfi	azərb. kəndi	(dağıdırılıb)
20.	Molla vəqfi	azərb. kəndi	(dağıdırılıb)
21.	Xocikli	azərb. kəndi	(dağıdırılıb)
22.	Yuxarı Şərifan	azərb. kəndi	(dağıdırılıb)
23.	Aşağı Şərifan	azərb. kəndi	(dağıdırılıb)

24. Xəlifan	azərb. kəndi	(dağıdırılıb)
25. Suriyan	azərb. kəndi	(dağıdırılıb)
26. Sabur	azərb. kəndi	(dağıdırılıb)
27. Odgrün kəndi. Kəndin Münasifə məzrəəsi	azərb. kəndi	(dağıdırılıb)
28. Məlik Yunis. Başqa adı Mollakənddir	azərb. kəndi	(dağıdırılıb)
29 Zeynhacı kəndi. Xassə və Kakə məzrəələri	azərb. kəndi	(dağıdırılıb)
30. Qazı	azərb. kəndi	(dağıdırılıb)
31. Möhtəsib	azərb. kəndi	(dağıdırılıb)
32. Aşağı Xocahan. Qarakilsə kimi tanınır	azərb. kəndi	(dağıdırılıb)
33. Yuxarı Xocahan	azərb. kəndi	(dağıdırılıb)
34. Qılıcan	azərb. kəndi	(dağıdırılıb)
35. Əbülhəc. Başqa adı Qazılıdır	azərb. kəndi	(dağıdırılıb)
36. Hindüverd	azərb. kəndi	(dağıdırılıb)
37. Dirəkli	azərb. kəndi	(dağıdırılıb)
38. Yuxarı və Aşağı Kəbudədig	azərb. kəndi	(dağıdırılıb)
39. Məmur	azərb. kəndi	(dağıdırılıb)
40. Hal	azərb. kəndi	(dağıdırılıb)
41. Qaziyən	azərb. kəndi	(dağıdırılıb)
42. Mənküd	azərb. kəndi	(dağıdırılıb)
43. Xüdadan	azərb. kəndi	(dağıdırılıb)
44. Kətləşam. Cəbrayıllı kimi tanınır	azərb. kəndi	(dağıdırılıb)
45. Qubadlı	azərb. kəndi	(dağıdırılıb)
46 Bağbanan	azərb. kəndi	(dağıdırılıb)
47. Bayəzidli. Başqa adı Həsənkünandır	azərb. kəndi	(dağıdırılıb)
48. Miladkeşin	azərb. kəndi	(dağıdırılıb)
49. Musamərək	azərb. kəndi	(dağıdırılıb)
50. Təvədə	azərb. kəndi	(dağıdırılıb)
51. Qaralar kəndi və Bəhmənan məzrəəsi	azərb. kəndi	(dağıdırılıb)

52. Kükülü	azərb. kəndi	(dağıdırılıb)
53. Keçili	azərb. kəndi	(dağıdırılıb)
54. Dəmirçili	azərb. kəndi	(dağıdırılıb)
55. Qazibığı	azərb. kəndi	(dağıdırılıb)
56. Qaziyan	azərb. kəndi	(dağıdırılıb)
57. Miyanəsi	azərb. kəndi	(dağıdırılıb)
58. Sülü	azərb. kəndi	(dağıdırılıb)

Kəhparə nahiyəsi

1. Ərivənk	azərb. kəndi	(dağıdırılıb)
2. Bəktaş məzrəəsi	azərb. kəndi	(dağıdırılıb)
3. Vənk məzrəəsi	azərb. kəndi	(dağıdırılıb)
4. Berdik və Qızılqaya	azərb. kəndi	(dağıdırılıb)
5. Qəriban	azərb. kəndi	(dağıdırılıb)
6. Dəynəcur	azərb. kəndi	(dağıdırılıb)
7. Aşağı Yeğnək	azərb. kəndi	(dağıdırılıb)
8. Sivəkar	azərb. kəndi	(dağıdırılıb)
9. Məlikçəp	azərb. kəndi	(dağıdırılıb)
10. Püraxazor	azərb. kəndi	(dağıdırılıb)
11. Məlik Çəpni	azərb. kəndi	(dağıdırılıb)
12. Daşnav	azərb. kəndi	(dağıdırılıb)
13. Novruz	azərb. kəndi	(dağıdırılıb)
14. Mərəğkar	azərb. kəndi	(dağıdırılıb)
15. Taxin	azərb. kəndi	(dağıdırılıb)
16. Vənələr məzrəəsi	azərb. kəndi	(dağıdırılıb)
17. Köləciğak məzrəəsi	azərb. kəndi	(dağıdırılıb)
18. Çəhur	azərb. kəndi	(dağıdırılıb)
19. Vəli	azərb. kəndi	(dağıdırılıb)
20. Əkən	azərb. kəndi	(dağıdırılıb)
21. Qululu məzrəəsi	azərb. kəndi	(dağıdırılıb)
22. Qırıcan	azərb. kəndi	(dağıdırılıb)
23. Ucanis	azərb. kəndi	(dağıdırılıb)
24. Kərmən	azərb. kəndi	(dağıdırılıb)

25. Ağaverən	azərb. kəndi	(dağıdırılıb)
26. Xəmiç	azərb. kəndi	(dağıdırılıb)
27. Sərkətas	azərb. kəndi	(dağıdırılıb)
28. Keşkəran	azərb. kəndi	(dağıdırılıb)
29. Qədim Xaçtab	azərb. kəndi	(dağıdırılıb)
30. Yeni Xaçtab	azərb. kəndi	(dağıdırılıb)
31. Ağçəsmə	azərb. kəndi	(dağıdırılıb)
32. Aşağı və Yuxarı İncəzor	azərb. kəndi	(dağıdırılıb)
33. Nurs	azərb. kəndi	(dağıdırılıb)
34. Keğakuni	azərb. kəndi	(dağıdırılıb)
35. Bəhrixanlı məzrəəsi	azərb. kəndi	(dağıdırılıb)
36. Kirnəxuni	azərb. kəndi	(dağıdırılıb)
37. Sellı məzrəəsi	azərb. kəndi	(dağıdırılıb)
38. Zaviyyə	azərb. kəndi	(dağıdırılıb)
39. Xanəgah	azərb. kəndi	(dağıdırılıb)
40. Pakahan	azərb. kəndi	(dağıdırılıb)
41. Qarşudpürnək	azərb. kəndi	(dağıdırılıb)
42. Madeğis	azərb. kəndi	(dağıdırılıb)
43. Darvənik məzrəəsi	azərb. kəndi	(dağıdırılıb)
44. Arayazı məzrəəsi. Cavanşirli camaatı burada əkinçiliklə məşğuldur	azərb. kəndi	(dağıdırılıb)
45. Bərbudan	azərb. kəndi	(dağıdırılıb)
46. Billur məzrəəsi. Çərəli camaatı burada əkinçiliklə məşğuldur	azərb. kəndi	(dağıdırılıb)
47. Yağmirək. Yəvinökər camaatı burada əkinçiliklə məşğuldur	azərb. kəndi	(dağıdırılıb)
48. Adqış	azərb. kəndi	(dağıdırılıb)
49. Bığ	azərb. kəndi	(dağıdırılıb)
50. Qazanlı	azərb. kəndi	(dağıdırılıb)
51. Ağbis kəndi və Bilənav məzrəəsi	azərb. kəndi	(dağıdırılıb)
52. Yeğinacnur	azərb. kəndi	(dağıdırılıb)
53. Kamalqışlaq	azərb. kəndi	(dağıdırılıb)

54. Naxçıvanik	azərb. kəndi	(dağıdırılıb)
55. Ağnatas	azərb. kəndi	(dağıdırılıb)
56. Cürdəklər məzrəəsi. Çərəli camaati burada əkinçiliklə məşğuldur	azərb. kəndi	(dağıdırılıb)
57. Hacı Yaqublu	azərb. kəndi	(dağıdırılıb)
58. İydəli Fərzəndəli	azərb. kəndi	(dağıdırılıb)
59. İydəli Canyaz	azərb. kəndi	(dağıdırılıb)
60. Əlaəddinli	azərb. kəndi	(dağıdırılıb)
61. Mirili	azərb. kəndi	(dağıdırılıb)
62. Kərhad. Xalac camaati burada əkinçiliklə məşğuldur	azərb. kəndi	(dağıdırılıb)
63. Heykəlli	azərb. kəndi	(dağıdırılıb)
64. Altıncı kəndi və Məkis məzrəəsi	azərb. kəndi	(dağıdırılıb)
65. Kürdlər kəndi və Şərəfəmlaklı məzrəəsi	azərb. kəndi	(dağıdırılıb)
66. Pürkum	azərb. kəndi	(dağıdırılıb)
67. Əyədi məzrəəsi. Fərican kəndi tərəfdədir	azərb. kəndi	(dağıdırılıb)
68. Hərtas kəndi və Dündükcü məzrəəsi	azərb. kəndi	(dağıdırılıb)
69. Tamdaran kəndi və Cüçülü məzrəəsi	azərb. kəndi	(dağıdırılıb)
70. Marur	azərb. kəndi	(dağıdırılıb)
71. Mavdunan. Böyükqışla kimi tanınır	azərb. kəndi	(dağıdırılıb)
72. Fəricani-irlamiyyə	azərb. kəndi	(dağıdırılıb)
73. Qavşud	azərb. kəndi	(dağıdırılıb)
74. Əyrək	azərb. kəndi	(dağıdırılıb)

*Kəhparə nahiyyəsində qeydə alınmış Cavanşirli camaati,
Çərəli camaati, Xalac camaati, Yəvlinökər camaati*

Ə L A V Ə 4

1595-ci il tarixli “Irəvan vilayətinin icmal dəftəri”nə görə **Zəngəzur nahiyyələrində** **TORPAQ SAHİBLİYİ**

Sisyan nahiyyəsi üzrə

Kəndin, məzrəənin adı	Torpaq sahibliyinin növü	Torpaq sahibinin adı
Sisican kəndi, Sisyan kimi tanınır	Zeamət	Məhəmməd Sirac Qızıl
	Timar	oğlu
Tulus kəndi	Zeamət	Mustafa, çavuş
Köçəri və Əskəmor kəndləri	Zeamət	Osman
Pisək kəndi	Zeamət	Abdin
Pisək və Baxış (?) kəndləri	Zeamət	Məhəmməd
Pirnağut kəndi, Əyrə və Əndun məzrəələri	Zeamət	Əli, katib
Ənkləberd, Qarakilsə və Ərəfsəcik kəndləri	Zeamət	Məhəmməd, katib
Mülk, Pirnədir, Zəbazadər və Tulus kəndləri	Zeamət	Pirəli
Uz kəndi	Zeamət	Qabil Abdin oğlu
Köçəri kəndi	Zeamət	Məzhər molla Ağabala oğlu
Əskəmor kəndi	Timar	Əbdi Vəli oğlu
Ortogis kəndi, Qaracakilsə məzrəəsi	Timar	Əli Abdin oğlu, Cahangir
Ortogis, Korağakənd (başqa adı Şeyx) və Bələk (başqa adı Ümdəkilsə-?) kəndləri	Timar	Məhəmməd
Ortogis kəndi	Timar	Lala Məhəmməd oğlu
Əlili və Ağabaş kəndləri	Timar	Ömər

Əskəmor kəndi	Timar	Yarani Əli oğlu, Əli Davud oğlu
Ağcakənd	Timar	Canfəda Abdin oğlu
Tigin (başqa adı Məhərrəm) kəndi	Timar	Şirəli Bəkir oğlu, Əhməd, Əli Vəli oğlu, Pirəhməd
Əlili kəndi	Timar	Əli Abdin oğlu, Əmir
Şeyxli kəndi	Timar	Əbdi, Əbdülhadi
Ortogis, Zaviyyə, Kivas, Qubad (başqa adı Dəlilər) kəndləri	Timar	Hacı Məhəmməd
Xınıs kəndi	Timar	İbrahim
Məzrəə kəndi	Timar	Məhəmməd Ruhani, Məhəmməd
Şəki	Zeamət	Xudaverdi Süleyman oğlu
- - -	Timar	Laçın Abdin oğlu
Betenus (başqa adı Ketenus)	Zeamət	Yusif Yaqub oğlu
Şələt kəndi	Timar	Hüseyn Ömrə oğlu, İbad Abdin oğlu
Qıvraq kəndi	Timar	Məhəmməd İbrahim oğlu, Məhəmməd
Dəsdəgird kəndi, Gülbarı və Saatlı məzrəələri	Timar	Əbübəkir Yusif oğlu
Kivas kəndi	Timar	Ömrə Mustafa oğlu
Əxlətiyan kəndi	Timar	Teymurxan Ruhzad oğlu, Hüseyn, İlyas Qızıl oğlu

Bazarçayı nahiyəsi üzrə:

Bazarçayı kəndi	Timar	Əli Qızıl oğlu, Hüseyn İsmayıł oğlu
Türküt kəndi	Timar	Xanəhməd Bəkir oğlu
Qızılca (başqa adı Karqərib) və Əriklidərə kəndləri	Timar	Məhəmməd Şeyxəli oğlu
Yenicə kəndi	Timar	Bəkir

Surbanus (?) kəndi, İrəs mərzəəsi	Timar	Mürid Miri oğlu
Berdi kəndi	Timar	Məhəmməd Əhməd oğlu
Ağcadamal kəndi	Timar	Qazi (?) Bəşarət oğlu
Şaqad kəndi	Timar	Süleyman Talib oğlu
Pur (Pul-?), Tülkütəpəsi kəndləri	Timar	Süleyman Əli oğlu
Kələdək kəndi	Timar	Talib Bəyzad oğlu, Əli
Qalacıq (başqa adı Pürnadik)	Timar	Keyhan Abdin oğlu

Zar və Zəbil nahiyləri üzrə:

Çərikni və Barınşa kəndləri	Zeamət	Mahmudi Əhməd Əvəz oğlu
Dəryaçınar (başqa adı Zar), Çınar, Qaribatan, Vakit (?), Xarabdımağlıca və Qalatəpə mərzəələri, Həmzə, Vənk kəndləri	Zeamət	Cəfər, katib
Çərəkdar kəndi	Zeamət	Qara Bürcəli oğlu
Qalaköyü və Palıdlı kəndləri	Zeamət	Əminməhəmməd Əfəndi oğlu
Şenlik (Şişlik-?) və Ayrıman kəndləri	Timar	Məhəmməd Zülfüqar oğlu, Bayram Heydər oğlu
Nəhadək və Bitə kəndləri	Timar	Tahir Məlik oğlu, Qərib Əli oğlu, Dövlətşah Bəşarət oğlu
Qarabulaq kəndi	Timar	Murad Şəmsəddin oğlu, Mahmud Murad oğlu, Əli Şəmsəddin oğlu
Canan (başqa adı Cahanşah) kəndi	Timar	Nahar (?) İsrayıł oğlu
Yenicəyi-polad və Salaməleyk kəndləri	Timar	Əli Nazir oğlu, Neman Şəmsəddin oğlu
Dəştək kəndi	Timar	Qaraca, Həsən Qaraca oğlu
Barınşa (başqa adı Qaragöz) kəndi	Timar	Yusif Yaqub oğlu, Seyxi Miri oğlu

Yellidərə və Ağkilsə kəndləri	Timar	Bəkir İshaq oğlu, İshaq Məlik oğlu, Abdal Cəbrayıl oğlu
Kəlavəcər və Çivangərəkməz kəndləri	Timar	Vəli
Ayrıman kəndi və Qışlağı-Sail	Timar	Bürc Mehdi oğlu
Başqa Çərikni kəndi	Timar	Əhməd Vələd oğlu
Armudluq kəndi	Timar	Əli Cəfər oğlu
Xordegir, Şeyxvələdli (başqa adı Molla Murad) və Sellı kəndləri	Timar	Cavad
Moz kəndi	Timar	Musa
Daşkənd kəndi	Zeamət	Həsən Hüseyn oğlu
Leyv kəndi	Timar	Abdal Musa oğlu, Mustafa Seyfəddin oğlu
Leyv və Göycə (başqa adı Xəbəraçır) kəndləri	Timar	Çələbi Mahmud oğlu
Leyv kəndi, Məşayix və Mərdanxan məzrəələri	Timar	Rəsul Şirzad oğlu
Zod kəndi	Timar	Vəli Bayram oğlu, Əhməd Ulaş oğlu, Əli Mustafa oğlu, Hacı Abdin oğlu
Damğa kəndi	Timar	Şəmsəddin Mahmud oğlu, Bəhaəddin İsrayıł oğlu
Damğa, Zod, Canan (başqa adı Cahanşah) kəndləri	Timar	Dürri İskəndər oğlu
Zar kəndi	Timar	Hüseyn Ziya oğlu, İbrahim Abdin oğlu
Zar və Daşkənd kəndləri	Timar	Əli Hacıəli oğlu
Qarasaqqal kəndi	Timar	Məhəmməd, Məhəmməd Əli oğlu, Şahin Hüseyn oğlu, Teymur Sultan oğlu
Əsdük və Çivangərəkməz kəndləri	Timar	Xosrov Abdin oğlu
Canan (başqa adı Cahanşah) kəndi	Timar	Səfər İlyas oğlu, İbrahim İlyas oğlu
Çörəkənd kəndi	Timar	Mənsur Həsən oğlu

Ə L A V Ə 5

1593-cü il tarixli “İrəvan vilayətinin müfəssəl dəftəri”nə düşməmiş kəndlərin və məzrəələrin SİYAHISI

Sisyan nahiyəsi

1. Belə kəndi, başqa adı Ümdəkilsə
2. Gülbəri məzrəəsi
3. Saatlı məzrəəsi

Bazarçayı nahiyəsi

1. Qızılca kəndi, başqa adı Karqərib
2. Əriklidərə kəndi
3. Surbanus (?) kəndi
4. Berdi kəndi
5. İrəs məzrəəsi

Zar və Zəbil nahiyələri

1. Çörəkkənd
2. Şeyx Vələddi kəndi, başqa adı Molla Murad
3. Sellı kəndi
4. Çınar məzrəəsi
5. Qaribatan məzrəəsi
6. Vakit (?) məzrəəsi
7. Xarabdımağlıca məzrəəsi
8. Qalatəpə məzrəəsi
9. Məşayix məzrəəsi
10. Mərdanxan məzrəəsi
11. Qışlağı-Sail (qışlağ)

Qeyd: Adları çəkilən yer adları 1595-ci ildə hazırlanmış “İrəvan vilayətinin icmal dəftəri”ndə “xaric əz dəftər”, yəni 1593-cü il tarixli “İrəvan vilayətinin müfəssəl dəftəri”nə düşməmiş kəndlər və məzrəələr kimi qeyd olunmuşdular.

ӘLAVƏ 6



ДАКТЫ

СОВРАННЫЕ

КАВКАЗСКОЕ АРХЕОГРАФИЧЕСКОЕ КОЛЛЕКЦИЕНО.

АРХИВЪ ГЛАВНАГО УПРАВЛЕНИЯ НАМѢСНИКА КАВКАЗСКАГО.

ТОМЪ II.

ИЗДАНЪ ПОДЪ РЕДАКЦІЕЮ ПРЕДСѢДАТЕЛЯ КОММІСІИ
АД. БЕРЖЕ

ТИФЛІСЪ.

ВЪ ТИПОГРАФІИ ГЛАВНАГО УПРАВЛЕНИЯ НАМѢСНИКА КАВКАЗСКАГО

1868.

IV. ГАНДЖА (ЕЛИСАВЕТОПОЛЬ).

1166. Рапортъ д. с. с. Коваленскаго кн. Циціанову, оиъ
17-го декабря 1802 года, № 273.

Ганджинскій владѣлець Джевад-ханъ, руководимый издавна неблагонамѣренностию къ Грузіи, но скрывавшей подъ личиною политики Персидской, съ нѣкотораго времени явно стать себѣ обнаруживалъ. Миѳнъ обстоятельства, до наблюдения пограничного принадлежащій, о коихъ, конечно, отъ имѣющаго сю препорученность въ свое время было доносимо и которыя, сколько миѣ известно, заключаются: 1) Въ указеніи имѣ изъ предѣловъ Грузіи дрехвыхъ ея поданныхъ еще прежде открытия настоящаго, а во времена бывшаго здесь временнаго правительства до 2,000 семействъ Шамшадильскихъ Армии и Татаръ. 2) Въ связяхъ его въ видѣ дѣйствующаго лица и первого ревнителя съ прочими неблагонамѣренными владѣльцами и народами, а также съ членами Грузинскаго царскаго дома и ихъ приверженцами. 3) Въ приемѣ къ себѣ бѣжавшаго царевича Александра съ снабженiemъ его и всего оброда его вслички пособиемъ и даже подкѣрѣпленiemъ на чинимъ отъ нихъ иногда въ Грузіи воровскіи нападеніи; иль же, по соглашеніи съ Джарскими и Белаканскими старѣшинами, вынужденiemъ его въ жилища сихъ послѣднихъ. Съ такимъ же злоумышленiemъ во вредъ Грузіи ханъ сей простираетъ дерзость свою до высочайшей степени, о чемъ, какъ до внутреннаго управления Грузіи принадлежащемъ, долгомъ ставлю донести въ подробности

Въ бытность еще архѣа предмѣтника въ с. ген. л. Кварринга, тогдѣ когда по домогательству сего владѣльца на присовѣніи области Шамшадильской отправленъ бытъ туда деташаментъ войскъ нашихъ, оставлялъ тамъ часть народа сего имени, въ вознагражденіе убытою при увлечениіи прочихъ въ Ганджу, какъ выше упомянуто, отъ владѣльца Ганджинскаго его понесенныхъ, сѣдѣа обычно своему, попустившись на ограбленіе Ганджинскихъ подданныхъ каравана, изъ Эриваніи щедраго. По обстоятельству сему посланъ былъ отъ меня тогдѣ-же чиновникъ для описанія всего ограбленаго, и по немнѣнію тогдѣ тамъ особаго со стороны Россійской пристава, препоручены были всѣ описанные вещи начальнику той части народа султану Насып-беку, для храненія на основваніи приказанія его, генерал-лейтенанта, впередъ до сношеній о томъ съ ханомъ Ганджинскимъ и до расчета съ нимъ по претензіямъ Грузинскихъ подданныхъ Всѣдѣа чѣго какъ отъ его превосходительства, такъ и отъ меня присыпанному тогдѣ имъ, ген.-л. Кваррингу.

рингу, отъ него посланцемъ чиновнику Гюргин-беку
назанено было о присыпкѣ подробной вѣдомости, что,
у кого и кѣмъ именно въ ограбленномъ караваѣ по-
хищено; потому еще два раза разновременно сообщалъ
и о томъ саму хули письменно и словесно, но отъ
него до сихъ поръ кромѣ требованій, безъ всякихъ
по вышеписанному объясненія, возврата сего карава-
на я ничего не получалъ. Между тѣмъ въ минув-
шемъ мѣсяцѣ, когда рыбные промышленники адѣши-
ны по обычаю своему хотѣлиѣ бѣхать изъ Шекинскаго
владѣнія за рыбью и по поводу, что дорога идетъ ту-
да чрезъ Ганджу, испрашивали сами собою на проѣздъ
отъ хана Ганджинскаго позволеніе,—получили отъ не-
го письменный отвѣтъ въ видѣ повѣлѣнія, такого со-
держания „что когда они привезутъ ему изъ какіх-то
„принадлежаща ему вещи 10,000 р., то пустъ прїѣз-
жаютъ, а въ противномъ случаѣ подвергнутъ себѣ
„взысканію“. Письмо сіе было представлено ко мнѣ и
я по ономъ отправилъ нарочного отъ себя чиновника
статьзъмъ къ хану, объяснивъ ему причинальнымъ
образомъ невѣдимость переписки съ подданными дру-
гой державы, и что ежели на нихъ есть какая либо
претензія, то можетъ о томъ снестись со мною и по-
лучить надлежащее удовлетвореніе. Впрочемъ, ежели
требование его, какъ примѣръ я, происходитъ по по-
воду задержанія въ Шамшадильяхъ каравана, то тѣмъ
чѣнѣе причиной было претендовать сіе на людяхъ, ни
малаго участія въ томъ неимѣвшихъ, особенно тога-
да, когда уже не одинъ разъ предлагалъ и я въ семь
случаѣ ему, хану, доставить удовлетвореніе и болѣе
уже 4-хъ мѣсяціевъ ожидалъ для того его уѣдомленія.
Посланный мой былъ принятъ отъ хана сплошнѣко
высокомѣрно и отпущенъ хотя въ сопровожденіи так-
коваго же посланца ко мнѣ, но не только со совер-
шенными отказомъ въ пропускѣ чрезъ его область
рыбныхъ адѣшиныхъ промышленниковъ, но еще съ гор-
дыми выраженіями о нагломъ якобы занятіи войска-
ми нашими области Шамшадильской, по минимуму пра-
ву ему принадлежащей, и что онъ не мыслитъ, чтобы
на сіе была воля Г. И., а если бы и такъ, то подѣст-
ся къ удержанію права своего сискать защиту и под-
крѣпленіе. Касательно же требованій мною вѣдомо-
сти о караваѣ, то полагая невѣдимыемъ вести счѣть
господину съ подданными, каковыми признается онъ
похитившихъ оной Шамшадильцевъ, требуетъ возвра-
та ему сихъ народовъ или покрайней мѣрѣ сколько
окажется ограбленныхъ ими вещей, съ тѣмъ что оста-
токъ, когда получитъ ихъ по прежнему во владѣніе,
онъ самъ взыметъ. Письмо сего хана ко мнѣ и сло-

ва посланного его почти въ томъ-же заключались и въ довольно колкихъ выраженияхъ, съ присовокуплениемъ еще къ тому угрозъ на лице мое, что въ сихъ нанесенныхъ яко-бы икою обидахъ отнесется онъ съ жалобою къ Е. И. В. Я отвѣтствовалъ сему хану на письмо и слова сть совершенными равнодушемъ, благопристойно, не касаясь однако-же никакою претензии его на Шамшидиль, яко дѣла до меня не принадлежащаго и такого, которое можетъ быть сильно опровергнуто и тѣмъ уже, что самъ ханъ себѣ былъ даникъ Грузин и что область та всегда заключалась въ предѣлахъ ея, имѣя границою мѣсто Шахкоръ, до коего кордоны нации далеко еще не достигаютъ, требовавъ еще четвертый разъ вѣдомости о караванахъ или призы сълыхъ самыхъ людей, комъ бы были отграблены, по чому бы можно было отыскать все и самыхъ грабителей по законамъ строго наказать.

Тѣмъ временемъ явились ко мнѣ 4 человѣка Тифлисскихъ жителей Армянъ, по промыслу бывшихъ въ Ганджѣ и оттуда съ спасищеніемъ бѣгомъ отъ гоненія хана, объявивъ мнѣ, что всѣхъ ихъ тамъ было 27 человѣкъ здѣшнихъ-же купцовъ и что остальные ихъ сотовщицы всѣ задержаны тамъ въ оковахъ и истязываются немилосердно, по требованію отъ нихъ ханомъ 3,000 р., въ число коихъ и получать уже онъ 2,000 р. продаже за полцѣны всѣхъ найденныхъ при нихъ товаровъ и вещей. Я тотъ-же часъ отправилъ отъ себя къ хану другаго чиновника съ убѣдительнымъ представлѣніемъ противу наглаго сего поступка, но отвѣта еще не получивъ; посланцу же его, здѣсь тогда бывшему, объяснилъ я о семъ лично, но онъ не оправдалъ хана, своего господина, отвѣтствовалъ, что сіи люди суть яко-бы его подданные, житѣльствовавше иѣзда въ Шахкорѣ. По спрашивѣ же моемъ оказалось, что иѣкоторые изъ нихъ дѣйствительно суть оттуда зашедшіе, но живутъ здѣсь съ семействами отъ десяти до тридцати лѣтъ. О всемъ томъ представляя въ съ благосмотрѣніи, всепокорѣйше испрашиваше разрѣшенія какъ въ обеспеченіе промысла рыбнаго, съ общественными нуждами и съ пользою казенною по платежу откупной суммы соприяженнаго, такъ и о удовлетвореніи беззинно потерпѣвшимъ отъ наглости хана Ганджинскаго здѣшнихъ подданныхъ

1167. Тоже, отъ 8-го января 1803 года, № 25

Сейчасъ получиль я рапортъ отъ моурава Шамшидильскихъ Татарь кн. Соломона Тарханова и помощника его дворянинна Варламова, что съ 3-го на 4-е число сего мѣсяца партія, состоявшая изъ 200 добродохонныхъ хищниковъ, высланная отъ Джевад-ха-

на Ганджинскаго, для впаденія въ границы Грузинския, съ намѣреніемъ отогнать козачій табунъ при отрядѣ войскъ нашихъ изъ Шамшидильскихъ или нанести отряду сему, либо обывателямъ какой либо вредъ, сближась къ лагерю не далѣѣ 6 verstъ, расположилась на ночлегъ, проникнувъ до 20 verstъ во внутрь границы. А какъ о семъ покушеніи онъ, кн. Тархановъ, съ вечера еще былъ извещенъ отъ посланнаго имъ предварительно въ Ганджу для развѣданія нарочнаго, то и уведомилъ онъ о томъ начальника отряда подполк. Лихова, который, отправясь съ командою для поиска сихъ хищниковъ, а вслѣдъ за нимъ и кн. Тархановъ съ нѣсколькоими вооруженными изъ Татарь Шамшидильскихъ людми, и нечаянно нашедъ на пе-редовомъ посты той партіи, столъ потревожилъ ихъ, что они съ крайнимъ поспѣшеніемъ, имѣя однако-же съ козаками перестрѣлку, удалились, но безъ всякой для себя потери; съ нашей же стороны убить однѣхъ козакъ.

1168. Тоже, ген.-м. Лазарева, отъ 9-го января 1803 года, № 14

Полученнымъ мною рапортомъ отъ подполк. Лихова извещено я, что изъ числа удалившихся къ Ганджинскому хану Шамшидильскихъ селеніевъ возвратились на прѣжній жилища съ 31-го по 3-е число сего дымовъ и что многие еще намѣреваются перѣйти. По тому же рапорту, что пойманные пикетными козаками 2 Армяниномъ при допросѣ показали, что они Шамшидильские жители изъ сел. Чуртвиши (?) и были для прокормленія себя на работѣ въ Ганджѣ, а нынѣ оттуда возвращаются въ свое селеніе; при томъ объяснили, что всѣ Ганджинскіе Армянини истреблены желаютъ прибытия войскъ Россійскихъ въ Ганджу, за что всѣ магометанскаго закона ихъ угрожаютъ притѣснѣніемъ, и что предсторожность хана Ганджинскаго состоитъ только въ предписании давать развѣздъ до Шахкорѣ, которой всякий день и дѣлается и состоить изъ 10 человѣкъ.

1169. Письмо кн. Цинціанова къ Джесад хану, отъ 25-го февраля 1803 года, № 14

Письмо ваше, присланное чрезъ почтеннаго чиновника вашего Гюрги-бека, дошло до меня; съ удовольствиемъ видѣлъ и изъ онаго наклонность вашу къ мирному, союзному и дружелюбному сохраненію съѣдства, каковое изъясненіе приемля за чистосердечное ваше желаніе, радуюсь душевно для собственнаго вашего блага и поздравляю васъ съ благополучнымъ

намбрениемъ вашимъ, которое буде сохранится неподобно, доставить вамъ и народу вашему высокое, славное и многомощное покровительство величайшему въ свѣтѣ Российской Державы и сильнейшаго изъ нарховъ великаго и всемилостивѣйшаго Г. И. моего. Во взаимности вашего расположения, въ высокости можете во всякихъ случаихъ, при сношении вашихъ подданныхъ съ Грузиою, присыпать ко мнѣ о дѣлахъ вашихъ краткое объясненіе, по которому получите рѣшильное и правосудное удовлетвореніе, ибо по Высочайшей власти Е. И. В., моего великаго Государи, какъ въ управлениі Грузиою, такъ и по всѣмъ дѣламъ сопрѣдѣльныхъ памъ народовъ удостомился и получить полную довѣренность и разрѣшеніе; но дабы вицѣше утвердить столь похвальное дружеское ваше расположение и доказать оное торжественно предъ цѣлью свѣтотомъ, въ залогъ вашей вѣрности и нашей пріязни, прошу вѣстъ присыпать въ Тифлѣстъ аманаты высокостепеннаго сына вашего старшаго Угурлуагу, которому по достоинству и званію его будеть здесь производиться приличное содержаніе. Исполненіе сего требованія моего почу я истиннѣмъ знакомъ вашего чистосердечного доброжелательства и тогда, по собственнымъ словамъ вашимъ, не будеть никакого различія между Ганджою и Грузиою. Вѣрочень, одаря любезнаго вашего Гюргин-бека, отправляю съ нимъ, въ знакъ моего дружескаго расположения къ въисковѣ, бархату и атласу по 10 аршинъ и пребыть честь имѣю навсегда готовымъ къ услугамъ.

1170. Тоже, кн. Реваза Андronикова къ кн. Цицианову, отъ 7-го апреля 1803 года.

Если угодно узнать о Джевад-ханѣ, онъ съ Ибрагим-ханомъ помирился, отъ коего и получаетъ дѣлушки, а онъ ему отдалъ 8 катеровъ и одну палатку. Джевад-ханъ укрѣпляетъ свою крѣпость, а окружавшихъ около Ганджи народовъ отдаютъ подъ сохраненіе Ибрагим-хана. Въ Шамхорѣ отправили къ человѣка, по возвращеніи коего донесу въ с. обо всемъ. Шамхорскіе просить вѣстъ усердѣйшее о нарядѣ къ нимъ войскъ; они желаютъ перебраться въ Шамшидилъ, но опасаются Мамед-Хусейнъ съ своимъ народомъ живеть въ Загамѣ; если позволите, думаю и ихъ перевезти въ Туэзъ, — въ ихъ селеніе.

1171. Предписаніе кн. Цицианова Казахскому моураву кн. Гирсану Чаччавадзе, отъ 17-го ноября 1803 года, № 1981.

Полагая, что въ силу моего къ вамъ отъ 30-го июня

мѣсяца предписанія о учиненіи наряда изъ Казаховъ, подъ моуравствомъ вашимъ находящихся, конному войску, которое должно состоять по крайней мѣрѣ изъ 300 чл., вами уже оное войско притотовлено и извѣщена при сего вѣстъ, что я имѣю выступить въ походъ съ войсками къ Ганджѣ на сей недѣль, подтверждаю в. с., чтобы сказанное войско было въ совершенной готовности сть 6-ти-недѣльнымъ приваломъ и гдѣ удобиѣ имѣтъ явиться съ онимъ ко мнѣ или присыпать съ тѣмъ, кому вы ихъ препоручите*).

1172. Письмо кн. Цицианова къ Джевад-хану, отъ 29-го ноября 1803 года.

Вступивъ во владѣніе Ганджинское, объявляю вамъ о причинахъ моего прихода сюда 1-ая и главная, что Ганджа съ ея окружью во времена царицы Тамары принадлежала Грузи и слабостю царей Грузинскихъ отторгнута отъ оной; Всероссийская же Империя, прививъ Грузию въ свою высокомощное покровительство и подданство, не можетъ взирать съ равнодушіемъ на расторженіе Грузи и несогласно бы было съ сидою и достоинствомъ высокомощной и Богомъ вознесенной Российской Империи оставить Ганджу, яко достояніе и часть Грузіи, въ рукахъ чуждыхъ. 2) Въ высокости на письмо мое, писанное по прѣѣздѣ моемъ въ Грузию, коимъ я требовалъ сына вашего въ аманаты, отвѣчали, что Иранскаго государя опасается, забывъ, что въ лѣтъ тому назадъ были Россійскими подданными и въ кр. Ганджинской столицѣ высокославныи Всероссийскіи войска. 3) Купцы Тифлисскіе, ограбленные вашими людьми, не получили удовлетворенія отъ въисковѣ,—а по смысль тремъ причинамъ и самъ пришедъ съ войсками брать городъ, по общую Европейскому и по вѣрѣ мою именемъ исповѣдуемой, долженъ, не приступая къ пролитию крови человѣческой, предложить вамъ о сдачѣ города и требовать отъ вѣстъ въ отвѣтъ двухъ словъ, по вашему выбору да или нѣтъ, т. е. сдаде или не сдаде? Да будетъ вамъ известно также, что допусты войска перейти въ такую непогоду и вступить въ ваше владѣніе, никакихъ договоровъ принято быть не можетъ, а сдачу на волю мою вамъ предизначено и тогда испытаете неограниченное милосердіе Е. И. В. всемилостивѣйшаго Государя моего.

Будь сего не желаете, то ждите несчастнаго жреца, коему подпали нѣкогда Иамаиль, Очаковъ, Варшава и многѣ другіе города. Буде завтра въ поддѣнъ не получу я отвѣта, то браны возгорится, понесу подъ

* Такого же содержанія предписаніе было дано и Демурасальному моураву кн. Тимзу Орбелиану, съ порученіемъ выставить изъ местныхъ Тифлисъ 100 чл. коннаго войска

گانжу огонь и мечь, чему вы будете свидетели и
знаете, умъю-ли я держать мое слово.

1173. Тоже, Джевад-хана къ кн. Цицианову.

درینوقت کاغذیکه فوسماده بودی رسید و نوشه بودی
در ائم طوفان داده عال کجنه تابع کرحسان بود این سین را
چیکس سینید، است اتا بدران ما که علیان فلنجان و سایرین
ناسد در گرحسان حاکم بود، اداد هرگاه قول نه نهاد از
مودل میراهله کرحسان تحقیق نماید که علیان فلنجان
در گرحسان حاکم دالی بود، است یاده و بالعمل محمد
دکان او در گرحسان هست و لعلت و تعليمه ادم در راهه
اهل گرحسان هست و ائم بدران کلی خان و بدران
سرحد کجنه و گرحسنان عالم بود، که ار کجا تا نکجا است
دما این سینهارا به بیان نمی آورم هرگاه بکوی هم که
بدران ما در گرحسان والی بوده است کسی قول نمی
نماید و باین سین گرحسانها کسی نمایدند و دیگر
ازکه بوسه بودی که شش سال بیش این قلعه کجنه را به
پادشاه رسیده داده بودی درست است در اوقت یادساز، سما
ده تماح و لایت ایران رم کویسه بود و ما هم بوسه بود
ما رقم یادساهرا قول کرد، قلعه را دادیم هرگاه نار یادساز
در خصوص کجنه به ما فریان نوشه باشد و فریان یادساهرا
معهم و آسکار دماید ما هم رقم یادساهرا دیده از انفرار عمل
نمایم و دیگر ازکه بوسه بودی که سما بین این گرحسان
تابع بودی علمی سما ناسد که الحال رقم یادساز سما درست
ما حسب نه بیند که در آن رقم مارا بکلیریکی کجنه بوسه
بود یا تابع گرحسان ای ایسعی علمی است که سین سما
خلاف قول سما است و دیگر ازکه در اوقت که ما تابع
پادشاه رسیده سده بودیم یادساز ایران چرحسان رم بود
و دست ما نار دمایدند و نجهه ایکه یادساز، رسیده هم یادساز
علمی انسان بود اماعظ اورا قول کردیم و الحال یادساز
ایران الحمد لله و السه در زیبات و حالاهم غلام سرتیارش
با یعنی آمد است و قوسون هم آمد و دل می آید و دیگر اند
بوسنه بودیکه گرحسان به یادساز، تغلیق دارد و ارجمند اول مال
کرفته اید درست است اتا برس اول که سما وارد گرحسان
سددن در سما توییم و آدم فریمان عالم کردیم که صیب که
ریختیت ما است و ای ما روکردن اسد، احوال انتقال ملار کرویه
است و حال کردم که سما بکوی یادساز حسید الله تا بدران
حو کرد، مال ادم مارا کویه میدهید و صیب و سایر
سین الدینواهارا که ام اما روکردن اسد، اداد کرده د ما
خواهد داد در دیدم که هیچ کدامها عمل بیاور دید و ما هم
انجکه کویه ادم ای دیگران بتوییم و ده بیند که ار عیشت کجنه

Я получила твое письмо. Ты пишешь, что во времена царицы Тамары Ганджа находилась в зависимости Грузии. Этому рассказу никто не поверить. А наши предки Аббас-Кули-ханъ и проче управляли Грузией. Если не вѣришь, спроси Грузинских старожиловъ, — управлялъ Аббас-Кули-ханъ Грузией или нетъ? Донъинъ въ Грузии существуютъ его мечети и лавки. У многихъ Грузинъ сохранились его приказы. Со временем Ираклия и нашего отца границы Грузии и Ганджи опредѣлены. Если я скажу, что предки мои были валиями въ Грузии, никто не приметъ этихъ словъ въ уважение и никто не возвратитъ мнѣ Грузии.

Ты еще пишешь, что я 6 лѣтъ тому назадъ передаѣлъ Ганджинскую крѣпость Русскому Падишаху. Это правда Тогда твой Падишахъ присыпалъ мій раскрипти и я, принялъ Его предложенія, передаѣлъ крѣпость. Если и теперь твой Падишахъ присыпалъ такой раскрипти, то покажи его мій. Тогда я, уѣдавши Его волю, соображеніемъ на него.

Ты еще писалъ, что я будто находился прежде въ зависимости Грузин; но да будетъ извѣстно, что въ моихъ рукахъ и теперь рескристъ твоего Падишаха. Посмотри, называнъ ли я въ немъ Ганджинскимъ беглербогомъ или вассаломъ Грузин. Изъ этого явствуетъ, что слова твои ложны. Кроме того, въ то время когда я передалъ Ганджу твоему Падишаху, Персидскій шахъ находился въ Хорасанѣ и моя рука не достигала его и я счелъ нужнымъ покориться Русскому Падишаху, какъ великому также монарху. А теперь, слава Аллаху, Персидскій шахъ находится въ близости моей и посланный его главнокомандующимъ уже прибылъ сюда: также прибыло войско и еще оваго прибудетъ.

Еще ты пишешь, что Грузия принадлежит Русскому Падишаху и я не имѣть права конфисковать имущество ея купцовъ. Это правда. Но когда ты только что прибылъ въ Грузию и я писалъ тебѣ отнять у моего подвластного, измѣнившаго мнѣ, Насиб-бека похищенное имѣтъ нашихъ купцовъ имущество и возвратить оное,—я былъ уѣренъ, что ты исполниши мое желаніе, также возвратишь измѣнившихъ мнѣ Шамшидильцевъ и Насиб-бека; ты ни того, ни другого не сдѣлалъ. Я конфисковала имущество у жителей Ганджи и Шамхора, а вовсе не у жителей Грузии. Если ты замышляешь со мною войну, то я готовъ; если ты вставаешьъ своимъ пушками, то и моя не хуже твоихъ; если твои пушки длиною въ 1 аршинъ, то мои въ 3 и 4 аршина, и успѣхъ зависить отъ Аллаха. Откуда известно, что ваши войска храбрѣе Персидскихъ? Вы только видѣли свои сраженія, а войны съ Персиями не видѣли. Ты предлагаешь мнѣ быть готовымъ на борьбу? Я съ того дня готовлюсь, какъ ты, прибылъ въ Шамшидиль, обратить его населеніе въ зависимость свою. Если хочешь воевать, будемъ воевать. Ты предсказываешь мнѣ несчастіе, если я не приму твоего предложения; но я полагаю, что несчастіе преслѣдуется самаго тебя, которое завлекло тебя изъ Петербурга сюда. Помѣщество покажутъ, кто изъ настъ будетъ несчастенъ.

1174. Обращение Армянскимъ народомъ, обитавшимъ въ Ганджинской области, отъ 30-го ноября 1803 года. — Шамхоръ.

Вступивъ я съ побѣдоносными Всероссийскими войсками въ землю, Ганджинской провинціи принадлежащую, уѣрно всѣхъ вѣсъ именемъ Е. И. В всемилостивѣйшаго Государа моего, что кто только извѣстъ приѣгнѣтъ къ сильной Высочайшаго Всероссийскаго престола защитѣ, будетъ огражденъ отъ всѣхъ опасностей личныхъ и имущественныхъ, не возчувствуя нималойшаго ни въ чёмъ щерба, избавится отъ всѣхъ притѣснений и грабительствъ, магометанами досѣгъ чинимыхъ, и будетъ имѣть невозбранное право ити на жительство въ какую либо часть Грузии, вѣдалъ что тамъ будутъ государственными крестьянами, не принадлежа ни меликамъ, ни другимъ какимъ либо помѣщикамъ.

1175. Письмо кн. Цицианова къ Джевад-хану, отъ 9-го декабря 1803 года.

Кн. Цициановъ, высокославныхъ Всероссийскихъ войскъ ген. л., главнокомандующій въ Грузии, въ Астра-

хани и на Кавказѣ, начальникъ Каспийской флотилии, многихъ орденовъ кавалеръ и проч.; по Европейскому обычанию и по вѣрѣ имѣ исповѣдуемой еще разъ вѣрошасть е. высокост. *Джевад-хана Ганджинского* сдается ли онъ крѣпость на волю войскъ Российскихъ начальника, или вѣтъ? А отвѣтъ долженъ быть присланъ неотмѣнно завтра по утру и для безопасности посланного онъ долженъ имѣть бѣлый платокъ, называемый на паклѣ.

1176. Тоже, отъ 11-го декабря 1803 года

Кн. Цициановъ объявляетъ высокостепенному Джевад-хану, что письмо его онъ получилъ, что не усло- вія ему предлагаются, а вотъ что по добротѣ сердца ему соизвѣстуетъ — завтра высокоторжественный день Е. И. В. всемилостивѣйшаго Г. И. и если его высокостепенство выйдетъ въ оный день поутру ключи города съ сыномъ своимъ, Хусейнъ-Кули-агою, который и долженъ оставаться аманатомъ, въ знакъ сдачи города начальнику войскъ Российскихъ, тогда все счастіе и благоденствіе сойдетъ на его высокостепенство Джевад-хана Ганджинского отъ всецѣдѣй десницы милосердаго нашего Государа.

Буде до обѣда завтра не будетъ исполнено сіе, то возгорѣтъ паки война и Богомъ живымъ клянется начальникъ Российской войскъ, что штурмъ прольетъ рѣками крови несчастныхъ, которыхъ, хотя и другой вѣры, онъ жаждѣтъ будеть по человѣкоболью.

1177. Тоже, отъ 28-го декабря 1803 года.

Кн. Цициановъ, ген.-л. и проч., получа письмо отъ высокостепенного Джевад-хана Ганджинского, просившаго для переноса рѣчей Казахъ Махмада, объявляеть, что между Казаховъ много Махмадовъ, а потому и неизвестно, который нуженъ. Впрочемъ требованій генерала войскъ Российской его высокостепенство извѣстны, — слѣдовательно и отвѣты на требованія должны быть на письмѣ. Кто слыхалъ на свѣтѣ, чтобы Россійскія войска, обложивъ крѣпость, отошли безъ взятія оной сдачею или штурмомъ? первое благоденствіе сдающихъ утверждается, а послѣднєе кровью омыается и Богъ покажетъ при послѣднемъ, въ чьихъ рукахъ Ганджа останется

1178. Тоже, отъ 28-го декабря 1803 года

Вы просили третьего дня Казаха Махмада для перенесенія рѣчей вашихъ ко мнѣ; я требовалъ сказать обѣ имени его отца, для того что Махмадовъ много.

Вы более не присыпаете, а изъ всего сего заключаю
я, что вамъ нужно объясниться. Я же по вѣрѣ моей,
презирая гордость Азійскую, для избѣжанія пролитія
крови человѣческой и чтобы на совѣсти моей оное
кровопролитіе не осталось, наставляю васъ, что Евро-
пейскіе обыкн. позволяютъ осажденнымъ просить пе-
ремирия, осажддающе даютъ на сколько времени за-
благородскушь и тогда сть обѣихъ сторонъ ни одно
ружье не должно выстѣлить и воююще чрезъ побѣ-
ренныхъ предлагаю и отвергаю условій. Послѣ
истечения сего времени или паки возгорается война или
сдается городъ на условінъ; такъ дѣлалось въ при-
ступѣ моемъ подъ 4 ми крѣпостями, гдѣ я находил-
ся. Послѣ сего предложения Богъ увидѣть, я ли винов-
енъ буду въ пролитіи крови въ день штурма. Отвѣтъ
на сіе долженъ быть данъ сегодня.

1179. Тоже, отъ 29-го декабря 1803 года.

Видя изъ послѣдняго вашего письма, что вы не
наклонны на сдачу крѣпости, длагомъ моимъ почитаю
въ послѣдній самый разъ отправить къ вамъ статьи
условій, на коихъ зналъ мілосердіе Е. И. В. всемилостивѣшаго моего Государа ко всѣмъ, въску Его по-
коряющимъ, сдача крѣпости можетъ быть принята; преходя молчаніемъ ваши совѣты, чтобы мнѣ не ити
на штурмъ, буде не хочу; чтобы кровь пролилась, яко
изъясненіе непріятчно и ишь въ какомъ благородствѣ
Европейскомъ писаній не пріемлемо, не могу
безъ отвѣта того оставить, что я никогда Казаха Мах-
мада къ вамъ не посыпалъ и буде посыпаю чрезъ
плѣнныхъ, а не чрезъ того маюра, который прежде
былъ къ вамъ присланъ, такъ оттого, что бывали
въ Персіи примѣры, что послѣ не почитали особенно
неподтвержденною никакому оскорблѣнію, вопросы Ев-
ропейскихъ и Турецкихъ обычаевъ. Когда я требую
скораго отвѣта на мій письма, то не для того, чтобы
я считалъ непріятеля слугою, а точно для онаго, что
по общаго закону людскости взаимности должна соблюде-
ма быть; тѣ когда я на ваши письма въ тотъ же
день отвѣчу, то и вы должны тѣмъ-же платить и
потому-де надѣюсь, что не по моимъ, а общимъ цѣль-
ю сѣя правиламъ взаимности поступите и на сіе я
получу завтра предъ полуднемъ.

Статьи, на коихъ сдача г. Ганджи можетъ быть принята.

1) Джевад-ханъ Ганджинскій долженъ прослыпать на подданство Все-
российскому Г. И. и вѣсъ житія его вѣзды тоже должны исполнить

2) Крѣпость должна вовсе быть очищена и заната со всѣми оружіемъ
и военными снарядами Россійскими войсками

3) Джевад ханъ Ганджинскій, находясь въ подданстве Россійскому, управ-
ляетъ своимъ вѣзды на пренікшихъ правахъ и преобразуетъ данникою Россіи
платы по 20,000 р. въ годъ и за 1804 годъ долженъ вену оную сумку
заплатить при подсчетѣ енхъ статей

4) Войска расположенные въ крѣпости и по дорогѣ къ Шамшиадзу долж-
ны снабдить провантажъ и фуршетъ, а именно въ годъ шишки 2,605 та-
гаръ, крѣзъ 243½ тагара, личина 601½ тагара,—все на Ганджинскую крѣп., а
водъ сию отвѣтъ кута, чиено же шишки цѣнши моветъ въ 4 р., и крѣ-
зъ 4 р. и чиено въ 2 р. 40 къ кажду тагару. Для избѣженія не могу-
щихъ встрѣтиться споровъ, тагара должна быть вымѣрена въ запечатаніи пе-
чатью главнаго начальника войскъ Россійскіхъ

5) На Шамшиадзу и читай оное провинціи никакаго притягательства не
имѣтъ, а оставаться нынѣ какъ она имѣетъ состоять, подъ управлѣніемъ Грузин-
скаго правительства

6) Въ взрѣсте сохраненія всего вышеисписанаго Джевад-ханъ Ганджин-
скій долженъ сина своего Хусейн-Куза агъ отдать аманатомъ для всегдаш-
наго пребыванія при глашнуправляющемъ Грузію, икою будетъ производи-
мо по 10 р. въ день

1180. Тоже, къ Ширин беку Самухскому, отъ 2-го ян-
варя 1804 года, № 1.

Ширин-беку со мною, высокославныхъ Россійскіхъ
войскъ главнымъ начальникомъ, переписываться и
пересыпалъ пословъ не кстати и низко для меня, а
вы должны бытъ тотчасъ сами пріѣхать съ покорностю.
Когда мы боялись Джевад-хана, какъ же мы менѣ
не боимся? и какъ вы смѣли принять его дѣтей къ
себѣ, бѣжавшихъ отсюда, которыхъ вы должны безъ
всякой отговорки сюда представить и имъ худо не
будеть сдѣлано. Если-бъ ихъ отецъ послушался менѣ
и отдалъ бы мій крѣпость, тобо онъ ханомъ о-
стался аѣдѣзъ на вѣкъ,—таковы были послѣднія пред-
ложенія міи ему на письмѣ. Оставьте вѣс Персидскіе
обманы и знайте, что вамъ менѣ не обмануть; пріѣз-
жайте тотчасъ съ покорностю ко мнѣ и привезите
дѣтей ханскихъ, — тогда я приведу васъ къ присягѣ и
приму въ подданніи Е. И. В. всемилостивѣшаго мо-
его Г. И. А если вы замедлите, то я вѣсъ и на землѣ
и въ водѣ найду. Вспомните только это, что я слово
своє держать умѣю сказалъ, что Чарскую провинцію
окружу и сокрушуши; сказалъ, что царскую фами-
лію, раздирающую Грузію, изъ Грузіи вывезу и вывезу;—
сказалъ, что Ганджу възмѹ и взялъ. Теперь судите,
можете-ли вы равняться съ симъ предметами и не-
ужели думаете, что я погубрю вашимъ отвѣтвамъ?
Бирочко вѣстъ уѣврило, что будете доволены Россій-
скимъ прѣмѣнѣніемъ и моимъ пріемомъ, если вы чрезъ
день пріѣдете, для того что мнѣ дожидаться вѣсъ не
кстати будетъ.

1181. Донесеніе къ Цицианова гр. А. Воронцову, отъ
3-го января 1804 года, № 3.—Ганджа.

Изъ всеподданнѣшаго моего донесенія Е. И. В
приложенной при ономъ переписки моей во время
блокады къ Джевад ханомъ въ съ усмотрѣніи изволите,
что онъ менѣ довелъ до необходимости взять городъ
приступомъ, ибо съ одной стороны предложеніе мое
ему оставаться владѣтельнымъ ханомъ и данникомъ Росс-

си не токмо не принять, но и не отв'ячать,—съ другой стороны непобедимыи войскамъ Е. И. В. отступить отъ города, не взятии оный ни тѣмъ, ни другимъ образомъ, было бы по мнѣнию моему неизбѣжно и сила оружия Всероссийскаго упала бы въ глазахъ со-сдѣи, учреждающихъ свое поведеніе единыиъ страхомъ отъ сильного. И такъ, почтеннѣйше представа въ с. причина, побудившія меня прибѣгнуть къ сей мѣрѣ, смѣю ласкальса надеждою, что удостоится созволите оное своимъ одобрениемъ. Нимало не сомнѣваюсь при томъ, что послѣдствія и время оправдающія меня въ относительномъ къ пользѣ дѣлъ въ здѣшнемъ kraю и тѣмъ паче, что Ганджинская крѣпость, почтавшаяся между Азіатцювъ неприступною, держитъ въ страхѣ весь Адзербайджанъ и можетъ способствовать торговли Грузинской по Каспийскому морю.

1182. Предложеніе кн Цицианова Гавказскому гражданскому губернатору Каспарию, отъ 8го января 1804 года, № 5

Ни строжайшее обложение Ганджинской крѣпости, чрезъ цѣль мѣсяцъ лишившее осажденныхъ водъ и дровъ, ни 5-ти-кратное мое требование сдачи города, ни даже послѣднее мое предложеніе, сдѣланное хану остатися владѣльцемъ въ даникоту Россіи, не могли превозмочь упорства и буйства Джевад-хана, а потому и принужденіемъ я напечата прибѣгнуть къ единственной и необходимой мѣрѣ, состоящей во взятіи крѣпости приступомъ, что и совершило двумя колоннами, при помощи Вышинаго, съ неѣроятнымъ успѣхомъ и малымъ урономъ, 3-го числа разсѣвѣть, въ полтора часа времени, употребленаго на штурмъ.

Добыча наша состоитъ въ 12-ти орудіяхъ, 6-ти фальконетахъ, въ 1-ъ штандартѣ, 8-ми знаменахъ, въ 55-ти пудахъ пороху и въ большомъ хлѣбномъ запасѣ.

Уронъ съ нашей стороны въ убитыхъ 1 штабъ и 2 обер-офицерахъ и 35 нижнихъ чинахъ, да ранено легко штабъ 1, обер-офицеровъ 8, нижнихъ чиновъ 122 и тяжело обер-офицеровъ 5 и нижнихъ чиновъ 70 человекъ.

Потери съ непрѣятельской стороны состоять, въ 1,500 убитыхъ и 17,224 въ пѣхѣ взятыхъ, мужеска и женска пола, а о раненыхъ неизвѣстно. Мѣстоположеніе Ганджинской крѣпости, державъ въ страхѣ весь Адзербайджанъ, заставляетъ приобрѣти съ почтати наважинѣшіемъ для Россіи, а потому и считаю нужнымъ, извѣстія о томъ въ пр., предложить вамъ о толь знаменитой побѣдѣ дать знать во всѣ мѣста вѣрѣнной вамъ губерніи.

1183. Всеподданнѣйший рапортъ кн. Цицианова, отъ 10-го января 1804 года, № 1.

Слѣдствіемъ штурма Ганджинской крѣпости есть то, что Ширин-бекъ Самухскій, зависящій отъ Джевад-хана, пріѣхалъ вчера ко миѣ просить принять его во Всероссийское подданство; я же, на вѣроность оному приведши его къ присягѣ, всеподданнѣйше подпишу присяженій листъ и имѣю счастіе донести какъ о томъ, что я его обложилъ оброкомъ по 1,000 червонныхъ въ годъ, со взносомъ тѣхъ денегъ въ январѣ мѣсяца каждого года, такъ и о томъ, что онъ не более 400 домовъ имѣетъ своего владѣнія.

1184. Отношение гр. А Воронцова къ кн. Цицианову, отъ 31-го января 1804 года.

Рапорты на Высочайшее имя и разныи отноше-
нія ваши ко миѣ, отъ 9-го минувшаго декабря, полу-
ченныи здѣсь исправно и были представлены Г И

Е. И. В. съ удовольствіемъ усмотрѣть изъ оныхъ предпріятія ваше на Ганджу и занятіе предмѣтѣи того города. Мы уѣбрены, что Богъ благословитъ сей подвигъ вашъ счастливымъ успѣхомъ и надѣемся въ скоромъ времени получить извѣстія о покорении и самой кр. Ганджинской, послѣ чего не оставите обратить силы вашъ вѣрѣнныи на занятіе Имерети.

Царь Соломонъ коварствомъ своимъ и разныи умыслы подаетъ всѣ права на таковое предпріятіе.

Посланецъ его на сихъ днихъ будетъ отсюда къ вамъ отправленъ, о чмъ уже обстоятельно отъ меня къ вамъ было писано.

Не хочу также оставить васъ безъ увѣдомленія, что здѣсь экспедицію на Ганджу и усиѣами, кои по сїе времена имѣли, совершенно довольны и не сомнѣвались, чтобы благоразуміе и опытность ваша не подали вамъ способъ успѣшнымъ занятіемъ Имеретин заслужить новые опыты Монаршаго благоволенія и всеобщее уваженіе

1185. Письмо кн. Цицианова къ Угуру ағы, отъ 4-го февраля 1804 года, № 80.

Письмо ваше, изъясняющее вашу надежду и увѣренность на меня, по слуху дошедшему къ вамъ о человѣколобии и милости, оказанной семейству вашему, я получилъ и увѣритъ васъ могу, что вы не ошибаетесь; вамъ сѣдовало, вмѣсто того, чтобы писать ко миѣ письма, пріѣхать самому и съ братомъ вашимъ Али-Кули-агою ко миѣ въ Тифлѣсъ,—тогда бы я въсъ принялъ какъ отецъ дѣтей принимаетъ; тогда бы я въсъ у Е. И. В. всемилостивѣшаго Государя моего исходатайствовать жалованья къ безбѣдной вашей

жизни; тогда бы въ объятіяхъ своей несчастной супруги, въ объятіяхъ дѣтей своихъ, кончъ я любызаль, ижли бы покойно, уѣхашъ своимъ присутствіемъ матъ свою и семейство. Но вы того не сдѣлали, живете у первого злодѣя дома вашего. Буде я посягнуль на разореніе Ганджи и сокрушеніе моихъ враговъ, всѣйню моего великаго Государя противившихся, то и ли тому вину? Вы сами свидѣтели, сколько разъ родителю вашему я предлагала сдачу крѣпости и какія выгодныя условія обѣщала. И такъ поспѣшишь съ братомъ своимъ въ Тифлисъ пріѣхать; тогда увидите, умѣю ли я лгать и справедливость моими ли устами говорить. Вѣрьте Богу, въ котораго я вѣрю, что Россіяне за должностіе свою почтитаютъ являть милость и помочь побѣжденному; обрадуйте тѣмъ ваше семейство, доставьте имъ спокойствіе. Я вамъ покажу, что Россіяне великииудиши и имѣютъ сердца человѣкоубийцы; буде же вы оlopоздаете, то не я тому буду виной. Не слушайте съвѣтовъ Персидскихъ; они властъ погубить и разлучить васъ съ почтенною вашею супругою Ниса-бегумъ и почтенною родительницю наѣвки; для нихъ же о назначеніи безбѣдной и вѣчной пенсіи представилъ уже я Г.И., которую монаршую милость наѣврио они получатъ.

Оставаясь въ скромъ ожиданіи васъ сюда, въ Тифлисъ, прошу Бога, чтобы Онъ вложилъ вамъ въ сердце сожалѣніе къ вашему семейству, желая вамъ всякаго добра . . .

1186. Высочайший рескриптъ кн. Цицаноу, отъ 5-го февраля 1804 года — С. Петербургъ

Извѣстіе о взятіи Ганджи подаетъ Міръ новый и пріятный случай изъявить вамъ искреннюю благодарность Мою за труды ваши на пользу отечества; обстоятельства же, сопровождавшія сіе завоеваніе, усугубляютъ удовольствіе, причиненное Міръ симъ событиемъ. Пховалия мѣры кротости, которыми вы предпочтительно употребите желали, неминѣю одобрию строгое средство, вынужденное упорствомъ Джевад-хана Россійскимъ воинамъ, всегда побѣждать пріобыкшимъ, непрілично было бы уступить подменности Азіатской и пріѣмѣръ таковой, возгордя пріоихъ владѣльцемъ той страны, предназначеннныхъ въ подданство Имперіи, представить бы, конечно, виослѣдствіи трудности въ совершеніи плана, вамъ въ руководство данаго. А по тому, признавъ необходимость жестокой мѣры приступа, остается Міръ только воздать должную похвалу храбости войскъ, въ дѣйствіи съмъ подвизавшихся, и радоваться, что человѣкоубие обуздало запальчивость, съ таковыми подвигомъ нераздѣльно сопряженную.

День сей да послужить примѣромъ на грядуща времена и мечь Россіи, наказуя однихъ съ ними борющихся, да отвратится отъ невинныхъ и обезоруженныхъ. Поведеніе войскъ въ семь случаѣ относя къ благоразумному начальству вашему, пріятно Міръ свидѣтельствовать вамъ Мое за то удовольствіе и поручить вамъ обѣлять благоволеніе Мое всѣмъ чинамъ и рядовымъ, подъ Ганджемъ находившимся. Должное же награжденіе отличившимся опредѣлю Я по полученню подобныхъ отъ васъ о дѣлахъ донесений. Болѣзну сердечно о жертвахъ, принесенныхъ упорствомъ Джевад-хана, и сожалѣя о собственной его и сына его участіи, уѣбрѣнъ Я, что почестьность ваша о раненыхъ сохранить для Имперіи и воиновъ ея и новыхъ подданныхъ.

Одоброя требуемую вами отъ Керим-бека выдачу укрывавшихся у него двухъ сыновъ Джевад-хана, нужнѣи почитаю, чтобы они отправлены были на житѣе внутрь Россіи, где найдуть они и безопасность и безнужное содержаніе, что и предоставляю вашему расположению.

Въ перепискѣ своей съ вами ханъ Ганджинскій упоминаетъ о чиновникахъ Персидскомъ и Персидскихъ войскахъ, при немъ находившихся; буде таковыхъ окажутся, не безполезно было бы удалить ихъ отъ театра операций вашихъ и вообще, оставляя обывателей въ жилищахъ ихъ, переселять служащихъ въ войскахъ хановъ по сю сторону Кавказскихъ горъ.

Случившееся съ Ганджею и порученное ген.-м. Гулякову наказаніе Чарской провинціи за вѣроломство ея покажутъ достаточно народамъ страны сея, чего они ожидаютъ имѣть и отъ милосердія Россіи, и отъ прещеній ихъ за несоблюдение доброй вѣры и не выполненіе обѣщанного. Я не сомнѣваюсь, что обратясь теперь на Имеретію, не совершили бы вы съ равными усилиемъ присоединеніе царства сего къ Россійской Имперіи Устроивъ же чрезъ побережныя владѣнія Мингрелии сообщеніе съ Тавридою, свяжете весь сей край крѣпчайшимъ узломъ съ метрополією и тогда исчезнуть всѣ препятствія, наносимыя поясомъ Кавказскихъ горъ, ущелья коихъ служили донынѣ единственнымъ путемъ.

Разныи отношенія ваши, на имя Государственного канцлера писанныы, Міръ поднесены были Извѣстіе о дѣлахъ Персидскихъ, между оными находившихся, вамъ отъ ген.-м. Завалишина доставленное, заслуживаетъ особливое вниманіе и показуетъ, что чѣмъ быстрѣе будетъ теченіе происшествій, имѣющіхъ покорить Россійской Имперіи страны, орошаляемыя Куоро и Араксомъ, тѣмъ благонадежнѣе устѣхъ сихъ предприятій нашихъ. Дѣятельность ваша и усердіе служить Міръ

залогомъ, что вы не упустите воспользоваться обстоятельствами, нудящими винъ Баба-хана пешись о сожранием собственности его власти и сокровищ и тъмъ самымъ отвлекающими вниманіе его отъ Адзэрбайджана и областей, по западному берегу Каспийского моря лежащихъ, чтобы довершить предначатое и постановить въ краѣ твердую ногу, прежде нежели владѣтель сей въ состояніи будетъ представить тому пропони. Если для совершения онаго потребныи найдете вы усилить себя войскомъ и денежными пособиемъ, донесите Миѣ о томъ и будьте уверены, что все что возможно вамъ доставлено будетъ безъ отлагательства.

Предложение ваше переименовать Ганджи Российскимъ именемъ пріемлю Я за благо и вы можете оно исполнить.

Повторяя вамъ изъявление признательности Мой къ полезному служению вашему, пребываю вамъ благословенный.

Подписано „АЛЕКСАНДРЪ“
Контрасигновано гр А Воронцовъ

1187. Тоже, отъ 20-го февраля 1804 года. — С.-Петербургъ.

Донесеніе ваши отъ 10-го января о принятии Ширин-бека Самухскаго, отъ Ганджинского хана зависшаго, къ Российское подданство, о назначении пенсіоновъ иѣкоторымъ членамъ ханской фамилии и объ освобожденіи г. Ганджи отъ платежа податей, кроме таможенного сбора, Я получила.

Одобряя въ полной мѣрѣ всѣ распоряженія ваши, а напишацъ тѣ, комки старались въ облегчить участъ ханской фамилии и жителей взятаго города, Я приказацъ вмѣстъ съ симъ министру финансовъ, по списку отъ вѣстъ представленому, производитъ женамъ бывшаго хана Бегюмѣ и Шукубѣ по 1,200 р. каждой въ годъ, невѣсткамъ его, — Нисе-Бегюмѣ съ двѣми ея и Зейнабѣ — по 600 р. каждой и дочери ханской Ханумѣ по 300, а всего по 3,900 р. въ годъ, поручая вамъ возобновитъ представление о производствѣ пенсіоновъ ханской сыновьямъ и наперсницѣ его Племси-Бегюмѣ, буде первые, расказавшись, изъ побѣга возвратятся, а о послѣдней, пребывающей въ Дагестанѣ, братъ ея Хамуи или Сурхай-ханъ Казикумухский ходатайствовать будетъ.

Что же касается до податей и доходовъ окладныхъ Ганджинского владѣнія, вы не оставите въ продолжение даруемой оному въ теченіи настоящаго года льготы возложитъ на кого вы за благо признаете привести статью сю въ изѣбность и сдѣлать о будущемъ ея положении соображенія ваши.

Подписано „АЛЕКСАНДРЪ“
Контрасигновано гр В Котубѣ

1188. Всеподданнейшее прошеніе Угурулу-аги, сына Джевад-хана.

(Переворы старые)

Предъ симъ, когда Ел И. В. въ Бозѣ почивающая Г. И., бабка В. В., Высочайше повелѣть соизволила высокостенному гр. Зубову двинутись для распоряженія дѣлъ Персидскихъ и онъ стоялъ съ неподѣдимыми войсками въ Ширванѣ, то прежде всѣхъ ханъ отецъ мой покойный Джевад-ханъ успѣтъ показать услугы выехавъ на встречу генералу, онъ подиесъ якою отъ крѣпости и ничего не оставилъ исполнить по службѣ; но генералъ во взаимности его услугъ сдѣлалъ противное, такъ что по возвращеніи гр. Зубова онъ отдалъ крѣпость непрѣтели нашему, т. е. Грузинскому царю и самъ уѣхалъ, а посѣтъ отецъ мой у царя получить за деньги. Но когда Ага-Мамед-ханъ, владѣтель Персидскій, съ неподѣдимыми войсками своимъ выступилъ сюда, то онъ, будучи оскорблѣнъ сдѣлкою Русскимъ крѣпости Елизаветпольской, общался наказать отца моего, говоря ему угрозами, что какъ онъ смѣть сдать крѣпость его Русскимъ и повиноваться имъ; прежде хотѣть убить отца моего, но всесилосердый Богъ смерти Ага-Мамед-хана спасъ его. Когда же по Высочайшему повелѣнію В. И. В. прибыть въ Грузию инспекторомъ кн. Цициановъ, то неоднократно отвосился отецъ мой письменно къ нему, что нѣсколько жителей изъ его подданныхъ, пожалованыхъ отъ въ Бозѣ почивающей Государинѣ, бабки В. В., выкошащие отца моего, предались въ подданство Грузинскому, также обзывающи о услугахъ своихъ; но отецъ мой никакого удовлетворенія не получиль, а въ отвѣтъ кн. Цициановъ говорилъ ему, что сказанные жители принадлежатъ Грузии и не можетъ отдать и отпустить ихъ въ подданство отца моего. А какъ желаніе его было то, чтобы служить, а не то чтобы дѣлать противное войскамъ В. В., чего сдѣлать онъ и не въ состояніи бытъ, то всѣ обстоятельства, переговоры и худые поступки кн. Цицианова онъ написацъ и представиль Высочайшему Двору В. В., чрезъ Армянина Ходжага Мурадова; но возвращеніе его болѣе года продолжалось, а между тѣмъ непрѣтели завели между ими интриги и привели кн. Цицианова подъ кр. Елизаветпольскую; однако же отецъ мой, соблюдая порядокъ почтеній, сдѣлалъ ему совѣтованіе предложеній, укрываясь самъ въ крѣпости, что онъ посыпалъ прощеніе въ В. И. В. съ изъясненiemъ всѣхъ своихъ мыслей и какою воспослѣдуетъ Высочайшее разрѣшеніе, по оному исполнить, а чтобы до того времени повременить ему; но кн. Цициановъ, не принявъ онъ предложеній, приказалъ солдатамъ штурмовать крѣпость и они штурмомъ взяли оную, при чёмъ убили отца моего,

одного меньшаго моего брата, двухъ двоюродныхъ братьевъ и ибъсколько родственниковъ, равно и 3,700 душъ Елисаветопольскихъ жителей,—а я, какъ незаслуживающій того наказанія, бытъ спасенъ Богомъ какъ отъ смерти, такъ и отъ поимки, и до сего времени я все опасался поступковъ кн. Цицанова въ 3 года какъ я находусь въ удаленности отъ своей земли и отъ службъ В. И. В. съ ибъсколькими агаврами и прочими старшинами, изъ 719 душъ состоящими, а сколько дамъвъ — суть слѣдующе

Шамшиадильского

У Мамед-Хусейн-бека Мансур-бекова	151	душ.
„ Мустафа-бека Али-Султанова	82	„
„ Мамед-бека Али-Султанова	55	„
„ Абди-бека Мамед-Али-бекова	30	„
„ Танри-Кули-бека Аташ-бекова	27	„
„ Мамед-бека Шара-бекова	24	„
„ Хезрет-Кули-бека Атамагомова	25	„
„ Сеид-бека Мансур-бекова	12	„

Елисаветопольского.

„ Ганджинского Юсуф-бека	23	„
„ Данкмуйского Абдула-бека	10	„
„ Муртуза-Кули-бека Леки	14	„
„ Ростом-бека Вели-Наги	7	„
„ Ахмед-бека Таги-бекова	14	„
„ Елисаветопольского Абу-Талиб-бека . . .	8	„
„ Мамед-бека Якуб-бекова	10	„
„ Ахмед-ага Якуб-бекова	24	„
„ Шамхорского Муса-бека Мехти-ханова .	20	„
„ „ Келб-Али-бека	40	„
„ „ Мехти-бека	15	„
„ Елисаветопольского Фазл-Али-бека . . .	12	„
„ „ Мамед-Риза-бека	10	„
„ Шамшиадильского Джекхагир-бека . . .	13	„
„ Елисаветопольского Кази-бека	26	„
„ „ Аллах-Верди-бека	29	„
„ Шамхорского Байрам-Али-бека	21	„
„ „ Ибраиги-Халил-аги	8	„
„ „ Оджак-Кули-бека	5	„
„ Елисаветоп. Керим-бека Хаджи-Бадирова	18	„
„ „ Рахим-бека Мендуз-бекова	28	„
„ Кюреқбасанскаого Джазар-бека и Джимшид-бека	28	„
„ Аллах-Верди-беки Имам-Верди-бекова .	14	„
„ Елисаветопольского Мамед-Хасан-бека		
„ Мурад-бекова	10	„

Всему свѣту известно, что В. И. В. человѣколовы и милостивы ко всѣмъ подданнымъ Вашимъ и колыма паче принимаете подъ свое покровительство людей знатныхъ родовъ и домовъ и я по двухъ матери, трехъ сестеръ, тетку съ ея дочерью, невѣстку

съ ея сыномъ и дочь мою — меня оставилъ бы въ Елисаветополѣ, а не выгналъ меня въ другія деревни и если возможно, во уваженіе прежнихъ услугъ покойнаго отца моего, отдать бы онтъ миѣ крѣпость, которая никако не значить предъ В. В. Если сего сдѣлать нельзя, то по крайней мѣрѣ предоставить миѣ мои собственныя недвижимыя имѣнія, купленныя мною на собственныхъ мои деньги, и оставить меня тамъ, доколѣ чрезъ 1 или 2 года В. И. В. увидѣть изволите мое послѣдствіе и услуги, и когда будутъ мною оказаны добронравочные услуги и усердія мои, тогда, конечно, надѣюсь быть награжденъ отличнымъ осчастливленнымъ знакомъ Вашего благоволенія и надѣясь на милосердіе В. И. В., что хотя бы и заслуживала наказанія, но В. В. не созовите изъ Елисаветополя взять меня въ другое мѣсто,— и вкратцѣ вся просьба моя состоять въ томъ, чтобы я по милости В. В. жилъ покойно и исполнялъ службу В. И. В.

Приложенъ печать Угурулъ, Джавах-ханова сына Зияд агам

1189. Тоже.

Въ надеждѣ на щедрое милосердіе В. И. В. въ теченіи толикіхъ временъ раза два представлять всеподданѣйшия просьбы къ Высочайшему двору съ изъясненіемъ услугъ моихъ и всѣхъ произшествій, со мною случившихся, но никакой резолюціи я не удостоился и никакого извѣстія не получилъ отъ людей моихъ и не знаю, просьбы мои дошли ли до Высочайшаго двора или кто препятствовалъ въ томъ, и во ожиданіи того всически удивлялся; хотя я прибылъ въ Самухъ, принадлежащий къ Елисаветополю и состоящий въ подданствѣ В. В., оттуда обзываючи кн. Цицанову и полкъ Карагину, въ Елисаветополь находившемуся, что я желалъ служить В. В., проси ихъ яко добѣренныхъ особъ представить о моемъ усердіи В. И. В. на разрѣшеніе или завѣрить меня поѣхъ пристяжомъ, но я никакого удовлетворенія не получилъ, а хотѣли достать меня хитростью и я послалъ изъ Самуха удалился и Самухскіе жители разбѣжались, но еще я не оставилъ оказывать мои услуги: когда шах-задѣ въ прошедшемъ году перевѣзъ сюда жителей Елисаветопольскихъ, то я безъ вѣдома Персіана болѣе 3,000 душъ отправилъ назадъ въ Елисаветополь, равно и въ нынѣшнемъ году до 500 душъ, что самое считаю за службу. Наконецъ, надѣясь на щедрое милосердіе В. И. В., отправлю изъ Высочайшему двору Вашему Елисаветопольскаго Келб-Али-Баба Келб-Али Ибрагимова для донесенія сихъ обстоятельствъ и моихъ услугъ и дерзко чрезъ него поднести сию просьбу; сему посланному совершенно извѣстно обо всѣхъ произшедшихъ переговорахъ и дѣлахъ между

мною, ки Цицановымъ и полк Каригинъ и прошу не оставить меня высокомонаршимъ Вашимъ вниманиемъ, пожаловавъ мнѣ Высочайшую грамоту, дабы подковнникъ отдалъ моихъ родныхъ, подъ арестомъ содержащихся.

1190. Краткое кимеральное описание г. Ганджи со его окрестомъ, 2го марта 1804 года.

№	Имя селения	Число дворов.	Число жителей	Имущество		Городская пошлина вправе ханского праздника.											
				Женщино-	Женское.	Домашнее и имущество.	Рогатого скота	Овцы и козы.	Овец.	Птицы.	Хлебопек.	Винок.	Туалет.	Шахов.	Фураж.	Рубль	Дешевые.
Городъ Ганджа	213			Женщино-	Женское.	Домашнее и имущество.											
Селенія																	
Армянскій на Фортштадт																	
1Калесъ князь	792	857	590	44	89	27	186	—	—	—	—	—	—	—	—	2100	
Чемберзъ	15	215	156	15	45	—	—	—	—	—	—	—	—	—	—	300	
3Исприянърът	28	130	100	9	3	34	9	—	—	—	—	—	—	—	—	500	
4Норашенъ	74	125	121	9	0	—	68	—	—	—	—	450	—	—	—		
Въ окрѣпъ си- ро.																	
1Богънъ	51	100	80	10	45	100	15	20	—	—	—	—	—	—	—	дѣла жъгъ мѣсяцъ до	
2Кучинъ	8	30	23	7	40	—	—	25	—	—	—	—	—	—	—		
3Сайдъ князъ	8	26	23	3	14	—	—	—	—	—	—	—	—	—	—		
4Тасличевъ	8	26	22	3	11	10	—	9	—	—	—	—	—	—	—		
5Даръзъ	8	26	20	1	10	—	—	—	—	—	—	—	—	—	—		
6Загана	40	100	57	30	120	150	50	20	—	—	—	—	—	—	—		
7Барзъ	29	65	66	4	55	50	15	15	—	—	—	—	—	—	—		
8Барзъ	9	19	17	2	13	—	3	8	—	—	—	—	—	—	—		
9Имерзъ	13	28	17	1	16	—	—	—	—	—	—	—	—	—	—		
10Сонгаръбъ	10	28	26	1	16	—	—	10	—	—	—	—	—	—	—		
11Гадъ	5	6	5	1	1	—	—	1	—	—	—	—	—	—	—		
12Галамъ	16	29	26	7	16	—	—	—	—	—	—	—	—	—	—		
13Чамантъ	60	100	70	7	60	70	—	20	—	—	—	—	—	—	—		
14Адахъ	16	32	26	3	20	—	—	10	—	—	—	—	—	—	—		
15Саркисъшинъ	15	20	19	1	10	50	—	10	—	—	—	—	—	—	—		
16Лутъ	14	28	24	1	20	—	—	4	—	—	—	—	—	—	—		
17Сугуръ	14	28	24	1	16	—	5	10	—	—	—	—	—	—	—		
18Гаванъцъ	10	20	20	1	16	—	—	2	—	—	—	—	—	—	—		
19Гадъсъ	6	12	10	1	4	—	8	8	—	—	—	—	—	—	—		
20Коченъ	7	10	7	1	4	—	8	8	—	—	—	—	—	—	—		
На фортштадтъ.																	
Ташкенъ на сюль въ городъ узанъ въ размыѣ хвѣстъ 200 сeneятъ	615	1199	1168	2	4	92	—	—	—	—	—	—	—	—	—	4335	
Въ окрѣпъ.																	
1Далляръ	43	74	85	4	70	132	—	20	—	—	—	—	—	—	—	100	
2Казанъ	11	20	19	2	—	2	—	6	—	—	—	5	40	—	—		
3Заръ	45	89	79	2	74	—	27	—	—	—	—	—	—	—	—	200	
4Азанъ	11	20	19	1	14	34	21	—	—	—	—	14	—	—	—	60	
5Себезъ	42	85	77	1	—	—	—	20	—	—	—	—	—	—	—	100	
6Чобакъ-андалъмъ	12	23	19	1	11	—	2	4	—	—	—	5	40	—	—		
7Ханъ думпъръ	25	50	54	12	24	—	—	—	—	—	—	—	—	—	—	100	
8Ханъ-акмадъ	11	19	22	—	—	—	—	1	—	—	—	—	—	—	—	40	
9Фарзъ	112	60	82	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	
Изъ омыѣ по записи города шахъ																	
Семашъ въ Нухъ 40, въ Ка- рабагъ 30 и въ Самухъ 10								25	—	—	—	—	—	—	—	300	
Скота рогатаго																	
Въ Карабагъ 150 — Нухъ 60																	
1Зима	6	15	17	—	—	—	—	4	—	—	—	5	20	—	—		
2Бакчумъ	22	50	58	—	—	—	—	—	—	—	—	4	40	—	—		
3Кара-самахъ	52	52	51	15	18	—	10	10	10	—	—	25	15	—	—		

14.Суевинам- ходи- зъ	4	9	4	—	—	—	—	—	—	—	98
15.Шамбильгу	5	9	8	—	—	—	3	—	—	7½	30
16.Азандахин	6	14	12	—	—	—	6	—	—	10	16
17.Лакшан-драва, но възни града утилъ въ Сакху-	25	35	33	—	10	—	—	8	—	—	80
18.Калес-кнцидь, ма- зымасиена Молад- жали	17	22	35	—	—	—	—	3	—	—	30
<hr/>											1 к. а.
Итого	2517	3922	3381	196	940	700	421	232	144	450	18431 *)
											% /

Хлебная подать собиралась из пшеницы, сарачинским пшеною, пропахом и чищеною, по числу урожая и по назначению хана, сколько которого торту ему было надобно; при нуршате же тяжелая хлеба, такая пшеница и шельяна число выпасенскими количествами давали только половину части. Демки собирались в два срока годового времени,—вотчина бывает барабаны; а съ 21 Апринской деревни, хотя и не означено сколько давали, но хлеба были неизгражденно, а базье грабежем Касательно до скота, то брато нынъ съ богатых деревень больше; также брали в число подати Ариинскими музеем и ясеневым полем малыхтюховъ дѣятъ

Земли же для хлебоношества и прочихъ хозяйству надобностей, по
словамъ индейцевъ, весьма достаточно, а сколько оной изрѣю — и самъ не-
известно; саноковъ не употребляютъ, и места для него есть въ горахъ;
и также и звѣзда въ горахъ и по р. Курѣкъ лежащихъ для строения и прочихъ
надобностей—весьма довольно

*) Чтобы дополнить это описание, приводимъ изъ другой вѣдомости, составленной 25го мая 1804года, еще сѣдмь описаний.

№	Имена селений	Число дворов	Число душъ			
			По прежней переписи со- столою	По новѣй переписи наѣде- но	Мустанг.	Маньч.
Абринковъ		200	360	340	190	185
Выезденскій изъ Ганджи Шамшадинъ		403	657	646	150	80
скаго владения						
Вновь наѣденныя:						
1 Тахкагулъ		22	—	—	48	54
2 Зазымъ		—	—	—	23	19
3 Дахъ		30	—	—	54	50
4 Ахшарумъ		33	—	—	80	70
5 Каламзакъ		14	—	—	22	21
6 Таузинъ		43	—	—	70	64
7 Барсулузъ		16	—	—	26	29
8 Арапланъ		10	—	—	30	33
9 Сарсанъ		8	—	—	11	12
10 Ахшарумъ		40	—	—	44	46
11 Багашъ		31	—	—	109	117
12 Имамъ		39	—	—	91	101
13 Сапса		50	—	—	165	140
14 Алагаръ		75	—	—	100	90
15 Узунъ		23	—	—	38	35
16 Саграбадъ		46	—	—	87	75
17 Шахсепаръ		35	—	—	87	75
18 Шахбузъ байла		39	—	—	106	107
19 Зебрудъ		7	—	—	8	7
20 Ахшарумъ байла		10	—	—	18	22
21 Карек-Каламзакъ		20	—	—	55	50
22 Кодзу		6	—	—	8	10
23 Мозал-ванситъ		4	—	—	5	7
24 Куртъ саву		12	—	—	22	25
25 Хаджъ-оглы		7	—	—	10	11
26 Дурсалдукъ		8	—	—	13	12

1191. Камеральное описание вышедших из Ганджи,
Шамшидильского владения и Айрумских деревень,
2-го марта 1804 года.

Имена селений	Число домовъ	Число душъ	Имущество.		Годовая подать во время ханского правления			Хлѣбъ		
			Муассакъ	Бенсакъ	Лошади и яхъбы	Рогатого скота	Овецъ и козелъ	Сыны		
Армиския:										
Чоратъ	25	55	60	7	8	—	—	15	—	
Гарзани	25	57	55	11	50	—	10	10	300	
Татарская:										
Окоузу	34	49	65	16	38	—	—	20	—	
Куци	48	65	60	1	69	—	—	—	—	
Алибекъ	10	30	45	3	30	—	—	20	—	
Амерз	23	31	30	5	30	—	—	—	—	
Калас-сарайъ	24	46	35	—	20	100	1	35	—	
Кахаръ-калау	42	57	67	25	100	500	—	15	—	
Хызмыза	38	50	55	12	50	400	—	15	—	
Десларъ	12	19	20	2	20	300	—	30	—	
Десларъ	13	19	20	7	30	300	—	10	—	
Чунтаръ	14	21	22	5	50	50	—	10	—	
Тунихамъ	8	12	13	2	15	—	—	5	—	
Тата	11	15	15	—	—	—	—	—	—	
Ардзинъ	25	35	40	2	50	200	10	—	—	
Айржизъ	200	360	340	150	130	2000	—	—	50	
Итого	603	1017	1016	267	2000	4230	11	228	300	50
									25	500
										2250

1192. Вѣдомость об имуществѣ, Джевад-хану принадлежащемъ, составленная 2-го марта 1804 года.

Въ крѣпости домовъ 19, бани 2, лавокъ для ремесленниковъ 40, монетный дворъ 1, мельница 1, заводъ стеклянный 1.

На форштадтъ караван-сарайъ 5, лавокъ торговыхъ годныхъ 48, разоренныхъ 28, бани 1, мельницъ 6

Въ Калис-княндѣ домъ 1, заводъ масляный 1, садовъ 6.

Въ окружности каналовъ 10, земли для хлѣбопашества 42 пашни; засѣянного хлѣба пшеницы 151 и ячменя 38 тагаровъ.

1193. Вѣдомость о числахъ вышедшихъ из Елисаветопольской Армянъ и Татаро-дымовъ, живущихъ въ Елисаветопольской провинціи, со показаніемъ положеній на нихъ за 3 года подати.

Званіе деревень.	Число дымовъ	Подать.		Хлѣбъ
		руб.	коп.	
Татары.				
Хызмыза...	70	672	—	
Куласарь...	50	480	—	

1194. Предложеніе кн. Цицанова Исполнительной Экспедиціи, отъ 3-го марта 1804 года, № 202.

На всеподданійшее представление моє Е. И. В., комъю и испрашивавъ Высочайшаго созволеніи, дабы покоренную побѣдonoименными Россійскими войсками Ганджинскую крѣпость украсить священнымъ именемъ Ея И. В. Г. И. Елизаветы Алексѣевны, подъ названіемъ Елизаветополя, и имѣть счастіе сего марта 2-го дня получить Высочайше на то утверждение. Выполняя высокономарную Е. И. В. волю, предлагаю Исполнительной Экспедиціи немедленно чрезъ комендантъ ть и кап.-исправниковъ о томъ подпиcками обѣйтись по всей Грузии, чтобы Ганджинская крѣпость и все Ганджинское владѣніе во всѣхъ актахъ и офиціальныхъ бумагахъ и подаваемыхъ прошеніяхъ не имѣли другаго названія, кромѣ имени Елизаветополя и его округи; да скорѣшаго же приведенія сего въ надлежащее дѣйствіе, предлагаю оной Экспедиціи въ обѣйтщеніи упомянуть, что кто послѣ обнародованія онаго названія чрезъ мѣсяцъ или съ первого апрѣля въ прошеніяхъ, актахъ и всѣхъ бумагахъ бывшую Ганджу будеть называть Ганджею, а не Елизаветополемъ, съ того будеть взыскиваемо по 1 р. с. штрафу за взыскивание оныхъ чрезъ кап.-исправниковъ и комендантъ, кои потомъ, собирая въ Казенной Экспедиціи, имѣютъ быть употреблены по предписаніямъ главноуправляющаго Грузіею на общеполезныя заведенія и помочь въ Елизаветополѣ.

1195. Всеподданійшій рапортъ кн. Цицанова, отъ 10-го марта 1804 года, № 4.

Имѣть счастіе получить во 2-й день сего мѣсяца

Высочайшее за собственно-ручнымъ В. И. В. подписаніемъ повелѣніе, въ 5-й день февраля на имя мое состоявшесеи, изъявляюще милосердое В. И. В. одобрение моего поведенія при штурмѣ Ганджи (что нынѣ Елисаветополь) приступомъ, не могу и не умѣю изъяснить тѣхъ живѣвшихъ чувствованій всеподданнейшей моей благодарности, коими сердце мое преисполнилось отъ избыточныхъ щедротъ, Высочайшими похвалами В. И. В. на меня изливаемыхъ. Подобная награда, превышающая мѣру моихъ заслугъ, заставляетъ меня душевно скрбѣть только о томъ, что жизнь моя, посвященная В. И. В., приближалась къ предѣлу своему, но довольно достаточна будетъ, чтобы дать мнѣ время заслужить оны.

Относительно раненыхъ имѣю счастіе всеподданнейше донести В. И. В., что не выѣзжалъ еще изъ Елисаветополя, я учредилъ тамъ временный лазаретъ, выписалъ изъ Тифлиса лекарѣй, снабдилъ всѣмъ потребными; оставилъ на нужные расходы изъ экстраординарной суммы, въ моемъ распоряженіи находящейся, достаточную сумму денегъ и вѣвѣрилъ все сіе особынному полченію 17-го Егерскаго полка шефу полк. Карлагину, оставленному съ полкомъ для обороны какъ крѣпости, такъ и всего владѣнія, въ усердіи коего я столько же увѣренъ, сколько и моею собственнѣю къ службѣ В. И. В.

Однажды сминахъ Джевад-хана не токмо достовѣрное извѣстіе есть, что они находятся у Ибрагим-хана Шушинскаго, но я отъ нихъ получа письма, заключающа просьбу о помилованіи ихъ, обнадеживая ихъ въ ономъ, вызывалъ въ Тифлисъ; совсѣмъ тѣмъ; по побѣдѣ старшаго сына жены къ мужу, о коемъ я съ сердечнѣемъ прискорблю всеподданнейши донесъ В. И. В. отъ 23-го февраля, имѣю я причину сомнѣваться о возвращении ихъ до времени.

Хотя въ перепискѣ Джевад-хана Ганджинскаго и упоминалось было о Персидскомъ войскѣ и чиновникѣ отъ Бабе-хана сердѣя присланномъ, но я смѣю удостовѣрительно донести В. И. В., что первыхъ, т. е. войскъ Персидскихъ, никогда при ханѣ не было, а онъ по Азійскому обычью хотѣлъ лишь устрашитъ меня оными. Что же касается до чиновника Персидскаго, то сего и посланный отъ меня къ хану Терсагскаго войска маиръ Тарасовъ видѣть; но онъ, скрывшись во время штурма, послѣ онаго видѣ, что женщины имѣютъ посаду, переридя въ женское платье и, закрывшись покрываломъ по обычаямъ здѣшнихъ женщинъ, вышелъ изъ города въ колоннѣ, изъ 8,000 и болѣе женщинъ составленной, гдѣ его и примѣтить бы невозможно было. Сие все онъ пересказывалъ маиру Лисаневичу, посланному отъ меня къ Ибрагим-

хану Шушинскому (гдѣ онъ нынѣ находится) съ требованіемъ возврата Ганджинскихъ жителей скота, угнанного къ нему на сбереженіе при приближеніи моемъ съ войсками. Отвѣтъ сего хана не отвѣчалъ моему ожиданію и я приказалъ репрезаліями вознаграждать новыхъ подданныхъ В. И. В., отыскивать же и удалять изъ здѣшней стороны сказанного чиновника я не почтилъ нужнымъ, потому что устроенный позорищемъ, дотолѣ ему неизвѣстнымъ, онъ разсказами о штурмѣ болѣе намъ пользы, нежели вреда сдѣлаетъ

Слѣдя со всеподданнейшимъ благоговѣніемъ и вниманіемъ всѣмъ статьямъ Высочайшаго В. И. В. повелѣнія, долгомъ поставляю коснуться и о быстрѣшемъ течениѣ произшествій, имѣющихъ покорить Российской Империи страны, орошаемыя Курою и Араксомъ. Сколько бы усердіе мое къ службѣ В. И. В. не подстрекало меня, для истинной пользы оной, подобно вѣтру пронести славу побѣдоноснаго Российскаго оружия по берегамъ Курьи и Аракса, но недостатокъ спасовъ, скудное продовольствіе, взимаемое отъ земли и самое мѣстное положеніе здѣшняго края, на всѣкомъ, такъ сказать, шагу представляющее затрудненіе въ подвозахъ, притупляетъ пылающее мое желаніе достичь до верховного моего счастія исполненіемъ священной воли В. И. В. Сихъ-то ради причинъ нужнаго, по мѣнѣ моему, имѣть подъ руками, т. е. на Линии, гдѣ продовольствіе не такъ затруднительно, иль сколько полковъ какъ пѣхотныхъ, такъ и козачьихъ, чтобы можно было ихъ братъ сюда на военные обороны по мѣрѣ выступленія здѣшнихъ полковъ для занятія новопокоренныхъ крѣпостей и областей. Два новыхъ полка пѣхоты и два козачьи, присоединя къ 3-му батальонамъ здѣшнихъ войскъ (не смѣя болѣе взять съ нужныхъ постовъ), сей весны могли бы можетъ быть или водрузить Российскій штандартъ на стѣнахъ Эривана и Нахичевана, или по крайней мѣрѣ сдѣлать хановъ тамъ управляющихъ данинами Россіи, и буде не гарнизонами, то аманатами (взять дѣятѣ ханскихъ) обеспечиться въ ихъ вѣрности. Для сего я имѣю счастіе всеподданнейше доносить В. И. В. отъ 20-го января, что я намѣренъ взять сюда Саратовскій мушкетерскій полкъ, замѣнивъ его на Терскѣй Бологодскій, и предписывать было начальствующему на Линии изготовить его къ 1-му числу апрѣля совсѣмъ къ походу; но изъ послѣднаго рапорта шефа онаго полка вижу, что онъ по Высочайшему В. И. В. повелѣнію отрѣзженъ къ производству коммисіи военнаго суда надъ ген.-м. Поповымъ въ Астрахань; хотя на Линии кавалерія занимается больше домашнимъ учченiemъ, нежели отправлениемъ кордонной служ-

бы; почему и отрядилъ было я вмѣсто ген.-х. Глазенапа въ Астрахань ген.-м. Баркова, и тѣмъ паче, что полѣть безъ прямаго хозяина по столу трудной дорогѣ долженъ неминуемо разстроиваться. Совсѣмъ тѣмъ, сколь ни важно сіе обстоятельство, но два полка имѣвъ выбыть изъ Грузии съ продовольствіемъ, съ земли взимаемаго и покупкою и податкю, и желаніе не упустить случая воспользоваться прошедшемъ поѣздомъ, буде возможно, пособрать до 9-ти баталіоновъ, чтобы ити на Эривань, заставши меня къ пользѣ дѣлъ адѣшнихъ предисказать Саратовскому полку сѣдовъ въ Грузию, выступи 1-го апреля изъ Моздока.

По совершении покоренія Эриванской области и Нахичевана, если оны припешдѣю два полка не нужны будутъ для гарнизоновъ, то прибыва еще 1 пѣхотный и 1 козачий и дождавшись осени, поезжку адѣшній лѣтній жары не позволяютъ продолжать кампаний, ити по лѣвому берегу Куры до Баку, которому занять владѣніями двухъ только хановъ, т. е. Нукинскаго или Шекинскаго Мамед-Хасан-хана и Шемахинскаго Мустафа-хана; изъ сихъ послѣдній, сколь ни воинъ и сколь ни врагъ Россіи, принужденъ будетъ уступить сіи оружіи В. И. В., а о первомъ не стомъ и говорить. Сими только планомъ операции, какъ минятъ миѣ, удобѣе всего совершить священную волю В. И. В. и счастливымъ бы я себя почелъ, если-бъ силы мои позволяли мнѣ лѣститься сладкою надеждою быть исполнителемъ оной.

1196. Предложеніе кн. Цицанова 17-го Егерскаго полка шефу Каргину, отъ 16-го марта 1804 года, № 212.

Получа отъ васъ рапортъ, отъ 2-го марта оного же мѣсяца 12-го дня, съ приложеніемъ вѣдомости о людности, имущество Ганджинскихъ жителей и въ его окружѣ находящихся, такъ равно какъ о собственности Джевад-хана и доходѣ имъ взимаемомъ, не могу не дивиться, что по двумъ вѣдомостямъ, т. е. по первой о г. Ганджѣ съ его окружемъ и послѣдней о вышедшихъ изъ Ганджи Шамшидильскихъ и Айрумскихъ Армянахъ и Татарахъ, всей людности мужеска пола только 4,939 душъ, когда мы взяли пѣхійныхъ послѣ штурма, да и дворогъ 3,120—пропорцій непомѣрно великая противъ людности, и для того предиссылаю вами приказать чрезъ штаб-офицеровъ вамъ вѣрбренаго полка оное повѣрить, ибо я остаюсь предъ Г. И. въ ложномъ донесеніи послѣ штурма, никогда не привыкшій упрашать мои реалии умноженiemъ пѣхія или убитыхъ непріятелей.

За доставленіе всего того съ точностью отъ васъ требуюмо изъявляю вами мою признательность.

Не могу не удивляться и тому, что 80 семей бѣжало къ соѣдямъ; опасаясь, чтобы и вѣтъ Татары не перебѣгали туда же, особенно имѣя Угурлу-агу въ толь близкомъ соѣдѣствїи, и для того предиссылаю 1-е, надзирать построже о и пойманнѣхъ изъ бѣговъ, бравъ подъ стражу, миѣ рапортовать для примѣрного наказанія 2-е, уѣдомить, есть ли начало успѣха въ подговорѣ Армінъ изъ Шушинскаго владѣнія и захвата скота для вознаграждѣнія Ганджинскихъ жителей за ихъ потери, доставя имъ тѣмъ самые необходимые способы къ обработанію земли. 3-е, объявить Ширинбеку, что буде онъ бѣгахъ Ганджинскихъ принимать будетъ, то подвергнется строгому наказанію. 4-е, такъ какъ при всеподданійшемъ донесеніи моемъ о людности, имущество и доходахъ Елисаветополя должны и прибавить о точномъ числѣ хлѣба, найденнаго въ наличности и изъ онаго розданнаго заимообразно по недостатку обывателей, то и предлагаю поспѣшить перемѣрить оный и уѣдомить вмѣстѣ съ вышесказаннымъ о людности Наконецъ, замѣти, что рапорты ваши поздно доходить, предиссылаю ревизовать почту и извѣщаю вѣсъ о моемъ нетерпѣніи вѣдать, что взятой подъ стражу по прежнему моему ордеру Насиб-бекъ имѣеть ли на дежду достать Угурлу-агу съ мерзкою его женено. 2-я статья касательно захвата миѣ стала быть извѣстна по рапорту сейчасъ полученному о отраженіи на оное маора Лисаневича, только надобно смотрѣть, чтобы Шамшидильские Татары къ себѣ не увили скотъ, ибо нужно прежде имъ снабдить Ганджинскихъ, десѧтую скотину взять въ пользу отряда и раздѣлить по вѣмъ.

1197. Вѣдомость о ремесленныхъ и художническихъ, казенныхъ и обывательскихъ лавкахъ и мастеровъ Армянскихъ и Татарскихъ, состоящихъ на майданѣ, въ темномъ ряду и въ 4-хъ караван-сарайахъ (въ Елисаветополѣ), 23-го апреля 1804 года

Показаніе.	Число лавокъ.		Мастеровъ.
	Армянск.	Татар.	
Серебряковъ.....	9	6	
Дѣлаютъ мѣдную посуду.....	2	2	
Слесарей.....	2	7	
Дѣлаютъ ружейные и проч. стволы.	1	1	
Бузнецовъ.....	5	2	
Ткуть шелковые материи.....	123	—	123
Ткуть шелковые пояса, тесьму и гарусы.....	12	—	12
Мотаютъ шелкъ.....	20	—	20

Состоитъ изъ наказанія Армянско-
го боя и Татарского Аспара боя.



Ткуть бязь и прочие бумажные холсты	29	—	29
Сапожниковъ	23	15	8
Сидельниковъ	2	1	1
Токарей	5	2	3
Плотниковъ	5	2	3
Южниковъ	2	5	1
Кирпичниковъ	—	4	3
Выглаживаютъ материи	8	8	—
Портныхъ	24	22	2
Дѣлаютъ для ткачей инструментъ	2	1	1
Шьютъ къ сѣдламъ приборы	5	1	4
Работаютъ вышитыми сѣдлами	1	1	—
Подковываютъ лошадей	7	4	3
Шерстобитовъ и бумажниковъ	9	—	9
Итого	306	89	228

1198. Видомость о доходахъ, съ г Ганджи прежде получаемыхъ и нынѣ по вызову моему всѣхъ купцовъ, согласившихся платить пошлины, за что именно и по сколько, — мая 1804 года.

За что именно.	Прежде полу- ченено было	Нынѣ по вы- зову моему всѣ купцы платить со гласились
	рубли	рубли
За красильни синяго цвета	3,700	1,200
„ красильни синяго цвета	1,500	500
Вѣсовыя пошлины	1,500	800
Боевые пошлины	1,600	1,100
Таможенные пошлины	1,900	1,300
Пошлины отъ продажи лошадей и разнаго скота	900	700
Пошлины отъ продажи посуды	160	140
Пошлины съ красной базы	220	150
За продажу бумажной нити	300	300
„ кожевни	200	140
„ продажу марены	3,000	800
„ продажу мыла	800	250
„ продажу вина и боевых пошлины Калис-канды	230	500
Табачныя пошлины	120	100
За бани	300	—
„ масленины заводъ	—	80
„ продажу разнаго хлѣба	—	120
„ четыре казенныхъ караван-сараи	—	240
Итого	16,430	8,420

Сверхъ вышеисписанныхъ пошлинъ собирается съ 27 казенныхъ лавокъ, съ каждой въ мѣсяцъ по 79, коп. с., а всѣхъ 21 р. 50 к., также и съ торгующихъ жителей на майданѣ съ различными мелочными приспособами и фруктами собирается въ мѣсяцъ по 6 р. с.*).

Подпись подъ Каригинъ

* Въ дополнение къ свѣдѣнію о доходахъ, означенныхъ въ областѣ граfsk, приодѣть изъ другой надомости, составленной 20 марта 1804 года, слѣдующія данныы

1199. Всеподданнѣйший рапортъ къ Цицианова, отъ 29-го мая 1804 года, № 36

Всѣдѣствіе прежнихъ моихъ всеподданнѣйшихъ донесеній о предписаніи 17-го Егерскаго полка шефу полк. Карагину, находящемуся съ полкомъ въ Елисаветопольской крѣпости, о приведении сколько можно въ извѣстность о людности и доходахъ онаго города съ округомъ, дойгомъ ставлю всеподданнѣйше донести Б. И. В., что изъ числа найденного при занятіи оной крѣпости прованта съ 14го января по 19е мая полк. Карагинъ по предписанію моему собрано изъ различныхъ мѣстъ крѣпости и имъ, въ ретращеніи находившихся, по перемѣрѣ принятъ въ особый просмотръ ищеница 6,485 четвертей, сарапинскаго пшена 1210 четвертей, ячменя 352 четверти и проса 882 четверти, а всего 8,929 четвертей, изъ коихъ сверхъ выданного ханскої фамилии разнаго хлѣба 70 четвертей, пшеницы 158, а сарапинскаго пшена 586 четвертей выдано замоизобразно тамошнимъ жителямъ и сверхъ того за обработаніе садовъ и ханскихъ полей ищеница 175 четвертей, а затѣмъ оставалось разнаго хлѣба 7,940 четвертей, изъ коихъ войска, расположенные въ Елисаветополѣ, довольствуются Представляя о семъ, полк. Карагинъ доносить, что и нынѣ сборъ сей окончательнымъ почесть не можетъ, поелику, хотя съ большей трудностю, но по имѣлъ хлѣбъ отыскивается Безкорыстное же попечение полк. Карагина, удостовѣряетъ меня, что ничто не будетъ упущенъ въ соблюденіи казеннаго интереса. Оный же полковникъ доставляетъ мѣтъ вѣдомости о людности Елисаветополя съ его округомъ, въ коемъ значится по переписи марта 2-го изъ мѣстъ съ перешедшими въ Шампийскій Татарскую волость обеого пола 9,306 душъ, да выведенныхъ изъ Шушинскаго владѣнія и поселенныхъ, вокругъ Елисаветопольской крѣпости, Арминъ и Татаръ, о коихъ имѣлъ я счастіе всеподданнѣйше донести Б. И. В. отъ 23-го марта, обеого пола 1,119 душъ, а всего 10,425 душъ; при вторичной-же описи по предписанію моему 25-го мая оказалось въ Елисаветополѣ обеого пола жителей 15,092 души, — съдовательно меньше нежели въ 3 мѣсяца прибавилось жителей 4,667 душъ и хотя сія прібавка не уравниваетъ того числа душъ, которое найдено при штурмѣ, потому что жители, лишась тогда одежды и

Сверхъ исчисленныхъ ханѣ получали доходы съ собственного своего имущества съ 6 караван-сарамъ 1,112 руб., изъ приности съ 40 лазовъ, — съ каждой въ мѣсяцъ по 40 к. — 16 р., отъ масленичнаго завода масломъ, въ количествѣ 5 и 38 ф., а отъ стекляннаго никакаго дохода получаско не было; отъ продажи израсходовъ, 1,000 р.; съ масленичнъ мукою, съ каждой въ году по 20 тары — 140 таръ, ладышами подковами 8,000 паръ, которыхъ были продаваны на кажда пары по 30 к., а всего 2,400 руб., брали же взамѣнъ для крѣпости и прорѣчи ему надобностей, сколько надобно



пропитані, разошлись въ Шушинское владѣніе, гдѣ дѣти Джевад-хана находятся, и въ таковое же Нухинское, удержать же ихъ силою по маломѣрію войска возможности не было; но я увѣренъ, что пріостановленія, плодородіе и выгоды оной округи привлекутъ въ короткое время большее прежніго числа жителей, да и по донесенію сказанныго полковника жителей прибываетъ почти ежедневно.

Наконецъ долгомъ ставлю всеподданнѣйшіе донести, что вѣтъ откупныхъ статей существовавшихъ при ханѣ пошлины, кои приносили въ годъ 16,430 р., отданы по предписанию моему на откупъ на нынѣшній 1804 годъ съ 15-го апреля за 9,200 р., во уваженіе разрозненія, во время штурма претерпѣнаго Что-же относится до податей съ обывателей, коихъ, какъ жители показали, собиралось при ханѣ, крохъ хлѣба, вина и прочаго въ натурѣ, деньгами 10,594 р., предписалъ я полкъ Карагину, чтобы онъ, спросивъ обывателей, какою они податью обложить себя на будущій годъ и навсегда пощемлютъ, то-есть хлѣбомъ или деньгами, и съ мнѣніемъ своимъ объ ономъ представилъ мнѣ, поручи въ особое разсмотрѣніе отправившемуся туда по повелѣнію моему правительству Грузинскому.

1200. Изложение изъ письма государственного казначея Голубцова къ кн. Цицанову, отъ 21го июля 1804 года, № 2268.

Высочайшимъ Е. И. В. указомъ, данными мнѣ отъ 6-го числа сего іюля мѣсяца, повелѣніе на исправленіе Ганджинской крѣпости отпустить въ вѣдѣніе Инженернаго Департамента 70,945 р. 97^{1/2} к. изъ Государственнаго Казначейства.

1201. Предписание кн. Цицанова маюру Кочневу, отъ 29-го сентября 1805 года, № 1141.

Предписалъ я вѣсѣ принять дѣла отъ полкъ Карагина, до здѣшней округи относящіяся, и по неучрежденіи еще здѣсь гражданскаго правительства завѣдывать сею частію, приступиши тотчасъ къ приведенію въ извѣстность г. Елизаветопольской съ означеніемъ платимыхъ жителями податей и числа пашенъ. Находд, что вы никако о томъ не заботитесь и доселе никакого по предмету сему не склонили успѣха, а только спите, то прилагаю при семъ въ спискѣ вѣдомость объ оброкахъ, Елизаветопольской округи жителями платимыхъ, предписываю вамъ, проснись отъ сна, разсмотря оныи и привести въ надлежащую извѣстность, описать немедленно всѣ пашни, означивъ чи-сло посыпнаго на оныхъ обывателями хлѣба, дабы по-

лезнай статья сія не была ими пренебрежена; равно-мѣрно осмотрѣть пашни, принадлежавши здѣшнему хану и, выправивъ о количествѣ и величинѣ оныхъ и что именно ихъ обрабатывалъ, немедленно мнѣ до-нести, для засѣва коихъ прикажу я хлѣбъ отпустить изъ здѣшняго провіантскаго магазина или заплатить изъ седьмаго снона.

1202. Ведомость о приходѣ, расходѣ и остаткѣ Елизаветопольской откупной суммы за 1804 годъ, учтена въ октябрь 1805 года

Начиная прошлаго 1804 г. апрѣля съ 15-го сего года апѣрѣя-жъ по 16-е число, каждомъсячно получаемо суммы серебромъ слѣдующи 12ю части.

По заключенію контракту за откупныхъ статей.

ПРИХОДЪ

За красильно синаго цвѣту въ мѣсяцъ по 100 р.; за вѣсъ годъ 1,200 р.; за красильно разнаго цвѣту въ мѣсяцъ по 41 р. 66^{1/2} к., а въ годъ 500 р.; за вѣсовыя пошлины въ мѣсяцъ по 66 р. 66^{1/2} к., а въ годъ 800 р.; за боевые пошлины рогатаго скота въ мѣсяцъ по 91 р. 66^{1/2} к., а въ годъ 1,100 р.; за таможенные пошлины въ мѣсяцъ по 108 р. 33^{1/2} к., а въ годъ 1,300 р.; за пошлины отъ продажи лошадей и разнаго рода скота въ мѣсяцъ по 58 р. 33^{1/2} к., а въ годъ 700 р.; за пошлины съ продажи посуды въ мѣсяцъ по 11 р. 66^{1/2} к., а въ годъ 140 р.; за пошлины красной бязи въ мѣсяцъ по 12 р. 50 к., а въ годъ 150 р.; отъ продажи бумажной инти въ мѣсяцъ по 25 р., а въ годъ 300 р.; за кожевни въ мѣсяцъ по 11 р. 66^{1/2} к., а въ годъ 140 р.; за продажу марены въ мѣсяцъ по 66 р. 66^{1/2} к., а въ годъ 800 р.; за продажу масла въ мѣсяцъ по 20 р. 83^{1/2} к., а въ годъ 250 р.; за продажу вина и боевыхъ пошлины въ Калин-кандѣ въ мѣсяцъ по 41 р. 66^{1/2} к., а въ годъ 500 р.; за табачный пошлины въ мѣсяцъ по 8 р. 33^{1/2} к., а въ годъ 100 р.; за масли-нны заводъ въ мѣсяцъ по 6 р. 66^{1/2} к., а въ годъ 80 р.; за продажу разнаго рода хлѣба въ мѣсяцъ по 10 р., а въ годъ 120 р.; ст. 4-хъ караван-сааревъ въ мѣсяцъ по 20 р., а въ годъ 240 р.; на вѣсъ вышеписанныхъ статей набавочныхъ откупщиковъ въ мѣсяцъ по 65 р., а въ годъ 780 р Сверхъ сего съ 27 казенныихъ лавокъ въ мѣсяцъ по 21 р. 50 к., а въ годъ 258 р.; съ мелочной продажи на майданѣ, въ мѣсяцъ по 6 р., а въ годъ 72 р.—Итого 9,530 р.

РАСХОДЪ

Сего 1805 года февраля 26-го дня, при сношении отправлено Верховнаго Грузинскаго Правительства въ Казенную Экспедицию 6,750 р. 40^{1/2} к. Въ остаткѣ 2,779 р. 59^{1/2} к.

1203. Выписка откупныхъ статъяль во время Джевад хана, за что и сколько было собираемо откупщиками, 1806 года.

За красильню синаго цвѣту съ темносѣраго цвѣту, съ каждого стиля 1 р., съ темносинаго 1 р., съ голубаго 50 к., съ зеленаго 25 к., съ свѣтло-голубаго 25 к.; съ шелковой нити съ течно-синаго цвѣту, съ стиля 40 к., съ вишневаго 20 к., съ свѣтлозеленаго 20 к., съ бурмата 5-ти арш. 10 к., съ сунки свѣтло-синаго съ 4½ арш. 40 к., съ основы бумагой нити съ 1 стиля 20 к., съ сунки 15 к., съ зеленаго цвѣту 5 к., съ свѣтлосинаго 2½ к.; съ послѣднаго разбора шелку: съ темно-зеленаго цвѣту 26½ к., съ темносинаго 26½ к., съ зеленаго и свѣтло-синаго 13 к.

За красильню разнаго цвѣта берется съ канцелярскаго слай съ стиля 35 к., съ бумагой базы съ 156 арш. за квасцы 1 р., за краску сандала съ стиля 25 к., съ квасцами 1 к., съ маррасы 25 к., съ сахта маррасы 50 к., съ кырмызы сусаны маррасы 30 к., съ кырмызы за пудъ 15 к., съ нарынжеваго маррасы 60 к., съ нарынжеваго за пудъ 25 к., съ сары за пудъ 5 к., съ желтаго шелку 1 р. 60 к., съ сасары маррасы 7½ к., съ ширепа бастаны 80 к., съ ясманы бастаны 10 р., съ кутни маррасы 20 к.

За вѣсовыя пошлины отъ батмана съ каждого вѣсу шелка берется съ покупщика—съ 1 батмана 65 к., съ продавца 40 к., съ воза батмана называемаго шелка съ продавца 30 к., съ покупщика 65 к.; съ проѣзающихъ купцовъ, привезшихъ шелку, не продавають, съ одного выюка 13 р. и еще вѣсовщику 60 к., а менѣе батмана ничего не берется; съ каждого колеса мотаемаго шелка, называемаго манжелька, берется 2 р 20 к.

За боевыя пошлины съ крупнаго рогатаго скота 50 к., съ 2-хъ годовиковъ 25 к., а съ зѣвшаго жителя, купившаго въ деревнѣ и привезшаго на площадь за бой, берется со скотины 30 к.

За продажу лошадей и рогатаго скота съ лошади и катера—большой и малый, хорошей и худой 70 к.; съ коровы, быка, ашака,—съ хорошей и худой, 35 к.

За таможенные пошлины съ каждой материю, буде здѣсь продавать будеть, и за марену за выюкъ 1 р., съ проѣзающихъ съ материю берется съ выюка 5 р.; буде здѣсь купити матери и вывезетъ въ другое мѣсто берется съ выюка 1 р. 30 к.; изъ Эривани, Тифлиса, Шуши и Нухи приносить сунка и бурик—берется съ выюка 1 р., съ Лезгинъ 50 к., съ сагиттами съ выюка 1 р. 30 к., съ сарачинскаго пшена, изъ какой

бы то привезено ни было деревни, съ выюка 25 к., съ пшеници и муки съ выюка 10 к., съ рыбы съ выюка 20 к., съ масла коровьаго и меду, выключая Аирампозвъ, съ выюка берется 50 к., съ сира съ выюка 20 к., съ арбы рыбы, буде Грузинъ привезетъ продавать или изъ города повезеть, 37½ к., а съ Армянца за арбу 80 к., съ соли съ выюка 20 к., съ барабана 2 клина 2½ к., съ фруктъ съ батмана 50 к., съ бумаги хлопчатой съ выюка 1 р., съ шелка вывозимаго отсюда съ выюка 1 р., съ гороху и лоби съ выюка 50 к.; съ посуды фарфоровой и каменной съ выюка 70 к., съ табаку съ выюка 90 к., съ 10 батмановъ табаку берется 1 батманъ; съ вывозимаго отсюда мыла купленаго съ выюка берется 90 к., а отъ чарвадара мыла буде отправлять куда, съ него не берется; съ зарана 70 к., съ нефти 30 к., съ постного масла съ выюка 50 к., съ разной посуды деревянной 25 к., съ шкуръ разныхъ невыѣбланныхъ съ выюка 1 р 30 к., съ луку 40 к., съ арбузовъ и дынь съ выюка берется 1 арбузъ и 2 клина 2½ к.; к., за посуду называемаго дулис-хана съ выюка 5 к., а продадутъ будеть сначала,—15 к.; съ досокъ, съ ложекъ и съ лопатокъ 10-я часть принадлежитъ хозяину.

Отъ продажи красной базы за 5 арш. 1½ к., буде изъ Грузии привезенъ съ 10 арш 2½ к.

Отъ продажи бумажной нити и хлопчатой бумаги отъ нитокъ съ стиля берется одинъ клинъ 1½ к.; отъ каждого имѣющаго у себя вѣсы продавца хлопчатой бумаги берется въ мѣсяцъ 20 к.

За кожевни съ большихъ шкуръ воловыхъ и коровьихъ 10 к., съ 2-хъ годовиковъ 5 к., съ годовиковъ 2½ к., съ лошадиной 5 к., съ оленевой 5 к., съ козловъ 1½ к., съ мышими два клина 2½ к. Буде отсель вывозятся шкуры не выѣбланные воловы и коровы берется 5 к., а съ буйволовыхъ 10 к., съ выѣбланной лошадиной шкуры зеленої 2½ к.

За продажу марены когда отсель будеть вывозиться, то берется съ одного батмана 1 р., а батманъ имѣеть въ себѣ 50 стилей; по всей Елизаветопольской окружѣ должны откупщики брать сію пошлину во всѣхъ деревняхъ.

За продажу мыла кто буде привезетъ для продажи мыла, съ онаго зѣвший откупщикъ береть съ батмана 2 стиля, а буде зѣвший житель, который сварить собственно для своего дома, и буде продать хотя 1 стиль, съ онаго по обществу всего народа согласились взымать 50 р., изъ онаго половина въ казну и 300 палокъ на майданѣ дать ему; буде же половину батмана кому подарить, и съ онаго взимается штрафъ толь-же

За продажу вина и боевыя пошлины въ Калис-

кандъ и Норашенъ берется съ привозимаго изъ Грузии красного вина, съ румбы хотя 100 или 150 батмана 1 р., съ спирту батмана 5 к., съ простой араки (водки) 2½ к., буде привезеть изъ Грузии вино красное и захочеть самъ продавать—платить съ батмана откупщика 1 к., а батманъ имѣть 20 стилей; съ каждой свинки 10 к., съ барабана 30 к.; буде кто захочеть продавать купившее вино въ Калис-кандъ и Норашенъ, долженъ платить откупщика 2 коп. мѣдью 1½.

За табачныхъ пошлины кроме откупщика никто не с眉етъ менѣе половины батмана врознь продавать и то внеси откупщика съ батмана 50 к., батманъ имѣть въ себѣ 50 стилей; а ежели потасено кто продастъ и уличенъ будеть, взыскать съ него 50 р. штрафу и дать на майданъ 300 палокъ.

За продажу хлѣба съ пшеницы, проса и съ ячменя берется съ 31 ченака 1 ченакъ и съ здѣшнихъ жителей такая же часть берется, когда кто вздумаетъ продавать, а проѣзжающихъ каравановъ не с眉етъ никто до половины для покупать гуртомъ, а послѣ половины дня имѣть право продавать гуртомъ только однѣмъ чуречникамъ изъ 10 только 2; буде же кто купить въ улицѣ, а не на майданѣ, съ того взывается 20 р. штрафу,—половинная часть отдается откупщику, а половина въ казну и виновному дать на майданъ 300 палокъ. Въ сей же статьѣ есть, кто буде привезеть нефть и врознь расплодастъ, но только въ томъ, что здѣсь никто не с眉етъ ею торговатъ кроме чуречниковъ

За 4 караван-сарай что бы то въ оныхъ караван-саражъ не продавалось изъ материевъ съ 10 р. берется 2 р., а съ бурмету и съ шами съ каждой 2 к., съ ружья 10 к., съ натруски 1 к., съ замка 1 к., съ кинжала 1 к., съ талиса 1 к., съ каждого выходящаго выюка и съ караван-сарай 20 к., за каждую лавку въ мѣстѣ 60 к.; буде же караван-сарай изъ караван-сарак и вывозить вонъ,—съ арбы 80 к., съ выюка 20 к.; буде же продавца лошадь, эшакъ и катерь — 20 к., бумага хлопчатая продається или хотя иночуетъ ночь въ караван-сарай, за ону платится серебромъ 40 кон.

За боевые пошлины барановъ и коровъ за каждого 2 к., буде же кто убьетъ на улицѣ секретно и всѣми будетъ уличенъ, съ него взывается штрафу 20 р., — половина откупщика и половина въ казну отдается и дать ему на майданѣ 500 палокъ.

За караванъ лавокъ называемаго *асахана* съ лавки въ недѣлю по 5 к. мѣдью и два праздника также—1-й байрамъ, а 2-й ноурузъ съ каждой лавки берется по 5 к. с.; съ досокъ, лопатокъ и прочаго хлѣбу берется одна штука. Съ арбузовъ, съ дынъ, съ выюка берется 1 арбузъ 2½ к. мѣдью, и что съ караван-сарай не вывозется, берется съ выюка 10 к.; съ арбы, буде не за стѣнною фортилата, что бы то не навьючить берется 20 к., съ рыбъ, съ выюка съ привозящихъ на базарь берется 10 к. с.

Подпись въ должности конвента майоръ Бочковъ

Ə L A V Ə 7

1918-1920-ci illərdə Zəngəzur azərbaycanlılarına qarşı törədilmiş vəhşilikləri əks etdirən ARXİV SƏNƏDLƏRİ

**Ermənilərin Zəngəzurda törətdikləri vəhşiliklər
barədə Yelizavetpoldan Bakıya
TELEQRAM
(06.01.1919)**

Рж. №: 129.

1

~~Копия телеграммы изъ Елизаветполя въ г. Баку Министру Внутрен-
нихъ Дѣлъ отъ 6-го Января 1919 г., за № 152~~

Управляющій Зангезурскимъ Уѣздомъ телеграммой 6 Января донесъ
следующее двоеточие дополненіе къ однократному телеграммамъ Уѣзда Кого
Начальника доношу двоеточие несмотря на прибытие Английской Миссии
Героянъ въесть уполномоченнымъ Азербайджанской Республики Армияне
въ уѣзда ведутъ наступление на чрезломоскія съ именемъ мусульманскія
селенія, вырѣзываютъ жителей разгромляютъ имущество поджигаютъ жили-
ща точка Старый Комузникъ только что донести о разгромѣ и преда-
ніи огню мусульманскихъ селеній раздара Аскарбейъ Вайдаръ и кре по-
сторонѣ жителями селеній Лечеклу Соби и другихъ точка Мусульмане
сдерживаемые и национальными Комитетами остерегаются отъ всякаго
контраиступленія и этими видимо пользуются армяне точка Пропу ука-

занії в распорядженні къ преостановленію продолжавшихся забр-
ствъ точка Начальникъ Келкъ Намкваліевъ уѣхалъ дѣзьмъ службъ
Шуку извѣжданіе управление Уѣздомъ на меня 832 Управляемої
Уѣздомъ Калантаровъ точка Сбъ изложениемъ представляю распоря-
женія За Губернатора Богатко СИ6.-

З а р я:

Начальникъ 1-го Отдѣленія Командиръ роты
штаба Казачьего Вост. Б. Уланъ.

Dr. Konstantinos Lippardis, formerly ~~of~~ ~~of~~ ~~of~~ ~~of~~ ~~of~~ ~~of~~
our Society in Herakleia - by Prof. G. K. Lippardis
was elected Member of the Academy of Athens 1912, in
July. N. 9X.

vi.7. Digrass. Kausas. *longirostris*
vii.8. Kausas. *longirostris*
Kausas. 2. - *caerulea*. *lifzadakob-*
*Br. Kausas. *leucostoma* Meekins. Dr. 3*
out December 1916. Farz. N. 16
-.-. Digrass. Kausas. *leucostoma* Br. 1st *longirostris*.
Kausas. 2. - *caerulea* Abrosimov.

6.1.1919
BCA. 930 01. 3-48-5
ADA. 894-4-65

**Cəbrayıl qəzasının Dündükçü kəndindəki qırğın
barədə qəza rəisinin Gəncə qubernatoruna
RAPORTU
(08.01.1919)**

Котико рэпорта джебраильского Уездного Рачальника
отъ 8 января 1919 года: за № 21, Письмодику Ганджинско-
му Губернатору.

~~Жители селения Дудукчи: I-го полицейского участка~~
~~за въренного мѣсяца, состоящихъ армянъ и мусульманъ~~
~~находится въ онойности съ армянскими~~
~~селеніями: Ахиллу, Ахилу, и Кемракучъ. Въ виду~~
~~възможности со стороны армянъ, мусульманскіе жи-~~
~~тели сел. Дудукчи, оставили почти все свое достояніе~~
~~движимое и недвижимое имущество на произволъ судьбы~~
~~вышли изъ означенаго селенія и размѣстились въ околь-~~
~~ныхъ мусульманскихъ селеніяхъ Карабулагъ и др.. Послѣ~~
~~ухода ихъ Дудукчинцевъ, армяне выше перечисленныхъ се-~~
~~леній: Ахиллу, Ахилу, Кемракучъ и Дудукчи 31 минувшаго~~
~~декабря окруживъ мусульманскую часть, расхитили, раз-~~
~~громили все оставшееся тутъ имущество и предали огню~~
~~всѣ дома, конюшни и крочія постройки, принадлежащія~~
~~жителямъ сел. Дудукчи: Джамалъ-беку Везирову, Ира-~~
~~Кули беку Везирову, Машади-Газабеку, Аббасъ-бекъ~~
~~оглы, Баширъ-беку Салимъ бекъ оглы, Машади фатуллаху~~
~~Оджахъ-Кули оглы, Махедалію Кара-оглы, Ташуръ-беку~~

Керимъбекъ-оглы и Гусибеку Керимъ бекъ-оглы. Таким образомъ причиненный убытокъ простирается до 355665 рублей

Донося объ этомъ, докладываю, что о настоящемъ
происшествии сообщено слѣдственной власти и
прокурорскому надзору.

Ученый начальникъ Махмудбековъ, Старший Помощникъ
подпись /дѣлопроизводитель подпись/

Вѣрно:

Правитель. Канцелярия



**Zəngəzurun qəza rəisi Məlik Namazəliyevin
Azərbaycan Daxili İşlər Nazirliyinə
TELEQRAMI
(12.01.1919)**

Географъ въ

15

Генералъ.

16

ПРИМЕТЫ		ПРЕДМЕТЫ
Изъятие № 109 99	МБС 11	изъятие № 107-24 пункт №
Признаки		Передан
Размеры и веса предметов	1 кг 0 грамм	Оружейных единиц № 10
Фото		
Место изъятия	М. Покровка	
<p>Был изъят обсидиановый бiface (бифас) из красного гравийного грунта с остатками красной краски. На бiface имеются следы обработки, оставленные ножом из красного гравия. Бiface имеет форму лопатки и небольшую выемку посередине. На бiface имеются следы обработки ножом из красного гравия.</p>		

Телеграфъ тв.

ПРИНЯТО		ПОДАНО		Направлено	
Из	Код. №			Код. №	Куда
Прием.	100	<i>N</i>	<i>100</i>		
Раздел	Число строк	Подпись	СЛУЖЕБНАЯ ИНФОРМАЦИЯ		

77

Звонок неизвестный, извещение о
захвате заложников в Баку.
Сейчас проводится переговоры
с заложниками и их отпуск
свободы намечается в 22.00.
Время звонка 20.00. Адрес звонка
дома № 22 по ул. Садовая в Баку.
Извещение было получено из газеты
"Красная звезда".
Задача СА ГСКН решена.

Телеграфъ тв.

ПРИНЯТО		ПОДАНО		Направлено	
Из	Код. №			Код. №	Куда
Прием.	1	<i>N</i>	<i>100</i>		
Раздел	Число строк	Подпись	СЛУЖЕБНАЯ ИНФОРМАЦИЯ		

однажды был звонок из неизвестного
номера заложники скрыты извещение
было получено из газеты
"Красная звезда" в 22.00

Задача СА ГСКН решена.

Задача СА ГСКН решена.

**Qarabağın general-qubernatoru
Xosrov bəy Sultanovun Qarabağ haqqında
BƏYANATI
(20.08.1919)**

آذربایجان جمهوریتی
Азербайджанская Республика

М. В. Д.

Вр. Генералъ Губернаторъ
Шушинского, Зангезурского,
Джебанширского и Джебраильского
уездовъ

22 августа 1919 г.

№

Гор. Шуша

Копия.

316

гретей

ДЕКЛАРАЦІЯ ПО КАРАБАХСКОМУ ВОПРОСУ

Правительство Азербайджанской Республики, став на путь самостоятельной политической деятельности, поставило себя главной основной целью своей работы блоколочие и счастье всех национальностей, населяющих территории Республики. Только в культурном и экономическом единстве всех граждан Республики без различия, Правительство видит заплата прочной и сильной государственности. Проведение только что указанного принципа единства в жизнь возможно лишь на основах правопорядка и законности, равенства всех перед законом. Нет для Правительства Республики и его представителей ни власти, ни иудея—есть лишь раздане одной Республики—Азербайджана. Стремясь провести начертания своего Правительства на основах указанных выше принципов государства, —равенства перед законом и единства культурном и экономическом, и, и социальном, создавшимся до моей работы политическим положением в Карабахе, я не был возможны проводить эти принципы в жизнь. Отныне неуклонно и твердо будут проводиться мной начертанные выше принципы. Отныне наступает новая эра в жизни населения Карабаха. Сегодняшний день—20 августа—исторический день в летописях Карабаха: сегодня закладывается прочное основание довѣрия между двумя национальностями, прочной государственности. Подчеркивал слова "основание довѣрия" и твердо буду проводить это довѣрие в жизнь. Теперь, когда одобрено Правительством выработанное седьмым Армянским Съездом Карабаха временное положение из 26 пунктов, обеспечивающее армянам Карабаха все гражданские права, довѣрие это вполнѣ обеспечено. Для глубокого и всестороннего изу-

нія нужд армянского населения и удовлетворения прав меньшинства, будет назначен Правительством помощником ~~по~~^{нашем} армянин; для той же цели будет учрежден при мэре Совет из армян и мусульман, по три из каждой национальности, при чем необходимо, чтобы члены эти, как и помощник по гражданской части, являлись людьми, облечеными доверием армянского населения Карабаха, чтобы люди эти были избраны Съездом и представлены на утверждение Правительства. Находя также естественным и вполне справедливым право меньшинства на участие во всех организациях и учреждениях правительственных, я, как Представитель Республики в Карабахе, нахожу нужным, сохранив форму управления Генерал-Губернаторства в Карабахе, назначить в нагорные районы Карабаха, населенные армянами, членов администрации из армян, рекомендуемых Членами Совета. Совет при Генерал-Губернаторе, как орган, носящий характер общественно-административный, будет иметь широкие права инициативы по всем вопросам устройства и управления Генерал-Губернаторством. Ему же предоставляется право наблюдения и контроля над администрацией края без права вышестоящего в его распоряжении. Это облегчит управление краем и оздоровит администрацию. Считая несомненным право каждой национальности на культурное самоопределение и единственно в этом виде будущее культурное и экономическое возрождение демократии, Правительство признает за армянским населением нагорного Карабаха это священное право на культурное самоопределение. Для более глубокого изучения и всестороннего освещения культурных нужд армянского населения, должен быть орган из народа же, который может помочь Правительству под контролем уполномоченных от Правительства армян, привести в жизнь культурную чайнику армянского населения Карабаха. Таким органом должен быть Национальный Совет армян Карабаха, избранный армянским Съездом и действующий осуществлять культурное самоопределение, не вытекающее в политику. Ненормальные национальные взаимоотношения в Карабахе создали недоверие друг к другу между армянами и мусульманами и болезненную агрессивность; поэтому я, как Представитель Азербайджанской Республики в Карабахе, заявляю, что мирное течение жизни в Карабахе не может быть нарушено никем, и какой бы он национальности не принадлежал и всякое нарушение будет караться по всей строгости законов всеяна до времени. Радиоэвакуация войсковых частей ~~останется в Ханкендже и Шуше~~. Понимая вполне, что передвижение войсковых частей в районы, населенные армянами, может вызвать в населении

тревогу и нежелательный страх и опасение, находу вполне цѣлесо-
вым, чтобы возможныи передвиженія войск въ нагорныхъ районахъ Карабаха, населенныхъ армянами, могли происходить съ соѣдніемъ Совета-двухъ третей въ 20. Становясь отынѣ на путь мирнаго сожительства, находу своевремен-
нымъ и полезнымъ для установленія довѣрія обѣйтъ: что разоруженіе въ Ка-
рабахѣ временно приостанавливается до разрѣшенія вопроса о Карабахѣ
на мирной конференці; за политической убѣжденіи никто не преслѣду-
етъ разрѣшается возвращеніе въ Карабахъ лицамъ, вынужденнымъ выѣхать по
политическимъ причинамъ; за участіе въ международныхъ столкновеніяхъ,
происходившихъ до сихъ поръ никто не подвергается преслѣдованію; забота
о возстановленіи разоренныхъ селъ и помощьѣ бѣженцамъ должны составить
одну изъ ближайшихъ заботъ органовъ Правительства; гарантируется свобода
созывовъ, слова, печати и собраній, поскольку это не противорѣчитъ поста-
новленію Комитета Государственной Обороны Азербайджанской Республи-
ки отъ 11 июня 1919 года. Для окончательного урегулированія националь-
ныхъ взаимоотношеній, находу цѣлесообразнымъ періодическіе армяно-мусу-
льманскіе съѣзы. Глубоко убѣженъ, что съ установлениемъ строгой закон-
ности въ Карабахѣ установится также тотъ покой, порядокъ, который и
дастъ возможность населенію Карабаха устроить свою жизнь на основахъ
прочнаго мирнаго довѣрія и солидарности. Бр. Генерал-Губернаторъ Сул-
тановъ. Гор. Шуша. "22" августа 1919 года.

Съ подлиннымъ вѣрно:

за Правитель Канцелярии *М.Джамаллин*



Azərbaycanın Fövqəladə İstintaq Komissiyasının üzvü
 N.Mixaylovun Zəngəzur qəzasının Müsəlmanlar kəndində
 ermənilərin törətdikləri vəhşiliklər barədə
RAPORTU
 (20.09.1919)

ЗАНГЕЗУРСКИЙ

УЧЕБНЫЙ

40

Лист 1 из 3

279

5

селеніе МУСУЛЬМАНЛАРЪ

Въ концѣ осени 1918 года, организованный, вооруженный отрядъ армянъ селеній Домы, Карадаглы, Тагъ, Тугъ, Чанакчи, Сагнакъ, Дошойти внезапно окруживъ и напавъ на соседнее съими селеніе Мусульманларъ, состоявшее изъ 170-дымовъ, началь обстрѣливать селеніе учащеннымъ ружейнымъ огнемъ. Жители въ паникѣ бѣжали спасая свою жизнь, кто куда могъ и бросивъ на произволъ судьбы свои усадьбы и все свое имущество и хо- зяйство. Армяне ворвались въ селеніе, жгли усадьбы, похищали домашнее имущество крестьянъ, угнали скотъ, убивали жителей, какъ въ самомъ селеніи, такъ и въ его, во время отъства мусульманъ. Такъ было убито 32 чело- вѣка, ранено 18, сожжено 50 усадьбъ.

Среди напавшихъ армянъ, мусульма-

не опознали жителей селения Карадагъ Мухана Джавадова, Нерсеса Арутюнова, изъ селенія Дома Майтія Ованесова, брата его Авака, Арутюна Бабаева, Николая Кешишева, изъ селенія Тагъ Аршака Каражанова.

Вышеописанныя преступленія и опознаніе виновныхъ, устанавливаются показаніемъ свидѣтеля жителя селенія Мусульманларъ Старшины Магомета-Аббасса-оглы /л.д. 52, т.2/.

Въ виду изложенного полагалъ бы поименованыхъ выше виновныхъ армянъ, привлечь къ уголовной отвѣтственности по признакамъ преступленій предусмотрѣнныиъ 2 и 4 п.п. 269-, 922, 924, 1453, 1454, 1459, 1606, 1627, 1633, 1634, ст. ат. улож. о нак.-

Членъ Слѣдственной
комиссии

Zəngəzurun Burcalar-Dərzili kəndinin ermənilər
tərəfindən dağdırılması və 21 nəfərin öldürülməsi
barədə Fövqəladə İstintaq Komissiyasının
МƏLUMATI
(20.09.1919)

ЗАНГЕЗУРСКИЙ

Документ



У В В Д З

50

Селение БУРДЖАЛАРЬ-
ДАРВИШ.

Осенью 1918 года, вооруженная, шайка армянъ двухъ селенія Гакадинъ и
Шихаузъ совершенно неожиданно напавъ
на соседнее мусульманское селение
Бурджаларъ-Дарвилы, состоявшее изъ
17 дымовъ, обстрѣлала селеніе учащент-
нымъ ружейнымъ огнемъ. Жители бѣжали
спасая свою жизнь, кто куда могъ и
бросивъ на произволъ судьбы свои
усадьбы и все свое имущество. Ворвав-
шися въ селеніе армяне скигали дома
и костроики крестьянъ; угнали деревен-
скій скотъ, поутили все оставшееся
домашнее имущество и убили 21 человѣ-
ка крестьянъ.

Среди нападавшихъ армянъ, мусульмане
оповѣнили жителей селенія Гагадинъ
Николая Абімца, Тахада Манучарынца

Мостя Төръ-Аветисова, Ованеса Матинца, изъ
Шихауза Аристакеса Туманова. -

Описанія выше преступленія и оповіданіе
виновныхъ въ нихъ лицъ устанавливаются
показаніемъ свидѣтеля жителя селенія Бурджа-
ларъ-Салмана-Ахвёрди-оглы /л.д.60, т. 2/

Въ виду изложенного полагаю бы перечисле-
нныхъ выше виновныхъ армянъ привлечь къ угол-
ной ответственности по признакамъ преступле-
ній, предусмотренныхъ 2 и 4 п.п. 2699, 922,
924, 1453, 1454, 1459, 1606, 1627, 1633 и
1634 ст.ст. Улож. о нак.-

Членъ Слѣдственной
Комиссіи

**Zəngəzurun Xirdakışılər kəndinin dağıdılıb yandırılması
və kənd sakinlərinin öldürülməsi barədə
Fövqəladə İstintaq Komissiyasının
MƏLUMATI
(20.09.1919)**

ЗАНГЕЗУРСКАЯ

У В В Д Ъ

51

селеніе ХИРДА-КИЛЛАГЪ.

Осенью 1918 года, вооруженная

шайка армянъ селенія Гюдгумъ, Еагодинъ и Шихаузъ, совершенно неожиданно напавъ и окруживъ соседнее мусульманское селение Хирди-Киллагъ, состоявшее изъ 27 домовъ, обстрѣляла это селеніе учащеннымъ ружейнымъ огнемъ. Жители селенія въ панике бѣжали, кто куда могъ,бросив на произволъ судьбы свои усадьбы, хозяйство и домашнее имущество. Ворвались въ деревню армяне сжигали и разрушали дома хозяйственныхъ постройки, пожгли лѣмашнее имущество крестьянъ, угоняли скотъ и убили 10 человѣкъ.

Среди нападавшихъ армянъ, мусульмане опознали жителей селенія Шихаузъ Аристакеса и Осипа Тумановыхъ, изъ Шагадина Тумаса Кышланца и

Агобека Ҳачіанца.

Описанныя выше преступленія и оправданіе виновныхъ въ нихъ лицъ, устанавливаются показаніемъ свидѣтеля жителя селенія Ҳирда-Кишилагъ: Исмоила-Мозафара-оглы / л.д. 60, об. т. 2/.

Въ виду изложеннаго полагають бы перечисленныхъ выше виновныхъ армий привлечь къ уголовной ответственности по признакамъ преступлений предусмотренныхъ 2 и 4 п.п. 269¹, 922, 924, 1403, 1404, 1409, 1606, 1607, 1633 и 1634 ст.ст. Улож. о нак.-

Членъ Слѣдственной

ко м и с с и



**Müsəlmanlar yaşayan Tağamir kəndinin ermənilər
tərəfindən dağıdırılması və 56 nəfərin öldürülməsi barədə
Fövqəladə İstintaq Komissiyasının
MƏLUMATI
(21.09.1919)**

ЗАНГЕЗУРСКИЙ

У В В Д Ъ

48

селение ТАГАМИРЬ. Въ концѣ осени 1918 года, организованный, вооруженный отрядъ армянъ селеній Лишкъ, Тештикъ, Ванкъ, Гялуръ совершенно внезапно напавъ и окруживъ сосѣднее мусульманское селение Тагамиръ, состоявшее изъ 35 дымовъ, обстрѣлялъ это селеніе, сильнымъ ружейнымъ огнемъ. Жители селенія, спасая свою жизньъ въ паникѣ бѣжали бросивъ на произволъ судьбы свои усадьбы и все домашнее имущество и хождество. Ворвавшися въ селеніе армяне, сжигали и разрушали постройки крестьянъ, похищали ихъ движимое имущество, угнали скотъ и убивали жителей и въ самомъ селеніи и выше его, обстрѣливая убѣгавшихъ мусульманъ. Такъ было убито до человѣкъ мужчинъ, женщины и дети.

Среди нападавшихъ армянъ, мусульмане опознали жителей селенія. Лишкъ, Багдасара Мартироса, Гатевоса Арутюновыхъ, Алексана

Бахутова, Тумаса Бахутова, изъ Тештика Амбарцу-
ма Ногосова, Аракена Гулкавова, изъ Гялура
Юнуса, Аветисова, Арутюна Бабаджанова, Акопа
Мелкумова, Парамаза Айрапетова.

Описанныя выше преступлениј и оправданіе винов-
ныхъ вѣтнихъ лицъ устанавливаются показаніемъ
свидѣтеля жителя селенія Тагамиръ: Миръ-Гашима-
Сейдъ-Гаджи-оглы / л.д. 59 об. т. 2/

Въ виду изложенного полагалъ бы перечисленныхъ
выше виновныхъ лицъ армянъ, привлечь къ уголов-
ной отвѣтственности по признакамъ преступлениј
предусмотренныхъ 2 и 4 п.п. 269-, I, 922, 924, 1453,
1454, 1459, 1606, 1627, 1633 и 1634 ст.ст.Улож.
о нак.-

Членъ Слѣдственной
Комиссии

**Andronikin cəza dəstələri tərəfindən
 Zəngəzurda 110 müsəlman kəndini dağıtması barədə
 Qaçqınlara yardım üzrə dövlət komissiyasının
 TELEQRAMI
 (07.10.1919)**

К о п і я телеграмы изъ щуши на имя Парламента
отъ 7 октября 1919 г.


"Междудомственная Комиссия Министерства Призрения по оказанию помощи бѣженцамъ расположенныхъ Дондарлахъ Точка. Карательнымъ отрядомъ Андроника смытены были сто десять большихъ сел. Точка. Положеніе бѣженцевъ кошмарное катастрофическое поля усъяны совершенно голыми дѣтишками круглыми сиротами полуоголыми въ рубищахъ женщиными живыми трупами лежащими подъ открытымъ небомъ. Точка Такая трагедія наблюдается во всѣхъ селахъ плачевнаго Зангезурского уѣзда восемьдесятъ пять процентовъ изъ нихъ поголовно больные искалечены истощены превратились въ скелеты обречены на смерть за отсутствіемъ леченія питанія свирѣпствуетъ сыпной брюшной тифъ дизентерія черная оспа, цинга, часотка, трахома абецесъ, голодный тифъ всѣ бѣженцы и большая часть коренного населенія страдаетъ малярией, многіе дома населенія буквально опустошены тифомъ. Точка Совершенно отсутствуютъ школы, за отсутствіемъ ветеринара отъ ящура погибъ весь рогатый скот

медицинский персоналъ комиссии ежедневно принимаетъ
около ста больныхъ не успѣваетъ въ каждомъ селеніи
этого забытаго уѣзда необходима экстренная стацио-
нарная медицинская помощь врачамъ мусульманамъ со-
туютъ отказаться отъ власти вспомнить святую клятву
университета обязуясь денно и нощно оказывать помо-
и врагу своему.

Представитель партии "охраръ" чустада бекъ Алиф
ковъ.

Съ подлиннѣмъ вѣрно:

Дѣлопроизводитель
Управлениѣ Дѣлами Правительства



**Ermənilərin Zəngəzurda qanlı qırğınlar
törədəcəkləri barədə Azərbaycanın Gürcüstandakı
Diplomatik Nümayəndəsinin müavini F.Vəkilovun
MƏLUMATI
(30.10.1919)**

آذربایجان جمهوریتی

خاچیه نظار تى

گورجیان حکومت جمهوری

عندلیمه بولوان میاسی سمل

Совершенно конфиденциально.

40.
Representation diplomatique
de la République d'Azerbeidjan
auprès le gouvernement
de la République Géorgienne

„ 30 „ октября 191 9 .

No 104:

TIFLIS

Г.МИНИСТРУ ИНОСТРАННЫХ ДЕЛЪ.

28-го октября меня пригласилъ къ се-
бѣ Представитель Великобританского Прави-
тельства г. Уордроппъ и сообщилъ, что имъ
получено извѣстіе о возможности кровавых:
столкновеній въ Зангезурѣ.

Онъ просилъ передать Правительству, что
всякое нарушение спокойствія сейчасъ,нака-
нунѣ рѣшенія вопроса о Закавказскихъ Рѣ-
публикахъ на Мирной Конференції, безусловно
будетъ учтено въ самомъ нежелательномъ
для насъ образомъ. Поэтому онъ просить
Правительство принять всѣ мѣры къ предот-
вращенію эксцессовъ.

Я довелъ до свѣдѣнія г. Уордроппа, что
по полученнымъ мноимъ Правительствомъ свѣ-
дѣніямъ, Правительство Армении переправляетъ

Загезур 15/10/1919

съ цѣлью организаціи воястанія въ Зангезурѣ партіи солдатъ, артиллерию, пулеметы и др. предметы военнаго снаряженія. Узнавъ объ этомъ, мое Правительство вынуждено было принять мѣры, могущія предупредить всяких столкновеній.

Причемъ я выразилъ увѣренность, что, благодаря принятію Правительствомъ мѣрамъ, спокойствіе не будет нарушено.

Доводя объ изложенному до Вашего свѣдѣнія, прошу Васъ сообщить мнѣ о положеніи дѣлъ въ Зангезурѣ, дабы я могъ въ свою очередь уведомить г. Уордроппа. Моя малая освѣдомленность въ этомъ направлениі не дала мнѣ возможности въ широкомъ масштабѣ нарисовать г. Уордроппу картину создавшихся взаимныхъ отношеній въ Зангезурѣ.

Замѣститель Дипломатическаго Представителя
Азербайджанской Республики при Правительствѣ
Грузинской Республики

Исп. об. Секретаря Миссии Ташчуковъ

**Böyük Britaniyanın Zaqqafqaziyadakı Ali Baş Komissarı
Uordropun ADR-in Baş naziri N.Usubbəyova
TELEQRAMI
(13.11.1919)**

КОПИЯ

Телеграмма из Тифлиса 13/XI - 19 г.

МИНИСТРУ ПРЕЗИДЕНТУ УСУБЕКОВУ. Баку.

Все полученные сведения указывают на серьезное положение в Зангезурском уезде между армянами и азербайджанцами, которое может в любой момент дойти до столкновения точка Сознавая, что вопрос о судьбе Зангезурского уезда полон затруднений и что многое остается выяснить /договорить/ с обеих сторон за- пятая я желаю указать, что прибегать к силе для разрешения этого вопроса совсем не желательно и в высшей степени повредит интересам обеих сторон в общественном мнении вообще и в особенности на Мирной Конференции точка Поэтому я горячо советую во чтобы то ни стало избегнуть столкновений и принять все возможные меры успокоить положение и предупреждать Вас серьезно, что употребление силы для разрешения этого вопроса только повредит Вашим лучшим интересам точка Точная копия этого сообщения послана Министру Президенту Армении.

Уордроп, Временный Британский Комиссар в
Закавказье.

Böyük Britaniyanın Zaqafqaziyadakı Ali Baş Komissarı Uordropun
ADR-in Baş naziri N.Usubbəyova Zəngəzurda müharibənin
dayandırılması və Sülh əldə edilməsinin zəruriliyi barədə

TELEQRAMI

(16.11.1919)

28.11.
КОПІЯ 23
съ копія

Телеграмма отъ 16 Ноября 1919 г. изъ Тифлиса.

С р о ч н о .

Его Превосходительству
Господину У с у б е к о в у . Баку.

Верховный Британский Комиссаръ воодушевленъ единственными
чувствами дружбы къ народамъ Азербайджана и Армении поспѣшно соѣдѣ-
туетъ Вашему Превосходительству немедленно пріостановить всѣ воен-
ные операции начатыя или имѣющіяся въ виду въ Зангезурскомъ уѣздѣ,
и думаетъ что оли Министры Президенты Азербайджана и Армении, о
которыхъ онъ имѣеть наиболѣшее мнѣніе, или ихъ делегаты встрѣтились
бы лично въ Тифлісѣ или въ другомъ какомъ либо мѣстѣ съ уполномо-
чіями, они могли бы прийти къ удовлетворительному соглашенію для
обѣихъ сторонъ, спасая своихъ соотечественниковъ отъ кровопролитія
и тѣмъ же предупредили бы прискорбныя послѣдствія на Мирной Конфе-
ренціи, которая вооруженный конфліктъ должно безусловно произвести.
Точная телеграмма посыпается одновременно господину Хатисяну.

УОРДРОПЪ - Верховный Британский Комиссаръ въ Закавказье,

В ъ р н о :

Дѣлопроизводитель
Управліенія Дѣлами Правительства / подпись /

Копія съ копіей в ъ р н а :

Завѣдывающій Информаціоннымъ
Отдѣломъ Министерства Иностранныхъ Дѣлъ

Zaqafqaziyada İttifaqın Ali Baş Komissarın müavini Reyin
ADR-in Baş naziri N.Usubbəyova
TELEQRAMI
(16.11.1919)

К о п и я.

Телеграмма от 16 ноября 1919 года из Тифлиса

ПРЕМЬЕР-МИНИСТРУ УСУБЕКОВУ. *Баку*

Номер 308, точка Несмотря на мои ^{настойчивые} советы, чтобы военные ^{сведения} в Зангезуре немедленно прекратились, я уведомлен о том, что война продолжается точка Я обеспокоен тем, что местные конфликты не должны далее затруднять решение Мирной Конференции по вопросу о Закавказье в настоящее время точка Поэтому и во имя Конференции я усиленно советую Вашему Превосходительству и Министру Президенту Армении встретить меня в моем Управлении в Тифлисе в одиннадцать часов утра двадцатого ноября для конференции, которая будет иметь цель мирное разрешение вопросов, кои Вы теперь стараетесь разрешить кровопролитием, идя против желаниям Мирной Конференции и пренебрегая мнением цивилизованного мира точка В ожидании Вашего ответа я просил делегатов Армении которые были в дороге в Баку для совещания по этому вопросу с таким же представителями от Азербайджана, оставаться здесь точка Я жду немедленного ответа чтобы мог я сообщить Мирной Конференции как Вы к этому относитесь.

РЕЙ -Заместитель Союзного Верховного Комиссара.

Верно: Делопроизводитель Управления Делами Правительства /подпись/.

С подлинным верно:

Заведывающий Информационным
Отделом

**ADR-in Baş naziri N.Usubbəyovun Böyük Britaniyanın
Zaqafqaziyadakı Ali Baş Komissarı Uordrop'a
TELEQRAMI
(17.11.1919)**

КОПИЯ

ТИФЛИС

КОПИЯ

ВЕРХОВНОМУ БРИТАНСКОМУ КОМИССАРУ В ЗАКАВКАЗЬИ
УОРДРОПУ.

В ответ на Ваши телеграммы от 13 и 16 ноября сего года по вопросу о столкновениях в Зангезурском уезде настоящим имею честь сообщить Вам ниже следующее: в Зангезуре военных операций со стороны Азербайджанского Правительства нет точка Зангезур есть неотъемлемая часть Азербайджанской Республики и он рассматривался всегда как таковая не только нами запятая но и союзниками в лице английского командования и сам верховный комиссар Мирной Конференции полковник Гаскель признавая наши неотъемлемые права на Зангезурский уезд в одном из пунктов соглашения по Нахичеванскому вопросу требовал от армянского Правительства помочь Азербайджанской власти мирным путем ликвидировать повстанческое движение Зангезурском уезде и тем самым заставить армянское население этого уезда подчиниться государственной власти Азербайджанской Республики точка По последним сведениям запятая полученным Азербайджанским Правительством запятая Армянское Правительство не только не исполнило этого своего обязательства перед полковником Гаскелем наоборот запятая послало Зангезурский уезд свои регулярные войска для поддержания и усиления повстанческого движения точка Этим самым Азербайджанское Правительство было вынуждено послать военную помощь Карабахскому Генерал-Губернатору для восстановления порядка и воздействия на непокорное анархо-большевитски настроенные банды армянских повстанцев точка В Зангезуре Азербайджанская власть имеет ввиду прекратить дальнейшее разорение мусульманских селений армянскими повстанцами запятая вернуть шестьдесят тысяч обездоленных мусульман беженцев к их очагам и восстановить правопорядок точка Во внимание Вашей просьбы заместиеля союзного Верховного Комиссара полковника Рей запятая мною предложено Карабахскому Генерал-Губернатору никаких военных действий не предпринимать против повстанцев Зангезура фактически уже прекращенные точка Буду Тифлис 20 ноября согласно полковнику Рей для встречи с Хатисовым и тогда же буду иметь честь встретиться с Вами и переговорить подробно по этому вопросу точка номер 7519

МИНИСТР ПРЕДСЕДАТЕЛЮ УСУББЕКОВ

ВАРИАНТ: Делопроизводитель /подпись/ 17 ноября 1919г.

КОПИЯ с копией Верна: Заведывающий Информационным Отделом Министерства Иностранных Дел

**Zəngəzurun müsəlmanlar yaşayan Zabıx kəndinə
ermənilərin hücumu, kəndin dağıdılması və 23 nəfərin
öldürülməsi haqqında Fövqəladə İstintaq Komissiyasının
MƏLUMATI
(20.11.1919)**

ЗАНГЕЗУРСКИЙ

УЧЕБДЪ

39

Селение ЗАВУІТЬ. Летомъ 1918 года, организованный,


вооруженный отрядъ армянъ селения Ани-
виракъ, Геренвуръ, Дыгъ, Ханазакъ, даш-
кентъ внезапно напавъ и окруживъ сосѣд-
нее мусульманское селение забугъ состоявшее
изъ 33 домовъ, открылъ по немъ учащен-
ный ружейный огонь, жители селенія въ па-
никѣ бѣжали спасая свою жизнь и бросивъ
на произволъ судьбы свои усадьбы и имуще-
ство. Ворвавшіеся въ селеніе армяне жгли
и разрушали усадьбы, угоняли скотъ, покища-
ли домашнее имущество и убивали жителей,
какъ въ самомъ селеніи, такъ и въ его.
Такъ было убито 23 человѣка. Армяне изно-
силовали молодую девицу Соньби-Бекбутъ-кызы

Среди напавшихъ армянъ, мусульманъ
опознали жителей селенія Дыгъ Асана-Асун-
цева, Бахшія Сейранова, Тумаса Сейранова,
Мухама Афунцева и Вартавара Агкпарянца.
Описанная выше преступленія и опознаніе

виновныхъ въ нихъ лицъ, устанавливаются
показаниемъ свидетеля жителя селенія
Забугъ джайара-Рустама-оглы /л.д.51 об.
т. 2/.

Въ виду изложенного полагать бы пере-
численныхъ выше виновныхъ армянъ, при-
влечь къ уголовной ответственности по
признакамъ преступлений, предусмотренныхъ
2 и 4 пун. 469-, 1453, 1454, 1459, 922,
924, 1606, 1627, 1633, 1634 и 1526.-ст.ст.
Улож. о нак.-

Членъ Слѣдственной
Комиссіи



Zəngəzurun azərbaycanlılar yaşayan Günqışlaq kəndinin erməni silahlı dəstələri tərəfindən dağdırılıb yandırılması və 27 nəfərin öldürülməsi barədə Fövqəladə İstintaq Komissiyasının
МƏLUMATI
(20.11.1919)

ЗАНГЕЗУРСКИЙ

УЧЕБНИК

53

селение ГЮНЬ-КИШЛАГЪ.

Осенью 1918 года организованный, вооруженный отрядъ армянъ селений Гюдгюмъ, Чакадинъ и Шихаузъ совершилъ неожиданно окруживъ и напавъ на соседнее мусульманское селение Гюнь-Кишлагъ, состоявшее изъ 44 дымовъ, открылъ по селению сильную ружейную стрельбу. Жители спасаясью жизнѣ бѣжали, кто куда могъ не захвативъ съ собою ни скота ни имущества. Ворвавшися въ деревню армяне, жгли и разрушали усадьбы крестьянъ, покищали домашнее имущество, угоняли скотъ и убили 27 человѣкъ обоего пола. Среди напавшихъ армянъ, мусульмане опознали жителей селенія Чагадинъ, Давуда Минасянца, Тумаса Киріянца, Бабу Караканова, Тумаса Бабаянца, Баласана Агагюльянца, изъ селенія Гюдгюмъ Герасима Атаджанова,

Арсена Петросова, Микаела Ельчибекова, Мухтара Петросова.


Описанныя выше преступленія и оправданіе виновныхъ устанавливаются показаніемъ свидѣтеля жителя селенія Гюнъ-Кишлагъ. Джадара-Ачи-оглы / л.д. 61, т. 2,/.

Въ виду изложенного полагаю бы перечисленныхъ выше виновныхъ армянъ, привлечь къ уголовной отвѣтственности по признакамъ преступлений, предусмотрѣнныхъ 2 и 4 п.п. 269-, 1453, 1454, 1459, 1606, 1627, 1633 и 1634 ст.ст.

Улож. о нак.-

Членъ Слѣдственной

Комиссии



Zəngəzurun müsəlman kəndi Bəhrülüyə ermənilərin hücum etməsi, kəndin dağıdılması və 130 nəfərin öldürülməsi barədə

Fövqəladə İstintaq Komissiyasının
MƏLUMATI
(20.11.1919)

ЗАНГЕЗУРСКИЙ

У В В Д Т

755185

селеніе Б А Г Р И

Весной 1918 года организованный, вооруженный отряд армянъ сельчанъ селеній Дарабазъ, Гюльятағъ, Лидзинъ, Лоръ, совершенно неожиданно окружилъ и напалт на мусульманское селеніе Багрилу, состоявшее изъ 26-ти дымовъ. Открывъ учащенную стрѣльбу изъ ружей, армяне ворвались въ самое селеніе, жгли дома и постройки, грабили имущество. Багрилинцевъ, угоняли скотъ. Жители въ паникѣ оставили селеніе и бросились спасаться бѣгствомъ, кто куда могъ. Армяне убили 50 мужчинъ, 50 женщинъ, 30 дѣтей, ранили 20 мужчинъ, 15 женщинъ и 10 дѣтей, какъ въ самомъ селеніи, такъ и во время бѣгства жителей.

Среди нападавшихъ армянъ, мусульма-

не опознали жителей селенія Дарабазъ Степана Погосова, Алексана Юкіева, Джагангира Хачанова, Бахшія Уфанова, изъ селенія Ахлатіанъ Абрама и Алексана Ханатуровыхъ, изъ селенія Гюльятағъ Даніела Ягубова.

Описанныя выше преступленія и опознаніе виновныхъ устанавливаются показаніемъ свидѣтелей жителей селенія Багриду Гюлли-Али-Кули-кизы, Зюльфунасъ-Аббасъ-кизы /л. д. 8, 9 об. т. 2/ и Мурадхана-Али-Наги-оглы /л. д. 30 об. т. 2/.

Въ виду изложенного полагалъ бы выше перечисленныхъ армянъ привлечь къ уголовной ответственности по признанномъ преступленій, предусмотрѣнныхъ 2 и 4 п.п. 269¹, 922, 924, 1459, 1453, 1454, 1606, 1627, 1633 и 1634 ст.ст. Улож. о нак.-

Членъ Слѣдственной

Комиссии

Zəngəzur ermənilərinin Vartanizor müsəlman kəndini
dağıtmaları və 384 nəfəri öldürmələri barədə
Fövqəladə İstintaq Komissiyasının
МƏLUMATI
(21.11.1919)

ЗАНГЕЗУРСКИЙ

У # 8 д №

18

Селение Вартаназуръ

1-ое и 2-ое.

Осенью 1918 года, организованный, вооруженный отрядъ армянъ селеній Мигры, Курисъ, Уджанабазъ, Акаройъ, Вагриваръ совершенно неожиданно окруживъ со всѣхъ сторонъ и напавъ на мусульманскія селенія Вартаназуръ 1-ое и 2-ое началъ обстрѣливать селение изъ ружей и пулеметовъ. Жители селенія ища спасенія бѣжали изъ селенія, кто куда могъ,бросивъ на произволъ судьбы дома и свое имущество. Ворвавшись въ селенія армяне жгли дома и постройки, разрушали ихъ, вырубали сады, похищали домашнее имущество крестьянъ, угоняли скотъ, убивали жителей пулями, штыками, шашками, какъ въ самомъ селеніи, такъ

и въ его во время бѣгства крестьянъ.

Въ обоихъ селеніяхъ было убито 384 человека мужчинъ, женщинъ и дѣтей и ранено 30 человекъ.

Среди нападавшихъ армянъ, мусульмане опознали жителей селенія Мигры Давида-Арутюнова, селенія Курисъ Лалазара Гарифова и его брата Аршака изъ селенія Вагриваръ Матеоса по фамилии пока не установленного.

Описанныя выше преступленія и опознаніе виновныхъ въ нихъ лицъ, устанавливаются показаніями свидетелей, жителей селенія Вартаназуръ Кербала Ирза-Баба-ог. /л. д. 64, т. 2/ и Солтана-Мамеда-Алиоглы /л. д. 59, т. 2/.

Въ виду изложенного полагать бы перечисленныхъ выше лицъ армянъ привлечь къ уголовной ответственности по признакамъ преступлений, предусмотренныхъ 2 и 4 п.п. 269-, 922, 924, 1459, 1453, 1454, 1606, 1627, 1633 и 1634 ст.ст. Улож. о нак.-

Членъ Слѣдствен-
ной, К о м и с с и и

С. А. Григорьев

**Qazi Behcətin Zəngəzurdakı
hadisələr barədə Parlamentə
TELEQRAMI
(03.12.1919)**

Ахунд-заде
Баку, Парламентъ Мирва-Садыхъ.

Кровавыя события въ Зангезурѣ повторно начались, кримянами убито 900 мусульманъ въ Чайлы и Охчи /сентябрь/ Мечеть разрушена бомбами съ учениками внутри, размозжены въ куски 400 женщинъ и дѣтей. Сю минуту Зангезурѣ представляетъ арену жестокихъ событий.

Кази Бегджатъ

Тел. направление. 3, 12. 19

**Ermənilərin Zəngəzurun Oxçu dərəsi bölgəsində törətdikləri
vəhşiliklər barədə Qarabağın general-qubernatoru
Xosrov bəy Sultanovun ADR hökumətinə
TELEQRAMI
(10.12.1919)**

H₃₈ Harry

1935

Приемка	10/1 10 1939 г.	Разр.	Сроки сдачи:	Подпись
от	Третий		м.	10/17
один	№ 30-34/159		са.	М. Монюк
Бондарев			шт.	
Маркиза		ОБЩЕСТВО ПРОИЗВОДСТВО		
		ОБЩЕСТВА ОФИЦИЕЛЬНЫХ ПРЕД		
		ДОСТАВКИ		
		ИМЯНИЯ		
		I. Бондарев		
		II. Бондарев		
		III. Бондарев		

Министру иностранных дел Республики
Узбекистан мною послана копия следующего до-
кумента о заслугах генерал-майора Ковыкина
генерал-губернатора течеरа-шихан доносчик
министр председателю заслуги Ковыкин
всегда холившего десять раз порт ^{заказчик} ^{заказчик}
уходил на казаковика заслуги первое десять раз
рекомендовал члену атамана со званием
мундами и шестнадцать пущинским поисковым
наступление на погодинский уезд 20.07.
Был осажден поисковым батальоном Рязанской

Телеграфъ	Телеграмма.
<i>Вс.....</i>	
<i>Из.....</i>	<i>№.....</i>
<i>Принята то 191 г.</i>	
<i>отп. №</i>	
<i>Принял.</i>	
	<i>Разр. Счета савост. П од а и а.</i>
 тн.,, сч., 10..... ч., м. пополу.....
	<i>Служебный отрывок</i>

жүлдек шығармасынан Шахарханың 20 дүйнөсін
Залғынан орны 60 дүйнөндей түркеселу туу
50 дүйнөсін үзүүн 60 дүйнөсін 3ұзагаңдау 15 дүйнөсін
Моллады Әбдесінен кептін 20 дүйнөсін Тарасы
30 дүйнөсін и Терін 3ағыну 150 дүйнөсін мөрх
насасение ба пакетті болғанда сөздөлів
жүнчесіндең и деңса мөрх аспаның разгромдан
и бүткесендең жоғына мөрх ширина насасение
и би соғадаин әнделпесін панағене ревурнада
расмей со артиллериян и пушкағаған мөрх
оревнуда арманды Западтағы бүгүн 60 күннө

Телеграфъ	Телеграмма.	
Вд.		
Нр.	№.....	
Нричата.....-го 191 ..		
отъ..... №.....		
Нричата.....		
Разр.	Счетъ съвс.	П о д а ч а .
.....	м.
.....	св.10.....ч. м. пополу.
.....	м.	
Служебният отъмнокъ		
.....		
.....		

перенесли и наше это агрессивное лицо предвидел
само Альбейоновской Республики в своем
пересмыслив не привык подавлять сильных
и уничтожающих бессмыслиц поганой мочкой
из разоренных Угловых деревень окрест
района погибших в мире от армии и
го разорения были приглашены сподобившие
посуд оружие изучение до завтрашней
девятки который был ворован заранее
недоподспеившими дикачами для замораж
стражи и земли от несподобивших были

приглашении со стороны без изрядных
также пусканием Закхеяра до панико-
вического мозга № 9221 Волынки не
прекратившегося наступление артиллерий-
ской огневой части и на пусканием
самого Закхеяра пакетом открыт из
артилл-аэродинамического консервации
демонстрирующей разрывчат спирально-
мимика без спортивные вопросы можно
быть крайне неподражаемый, вспомнив
а потому от имени своего Управления

Телеграфъ	Телеграмма.																					
<i>B6.....</i>																						
<i>Нрз.....</i>	<i>№.....</i>																					
<table border="1" style="width: 100%; border-collapse: collapse;"> <thead> <tr> <th style="text-align: center; padding: 2px;">Разр.</th> <th style="text-align: center; padding: 2px;">Очень срочно.</th> <th style="text-align: center; padding: 2px;">П о д а ч а.</th> </tr> </thead> <tbody> <tr> <td style="text-align: center; padding: 2px;">2</td> <td style="text-align: center; padding: 2px;">т.</td> <td style="text-align: center; padding: 2px;">...10..... ч. м. пополд.</td> </tr> <tr> <td style="text-align: center; padding: 2px;"></td> <td style="text-align: center; padding: 2px;">с.</td> <td style="text-align: center; padding: 2px;"></td> </tr> <tr> <td style="text-align: center; padding: 2px;"></td> <td style="text-align: center; padding: 2px;">ш.</td> <td style="text-align: center; padding: 2px;"></td> </tr> <tr> <td colspan="3" style="text-align: center; padding: 2px;"><i>Служебная отметка:</i></td> </tr> <tr> <td colspan="3" style="height: 20px;"></td> </tr> <tr> <td colspan="3" style="height: 20px;"></td> </tr> </tbody> </table>		Разр.	Очень срочно.	П о д а ч а.	2	т.	...10..... ч. м. пополд.		с.			ш.		<i>Служебная отметка:</i>								
Разр.	Очень срочно.	П о д а ч а.																				
2	т.	...10..... ч. м. пополд.																				
	с.																					
	ш.																					
<i>Служебная отметка:</i>																						
<i>Принято 10 191 г.</i>																						
<i>от №</i>																						
<i>Принят —</i>																						

я заявляю против подобных нарушений
составляемых Вашим Градом соглашения между которыми
приведены в которых правоохранительные органы до сего дня не
Вашего правительства и надлежит это оно
исследовать и принять соответствующие меры
как поиску превращению всех этих нарушений
операций в преступлениях а также иое
правительство может отдать в обладание Вашему
за то что изъяты производимые посредством Торговлей
денеги не менее 5049 тысяч рублей и не менее 5053
— Министр иностранных дел Дондукова

**Polkovnik Hakselin Zəngəzurdan qoşunları
geri çağırmaq barədə Ermənistən hökumətinə**
TELEGRAMI
(11.12.1919)

Переводъ съ англійскаго.

22

Телеграмма изъ Тифлиса:

II декабря 1919 г.

Баку

Министру Иностранныхъ Дѣлъ Азербайджанской

Республики.—

№ 343 Слѣдующая телеграмма была ячера послана Султанову:
Ваша телеграмма отъ 8-го Декабря получена и передана Министру
Президенту Армении со слѣдующимъ добавленіемъ:
Если эти обвиненія послѣ разслѣданія окажутся правильными
это будетъ самый сильный ударъ для будущности Армении. Если
военная помощь посыпается въ Зангезуръ, настаивайте, чтобы она
была немедленно отозвана и сообщите мнѣ объ этомъ подробнѣ.
Конецъ Подписано Гаскель, У Гаскель

Перевела съ англійскаго языка:

Г. Марголис

13 декабря 1919 г.

NO 343. FOLLOWING TELEGRAM SENT SULTANOFF YESTERDAY QUOTE, YOUR
TELEGRAM 3RD DECEMBER RECEIVED AND FORWARDED TO MINISTER PRESIDENT
ARMENIA WITH FOLLOWING ADDITION INNERQUOTE IF THESE ACCUSATIONS PROVE
TRUE UPON INVESTIGATION IT WILL PROVE MOST SERIOUS BLOW FOR FUTURE OF
ARMENIA PERIOD IF ANY MILITARY ASSISTANCE IS BEING SENT INTO ZANGEZUR
INSTI THAT IT BE IMMEDIATELY AND FULL REPORT MADE TO ME, END
INNERQUOTE SIGNED HASKELL UNQUOTE, =HASKELL,

Архивная копия

Нахичевань из Ордубада Генерал-Губернатору № II 6-1-20

В армянских селениях Зангезурского уезда, а также в селении Карчевани жили много мусульман с семействами, которые служили у армян пастухами. Три дня тому назад армяне всех мусульман собрали в одно место и зверски зарезали всех вместе с женщинами и детьми, двое из них спаслись бегством, зарезано более ста душ.

Уездный Начальник Таиров

С подлинным верно:

Секретарь подпись

ЦГАОР Азерб.ССР, ф.970, оп.1с, д.115, л.5

Архивная копия

Копия

Телеграмма из Агдама

№ 349. Баку Министру Внутренних Дел

Мусульмане Ахчинского ущелья Зангезурского уезда расположенного армянском центре и лишенного помощи поэтому со стороны мусульман находятся накануне истребления точка Сегодня явившийся оттуда дальними обходными дорогами два человека заявили мне следующее двоеточие селение Кушилу Аджиду Аркэзу Аксарлу разгромлены армянами первых числах сего января селения Шагардских Ачагув Охчи после непродолжительной осады сдались армянам выдав им оружие и селения Киратах Молоду Ковну Карабаги Габарлу Кичи Башбаки Махмудлу Кейддаших Начату Куругот Кайчан Кире Абжибаджи осаждены теперь армянами ультимативно требующими сдаваться оружие грозили противном случае истреблением их точка В осаде указанных выше селений участвует сотня из отряда Андроника проехавшая из Герусавна Катарские заводы 26 декабря прошлого года точка Британская Миссия Шуша и Герусах занята лишь открытием дорог для армян от Катарских заводов до Шуши и далее не принимая к защите мусульман точка Обращая вместе с Или к означенным миссиям по поводу вышеуказанных писаний одновременно считаю долгом довести до вашего сведения и просит принять неотложные меры к спасению указанных выше селений, которые за отсутствием помощи извне дальше выдержать написк армян не могут 108

Управляющий Зангезурским уездом Махмуд Беков

Верно:

Начальник Отделения

подпись

Архивная копия

Г.Военному Губернатору

Настоящая копия телеграммы препровождается Вашему Высокопревосходительству для сведения.

" 28 " января 1920 года, гор.Баку. № 421

МИНИСТР ВНУТРЕННИХ ДЕЛ подпись

Секретарь подпись

Копия телеграммы
Министру Внутренних Дел

Из Шуши № 249, принятая 22/I - 1920 года

Пристав Джебраильского уезда Алибек телеграммой от 22-го доносит, что 3-й Дондарлинский участок Зангезура уничтожен бои идут в 4-м Зангезурском участке, который также будет уничтожен. По словам прибывшего Джебраил беженцев сила армии 10 тысяч преимущественно регулярных войск. Среди них есть англичане и американцы трупы 2-х из них остались. Номер 28. За Генгубера Махмудбеков.

С подлинной версией: Секретарь

Министра Внутренних Дел подпись

Архивная копия

Копия с копии.

Копия с телеграммы из Джебраила в Баку

Члену Парламента Садых-Ахунд Заде за № I65 от 23/I-1920г.

Дополнение моей телеграммы армяне при помощи артиллерии и пулеметов взяли третий участок Зангезурского уезда наступление идет направлении четвертого участка и на границе Джебраильского уезда бой идет в пяти верстах Ханлиха армяне имеют восемь пушек шестьдесят пулеметов войска арагатская организованы мусульмане не имея патронов и оружия вынуждены отступить население Ханлах сидеть спокойно Зангезуре уже кончено.

Член Особой Комиссии о помощи беженцев Зангезура

Зульфугар Мамед-заде.

С подлинным верно: Делопроизводитель /подпись/

С копией верно:

Делопроизводитель подпись

ЦГАОР Азерб.ССР, ф.897, оп.1, д.69, л.43

**Ermənilər tərəfindən 18-25 yanvar 1920-ci il tarixdə
dağıdılan və yandırılan müsəlman kəndlərinin
SİYAHISI**

С П И С О К 3

Разгромленных и сожженных армянами селений Зангезурского уезда,
за время с 19 по 25 января 1920 года.

По 3-му участку:

- | | |
|-----------------------|----------------------------|
| 1// Аккыул-Усаги | 29// Хыладжъ |
| 2// Моликъ-Ахмедлу | 30// Гаджибу |
| 3// Кунинку-Хускенду | 31// Усуглу |
| 4// Тенгри-Салану | 32// Кердженчу |
| 5// Балагесану | 33// Карагачъ 2-я |
| 6// Індирку | 34// Торовлу |
| 7// Годжихъ | 35// Кахбаджъ |
| 8// Нөйтіңрү | 36// Нөйтілү |
| 9// Ехвердиевъ | 37// Зөрз |
| 10// Эбразмашъ | 38// Шехригу |
| 11// Коюлу | 39// Номатлу |
| 12// Геокъ-Лама | 40// Арткъ |
| 13// Гирдасхъ | 41// Гюкт-Лат |
| 14// Назра | 42// Сариджанъ |
| 15// Нөйхү | 43// Сажданъ |
| 16// Нурухъ | 44// Чаралу |
| 17// Меноузъ | 45// Геокъ-Арасовъ |
| 18// Куртышлы | 46// Сейтасъ |
| 19// Джебеклу деревня | 47// Дагбашъ |
| 20// Джебеклу панисе | 48// Каригимдохъ |
| 21// Халхала | |
| 22// Нонодлу | |
| 23// Георджихъ | |
| 24// Дикъяспъ | 49// Пуманку |
| 25// Ачы | 50// Вейсалхъ |
| 26// Истинъ | 51// Охчи, что на Суртуна. |
| 27// Карагачъ | |
| 28// Чардахху | |

Вәрио: Управляемый Зангезурским уездом Шекинский.

Съ подлинника вәрио:

И. д. Правителя Кацаххрик

Zəngəzura hərbi dəstə göndərilməsi barədə

ADR-in müdafiə naziri Vəkilovun

TELEQRAMI

(04.02.1920)

Ulyanov 54 53
Bakıya müraciət - 17 dekabr 1920-ci il Cənub

Haqqında oşusunuñ olası qaz okojamus
boşnakıñ no mövzuñ 3-dən 7-iyün nəffəzən-
cını - ölyaqıñ kəməkçılıq etti məməw
meñlik növü. Proqur zəmərcəsiñ bəs
əbəyəni häkəm güt e mi tətqiqatınıñ k
zəmərcəsiñ mövzəyit, nəzəriyin əsas öpr-
qə h İanuz yur gəs gəs ebək.
məməw. Proqur cənub əməkdaşlıq

3-a Müslimova

Mələkəm Vəkilov

Y/1
2/2
10/20.

W YYY

7. 1. 1920

**Azərbaycanın Xarici İşlər naziri Fətəlixan Xoyskinin
Ermənistannıñ xarici işlər nazırıñ Zəngəzurla əlaqədar
NOTASI
(26.02.1920)**

*Писано
26 февраля 1920*

5


Согласно
КОПИЯ

Э Р И В А Н Ъ

МИНИСТРУ ИНОСТРАННЫХ ДЕЛЪ АРМЕНИИ

На Номеръ 1029 Несмотря на недопустимость вышмательства Армянского Правительства во внутрення дѣла Азербайджана я въ виду Вашего обращенія сообщаю что мое Правительство неуклонно соблюдаетъ соглашеніе отъ двадцать третьяго ноября и что не имѣть намѣреній предпринимать какихъ либо настурленій Точки. Ино у же Быть сообщалось что сейчасъ же вслѣдъ за подписаниемъ соглашенія отъ двадцать третьяго ноября армянскими войсками въ районѣ Зангезурского уѣзда было уничтожено до сорока мусульманскихъ селеній и что 19 января воїска Армянского Правительства совмѣстно съ вооруженными бандами продолжал наступательная лѣтствія въ направлениі Лушинского уѣзда подвергли истреблению всѣ легенія по пути ихъ движенія мусульманскія села Точка. Лишь въ цѣляхъ воспрепятствованія дальнѣйшаго уничтоженія селеній и спасенія инущества и гизни десятковъ тысячъ мусульманъ отъ безчеловѣчнаго истребленія армянскими войсками а также восстановленія положенія существованаго до двадцататъ третьяго ноября мое Правительство послало незначительный отрядъ присутствіе коихъ уже задержало армянскія войска отъ выполненія опредѣленнаго плана *точка касиръ 1028*

и т. министръ иностранныхъ дѣлъ *Хойский*



Сейчай получиль свѣдѣнія отъ агнета-армянина, прибывшаго изъ Дыга. Дыгъ сосредоточено до трехъ тысячъ человѣкъ вооруженныхъ жителей Начальствомъ офицера; имются двѣ пушки и пулеметы; въ Ханазакъ перевезена одна пушка. Черезъ семь или десять дней рѣшено начать черезъ Шазмазакъ наступленіе на соединеніе черезъ Лозабуртъ съ Нагорномъ Кара-партизанамъ. Иступленіе начнется сигналу костромъ, разведеннымъ около башни Гаекрензура. Сигналъ данъ будетъ Карабахскому армиятву для общаго возстанія. Одновременно пройдутъ по Нагорной полосѣ, нынѣ сгруппированная въ селеніи Геджени Ганджинскаго уѣзда, масса арміиъ Шушинскій уѣздъ для занятія Аскерана. Какъ извѣстно Предсѣдателю и Военному вмѣсто обѣщанныхъ пяти т сячъ Совѣтомъ въ составѣ: Предсѣдателя Военного, Ганджинскаго, Шихлинскаго, Сулькевича и меня мѣсяцъ тому назадъ было затѣмъ прислано только одна тысяча аскеровъ. Карабахъ подготовка у арміиъ идетъ усиленно, парировъ у нихъ мало. Многие изъ Шуши и дашалтовъ уходятъ въ деревни; для предупрежденія необходимъ соответствующій мѣри военнаго характера въ срочномъ порядкѣ. Благоволите распоряженіи уведомить прямому проводу.

Генгубер С у л т а н о въ.

Решено 9 марта 1920 г. 11 час. 50 мин.

Штабс - капитанъ *Чинаджалиевъ*

Ə L A V Ə 8

Zəngəzurda adları dəyişdirilmiş yaşayış məntəqələri*

Keçmiş (əsl) adı	Yeni adı	Dəyişdirildiyi
<i>Sisiyan rayonu üzrə</i>		
Əlili	Salvard	03.01.1935
Şıxlar	Qızılışəfəq	02.03.1940
Qarakilsə	Sisian	02.03.1940
Sisyan	Hatsavan	02.03.1940
Şenadağ	Lernaşen	02.03.1940
Məliklər	Spandaryan	04.05.1930
Dərabas	Darbas	10.09.1946
Saybalı	Sarnakunk	10.09.1946
Məzrə	Bartsravan	10.09.1946
Ağkənd	Aşotavan	17.04.1948
Ərəfsə	Arevis	03.07.1968
Təzəkənd	Tasik	03.07.1968
Urud	Vorotan	03.07.1968
Bazarçay çayı	Vorotan çayı	03.07.1968

Qafan rayonu üzrə

Dəymədağlı	Şrvenants	12.11.1946
Kilsəkənd	Sraşen	07.12.1945
Kürdkənd	Lernadzor	07.12.1945
Sirkətas	Xdrants	03.01.1935
Axtaxana	Xladağ	01.06.1940
Xladağ	Dzorastan	01.06.1940
Mahmudlu	Çaykənd	01.06.1940
Gütqum	Geğanuş	29.06.1949

Zeyvə	David-bek	29.06.1949
Maqauz	Kaxnut	29.06.1949
Pirmərzə	Katnarat	29.06.1949
Dördnü	Antaraşat	29.06.1949

Gorus rayonu üzrə

Gorus	Qoris	09.09.1930
Qaladərəsi	Qalidzor	09.09.1930
Əliquluşen	Azataşen	01.06.1940
Yeritsatumb	Bartsravan	01.06.1940
Körü	Dzoraşen	19.04.1950
Muğancıq	Haygedzor	19.04.1950
Yaycı	Qarjis	03.07.1968
Bayandur	Vağatur	07.05.1969

Meğri rayonu üzrə

Puşgah	Haygedzor	03.01.1935
Astazur	Şvanidzor	22.04.1935
Lök	Vartanadzor	18.06.1960

* 1991-ci ildə Ermənistən hökumətinin qərarı ilə bu respublikadakı bütün yaşayış məntəqələrinin adı erməniləşdirilmişdir.

Ə L A V Ə 9

Qərbi Zəngəzurun Azərbaycanlı əhalisi (1886-1986)

	Kəndlərin adı	İllər					
		1886	1905	1914	1931	1986	1990

Qafan rayonu

1	Acıbac	220	-	-	90	200	0
2	Açağú	126	130	-	98	360	0
3	Almalıx	-	104	465	0	0	0
4	Aralıq	148	-	162	0	0	0
5	Arxüstü	-	24	2	0	0	0
6	Atqız	160	198	36	74	0	0
7	Baharlı	138	132	-	115	0	0
8	Baharlı (2)	432	455	970	0	0	0
9	Barabatum	-	445	179	0	0	0
10	Baydaq	68	118	-	28	0	0
11	Bəydaş	87	100	230	27	0	0
12	Burçalı	-	-	93	0	0	0
13	Cıbillı	160	90	77	0	0	0
14	Craxor	18	-	-	34	-	0
15	Cullu	110	85	110	69	0	0
16	Çanaxçı	50	0	0	0	0	0
17	Çiriş	68	30	-	95	0	0
18	Çobanlı	96	160	156	49	0	0
19	Daşbaşı	53	"	87	42	170	0
20	Daşnov	31	47	39	0	0	0
21	Dəlləkli	118	336	276	0	0	0

22	Dovrus	184	268	297	0	0	0
23	Əcili	153	340	400	76	0	0
24	Gərd	60	-	-	115	-	0
25	Gigı	254	970	-	396	1800	0
26	Girətag Y.	537	666	289	396	130	0
27	Girətag A.	187	289	-	126	200	0
28	Gomaran	177	-	138	60	220	0
29	Gödəkli A.	123	-	-	-	206	0
30	Həçəti	30	-	-	71	160	0
31	Hünüt	74	-	-	-	120	0
32	Xələc	308	510	300	114	450	0
33	İncəvar	92	140	89	38	0	0
34	Kavart	142	580	153	0	0	0
35	Keypəşin	68	-	-	136	-	0
36	Kirs	130	-	-	104	-	0
37	Kurud	145	-	-	220	500	0
38	Qafan					5500	0
39	Qarabaşlar	60	-	52	49	0	0
40	Qaraçimən	225	376	216	240	771	0
41	Qaratqa	332	230	-	125	240	0
42	Qatar	-	2700	5100	0	0	0
43	Qovşud	163	-	320	200	350	0
44	Quşçulu	221	-	93	109	450	0
45	Mahmudlu	416	596	423	170	120	0
46	Mollah	637	270	456	0	0	0
47	Muçes	-	303	377	0	0	0
48	Müsəlləm	34	-	-	104	515	0
49	Noraşennik	179	200	224	0	0	0
50	Oxçu	1222	1709	200	0	0	0
51	Oxdar	338	454	353	164	320	0
52	Pəyhan	128	88	120	96	80	0

53	Pirili	287	250	-	254	145	0
54	Pir	223	291	360	150	0	0
55	Dənçəralı	258	467	520	-	-	0
56	Siznək	178	425	275	121	450	0
57	Suxan	32	-	-	7	0	0
58	Sünik	28	-	-	21	0	0
59	Şabadin	582	560	516	-	-	0
60	Şəhərcik	471	796	649	669	0	0
61	Şirvanşahlı	68	125	98	0	0	0
62	Şotalı	30	-	28	25	0	0
63	Taxta	13	0	0	0	0	0
64	Təcədin	58	-	-	32	0	0
65	Yeməzli A.	244	230	89	54	0	0
66	Yeməzli Y.	244	246	899	0	0	0

Sisyan rayonu

67	Ağacı	116	0	0	0	0	0
68	Ağağa	19	0	0	0	0	0
69	Ağyol	29	0	0	0	0	0
70	Ağudi	903	1345	1070	496	2100	0
71	Ağ kənd	300	390	410	0	0	0
72	Alişar	158	170	214	135	0	0
73	Almalıq	38	50	0	0	0	0
74	Ariqlı 1	125	150	0	0	0	0
75	Ariq 2	106	140	214	0	0	0
76	Armudlu	-	-	150	0	0	0
77	Baharlı	55	124	49	0	0	0
78	Comartlı	244	410	770	149	200	0
79	Darabas	453	440	1128	0	0	0
80	Dərəkənd	200	240	180	100	0	0
81	Dəstəgerd	-	510	450	484	700	0

82	Dulus	176	-	390	0	0	0
83	Ərəfsə	154	440	300	225	520	0
84	Ərikli 1	106	150	325	0	0	0
85	Ərikli 2	126	126	214	0	0	0
86	Hortagiz	520	605	770	0	0	0
87	İrmis	150	270	616	0	0	0
88	Qıvrax	69	85	220	111	0	0
89	Qızılçığ	287	450	441	292	700	0
90	Məliklər	209	282	249	0	0	0
91	Murğuz	138	170	190	177	200	0
92	Pulkənd	146	193	282	0	0	0
93	Püsək	332	-	310	197	0	0
94	Sisyan (Qara-kilsə)	717	850	1300	0	0	0
95	Sofulu	330	970	-	-	1124	0
96	Şam	234	495	405	0	0	0
97	Şəki	838	1605	1584	700	1900	0
98	Şıxlар	361	590	1584	411	700	0
99	Şükər	218	280	585	0	0	0
100	Urud	270	435	408	340	1000	0
101	Vağudi	926	1300	870	336	2000	0
102	Zabazadur	103	143	120	0	0	0

Gorus rayonu

103	Ağbulaq	-	-	600	120	240	0
104	Babalı	151	220	250	0	0	0
105	Babayağubl	145	190	179	0	0	0
106	Bağırbəyli	869	836	0	0	0	0
107	Ballı qaya	202	230	0	0	0	0
108	Bayandur	-	803	409	0	0	0
109	Bəzli-Ağca	-	545	0	0	0	0

110	Binə yeri	106	108	166	0	0	0
111	Əkərli	170	253	0	0	0	0
112	Ələkçi	140	160	0	0	0	0
113	Ərəbxana	-	249	0	0	0	0
114	Kosalar	144	358	55	0	0	0
115	Kürdlər	72	123	215	0	0	0
116	Qurdqulaq	35	54	200	58	280	0
117	Şahverdilər	186	200	225	123	80	0
118	Şamsız	124	122	186	125	0	0
119	Şurnuxu	184	117	104	60	780	0

Meğri rayonu

120	Aldərə	1077	1505	1987	490	820	0
121	Bənövşəpu	30	28	42	0	0	0
122	Buğakar	139	194	96	41	0	0
123	Ernəzir	204	163	562	219	0	0
124	Əmrəkar	-	-	-	67	0	0
125	Lehvaz	375	525	836	171	1002	0
126	Maralzəmi	174	951	-	70	800	0
127	Mərzigit	301	766	751	0	0	0
128	Mülk	-	96	112	78	0	0
129	Nüvədi	1083	771	1072	596	1800	0
130	Tağamir	129	194	225	36	0	0
131	Tuğut	199	240	294	85	0	0
132	Tey	174	325	420	81	0	0
133	Varhavar	-	258	-	61	0	0
134	Vartanizor (Lök)	480	951	1053	177	600	0

Ə L A V Ə 1 0

Zəngəzur inancları

Qara Çuxa bəxtdir, taledir. Qara Çuxa adamın arxasında gəzib-dolanır, adama kömək eləyir. Qara Çuxa adamnan gəzib dolanırırsa, demək, o adamın bəxti yatıb. Belə olanda deyərlər ki, filankəsin Qara Çuxası yatıb. Yox, əgər adamın Qara Çuxası yatmayıbsa, onda deyərlər, filankəsin Qara Çuxası dik durub.

Qara Çuxa övliyadır. Qara Çuxa evin astanasında durar, amma gözə görünməz. Evin astanasına çatdın, gərək Qara Çuxaya salam verəsən.

Evdə adam olmasa da, içəri girəndə salam verərlər. Deyərlər, evdə kimsənələr var. Onlar evə xeyir-bərəkət gətirir, qaranquş filan donunda adamın yuxusuna girir.

Qaramux, çinar, saqqız... ağaclarını kəsmək günahdır. Bir saqqız ağacı var – pirdir. Bu ağacın altında başını qoyursan daşın üstünə, yatırsan. Əgər yuxuda bir nurani dərviş, bir əlində ağaç, bir əlində də təsbeh gəlib dursa başının üstə, desə ki, filankəs, sənin payını verdim, onda muradına çatacaqsan. Yox, əgər dərviş yuxuna girməsə, onda muradın hasıl olmayacaq.

Süpürgəni yandıranda qar yağar.

Dördyaşına qədər uşağa mal-heyvan, qoyun-keçi ürəyi yedirtməzlər ki, uşaq qorxaq olmasın.

Duzla baş darağını qonşuya verməzlər. Versən, evdən başağrısı əskik olmaz.

Süd bişirəndə ocaqdan qonşuya köz verməzlər. Əgər versən, onda gərək süd qazanının üstünə kömür, ya da göy ot atasan. Yoxsa mal-heyvan süddən kəsilər.

Bayquş qapıda xeyirliyə ulamaz. Ona görə kösöv atıb, onu qovarlar. Ya da bayquş qonan ağacın altına duz-çörək qoyub deyərlər: “Sən bu duz-çörək, çıx get”.

Canavar hansı kəndin yanında balalasa, o kəndin mal-heyvanına dəyməz.

At sahibi şər vaxtı qonşuya tərəzi verməz. Versə də, əvəzində nəsə bir şey alıb saxlayar. Yoxsa ata qada-bala gələr.

Atın üstündə meyid aparanda gərək atın qulağına deyəsən ki, meyid aparırsan. Yoxsa at çatlayar.

Qara süpürgə boldusa – qış sərt gələcək.

Pillər, Babakənd, Xanazır pirləri var. Bunlar üç qardaşdırılar. Bir gün Pillər dəvəni minir, Babakənd ilanı minir... Gedirlər, Xanazır mənzil başına qardaşlarından tez çatır. Qardaşlar böyüklüyünü Xanazırə verir. Bir oğlan gedib, Buğakar pirinin yanındakı ağacların birini kəsir. Görür ki, ağacın kəsilən yerindən qan damır. Qorxudan oğlanın dili tutulur.

Oğlanı aparıb baxıcıya göstərirlər. Baxıcı deyir ki, oğlan günaha batıb, aparın Buğakar pirində qurban kəsin.

Buğakar pirində qurban kəsirlər, oğlanın dili açılır.

Ay təzə çıxanda salavat çevirərlər.

Göy guruldayanda salavat çevirərlər.

Göy guruldamamış çöldən pencər yiğib yemək haramdır.

Uşağı gecə cəviz ağacının altında saxlasan, suyun üstündən adı latsan, vurğun vurur.

Uşağı gecə cəviz ağacının altında yatırtmazlar, uşağa gecə bulaqdan su içirtməzlər.

Yazılızündə taxıl susuzluqdan yanırımış. Camaat Allaha üz tutub deyir: “Ay Allah, yağış yağıdır, bulaq üstə qurban kəsəcəyik!”

Yağış yağır, camaat aparıb Yazı düzünün yuxarı dərəsindəki bulağın üstündə öküz kəsir. O vaxtdan o bulağın adı qalır Nəzir bulağı.

Atın üstündə namaz qılmaq olar.

Gəlini gətirəndə qırmızı geyindirərdilər. Əlinə çıraq verərdilər. Üzünə güzgü tutardılar. Qardaşı bir dəsmala çörək qoyub, gəlinin belinə bağlayardı ki, gəlin çörəkli olsun.

Gəlini aparmağa gələnlər deyərdilər:

Verdim bir dana, Aldım bir sona, Ay qız anası, Qal yana-yana.

Gəlini atdan düşürəndə qaynata gəlinə atdandüşdü (inək, qoyun) verərdi. Gəlinin ayağının altında qoyun kəsərdilər. Gəlin gələndə ayaqyalın gələrdi. Çünkü ayaqqabı darlıqdır; ayaqqabı qız evindən şər gətirir. Əgər gəlin ayaqqabıyla gəlsəydi, qapının ağızında çıxartmaliydi ki, onunla gələn şər evə ayaq açmasın.

Təzə gəlin birinci dəfə bulağa gedəndə qızlar bulaq üstə şirni paylayırlar ki, təzə gəlinin ayağı uğurlu olsun.

Yağış yağmayanda qurban kəsib deyərlər: “Allah, biz sənə can borcluyuq, qurban borcluyuq. Sən də bizə çörək borclusən”.

Yağış yağmayanda bir cöngəni aparıb kövşənin başına dolandırırlar. Sonra seyid dua oxuyur, cöngəni kəsirlər, ətini oradaca bişirib yeyirlər. (O əti evə gətirmək olmaz.). Bundan sonra yağış yağır.

Bir adamın gəbəsi-filanı itəndə qurd əli yandırırlar, oğrunun əl-ayağı qıç olur.

Qurdun əlini harada yandırsan, orada quraqlıq olar. Ona görə də qurdun əlini aparıb uzaqda yandırırlar ki, quraqlıq uzaq olsun.

Kiçik çilədən on gün sonra Xıdır Nəbi bayramı keçirirlər. Qovut çəkirlər, xəşil bişirirlər. Bir az qovut götürüb qoyurlar eşiyə. Qovutu ələklə yaxşıca sığallayıb hamarlayırlar ki, Xıdır Nəbinin çəliyinin izi düşsün. Xıdır Nəbi çəliyini qovuta bassa, ev-eşiyə bərəkət gələr.

Xıdır Nəbidə bir qab qovutu aparıb zəmiyə səpərlər ki, taxıl bol olsun.

Deyirlər, köhnə ildən təzə ilə keçəndə su dayanır, at gövşəyir, ağaclar səcdəyə gəlir. Söyüd deyir: “Mən də, mən də”. Bu vaxt kim nə niyyət eləsə, niyyəti qəbul olur.

Bir arvad bayram gecəsi su gətirməyə gedir. Görür ağaclar səcdəyə gəldi. Niyyət eləyir ki, əlimdəki səhəng qızıl olsun. Səhəng qızıl olur. Arvad özünü itirir, deyir ki, boynum sınaydı, bəs mən evə susuz necə gedəcəm? Arvadin boynu sınır.

Axır çərşənbədə qızlar yumurtayla cövhəri götürərdilər, aparıb bir çəmənliyə qoyardılar. Əgər o gecə çəmənliyə şəh düşsəydi, yumurta cövhərə dəyib qırmızı boyansayıdı, onda qızların niyyəti hasıl olardı.

Yazın birinci günü yağış yağsa, yaz yağıntılı olacaq. Yazın ikinci günü yağış yağsa, yay, üçüncü günü yağış yağsa, payız yağıntılı olacaq.

Deyirlər, el dağa gedəndə bir qadının sancısı tutur. Bir daşın dibində həmlini qoyur yerə. O daş, qadını naməhrəm gözündən gizlədir. Daşın adı qalır Daşhərəmi.

Zahı arvadın ayağının altına qayçı, bıçaq, tüfəng qoyurlar, yaxasına iynə-sancaq taxırlar, dörd tərəfinə sicim sərirlər, yastığının altına duz, çörək qoyurlar, suyu xəncərləyirlər ki, hal gəlib onu aparması.

Halın boynundakı muncuğu götürüb evdə saxlasan, hal o evə yaxın düşməz.

Bir kişinin qırx oğlu varmış. Bir gün onlar namaz qıldılaları yerdə daşa dönüblər. Kişi Allaha şükür eləyib ki, mənim balalarım ibadət vaxtı ölüblər. Allahın xoşuna gəlib kişiyyə bir oğul da verib.

Qırxlar piri o vaxtdan qalmadır.

Gecə yuxunu qarışdırıbsansa, səhər durub itə çörək atırsan, toyuğa dən verirsən, sonra gedib yuxunu suya danışırsan, xətər sovuşur.

Göbəkdaşı bizim Üctəpə tərəfdə, Arpa dağıyla Buğda dağının arasındadır. Uşağı olmayan qadınlar Göbəkdaşına gedərlər. Qarınlarını açıb, göbəklərini o daşın göbək yerinə qoyarlar, fırlanarlar ki, uşaqları olsun.

Deyirlər, Humay adlı bir qadın varılmış, uşağı olmurmuş. Niyət eləyib gedir, başını bir qayanın üstünə qoyub yatır. Ondan sonra uşaqa qalır. O vaxtdan o qayaya Humay qayası deyirlər. Camaat ora ziyarətə gedir.

Zəngəzurun Qarakilsə kəndindəki Qırqxız qayasının dibində bir göl var. Deyirlər, bir gün qırx qız bu göldə çimirmiş. Birdən hay düşür ki, qoşun gəlir. Qızlar geyinməyə macal tapmırlar. Gøyə üz tutub deyirlər: “Allah, sən bizi qurtar, rüsvay olmayaq!”

Allah bunların sözünü eşidir. Qaya paralanır, qızlar övliya olub qayaya çəkilir.

İndi Qırqxız qayası ocaqdır. Camaat ora ziyarətə gedir.

MƏNBƏLƏR VƏ ƏDƏBİYYAT

1. Abdullayev F. Zəngəzur aslanı – Aslan bəy Sultanov. Bakı, “Bilik” nəşriyyatı, 2012, 352 s.
2. Adıgözəlov Əli. Ermənistan SSR-dəki Azərbaycan məktəblərinin inkişafı tarixindən (namizədlik dissertasiyası). Bakı. 1986.
3. Ağasıoğlu Firudin. Azər xalqı. Bakı, 2000.
4. Alişan Q. Sisakan (erməni dilində). Venetsiya, 1893.
5. Arzumanlı Vaqif, Mustafa Nazim. Tarixin qara səhifələri. Bakı, 1998.
6. Azerbaycan belgelerinde erməni sorunu (1918-1920) (türk dilində). Ankara, 2001, s.
7. Azərbaycan kommunisti. Jurnal. İyul, 1990-cı il
8. Azərbaycan qəz., 13 noyabr, 1918-ci il.
9. Azərbaycan Respublikası Dövlət Arxivisi (ARDA), fond 28. siy. 1, iş 70.
10. ARDA, f. 28. siy. 1, iş 116.
11. ARDA, f. 90, siy. 1, iş 53.
12. ARDA, f. 100. siy. 2, iş 791.
13. ARDA, f. 894. siy. 1, iş 119.
14. ARDA, f. 894. siy. 4, iş 65.
15. ARDA, f. siy. 4, iş 119.

16. ARDA, f. 894. siy. 7, iş 21, 22, 29.
17. ARDA, f. 894, siy. 10, iş 1.
18. ARDA, f. 894. siy. 10, iş 80.
19. ARDA, f. 410, siy. 1, iş. 205.
20. ARDA, f. 980, siy. 1, iş 190.
21. ARDA, f. 980, siy. 1, iş 200.
22. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxiv (ARPIİ SSA), fond 609. siy. 1, iş 71.
23. ARPIİ SSA, f. 1, siy. 2, iş 22.
24. ARPIİ SSA, f. 1, siy. 221, iş 5, v 24-29
25. ARPIİ SSA, f. 1, siy. 1, iş 24.
26. Azərbaycan Sovet Ensiklopediyası. X cild, Bakı, 1988.
27. Azərbaycan tarixi (Z.Bünyadovun və Y.B.Yusifovun redaksiyası ilə). I cild, Bakı, 1994.
28. Azərbaycan tarixi xəritələri. Bakı, 1994.
29. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989.
30. Azərbaycan toponimləri. Ensiklopedik lüğət. Bakı, 1999
31. Bəhlul Behcət. Qaçaq Nəbinin tarixi. “Çıraq” nəşriyyatı, Bakı, 2011
32. Budaqov Budaq. Çay kimi çağlayan ömür. Bakı, 2002.
33. Budaqov B.Ə., Qeybullayev Q.Ə. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı, 1998.
34. Bünyadov Ziya. Azərbaycan Atabəylər dövləti (1136-1225-ci illər) Bakı, 1985.
35. Bünyadov Ziya. Azərbaycan VII-IX əsrlərdə. Bakı, 2005
36. Bünyadov Ziya. Dinlər, təriqətlər, məzhəblər. Bakı, 1997.
37. Cavadov Qəmərşah. Azərbaycanın azsaylı xalqları və milli azlıqları. Bakı, 2000.

38. Cəfərov Nizami. Azərbaycanlılar: Etnokulturoloji birliyin siyasi-ideoloji üfüqləri. Bakı, 2001.
39. Deportasiya. Azərbaycanlıların Ermənistan ərazisindəki tarihi-etnik torpaqlarından deportasiyası. Bakı, 1998.
40. Defteri-icmal vilayeti-Revan-İstanbul, Başbakanlık Osmanlı Arşivi, Tapu-ahrir defterleri, 681, ss. 259-272, 310-323.
41. Defteri-müfessel vilayeti-Revan-İstanbul, Başbakanlık Osmanlı Arşivi, Tapu-tahrir defterleri, 633, ss. 156, 324-328, 330-333, 360-365.
42. "Dirçəliş XXI əsr" jurnalı № 42, 2001.
43. Erməni xalqının tarixi. III cild. Yerevan-1976.
44. Erməni Sovet ensiklopediyası (erməni dilində). I cild. Yerevan, 1974.
45. Erməni Sovet ensiklopediyası (erməni dilində). II cild. Yerevan, 1976.
46. Erməni Sovet ensiklopediyası (erməni dilində). III cild. Yerevan, 1977.
47. Erməni Sovet ensiklopediyası (erməni dilində). IV cild. Yerevan, 1978.
48. Erməni Sovet ensiklopediyası (erməni dilində). V cild. Yerevan, 1979.
49. Erməni Sovet ensiklopediyası (erməni dilində). VI cild. Yerevan, 1980.
50. Erməni Sovet ensiklopediyası (erməni dilində). VII cild. Yerevan, 1981.
51. Erməni Sovet ensiklopediyası (erməni dilində). VIII cild. Yerevan, 1982.
52. Erməni Sovet ensiklopediyası (erməni dilində). IX cild. Yerevan, 1983.

53. Erməni Sovet ensiklopediyası (erməni dilində). X cild Yerevan, 1984.
54. Erməni Sovet ensiklopediyası (erməni dilində). XI cild. Yerrevan, 1985.
55. Erməni Sovet ensiklopediyası (erməni dilində). XII cild. Yerrevan, 1986.
56. Ermənistən azərbaycanlılarının tarixi coğrafiyası. (Tərtib edəni Sabir Əsədov). Bakı, Gənclik, 1995.
57. Eyyazova Roza. Əfqanistanda türk mənşəli toponimlər. Bakı, 1995. Rus dilində.
58. Əbülfəzəl Bahadır xan. Şəcərei-tərakimə (XVII əsr). Bakı, 2002.
59. Əfəndiyev Oqtay. Azərbaycan Səfəvilər dövləti. Bakı, 1993.
60. Ələkbərli Əziz. Qədim Türk – oğuz yurdu – Ermənistən. Bakı, 1994.
61. Əhmədov Teymur. Erməni xəyanəti və ya Andronik Ozanın qanlı əməlləri (1918-1920-ci illər). Bakı, 2001.
62. Əkbərov Rahib, Səlimov Sadıq. Azərbaycanın dövlət və hüquq tarixi. Bakı, 2002.
63. Əliyev Əli. Laçın – Qədim oğuz yurdu. Bakı, Avropa, 2009.
64. Əliyev Həsən. Həyəcan təbili. Bakı, 1982.
65. Əliyev Heydər. Müstəqillik yolу. Bakı, 1997.
66. Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. VIII cild, Bakı, 2000.
67. Əliyev İqrar, Məmmədzadə Kamil. Qarabağın Alban abidələri. Bakı, 1997.
68. Əliyev Vilayət. Zəngəzurda qalan izimiz. Bakı-2004. 296 s.
69. Əliyeva Şəfiqə. Mənim anam. Bakı, 2001.
70. Fəzlullah Rəşidəddin. Oğuznamə (XIV əsr). Bakı, 1992.

71. Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri. Ön söz, tərcümə, qeyd və şərlərin müəllifi Hüsaməddin Məmmədov (Qaramanlı). Bakı, 2000.
72. Hakopyan T.X., Melik-Baxşyan S.T., Barseqyan H.X. Ermənistanın va ətraf rayonlarının toponimlər lugəti. I cild. (erməni dilində). Yerevan, 1983.
73. Həmdullah Mustovfi Qəzvini. Zeyl-e tarix-e qozide. Bakı, "Elm" 1986.
74. Həmzə Vəli. Babək xürrəmdinin son taleyi. Bakı, 1992.
75. Həmzə Vəli. Nüvədi kitabələri. Bakı, 1998.
76. Hidayət. Buradan min atlı keçdi. Bakı, 2004.
77. Hidayət. İrəvana yeddi məktub. Bakı, 2004.
78. Xanməmmədov Bahadur. Didərgin şəhidlər. Bakı, 1995.
79. Xəlilov X.D. Qarabağın elat dünyası. Bakı, 1992.
80. İnciçyan Q. Ermənistanın tarixi cografiyası (erməni dilində). Venetsiya, 1935.
81. İrəvan əyalətinin icmal dəftəri. Araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri Ziya Bünyadov və Hüsaməddin Məmmədov (Qaramanlı). Bakı, 1996.
82. İrəvan əyalətinin sicil dəftəri – Sofiya, Kiril və Mefodi kitabxanası (NBKM), OAK, 15529, v. 1-22.
83. İrəvan xanlığı. Rus işğalı və ermənilərin Şimali Azərbaycan ərazisinə köçürülməsi (Y.M.Mahmudov, Mustafazadə T.T. və başqalarının redaktəsi ilə). Bakı, 2009.
84. İskəndər Bəy Minşı (Türkman). Tarixi-aləm-arayı-Abbasi. (fars dilində). Tehran, h. 1314, s.762.
85. İsmayılov Kamran. Azərbaycanın Zəngəzur və Vedibasar bölgələrinin müdafiəsində naxçıvanlıların rolü // Naxçıvan qədimdən günümüzə qədər (Naxçıvan Muxtar Respublikası-

- nın 90 illiyinə həsr olunmuş məqalələr toplusu). Bakı, 2014, s. 248-258.
86. İsmət Binark. Ermenilərin türklere yaptıkları mezalim ve soyqırımın arşiv belgeleri. Ankara, 2001 (Türk dilində).
 87. İslam ensiklopediyası. II cild (Türk dilində).
 88. Kəngərli Qulu. Erməni lobbisi... Azərbaycan faciəsi. Bakı, 1992.
 89. Kırzioğlu M. Fahrettin. Dede-Korkut Oğuznameleri. İstanbul, 1952.
 90. Kırzioğlu M. Fahrettin. Osmanlıların Kafkas Ellərini fethi (1451-1590). Ankara, TTK Barınları, 1993.
 91. Kitabi-Dədə Qorqud. Bakı, 1982.
 92. Korkodyan Zaven. Sovet Ermənistanın əhalisi son yüz ildə (1831-1931) (erməni dilində). Yerevan, 1932.
 93. Koroğlu Xalıq. Oğuz qəhrəmanlıq eposu. Bakı, 1999.
 94. Qarayev Səməd. Qazangöl həsrəti. Bakı, 2002.
 95. Qasımov Məmiş, Qasımov Nazim. Qaraçimənin qan yaddaşı. Bakı, 2001.
 96. Qeybullayev Qiyasəddin. Qədim türklər və Ermənistən. Bakı, 1992.
 97. Qızılbaşlar tarixi. Bakı, 1995.
 98. Qlinka S.N. Ermənilərin Azərbaycana köçürülməsi. Bakı, 1995.
 99. Mahmudov Yaqub. Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti, Bakı, 2002.
 100. Mehdiyev Ramiz. Gorus-2010 – Absurd teatr mövsümü. Şərq-Qərb. Bakı, 2010.
 101. Məmmədov İsrafil. Tariximiz, torpağımız, taleyimiz. Bakı, 2002.
 102. Məmmədov İsrafil, Əsədov Sabir. Ermənistən azərbaycanlıları və onların acı taleyi. Bakı, 1992.
 103. Məmmədov İsrafil, Əsədov Sabir. Cəlal müəllim. Bakı, 1996.

104. Məmmədov S. Azərbaycan XV-XIX əsrin əvvəllərində (dərs vəsaiti). Bakı-1981.
105. Mir Möhsün Nəvvab. 1905-1906-ci illərdə erməni-müsəlman davası. Bakı, 1993.
106. Moisey Kalankatuklu. Alban tarixi. Bakı, "Elm", 1993.
107. Musa Urud. Haqqın var yaşamağa. Bakı, 2001.
108. Musa Urud. Zəngəzur. Bakı. "Nurlar" nəşriyyatı. 2005, 504 s.
109. Musa Urud. Urud. Bakı, "Araz" nəşriyyatı. 2000.
110. Musa Urud, Zəngəzur toponimləri. Bakı, "Nurlar" nəşriyyatı, 2013. 399s.
111. Muradverdiyev Akif. Bir həsədin tarixi. Bakı, 2002.
112. Muradverdiyev Akif. Zəngəzur (Tariximizin yaddaşı). Bakı, "Xəzər" nəşriyyatı 2007, 1024 s.
113. Musayev İsmayıł. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917-1921-ci illər). Bakı, 1996.
114. Mxitar Qoş. Alban salnaməsi. Bakı, "Elm", 1993.
115. Mxitar Ayrivanetsi. Erməni tarixi (erməni dilində). Moskva, 1860.
116. Naxçıvan sancağının müfəssəl dəftəri. Araşdırma, qeyd və şərtlərin müəllifi Hüsaməddin Məmmədov (Qaramanlı). Tərcümə edənlər: Z.Bünyadov və H.Məmmədov (Qaramanlı). Bakı: Elm, 2001, 374 s.
117. Nemət Məşədixanım. Körpükənddə (Türkiyədə) konfrans. // Elm və həyat, 1997, № 2.
118. Nemət Məşədixanım. Azərbaycanda pirlər. Bakı, Azərnəşr, 1992.
119. Odznetsi Ioann. Tarix (erməni dilində). Venetsiya, 1953.
120. Ordubadi Məmməd Səid. Qanlı illər. Bakı, 1991.

121. Rəhimoğlu Həbib. Silinməz adlar, saqlamaz yaralar. Bakı, 1997.
122. Rüstəmli Əzəmət. Qədim oğuz yurdu Zəngəzurun türk mənşəli yer-yurd adları. Bakı, 1998.
123. Piriyev Vaqif. Azərbaycanın tarixi coğrafiyası. Bakı, 2002.
124. Sancak tevcih defteri-İstanbul, Başbakanlık Osmanlı Arşivi, Kamil Kepeci tasnifi, mükerre 523, v. 113-114.
125. Sebeos. Yepeskop Sebeosun tarixi (erməni dilində). Yerevan, 1939.
126. Səid Nəfisi. Babək. Bakı, 1990.
127. Stepanos Orbelyan. Sisaqan vilayətinin tarixi (erməni dilində). Tiflis, 1910.
128. Səmuel A. Uims. Ermənistən – terrorçu “xristian” ölkənin gizlinləri. Bakı, 2004.
129. Tapdıqoğlu Nazim. Laçın toponimləri. Bakı, 2002.
130. Urut və İskender kalesi livalarının müfessel defteri - Ankara, Tapu ve Kadastro Kuyud-i Kadime Arşivi, 199, v. 111a -191a.
131. Uxtanes. Xronologiya (erməni dilində). Vagarşapat, 1871.
132. III sultan Muradın hicri 20 səfər 986-cı (28 aprel 1578) il tarixli fərmanı, İstanbul, Başbakanlık Osmanlı Arşivi, Mühimmə dəftəri 32, sənəd 293.
133. Vəliyev Məhəmmədəhsən (Baharlı). Azərbaycan. Bakı, 1993.
134. Voroşil. Q. Qafqaz Albaniyası. Bakı, 1993.
135. Yesai Həsən Cəlalyan. Alban ölkəsinin qısa tarixi (1702-1722) Bakı, 1992.
136. Аббалин. Письма из Зангезурского уезда. Мург. Арм 3, 1990.
137. Адонц Н. Армения в эпоху Юстиниана. СПб, 1908.
138. Адрес-календарь Азербайджанской Республики. Баку, 1928.
139. Азербайджан (газ.), 10 dekabr, 1918.

140. Азербайджан (газ.), 17 oktyabr, 1919.
141. Азербайджан (газ.), 23 oktyabr, 1918.
142. Азербайджан (газ.), 28 oktyabr, 1918.
143. Азербайджан (газ.), 4 sentyabr, 1918.
144. Алекперов А.К. Поездка в Зангезур и Нахичеванский край. // Исследование по археологии и этнографии Азербайджана. Баку, 1960.
145. Алибегов И. Елизаветпольские кровавые дни перед судом общества. Тифлис, 1906.
146. Алиев Джалал. Наука истинна. Баку, 1998.
147. Алиев Джалал, Будагов Будаг. Турки, азербайджанцы, армяне: Генодид исторической правды. Москва, 2002.
148. Алиев Кемал. Античная Кавказская Албания. Баку, 1992.
149. Аристова Т. Курды Закавказья. Москва, 1966.
150. Армения. Открытый музей. Москва, 1969.
151. Армяно-русские отношения в первой трети XVIII века. Сб. документов том II, часть I (Под ред. А.Иоаннисяна), Изд. АН Арм. ССР, Ереван – 1964.
152. Армяно-русские отношения в XVIII веке. Ереван, (сб. документов) т. 2, ч. 2, 1964.
153. Армяно-русское отношения во втором тридцатилетии XVIII века – т. III (Отв. Ред. В.К.Восканян). Изд. АН Арм. ССР, Ереван-1978.
154. Армянская география V в. (приписываемая Моисею Хоренскому пер. К. Патканова). СПб, 1877.
155. Армянская ССР. Административно-территориальное деление. Ереван, 1976.
156. Армянская ССР. Государственное издательство географической литературы. Москва, 1955.

157. Армянская этнография и фольклор. Ереван, 1989.
158. Армянские источники о монголах. Москва, 1962.
159. Армянский геноцид Миф и реальность, справочник фактов и документов, Баку, 2003.
160. Арутюнян А. Кавказский фронт 1914-1917 гг. Ереван, 1971.
161. Арутюнян В. М. Селим. Ереван, 1994.
162. Асадов С., Мамедов И. Терроризм (Причина и следствие). Баку, 2001.
163. Асадов С. Миф о великой Армении. Бақу, 1999.
164. Бакиханов Аббас-Кули Ага. Гюлистан-и Ирам. Бақу, 1991.
165. Байбуртян В.А. Армянская колония Новой Джурльфы в XVII веке. Ереван, 1969.
166. Бакинский рабочий (газ.). 3 декабря, 1920.
167. Басни средневековой Армении. Ереван, 1982.
168. Буниядов Зия. Азербайджан в VII-IX вв. Бақу, 1965.
169. Величко В.Л. Кавказ. Санкт-Петербург, 1904.
170. Волкова И.Т. Этнические процессы в XIX-XX веках // Кавказский сборник. Часть IV, Институт этнографии им Н.Н. Миклухо-Маклая АН СССР
171. Востриков П.А. Зангезур. СМПК 42, отд 2., 1907.
172. Гейбуллаев Г.А. К этногенезу азербайджанцев. Бақу, 1991.
173. Геродот. История. Л, 1972.
174. Глинка С. Обозрение истории армянского народа. Москва, 1832.
175. Глинка С. Описание переселения армян адербиджанских в пределы России. Москва, 1831.
176. Григорян Г. Очерки истории Сюника IX-XV вв. Ереван-1990. Ереван, 1953.

177. Григорян З.Т. Присоединение восточной Армении к России. Москва, 1959.
178. Джастин Маккарти, Каролин Маккарти. Тюрки и армяне, руководство по армянскому вопросу (перевод с английского). Баку, 1996.
179. Джалалян Е.Х. Краткая История страны Албанской (1702-1722). Баку, Элм. 1989.
180. Заварян С. Экономические условия Карабаха и голод 1906-1907 гг. Санкт-Петербург, 1907.
181. Зангезурский уезд. Энциклопедический словарь Брокгауза и Ефона, 1894.
182. Зелинский СП. Экономический быт государственных крестьян в Зангезурском уезде Елизаветпольской губернии. // Материалы для изучения экономического быта государственных крестьян Закавказского края. Том IV, 1886.
183. Ениколопов И. К. Грибоедов и восток. Ереван, 1954
184. История Армении. Фавоста Бузанда (IV в). Ереван, 1953.
185. История армянского народа. Ереван, 1980.
186. История епископа Себеоса (VII век). Ереван, 1939.
187. Киракос Гандзакеци. История Армении (XIII в). Москва, 1976.
188. Коммунист (газ.). Баку, 20 июля, 29 октября, 1920.
189. Конфликт в Нагорном Карабахе. Сборник статей. Баку, 1990.
190. Кулиева В.А. Роль и позиция мусульманского духовенства в социально-культурной жизни Нахичевани, Эриванской губернии и Зангезура в XIX – начале XX вв. В курсе армяно – азербайджанских политических отношений. Баку – Нурлан-2003.

191. Лысцов В.П. Персидский паход Петра I. 1722 г. Москва, 1951.
192. Магда Нейман. Армяне. Санкт-Петербург, 1899.
193. Мамедов С.А. Азербайджан по источникам XV - первой половины XVIII вв. Баку, Элм, 1993, 240 с.
194. Мамедова Ф. Политическая история и историческая география Кавказской Албании. Баку, 1986.
195. Материалы для изучения экономического быта государственных крестьян Кавказского края. Том IV, Тифлис, 1886.
196. Материалы Кавказской археологии, Том XIII, 1916.
197. Медь в Зангезурском уезде. К., 1891.
198. Мурад Аджи. Европа, тюрки, Великая Степь. Москва, 1998.
199. Наджафов Б. – Лицо врага. Т.1, Баку, 1993.
200. Населения Закавказья. Тифлис, 1928.
201. Неймат Мешадиханым. Корпус эпиграфических памятников Азербайджана. Том III, Арабо-персо-туркоязычные надписи Нахчыванской Автономной Республики / XII века - начало XX века/. Yeni nəşrlər evi, Баку, 2001.
202. Неймат Мешадиханым. Эпиграфические памятники Азербайджана эпохи Низами. Баку, Элм, 1991.
203. Орджоникидзе Г. Статьи и речи. Том I. Москва, 1956.
204. Пагирев Д. Алфавитный указатель к пятимерстной карте Кавказского края. Тифлис, 1913.
205. Памятная книга Елизаветпольской губернии на 1914 г. Тифлис, 1914.
206. Папазян А.Д. Персидские документы Матенадарана. Том I, Указы (XV-XVI вв.). Ереван, 1956.
207. Папазян А.Д. Персидские документы Матенадарана. Том II, Купчие (XIV-XVI вв.). Ереван, 1968.

208. Папазян А.Д. Персидские указы Матенадарана (1601-1650 гг.). Ереван, 1959.
209. Первая всеобщая перепись населения Российской империи. Том XIII. Елизаветпольская губерния (1904).
210. Петрушевский И.П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI - начале XIX в., Л., 1949.
211. Преступления армянских террористических и бандитских краткая хронологическая энциклопедия Института по правам человека формирований против человечества (XIX-XXI вв.). Баку, Элм, 2002.
212. Пчелина Е.Г. Армянские памятники на территории Азербайджанской ССР.
213. Рашид-Ад-Дин. Сборник летописей. Том I, Москва, 1952.
214. Сафаров Р. К вопросу об исторической географии Зангезура // “Qarabağ dünən, bu gün və sabah”. 9-cu elmi-ənənəvi konfransın materialları toplusu. Bakı, 2010, s. 179-185.
215. Сафаров Р. Изменение этнического состава населения Иреванской губернии в XIX-XX веках /этнодемографическое и этногеографическое исследование). Баку, 2009.
216. Себеос (рус. пер.) -, История Епископа Себеоса, перевод С.Махасяян Ереван, 1939.
217. Сименон Ереванци. Джамбр. (памятная книга зерцало и сборник всех обстоятельств святого пристола Эчмиадзина и окрестных монастырей. Москва, 1958.
218. Сисиан (Справочник-путеводитель). Ереван, 1987.
219. СМОМПК, вып. 13. Тифлис, 1892, стр. 126-127.
220. Собрание декретов и приказов Армянской ССР. Ереван, 1923.

221. СМИЭБГЗ, Т. IV, ч. 1, Тифлис – 1886.
222. Соловьев С.М. Чтения и рассказы по истории России. Москва, 1989.
223. Статистическое описание Нахичеванской провинции. Санкт-Петербург, 1833.
224. Страбон. География. М, 1964.
225. Тер-Гевондян А.Н. Армения и арабский халифат. Ереван, 1977.
226. Урусов. Поездка в село Герус Зангезурского участка. К., 1872.
227. Чавчавадзе И.Г. Армянские ученые и вопиющие камни. Тифлис, 1902.
228. Шавров Н. Новая угроза русскому делу в Закавказье. СПб, 1911.
229. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Санкт-Петербург, 1852.
230. Шульгин Ф. Путевые заметки по Зангезурскому уезду. К., 1873.
231. Эзов Г.А. Сношения Петра Великого с армянским народом. Санкт-Петербург, 1898.
232. Эрих Файгл. Правда о терроре. Армянский терроризм, причины. Гос. Изд. Баку – 2000.
233. Якобсон А.Л. Закономерности в развитии средневековой архитектуры IX- XV вв. Санкт-Петербург, 1987.
234. Ямполский З.И. Древняя Албания. Ш-1 вв. до нашей эры. Баку, 1962.
235. <https://az.wikipediya.org.sultanovlar>
236. <https://az.wikipediya./xosrov bəy sultanovlar>

237. https://az.wikipedia.org.qaqaq_fərzalı
238. (www.rasulzade.org/ideoloq/s_12html) “Azərbaycan milli istiqlal mücadiləsi.”
239. https://az.wikipedia.org/wiki/Selim_karvansarasi
240. http://cilicia.comarmo_5baghaberd.html 03.09.2002.
241. http://cilicia.comarmo_5goris.html 02.09.2002.
242. http://cilicia.comarmo_5kapan.html 03.09.2002
243. http://cilicia.comarmo_5kotratscaravan.html 03.09.2002.
244. http://cilicia.comarmo_5meghri.html 03.09.2002.
245. http://cilicia.comarmo_5sisavan.html 03.09.2002.
246. http://cilicia.comarmo_5ughtasar.html 03.09.2002.
247. http://cilicia.comarmo_5zorakarer.html 03.09.2002.
248. <http://cilicia.comrediscovery.html> 02.09.2002.
249. http://multimar.comi_1391.htm 03.09.2002.
250. <http://sisian.amcityadmru.htm> 02.09.2002.

MUSA URUD

ZƏNGƏZUR

**UZAQ KEÇMİŞDƏN
MÜASİR DÖVRƏ QƏDƏR**

Nəşriyyat redaktoru:
Suğra OSMANOVA

Dizayn və tərtibat:
Hüseyn KƏRİMÖV

Yığılmağa verilmişdir: 14.06.2016. Çapa imzalanmışdır: 26.10.2016.
Ölçü: 60x90 1/16. Çap vərəqi: 30. Sifariş: 143/16. Say: 500 ədəd.


NURLAR
Nəşriyyat-Poliqrafiya
Mərkəzi

Bakı, Az1122, Zərdabi 78
Tel: 4977021 / Faks: 4971295
E-poçtu: office@nurprint.az

